

A.Ş. İbrahimov, C.Ə.Əliyev,  
R.İ. Bəşirov, A.Q.Qarayeva

# BOTANİKA

(DƏRSLİK)

*Azərbaycan Respublikası Təhsil Nazirliyi  
Elmi-Metodik Şurasının 10.06.2004-cü il  
tarixli 31Nö-li protokola əsasən dərslik  
kimi çap olunmasına icazə verilmişdir.*

SUMQAYIT-2004

Sumqayıt Dövlət Universiteti Rektörlüğünün  
təşəbbüsü ilə çap olunur.

*Elmi redaktor:*

58

B 80

**Vahid Hacıyev**

*Biologiya elmləri doktoru, professor  
AMEA-nın həqiqi üzvü, AMEA-nın  
Botanika İnstitutunun direktoru*

*Rəyçilər:*

**Səlim Musayev**

*Biologiya İmzları doktoru, professor  
AMEA-nın müxbir üzvü*

**Dilzərə Ağayeva**

*Biologiya Elmləri namizədi  
AMEA-nın Botanika İnstitutunun  
Mikrobiya bölməsinin baş mütəxəssisi*

A.Ş. İbrahimov, C.Ə.Əliyev, R.İ. Bəşirov, A.Q.Qarayeva  
Botanika, Sumqayıt 2004, səh. 582

Kitabın İbtidai bitkilər bölməsi prof. A.Ş. İbrahimov, Ali  
bitkilərin sistematikası- prof. C.Ə.Əliyev, Bitki morfologiyası-  
prof. C.Ə.Əliyev və dos. R.İ.Bəşirov, Bitki anatomiyası- dos.  
R.İ.Bəşirov və dos. A.Q.Qarayeva tərəfindən yazılmışdır.

ISBN 5-8066-1364

0301000000 Qrifli nəşr  
655(07)-2004

© A.Ş. İbrahimov,  
© C.Ə.Əliyev,  
© R.İ. Bəşirov,  
© A.Q.Qarayeva

## GİRİŞ

Son illərədək bütün canlılar heyvanlar və bitkilər aləminə, bitkilər isə ibtidai və ali bitkilərə bölündür.

Ali bitkilərin nümayəndələri təkamül nəticəsində su mühitindən quruya çıxaraq dəyişkənliyə uğramış və yüksək inkişaf dərəcəsinə çatmışdır. Onların hazırda 300–350 mindən artıq növü məlumdur.

Bütün ali bitkilər eyni quruluşa malikdir. Onlarda fotosintez xidmət edən yarpaq, üzvi və qeyri-üzvi maddələri daşıyan qida boruları, habelə torpağa bərkiboradan mineral maddələri və suyu soran kök kimi əsas orqanları vardır. Ali bitkilərin quruda yaşamları ilə əlaqədar olaraq bu orqanların daxili quruluşu mürəkkəb diferensasiyaya məruz qalmışdır. Üzvi aləmin təkamüllündə özünəməxsus yer tutan ibtidai bitkilər qədim geoloji dövrlərdə külli miqdarda olmalarına baxmayaraq ali bitkilərə nisbətən azlıq təşkil edirlər. Hazırda onların 150 – 200 minə qədər növü məlumdur. Ali bitkilərdən fərqli olaraq ibtidai bitkilərdə əsl yarpaq, gövdə və kök, habelə qida boruları, toxumalar yoxdur, orqanizmləri isə tallomdan ibarətdir. İbtidai bitkilərə tək və ya çox hüceyrəli mikroskopik, eləcə də uzunluğu on metrlərlə ölçülən, müxtəlif formalı makroskopik orqanizmlər daxildir. Bu bitkilərin belə sadə quruluşu əsasən su mühitində yaşamları ilə əlaqədardır. İbtidai bitkilərin nümayəndələri bir-birindən xeyli fərqlənir. Bu fərq onların eyni deyil, müxtəlif mənşələrdən əmələ gəldiklərini göstərir. Nəticədə hər bir nümayəndə müstəqil halda inkişaf etmişdir.

Hazırda müxtəlif orqanizmlərin hüceyrə quruluşu ətraflı öyrənildiyinə görə aralarındaki fərq müəyyən edilmiş və bütün canlılar aləmi prokariotlar və eukariotlara bölünmüştür. Eukariotlardan fərqli olaraq prokariotların sitoplazmasında tam quruluşlu nüvə yoxdur, lakin nüvə elementləri hüceyrədə sitoplazmanın mərkəzində yerləşir.

Eukariot orqanizmlərin hüceyrələrində ikiqatlı membranla əhatə olunmuş nüvəsi vardır. Hüceyrə divarı xitin və ya sellüoz-

dan təşkil olunmuşdur. Onlarda aydın nəzərə çarpan, nüvə fazasının növbələşməsi ilə gedən cinsi çoxalma mövcuddur.

Eukariotlara heyvanlar, bitkilər, göbələklər və bakteriyalar aləmi daxildir. Mikoloqlar göbələklərə sərbəst aləm kimi baxırlar. Məsələn, göbələklər sidik cövhərinin əmələ gəlməsi, heterotrof qidalanma, hüceyrə divarında az miqdarda xitinin olması və ehtiyat qida maddəsinin nişasta deyil, qlikogen şəklində toplanması ilə heyvanlara daha çox oxşayırlar. Lakin hədsiz çoxalmaya, sərt hüceyrə divarına və s. xüsusiyyətlərə malik olması göbələklərin bitkilərlə yaxınlığını göstərir.

Hazırda bütün canlılar – heyvanlar, bitkilər, göbələklər və bakteriyalar aləminə bölünür. Viruslara da tamam ayrı aləm kimi baxılır. 2003-cü ilin tədris programını nəzərə alaraq bu dərsliyin ibtidai bitkilər bölməsinə əsasən, yosunlar, göbələklər, müasir dövrde bəzi alımlar tərəfindən sianobakterlər kimi qəbul edilən göy-yaşıl yosunlar daxil edilib. Bakteriyalar və viruslar isə ayrıca mikrobiologiya kursuna daxil olduğu üçün bu kitabda onlar haqqında məlumat verilmir.

Dərslikdən istifadə edərkən, tənqidi qeydlərini və arzularını bildirən bütün şəxslərə müəlliflər əvvəlcədən minnətdarlığını bildirir.

## BİTKİLƏRİN İNSAN HƏYATINDA ROLU

Bitkilərin insan həyatında ən böyük rolu, onları həyat üçün vacib olan oksigenlə təmin etməkdir. Bundan başqa, insanlar bitkilərdən qida, meyvə yağı məhsulları, dad vermek, lif, oduncaq, rəng, efirli yağ almaq və başqa bir çox məqsədlər üçün istifadə edirlər.

İnsanın istifadə etdiyi yeyinti bitkiləri içərisində taxıl bitkilərini xüsusi qeyd etmək lazımdır. Qida əhəmiyyətli taxillardan – buğdanı, çovdarı, arpanı, çəltiyi, tərəvəz bitkiləri içərisində kartofu, kələmi, xiyarı, pomidoru qeyd etmək lazımdır. Bu yeyinti bitkiləri insanın məişətinə elə daxil olmuşdur ki, onlarsız insanın məişətini təsəvvür etmək çətindir.

İnsanın qidasında mühüm yerlərdən birisini də meyvə və vitaminli bitkilər təşkil edir. Meyvə və vitamin insan orqanizmi üçün vacib məhsul olub, ondan insanlar daima istifadə edirlər. Meyvə və vitaminli bitkilərdən almanın, armudu, moruğunu, albalını, qaysını, şafatalını, sitrus bitkilərini, itburnunu və başqalarını göstərmək olar. Bu bitkilər dünyanın bir çox ölkələri ilə yanaşı, Azərbaycanda da geniş yayılmışdır.

Yeyinti bitkiləri içərisində paxla meyvəliləri, xüsusən, lobanı, paxlanı, noxudu, lərgəni qeyd etmək lazımdır. Son illər paxlameyvəlilər insanların qidasında daha çox əhəmiyyət kəsb etməyə başlamışdır. Paxla meyvəlilərin ən böyük əhəmiyyəti həmçinin heyvanların yemini təşkil etmələridir. İnsanlar tərəfindən ən çox istifadə olunan bitkilərin bir qrupunu yağıverən bitkilər təşkil edir. Günəbaxanın, zeytunun, pambığın, sidr ağacının meyvə və toxumları ən qiymətli bitki yaqlarına malikdirlər. Dünya əhalisinin çox böyük oksoriyyəti bitki yaqlarından, Avropa və Asiyanın bəzi ölkələri günəbaxan, Orta Asiyada pambıq, Aralıq dənizi ölkələri zeytun yağından istifadə edirlər. Bundan başqa bitki yaqlarından gənəgərçək, çətənə, kakao da istifadə olunur. İnsanlar həmçinin efirli yağı verən bitkilərdən də istifadə edirlər. Belə bitkilərə nanəni, qızılıgülü və başqalarını aid etmək olar.

Yeyinti bitkilərinə həmçinin şəkər verən, dad verən bitkiləri də aid etmək lazımdır. Şəkər verən bitkilərə çuğunduru, şəkər qamışını, dad verənlərə – zəfəranı, darçını, istiotu, şüyüdü, keşnişi və s. aid etmək olar.

İnsanın istifadə etdiyi bitkilər içərisində lif verən bitkiləri: pambığı, kətanı, kenafı qeyd etmək lazımdır. Bu bitkilər içərisində pambıq daha geniş becərilmə sahəsinə malikdir. O, tropik və subtropik ölkələrdə, Orta Asiyada və Azərbaycanda geniş becərilir. İnsanın həyatında bitkilərin oduncaq kimi istifadəsi daha mühüm yer tutur. Oduncaq kimi istifadə olunan bitkilərdən insan ev tikir, ev əşyaları düzəldir, elektrik, teleqraf direkləri və kağız istehsal edir.

Bitkilərin insanlar tərəfindən istifadə olunanları içərisində dərman bitkiləri xüsusi əhəmiyyətə malikdir. İstifadəsinə görə dərman bitkiləri dəha qədim tarixə malikdir. Müxtəlif xalqlar tə-

rəfindən 12 mindən çox dərman bitkisi aşkar edilmişdir. Bizim ölkəmizdə isə dövlət farmokopeyası tərəfindən 140 dərman bitkisi istifadə olunur. Dərman bitkisi kimi istifadə olunan gənəgərçəyi, pişikotunu, bəlgəm otunu, kinə ağacını, erkək ayıdosyeyini, üskük otunu, çayı, qəhvəni və başqalarını göstərmək olar. Dərman bitkiləri içərisindən ali sporlu və çiçəkli bitkilərlə yanaşı, ibtidai bitkilərdən: bakteriyaları, göbələkləri qeyd etmək lazımdır. Son illər *pensillium* və *aspergillum* göbələklərinin istifadəsi daha geniş sahə almışdır. Bu göbələklərin xeyirli cəhətləri ilə yanaşı, xəstəlik törətmək xüsusiyyətlərini də qeyd etmək lazımdır. Bakteriyalar bir sıra mədə – bağırsaq xəstəliklərinin, göbələklər isə taxillarda pas və sūrmə xəstəliklərinin əsas yaradıcılarıdır.

İnsanlar bitkilərdən həmçinin rəng, aşı, kauçuk və başqa məhsullar da alırlar.

## BOTANİKANIN ŞÖBƏLƏRİ

Botanika – biologyanın əsas hissələrindən biri olub onun tədqiqat sahəsi təkcə quru bitkiləri deyil, dünya okcanı və atmosferi də öyrənməkdir. Hal-hazırda botanika bir sıra konkret elm sahələrinə ayrılır ki, onların hər biri inkişafın bu və ya digər qanuna uyğunluqlarını, bitkilərin həyatı, quruluşu və yaxud bitki örtüyünü öyrənir.

Bitki morfoloziyası – botanikanın ən tez formalasən və iri şöbələrindən olub bitkilərin xarici quruluşunu, onu əhatə edən mühitlə əlaqəsini və bitki formasının inkişafını, eləcə də təkamülünü öyrənir.

Bitki anatomiyası – bitkilərin daxili quruluşunun qanuna uyğunluğunu, fizioloji proseslərlə və həyat şəraiti ilə əlaqəsini öyrənir.

Bitki fiziologiyası – bitkilərin həyat prosesini və onların fərdi inkişafında dəyişikliklərini öyrənir.

Bitkilərin bioloji kimyası – bitkilərin kimyəvi tərkibini və onlarda maddələrin dəyişməsini öyrənir.

Mikrobiologiya – mikroskopik orqanizmlerin həyat fəaliyyətini öyrənir.

Bitki sistematikası – botanikanın əsas bölmələrindən olub, bitkilərin öyrənilməsində ən çətin sahə olan, onların müxtəlifliyini və əmələ gəlmə səbəblərini öyrənir. Aparılan geniş tədqiqatlar əsasında yaxın və qohum növləri daha iri kateqoriyada – cins, fəsilə, sıra və s. birləşdirir. Bu floristik sistematika və yaxud toksikomiya adlanır. Bundan başqa, flogenetik sistematika, biosistematika və s. vardır.

Ekologiya – bitkilərin quruluşu və həyatını xarici mühitlə əlaqədə öyrənir. Çünkü bitkilərin həyatı xarici mühitlə sıx əlaqədə olur.

Bitki coğrafiyası – bitkiləri, onların qruplaşmalarının quruda və suda yayılmasının qanuna uyğunluqlarını öyrənir.

Paleobotanika – keçmiş geoloji dövrlərdə yaşamış, qazıntı halında tapılan bitkilər haqqında elmdir.

## BOTANİKANIN İNKİŞAFI



Botanikanın inkişafı haqqında ən qədim məlumatə biz eramızdan əvvəl IV əsrde məşhur yunan filosofu və təbiətşünası Teofrastin (371-286-cı illər) və onun müəllimi Aristotelin (b.e.ə. 384-322-ci illər) əsərlərində rast gəlirik.

Lakin botanikanın əsl inkişafı bizim erada XV əsrin axırı və XVI əsrin əvvəllərinə təsadüf edir. Bu dövrün botanika sahəsindəki əsl nailiyyətləri yeni növlərin təsvir olunması idi. Bu dövrdə – elm kitabdan təbiətə keçmiş, xarici mühitin təsvir olunması nəticəsində botanika sahəsində külli miqdarda yeni-yeni məlumatlar əldə edilmiş və ona görə ilk dəfə təsvir olunan növlər meydana çıxmışdır. Belə tədqiqatlar adətən müqayisəli – morfoloji metod əsasında aparılırdı. Təsvir olunan növlərin sayı günü-gündən artlığına görə, onları sistemləşdirmək ehtiyacı meydana çıxır.

Botanika sahəsində XVII və XVIII əsrlərdə bu istiqamətdə çalışıyan alımlərdən məşhur İsveç alimi Karl Linneyi (1707 – 1778) göstərmək olar. O, ideyaca metafizik – idealist olduğundan xarici

mühitin orqanizmə təsirini görə bilməmiş, növlərin sabitliyini qəbul etmişdir.

Karl Linneyin ən böyük xidməti bitki təsviri texnikasını dəqiqləşdirmək və botanikada ikiadlı – binar nomenklaturanı tətbiq etməsidir. Binar nomenklaturaya görə hər növün adı iki sözdən ibarət olmalıdır. Birinci söz cinsin, ikincisi isə növün adını ifadə etməlidir. K.Linneyin böyük xidmətlərindən biri də bitkiləri sistemləşdirmək olmuşdur. O, erkəkciklərin sayına görə 24 sinif, dişiciklərin quruluşuna görə 16 sıra, 1000 cins və 10.000 növ təsvir etmişdir.

Bitkilər aləminin morfoloji – sistematik istiqamətdə öyrənilməsi XIX əsrde bioloqların təkamül təlimi haqqında fikir söyleməsinə imkan yaratmışdır.

Təkmül təlimi haqqında ilk fikir söyləyən alimlərdən biri J.B.Lamark (1770 – 1832) olmuş və onun söylədiyi fikirlər Çarlız Darwinin (1809 – 1882) əsərlərində geniş inkişaf etdirilmişdir.

Təkamül təliminin inkişaf etdirilməsi ilə əlaqədar olaraq bitkilər aləmində qohumluq əlaqələri olması və yaxud olmaması xüsusiyətləri, habelə onun əhəmiyyəti aşkara çıxır. Bununla əlaqədar olaraq bitki organizmlərində çoxlu ümumi və fərdi xüsusiyətlər aşkar olundu. XVIII əsrin sonu – XIX əsrin əvvəllərində bitkilərdə dəyişkənlik – metamorfoza haqqında ümumi loşdirmələr meydana gəldi. Bu təlimə əsasən bitki bədənindəki müxtəlif orqanlar ən nəhayət kök, gövdə və yarpaqda cəmləşirlər. Bu təlimə əsasən çiçəyin müxtəlif hissələri gövdə və yarpaq mənşəlidir. Beləliklə, bu təlim əsasında botanikanın yeni bir qolu – bitkilərdə forma, yaxud morfologiya haqqında elmin əsası qoyulur.

Keçən əsrin ortalarından başlayaraq bitkiləri sistemləşdirmək üçün məlum tədqiqatlarla yanaşı, bitkilərdə hüceyrələrin əmələ gəlməsi, bitkilərin biokimyəvi tərkibi, filogenetik aspektlər bitkilərin fizioloji --biokimyəvi öyrənilməsi məsələlərinə diqqəti xeyli artırdılar.

Bitkilərin morfoloji – sistematik öyrənilməsi bir tərəfdən 1 növlə, digər tərəfdən oxşar növlərlə aparıla bilər. Bu sahədə bitkilərdə aparılan tədqiqatlar XIX əsrin əvvəlində coğrafi birləşmə

– flora haqqında təlim yaratmağa imkan vermişdir. Bir qədər sonra məlum oldu ki, bu və ya digər floraya mənsub olmaq o yerin fiziki – coğrafi şəraiti ilə oxşarlığını aşkara çıxarıır və bu prosesdə növlərin tarixən yayılmasının floranın formallaşmasında böyük rolu ortaya çıxır. Ayrı- ayrı sistematik vahidlərin və floranın coğrafiyasının öyrənilməsi nəticəsində XVIII əsrin sonu, XIX əsrin əvvəlində botanikanın yeni sahəsi – bitki coğrafiyası elmi yarandı. Bu elm nəticəsində floraya əsasən yer səthinin rayonlaşdırılması həyata keçirilir.

Hər bir növ müəyyən həyat şəraitinə bağlıdır və bu da növlə onun bitdiyi həyat şəraiti arasında müəyyən qarşılıqlı əlaqə yaradır. Ona görə də hər bir növ onun yayıldığı həyat şəraitinə görə, müəyyən xüsusiyyətlər qazanır. Alımlarımız bu xüsusiyyətləri öyrənməklə bitki morfolojiyasının əsasını qoydular. Təbiətdə bu qarşılıqlı əlaqə nəticəsində yaranmış oxşar növlər qrupu başqa sahələrdə təkrar olunur və beləliklə, bitki qruplaşmaları, yaxud fitosenoz haqqında elm yaranır. Fitosenoz haqqında yaranmış elmi müşahidələr daha da genişlənərək bir rayonda, bir ərazidə tətbiq olunmağa başladı. Bu və ya başqa ərazidə bitki qruplaşmalarının birliyi bitki örtüyü adlandırıldı. Bitki örtüyünün öyrənilməsinin əsas məqsədi bu və ya digər ölkənin çəmənliyi, məşəliyi və başqa təsərrüfat əhəmiyyətli məsələlərinin öyrənilməsidir. Bitki örtüyünün öyrənilməsi ilə XX əsrə dəha çox məşğul olmağa başladılar və beləliklə, geobotanikanın əsası qoyuldu.

Botanikanın inkişafının ikinci mərhələsini fizioloji məsələlərin öyrənilməsi təşkil edir. Burada qidalanma məsələsinə xüsusi fikir verilir.

Bu iki istiqamətdə botaniki tədqiqatlarının aparılması nəticəsində tədqiqat metodları təkmilləşdirilmiş və botanikada ixtisaslaşma getməyə başlamışdır.

Bitkilərin xarici və daxili quruluşunun qanuna uyğunluqları ilə bitki morfolojiyası elmi məşğul olmağa başladı, bunun da öz növbəsində xüsusi sahələri; morfologiya, anatomiya, sitologiya, embriologiya şöbələri inkişaf etməyə başladı və bunların hər birinin özünün tədqiqat metodları yarandı.

Bitki fiziologiyasının bakteriyaların, aktinomitselərin, digər göbələklərin həyat fəaliyyətini öyrənən sahəsinin inkişafı neticəsində xüsusi elm sahəsi – mikrobiologiya yarandı. Mikrobiologiya elmi, həmin mikroorganizmlərdə fizioloji prosesləri öyrənməklə yanaşı, onların quruluşu və klassifikasiyası məsələləri ilə də məşğul olur.

Fiziologyanın inkişafı nəticəsində onun xüsusi sahəsi olan bitki kimyasi elmi yarandı.

Botanikanın inkişafının sonrakı mərhələsində bitki sistematiğası elmi sürətlə inkişaf etməyə başlayır. Bitki sistematikası öz qarşısında 2 məsələ qoyur: birincisi – bitkiləri sistemləşdirmək, ikincisi – onların təkamül inkişafı tarixini bərpa etməkdir.

Hal-hazırda bitki sistematikası, bitkiləri sistemləşdirərkən imkan daxilində botanikanın bütün digər məlumatlarından istifadə edir.

Rusiyada botanikanın rəsmən inkişafı 1725-ci ildən, Peterburqda Elmlər Akademiyasının açılması vaxtından başlayır. Lakin Rusiyada botanikanın inkişafı bir qədər əvvələ, XVII əsre təsadüf edir. Rusiyada «aptekarskiye aqorod» deyilən sahə vardı ki, orada dərman bitkiləri yetişdirilir və öyrənilirdi. Elmlər Akademiyasının görkəmli xadimləri arasında botaniklərdən S.Q.Qmelyn (1745-1774), P.S.Pallas (1741-1811) və başqaları var idi. Bu alımlar o zaman zəif öyrənilən florani, təbii istehsal sərvətlərini tədqiq edirdilər.

O vaxtlar, elmlər akademiyasının tərkibində üstünlük təşkil edən xarici alımlar içərisində istedadlı rus alımları də meydana gəldi. Onların içərisində ilk növbədə Stepan Petroviç Kraşennikovu (1711-1755) qeyd etmək lazımdır. O, Qmelyn ilə birlikdə uzun müddət işləyərək Kamçatkanın təsvirini vermiş, bir qədər sonra Peterburq quberniyasının florasını öyrənmişdir.

Bir qədər sonra XVIII əsrə akademiyaya irəli çəkilən alımlardan biri də V.F.Zuevdir (1759-1794). O, Pallasla birlikdə işləyərək o dövr üçün çox qiymətli dərsliyin (əsasən botanikaya aid) müəllifidir (1786). Pallas tərəfindən bu dərslik nəinki rus, hətta xarici ədəbiyyatlar içərisində ən yaxşı ədəbiyyat kimi qiymətləndirilmişdir.

XVII əsr də floranın öyrənilməsi ilə xarakterizə olunan tədqiqatlar XIX əsrin birinci yarısında da davam etdirilmişdir. Bu vaxtlar fəaliyyət göstərən alımlerdən K.A.Trinius (1778-1844), F.I.Ruprext (1814-1870), N.S.Turçanikov (1796-1863) və başqaları idi. Rusiyada floranın öyrənilməsinin ilk nəticəsi kimi professor K.Ledeburun «Flora Rossica» kitabını qeyd etmək olar.

XIX əsrin ikinci yarısından 1917-ci ilə – Böyük Oktyabr Sosialist İnqilabına qədərki dövrə botanikanın inkişafında əlamətdar dövr olmuşdur.

Bu dövrə çalışmış alımlerdən L.S.Senkovskini (1822-1887) göstərmək olar. Onun tələbəsi və davamçısı kimi məşhur mikoloq M.S.Voronini (1838-1903) göstərmək olar.

Bu dövrə görkəmli alımlerdən biri də A.N.Beketov (1825-1902) olmuşdur. O, Peterburq universitetinin professoru və içtimai xadimi, botanikadan bir sıra görkəmli əsərlərin müəllifi, geniş profilli bioloq, tanınmış təkamülçü və «Növlərin mənşəyi» əsəri meydana gələnə kimi, o sahədə bir sıra fikirləri inkişaf etdirmiş görkəmli alimdir.

A.N.Beketov fitocoğrafiya sahəsində çalışan yetişdirmələrin böyük məktəbini yaratmışdır. Onlardan Q.I.Tanfilyevi, N.I.Kuznetsov, A.N.Krasnovu, V.L.Komarovu, qismən də K.A.Timiryazevi göstərmək olar. Onların hər biri qeyd olunan elmi sahənin inkişaf etdirilməsində böyük məktəb qoyub getmişlər.

K.A.Timiryazev (1843-1920) Petrovski adına, (hal-hazırda Timiryazev adına Kənd təsərrüfatı akademiyasının) sonralar isə Moskva universitetinin professoru, dünyanın görkəmli fizioluğu, öz müəllimi kimi geniş dünyagörüşünə malik olmuşdur. O, fotosintezə aid klassik əsərlərin müəllifidir.

K.A.Timiryazev Darvin işinin görkəmli davamçısı və təbliğatçısı olmuşdur. O, öz tələbələrinin böyük məktəbini yaratmışdır. Onlardan F.N.Kraşeninnikovu, L.A.İvanovu, V.N.Palladini, D.N.Priyanişnikovu göstərmək olar.

I.N.Qorojankin (1848-1904) – Lomonosov adına Moskva Dövlət Universitetinin professoru, morfoloq, bitkilərdə ontogenetin öyrənilməsini ilk plana çəkən olmuşdur. O, ilk dəfə toxumlu bitkilərdə nüvənin tozcuq borusu vasitəsilə yumurta hüceyrəsinə

keçməsinin, bitkilərdə hüceyrələr arasında protoplazma birləşməsi olduğunu göstərmişdir.

İ.N.Qorojankin morfoloqlar nəslinə mənsub olan bir sıra görkəmli tələbələr yetişdirmişdir. Onlardan V.İ.Belyayev (1855-1911), M.İ.Qolenkin (1864-1941), L.İ.Kursanov (1877-1954), K.İ.Meyer (1881-1965) və b. göstərmək olar.

Moskva universitetinin professorları olan M.İ.Qolenkin, L.İ.Kursanov, N.A.Komarnitski, K.İ.Meyer bir sıra başqa alımlarla birlikdə universitetdə botanikaya aid klassik 2 cildlik dərsliyi tərtib etmişlər. Həmin dərslik dəfələrlə nəşr edilmiş və hələ hazırda botaniklərin əsas tədris kitabıdır.

Bitki morfolojiyası sahəsində sözün əsl mənasında böyük xidməti olan alımlərdən biri də Kiyev Universitetinin professoru (sonradan akademik) Navaşın (1857-1950) olmuşdur. O, örtülütoxumlularda ikiqat mayalanmanı koşf etdiyinə görə dünya şöhrəti qazanmışdır. O, həmçinin nüvənin kariogincə reduksion bölünməsinə dair bəzi görkəmli əsərlərin müəllifidir. S.Q.Navaşın bu sahədə çalışıyan tələbələrinin böyük məktəbini yaratmışdır.

XIX əsrin ikinci yarısında hələ XVIII əsrə başlamış tədqiqat işləri, xüsusən Mərkəzi Rusiyada floranın öyrənilməsi davam etdirilmişdir.

~~Floranın~~ öyrənilməsində N.S.Turçaninovun, P.N.Krilovun işlərini xüsuslu qeyd etmək lazımdır.

Floranın öyrənilməsi ilə yanaşı bitki örtüyünün öyrənilməsi də davam etdirilmişdir. Bitki örtüyünün öyrənilməsinin nəzəri əsasını S.İ.Korjinski və İ.K.Pasoski qoymuşdur.

XX əsrə Rusiyada botaniki tədqiqatları aparılmasında və inkişaf etdirilməsində əvvəlki tədqiqatlar əsas yer tutmuşdur. Lakin Böyük Oktyabr Sosialist inqilabının qələbəsindən sonra elm ümumi xalq işi oldu, elmin inkişaf etdirilməsi üçün mövcud elmi mərkəzlərlə yanaşı yeni-yeni elmi tədqiqat mərkəzləri yaradılmışa başlandı. Botaniki tədqiqatlarda bitkilərin təsərrüfat əhəmiyyətlərinə daha çox fikir verilməyə başladı. XX əsrin 20-ci illərində N.İ.Kuznetsov tərəfindən bitki örtüyünün sistematiq xəritələşdirilməsinin əsası qoyuldu. Bunun nəticəsi idi ki, E.M.Lavrenko və V.B. Soçava tərəfindən «SSRİ-nin geobotaniki

xəritəsi» nəşr edildi. Ölkəmizdə bitki örtüyünün öyrənilməsi, onun nəzəri əsasını yaratmağı tələb edirdi. Bu sahədə V.N.Sukaçovun və V.V.Alexinin rolunu və əməyini qeyd etmək lazımdır. XX əsrin 30-cu illərində V.L.Komarovun rəhbərliyi altında «SSRİ florası» nəşr olunmağa başladı. Hal-hazırda həmin flora 30 cilddə nəşr edilmişdir. Bununla yanaşı hər bir müttefiq respublikanın öz florası nəşr edilmişdir. Bitki sistematikasının öyrənilməsi bir tərəfdən ölkənin flora cəhətdən öyrənilməsi, digər tərəfdən bitkilərin filogeniyası problemi ilə əlaqədar aparılırdı. Bu sahədə B.M.Kozo-Polyanskinin, K.I.Meyerin, A.A.Qrossheymin xidmətlərini xüsusi qeyd etmək lazımdır.

Botanikanın inkişafının son 70-80 illik dövrünə aid olan hissəsinin ən xarakter cəhətlərindən biri tədqiqatların tətbiqi sahələrini nəzərə alan cəhətinin daha geniş öyrənilməsidir. Bu cəhətdən bitkilərin yem, dərman və başqa bu kimi keyfiyyətlərinin üzə çıxarılmasına xüsusi fikir verilmişdir.

Bu zaman mədəni bitkilərin əmələ gəlməsinə xüsusi fikir verilməyə başladı. N.I.Vavilov mədəni bitkilərin əmələ gəlmə mərkəzləri nəzəriyyəsini yaradı.

Mədəni bitkilərin, xüsusən meyvə bitkilərinin yeni sortlarının yaradılmasında İ.V.Miçurinin işlərini xüsusi qeyd etmək lazımdır.

## AZƏRBAYCANDA BOTANİKANIN İNKİŞAFI

Azərbaycanda botanikanın inkişafını 2 dövrə bölmək olar:

Birinci dövr: XVIII – XX əsrin əvvəllərinə qədər olan dövr. Bu dövrdə botaniki tədqiqatlar ayrı-ayrı şəxslər tərəfindən həyata keçirilmişdir. XVIII, XIX və XX əsrin əvvəllərində həmin tədqiqatçılar tərəfindən Azərbaycanın Lənkəran (Talış) sahəsinə edilən elmi və adı səyahət marşrutları nəticəsində külli miqdarda herbari materialları toplanılmış və həmin materialların bir hissəsi Tiflis biologiya muzeyinə, Leningrada və bir hissəsi də Bakıya getirilmişdir. Belə tədqiqatçılarından K.A.Meyeri (1831), Q.Q.Raddepi (1885, 1886), V.I.Lipskini (1889, 1902), F.N.Alekseyenkonu (1897), E.N.Voronovu (1907, 1915, 1917),

N.L.Pastuxovu (1916, 1926), A.A.Qrossheymi (1912, 1917, 1918) göstərmək olar.

İkinci dövr 1918-20-ci illərdən sonrakı dövrdür. Bu dövrdə aparılan tədqiqat planlı aparılmış və əsasən A.A.Qrossheymin adı ilə bağlıdır (1926, 1936, 1940, 1948, 1952).

1920-ci ildən Bakıda respublikanın öyrənilməsi ilə məşğul olan cəmiyyət yaradıldı. Bu cəmiyyətdə botaniki tədqiqatlara geniş yer verilir. Cəmiyyətin işi A.A.Qrossheymin diqqətini cəlb edir və o, 1927-ci ildən Tiflisdən Bakıya gelir. Bu dövrdən başlayaraq o, Azərbaycanın otlqlarının geobotaniki öyrənilməsi ilə məşğul olur və bu işə 25-dən artıq bülleten-buraxılış həsr edilir. Həmin tədqiqatlardan sonra Azərbaycanın qış və yay otlqlarının bitki örtüyünün xəritəsi və bitki örtüyünün tam təsviri verilir.

1932-ci ildə Azərbaycanda dövlət elmi-tədqiqat institutu yaradılır. Bunun əsasında SSRİ EA Zaqafqaziya filialının Azərbaycan şöbəsi, bir qədər sonra SSRİ EA Azərbaycan filialı yaradılır. Botanika sektoruna A.A.Qrossheyim rəhbərlik edir.

1934-cü ildən Bakıda botanika bağlı yaradılır. 1936-cı ildə botanika sektor botanika institutuna çevrilmiş və onun da ilk direktoru A.A.Qrossheyim olmuşdur. Hal-hazırda V.L.Komarov adını daşıyan botanika institutu respublikamızda botaniki tədqiqatların ən böyük mərkəzinə çevrilmişdir. Talişda aparılan botaniki tədqiqatların nəticəsi olaraq o, «Talışın florası» (1926) əsəri ni yazır.

O digər müəlliflərlə birlikdə 1934-1936-cı illərdə 3 cildlik «Azərbaycan florası» kitabını yazmışdır. Qrossheyim respublikamızda botaniki tədqiqatları daha geniş davam etdirən davamçılar yetişdirmiştir.

Azərbaycan Respublikası EA botanika institutunun kollektivi 8 cildlik «Azərbaycan florası»nı (1950-1961) yaratmışlar. Professor M.Ə.Qasımov tərəfindən 1959-cu ildə Azərbaycan Botanika institutunda və S.M.Kirov adına ADU-nun Ali bitkilərin morfologiyası və sistematikası kafedrasında (indiki BDU-nun botanika kafedrası) floramızı eks etdirən böyük herbari toplanmışdır.

Son 70-80 ildə respublikamızda botaniklərin çoxlu milli mütəxəssisləri yaranmışdır.

# I. BİTKİ ANATOMİYASI

## *Bitki hüceyrəsi haqqında ümumi məlumat*

Bitki anatomiyası bitkilərin müxtəlif orqanlarını təşkil edən toxumaların quruluşunu histoloji qaynaqlara əsaslanaraq öyrənir.

İstənilən canlı orqanızın on kiçik, eyni zamanda, canlılıq xüsusiyyətlərini qoruyan struktur elementi hüceyrə hesab olunur. XVII əsrдə mikroskopun kəşfi anatomıyanın öyrənilməsinə başlangıç oldu. Sonrakı iki yüzillikdə toplanmış faktlar isə XIX əsrin qırxinci illərində T.Şvann və M.Şleydenə hüceyrənin ümumi quruluşunun fəsvirini verməyə əsas verdi. Ötən əsrдə isə ultrastruktur analizinin təzə metodları biologiyanın yeni bölməsinin – sitologyanın yaranmasına səbəb oldu.

Anatomik müşahidələr bitkinin müəyyən hissəsi və ya toxumasından hazırlanan xüsusi anatomik preparatların tədqiqi ilə başlanır. Preparatın hazırlanmasına aşağıdakılardır: bitki quruluşunun saxlanması üçün materialın xüsusi fiksasiya olunması; bitkinin özünəməxsus quruluşunu nəzərə çarpdırmaq üçün materialın rənglənməsi (əksər bitki toxumaları təbii şəraitdə və normada rəngsiz olur; tərkibində piqment olan toxumalar müstəsnadır).

Hüceyrə strukturasının üç qat olması haqda təsəvvür yaratmaq üçün üç müxtəlif tərəfdən kəsilmiş bitki toxuması öyrənilməlidir: köndələninə perpendikulyar kəsilmiş; toxumanın daxiliindəki radiusa nəzərən uzununa radial kəsilmiş; toxumanın daxiliindəki radiusa nəzərən uzununa tangental (və ya orqanın üst hissəsinə nəzərən paralel) kəsilmiş.

Tədqiqatların möqsədindən asılı olaraq bitki anatomiyası təsvir xarakterli – təsviri anatomiya; müəyyən sistematik qrupların öyrənilməsi baxımından sistematik anatomiya və müqayisəli anatomiya ola bilər. Fizioloji anatomiya hüceyrə və toxumaların quruluşunu öyrənir (yerinə yetirdikləri funksiyadan asılı olaraq). Bitki quruluşunun təyin olunmuş möhüründə onun yaşadığı şəraitdə qeyd olunmalıdır. Bu isə ekoloji anatomıyanın öyrənilməsi üçündür.

Bütün bitkiçilik təlimlərinin əsasında bitkilərin daxili quruşuna xas xüsusiyyətlərin öyrənilməsi durur. Məsələn: oduncığın strukturasına aid məlumatlar onun mexaniki və kimyəvi emalı üçün texniki işlərdə vacib sayılır.

Canlı orqanizmin ən kiçik struktur elementi - hüceyrədir. Bu kiçicik element canlı orqanizmin yerinə yetirdiyi bütün vacib funksiyaları, xüsusilə bölünmə qabiliyyətini və qonşu hüceyrələr, yaxud ətraf mühitlə maddələr və enerji mübadiləsi apara bilmək xüsusiyyətini saxlaya bilmışdır. Hüceyrənin həyat fəaliyyəti ilə bağlı olan rəqulyar proseslər, o cümlədən, maddələr mübadiləsi onun quruluşunda baş verən doyişikliklərə səbəb olur. Bu doyişikliklər hüceyrələrə müəyyən funksiyaları yerinə yetirmək imkanı verir. Differensiasiya zamanı bitki hüceyrələrinin bir hissəsi öz tərkibini hüceyrə qlafindakı su daşıyıcı kanalların və mexaniki elementlərin mürəkkəblişməsinə sərf edir. Differensiasiya - hüceyrənin ən son böyümə fazasıdır.

Hüceyrənin daxili tərkibi - **protopləst** adlanır. Protopləst hüceyrə orqanellərindən, mikroborucuqlardan, mikrostrukturlardan, membran sistemlərindən ibarətdir. Nüvəsiz hüceyrə tərkibi sitoplazma termini ilə ifadə olunur. Sitoplazmanın hüceyrə elementləri ilə zəif təchiz olunmuş hissəsi **qialoplazma** adlanır.

Hüceyrədə adətən bir mərkəzi vakuol və yaxud bir neçə kiçik ölçülü vakuol yerləşir. Vakuol – sitoplazmadan membran vətəsilə ayrılmış hüceyrənin daxili boşluğunudur. Bu boşluq üzvi və mineral birləşmələrlə zəngin su qarışığından ibarətdir. Hüceyrə bütövlükdə 95% sudan təşkil olunmuşdur. Bu suyun yalnız bir hissəsi vakuallarda toplanmışdır. Digər hissəsi isə hüceyrə strukturunu təşkil edən kolloid sistemlərin tərkibindədir.

Bitki hüceyrəsi heyvan hüceyrəsindən fərqli olaraq xarici tərəfdən hüceyrə qlafı ilə örtülmüşdür. Qlaf başlıca olaraq polisaxaridlərdən ibarətdir. Heyvan hüceyrəsi isə tərkib hissəsi zülal, polisaxarid və s.-dən ibarət olan membranla əhatə olunmuşdur. Bu membran kimyəvi tərkibinə görə, həm hüceyrədəxəli membrandan, həm də hüceyrə qlafından fərqlənir. Bitki hüceyrəsinin daha bir özünəməxsus cəhəti onda plastid sisteminin, xüsusilə də xloroplastların inkişaf etməsidir.


Hüceyrələrin forma və ölçüləri son dərəcə fərqlidir. Quruşuna görə hüceyrələr parenxim və prozenxim olurlar.

Parenxim hüceyrələri, adətən, eyni ölçüyə malik 14 tərəfdən (14 üzdən) ibarət olur. Bu cür quruluş minimal qatda maksimal sahə tutmağa imkan verir. Parenxim hüceyrələri, adətən, uzun müddət yaşama qabiliyyətini saxlaya bilən və ehtiyat funksiyasını yerinə yetirən hüceyrələrdir. Izolə olunmuş mühitdə yetişdirilən hüceyrələr formaca şar şəklində olur. Ölçüləri  $0,2 - 5$  dən  $100$  mkm, bəzən  $1000$  mkm -ə çatır. Bəzən hüceyrələr hüceyrəarası boşluqlarda böyüyərək qəribə formalar alır. Belə hallarda onlar, bir qayda olaraq, daxili tərkiblərinin tükənməsi hesabına hüceyrə qlaflarının qalınlaşmasına nail olurlar. Bu cür quruluş həmin hüceyrələrə dayaq funksiyasını yerinə yetirməyə imkan verir (sklereidlər).

Prozenxim hüceyrələr lif şəklini alaraq iti ucları ilə bu və ya digər orqanın daxilinə doğru uzanır.

Bu cür hüceyrələrin uzunluğu onların diametrindən  $2 - 4$  dəfə artıq olur, bəzi bitki növlərində isə  $4 - 35$  mm-ə çataraq bir neçə yüz və min dəfələrlə fərqlənir. Prozenxim hüceyrələri ötürücü və dayaq funksiyalarını, bəzən isə hər iki funksiyani birgə yerinə yetirə bilir. Bu isə adətən, protoplastın sərfinə və məhvinə gətirib çıxarır.

Prinsip oxşarlığına baxmayaraq, müəyyən hüceyrələr fərqli xüsusiyyətlərə malikdir. Gövdə və yarpaqların inkişafına səbəb olan böyümə hüceyrələri eyni mənşeyə malik-dir, amma quruluş və funksiyaları fərqlidir. Bir qayda olaraq, eyni funksiya yerinə yetirən




Şəkil 1. Bitkinin hüceyrə quruluşu:  
1- ilk divar, 2- orta lövhə, 3- plazmodesmalar,  
4- endoplazmatik retikulyum, 5- holci apparatı,  
6- nüva, 7- mitoxondri, 8- yağ damcısı,  
9- vakuol, 10- nışasta dənəsi,  
11- kloroplastlar, 12- plastidlər.


hüceyrələr bir-birin-dən quruluşca az fərqlənir. Fotosintez qabiliyyətinə ma-liq olan bitki hissələrindəki hüceyrələrin differensiasiya-sı onlarda xüsusi plastidlərin – xloroplastların əmələ gəlməsinə səbəb olur. Oduncaq hüceyrələrinin differensia-siyası zamanı hüceyrə qlafı-nın struktur və kimyəvi tər-kibdə dəyişməsi baş verir (odunlaşması) və eyni zamanda hüceyrənin canlı tərkibi məhv olur (şək.1).

## + PROTOPLAST

Protopləstin nüvə daxil olmayan hissəsi sitoplazma adlanır. Sitoplazma həmişə su ilə bol təchiz olunmuş olur; hüceyrələrin quruluşu və yerləşməsindən asılı olaraq suyun miqdarı



*Şəkil 2. Membranın qurulusu  
sxemi: 1-zülal molekulu; 2-fosfolipid molekulu (molekulun yumru hissələri onun hidrofil sahəsidir, vertikal xətlər isə hidrofob sahəsidir).*



*Şəkil 3. Hüceyrənin quruluşu.*

60%-dən 90%-ə kimi dəyişə bilir (toxum hüceyrələrində hidrotasiya 5 – 15% olur). Sitoplazmanın tərkibinə 10 – 20% zülal, 1 – 3% lipidlər daxildir; hüceyrə tərkibinin təqribən 1%-i isə qeyri

üzvi maddələrin payına düşür. Metal ionları kolloid hissələrin enerji cəhiyatını tömən edir, bu da protoplastin quruluşca möhkəm-lənməsinə, onun gediş-gəliş (hərəkət) zamanı keçiricilik qabiliyyətinin tənzimlənməsinə kömək olur.

**Protoplastın membranı.** Protoplastın üst hissəsində, hüceyrə qlaşkı ilə əlaqədə olan xarici membranı – **plazmolemma** yerləşir. Vakuollar sitoplazmadan tonoplast – daxili membran və sitəsilə ayrıılır. Mikroborucuqlar və mikrosisternlərdən ibarət olan endoplazmatik retikulum və ya endoplazmatik tor sitoplazmanın daxili membranları sayılır. Bütün membran sistemi dəyişkəndir. Onların eni 4 – 10 nm-dir. Membranların əsas komponentləri fosfolipid və züləllər hesab olunur; fosfolipidlərin daxili ikiqat qatı züləllərin ikiqat qatı arasında yerləşir. (şək.2). Belə ki, züləllərin əksəriyyəti fermentlərdir. Membranların üst təbəqəsində maddələr mübadiləsi ilə bağlı reaksiyalar məhz bu fermentlərin iştirakı ilə baş verir.

Əgər membranların səthində ribosomlar olarsa, onları qranulyar membranlar, əgər ribosomlar olmazsa – aqranulyar membranlar adlandırırlar.

Bütün membranlar üçün nisbətən ümumi sayılan funksiya – nəqliyyat funksiyasıdır. Bunun üçün tələb olunan osmoelektrik potensial şəraiti membranın tərkibindəki metal ionları yaradır.

Endoplazmatik retikulum membranları hüceyrə orqanellərinin membranları ilə əlaqəlidir. Müxtəlif fizioloji proseslər zamanı zəncirdəki qoşulma və ayrılma reaksiyaları membran boşluğununda baş verən dəyişikliklər hesabına olur. Bu dəyişikliklər hüceyrə tərkibinin müyyən paylara bölməsinə səbəb olur.

Membranlar yenidən əmələ gəlmirlər, onların minimal sayı yumurta hüceyrəsi vasitəsilə ötürürülür.

Membranda diametri 0,5-dən 10 Hm-ə qədər dəyişən məsamələr (dəliklər) vardır. Fərziyyəyə görə bu məsamələr vasitəsilə lipidlərdə həll olmayan maddələrin mübadiləsi baş verir. Hüceyrələr arasındaki maddələr mübadiləsi membranlardakı plazmodesmalar – dərtilmalar vasitəsilə həyata keçirilir. Bu dərtilmalar hüceyrə qışasından başlangıç götürür. Canlı hüceyrə pro-

toplasterlerinin membranlar vasitəsilə vahid sistemdə birləşməsinə – simplast deyilir.

**Holci aparatı (diktiosomlar)** – sitoplazmadan membranlarla ayrılan mikroborucuqlar yığınlarından ibarətdir. Bu yığınlardan mikrosisternalar və qabarcıqlar ayrılır. Mikroborucuqlar öz aralarında möhkəm bağlana bilər və ya qialoplazmanın qeyri – struktur sahələri vasitəsilə ayrıla bilər. Amma mikroborucuqların daxili tərkibi sitoplazmadan ayrıılır. Holci aparatının qabarcıqlarının ölçüsü bir neçə onlarla nanometrə çatır; diskşəkilli sisternalerin diametri  $0,5 - 2,0$  mkm; mikroborucuqların uzunluğu isə  $1 - 3$  mkm-dir. Əsas funksiyası – hüceyrə qlafının qurulmasına sərf olunan karbohidratların və digər üzvi maddələrin sekresiyasından ibarətdir. Amma qeyd etmək lazımdır ki, müxtəlif hüceyrələrdə holci aparatının sekresiya məhsulları eyni deyil. Onun başqa bir funksiyası qabarcıqlar əmələ gətirməsi ilə əlaqədardır. Belə ki, holci aparatının qabarcıqları ondan ayrırlaraq hüceyrədə mövcud olan vakuollara birləşir, ya da bu qabarcıqlar özləri birləşərək yeni vakuollar əmələ gətirir (şək. 3).

**Mikrocisimciklər** – diametri  $0,3 - 1,5$  mkm olan kürəşəkil-li cisimciklərdir. Onlar xaricdən bir neçə qatdan ibarət zarla örtülmüşlər və spesifik fermentlərlə zəngindir. Mikrocisimciklərə lizosom, peroksisom və qlioksisomlar aiddir.

**Lizosomlar**ın tərkibindəki fermentlərin qialoplazmaya tökülməsi burda baş verən bir sıra proseslərin sürətlənməsinə təkan verir. Bu fermentlərin hüceyrə daxilində həll olması mexaniki və suötürücü elementlərin differensiasiyasına səbəb olur. Həmçi-nin hüceyrəni xarici faktorların təsirindən qoruyur, onun tez qocalmasının qarşısını alır.

**Peroksisomlar** – fotosintez qabiliyyətinə malik olan hüceyrələrin mikrocisimcikləridir. Ona görə də bu cisimcik daxilindəki fermentlər fotosintez prosesi nəticəsində parçalanan məhsullardan əmələ gəlir. Bundan əlavə, bu fermentlər hüceyrənin tənəffüs prosesində də iştirak edir.

**Qlioksisomlarda** olan fermentlər isə yağ turşuları və üzvi turşuların əmələ gəlməsi tsiklini aktivləşdirir (qlioksal zəncir). Bu tsiklin son məhsullarından biri kəhrəba turşusudur ki, o, zənc-

irdən ayrılaraq mitokondrilərə daxil olur və burda gedən Krebs zəncirinə qoşulur.

## + HÜCEYRƏ NÜVƏSİ

Bölünən hüceyrələrdə nüvə hüceyrənin mərkəzində yerləşərək onun 0,25 – 0,3 hissəsini tutur. Hüceyrələrin sonrakı differensiasiyası zamanı vakuolun əmələ gəlməsi və mərkəzdə yerləşməsi nüvənin periferiyaya çökilməsinə səbəb olur. Nüvə şarşəkilli və ellipşəkilli ola bilər. Vegetativ hüceyrələrdə nüvənin diametri 5 – 20 mkm arasında olur.

**Nüvənin kimyəvi tərkibi:** DNT – 14%; RNT – 12%; əsas züləllər – 23% digər züləllər – 51% və mineralların az miqdarda fosfolipid və ion qalıqları.

**Nüvə qlaşımı** – nüvəni sitoplazmadan ayıran və xüsusi atmaları ilə endoplazmatik torun membranları ilə birləşən ikiqat membrandan ibarətdir. Membranlar ölçüləri 20-dən 100  $\text{mkm}^2$ , diametri 0,03 – 1 mkm olan çoxsaylı məsamələrin sıra ilə düzülməsindən əmələ gəliblər.

Nüvənin əsas hissəsi – xromatındır. Onun tərkibində DNT və züləl kompleksi var. Bununla əlaqədar o, müxtəlif rəngləyici-lərin təsirindən asanlıqla boyanır və müvafiq olaraq xromatin adlanır. Bölünməmiş hüceyrədə xromatin zəif tor şəklindədir. Nüvə bölünməyə başlayanda xromatin qısalır, qalınlaşır. Onların boyanma qabiliyyəti artır. Sixlaşan xromatinlər dehidratasiyaya (susuzlaşmaya) uğrayır və nəticədə iki ayrı çu xromosom-lara çevirilir. Hər növ üçün xromosom sayı

**Nüvənin funksiyası** – irsi məlötürülməsindən ibarətdir.

Hüceyrələrin bölünməsi zamanı x artırmış hər qədəki xromosom sayına sahib ola bilir bölünmə adlanır. Mitoz bölünmə yalnız bölünmədir.

Xromosomların bütöv yığımı – rələrin ana hüceyrədən aldığı yığım i

bölünür.  
Mey.  
Nüv.

Haploid cinsi hüceyrələri əsasən yetişmiş tozcuq danələrində və yumurtalığın rüşeym kisəsində olur. Bitkilərin həyat tsiklində haploid yığım reduksion bölünmə olan – meyoz bölünmə nəticəsində əmələ gəlir. Meyoz tozluğun mikrosporlarında və yumurtalığın meqasporunda müşahidə olunur. Bu yolla əmələ gələn haploid hüceyrələr bölünür, erkək və dişi qametofitlərə başlanğıc verir. Elə bu qametofitlərdə də cinsi hüceyrələr və ya qametlər – spermlər və yumurtahüceyrələr əmələ gəlir. Cinsi çoxalma zamanı dişi və erkək qametlər ziqtada qovuşur. Qovuşma nəticəsində xromosomların diploid dəsti bərpa olunur. Qeyd etmək lazımdır ki, haploid hüceyrəli sporlar sporofitdə əmələ gəlir.

Beləliklə, çıçəkli bitkilərdə diploid hüceyrələrin haploid hüceyrələrlə əvəz olunması, sonra isə qovuşma nəticəsində müxtəlisf genetik xüsusiyyətlərə malik haploid hüceyrələrin birləşməsi ilə başqa genetik döyişiklikli diploid organizmlərin əmələ gəlməsi təsdiq olunur.

**Nüvəcik** – nüvənin şarşəkilli formaya malik daimi komponentidir. Onun kimyəvi tərkibi DNT və RNT-dən ibarətdir. Nüvəcik bir, iki və daha çox sayıda ola bilər. Mitoz zamanı o itir və telofazanın sonuncu mərhələsində əmələ gəlir. Nüvəciyin əsas funksiyası RNT sintezi ilə əlaqədardır.

**Nüvə mayesi** (nukleoplazma) – nüvənin müxtəlisf zülallarından ibarət tərkib hissəsidir.

İrsi məlumat DNT molekulunda ardıcıl düzülmüş bu dörd nukleotiddə yazılıb: adenin, quanin, sitozin, timin. RNT molekulunda da bu dörd nukleotiddən ibarətdir. Amma RNT-də timin əvəzinə urasil nukleotidi olur. Məlumat DNT molekulundan RNT-yə (nüvədəki məlumat RNT-nə) köçürürlür (transkripsiya olunur) və ribosoma ötürülür (translyasiya). Ribosomda məlumat yenidən ribosom dakı RNT-yə (matris RNT-nə) ötürülür və alınmış koda əsasən burda zülal sintez olunur.

## NÜVƏNİN BÖLÜNMƏSİ

Nüvə sistem toxumaların hüceyrələrindəki nüvələr daima nüvənin bölünməsindən sonra hüceyrə də ekvatorial

hissədən bölünür. Nəticədə bir ana hüceyrəsindən iki qız hüceyrə əmələ gəlir. Eyni zamanda plastid və mitokondrilərin də bölünməsi baş verir. Bu bölünmə növü mitoz adlanır.

Nüvənin bölünmə mərhələsini bir neçə fazaya bölgülər: interfaza, profaza, metafaza, anafaza, telofaza. Bu fazalar içində ən uzunmüddətli interfazadır. İnterfazada baş verən fizioloji proseslər növbəti fazaların yerinə yetməsi üçün zəmin yaradır. Bu faza müddətində nüvə dinclik vəziyyətində olur, onun forması, nüvə qlafi, nüvəcik dəyişilməmiş qalır, xromatin kariolimfada bərabər paylanır.

İnterfazanın sonunda xromosomların sayı ikiqat artır.

Profaza – nüvənin bölünməsinin birinci fazasıdır. Fazanın başlangıcında nüvənin ölçüsü böyüyür. Bu zaman bütün xromosomlar işıq mikroskopunda yaxşı görünməyə başlayır, onların ölçüsünü, formasını, quruluşunu, sayını müəyyən etmək olur.

Hər bir xromosom uzunsov bərk cisim olub, bir-birindən gərmələrlə ayrılan bir neçə hissədən ibarətdir. Bu gərmələr sentromerlər adlanır. Hər bir xromosom spirali bir-birinə sarılmış iki DNT sapından ibarətdir. Onlar xromatidlər və ya qız xromosomlar adlanır.

Əgər profazanın başlangıç dövründə xromosomlar bütün nüvə boyu bərabər paylanırsa, sonrakı dövrdə onlar periferiyaya çəkilir. Elə bu vaxtdan etibarən nüvə zarı parçalanmağa başlayır. Profazanın sonuna doğru nüvə zarı həll olur və xromosomlar sərbəst olaraq sitoplazmada yerləşir, nüvəcik itir. Hər hüceyrədə olan sentriol hüceyrənin əks qütblərinə çəkilir və onlar arasında bölünmə vətəri əmələ gəlir.

Metafaza – mitozun növbəti bölünmə mərhələsidir. Bu mərhələdə bölünmə vətərinin yaranması qurtarır və xromosomlar vətərlərin ekvatoru sahəsində yerləşir. Xromosomlar metafazada lövhə əmələ gətirir və hər bir xromosom özünün mərkəzi sahəsi (sentromer) vasitəsilə bir vətər teliñə birləşir. Hər bir xromosomda xromatidlərin bir-birindən ayrılması başlayır.

Bütün xromosomlar vətər tellərinə birləşdikdən sonra hər bir xromosomun xromatidi hüceyrənin qütblərinə doğru çəkilməyə başlayır. Bir qütbə bir xromatid, digər qütbə isə o biri xro-

matid çekilir. Xromatidlərin hüceyrənin qütblərinə çekilməyə başlaması, növbəti fazanın – anafazanın başlaması deməkdir. Anafaza vaxtı xromatidlər (qız xromosomlar) hüceyrənin qütblərinə çekilir. Xromosomların hərəkəti vətər telleri hesabına yerinə yetirilir. Onlar yığılın və qız xromosomları ekvatoridan hüceyrənin əks qütblərinə dərtilir. Xromosomların hərəkəti zamanı ATF enerjisindən istifadə olunur. Axromatin iyəleri sıxlaşaraq fragmoplast əmələ gətirir.


Mitozun sonuncu mərhələsi – telofazadır. Telofaza vaxtı hüceyrə qütblərinə yaxınlaşmış xromosomlar burularaq yenidən bir-birinə sarılmış uzun tellər formasını alır ki, bu da bölünməyən nüvə üçün xarakterikdir. Qız nüvələrində yenidən nüvə pərdəsi əmələ gəlir, nüvəcik formalasır və nüvənin interfaza üçün xarakter olan quruluşu tamamilə bərpa olunur. Telofaza müddətində həm də sitoplazma bölünür və nəticədə iki qız hüceyrə bir-birindən ayrılır. Bu hüceyrələr quruluşca ana hüceyrə ilə tam oxşardırlar.

Anafazada əmələ gələn fragmoplast böyüyərək ana hüceyrənin yan divarlarına çekilir, protoplastı iki hissəyə ayıran membran da bu istiqamətə çekilir. Bölünmə zamanı qız hüceyrələri bir-birindən hüceyrə plastinkası və ya hüceyrə lövhəsi vasitəsilə ayrılır. Bu lövhə əsasən pektindən təşkil olunmuşdur və hüceyrəarası element sayılır. Lövhənin üzərinə hər iki tərəfdən hemi-sellüloza və sellüloza toplanır və beləliklə, hüceyrənin ilk qəfi əmələ gəlir. İki qız hüceyrəsi arasında əmələ gələn hüceyrə lövhəsi vasitəsilə sitoplazmatik bölünmə – sitokinez adlanır. Sitolazmanın bölünməsi nüvənin bölünməsindən sonra baş verir (şək.4).

Qeyd etdiyimiz kimi mitoz interfazaya nisbətən qısa müddətlidir. Mitoz 1 – 2 saat çekir. DNT-nin sintezinə və başqa biokimyəvi proseslərə daha 6 saat lazımdır. Bundan sonra hüceyrə yenidən bölünməyə hazır olur.

Meyoz – nüvənin elə bölünmə növüdür ki, onun nəticəsinin də diploid xromosom dəstiniə malik nüvədən haploid xromosomlu nüvəyə malik 4 hüceyrə əmələ gəlir (şək.4). Meyoz prosesi zamanı xromosomların reduksiyası ilə yanaşı, genetik materialın

rekombinasiyası ve homoloji xromosom hisselerinin dəyişdirilməsi də baş verir.



Səkil 4. Mitozun (a) və meyozun (b) sxemi:

I - interfaza; I - hüceyrə qlafı; 2 - nüva; 3 - nüvəcik; 4 - xromosom; 5 - sentromer; II - prosafa; III a - metafaza; IV a - anafaza; V a - telofaza; III b - birinci bölünmədə prosazanın sona çatması; (a - krossinqoverin baş verdiyi nöqtə); IV b - birinci bölünmənin metafazası; V b - birinci bölünmənin telofazası; VI b - ikinci bölünmənin telofazası.

Meyoz nüvənin iki ardıcıl bölünməsindən ibarətdir. Hər bölünmə bir neçə fazadan ibarətdir.

Birinci bölünmə profaza ilə başlanır. Profaza özü də aşağıdakı fazalardan ibarətdir:

**Leptonema** (nazik saplar fazası) – ən erkən fazadır; burda xromosomların nazik uzun sapları bütün nüvə boyu qarışq şəkildə nizamsız yerləşir. Xromosomlar üzərində yerli qalınlaşmalar – xromomerlər aydın nəzərə çarpir.

**Ziqonema** (ikili saplar fazası) – qovuşan xromosomlar fазası. Homoloji xromosomlar (biri yumurtahüceyrdən alınan, annan hüceyrəsi; digəri spermidən alınan, atanın hüceyrəsi) cüt-cüt yaxınlaşırlar. Bu zaman onların birləşməsi baş verir – konyuqasiya. Xromosomlar uc hissələri və ya başqa hissələri ilə cəzbetmə nəticəsində birləşirlər, digər hissələri isə sərbəst qalır.

**Pixinema** (qalınlaşmış saplar fazası) – xromosomların konyuqasiyasının başa çatdığı faza. Bütün uzunluğu boyu six birləşən homoloji xromosomların cütləri – bivalentlər adlanır. Hər homoloji xromosom iki bacı xromatidlərindən ibarətdir; bu yolla da tetrada adlanan dörd xromatid yaranır.

Konyuqasiya zamanı bəzi homoloji xromosomlar arasında gen sahələr mübadiləsi gedir. Bu həm də irsi məlumat mübadiləsi deməkdir. Bu hadisə krossinqover adlanır. Krossinqover qurta-randan sonra homoloji xromosomlar ayrılır.

**Diplonema** (ikiqat saplar fazası) – bu prosesin başa çatmasıdır. Sonra iki xromosom xromatidlərin birləşmiş hissələrinin bir-birini itələməsi nəticəsində uzaqlaşır. Ayrılma zamanı xromosomlar xromatidlərin birləşdiyi ayrı-ayrı yerlərdə lehimlənmiş (yapılmış) qalırlar. Bu sahələr xiazmalar adlanır.

**Diakinez** (sapların hərkətəti) – birinci bölünmənin profazasının son mərhələsidir. Bu zaman xromosomların qısılması və spiralizasiyası (burulması) baş verir. Bu mərhələnin, yəni profazanın sonunda nüvə membranla əhatə olunur, nüvəcik isə aydın nəzərə çarpir.

Birinci bölünmənin metafazası nüvə membranınınitməsi və xromosomların ekvatorial səthdə düzülməsi ilə başlayır.

Birinci bölünmənin anafazasında – hər bivalentdən qarşı tərəfə bir homoloji xromosom keçir. Bu zamana qədər xromosomlar arasında artıq krossinqover baş verir və valideyn xromosomla-

rın əvəz olunmuş və yeni xüsusiyyətləri qazanılır. Hüceyrənin qütblərinə mitozda olduğu kimi hərəsində bir xromatid olan yarım xromosomlar deyil, iki xromatidli tam xromosomlar çekilir. Deməli, qız hüceyrəyə homoloji xromosomun hər cütündən yalnız biri düşür. Beləliklə, xromosomların reduksiyası —diploid dəstdən haploid dəstə çevrilməsi baş verir. Birinci bölünmənin telofazasında xromosomların tamamilə ayrılması, hüceyrə plastinkasının əmələ gəlməsi ilə diadalar formalasır.

Birinci və ikinci bölünmə arasında interfaza çox qısa olur və DNT sintez olunmur. Ona görə də birinci bölünmənin telofazasından sonra dərhal ikinci bölünmənin profazası başlayır.

İkinci bölünmənin profazası birinci bölünmənin profazası ilə oxşardır.

İkinci bölünmənin metafazası birinci bölünmənin metafazasından fərqlənir. Bu fərq aşağıdakindan ibarətdir: birinci bölünmənin bu fazasında xromosomlar bivalent də ola bilər, ancaq ikinci bölünmədə xromosomlar yalnız univalent olur.

İkinci bölünmənin anafazasında xromosomların yarısı qütblərə çəkilir (birinci bölünmənin anafazasında bütöv xromosomlar qütblərə çəkilmişdi).


İkinci bölünmənin telofazası birinci bölünmənin telofazası ilə eynidir.

İkinci bölünmə hər iki diadada sinxron (eyni zamanda) baş verir. İkinci bölünmə nəticəsində 4 qız hüceyrəsi — haploid xromosom dəstini malik tetradalardır əmələ gəlir. Meyoz bölünmə nəticəsində yaranan yeni hüceyrələr (krossinqoverə görə) valideyn hüceyrələrindən başqa xüsusiyyətləri və yeni əlamətləri ilə fərqlənir. Bu mexanizmlə alınan irsi məlumatlar təbii olaraq yeni nəslə ötürülür. Bitkilərin hibridləşməsi yolu ilə qazanılan irsi məlumatları da yeni nəslə ötürmək olar.

**Ribosomlar.** Çox böyük olmayan 0,02 mkm diametrə malik şarşekilli elementlərdir. Onlar hüceyrədə sərbəst şəkildə yerləşir və ya endoplazmatik şəbəkənin membranları, nüvə, mitoxondri və plastidlərlə birləşmiş olur. Ribosomların kimyəvi tərkibi sabittir və onların olduğu yerdən asılı deyil. Fəaliyyətdə olan ribosom iki hissədən ibarətdir. Hissələrin hər biri isə öz növbəsində

RNT və zülaldan ibarətdir. Ribosomların tərkibinə həmçinin, az miqdardan fosfolipidlər və mineral maddələrin ionları daxildir.


Ribosomlar tək-tək və qrup halında ola bilir. Bu zaman onlar xeyli uzun poliribosom zəncirləri (polisomlar) əmələ gətirirlər. Əsas funksiyaları – zülal sintezidir. Ribosomlarda amin turşularının polipeptid zəncirdə birləşməsi həyata keçir. Genetik informasiya nüvədə DNT molekulundan məlumat RNT-nə (mRNT) köçürürlər və ribosom RNT-nə (rRNT) ötürülür (translyasiya olunur). Elə bu ribosomlara da nəqliyyat RNT-si (nRNT) amin turşularını gətirir və bu amin turşuları nüvədən gələn məlumat əsasında polipeptid zəncirinə düzülür. Matris RNT-si bir neçə ribosomu birləşdirən uzun molekuldur. Onu adətən, qaçan maqnitafon lentinə bənzədirirlər və bu lentdə informasiya yazılıb (şək.5).



Şəkil 5. Ribosomların quruluş sxemi (1,2 – ribosomların subvahidi)

**Mitoxondri** – diametri 0,5 – 2 mkm olan sapşəkilli və ya şarşəkilli hüceyrə orqanelləridir. Onların əsas komponentləri zülal və fosfolipidlərdir. Zülallar lipidlərdən iki dəfə artıqdır. Zülalların əsas hissəsi – fermentlərdir. Mitoxondrilərin tərkibində həmçinin, az miqdarda nuklein turşuları da olur. Onlar ikiqat membran ilə əhatə olunublar. Daxili və xarici membranlar arasındakı boşluq 0,006 – 0,008 mkm-dir. Xarici membranın səthi hamardır, o heç bir giriş və ya çıxıntı əmələ gətirmir. Daxili membran isə əksinə mitoxondrinin daxilinə yönəlmış çoxlu miqdarda qırışlara malikdir. Daxili membranın quruluşları krist adlanır (latınca «krista» – pipik, çıxıntı). Bu qırışlar bir-birindən tam ayrılmır, bu da mitoxondri matriksinin bütövlüyünü təmin edir. Mitoxondrinin daxilində yerləşmiş qırışq strukturlu hissə matriks və

ya stroma adlanır. (şek.6). Mitochondrilerin sayı, həmçinin daxili kristlərin sayı onların yerləşdiyi toxumanın fiziki iş xüsusiyyətin-dən asılı olaraq dəyişir.



Şəkil.6 Mitochondrinin quruluş sxemi: 1-xarici membran; 2-daxili membran ;  
3-kristlər; 4 – stroma.

Mitochondrinin əsas funksiyası adenozintrifosfat (ATF) turşusunu sintez etməkdən ibarətdir. ATF-in enerji mənbəyi hesabına hüceyrələrin, eləcə də bütün orqanizmin havadakı oksigenlə tənəffüsü (Krebs tsikli) və digər həyat prosesləri həyata keçir.

Yeni mitochondrilər artıq hüceyrədə mövcud olan mitochondrilərin bölünməsi hesabına yaranır. Hüceyrədə yerləşərkən mitochondrilər nüvə və plastidlərin yanında konsentrasiya edə bilərlər.

## PLASTİDLƏR

Qalınlığı 1 – 3 mkm və uzunluğu 3 – 7 mkm olan diskşəkilli iri orqanellərdir. Diferensiasiyasından asılı olaraq 3 növ plastid müşahidə olunur: leykoplastlar, xloroplastlar və xromoplastlar.

Hər üç tip üçün ilkin forma proplastid hesab olunur. Proplastid daha sadə quruluşludur və onun struktur üzvlərinin müxtəlifiyyi də azdır. Hüceyrələrin ixtisaslaşması mərhələsində proplastidlər differensasiya edərək müvafiq struktur və funksiyalı xloroplastlar və leykoplastların yaranmasına səbəb olur.

**Leykoplastlar** əsasən ehtiyat maddə toplama funksiyasını yerinə yetirir. Hansı ehtiyat maddəsini toplamaqdən asılı olaraq


leykoplastlar müxtolif olur: nişasta toplayan növü – amiloplast; zülal toplayan növü – proteinoplast; lipid toplayan növü clayoplast. Leykoplastların ultrastrukturası proplastidlərə uyğundur. Leykoplastlar iki qat membran ilə əhatə olunublar. Daxili membranın içəriyə doğru cibşökilli və köpükşökilli çıxıntıları var. Plastidlərin daxili stroması zülal və fosfolipidlərin kolloidal sistemindən ibarətdir. Yeni sintez olunan ehtiyat maddələr stromada toplanır.

Leykoplastlar rəngsiz plastidlərdir.

Xloroplastlar – yaşıl rəngli, diskşökilli plastidlərdir. Bitkilərin yaşıl hissələrinə gözəl, parlaq yaşıl rəngin müxtolif çalarlarını verən məhz bu plastidlərdir.

Xloroplastların ölçüsü və sayı bitkinin növündən və yaşadığı ərazidən asılı olaraq dəyişir. Plastidlərin sayı hüceyrədə 20 – 50 arası olur.

Xloroplastlar leykoplastlardan pigment sintez etmək qabiliyyəti ilə fərqlənir: yaşıl-xlorofil və sarı - karotinoidlər. Quru hissənin 10–12%-ni



*Şəkil 7. Xloroplastın quruluş sxemi: 1-xloroplastın xarici membran; 2-stroma; 3-thylakoid; 4 – granular; 5-stromanın lamellasi.*

piqmentlər təşkil edir ki, bunun da 5 – 10%-ni xlorofillər, 1–2%-i karotinoidlərdir. Xloroplastların 50%-ni zülallar, 20 – 40%-ni fos-

folipidlər, az miqdarda nuklein turşuları, eləcə də fermentativ xloroplast sisteminə daxil olan metal ionları təşkil edir. Xloroplastlardakı DNT nüvədəki DNT-dən fərqlənir.

Xloroplastlar ikiqat membranla örtülüb. Zəif strukturlu daxili matriks və ya stroma sahələri, zülal – fosfolipid tərkibinə malikdir. Orqanoidin daxili membranından qabarmış dairəşəkilli tilakoidlər əmələ gəlir. Stromanın daxilində bir-birinə paralel yerləşən membranlar – lamellalar yerləşir.

Tilakoidlərin tərkibində piqment toplanır. Filakoidlər üst-üstə qəpik kimi yiğilaraq qranlar əmələ getirir (Şək.7). Bitkinin növündən asılı olaraq qranlardakı tilakoidlərin sayı dəyişir. Bu cür quruluş fotosintez edən aparatın daxili sahəsinin artmasına səbəb olur.

Xloroplastın əsas funksiyası – fotosintezdir (ışiq enerjisi hesabına üzvi maddələrin əmələ gəlməsi). Fotosintezin işıqdan asılı reaksiyaları, bilavasitə işıq enerjisinin udulması ilə bağlı olan və bu enerjinin kimyəvi əlaqələrə sərf olunması reaksiyaları (ATF və NADF.N sintezi), qranlarda həyata keçir. İşıqdan asılı olmayan reaksiyalar, Kalvin zəncirində üzvi maddələrin sintezi reaksiyaları isə, xloroplastın membran sistemlərində həyata keçir.

Xloroplastlar hüceyrədə ciddi ardıcılıqla düzülə bilər. Çılpaqtoxumlarda xlorofillin sintezi həm işıqda, həm də qaranlıqda həyata keçir; örtülütoxumlarda isə yalnız işıqda həyata keçir. Xlorofil çox zəif piqment hesab olunur və həm xloroplastın qocalması, həm də dəyişən xarici mühitin təsirində asanlıqla dağılır.

**Xromoplastlar** – sarı, narıncı və qırmızı rəngli plastidlərdir. Onlar leykoplastlar və xloroplastlardan əmələ gəlir. Xloroplastlardan fərqli olaraq bu plastların kimyəvi tərkibində lipidlər zülallara nisbətən üstünlük təşkil edir; karotinoidlərin kimyəvi formaları çoxluq təşkil edir; xlorosillər isə heç yoxdur. Ölçülərinə görə xloroplastlara yaxındırlar. Daxili strukturundakı daha bir fərqli də sarı kristalşəkilli piqmentlərin çox olmasıdır. Bu isə plastidlərin lövhəşəkilli quruluşunun pozulmasına səbəb olur.

Xromoplastlar bitkilərin sarı və narıncı rəngli hissələrində üstünlük təşkil edir (çiçəklərin ləçəkləri, meyvələr).

## VAKUOLLAR

Tərkibi sulu karbohidrat məhlulları, duzlar və üzvi turşularla zəngin hüceyrədaxili mühitdir. Sitoplazmadan tonoplast vasitəsilə ayrılır (şək.1). Təkamül nəzəriyyələrində birinə görə vakuolların Holci aparatının mikrosistern və mikroborucuqlarından əmələ gəldiyi ehtimal olunur.

Vakuolların tərkibinin sabit qalmasını tonoplast təmin edir. O, maddələrin sitoplazmadan axınıni tənzimlyir. Tonoplast yarımkəcəricilik xassəsinə malikdir. Belə ki, o, su və suda həll olmuş maddələri müxtəlif süretlərlə içəri buraxır. Bu da vakuolun içərisində fəal osmotik məhlulun yaranması üçün şərait yaradır.

Meristem hüceyrələrində vakuollar ya heç olmur, ya da çox kiçik ölçüdə olur. Amma hüceyrə böyüdükcə kiçik vakuollar daha böyük vakuollarda birləşir, yaxud da yeni vakuollar əmələ gelir.

Hüceyrədə vakuolun rolu – protoplastin həyat fəaliyyəti məhsullarını toplamaqdan ibarətdir. Bu məhsullar hər hansı bir müddətə maddələr mübadiləsi proseslərindən uzaqlaşmış olur. Adətən, vakuppardakı məhsullar yenidən işlənərək hüceyrənin metabolizm prosesinə daxil olur.

## HÜCERƏ ŞİRƏSİ

Vakuoldakı sulu məhlul hüceyrə şirəsi adlanır.

Kimyəvi tərkibinə görə vakuoldakı tərkib çox rəngarəngdir. Bitkinin növündən asılı olmayaraq onların tərkibində həmişə çoxlu miqdarda karbohidrat olur. Daha sonra isə qlükoza, fruktoza və saxaroza təsadüf olunur. Monosaxaridlər yetişmiş meyvə və giləmeyvə hüceyrələrində; disaxaridlər – turp, yemiş, qarpız, şəker çuğundurunun hüceyrə vakuollarında olur.

Monosaxaridlərin törəmələri olan aşı maddələri, adətən, qabiq hüceyrələrinin qlafında toplanır (palid, söyüd və evkaliptlərde aşı maddələri daha çoxdur). Yarpaqların zədələnməsi nəticəsində toxumalarda əmələ gəlmış patoloji şişkinliklərdə – firarda; həşəratların dişlədiyi yerlərdə də çoxlu aşı maddələri olur.

Hüceyrə şirəsində üzvi turşular da olur: alma, limon, quzuqulağı (turşəng); bunlar yetişməmiş meyvələrə turş dad verirlər. Meyvələr yetişdikcə turşuluq digər orqanlara keçir. Misal çəkdiyimiz bitkilərdə isə ehtiyat maddələri halında toplanılır.

Bəzi bitkilərin vakuollarında azotlu üzvi turşular – alkaloidlər toplanır. Xinin, morfin, papaverin alkaloidləri təbabətdə istifadə olunur.

Hüccyrə şirəsində üzvi maddələrdən başqa qeyri-üzvi maddələr də olur: fosforlu, xlorlu, kalsiumlu və maqnumlu duzlar bunlara aiddir.

Hansı bitkinin yarpaqları, çiçekləri və meyvələrində qırmızı və göy rəngin bütün çalarlarına rast gəlinirsə, demək bu bitkinin vakuollarında – antosian pigmenti var. Bu pigment suda həll olan ətraf mühitin pH-dan asılı olaraq öz rəngini dəyişir; qələvi mühitdə – göy, turş mühitdə qırmızı olur. Bəzi fərziyyələrə görə az həll olan birləşmələrin vakuola daxil olmasına antosian pigmentinin sintezi kömək olur.

## ERQAST MADDƏLƏRİ

Bitki həyatının müxtəlif dövrlərində hüceyrələrin həyat fəaliyyəti möhsulları ehtiyat toxumalarının parenxim hüceyrələrində toplanır. Bunlara karbohidratlar (nişasta), zülallar, lipidlər, qətranlar, mumlar, efir yağları, taninlər, süd şirələri, həmçinin qeyri-üzvi maddələr aiddir.

Nişasta – həll olmayan karbohidrat – əksər bitkilər üçün xarakter olan ehtiyat maddəsi. İlkin nişasta qısa müddətə fotosintezin həll olmayan birinci möhsulu kimi xloroplastlarda toplanır. Sonralar o hidrolizə uğrayır. Ehtiyat maddəsi kimi nişasta toxumaların parenxim hüceyrələrinin amiloplastlarında və ya xüsusi ehtiyat orqanlarında dənə şəklində; ağac bitkilerində isə bitkinin bütün orqanlarının parenximasında toplanılır.

Zülal da nişasta kimi, kristal şəklində proteinoplastlarda yiğila bilər. Qeyd etmək lazımdır ki, o, kolloid şəklində də ola bilər (məsələn, buğda toxumundakı nişasta ilə birləşmiş yapışqan). Alleyron dənələri şəklində olan zülal vakuollarda toplanır.

**Lipidlər və ya yağlar.** Əksər bitkilərin sitoplazmasında və eloyplastlarda sintez olunur. Onlar müxtəlif üzvi turşuların və qliserinin mürəkkəb efirləridir. Yağ turşularının tərkibindən asılı olaraq lipidlər maye (bitkilərin əksəriyyətində) və bərk (şokalad ağacının toxumlarında və kakos palmasında) haldə olur. Kimyəvi tərkibcə qliserin hüceyrə membranındaki mum, kutin, suberin ilə qohumluq təşkil edir. Bütün bu maddələr hüceyrə divarının hava və su keçiriciliyini artırır.

**Erqast maddələrə** efir yağları adlanan xüsusi maddələr də aiddir. Efir yağları – xoş iyə malik, tərkibində karbohidrat, terpen, aldehid, keton, mürəkkəb efir və başqa birləşmələr olan maddələrdir. Onlar çılpaqtioxumluların iynəyarpaqlarında, qızılıgülün ləçəklərində, portağalın yarpaqları və qabığında sintez olunur.


**Tanınlar** – yüksək molekullu fenol birləşmələridir. Hüceyrənin həm sitoplazmasında, həm qlafında təsadüf olunur. Yetişməmiş meyvələrdə və yarpaqlarda toplanır. Onların sintezi üçün mənbə karbohidratlar hesab olunur.

**Qeyri-üzvi maddələr** – hüceyrələrdə kristal şəklində toplanılır. Cavan cökə qabığının parenximasında kalsium-oksalat turşusunun kristalları, yulğun ağacı yarpaqlarının parenximasında isə təbaşir kristalları yiğilir. Təbiətin daha bir gözəl qanununa əsasən bitki xarab olmuş qabiq və yarpaqlarını tökərkən bu kimyəvi birləşmələrdən onları azad edir.

Qeyd etdiyimiz kimi mumlar və qətranlar da erqast maddələrə aid olunırlar.

## HÜCEYRƏ QLAFI (Hüceyrə qatı, qışası, qabığı)

Hüceyrə qlafi hüceyrənin bölünməsinin son mərhələsində fraqmoplastdan əmələ gəlir. Ele bunun nəticəsidir ki, iki yeni qız hüceyrəsi nazik plastinka vasitəsilə bir-birindən ayrılır. Oduncaq hüceyrəsinin differensiasiyasının sonunda ara plastinka (hüceyrəarası maddə) seçilir. Hüceyrələri bir-birindən ayıran bu plastinka qlafın bir qatı olan ilkin qlaf hesab olunur və o, ara hüceyrə qatı ilə ikincili qat arasında yerləşir.



Şəkil 8. Traxial elementin qat-qat qlasının quruluş xəmi:

a - traxeidlərin köndələninə kəsiyi; b - qlasın qatları teleskopik kəsiklərə göstərilir; xətlərin istiqaməti mikrofibrillərin müxtəlif qatlarda oriyentasiyasını əks etdirir; b - köndələninə istiqamətdə qlasın qatlarının görünüşü; Q - hüceyrəarası qat (ara plastinka); 1 - birincili qat; 2 - ikincili qat;  $S_1$  - ikincili qlasın xarici qatı;  $S_2$  - ikincili qlasın mərkəzi qatı;  $S_3$  - ikincili qlasın daxili qatı; 3 - üçüncülü qlas (saqqallı qat).

Canlı hüceyrədə qlas hüceyrənin daxilinə doğru yönəlir və xarici membran – plazmolemma ilə sərhədlənir (şək.8).

Hüceyrə qlasının əsas komponentləri karbohidratlar, az miqdarda zülallar, lipidlər, mineral maddələr və çoxlu miqdarda su (60%-q qədər) hesab olunur. Hüceyronin həyatı boyu qlasın müxtəlif qatlarının kimyəvi tərkibi eyni qalmayaraq daima dəyişikliyə uğrayır.

Ara plastinka pektin maddəsinə malikdir və bu maddə fibriyalar qatın matriksi hesab olunur. Ara plastinka qonşu hüceyrolərin qlaflarını birləşdirir. Mexaniki funksiya yerinə yetirən hüceyrlərdə qonşu hüceyrlərin ara plastinkası və ilkin qatı işıq mikroskopunda eyni qat kimi görünür. Ona görə də «ilkin qat» termini bəzən geniş mənada təsvir olunur.

Ara qatın formallaşması zamanı onun tərkibində struktur cəhətcə fərqlənən və hüdud sahəsi adlanan bəzi sahələr olduğu kimi qalır. Bu sahələrdən qonşu hüceyrə protoplastlarını birləşdirən plazmodesmalar keçir.

İlkin hüceyrə qatı – yeni əmələ gələn hüceyrlərin birinci xüsusi qatı adlanır. Ara qat kimi ilkin qat da yüksək hidrotasiya qabiliyyətinə malikdir.

Amma ara qatdan fərqli olaraq bu qatda hemisellüloza daha çox – 50%-dən artıq, sellüloza 30%-ə qədər, pektin – 10%, zülallar – 5%, lipidlər – 5% olur.

İlkin hüceyrə qatının böyüməsi və inkişafı zamanı onun üzərində plazmolemmadan gələn yeni polisaxarid molekulları gətirilir. Hüceyrə qlafinin bu birinci qatında mikrofibrillərin mürəkkəb, amma xaotik düzülüşü onun elastikliyini, keçiricilik qabiliyyətini və mexaniki möhkəmliyini artırır.

İkincili qat – mexaniki və su-ötürücü funksiyaları yerinə yetirən hüceyrələr üçün xarakterikdir. Bu cür hüceyrələrin formallaşması zamanı onların daxili tərkibi dağılır. Oduncağın parenxim hüceyrələri müstəsna olaraq protoplastlarını saxlayırlar. İkincili qat birinci üzərində elə yerləşir ki, hüceyrələr arasındaki əlaqə onun formallaşmasına qodor saxlanılır. Tərkibində sellüloza – 50%; hemisellüloza – 20%-dən, iynəyarpaqlılarda – 30%-ə qodor; liqnin – 20-30%; pektin maddələri yoxdur. Bu cür kimyəvi tərkib onun çox sərt və möhkəm olmasını təmin edir.

İkincili qat birincili qat üzərində üzükvari və spiralvari qalınlaşmalar əmələ gətirməklə üzük və spiral şəklində də yerləşə bilər (şək.9).

İkincili qatın en kəsiyində bir-birindən kimyəvi tərkib və struktur etibarılı fərqləndən 3 konsentrik qat ayrıılır. Xarici qat ( $S_1$ ) nisbətən nazikdir; iynəyarpaqlıların traxeidlərində və digər ağacların liflərində o, birinci qatla lap six birleşdiyindən çox çətinliklə seçilir. Ara qat ( $S_2$ ) daha qalındır, daxili qat ( $S_3$ ) hüceyrəvi boşluqla sərhədlənir. İkinci qatın bu cür hissələrə ayrılması bütün hüceyrələr üçün xas deyil. Bəzi ağaclarda  $S_3$  qatı olmur (şək.8).

Şəkil 9. Müxtəlif növ qalınlaşmanın olan boru kəsikləri:  
1-üzükvari qalınlaşma;  
2-spiralvari qalınlaşma

Pambıq bitkisinin liflərində qlaf daha çox qatlara ayrılır. Məhz ikincili qatın quruluşu oduncaq, pambıq (kağız və parça lifləri), mantar (probka) kimi xammal məhsullarının keyfiyyətini həll edir.

Birincili və ikincili qatın kimyəvi komponentləri keyfiyyət və struktur cəhətdən müxtəlif olan birləşmələr əmələ gətirir (hüceyrə qlafının matriksini təşkil edən amorf birləşmələr və fibrilyar strukturlar). Hüceyrə qlafının əsas monomeri olan qlükoza molekulları polimerlərdə – mikrofibrillərdə birləşir. Mikrofibrillərin diametri 0,01 – 0,025 mkm, uzunluğu – onlarla mikrometirdir. Elementar fibrili təşkil edən mikrofibrillərin sayı 10-dan bir neçə yüzə qədər dəyişir. Fibrilyar strukturlar bir-birindən kapılıyar sahələrlə (təqribən 0,01 mkm) ayrılır. Bu kapılıyar sahələr pektin və hemisellülozadan ibarət matrikslə doludur.

İkincili qatın sintezi onun tərkibində liqnin və taninin yanlanması ilə müşahidə olunur. Liqninləşmə prosesi birincili qatda ikincili qatın formallaşması başlayarkən baş verir və eyni zamanda həm ara plastinkanın xaricinə, həm də ikincili qatın daxili hissəsinə yayılır, bununla da bütün qlafa sərtlik verir. Tanılrlar oduncağın hüceyrə qabığına və gövdənin mərkəzi (nüvə) hissəsinə xarakterik rəng verirlər.

Bitkinin örtük toxumasının hüceyrə qlafında başqa növ məhsullar da toplana bilər: kalloza, liflər, kutin, selik maddəsi. Onlar sitoplazmada sintez olunur, hüceyrə qlafına ötürülərək onun üzərində yerləşir.

**Kalloza** – hemisellüloz qrupuna aid olan polisaxariddir. Kallus «başlanğıc meristem» sözündən götürülmüşdür. Ötürücü hüceyrələrdə üzvi maddələrin ötürülməsi və funksiyalaşması başa çatdıqdan sonra kalloza bu məsamələri tixayır (bağlayır).

**Liflər** – mürəkkəb efirlər, yaxud da alifatik spirtlərin müvafiq yağı turşuları ilə qarışqlarıdır. Kutin – tamamilə həll olmayan yüksəkpolimerli birləşmədir və oksikarbon turşularının polimerləşməsindən əmələ gəlir. Onun dəyişilmiş forması suberindir. Hər iki birləşmə, liflər kimi örtük toxumaların hüceyrə qlafında yerləşir.

**Selik maddələri** – kimyəvi tərkibcə oxşar birləşmələr olan selik və kitrələrdən (kamed) – polimerlərdən ibarətdir. Kök üsküyünün hüceyrələri, su bitkilərində örtük toxumaları selik maddələrini üst hissəyə ifraz edə bilərlər. Kamedlərin patoloji əmələ gəlmələri də olur (vişnədə kitrəburaxma xəstəliyi).

Hüceyrə qlafının mineralallaşması qlafın mineral maddələr ilə inkrustasiyası (qlaf üzərində mineral maddələrin naxışlar, bəzəklər şəklində yerləşməsi) zamanı baş verir. Bitkilər üçün ən geniş yayılmış mineral – dənli bitkilərin, iynəyarpaqların gövdə və yarpaqlarındakı, bəzi ağac bitkilərinin isə yalnız yarpaqlarındakı örtük toxumasının hüceyrə qlafına daxil olan silisium mineralıdır.

Kalsium və maqnum mineralları ara qatda və ilkin qatda olur.


Hüceyrə qlafında hüceyrələr arasında əlaqə yaratmağa kömək edən məsamələr də var.

**Məsamələr** – hüceyrə qatındaki nazik, ensiz hissələrdir. Ara qatın və birinci qatın formallaşması zamanı, çoxsaylı plazmodesmaların dəlib keçdiyi nisbətən boş sahələr – məsaməli sahələr qalır. Hüceyrədə protoplastın olduğu dövrə qədər plazmodesma da saxlanılır. Əgər hüceyrələr üçün ikinci qat xarakterikdirən, o, birinci qatın məsamələri üzərində yerləşmir; ikinci qatda da məsamələr adlanan nazik dəliklər saxlanılır. Beləliklə, qonşu qatlar bir-biri üzərində elə oturur ki, onların məsamələri qarşı-qarşıya yerləşmiş olur. Bozən «cüt məsamə» terminindən istifadə olunur. Bu qonşu qatların birləşən məsamələri üçün işlənən termindir. Məsamələri ayıran lövhə isə – dəliyin qapanma lövhəsi adlanır.

Məsamələr 2 növ olur: sadə və haşiyəli. Sadə məsamələrdə kanallar silindrik olur. Haşiyəli məsamələrdə isə kanal silindrik olmayıb, hüceyrənin daxili boşluluğundan qapayıcı pərdəyə (ilk qlafə) doğru genişlənir. Burada da kanallar iki qonşu hüceyrədə biri digərinin üzərinə düşür.

Bəzi bitkilərdə iki qonşu hüceyrə kanalı arasında olan qapayıcı pərdə tən ortadan dairəvi şəkildə qalınlaşır. Bu qalınlaşmış hissə torus adlanır. Torusun tərkibi kutin maddəsindən ibarətdir. Hüceyrə daxilində təzyiqin yaranması ilə əlaqədar olaraq torus hərəkət edir. Təzyiq hansı hüceyrədə çox olarsa, torus o hüceyrə-

tərəfindən itələnərək qonşu hüceyrənin qalınlaşmış hissəsinə söykənir. Torus bu vəziyyətdə olduqda hüceyrəyə su və suda həll olmuş maddələr çətinliklə keçir. Təzyiq hər iki hüceyrədə bərabər olduqda torus məsamənin tən ortasında olur. Bu zaman maddələr hər iki hüceyrəyə asanlıqla daxil və xaric ola bilir. Haşıyəli məsamələrə üstdən baxdıqda əsil məsamənin (kiçik dairənin) ətrafında haşıyələşmiş ikinci dairəvi qalınlaşma görünür. Ona görə də onlara haşıyəli məsamələr deyilir (şək.10).



Şəkil 10. Hüceyrə qlasififikasiyası məsamələri.

a) sadə məsaməli hüceyrə: 1 - cüt sadə məsamə, 2 - aralıq lövhə; b) haşıyəli məsaməli hüceyrə, v) haşıyəli məsamə: 1 - məsamənin kəsisi, 2 - məsamənin qapayıcları pərdəsi, 3 - haşıyələr, 4 - məsamənin aperturasi, 5 - torus, 6 - məsamə kamerası; II - məsamənin provexsiyası, III - torus qılıfına sıxlıq.

## TOXUMALAR

### Ümumi məlumat

Bitkilərin də daxil olduğu çox hüceyrəli orqanizmlərdə hüceyrələr toxumalarda birləşir.

**|** Əmələ gəlməsinə, quruluşuna və yerinə yetirdiyi funksiyaya görə eyni olan hüceyrə qrupuna – toxuma deyilir.

Hüceyrələrin əksoriyyəti periodik olaraq bölünə bilən toxumalar – meristematiq, yaxud meristem toxumaları adlanır. Meristem toxumaların törəmələri olan, differensiasiya edib xüsusi funksiyaları yerinə yetirməyə uyğunlaşan toxumalar daimi toxumalar adlanır.

**|** Meristemlər yerləşməsinə görə klassifikasiya olunurlar: üst meristem toxuması – apikal, yan meristem toxuması – lateral, əlavə toxuma – interkalyar, kənar toxuma – marqinal, erkən (başlangıç) toxuma – kallus.

Bitkilərin boyunun ilkin inkişafı başlangıç və yan meristem hüceyrələrindən asılıdır. Bunlara köklərin və zoğların üç hüceyrələri və yan meristem – prokambi addır.

Zaman etibarilo nisbətən gec – ikinci əmələ gələn meristemlər ikinci meristemlər adlanır. Bu kambi və mantar kombisiyadır (fellogen).

Bitkilərin boyu hüceyrələrin yalnız bölünməsindən deyil, həm də müxtəlis funksiyalar yerinə yetirməsindən, yəni daimi toxumaların differensiasiyasından asılıdır. Daimi toxumaları funksiyalarına görə klassifikasiya etmək olar. Örtük toxumaları: ilkin – epidermis, ikincili – periderma; əsas toxumalar: parenxima, kolənxima, sklerenxima; ötürüçü toxumalar: floema, oduncəq (ksi-lema).

Əgər bu toxumalar bölünən hüceyrələrdən əmələ gəlirsə, onları müvafiq olaraq birincili və ikincili meristemlərə ayıırlar.

### **Meristem toxumaları**

**|** Meristemlər bitkilərin başqa toxumalarından fərqli olaraq iri nüvəyə malik nazik qışlı olan, vakuolu çox zəif inkişaf etmiş yaxud heç olmayan canlı hüceyrələrdən təşkil olunmuş toxumadır.

Hüceyrəarası maddə yoxdur, hüceyrələr özləri aralarında çox sıx birloşiblər.

Meristemnin periodik olaraq bölünmə qabiliyyətini saxlayan hüceyrələri inisial hüceyrələr adlanır. Əgər hüceyrələr bölünmə nəticəsində yaranır və sonradan dəyişikliyə uğrayaraq ana hüceyrədən fərqlənir, bu hüceyrələr – törəmə hüceyrələri adlanır. Törəmə hüceyrələri inisial hüceyrələrdən fərqlənən spesifik ultrastruktur xüsusiyyətlər qazanır.

Meristemdə hüceyrələrin bölünməsi nisbətən nizamsız ola bilər, bu da hüceyrə kütlosinin artmasına və bitki orqanının böyüməsinə səbəb olur. Əgər hüceyrələr antiklinal istiqamətdə, bölünən hüceyrələrin trakəsməsi yuxarıdakı orqanlara perpendikulyar istiqamətdə bölünürsə, bu bitkinin boyunun yuxarıya doğru artmasına səbəb olur. Ox (əsas) orqanlarında bu istiqamət radial istiqamətlə eyniləşir.

Yuxarı orqanlara paralel istiqamətdə gedən bölünmə bitkinin radial istiqamətdəki boyunun artmasına səbəb olur. Bu cür hüceyrə bölünməsinə yan məristemlər – prokambi, kambi, fellogen malikdir. Ox orqanlarında bu istiqamət tangental istiqamətlə eyniləşir.

Meristem hüceyrələri köndələninə istiqamətdə də bölüñürələr (bitki orqanına perpendikulyar), bu da hüceyrə qatlarının armasına səbəb olur. Kambinin inisial hüceyrələrinin köndələn qatları, bir qayda olaraq, əyilmiş olur, nəticədə bölünən hüceyrələr bir-birinin üzərindən sürüşərək vertikal (şaquli) sıra əmələ götürir.

Üc (apikal) məristemlər. Bitkinin ox orqanlarının uclarında yerləşir (kök və gövdələrdə).

Zoğların apekslərinin forma və ölçüsü müxtəlif növlərdə bitkinin ontogenezi və xarici şəraitin təsirindən asılı olaraq aydın şəkildə fərqlənir. Apeks ilk yarpaq qabarmalarından yuxarıda və ya onlarla bir istiqamətdə, bəzən isə hətta aşağıda yerləşərək konus və dairəvi şəkillərdə ola bilər. Üst məristemlərin müxtəlif quruluşu, hüceyrələrin struktur xüsusiyyətləri və onların bölünmə xarakterinin müxtəlifiyi apekslərin böyümə istiqamətləri haqda bir neçə nəzəriyyənin yaranmasına səbəb oldu (şək. 11).

Bu nəzəriyyələrdən birinə əsasən (A.Şmidt nəzəriyyəsi) apeksdə bir və ya bir neçə xarici qat hüceyrələri – tunika və daxili qat hüceyrələri korpus müəyyən olunur. Tinika qatının hüceyrələri bitkinin yuxarı hissəsinə az hallarda perpendikulyar, əsasən isə paralel istiqamətdə bölünür. Nəticədə bu xarici qat böyür. Korpusun hüceyrələrinin bölünməsi isə bütün istiqamətlərdə baş verir, bu da zoğun daxili kütləsinin artmasına səbəb olur. Bu nəzəriyyə örtülüütokumlu bitkilər üçün nəzərdə tutulub. Çilpaqtokumlu ləşlərdə qatlar arasındaki fərq bu qədər açıq nəzərə çarpır, bəzən isə hətta bir-birinə qarışır.



Şəkil 11. Apeksin və yarpaq qabarmalarının quruluş sxemini.

a) Ural daxotusu:

1-yarpaq qabarması;

2-korpus qatı;


3-tunikanın iki qatı;

b) Adi şam zoğunuğun uc hissəsi:

1-apikal inisiallar;

2-mərkəzi ana hüceyrələr;

3-periferik (yan) zona.



Şəkil 12. Qarğıdalı bitkisində kökün ucunun quruluş sxemini.

1-mərkəzi silindr; 2-kök; 3-mərkəzi silindrin inisialları; 4 - kökün inisialları; 5 - kaliptrogen (kök üsküyünün inisial hüceyrələri); 6 - kök üsküyü.

Apeksin daxilindəki mühitin sabitliyini saxlamaq üçün meristem zonanın daxilində bir qrup hüceyrələr yerləşir ki, bu hüceyrələrin bölünməsi çox nadir hallarda olur. Bu sakitlik (dinekkilik) mərkəzinin hüceyrələridir. Amma bu hüceyrələr bölünmə qabiliyyətini saxlaya bilir, bəzən isə bunu həyata keçirərək generativ apeks formalasdırlar.

Əmələ gələn tuniklər differensiasiya cdərək örtük toxumanın üst qatını – epidermisi əmələ gətirir. Hüceyrələrin daxili kütləsinin bölünməsi prokambinin – ilk yan meristemini əmələ gəlməsinə səbəb olur. Başlangıç prokambinin differensiasiya etməsi nəticəsində ilk ötürüçü toxumalar – ilk floema və ilk ksilema əmələ gəlir.

Apeksin periferik zonasında – yuxarı hissədən bir qədər aralı bir və ya bir neçə hüceyrənin bölünməsi nəticəsində yarpaq qabarıqlığı əmələ gəlir. Yarpaq qabarmaları bitkinin növündən asılı olaraq qarşılıqlı və ya növbəti düzülüş əmələ gətirir. Yarpaq qabarmasındaki hüceyrələrin bölünməsi tumurcuqların əmələ gəlməsinə səbəb olur. Yarpaq qabarmalarını əmələ gətirən zoğun apeksindəki hüceyrələrin növbəli bölünməsi periodik baş verir. Uedaki hüceyrə bölünmələri arasındaki zaman intervalı – plasto-xron adlanır. Plastoxronun müddəti bir neçə saatdan bir neçə günə qədərdir.

Yan zoğların əmələ gəldiyi tumurcuqlar, yarpaq qoltuqlarında yarpaq qabarmalarına analoji olaraq əmələ gəlir. Bu cür ikincili qabarmada hüceyrələrin bölünməsi yarpaqla sıx əlaqəli olur.

Kökün apeksi zoğun apeksindən yalnız yeri ilə deyil, həm də hüceyrələrin strukturu ilə fərqlənir. Kökdə hüceyrələrin periferik qatı olur. Bu qat hüceyrələrinin bölünməsindən örtük toxuma və mərkəzi hissə hüceyrələrinin ayrılması baş verir. Mərkəzi hissə hüceylərinin differensiasiyası isə ötürüçü silindrin əmələ gəlməsinə səbəb olur. (şək.12).

Kök üsküyü örtük toxumasının əmələ gəldiyi apeksdəki inisial hüceyrələrdən və ya xüsusi inisial hüceyrələrdən – kaliptron-dən əmələ gəlir. Kökdə ötürüçü silindrin formalşması prokambinin əmələ gəlməsindən asılıdır. Cənki onun differensiasiyasından kökün mərkəzində bütöv, arasıkəsilməz silindr yaranır. Yan köklər, mərkəzi kökdəki ötürüçü toxumaya diferensə olun-mamış prokambi hüceyrələrinin bölünməsindən əmələ gəlir.

**Yan (lateral) meristemlər.** [Əsasən bitkinin ox hissələri üçün xarakterdir. Onlar çoxillik bitkinin gövdə və kökündə ontogenezin müəyyən dövründə əmələ gəlir.] Yazda kambi hüceyrə-

lərinin bölünməyə başlaması çox aydın şəkildə apikal meristemin aktivləşməsi ilə korrelyasiya olunur.

**İlk yan meristemi (prokambi).** Uc meristemdən müəyyən qədər aralı məsafədə yerləşir: gövdədə – tumurcuq zoğlarının əmələ gəldiyi yerdə; kökdə – differensasiya zonasında.

Zoğun prokambisi apeksin inisial hüceyrələrindən əmələ gələn bircinsli parenxim hüceyrələri arasında qırıq-qırıq (fasılı), yaxud bütöv zonada yaranır. Orqanın əsas oxuna paralel yerləşir. Prokambi hüceyrələri uzunsov hüceyrələr hesabına prozənxim formasına malik olur. Prokambi hüceyrələrinin bölünməsi periferiya istiqamətdə – floema toxumasının, mərkəzi istiqamətdə isə – oduncaq (ksilema) toxumasının differensasiyası ilə müşahidə olunur. Floema – üzvi maddələrin, ksilema isə – suyun daşıyıcıdır.


Kökün prokambisində bütöv (arasıkəsilməz) mərkəzi silindr seçilir; bölünmüş hüceyrələrin sonrakı differensasiyası floema və ksilemanın növbəti sahələrinin formalışmasına səbəb olur.

Prokambi bitkilərin elə sahələri üçün xarakterikdir ki, bu sahələrin diametr sahəsi çox zoif inkişaf edib – yarpaq saplaqları və yarpaqlar; o, dənli bitkilərin yeganə yan (lateral) meristemi hesab olunur.

Çılpaqtoxumluların və örtülütoxumlardan ikiləpəli bitkilərin gövdəsi və kökündə yerləşən, başlanğıc ötürü toxumalara differensasiya etməyən prokambi hüceyrə qatından ikinci törədici qat – kambi əmələ gəlir.

Kambi – yan meristemdir. Bu qat hüceyrələrinin bölünməsindən ikinci ötürü toxuma əmələ gəlir.

Bu qata daxil olan hüceyrələr iki tipdə olur: iyşəkilli inisial hüceyrələri – hüceyrənin əsasına doğru möhkəm dərtilmiş; şüaşəkilli inisial hüceyrələri – nisbətən izodiametrik forması almış. (şək.13)



**Şəkil 13. Kambinin initial hüceyrələri:** 1 – şam; a – gövdənin köndələn kəsiyi;  
b – gövdənin radial kəsiyi, v – tangential kəsik; II - muskatnik - yaruslu kambi;  
I - şüahli initial, 2 - işşəkilli initial, 3 - floema, 4 - oduncağ.

İşşəkilli inisiallar – tangental istiqamətdə yastılaşmış hüceyrələrdir, uzunluqları diametrlərindən bir neçə on dəfə artaraq iynəyarpaqlılarda 3 – 4 mm-ə çatır. Bu hüceyrələrdə bölünmə tangental istiqamətdə müşahidə olunur. İşşəkilli inisialların bölməməsi əsas elementlərin – ötürücü və mexaniki elementlərin əmələ gəlməsinə səbəb olur. Inisial hüceyrələrin bölünməsindən əmələ gələn iki qız hüceyrə bu cür ixtisaslaşır: biri – kambi hüceyrəsinə; digəri – bölünmə istiqamətindən asılı olaraq ikincili floema elementinə və ya ikincili ksilemaya (oduncaga). Kambi həmişə floema və ksilema arasında yerləşir.

Şüaşəkilli inisial hüceyrələrin bölünməsi özək (əsas) şüaların – ağaç bitkiləri üçün xarakter olan parenxim hüceyrələrin radial qurşağının yaranmasına səbəb olur. Şüaşəkilli inisiallar adətən işşəkillilərdən qısa olur. Özək şüaları orqanın daxilinə doğru eninə (hüceyrə sıraları arasına) və uzununa (hüceyrə qatları arasına) müəyyən qədər dərtlə bilmək xüsusiyyətinə malikdir. Şuanın eninə və uzununa böyüməsi onların artıq mövcud olan inisiallara müəyyən istiqamətdə dərtlərə birləşmək istəməsindən irəli gəlir. Bu parametrlərin böyüməsi həm də şüaların köndələninə və radial istiqamətdə bölünməsindən əmələ gələ bilər. Yaranma

vaxtından asılı olmayaraq, özək şüası nə qədər uzundursa, bir o qədər çox illik halqaların tərkibinə daxil olur. Çünkü özək şüası kambi hüceyrəsindən differensə edərək ksilema və floemada vəhid hüceyrə sistemini əmələ gətirir.

Adətən, kambinin inisial hüceyrələri əmələ gələn zaman toxumada nizamsız düzülür, nöticədə yarussuz (qeyri-yaruslu) kambi formalaşır; amma bəzi bitki növlərində inisial hüceyrələr horizontal sıra – yarolu kambi əmələ gətirir.

İnisial hüceyrələrdən və onların törəmələrindən ibarət olan və differensasiya etməyən hüceyrə qatı – kambial zona adlanır. Burda inisialların bölünməsi ilə yanaşı törəmə hüceyrələrinin də bölünməsi gedir.

Şimal qütblerində kambial aktivləşmə payızda dayanır və yazda yenidən bərpa olunur. İllik fəsillərin döyişməsinə müvafiq olaraq kambi hüceyrələrinin periodik bölünməsi ötürücüsü toxuma zolaqlarının əmələ gəlməsini səbəb olur. Bu əsasən ağac bitkilərində müşahidə olunur. Bir vegetativ periodda artmış toxuma çoxalma halqasını formalaşdırır (illik halqa). Quru bitkilərində bu cür halqalar rütubətli və quru şəraitin növbələşməsi zamanı yaranır.

Oduncaq qatının artımı həmişə floema qatından çox olur, çünkü oduncağın differensasiya sürəti floemanın sürətindən 4 – 10 dəfə tezdir.

Mantar kambisi (fellogen) yan meristemin başqa bir növüdür. Onun hüceyrələrinin bölünməsi bitkinin yuxarı orqanlarının, çoxillik bitkilərin boy artımının, ikinci örtük toxumanın – parenximanın formalaşmasına səbəb olur.

**Əlavə (interkalyar) meristem.** Buğumaralarının uzununa böyüməsi əsasən apikal meristem hüceyrələrinin bölünməsindən asılıdır. Amma bəzi bitki növlərində buğumaralarındakı uzununa böyümə sona çatdıqdan sonra buğumlarda meristematiq aktivliyə malik hüceyrələr saxlanılır. Belə hüceyrə qatı əlavə, yaxud interkalyar meristem adlanır. İnterkalyar hüceyrələr qısamüddətli bölünməyə malikdir. Bunun da nöticəsində buğumaralarının əlavə böyüməsi baş verir. Meristemin bu növü taxılların gövdələri və yarpaq qınlarının özləri (bünövrələri) üçün xarakterikdir. Daha

az hallarda isə ikiləpəli bitkilərdə təsadüf olunur, məsələn: Astra fəsiləsinin bəzi çiçəkli bitkilərində.

**Erkən meristem (kallus).** Bitkinin zədələnmiş hissəsində canlı hüceyrələrin əmələ gətirdiyi toxumadır. Kallusun əmələ gəlməsi zədə – hipertrof yaxınlığında canlı hüceyrələrin ölçüsünün böyüməsindən başlayır. Sonra isə onlar mövcud tip hüceyrələr üçün adı şəraitdə xarakterik olmayan aktiv bölünməyə – hiperplaziya bölünməsinə başlayırlar. Hüceyrələrin çoxalması cynicinsli hüceyrə möhsulunu kallusun formallaşmasına səbəb olur. Kallus zədənin üstünü örtür.<sup>4</sup>

Kallus əmələ gətirməyə daha çox aktiv olan toxumalar – birincili törəmə toxumalarıdır (yarpaqlar, cavan zoğlar və köklər). Onlar özlərində bölünməyə hazır olan daha çox hüceyrə saxlayır. Qeyd etmək lazımdır ki, kallus oduncağın parenxim toxumalarından da əmələ gəlir.

Kallus hüceyrələrinin bölünməsi, zədələnmiş hissə üçün xarakter olan, ötürücü funksiya yerinə yetirən ayrı-ayrı hüceyrələrin və nəhayət, meristem sahələrinin əmələ gəlməsinə səbəb olur. Qələmlərin yuxarı hissəsində kallus əmələ gətirmə köklərin və zoğların əmələ gəlməsinə səbəb olur. Həmçinin vegetativ yolla çoxalma zamanı qələmlərin və calaqların (peyvəndlərin) böyüməsində kallus əmələ gətirmə kömək olur.

Son illərdə bir sıra ölkələrdə izolə olunmuş toxuma kulturası metodu işlənilib və istifadə olunur. Bu metodun əsasında steril şəraitdə və süni qida mühitində saxlanılan toxumanın kallus əmələ gətirmə qabiliyyəti durur. Əmələ gələn kiçik hissələrə, yaxud hətta ayrı-ayrı hüceyrələrə bölünür və yenidən steril şəraitdə saxlanılaq artırılır. Bu yolla az miqdarda materialdan çoxlu canlı hüceyrə kulturaları almaq olar. Qida mühitinin və xarici şəraitin dəyişdirilməsi hüceyrələrin differensiasiyasına və morfogenetizmə səbəb ola bilər. Çoxalmanın bu növü ana bitkinin bütün xüsusiyyətlərini qazanmağa imkan verir.

Kənd və meşə təsərrüfatında izolə olunmuş toxuma kulturası metodu nadir, təsərrüfat cəhətcə qiymətli və zəif (gec) çoxalan bitki formalarının artırılmasında istifadə olunur. Yetişdirmə üsulu ilə alınmış hüceyrələr ekonomik cəhətcə vacib olan məh-

sulları biosintez edə bildiklərindən, bioloji aktiv maddələrin alınması üçün sənayedə də istifadə oluna bilər.

## DAİMİ TOXUMALAR

Daimi toxumaların əmələ gəldiyi hüceyrələr formasına və yetirdiyi funksiyasına görə müxtəlif olur. Hətta differensasiyadan sonra da bu hüceyrələr struktur və funksiyalarına görə uzun müddət döyişməz qalır.

**Örtük toxumaları.** Bitkilərin bütün orqanlarının üst hissəsini əhatə edən hüceyrələr kompleksidir. Örtük toxumanın əsas funksiyası bitkinin daxilindəki su, qaz və temperatur rejimlərinin sabitliyini saxlamaq və onları həşərat və mikroorganizmlərdən qorumaqdır. Bunlardan əlavə, kökün örtük toxuması sorucu zona-da suyun və suda həll olmuş maddələrin kökə daxil olmasını təmin edir.

**Epiderma** Çoxillik böyüməyə malik olmayan bitki hissələrinin üst hissəsində olan birinci örtük toxumasıdır. Epiderma apeksin xarici qatının bölünməsi nəticəsində əmələ gəlir; adətən o birqatlıdır, az hallarda isə çoxqatlı olur.


Yarpaq epidermasının yastılaşmış həbşəkilli hüceyrələri alt qatda yerləşən hüceyrələrin formasını təkrar edir; hüceyrələrin ölçüsü variasiya edir; hüceyrəaralıqları olmur; hüceyrə qlafları dalgalı və ya dişli formada olaraq onların bir-birilə möhkəm birləşib toxuma əmələ götürməsinə səbəb olur.

Əksinə alt qatda yerləşən hüceyrələrdə birləşmə çox zəif olduğundan nazik dəri (epidermis) yarpağın və gövdənin üzərindən asanlıqla soyulur. Ümumiyyətlə, epiderma hüceyrələrinin quruluşu bütün canlı orqanizmlər üçün xarakterikdir. Epidermanın rəngli qırmızımtıl-bənövşəyi olan bitki hissələri də olur. Bu vakuollarda antosian pigmentinin olması ilə izah olunur.

Hüceyrələrin bilavasitə ətraf mühitlə əlaqədə olan xarici qlafları xeyli qalınlaşmış olur. Bir sıra bitkilərdə onun tərkibinə kutin daxildir. Əgər kutin hüceyrə qlaflının üzərinə ifraz olunursa və onu nazik təbəqə ilə örtürsə, onda hüceyrə qlaflının bu xarici qatı

– kutikula adlanır. İynəyarpaqlıların epidermasının hüceyrə qatının üzərinə mum ifraz olunur.

Epidermanın bir çox hüceyrələri, bitkilərin hər növü üçün xarakterik olaraq çıxıntılar – trixomalar və ya tükcükler əmələ gətirir. Bunlar epidermada hüceyrələrin qabarması və ya sonrakı bölünməsi nəticəsində əmələ gəlir. Onlar bir hüceyrəli və əgər əlavə bölünmə baş verərsə, çox hüceyrəli ola bilir (şək.14).



Şəkil. Yarpaqlarda tükcüklerin – trixomaların müxtəlif növləri:  
1-gicitkanın dalayın tükcüyü;  
2-mayaotunun yapışan tükcükleri  
3-palidin tükcüyü.


Tükcüklerin xarici qatı sellülozaya malikdir, az hallarda isə burada silisium mineralı toplanır (mosolən, gicitkanın kövrək tükcükleri silisiumla zöngindir). Mayaotunun hüceyrə qatındaki yapışan (ilişən) tükcükler oduncaqlaşdır. Əgər tükcük hüceyrələrinin daxili möhtəviyyatı tənəzzül edirsə, onun daxili tərkibi hava ilə dolur.

Tükcükler müxtəlif funksiyaları yerinə yetirir. Yarpağın üst qatında yerləşən havadaşıyıcı tükcükler onun üst qatından suyun buxarlanmasıqın qarşısını alır və qismən də olsa, termorequlyasiya prosesini yerinə yetirmiş olur. Toxumların üst qatında yerləşən trixomalar onların küləklə yayılmasını təmin edir. Vəzi tükcükleri müxtəlif maddələr ifraz etməklə bitkini həşərat və mikroorganizmlərdən qoruyur və bitkinin yuxarı hissəsində yerləşən orqanlarda temperaturun sabit qalmasını tənzimləyir. Tükcüklerin uzunluğu yüzlərlə mikrometrden bir neçə millimetrə qədər varyasiya edir. Ona görə də onlar hotta adı gözlə belə görüle bilir; məsələn, pambıq bitkisinin toxumlarında onların uzunluğu 70 mm-ə çatır.

Epidermada qazlar mübadiləsinə mane olan hüceyrə sistemlərindən başqa bölünmə nəticəsində ağızçıq əmələ gətirən hüceyrə strukturları da ayrılır. (şək.15).

Ağızçıqlar iki hüceyrədən ibarətdir. Bu hüceyrələrin ümumi qatı müxtəlif sahələrdə fərqli qalınlıqlarda olur. Ağızçıq hüceyrələrinin xaricə tərəf olan qlafi, onların bir-birilə təmasda olduğu sahəyə nəzərən daha nazikdir. Ona görə də hüceyrələrin bükülməsi zamanı onların arasında boşluq – ağızçıq məsaməsi əmələ gəlir. Aralarında ağızçıq dəliyi olan iki hüceyrə isə qapayıcı hüceyrələr adlanır. Epidermanın başqa hüceyrələrindən fərqli olaraq bu hüceyrələrin ölçüsü kiçik paxla və ya yarım aypara şəkilli olur; onların üzərində xloroplast çox aydın nəzərə çarpar.

Ağızçıqların altında ağızçıqaltı boşluq yerləşir. Ağızçıq yarığını sərhədləndirən qapayıcı hüceyrələrin qlafi digər hüceyrə qlaflarından çox nazik olur. Qapanma hüceyrələrinin formasının dəyişməsindən asılı olaraq ağızçıq dəliyinin eni dəyişə bilir. Qapanma hüceyrələri su ilə maksimal dərəcədə dolanda, hüceyrələrin daxilində yüksək hidrostatik təzyiq yaranır, nəticədə onların həcmi artır. Hüceyrə qlaflarının çoxqatlı elastikliyi ağızçıq dəliyinin açılmasına və suyun buxarlanması (transpirasiya) səbəb olur; eyni vaxtda fotosintez edən hüceyrələrə karbon qazı daxil olur.



Şəkil 15. Yarpaq epidermisi:  
I - tərvaz bibəri; II - lobya; a - ümumi görünüş; b-en kəsiyi; 1 - epiderma; 2 - ağızçıqların qapayıcı hüceyrələri; 3 - ağızçıq dəliyi; 4 - ağızçıqatlı hüceyrələr; 5 - ağızçıqaltı sahə; 6 - kutikula.

Ağızciğin qapanma hüceyrələrindəki təzyiq ətraf mühit təzyiqinə nisbətən aşağı düşəndə, su hüceyrələrdə diffuziya edərək qalır, həcm kiçilir və ağızciq dəliyi qapanır. Hüceyrələrdə suyun diffuziya olunması fizioloji proseslər zəncirindən asılıdır – karbohidratların qarşılıqlı çevrilməsi, kalium ionlarının diffuziya-sı, mühitin pH-nin dəyişməsi və s.

Əgər ağızciq hüceyrələri ilə əlaqədə olan hüceyrələr epidermisin digər hüceyrələrindən fərqlənirsə, onlara ağızciqtrafi hüceyrələr deyilir.

Əksər quru bitkilərində ağızciqlar, epidermasında xlorofil saxlayan bitki hissələrində – yarpaqlarda, cavan zoqlarda olur. İynəyarpaqlı bitkilərdə onlar yarpağın bütün üst sahəsində bərabər düzülüb; örtülütoxumluların eksəriyyətində onlar morfoloji cəhətcə yarpağın alt hissəsində yerləşir. Ağızciqların sayı  $1 \text{ mm}^2$  sahədə onlarla və yüzlərlə ola bilər.

Bəzi bitkilərdə yarpaqların kənarlarında məsamələr olur. Bu məsamələrlə su damlaları buxarlanır. Bu məsamə ve onu əhatə edən hüceyrələr – hidatodlar adlanır. Hidatodlar vasitəsilə suyun buxarlanması quttasiya adlanır. Bu hadisəni səhər tezdən rütubətli havada şəhduran, meşəgilası, qatırquyuğu bitkilərinin yarpaqlarında, üzümün budaqlarında, taxilların cücətilərində müşahidə etmək olar.

Uzun müddət ilkin quruluşunu saxlamış köklər xaricdən epiderma ilə örtülmüş olur. Kökün apeksindən bir qədər aşağıda örtük toxuma boruşəkilli çıxıntılar – əmici tellər əmələ gətirir. Kök toxumasının bu hissəsi üçün «epiblema» termini işlədir. Epiblema və ya rizoderma – kök epidermasının əmici tellərə malik olan sahəsinə deyilir. Kökün epiderması birqatlıdır, ağızciqlardan məhrumdur. Əmici tellər apeksdən  $0,1 - 10 \text{ mm}$  aralı məsa-fədə əmələ gəlir. Kökün bu sonasının hüceyrələri hələ də dərtılma yolu ilə böyükən hüceyrələrdir. Əmici tellər maddələr mübadiləsinin aktiv reaksiyalarını yerinə yetirir. Epidermanın bütün hüceyrələri əmici tellər əmələ gətirə bilmək qabiliyyətinə malik olsalar da bu imkandan hamısı istifadə etmir. Əmici tellərin ömrü  $10 - 20$  gündür. Qocalandan sonra onlar məhv olur.

Əmici tellər olan sahə həmişə müəyyən ölçüyə malik olur. Bu onların sorucu zonanın aşağı sahəsində daima əmələ gəlməsi


və yuxarı sahəsində isə məhv olması ilə izah olunur. Əmici tellerin diametri 5 – 10 mkm, uzunluğu bir neçə millimetrə qədərdir. Kökün  $1 \text{ mm}^2$  sahəsində 300-ə qədər əmici tel olur.

Əmici tellerin hüceyrələrinin əsas funksiyası su və suda həll olmuş mineral maddələrin udulmasından ibarətdir. Əmici tellər kökün sorucu zonasının sorma sahəsini dəfələrlə artırır. Kökün əmici tellərə malik sahəsi onun sorucu zonası adlanır. Suyun udulması az miqdarda kökün apeksində və periderma əmələ gəlməyə başlayan üst sahələrində də gedir.

## PERİDERMA

**Periderma** – bitkilərin çoxillik orqanlarının üzərində əmələ gələn, uzunluğa böyüməni yekunlaşdıraraq diametr boyunca böyüməyə başlayan örtük toxumadır. Periderma ikincili mənşəyə malik kompleks toxumadır; o, çoxillik zoğda və çoxillik kökdə oxşar quruluşa malikdir. (şək.16).

Periderma mantar toxumasının (fellogen) hüceyrələrinin bölünməsi nəticəsində əmələ gəlir. Ondan periferiyaya doğru mantar (fellowma) hüceyrələri, mərkəzə doğru – parenxima (fello-derma) hüceyrələri əmələ gəlir.



Şəkil 16. Peridermanın köndələn kəsiyi.

a, b. 1-epiderma; 2-mantar (fellowma); 3-mantar kambris (fellogen);  
4 -fello-derma; 5 - kollenxima; 6 - mərcimək, doldurucu parenxim .

Fellogen söyünd, armud və üvəz (quş armudu) bitkilərində epiderma hüceyrələrindən əmələ gəlir; qarağat və şam bitkilərində isə epidermanın altında yerləşən və birincili kökə aid olan hüceyrələrdən əmələ gəlir. Bu toxumalarda əsasən tangental istiqamətdə bölünən hüceyrələr qatı yerləşir. Fellogen hüceyrələri bircinslidir. Bu hüceyrələrin bölünməsi zamanı bir hüceyrə inisial xüsusiyyətini saxlayaraq meristem toxumanın hüceyrəsi olaraq qalır; onun törəmələri isə mantar hüceyrələrinə (fellem) və ya fellodermaya (peridermanın parenximinə) çəvrilir.

Fellem hüceyrələrində suberin sintez olunur. Suberin hüceyrə qlafinin tərkibinə daxil olur. Hüceyrə qlafinin nazılmasının kimyəvi tərkibinin dəyişməsi, hüceyrələrərəsə mübadilənin pozulması hüceyrə strukturasının pozulmasına səbəb olur. Eyni zamanda, hüceyrə qlafinda hər bitki növü üçün xarakter olan, bu qata özünəməxsus rəng verən və daxili toxumaların xarici mühitlə qazlar mübadiləsinə mane olan maddələr əmələ gəlir. Məsələn, betulin maddəsi toz ağacı fellemasını ağ rəngə boyayırlar; küknar fellemasının bozumtul-qəhvəyi rəngi isə orda polifenolların olması ilə izah olunur.


Ağcaqovaq, palid, fistiq bitkilərinin mantarı (fellem) ölçüləri və hüceyrə qlaflarının qalınlığı ilə az fərqlənən eyni hüceyrələrdən təşkil olunmuşdur. Başqa ağaç bitkilərinin mantarı müxtəlif növ hüceyrələrdən əmələ gəlmişdir. Belə ki, vegetasiya dövründə bir neçə qat nazik divarlı, iribosluqlu hüceyrələrdən və növbələşən bir neçə qat kiçik ölçülü, çox nazikləşmiş hüceyrə divarına, formalaşma müddətinə və hətta maddələr mübadiləsinə görə də fərqlənən hüceyrələrdən təşkil olunmuşdur. Bu cür çoxqatlı hüceyrə quruluşu tozağacı, şam, küknar və s. üçün xarakterikdir.

Fellogenin törəmələri bitkinin əsas hissəsinin daxilində toplanaraq felloderma hüceyrələrinə diferensasiya edir. Bu istiqamətdə hüceyrələrin bölünmə tezliyi çox az olduğundan felloderma fellemaya nisbətən zəif inkişaf etmiş olur. Felloderma hüceyrələri yaşama qabiliyyətini uzun müddət saxlaya bilir.

Mantar hüceyrələri minimal miqdarda suya malik olduğundan istilikkeçirmə imkanı çox zəifləmiş olur (80 – 90% sudan iba-

rət olan epiderma 20 dəfə tez istilik keçirir). Bitkinin öz orqanlarının üzərində vegetasiya dövrünün sonunda əmələ gələn periderma onun canlı hüceyrələrini qofıl temperatur döyişmələrindən çox etibarlı suretdə qoruyur.

Bozi ağac bitkilərində mantar kambisi hüceyrələrinin bölünərək funksiyalaşması uzun müddətli olur və gövdənin periferiyasında bərabər ölçülü mantar qatı əmələ gətirir. Beləliklə, tozağacının, ağcaqovağın, fistığın, ağ şam ağacının hamar qabığı əmələ gəlir. Başqa bitkilərdə isə mantar kambisi qövs şəklində qısa hissələr yığılırlar, gövdənin bütün sahəsini əhatə etmir. (Şək. 17). Bu bitkilərdə hüceyrələrin bölünməsi çox çökmir, aktivlik dayanır, bir qədər sonra isə fellogen kökün və zoğun daha dörin hissələrində – birincili qabiq qatında və ya floemada əmələ gəlir.



Şəkil 17. Qabığın (retidomun) və onun örtücü toxumalara nəzərən yerləşməsinin sxematik təsviri.

a - gövdənin köndələn kəsiyi; b - gövdənin radial kəsiyi; 1 - qabıq (retidom); 2 - periderma; 3 - örtücü floema; 4 - kambium; 5 - əmələ gətirən toxumalar; 6 - özəkşəkilli sümüklər.

Mantarın bu qatları yenidən periferiyada mantar (fellem), mərkəzdə isə – felloderma əmələ gətirir. Peridermanın çoxqatlı tərkibinə nəinki fellem və felloderma, həm də birincili qabığın və floemanın da hüceyrələri aiddir. Bütün bu hüceyrə kompleksi «qabiq» (retidom) termini ilə ifadə olunur. Qabığın xaricində yerləşən ölü hüceyrələr qatı daim daxildəki artan toxumaların təzyiqinə məruz qalır və tədricən yerini dəyişir, beləliklə, onun üzərində çatlar əmələ gəlir. Onun periferik hissələri üst tərəfdən

dağılır və qabığı soyulur. Qabıqda çatlaşma prosesi bütün bitki növləri üçün xarakterdir.

Periderma da epiderma kimi daxili toxumaların xarici mühitlə qazlar mübadiləsini təmin edir. Peridermanın qazlar mübadiləsinə xidmət edən strukturları – mərciməklər adlanır. Mərciməklər gövdənin üzərində böyük olmayan qabarmalar – mərcimək ailələri şəklində yerləşir. Qalın qabılıq bitkilərdə (palıd, qarağac) mərciməklər aşağı hissədə yerləşir. Onlar peridermanın formalashası ilə bir vaxtda əmələ gəlir və ağızçıqlarla birgə assosiasiya edə bilər. Belə ki, onlar ağızçıqların altında yerləşə və tədricən onları əvəz edə bilərlər; bəzən bir ağızçıq altında bir mərcimək yerləşir və ya mərciməklər ağızçıqlardan asılı olmadan əmələ gəlir.

Gövdənin birinci qabığında, mərciməklərin olduğu yerdə mərcimək hüceyrələrini əmələ gətirən iri hüceyrə aralıqları toplanır. Bu kütlənin daha dərin qatlarındakı hüceyrələr müəyyən nizamla bölünərək formalasırlar; bölümə və formalasmasına görə fellogen hüceyrələrinə yaxınlaşır və nəhayət, onunla birləşirlər.

Mərciməkləri əmələ gətirən hüceyrələr böyüyərək epidermaya təzyiq göstərir və onu cıraraq qabığın üst hissəsinə qabarıq şəkildə çıxırlar.

Mərciməklərin üzərində payızda nazik qapayıcı qat əmələ gəlir, yaza bu qat mərcimək əmələ gətirən kütlənin artması nəticəsində təzyiqdən dağılır. Nazik divarlı bitkilərin mərciməkləri periderma ilə bərabər çox illər saxlanılır, bəzən isə bütün ömrü boyu qalır (söyüd). Periodik olaraq qabiq dəyişən qalın qabılıq bitkilərdə yeni mərciməklər yeni periderma qatlarının əmələ gəlməsi ilə birgə yaranır. Əksər bitkilərin gövdələrində mərciməklər olmur.

## ƏSAS TOXUMA

«Əsas toxuma» termini İ.Saks tərəfindən XIX əsrə müxtəlif bitki orqanlarının əsas kütləsini təşkil edən toxumalar üçün irəli sürülmüşdür. Ot bitkiləri gövdələrinin, birillik köklərin, yar-

paqların əsasını parenxima təşkil edir; çoxillik bitkilərdə köklərin və gövdələrin əsasını – mexaniki liflər təşkil edir.

**Parenxima.** Bircinsli quruluşa malik, fəal maddələr mübadiləsi yerinə yetirən izodiametrik canlı hüceyrələrdən təşkil olunmuş toxumadır. Maddələr mübadiləsi məhsulları əksərən ehtiyat halında toplanır.

Parenxima bircinsli və ya ikicinsli mənşeyə malik ola bilər. Bircinsli parenxima bitkinin müxtəlif orqanlarının çox hissəsini təşkil edir; gövdədə – birinci qabıq və özək; yarpaqda – mezofil; kökdə – birincili (ilk) kök. İkincili mənşədən olan parenxima ikincili ötürücü toxumalar üçün xarakterikdir. Burada onlar parenxim dartılmaları şəklində təmsil olunur. Bu dartılmalar əsas orqanların daxilinə doğru gedir və özək şüaları təşkil edən radial sıradə yerləşmiş olur.

Yarpaqların mezofilində olan parenxim tərkibində xlorofil olması ilə digər bitki hissələrinin parenximindən fərqlənir. Bu tip parenxima – xlorenxima adlanır, onun daxil olduğu toxuma isə – assimilyasiya toxuması adlanır.

Sukkulətlərin parenximi, üzərində olan vəzi hüceyrələri vasitəsilə su ehtiyatının toplanmasına müvəffəq olur.

Adətən parenximdə hüceyrələr arasında aydın nəzərə çarpan hüceyrəaralıqları olur. Bəzi bitkilərdə (əksər su bitkilərində) hüceyrəaralıqları çox inkişaf etmiş olur; bu da bitkinin tərkibində hava boşluğu və kanallar sisteminin yaranmasına səbəb olur. Bu növ parenxima – aerenxima adlanır.

## MEXANİKİ TOXUMA


Bitkinin hər bir hüceyrəsi sellülozlaşmış və liqniňleşmiş qlafa malikdir. Hüceyrə qlafı hüceyrə formasının saxlanılmasına kömək olmaqla bir az mexaniki funksiya yerinə yetirmiş olur və bununla da bitkinin ümumi quruluşunun saxlanılmasında rol oynayır. Amma bitkilərin bütün yerüstü hissələri onları təşkil edən hüceyrələrin dartılması və ya sıxılması ilə əlaqədar böyük mexaniki təsirə məruz qalır. Ona görə də mexaniki funksiyası yerinə yetirən xüsusi hüceyrələr formalışmışdır. Bu cür toxumaların

mexaniki möhkəmliyi hüceyrə qlaflarının qalınlaşması və liqininqəlşməsi ilə (oduncaqlaşması) əldə olunur. Bu da onların daxili tərkibinin dağılımasına səbəb olur.

İki tip mexaniki toxuma ayırd olunur: kollenxima və sklerenxima.

Kollenxima – qeyri-bərabər qalınlığa malik, struktur və formaca eyni olan, adətən xloroplast daşıyan canlı hüceyrə toxumasıdır. Mənşə cəhətdən kollenxima – birincili toxumadır. Onun hüceyrələri, bir qayda olaraq izodiametrik quruluşda, bəzən ox istiqamətində azca uzanmış olur. Kollenximanın olması bitkinin böyükən hissələri üçün xarakterikdir – gövdə, yarpaqlar, az həllarda kökün qabığında təsadüf olunur.

Kollenxima periferiya istiqamətində gövdəni bütövlükklə üzük şəklində əhatə edir, qabırğalı gövdələrdə yalnız qabırğalar da olur. Hüceyrə qlaflarının qalınlaşmasına görə 3 növ kollenxim ayırd olunur: künclü, lövhəşəkilli və boşalmış (yumşalmış) (şək.18).



Şəkil 18. Kollenxima: 1 - lövhəşəkilli; 2 - künclü.

Lövhəşəkilli kollenxima hüceyrələrinin tangental qatında selluloza moleküllerinin bura daxil olması nəticəsində qalınlaşma baş verir. Lövhəşəkilli kollenxima bir sıra ağac bitkilərinin böy-

üyən zoqları üçün xarakterikdir, onun bütöv qatı yalnız ağızçıqların altındakı sahədə kəsik-kəsik olur.

Künclü kollenximada hüceyrələrin küncləri daha qalın qatlı olur. Çünkü bu sahədə bir neçə hüceyrə bir-biri ilə əlaqədə olur. Künclü kollenxima qabırğalı gövdəyə malik ot bitkiləri üçün xarakterikdir (mələk otu, gicitkan, yonca və s.).

Yuxarıda təsvir olunanlardan fərqli olaraq, yumşalmış kollenximada inkişafın erkən mərhələsində iri hüceyrə aralıqları əmələ gəlir, sonralar isə hüceyrə qatının bu hüceyrəaralıqları ilə təmasda olan sahəsində qalınlaşmalar yaranır.

Gövdədə kollenxima adətən sklerenximanın differensasiyasına başlanğıc verir.

**[Sklerenxima.]** Toxuma – güclü inkişaf etmiş hüceyrəaralıqlarına malik, daxili tərkibini sərf etmiş ölü hüceyrələrdən ibarətdir. Hüceyrələrin qlafları tədricən oduncaqlaşır və hüceyrələr yalnız mexaniki funksiya yerinə yetirir. Uzunluğu diametrindən bir neçə qat artıq olan hüceyrələr – sklerenxima lifləri adlanır; izodiametrik formalı hüceyrələr – sklereidlər adlanır. Bitkilərin əsas (ox) hissəsindəki sklerenxima əsasən lifli elementlərlə təsvir olunmuşdur: alt qabıqdakı bu cür hüceyrələr floemali liflər adlanır; ksilemada (oduncaqda) qlafin lignifikasiyasından asılı olaraq ilk oduncaqda – sklerenxima lifləri; ikinci oduncaqda – libriform lifləri adlanır.

Sklerenxim lifləri prokambinin törəmələrindən və ya kambinin iynəşəkilli inisial hüceyrələrindən differensiasiya edir. Bəzən ilkin liflər parenximadan differensiasiya edir.

Sklerenxim liflərinin formallaşması böyük orqanın başqa hüceyrələri ilə eyni vaxtda gedir. Onun uzununa boy atması ayrı-ayrı hüceyrələr arasına daxil olan bəzi hüceyrələrin uclarının böyüməsi hesabına olur. Birinci qatın eninə inkişafi uzununa böyümənin dayanması ilə bir vaxtda dayanır; differensiasiyanın sonunda hüceyrənin daxili tərkibi olur (şək.19a).


İkinci mənşəyə malik olan liflərdə hüceyrə qatının güclü qalınlaşması ikinci qatın birinci qat üzərində oturması hesabına baş verir və bu proses lisin orta hissəsindən başlayır. İkinci qat hüceyrələri uzun müddətə böyür və bu hüceyrələr tədricən

gövdənin daxilində liflərin mərkəzindən qurtaracaqlarına doğru yayılıraq yerləşir. Lifin daxili boşluğunundakı nazik kanal hüceyrənin uclarına doğru yoxa çıxır.

Lifin uzunluğu dəyişkən olur: gicitkanda – 4,5 - 55 mm; çətanədə – 8 – 40 mm; kətanda – 4 – 60 mm.

Qlafların oduncaqlaşması hesabına sklerenxim lifləri əhəmiyyətli dərəcədə möhkəmlik qazanır və buna görə də insanlar praktikada bu liflərdən istifadə edirlər. Sklerenxim lifləri parenxim liflərə nisbətən 20 – 25 dəfə çox gücə davam götürir.

Sklereidlər (dayaq və ya daşlaşmış hüceyrələr) – formaca parenxim hüceyrələrinə oxşar hüceyrələrdir. Parenximadan fərqli olaraq bunların qlaflarında güclü sklerifikasiya (qalınlaşma) müşahidə olunur, nəticədə çoxsaylı boşluqlar (aralıqlar) nəzərə çarpir. (şək.19b). Sklereidlərin əmələ gəlməsi, eksərən parenxim hüceyrələrinin hüceyrə qlaflarında sellüloza ehtiyatının tədricən artması ilə əlaqədardır. Amma sklereidlər bilavasitə meristem mənşəli hüceyrələrdən də əmələ gələ bilər.



Şəkil 19. Sklerenxim:

a - sklerenxim lifinin differensasiya; b - sklereidlər; 1 - birincili qat; 2 - ikincili qat; 3 - hüceyrə boşluğu.

Hüceyrələrin forması müxtəlif olur. Sklereidlər bitkilərin bir çox növlərində təsadüf olunur: yarpaqlarda – kameliya çiçəyi; xlorenxima hüceyrələri arasında – çay, çaytikanı; floemada – küknar və palid; toxumların qabığında – qoz, fındıq; toxumların parenxim hüceyrələri arasında – heyva, armud, portağal.

## ÖTÜRÜCÜ TOXUMALAR

Bitkilərin yarpaqları və kökləri məkanca ayrılıblar, amma onlar arasında maddələr mübadiləsi baş verir və bu mübadiləni yerinə yetirən strukturlar bitkinin müxtəlif orqanlarını ayrılmaz edir. Bu strukturlar ötürücü toxumalar adlanır. Bu cür toxumalar bitkilərdə 2 növdür: floema və ksilema (oduncaq). Bu toxumalar dan hər biri kompleks toxuma adlanır. Çünkü onlar ötürücü funksiya ilə yanaşı dayaq və ehtiyat funksiyalarını da yerinə yetirir.

Ötürücü toxumalar maddələrin istiqamətini iki istiqamətdə təmin edir: maddələrin enən istiqamətdə zəifləmiş axını – yarpaqlardan aşağıya floema boruları ilə; su və suda həll olan maddələrin qalxan istiqamətdə yüksələn axını – oduncaqla. Floema nəqliyyatının sürəti təqribən 50 – 150 sm/saata çatır; ksilema nəqliyyatı bəzi bitkilərdə saatda bir neçə metrə belə çata bilir.

**Oduncaq (ksilema).** Su ötürücü (traxeal) elementlərdən, sklerenxim liflərindən və parenxim hüceyrələrindən ibarət kompleks toxumadır. Toxuma əsasən suötürücü və mexaniki funksiyaları yerinə yetirir. Su nəqliyyatı bitkinin böyüməsi ilə eyni vaxtda başlayır və bu vaxtdan etibarən ksilema formalasılır. Əgər onun elementləri prokambi hüceyrələrinin bölünməsi hesabına əmələ gəlibse, ilk ksilemeye (oduncağa), əgər kambi hüceyrələrinin bölünməsi hesabına əmələ gəlibse, ikincili ksilemeye (oduncağa) aid olunur.

**Birincili ilk ksilema.** Birinci differensiasiya edən ksilema protoksilema adlanır; nisbətən gec – bitki orqanının aktiv böyüməsi zamanı əmələ gələn və differensiasiyanı böyümə ilə bir vaxtda yekunlaşdırın ksilema – metaksilema adlanır. Protoksilemada metaksilemadan fərqli olaraq suötürücü elementlər üstünlük təşkil edir.

Əgər bitki ikincili böyüməyə malikdirse, onda bitkidə kam-binin əmələ gəlməsi ilə bir vaxtda ikincili ksilemanın (odunc-ağın) differensiasiyası baş verir. Bitkinin gövdə hissələrində ksilema məkan etibarı ilə yan (lateral) meristemdən mərkəzə doğru artır.

Ksilemanın su ötürücü elementlərinə traxeidlər və borular (boruların bağumları) aiddir. Formaca bunlar yan meristemin iy-səkilli hüceyrələrindən əmələ gəlmiş, əsas ox istiqamətində dar-tılmış prozənxim hüceyrələridir.

**Traxeidlər** – uzunluğu 400 – 1000 mkm (şam ağacında – 2000 mkm-ə qədər), diametri 200 – 500 mkm olan hüceyrələridir. Digər suötürücü hüceyrələrlə əlaqə ümumi divarlarda yerləşən haşıyəli dəliklər vasitəsilə olur. Traxeidlər formallaşması zamanı hüceyrə qlafının qalınlaşması ilə bərabər onun daxili tərkibinin də tənəzzül etməsi baş verir. Əgər inkişaf edən hüceyrə qlafı artaraq su mübadiləsi baş verən boşluğun tutmursa və mübadiləyə mane olmursa, traxeidlər suötürücü funksiyani yerinə yetirir. Əgər inkişaf edərək qalınlaşan hüceyrə divarı bütövlükdə boşluğun ağızını tutaraq mübadilənin qarşısını alırsa, hüceyrələrdə dayaq funksiyası suötürücü funksiyaya nəzərən üstünlük təşkil edir.

Örtülütoxumlu bitkilərin ksilemasında əsas ötürücü element borular hesab olunur. Kondələn istiqamətdəki hüceyrə divarları həll olmuş vertikal hüceyrə sırasıdır. Boru əmələ gətirən hüceyrələr borunun bığçıqları adlanır, borunun iki bağumunun əlaqədə olduğu yer – perforasiya (dəlik yeri) adlanır. Bir borunun uzunluğu bir neçə santimetredən, bəzi məlumatlara görə isə bir neçə metrə belə çata bilər.

Vertikal istiqamətdəki borular bir-birilə itilənmış və girdə-ləşmiş qurtaracaqları ilə əlaqədə olur; kondələninə istiqamətdə isə – uzununa hüceyrə divarları arasında bərabər paylanmış haşıyəli məsamələrlə əlaqədə olur.

Traxeidlər kimi damarlar da yan meristemin – prokambi və ya kambinin uzununa hüceyrələrindən əmələ gelir. Uzununa böyüməsi ilə yanaşı hüceyrə diametri boyunca da inkişaf edir. Diametrin böyüməsi birincili hüceyrə qlafının formallaşması başa çatana qədər gedir. Bundan sonra ikincili qatın əmələ gəlməsi

başlayır. Boruların bugumlarını ayıran köndələn arakəsmələr (perforasiya olunmuş lövhələr) hüceyrə əsasının küncündə və ya horizontal istiqamətində yerləşir. Boruların bugumları differensiasiya olan zaman ikincili hüceyrə qlafı perforasiya olunmuş arakəsmə üzərində əmələ gəlmir, əksinə onun birincili hüceyrə qatı da tədricən məhv olaraq perforasiyaya səbəb olur. Perforasiya olunmuş plastinka sadə ola bilər – köndələn divarda bir dəlik olarsa (məsələn, gülçiçəklilər və paxlalılar fəsiləsinə daxil olan bütün ağac növlərinin, o cümlədən palid, qarağac, cökə, ağaç-qayının borularında) və ya çoxsaylı – bir neçə dəlik ola bilər. Lövhə üzərində çoxsaylı dəliklər sahmansız yerləşərək torvari perforasiya əmələ gətirir; sira ilə sahmanlı yerləşəndə isə pilləli perforasiya yaradırlar (qızılıağac, tozağacı, şümşad ağacı, tülpan ağacının borularında).

Bəzi bitki növlərində ikinci qatın differensiasiyası üzükşəkilli və spiralvari yerli qalınlaşmalarla müşahidə olunur (bax. şək.9). Üzük və spiralşəklində olan yerli qalınlaşmalar adətən, birincili ksilema üçün xarakterikdir. Bu cür quruluş hüceyrənin uzununa böyüməsinin qarşısını almadan onun mexaniki möhkəmliyinin artmasına səbəb olur. Bu tip qalınlaşma ot bitkilərinin ikincili ksilemasındakı suötürücü hüceyrələri üçün də xasdır. Ağac bitkilərində üzükşəkilli və spiralvari qalınlaşmalar boruların və traxeidlərin yalnız birincili oduncağında təsadüf olunur. Bəzi ağac bitkiləri bu baxımdan müstəsnalıq təşkil edir. Belə ki, onların boru və traxeidlərinin ikincili qatında nazik spiralşəkilli qalınlaşmalar nəzərə çarpır. Bu kənaraçixma cökə, ağaçqayıın və qarağacın nazik borularına xasdır. Borularla yerinə yetirilən su nəqliyyatının sürəti traxeidlərə nisbətən daha çoxdur. Bu boruların bugumları arasındakı əlaqənin daha mükəmməl olması ilə izah olunur. Daxilində daha aktiv su nəqliyyatı gedən oduncaq zoğun son 6 – 10 qatını əhatə edir.

Örtülütoxumlu bitkilərin oduncağında traxeidlər və borular qruplarla yerləşir. Bu qruplar illik halqaların daxilində bərabər şəkildə yerləşir. Bəzən növbəli oduncaq qatı daha qalın ola bilir.

Örtülütoxumlu bitkilərin traxeidləri aşağıdakı xüsusiyyətlərinə görə fərqlənir:

1. Uzununa divarlarda haşiyelənmiş məsamələrin təzahürünə görə;
2. Süötürücü və ya mexaniki funksiyalardan birinin daha üstün yerinə yetirilməsinə görə.

Bu fərqli xüsusiyyətlər traxeidləri iki növbə bölür: borulu və lifli traxeidlər.

Su nəqliyyatını təmin edən boruların və traxeidlərin bir-birile əlaqədə olan divarlarında köndələn yerləşən haşiyəli dəliklər daha çoxdur; həm su nəqliyyatı, həm də mexaniki funksiyaları yerinə yetirən hüceyrə divarlarında isə haşiyəli dəliklər az olur.

Ot bitkilərinin oduncağındakı (ksilemasındakı) lifli elementlər – sklerenxim lifləri, ağac bitkilərində isə – libriform lifləri adlanır. Liflərin uzunluğu 0,3 – 1,3 mm-ə çatır (şək.21). Librifor-mun lifləri traxeid liflərindən fərqlənir. Belə ki, libriform liflərinin uzununa divarlarında haşiyəli məsamələr yoxdur, divarların xeyli qalınlaşması zamanı isə onlarda azsaylı çatşəkilli dəliklər əmələ gəlir. Digər bir fərq isə onun uzun çarpanlaşmış qurtaracaqlarının olmasına olmasıdır. Belə xüsusi quruluşlu qurtaracaqların olması liflərin öz aralarında six birləşməsinə və ümumilikdə möhkəm struktur qazanmasına səbəb olur. Librifor-mun lifləri palid və göyrüş ağaclarının oduncağında ən yüksək inkişaf mərhələsinə çatır.

Bircinsli oduncağın (ksilemanın) parenximası – tipik canlı hüceyrələr əsasən izodiametrik quruluşda olurlar. Onun ən mühüm funksiyası ehtiyat qida maddəsi toplamaqdır. Bu ehtiyat uzun müddət üçün yiğilir. Vegetasiya periodu zamanı toplanılan ehtiyat maddələri, hidrolizdən sonra, bölünən hüceyrələrə və bitkinin böyükən hissələrinə nəql olunur.

İkincili oduncağın (ksilemanın) parenximası oxşəkilli və şüaşəkilli olur. Oxşəkilli parenxima iyşəkilli inisial kambi hüceyrələrinin törəmələridir, ona görə də oxşəkilli hüceyrələr onların quruluşunu saxlayır. Bəzən differensiasiya prosesi zamanı şüaşəkilli parenximada köndələn arakəsmələr yaranır. Bu arakəsmələr parenxim qayışı (parenxim lifi) adlanır. Özək şuanın tərkib strukturunu təşkil edən şüaşəkilli parenxima şüaşəkilli inisial kambi hüceyrələrinin bölünməsi zamanı yaranır.

İynəyarpaqlı bitkilərin oduncağı 80 – 90% traxeidlərdən ibarətdir. Vegetasiya periodu müddətində əmələ gələn traxeidlər struktur və funksiya baxımından müxtəlifdir. Vegetasiya dövrünün əvvəlində formalasən traxeidlər – yaz və yay erkən traxeidləri adlanır. Bu traxeidlər hüceyrə qlaflarının nazik olması və daxili boşluqlarının böyük olması ilə fərqlənir. Yayın ikinci yarısında əmələ gələn traxeidlər isə gecikmiş traxeidlər adlanır. Gecikmiş traxeidlər isə əksinə, hüceyrə divarının qalın olması və hüceyrə daxili boşluğun kiçik olması ilə seçilir (şək.20). Erkən traxeidlər əsasən suötürəcü funksiya, gecikmiş traxeidlər isə mexaniki funksiya yerinə yetirir. Traxeidlər perforasiya olunmamış uzun hüceyrələrdir. Onların radial divarları haşıyəli dəliklərə malikdir. Məhz bu dəliklər traxeid hüceyrələri arasında əlaqə yaradır. Əgər haşıyəli dəlik tutularsa, onda traxeid nəqliyyatından çıxır. İynəyarpaqlı bitkilərin bəzi növlərində traxeidlərin ikinci divarında nazik spiralşəkilli qalınlaşmalar olur; məsələn, qaraçöhrənin traxeidləri, şamın gecikmiş traxeidləri.

İynəyarpaqlı bitkilərin özək şüaları nazik, nizamlı, bircərgəlidir; amma horizontal girişlərində qətran olan növlərdə şüalar başqa quruluşda olur. Bu şüalar tangental kəsikdə iynəşəkilli formaya malikdir. Özək şüalarının hündürlüyü adı şamda – 6 – 8 hüceyrə qatı; iynəşəkilli şüalar – 12 – 14 qat; ardıc kolunda – 1 – 6 qat arasında dəyişir. Əgər özək şüaları yalnız parenxim hüceyrələrindən ibarət olarsa, onları sadə, bircinsli (hemosellülyar) şüalara aid edirlər. Bəzən özək şüaları parenxima ilə yanaşı traxeidlərdən də ibarət olur. Traxeidlər əsasən kənardə yerləşən qlaflarda olur. Bu cür şüalar mürəkkəb, qeyri-bircins (heterosellülyar) şüalar adlanır. (şək.21,a).

Özək şüalarındaki parenxim hüceyrələrin əsas suötürəcü traxeidlərlə əlaqədə olduğu hissələrdə məsamələr müxtəlif say, ölçü və formada olur. Bu cəhətlər iynəyarpaqlı bitkilərin anatomik xüsusiyyətlərinin təyinində böyük rol oynayır. Bu parenxim hüceyrələrinin erkən traxeidlərlə kəsişmə yeri – kəsişmə sahəsi adlanır. (şək.20,b,d).

Həmişəyaşıl bitkilərdə qayış parenxima (parenxima lifi) digər yaşılı bitkilərdə nisbətən zəif inkişaf etmişdir. Əgər odunca-

qda qətranla zəngin keçidlər varsa (ağ şam müstəsna olmaqla şamlar fəsiləsi), parenxima bu keçidlər ətrafında konsentrasiya edir. Qətran yolunu əhatə edən zəngin parenxima qatı əksər şamlar üçün xarakterikdir. Bəzi küknar və qara şam növlərində oduncağın parenximası qətran yollarından asılı olmayaraq hər vegetasiya dövrünün sonunda formalasır. Sərv və qaraçöhrə fəsilələrinə daxil olan ağac bitkilərində parenxima çox güclü inkişaf etmişdir. Tək və ya qonşu parenxim hüceyrələri, az hallarda isə parenxim lifləri illik halqanın sərhədlərində bərabər halda yayılmış olur.

Şamlar fəsiləsinin bir sıra ağac növlərində qətran yolları vertikal və horizontal olur. Qətran yolu – iri hüceyrəaralığıdır; hər bir qətran yolunda kanal və epitel hüceyrələri ayırd olunur. Vertikal qətran yolları, bir qayda olaraq, gecikmiş oduncaqda və ya keçid zonasında təsadüf edilir. Qətran yolunu əhatə edən parenxim hüceyrələri parenxima anlayışı ilə ifadə olunur və qətran yolunu sona qədər müşaiyət edir.


Şamların qətran yollarındaki epitel hüceyrələrinin nazik hüceyrə qlafları uzun müddət oduncaqlaşmamaq və canlılıq xüsusiyyətini saxlamaq qabiliyyətinə malikdir. Kanalın boşluğununa daxil olan sahələrdə onların qlafları bir-birilə birləşmiş vəziyyətdə olmur. Epitel hüceyrələrinin həcmi, onların kanalda hərəkəti yolun qətranla dolmasından asılı olaraq dəyişir. Şam bitkisində qətran yolunu müşaiyət edən parenxim hüceyrələri onun dövrəsində başdan-başa döşəmə (örtük) yaradır. Tədricən bu hüceyrələrin bir hissəsi öz daxili boşluğunu sərf edərək kanal ətrafında bütöv, yاخud bəzi sahələrdə ara-ara yerləşən ölü hüceyrələr qatı yaradır. Gövdənin əsas oxunun daxilində onlarla santimetr uzanan vertikal qətran yolu parenxim hüceyrələri vasitəsilə əksər özək şüaları ilə əlaqədə olur. Bu əlaqə vasitəsilə qətran yoluna üzvi maddələr – terpen-tin (qətranlı şəffaf şirə) sintez edən başlangıç maddələr daxil olur.

Horizontal qətran yolları çoxsırı özək şüalarında əmələ gelir.

Şamın oduncağında olan vertikal və horizontal qətran yollarının kəsişməsi bitki üçün elə bir mühafizə sistemi yaradır ki, o hətta ən ekstremal şəraitdə belə yaşama qabiliyyətini saxlayır.

Artıq yaxşı məlumdur ki, o iynoyarpaqlılar ki, qotrandaşıyıcı sistemə malikdir, onlar daha geniş arealda yayılır.

Vertikal qotran yollarının diametri çox aydın şökildə traxeidlərin diametri ilə əlaqəli olur və bitkinin 60-70 yaşına qədər 100-120 mkm-ə çatır. Horizontal qotran yollarının isə maksimal diametri 40 mkm-ə çatır. Özək şüaları kimi horizontal qotran yolları da həm oduncaq, həm də floema üçün vahid sistem hesab olunur.



Şəkil 20. Şəmin oduncağı.


a - kəndələn kəsik; b - radial kəsik; c - tangential kəsik; d - köndələn kəsikdə vertikal qotran yol; e - köndələn kəsikdən qotran yolunu əhatə edən ölü hüceyrələr; f - köndələn kəsikdən qotran yolunu müşahidə edən parenxim hüceyrələri; g - köndələn kəsikdən qotran yolunu müşahidə edən parenxim hüceyrələri; h - qotran yolunu müşahidə edən parenxim hüceyrələri; i - qotran yolunu müşahidə edən parenxim hüceyrələri; j - özək şüa; k - erkən traveid; l - gecikmiş traveid; m - qotran yolunun kanalı; n - qotran yolunun epitheli hüceyrələri; o - qotran yolunu əhatə edən ölü hüceyrələr; p - qotran yolunu müşahidə edən parenxim hüceyrələri; q - özək şüasındaki horizontal qotran yol; r - haşiyəli məsamə.

İynöyarpaqlılara nisbətən digər bitkilərdə oduncağın (ksilemanın) strukturası daha rəngarongdır. Bu bitkilərdə suötürücü funksiyani borular və borulu traxeidlər yerinə yetirilir; mexaniki funksiyani – libriform lifləri və lifli traxeidlər yerinə yetirir; oduncaq parenximası isə daha yaxşı inkişaf edib. (şək.21). Örtülü-toxumluların oduncağındakı borular illik halqada yayılmasına görə iki qrupa bölünür: üzükborulu və dağıniq borulu. (şək.22). Söyüd, fistiq, tozağacı, qızılıağac, cökə, ağcaqayın, qoz bitkilərinin oduncağında borular bərabər yayılıblar (dağıniq borulu). Üzükborulu bitkilərdə isə erkən oduncaqdakı boruların diametri sonra yaranan boruların diametrindən xeyli böykdür. Bu cür boruları lupa və mikroskopdan istifadə etmədən belə adı gözlə görmək olar (palid, şabalid, görürüş, qarağac).

İllik halqa daxilində boruların əlaqəli yerləşməsi də müxtəlidir. Məsələn, qozda iri borular tək-tək bərabər şəkildə paylanı-


lib; ağcaqayında borular qruplaşaraq radial zəncir əmələ gətirir.

Üzükborulu bitkilərin gecikmiş oduncağındakı xırda boruların qrupları da oxşar görünüş yaradır. Qarağacın gecikmiş oduncağındakı xırda borular illik halqanın sərhəddinə paralel olaraq uzanır və nəticədə xeyli enli, kəsilən tangental zolaqlar əmələ gəlir. Palid və şabalıdin gecikmiş oduncağındakı xırda borular isə radial istiqamətdə yayılıb (özək şüalarına paralel olaraq).




Şəkil. Örtülü-toxumlu bitkinin oduncaq (ksilema) elementləri. a - tangential və radial kosiklarda özək şüaları. I - bircinsli (homosellülyar); II - qevri-bircinsli (heterosellülyar); b - ox elementləri; 1 - boru bugumlari; 2 - traxeid; 3 - libriform lifləri; 4 - parenxim lifləri.

Oduncaq parenximası borulardan asılı olmayaraq paylana bilər (apotraxeal parenxima), yaxud parenxima bilavasitə borularla əlaqədə ola bilər (paratraxeal parenxima). Hər iki tip özlüyündə bir neçə yarımhissəyə ayrılır (şək.23).



Şəkil 22. Örtülütoxumlu bitkilərin oduncağı (ksileması):

- a - üzükhorulu (palud); b - dağınış-horulu (cökə);
- 1 - erkən oduncaq borusu; 2 - gecikmiş oduncaq borusu; 3 - illik halqanın sərhəddi;
- 4 - libriform lifləri; 5 - nazik özək şüaları; 6 - enli özək şüaları.



Şəkil 23. Örtülütoxumlu bitkilərin oduncağında oduncaq parenximasının yayılma sxemi:

- a - şərq fistığının diffuz parenximi;
- b - gürçü ağcağayının terminal parenxima;
- c - şərq paludunda metatraxeal parenxima;
- d - piramidaşkilli govaqda zəif-vazisentrlik parenxima;
- e - adi görүşün gecikmiş oduncağında qadashskilli parenxima;
- f - mancuriya görүüsündə qapalı-qanadşkilli parenxima.

Apotraxal parenxima aşağıdakı yarım hissələrə bölünür: diffüz – bu tipdə parenxima suötürücü sistem və özək şüaları ilə əlaqədə olur və üzük ətrafında bərabər paylanır (fıstıq, şümşad ağacı); terminal – bu parenxinia illik halqanın sərhəddində yerləşir və suötürücü hüceyrələrlə əlaqəsi çox zəif olur (murdarça).

Metatraxeal parenxima – parenxima qayışları tangental istiqamətdə dərtilərə qruplar və zolaqlarla yerləşir (tozağacı, cökə, findiq).

Paratraxeal parenximaya isə bunlar aiddir: vasisentrik – boruları bütövlüklə dövrə boyu əhatə edir; qanadşəkilli – boruları həm bütövlüklə əhatə edir, həm də borulardan özək şüalarına doğru tangental istiqamətdə yayılır; qapalı – qanadşəkilli – qısa tangental parenxima zolaqları daha uzun bütöv tangental zolaqlarla qovuşur. Paratraxeal parenxima görüsün müxtəlif növləri üçün xarakterikdir.

Borularla əlaqədə olan parenxim hüceyrələri böyüyərək onun boşluğununa daxil ola bilər. Borunun daxilinə eyni vaxtda bir neçə parenxim hüceyrəsi daxil ola bilər. Parenximin belə şışkinlikləri (fırları) – til adlanır. Tillər boruların daxili boşluğunu tutaraq su nəqliyyatının yavaşmasına və nəhayət, tamamilə kəsilməsinə səbəb olur. Boruların tillərlə dolması oduncəqda qaz və su rejimini dəyişir. Bu da onlarla əlaqəli olan parenxim hüceyrələrinin də maddələr mübadiləsini pozur. Boruların tillərlə dolması onlarda mikroorganizmlərin yayılmasının qarşısını alır. Boruların tilləşməsi üzük borulu oduncaqlar üçün xarakterikdir, lakin çox nadir hallarda dağınış borulu oduncaqlarda da təsadüf olunur. Borularda tillərin əmələ gəlməsi oduncağın yaşlaşması ilə əlaqədardır.

Örtülütoxumlu bitkilərin özək şüaları yalnız parenxim hüceyrələrindən ibarətdir. İynəyarpaqlıların özəkləri kimi onlarda üç parametrlə xarakterizə olunur: uzunluğu, hündürlüyü (qatları) və eni (cərgələri). Özək şüalarının hündürlüyünü onun tərkibinə daxil olan parenxima qatları ilə təyin edirlər. Bu təyinatı tangental kəsikdə aparmaq daha dəqiq nəticələr əldə etməyə imkan verir. İynəyarpaqlılara nisbətən digər bitkilərdə özək şüaları daha çox qatlıdır; məsələn, saqqallı tozağacı bitkisində şüaların qatı 50-yə çatır. Özək şüaları nazik, 1 – 6 cərgədə yiğilmiş hüceyrə-

lərdən ibarətdir (tozağacı, ağaçqovaq, şabalıd, cökə, qarağac). Enli, çox cərgəli özək şüaları 10 və daha çox hüceyrə cərgəsin-dən ibarət olur (fıstıq, palıd). Bəzi örtülütoxumlu bitkilərin oduncaqları üçün nazik şüalarla yanaşı, aqreqat özək şüaları da xarakterdir (bəzən onları yalançı enli şüalar adlandırırlar). Onlar bir-birinə yaxınlaşmış 1 – 2 və 3 cərgəli özək şüalarından ibarət-dir. Bu şüalar bir-birindən lifli elementlər – parenxim lifləri və libriform lifləri ilə ayrılır (məsələn, qızılıağacın, vələsin odunc-ağında). Şuanın strukturasının bu xüsusiyyətini köndələn və tang-ental kəsiklərdə aydın müşahidə etmək olar.

Özək şüalarının tərkibinə daxil olan parenxim hüceyrələri-nin forması müxtəlifdir. Parenxim hüceyrələri «oturaq» (əgər on-ların uzun əsası özək şüasının əsası ilə uyğunlaşırsa) və «dikdu-ran» (əgər şüanın əsası hüceyrənin əsasına perpendikulyar yerlə-şirsə) ola bilər. Keçid hüceyrə tipləri isə kvadrat formasında olur. Özək şüaları bircinsli (hemosellülyar) ola bilər, əgər onun tərkibin-dəki hüceyrələr eyni tipə aid olarsa, həm oturaq, həm dikduran hüceyrələrdən ibarət olan özək şüası qeyri-bircinsdir. (bax şək.21 a).

Su ötürücü hüceyrələrlə əlaqədə olan bütün parenxim hüceyrələrinin divarları, su və suda həll olmuş maddələrin hücey-rəyə daimi daxil olmasını təmin edən çoxsaylı sadə məsamələr-dən və metobalizm məhsullarını onlardan çıxaran novlardan iba-rətdir.

Bəzi örtülütoxumluların özək şüalarında xüsusi differensia-siya olunmuş yollar mövcuddur. Bu yollar kamed maddəsi (kitrə), su, hava, yağı və ya selik maddələri ilə dolu olur. Məsələn, dəfnə bitkisi özəyinin bu gizli yollarında efir maddəsi saxlayır.

**Floema.** Oduncaq (ksilema) kimi o da kompleks toxumalara aiddir. Floemanın tərkibinə üzvi maddələrin nəqliyyat funksiyasını yerinə yetirən elementlər və ehtiyat, dayaq funksiyalarını ye-rinə yetirən hüceyrələr daxildir. Floemada mexaniki elementlərə təsadüf olunur ki, bu elementlər bəzi bitkilərdə yüksək inkişaf səviyyəsinə çatır.

Ontogenezdə birinci profloema yaranır. Protofloema bitki-nin uzununa aktiv böyüyən hissələrinə xasdır. Bir az sonra, bitki-nin əsas uzununa böyüməsi qutardıqdan sonra metafloema baş-

layır. Protofloema və metafloema prokambi hüceyrələrinin bölünməsi nəticəsində yaranır və bütövlükdə birinci floemanı təşkil edir. Birillik bitkida ötürücü funksiyani əsasən metafloema yerinə yetirir. Vegetativ periodun sonuna doğru protofloema yumşalaraq hissə-hissə həll olur (obliteriruya) və metafloema ilə qarışır.

Əgər bitki ikinci böyüməyə qadirdirsə, onda kambi hüceyrəleri ayrılır, sonra differensə edərək ikinci floemanı əmələ gətirir. Bu floema hüceyrəleri birinci floema altında yiğilir və üzvi maddələri ötürmək üçün xüsusişdir.

Cılpaqtoxumlu bitkilərdə üzvi maddələri ötürmək üçün ələkvari hüceyrələr əmələ gəlir; örtülütoxumlu bitkilərdə – ələkvari borular yaranır.

Ələkvari elementlər prokambi və kambinin ox hüceyrələrinin bölünməsi nəticəsində yaranır. Differensiasiya zamanı hüceyrənin uzununa böyüməsi ilə yanaşı nüvə də tənəzzül edir, membran sistemi və plastidlər də hissə-hissə məhv olur, hüceyrələrdə protoplastın hidrotasiya qabiliyyəti artır. Birinci qlafın hüceyrələr az olan orta lövhəsi zəif olur. Bu lövhələrdə məsamələr əmələ gəlir. Əgər dəliklər tək-tək və az sayılı olarsa, onları daşıyan qlafın sahəsi ələkvari sahə adlanır; əgər ələklərin sayı artır və bir neçə yaxınlaşmış ələkvari sahələr bir lövhə şəklində birləşirsə, hüceyrə qlafının belə hissəsi ələkvari lövhə adlanır.


Ələkvari sahələr qlafların həm köndələninə, həm də uzununa hissələrində yerləşə bilər. Dəliklərdən keçən çoxsaylı plazmodesmalar ötürücü kanallar arasında əlaqəni təmin edir. Ələkvari lövhə isə köndələninə və ya qarışq ümumi qlafın ələkvari borularındakı iki vertikal bugumun arasında olur.

Hüceyrə qlaflarında məsamələrin inkişaf səviyyəsi bu hüceyrələrin üzvi maddələri daşımaq qabiliyyəti haqda dolğun təsəvvür yarada bilir.

Az inkişaf etmiş dəlik sahələrinin olması ələkvari hüceyrələr üçün xarakterikdir. Ələkvari lövhələrin mövcud olması ələkvari borulardan ibarət üzvi maddələrin əsl daşıyıcı sisteminin olmasından xəbər verir (şək. 24).

Örtülütoxumlu bitkilərdə ələkvari boruların differensiasiyası ilə yanaşı hüceyrə – yoldaşlarının da əmələ gəlməsi baş verir.

hüceyrə – yoldaşları və ələkvari borunun buğumu eyni meristem hüceyrəsindən əmələ gelir. Ana hüceyrənin uzununa bölünməsi nəticəsində onun böyük hissəsindən ələkvari borunun buğumu əmələ gelir, kiçik hissəsi yanaşı gedən hüceyrə – yoldaşına çevrilir. Borunun buğumu kimi hüceyrə – yoldası da uzununa böyümək qabiliyyətinə malikdir. Büyüyəndən əonra o, köndələninə istiqamətdə bölünür. Nəticədə differensiasiyanın sonuna doğru ələkvari borunun bir buğumu və ox istiqamətdə bir neçə hüceyrə – yoldası əmələ gelir.



Şəkil 24. Örtülü toxumlu bitkinin floemasının ötürücü elementləri:  
a - ələkvari borunun və hüceyrə-yoldaşının köndələn kəsiyi; b, v - ələkvari lövhənin köndələninə və uzununa kəsiyi; 1 - ələkvari borunun buğumu; 2 - ələkvari lövhə; 3 - hüceyrə-yoldaşları.

Ələkvari boru və hüceyrə – yoldaşı bir-bir ilə çoxsaylı dəliklər vasitəsilə əlaqədə olur. Hər iki hüceyrə tipi genetik, struktur və funksional cəhətdən sıx əlaqəlidir. Ələkvari borudan fərqli olaraq hüceyrə – yoldaşında nüvə saxlanılır, hüceyrə zəif vakuollaşmaya, çoxsaylı mitokondri və plastidlərə malik olur. Bu floema nəqliyyatının ehtiyacını ödəmək üçündür. Çünkü üzvi maddələrin daşınması üçün yüksək enerji ehtiyatı tələb olunur.

Çılpaqtoxumlu bitkilərdə hüceyrə – yoldaşları yoxdur; buna baxmayaraq, analoji funksiyani yerinə yetirən başqa hüceyrələr var. Görünür, bu hüceyrələr yüksək zülalı ferment ehtiyatına malik olur.

Proto- və metafloemanın ələkvari hüceyrələrinin strukturu eynidir. Amma bəzi örtülütoxumlu bitkilərin protofloemasında hüceyrə – yoldaşları yoxdur. İynəyarpaqlıların və digər bitkilərin protofloemasında mexaniki və ehtiyat elementləri ya az nəzərə çarpar, ya da tamamilə olumr.

Vegetasiya periodunun sonunda ələkvari sahələr xüsusi növ polisaxarid – kalloza ilə örtülürlər. Bu örtülmə hüceyrələrin ötürücü sistemdən çıxmışına səbəb olur. Növbəti vegetasiya dövrünün başlangıcında kalloza hissə-hissə dağılır, ələkvari element isə yenidən örtürcü hüceyrələr yaranmasına qədər olan qısa müddət ərzində öz funksiyasını yerinə yetirir. Üzvi maddələr floemanın yalnız bir qatında – örtürcü zonasında nəql olunur, floemanın digər hissəsi – qeyri-ötürücü zonadır.

Floemanın nəzərə çarpacaq dərəcədə çox hissəsi parenximadan ibarətdir. Onun əsas funksiyası ehtiyat maddələri yiğməqdır. Birinci floemada ələkvari elementlər və parenxim hüceyrələri texminən eyni vaxtda differensiasiya edir. Bu hüceyrələr bir-birilə daima əlaqədə olur.

İkinci floema aşağıdakı hissələrə bölünür: ox parenximası – onun hüceyrələri örtürcü elementlərin hüceyrələri kimi iyəskilli inisial kambisindən əmələ gəlir; şüalı parenxima – şüalı inisial hüceyrələrindən əmələ gəlir. Müşahidə etdiyimiz illik halqada üzvi maddələrin nəqliyyatı başa çatdıqdan sonra parenxim qatın hüceyrələri, tədricən canlı tərkibini sərf edərək boşalır və qlafla-

rını qalınlaşdıraraq başqa hüceyrələrə – mexaniki elementlərə və ya floema liflərinə çevirilir.

Floemanın qeyri-ötürücü zonasında canlılıq qabiliyyətini saxlaya bilən parenxim hüceyrələri ehtiyat funksiyasını yerinə yetirir. Bəzi hallarda hüceyrələr, ultra struktur dəyişikliyə məruz qalaraq spesifik birləşmələr sintez etməyə başlayır (adətən, anti-septik xassəli birləşmələr). Bu da gövdənin periferiya qatlarında müdafiə qatı yaradır. Bəzən parenxim hüceyrələri yenidən meristematik aktivlik qazanaraq mantar kambisinə (felloqenə) differensə edir.

Floema və oduncağın özək şüaları eyni quruluşa malikdir. Amma bir çox bitkilərin ikinci floemasındaki qeyri-ötürücü zonanın canlı hüceyrələr sahəsi ixtisara düşür və özək şüaları eninə və hündürlüyüünə istiqamətində artmağa başlayır. Bu şuanın **dilatasiyası** adlanır. Radial istiqamətdə özəyin periferik hüceyrələrinin bölünmə tezliyinin artması nəticəsində floema şüalarının eninə inkişafı baş verir. Bu zaman şuanın bəzi hüceyrələrində maddələr mübadiləsi dəyişərək həmin hüceyrələrdə ikinci sintezə aid spesifik maddələr toplanmağa başlayır.

Floemanın mexaniki elementləri hüceyrələrin iki tipi ilə xarakterizə olunur: qabıq lifləri (sklerenxim lifləri) və sklereidlər.

**Qabıq lifləri** – son dərəcə qalınlaşmış hüceyrə qラafina malik prozenxim hüceyrələridir. Birinci floemada onlar prokambidən formalasılır. Bu orqanın böyüməsi ilə bir vaxtda təsadüf edir. İkinci floemada qabıq lifləri kambinin işəkilli inisial hüceyrələrinin bölünməsi nəticəsində əmələ gəlir.

Sklereidlər – qabıqdə qabıq liflərinin gördüyü funksiyani yerinə yetirir. Amma onlardan fərqli olaraq sklereidlərin formalasması prosesi daha uzunmüddətlidir. Onlar meristem hüceyrələrindən və ya parenxim hüceyrələrindən diferensə edir.

Cökə qabığında qabıq lifləri yüksək inkişafa çatır; küknar və tozağacı qabığında yalnız sklereidlər müşahidə olunur; palid, qızılıağac, ağcaqayının qabığında isə bu mexaniki elementlərin hər iki tipinə rast gəlinir.

Oduncaqdakı kimi floemada da illik halqalar müşahidə olunur. Bu halqalar cavan zoqların kambisi ətrafında daha dəqiq nəzərə çarpir.

Çılpaqtoxumlu bitkilərin floemasının quruluşundakı əsas fərq, onun ötürücü sisteminin sadəliyi ilə izah olunur. Bu sistem əlekvari hüceyrələrdən ibarətdir. Əlekvari hüceyrələr radial divarlarda çoxsaylı əlekvari sahələrə malikdir. Bu sahələr vasitəsilə onlar qonşu cərgədəki əlekvari hüceyrələr və özək şüaların parenxim hüceyrələri ilə əlaqədə olur. Şam, küknar bitkilərində əlekvari hüceyrələrin uzunluğu 2500 – 3000 mkm arasında varyasiya edir; floema elementlərini birləşdirən çəpinə divarın ölçüsü isə 500 – 700 mkm arasındadır.

Çılpaqtoxumlu bitkilərdə hüceyrə yoldaşları olmur; onların funksiyasını isə albumin hüceyrələri (özək şüaların parenxim hüceyrələri) və Strasburqer hüceyrələri – qayış parenximasının hüceyrələri yerinə yetirir. Həm bu, həm digər hüceyrələr yüksək zülali fermentlərə malik olması ilə seçilir.

Qabığın özək şüaları örtülütoxumluların hər növü üçün xarakter olaraq öz quruluşunu saxlayır. Oduncaqdakı kimi burada da həm hemosellülyar, həm də heterosellülyar şüalar ayırd olunur. Floemanın əksər özək şüaları bircərgəlidir; əgər verilən növ üçün qətran yollarına malik olma xarakterdirse, onda onun özək şüaları çox cərgəli olur. Qətran yolları isə bu cərgələrdə yerləşir. Horizontal qətran yollarının kanalları floemada çox da böyük olmayan cibciklə qurtarır. Cibciyin sərhəddində isə floemanın digər elementləri ilə əlaqə saxlayan parenxima hüceyrələri yerləşir. Vertikal qətran yollarına isə floemada təsadüf olunmur. Qayış parenximasının hüceyrələri (parenxima lifləri) digər ehtiyat maddələri ilə yanaşı kalsium – oksalat kristalları da toplaya bilir.

Örtülütoxumluların floeması daha mürəkkəb quruluşa malikdir. Ötürücü sistem əlekvari borulardan və hüceyrə – yoldaşlarından ibarətdir. Əlekvari boruların bugumları hüceyrələrinin çarpzlaşmış qurtaracaqları vasitəsilə vertikal cərgədə birləşir; və ya əlekvari lövhə hüceyrələrinin horizontal qlafları ilə də birləşmə baş verir. Ancaq bütövlükdə bu ötürücü sistem iynəyarpaqlı bitkilərin əlekvari elementlərinə nisbətən daha kiçik sahəni əhatə

edir. Bu cür quruluş üzvi maddələrin sürətlə daşınmasını təmin edir. Ələkvari sahələr boru bugumlarının divarlarında uzununa istiqamətdə də yerləşə bilər.

Floemanın əsas elementləri məkanca müxtəlif sahələrdə yerləşir. Söyüd, cökə, palıd, üzüm floemasında ötürücü və ehtiyat elementlərinin mexaniki funksiya yerinə yetirən hüceyrələrlə tangental istiqamətdə növbələşdiyi aydın şəkildə görünür. Qalın divarlı mexaniki elementlərdən ibarət qabiq sahəsi – bərk qabiq adlanır; nazik divarlı hüceyrələrdən ibarət sahə – yumşaq qabiq adlanır.

Bir çox bitki növlərinin qabiq lifləri sahmansız yerləşir (qızılıağac, findiq). Ağcaqayında, fistiqda qalın divarlı liflər yalnız birinci ildə əmələ gəlir. Ona görə də yaşılı qabiqda bu cür liflər periferiyada olur.

Verilən bitki növünün oduncağının və floemasının özək şüaları eyni quruluşa malikdir. Oduncaqdakı kimi floemada da onlar hemosellülyar – bircinsli və heterosellülyar – qeyri-bircinsli olur. Bəzi bitki növlərində ensiz (nazik) özək şüaları oduncaq üçün, qalın özək şüaları isə floema üçün xarakterdir. Bu cür enli (qalın) özək şüalarını cökənin köndələninə kəsiyində adı gözlə görmək olar.

# BITKİNİN VEGETATİV ORQANLARININ ANATOMİK QURULUŞU

## Kök, inkişafı, 1-ci və 2-ci quruluşu

Əlverişli şəraitə düşən toxumun böyüməsi kökün əmələ gəlməsindən başlayır. Bir çox sonra isə yarpaq və ya ləpələrin küçətilərini daşıyan gövdə əmələ gelir. Bitkinin yerüstü hissələrinin böyüməsi nəticəsində gövdə və budaqlar formalaşır.


Kökün funksiyası müxtəlidir o, bitkini torpağa bərkidərək dayaq funksiyasını yerinə yetirir. Kökə su və suda həll olmuş maddələr daxil olur və sonra bitkinin başqa hissələrinə ötürülür. Bitkinin üst hissəsindən kökə üzvi maddələr gətirilir və onun öz hüceyrələrində də üzvi maddələr sintez olunaraq burda ehtiyat halında uzun müddət saxlanılır. Maddələr mübadiləsinin bəzi möhsulları torpağın nazik qatına (1-2 mm) ifraz olunur. Bu qat köklə bilavasitə əlaqədə olan-rizosfera qatıdır. Bitkilərin əksər növləri yan köklərin budaqlanmış sisteminə malik olur.

Kök ucunun strukturası gövdənin apeksindən fərqlənir. Bu fərq ən əvvəl onun ucunda kök üsküyünün olması ilə nəzərə çarpır (şək. 11 və 25). Kök üsküyünün xarici qatının seliklə örtülməsi, bu seliyin ayrılması böyüyən üsküyün daxilindəki bölünən apeks hüceyrələrini torpaq mühitinin təcavüzkar və sərt təsirlərindən qoruyur.

Kök üsküyü ilə mühafizə olunan kök ucunun periferiyasında az və ya çox dərəcədə nizamla düzülmüş-tunika hüceyrələr qatı və daxilində-korpus hüceyrələri yerləşir. Kökün bu sahələrində hüceyrələrin bölünməsi və differensasiyası örtük toxumanın, kökün birinci quruluşunun və mərkəzdə-prokambinin formalaşmasına gətirib çıxarır. Əksər bitkilərdə hüceyrələrin aktiv bölünmə sahəsi 1-1,5 mm-dən çox olmur (şək. 25).

Prokambi kökün mərkəzində bütöv slindr şəklində xüsusilaşır. Ötürücü elementlərin differensasiyası prokambinin periferiyasında başlayır və mərkəzə doğru istiqamətlənir. İlk olaraq su-ötürücü elementlər formalaşır. Kök aydın nəzərə çarpan radial istiqamətlənmış ötürücü elementlərə malikdir; birinci ksilemanın

radiusları (qütbləri) birinci floemanın sahələri ilə növbələşir. (şək.25). Kökün daxilində ötürücü



Şəkil 25. Köt və əmici tellər:

a - kök əskiyü; b - hüceyrələrin bölünmə zonası; v - höyümdə zonası; q - sorucu zona;  
1 - əmici tellər; 2 - birincili kök; 3 - endoderma; 4 - perisikl; 5 - ötürücü silindr.

sistemin yaranması ilə bir vaxtda onun üst qatında kök ucunun 2-3 mm məsafəsində kök telleri-əmici tellər əmələ gəlməyə başlayır. Əmici telləri daşıyan kök sahəsi 2-3 sm uzunluqda olub, sorucu zona adlanır. Su və mineral maddələrin kökə daxil olması əsasən bu zona vasitəsilə həyata keçir. Amma suyun az bir qismi kökə digər hissələr vasitəsilə də daxil olur.


Kök tellərinin həyat tsikli 10-20 gündür. Hüceyrələri yaşlaşandan sonra əmici tellər ölürlər, eyni vaxtda sorucu zonada yeni hüceyrələr diferensə edərək əmici telləri əmələ gətirir.

**Kökün birinci quruluşu.** Kökün birinci quruluşu uzununa böyüküyən bütün köklər üçün xarakterikdir. Birləşən bitkilərdə bütün köklər yalnız birinci quruluşda olur, amma çılpaqtoxumlu-

ların və ikiłəpeli bitkilərdə bu cür struktura kambinin əmələ gəlməsinə qədər saxlanılır.

Birinci kökdə prokambi hüceyrələrinin xüsusiləşməsi ötürüçü slindrin ayrılmışına səbəb olur. Apeksin xarici qat hüceyrələri diferensə edir və birinci örtük toxumanın hüceyrələrini epiblemi və birinci qabığı yaradır. Birinci qabıq parenxim hüceyrələrindən ibarət olur.

Birinci qabığın üst qatdakı hüceyrələri çox qalınlaşmış hüceyrəqləfinə malik olur, bəzən burada parenximanın sklerifikasiyası (bərkiməsi) baş verir. Bu qatın hüceyrələri-ekzoderma adlanır.



*Şəkil 26. Kökün köndələm kəsiyi:*  
*a – kökün birinci qurulusu; b – kambinin yaranması və kökün ikinci qurulusa keçməsi; v – paxla kökündə yan kökün perisikldən əmələ gəlməsi; 1 – epibema; 2 – ekzoderma; 3 – mezoderma; 4 – endoderma; 5 – endodermanın kecid hüceyrəsi; 6 – perisikl; 7 – ksilema (oduncuq); 8 – floema; 9 – kambi.*

Ekzoderma hüceyrələrinin xüsusiləşmə dərəcəsi, onun daxilində hüceyrəaralıqlarının inkişafı kökün yaşama müddətindən və şəraitindən asılıdır.

Bu zona hüceyrələri qlaflarının qalın olmasına baxmayaraq, aktiv maddələr mübadiləsinə malikdir. Belə ki, onlar əsasən mühafizə funksiyasını yerinə yetirir və onların içərisindən su və suda həll olan maddələr nəql olunaraq epiblema vasitəsilə ötürüçü slindrə keçir.

Birinci kökün daha böyük ölçülü orta qatı-mezoderma parenxima hüceyrələrindən əmələ gəlib. Bu hüceyrələr əsasən sahmanlı radial cərgələr və ya konsentrik qatlar, az hallarda isə sahmansız qatlar əmələ gətirir.

Bəzi bitki növlərində bu hüceyrələr ultrastruktur cəhətcə fərqlənir, bu da onların maddələr mübadiləsinin xüsusiliyini təmin edir. Mezoderma hüceyrələri qonşu hüceyrələrlə çoxsaylı sadə məsamələrlə əlaqə saxlayır. Bütün hüceyrə qatı üçün iri hüceyrə aralıqları xarakterikdir. Mezodermanın quruluşundakı bu xüsusiliklər su və suda həll olan maddələrin nəinki radial istiqamətində nəqlini, həmçinin sorucu zonanın hüdudlarında və ox istiqamətində də daşınmasını təmin edir. Bəzi hallarda mezoderma aerenximanın da funksiyasını yerinə yetirir (şək. 26,a).

Birinci qabığın daxili qatı endoderma adlanır. Endoderma, kökün erkən böyüməsi dövründə ötürüçü sistemin differensasiyaya başlaması ilə bir vaxtda yaranır. Endoderma hüceyrələri formaca tipik parenxim hüceyrələri olsalar da, hüceyrə divarlarının qalın olması ilə onlardan fərqlənir. Kimyəvi tərkib və strukturaca dəyişmə ən əvvəl köndələn və radial istiqamətindəki qlaflarda baş verir. Bunlarda liqnin, suberin və kutin tərkibcə daha zənginləşir; bəzi bitki növlərində isə fenol birləşmələrinin konsentrasiyası artır.

Hüceyrələrin radial və köndələninə qlaflarını əhatə edən, su-və qazkeçirməyən bu cür qat-kaspari qatı və ya kaspari qayışı adlanır. Əgər analogi struktur dəyişmələri ayrı-ayrı sahələrin hüceyrə qlaflarında baş verərsə, onda bu cür sahələr-kaspari ləkələri adlanır. Qeyd etmək lazımdır ki, endodermada xüsusi hüceyrələr saxlanılır ki, onlarda nəzərdən keçirdiyimiz struktur dəyişik-

likləri olmur. Bu hüceyrələr isə-buraxılış (keçid) hüceyrələri adlanır. Bir qayda olaraq, keçid hüceyrələri ksilema (oduncaq) qurşağıının qarşısında yerləşir. Endodermanın funksional və struktur xüsusiyyətləri kökdə daha aydın nəzərə çarpir. Amma endoderma birinci zoğda da olur.

Su və suda həll olan birləşmələr, əmici tellerdən endodermanın keçid hüceyrələrinə bir neçə yolla ötürülür: 1-əsasən radial və az hallarda ox istiqamətində-diskret yolla (vakuoldan vakuola qatlıq gradienti üzrə); 2-hüceyrələrin protoplastları ilə-simplast yolla; 3-hüceyrə qlaflarının fibrilyararası sahələri və hüceyrəara-liqları ilə-apoplast yolla.

Endoderma hüceyrələrindəki kaspari qatlarının qeyri-keçiriciliyi sahəsində əmici tellerdən gələn su və suda həll olmuş birləşmələrin ksilemaya (oduncağa) girişindən sonra, onun geriyə axınının qarşısı alınır.

Mərkəzi ötürücü slindr kökün erkən böyümə dövründə prokambinin törəmə hüceyrələrindən əmələ gəlir. Birinci oduncaq (ksilema) radiusları, sonra oduncaq radiusları arasındaki sahə-qabiq sahələri (floema) diferensə olunur. Son əmələ gələn hüceyrələr kökün mərkəzinə yaxın olduğundan daha mükəmməl quruşuda olur və öz tipik funksiyasını yerinə yetirməyə qabil olur.

Prokambinin yalnız ən üzdə (xaricdə) olan qatlarında ötürücü toxumalar olmur. Ötürücü slindrin periferiyasında yerləşən bu xarici qat-perisikl adlanır. Perisikl hüceyrələri-ontogenezin müəyyən dövründə bölünmə qabiliyyətini yenidən bərpa edə bilən tipik meristem hüceyrəsidir. Ayrı-ayrı perisikl sahələrində hüceyrələrin bölünməyə başlaması yan kökün təpə (uc) apeksinin yaranmasına səbəb olur. Bu yaranma ana kökün daxilində endogen baş verir (şək.26,v). Çoxillik bitkilərin köklərində ksilema üzərindəki perisikl hüceyrələrinin bölünməsi, kambi üzüyünün (halqasının) yaranması ilə nəticələnir; mantar kambisi-nin (sellogenin) əmələ golmosı adəton, perisikl hüceyrələrinin bölünməsi nəticəsində olur.

Adətən, perisikl bir hüceyrə qatı ilə təmsil olunur, amma tut və findiq ağacılarında o, çoxqatlı da ola bilər. İynəyarpaqlı bitkilərdə perisikl qatı bütöv olmur (qırılır), ona görə də ksilema

(oduncaq) radiusları endodermanın keçid hüceyrələri ilə bilavasitə əlaqədə olur. İlk olaraq prokambidən protoksilema və protofloema, əsasən isə onların ötürücü elementləri diferensə olunur. Bir az sonra, kökün ox istiqamətində böyüməsi sona çatıqdə, metaksilema və metafloema ayrılır. Ötürücü toxumalar hər bitki növü üçün tipik quruluşda olur.

Adətən, birinci ötürücü toxumalar ayrı-ayrı qayışlar şəklin-də formalaşır, amma ksilema müxtəlif sahələrinin radial çıxıntıları ilə birgə mərkəzdə yerləşə bilər. Ksilema radiuslarının sayı növ xüsusiliyini təşkil edir. Kök strukturasının bu özünəməxsus cəhətinə əsas tutaraq aşağıdakı terminlərdən istifadə olunur: «diarx», «triarx», «tetrarx» ya «poliarx».

Çətirçiçəklilər və dodaqçıçəklilər fəsiləsinə daxil olan əksər bitkilərin kökləri diarxdır; adı və qara şam növləri ikişüalı birinci kök quruluşuna malikdir; birləpəli bitkilər içərisində elələri var ki, kökləri çoxşüalıdır; ağcaqayın-tetrarx ksilemaya; tozağacı-pentarx ksilemaya malikdir.

Birinci ötürücü toxumalar parenxim hüceyrələri vasitəsilə birləşib. Bunlar isə öz növbələrində ksilema və floemanın radial qayışları vasitəsilə sıxlılıb (möhkönlənib). Parenxima kökün mərkəzində də yerləşə bilər. Amma bu zaman onun hüceyrələri xeyli qalın qlafa malik olur.

Qətran yollarına malik olan iynəyarpaqlı bitkilərin köklərində onlar birinci quruluşda yaranır. Ağşam kökünün birinci quruluşunda bir qətran yolu mərkəzdə yerləşir; şam, küknar, qara şam köklərinin hər biri üçün müvafiq olan bir qətran yolu birinci ksilemanın (oduncağın) hər radiusunda (qurşağında) olur.

**Kökün ikinci quruluşu.** Çoxillik bitkilərin kökləri sorucu zonanın yuxarı hissəsindən başlayaraq dəyişikliyə məruz qalır. Bu dəyişiklik ikinci toxuma töredicisi-kambinin əmələ gəlməsi ilə əlaqədardır. Kambinin yaranması floema qatı altında yerləşən parenxim hüceyrələrinin meristem aktivliyi ilə bağlıdır (şək.26,b). Birinci ksilema və birinci floema arasında kambinin çox da böyük olmayan qövşəkilli qatları bu yolla yaranır. Əmələ gələn kambi hüceyrələrinin bölünməsi və kambidəki parenximin diferensasiyası perisikldən mərkəzə doğru baş verir və kambi qövsünün qa-

panmasına səbəb olur. Xatırlayaq ki, kambi qövsü birinci floema ilə birinci ksilema arasından keçib perisikl sahəsinə söykənirdi.

Ksilema radiusları üzərində yerləşən perisikl hüceyrələrinin bölünməsi kambi üzüyünün formallaşması ilə nəticələnir. Bu kambi hüceyrələri əsasən tangental, qismən isə radial və köndəlon istiqamətdə bölünərək özündən yana (periferiyaya) doğru-qabıq (ikinci floema), mərkəzə doğru-oduncaq (ikinci ksilema) əmələ gətirir.

Kambi hüceyrələrinin radial istiqamətində bölünməsi isə kambi üzüyünün böyüməsinə səbəb olur. İkinci ötürücü toxuma sahələrinin inkişafı endodermanın, o cümlədən də, kecid hüceyrələrinin sərfinə və dağılımasına gətirib çıxarır. Eyni zamanda, birinci qabıq hüceyrələrinin strukturu da pozulur.

Ksilema quruluşları üzərində olan perisikl hüceyrələri birinci özək şüalarının radial cərgələrində ayrılaraq parenxim hüceyrələrinə çevrilə bilər. Bir az sonra floema sahələri üzərindəki, perisikl hüceyrələri bölünərək fellogenin formallaşmasına və daha sonra isə kökün üst qatında peridermanın yaranmasına səbəb olur.

Kambi hüceyrələrinin bölünməsi kökün birinci quruluşu üçün xarakter olan radial strukturunun sərfsi və illik halqaların formallaşması ilə müşahidə olunur. Amma qeyd etmək lazımdır ki, hətta çoxillik bitki kökünün mərkəzi hissəsində birinci şüali ksilema (oduncaq) aydın nəzəro çarparaq qalır. Çoxillik kökün üst qatında peridermanın yaranması, tədricən birinci qabığın sərfinə və kökün qabığı üzərində differensasiyasına səbəb olur (şək.27).

Əksər bitkilərdə yan köklərin əmələ gəlməsi və inkişafı perisikl hüceyrələrinin bölünməsi ilə əlaqədardır. Bir qayda olaraq, yan kökün uc (apikal) meristemi ksilemanın bir və ya bir neçə radiusu üzərində yerləşən perisikl hüceyrələrinin bölünməsi nəticəsində yaranır. Əmələ gələn aktiv bölünən hüceyrələr sahəsi elə yan kökün apeksi (təpə və ya uc meristemi) adlanır (bax şəkil 26, v). Apikal meristem hüceyrələrinin bölünməsini tömin edir.


Böyük yan kökün mexaniki təzyiqi nəticəsində birinci qabığın parenxim hüceyrələri dağılır, onların tərkibi isə bölünən hüceyrələrin ifraz etdiyi aktiv fizioloji maddələrin təsirindən həll olur.

Parenxima qatı daxilindən böyüyərək çıxan yan kökdə həm də ötürücü slindr və birinci qabıq diferensə olunur. Bunlar parenxima hüceyrələri vəsitsəsilə ana kökün analoji toxumaları ilə əlaqədə olur. Yan kökün qutaracağında kök üsküyü olur. Kökün torpağa düşmə anından başlayaraq o, özünə xas bütün funksiyaları yerinə yetirməyə başlayır.

Bir sıra ağac bitkilərinin kökləri göbələklərlə mikoriza əmələ gətirərək simbioz şəraitdə yaşayır. Göbələk mitseliləri kökün üzərində yerləşərək hörgü əmələ gətirir. Bəzən birinci qabığın parenximasındaki hüceyrəarahıqlarına daxil olur. Bu isə əmici tellərin ölməsinə və sərf olunmasına, mitselilərlə əlaqədə olan hüceyrələrin daxili strukturasının dəyişməsinə gətirib çıxarır.

Kökün üzərində yerləşən göbələk mitseliləri onun udma sahəsini artırır; bundan başqa, onların ifraz etdiyi bioloji aktiv maddələr torpaqdakı bəzi mineral birləşmələri bitki köklərinin məniməsəyə bildiyi ion formasına keçirdir.

Kök də gövdə kimi bitkinin ox hissəsi hesab olunur; şübhəsiz, onun gövdə ilə morfoloji və struktur əlaqəsi mövcuddur. Qeyd edək ki, bu orqanlarda oxşar strukturu müəyyənləşdirən bir sıra müxtəlif konsersiyalar mövcuddur. Bunlardan birinə görə kökdə zoğun yalnız daxili hissəsi müşahidə olunur; başqa



Şəkil 27. İki illik kökün köndələn kəsiyi:  
a - şam; b - cöke; 1 - periderma; 2 - birincili kök; 3 - floema; 4 - kambi;  
5 - oduncaq (ksilema); 6 - birincili oduncaq (ksilema).

nəzəriyyə isə kökün ötürücü slindrinin gövdənin oxu boyu irəli-lədiyini söyləir.

Kökün anatomik quruluşunun gövdənin strukturuna keçməsi hipokotildə və ya ləpəaltı dizcikdə baş verir. Gövdədə dəstə şəklində yerləşən ötürücü toxumalar parenxim toxumaları vasitəsilə kök slindrini analoji ötürücü toxumaları ilə birləşir.

### Gövdə, anatomik quruluşu

Gövdə - bitkinin yerüstü hissəsi olub, mənşə və funksiya cəhətdən yarpaqla sıx bağlı olan, ötürücü toxuma sistemləri ilə həm yarpaq, həm də köklə birləşən orqandır. Onun əsas funksiyaları: üzvi maddələrin floema ilə yarpaqlardan bitkinin bütün hissələrinə çatdırılması; su və suda həll olmuş maddələrin ksilema ilə kökün sorucu zonasından digər orqanlara ötürülməsi; böyümə üçün zoruri olan ehtiyat maddələrin parenximada toplanması; periferiya hissəsində möhkəm ötürücü toxumaya malik olmasıdır.

Gövdənin böyüməsi apikal meristem hüceyrələrinin bölünməsindən başlayır. Apeksdə hüceyrələrin bölünməsi-yarpaq qabarmalarında hüceyrələrin bölünməsi ilə növbələşir. Bu da gövdə və yarpaqların, o cümlədən bugum və bugumaralarının əmələ gəlməsinə səbəb olur. Gövdə strukturasının xüsusiyyi-düyünün və düyünaralarının növbələşməsidir. Bu, fillotaksis adlanır. Gövdədə yarpaqlar növbəli, qarşılıqlı və ya topalı düzülüsdə ola bilər. Bu düzülüşlər gövdənin anatomik quruluşunda öz əksini tapır.

Apeks yaxınlığındakı böyüyən bugumarasında parenxim hüceyrələri arasında prokambi dəstələri də ayırd edilir; yarpağın böyüməsi prokambi hüceyrələrinin bölünməsi ilə başlayır. Yan meristemin birinci törəmələ i birinci ksilemanın su ötürücü elementləridir. Bir az sonra iso loemanın ötürücü elementləri əmələ gəlir. Beləliklə prokambi hüceyrələrinin bölünməsi nticəsində gövdənin bircinsli hüceyrələr içərisində iki ötürücü toxuma-ksilema və foema əmələ gəlir.

Gövdənin quruluşu bitkinin ontogenetində dəyişir. Gövdənin ikinci quruluşunu təşkil edən kambi ötürücü toxumaya differensia etməmiş qalıq prokambi qatından əmələ gəlir. Bu hüceyrələrin bölünməsi və differensiasiyası ikinci ötürücü sistemin yanmasına səbəb olur. Gövdənin dəstə şəkilli quruluşu onun

ötürücü toxumalarının əsas toxuma kütləsi içərisində gövdənin əsasına doğru vertikal qayışlar əmələ gətirərək formallaşmasıdır. Ötürücü topaların üç quruluş tipi ayırd olunur; kollateral, bikollateral və konsentrik.

Kollateral topaların-bir yanında floema, digər yanında isə ksilema yerləşir. Floema gövdənin periferiyasında-abaksial, ksilema isə mərkəzdə yerləşir-adaksial. Bu ən geniş yayılmış topa tipidir. Çılpaqtoxumlularда və örtülütoxumlu bitkilərin əksəriyyətində ontogenezin ilk mərhələlərində təsadüf olunur.

Bikollateral topalarda - floema ksilemanın hər iki tərəfində yerləşir. Bu topanın həm xarici, həm daxili floeması prokambi hüceyrələrinin differensasiyasından yaranır. Bikollateral topa qabaqcıkllilər və quşzümü fəsiləsinin bitkiləri üçün xarakterikdir. Belə topanın daxili topası kimi xarici topası da prokambi hüceyrələrinin differensasiyası zamanı yaranır.

Konsentrik topalar 2 tipdə ola bilərlər. Birində floema həll-qaları ksilemani əhatə edir (qızılarda, zənciçəyində). Belə topalar-amfikribral adlanır. Digər növdə isə ksilema floemanı əhatə edir və amfivazal konsentrik topa adlanır (inciçiçəyində və zanbaq fasiləsinin digər növlərində).

Birinci quruluşa malik olan gövdədə birinci ötürücü toxumalar və epiderma arasında az differensasiya etmiş hüceyrələr qatı qalır. Bu birinci qabığa aid olan, əsas hissəsini parenxiyam təşkil edən hüceyrələrdir. Bəzi bitki qruplarında parenximam ötürücü toxumalar kəsilən edir, digərlərində isə onlar gövdənin mərkəzdə özək əmələ gətirir.

Müxtəlif siniflərə aid olan bitki gövdələrinin quruluş xüsusiyyətlərinin öyrənilməsi «stelyar» nəzəriyyənin yaranmasına səbəb oldu. Stela-anlayışı özündə birinci ötürücü sistemi və birinci qabıq parenximasını birləşdirir. Müxtəlif bitkilərdə stelanın öyrənilməsi ötürücü sistemlərin valid mənşəyə malik olduğunu sübut edir və ali bitkilərdə təkamül yollarının öyrənilməsini kömək olur.


Stelanın ən ibtidai forması protesteladır. Bu tipdə qurulmuş bitkilərin əsas (ox) orqanlarında ötürücü toxumalar bütöv slindrli təmsil olunur. Mərkəzdə yerləşmiş ksilema hər tərəfdən floema

halqları ilə əhatə olunur. Bu tip quruluş (aşağı) ibtidai borulu bitkilər - plaunlar və bəzi qızılalar, çoxillik bitkilərin kökləri üçün xarakterikdir.

Protostela - kök və gövdə quruluşunun rinosit və digər nöslilikəsil-miş bitkilərdə təsadüf olunan, təkamül zamanı digər stela növlərinin başlangıç verən ən primitiv növüdür (şək.28).

Aktinostela - ksilemanın radial çıxıntıları ilə xarakterizə olunur (plaunlar).

Plektostela - ötürücü tohumaların xüsusi siləşməsi nəticəsində əmələ gəlib və əksər müasir plaunlar üçün xarakteridir.



Şəkil 28. Sxem:

- a - stelinin təkamül sxemi;
- b - əsas stela tiplorının həcm sxemi;
- 1 - protostela;
- 2 - aktinostela;
- 3 - plektostela;
- 4 - ektofloy sifonostela;
- 5 - artrostela;
- 6 - amfifloy sifonostela;
- 7 - dikiostela;
- 8 - evstela;
- 9 - atakostela.

Protstelanın digər təkamül qolu-sifonosteladır. Bu növə aid olan gövdələrin mərkəzində özək adlanan parenxima yerləşir. Əgər sifonostela parçalanaraq ayrı-ayrı uzunsov qayışlar əmələ gətirirən, bunlar dikiostela adlanır. Bu cür quruluş qızılarda

müşahidə olunur. Belə ki, qılıqların enli yarpaq yarıqları (boşluqları) konsentrik topaya malik ötürücü sistemi seqmentlərə ayılır.

Ektosfloy sifonostela növündə bitkinin osas hissələrində floema ksilemanın bir tərəfində (xaricində) yerləşir; bu cür quruluşa çilpaqtoxumlular və bir sıra örtülütoxumlu bitkilər malikdir. Amfifloy sifonostelaya aid olan gövdələrdə floema ksilemanın hər iki tərəfində yerləşir.


Artrostela - protoksilemaya xas boşluqlarla ayrılmış seqmentlərdən ibarət ötürücü sistemə və sifonostelaya xas mərkəzi özək sahəsinə malikdir. Belə struktur qatırquyuğu üçün xarakterdir.

Evstela - stela tipi aydın müşahidə olunan kollateral topaya malik-dir. Bu gövdə tipi çilpaqtoxumlular və ikiləpəli örtülütoxumlular üçün xarakterdir.

Ataktostela - birləpəli bitkilərə və bəzi ikiləpəlilərin gövdə quruluşuna xasdır. Stela quruluşunun bu növü ötürücü sistemin çoxsaylı ötürücü topalara bölünməsi nəticəsində əmələ gəlir. Ötürücü topalar o qədər sahmansız paylanıb ki, hətta bəzən gövdədə özək və birinci qabıqı ayırmak mümkün olmur. Təkamül baxımından ataktostela on yüksək inkişaf səviyyəsinə çatmış quruluşdur.

Kambinin əmələ gəlməsilə gövdənin ikinci quruluşu yanrımağa başlayır. Ötürücü topada qalıq prokambidən əmələ gələn kambi - **topa kambisi** adlanır. Topa arası parenximdə hüceyrələrin meristem aktivliyinin artması nəticəsində-topa arası kambi əmələ gəlir.

Kambi hüceyrələrinin bölünməsi ikinci ötürücü toxumaların formallaşması ilə müşaiyət olunur. Ötürücü topalar gövdə daxilində əksərən bir, bəzən iki cərgədə örnək toxumadan cyni məsalədə yerləşir. Gövdənin ötürücü toxumalarla örtük toxuma arasındakı periferik sahəsi-birinci qabıq adlanır (şək. 29).



Şəkil 29. Müxtäliif bitkilərdə gövdələrin köndələnинə кəsiyib  
a - müxtäliif ötürüçü topaların qurulış sxemi: 1 - kollateral; 2 - bikollateral;  
3 - konzentrik topa xarici ksilema ilə birgə; 4 - konzentrik topa daxili  
ksilema ilə birgə (strixlər - ksilema, nöqt.dır floema);  
b - ikiläpäli bitkilər: I - boranı; II - georgin; 1 - epiderma, 2 - künclü  
kollenxima; 3 - parenxima; 4 - endoderma hissəsi; 5 - sklerenxim  
lifləri; 6 - floema; 7 - kambi; 8 - ksilema (oduncuq); v - birkläpäli bitkilər;  
I - eja shornaq; II - qarğıdash; 1 - epiderma; 2 - parenxim hüceyrələri;  
3 - sklerenxim lifləri; 4 - floema; 5 - ksilema; 6 - ötürüçü topa.

Birinci qabığın struktur və funksional cəhətcə digər hüceyrələrdən fərqlənən daxili hüceyrələr qatı-endoderma adlanır. Endoderma gövdənin mərkəzinə doğru peristiklə sərhədlənir. Əksər çilpaqtoxumlu və örtülütoxumlu bitkilərin gövdələrində bu toxuma qatları aydın seçilmədiyindən birinci qabığın quruluşunda onların quruluşu ümumi öyronılır.

Kambi qatının inkişafında gövdənin topa quruluşdan qeyri-topa quruluşa keçməsi müşahidə olunur. Çoxillik kambinin aktiv bölünməsi nəticəsində isə ötürücü toxumalar əmələ gəlir. Bu ağac bitkiləri üçün xarakterdir (şək. 30, 31).


Çilpaqtoxumluların və ikiləpəli örtülütoxumlu bitkilərin gövdəsinin mərkəzində diferensə etməmiş parenxima qalır. Bu, özokdır. Gövdənin ilkin böyüməsi dövründə böyüyən ötürücü topalar arasında qalan parenxima-birinci özok adlanır.

Gövdənin ikinci inkişafı zamanı özok və birinci ksilema (oduncaq) mərkəzdə qalaraq az dəyişir. Birinci floema periferiyaya qarışaraq birinci qabıq kimi, böyüyən ikinci ötürücü toxumaların təzyiqinə məruz qalaraq tödricən dağılır, sərf olunur. Beləliklə, ikinci ötürücü qat-periderma yaranır.

Gövdənin və yarpaq qabarmalarının böyüməsi ilə eyni vaxtda yarpaq və gövdəni yegənə sistemdə-zoğda birləşdirən ötürücü toxumaların differensiasiyası baş verir. Hər yarpaq gövdə ilə bir və ya bir neçə topa vasitəsilə birləşib.

Gövdənin ötürücü topaları ilə yarpağın ötürücü topalarının birləşdiyi yer - yarpaq izi adlanır. Gövdədə yarpaq izləri aşağıya düşür və topanın gövdəyə daxil olduğu yerdən bir qədər aralıda ötürücü sistemlə qovuşur (iynəyarpaqlılarda və ikiləpəli örtülütoxumlarda) və ya qovuşmayaraq özbaşına topalar şəklində fəaliyyət göstərir (birləpəli bitkilərdə).

Yarpaq və gövdənin ötürücü sistemlərinin birləşmə tipləri müxtəlif bitkilərdə fərqli olur. Qeyri-topa quruluş tipinə malik olan çoxillik bitkilərdə, əsas ötürücü topaların qovuşması gövdənin parenxim hüceyrələrinin paylanması ilə başlayır. Bunun nəticəsində yarpaq aralıqları (boşluqları) əmələ gəlir. Yarpaq izləri bir neçə ötürücü topaya malik olur. Bu say yarpaq boşluqlarının sayı ilə eyni olur.



*Şəkil 30. Gövdə strukturunun ardıcılık inkişaf sxemi:*


a - d - gövdənin köndəlmənə kəsiyi (tac hissədən müxtəlis məsafələrdə),  
 1 - apex; 2 - yarpaq rüşeyimi; 3 - meristem halqası (füzüy); 4 - nöktə;  
 5 - prokambium; 6 - birincili floema; 7 - birincili ksilema; 8 - birincili qabiq;  
 9 - kambi; 10 - ikincili floema; 11 - ikincili ksilema.

Gövdə düyünlərinin quruluşu yarpaq izlərinə gedən ötürüçü topaların sayı ilə xarakterizə olunur. Onlar birboşluqlu, üçboşluqlu, çoxboşluqlu ola bilər. Birləşəli bitkilərin düyünlərində yarpaq izlərinin sayı adətən, birboşluqlu olur, iki ləpəli bitkilərin düyünlərində bütün tip düyün quruluşlarına rast gəlmək olar.

Yarpaq gövdə ilə birləşdiyi kimi yan budaqların ötürüçü sistemi də əsas zoğun ötürüçü sistemi ilə birləşmiş olur. Budaqların izləri bir müddət əsas oxda özlüyündə toxuma sisteminə malik olur. Sonradan bu sistem əsas ötürüçü sistemlə birləşir.

İkinci ötürüçü toxumaların böyüməsi yarpaq aralıqlarının və budaq izlərinin böyüməsinə gətirib çıxarır.

Çoxillik bitkidə vegetasiya periodu müddətində gövdənin böyüməsinin sona çatması birinci qabığın kənarlarında periderma qatının formalaşması ilə müşahidə olunur. Bitkinin növündən



Şəkil 31. Budagın köndələn kəsiyi:

I - periderma; II - birincili qabiq; III - floema; IV - kamhi; V - ksilema (toduncuq); VI - birincili ksilema (toduncuq); VII - özək; a - şam budağı; 1 - birincili qabiqda birincili vərtikal qotran yolu; 2 - parenxim hüceyrələri; 3 - özək süsü; 4 - floemanın parenxim hüceyrələri; 5 - floemanın əlkvari elementləri; 6 - gecikmiş traveidlər; 7 - erkən traveidlər; 8 - illik halqa sərhəddi; 9 - birincili ksilemada birincili qotran yolu; 10 - özəzin parenxim hüceyrələri; b - cəkə budağı; 1 - lövhəşəkilli kollenxima; 2 - parenxim hüceyrələri; 3 - birincili özək süsü; 4 - sərt qabiq (qabiq lifləri); 5 - qabığın (floemanın) ötrürəcü zonası - əlkvari borular, hüceyrə - yoldaşları, parenxim hüceyrələri (yumşaq qabiq); 6 - libriform lifləri; 7 - boru; 8 - illik halqa sərhəddi; 9 - özəzin parenxim hüceyrələri.

asılı olaraq gövdənin üst qatında peridermanın əmələgəlmə vaxtı müxtəlif olur. Məsələn, küknar, şam, qara şamın mantar kambisi vegetasiya dövrünün başlangıcında, kambinin yaranmasından bir az sonra əmələ gəlir. Ona görə də yayın ortalarında gövdənin boy atması əsasən sona çatdığı vaxtda periderma da artıq formalaşmış olur.

Ağac bitkilərində illik halqların formalaşması ilə əlaqədar onun oduncağı bəzi dəyişikliklərə məruz qalır: hüceyrə qlaflarının quruluşu dəyişir; ehtiyat parenximasında maddələr mübadiləsi başqa cür olur; bitkiyə daxil olan suyun hərəkət sürəti azalır.

Ksilema (oduncaq) qatlarının oduncaqlaşması çox zəif gedir. Ona görə də iynəyarpaqlıların bir sıra növlərində vegetasiya periodunun ortalarında tək-tək traxcidlərdə saxlanılan protoplasta təsadüf etmək olar. Vegetasiya dövrünün sonunda oduncaq hüceyrələrinin differensiasiyası artıq başa çatır.

Gövdənin qalınlaşmış yerlərində su və maddələr mübadiləsi periferiyanın mərkəzə doğru tədricən dayanmağa (zoifləməyə) başlayır. Oduncağın su ötürmə qabiliyyətinin aşağı düşməsi örtülütoxumlu bitkilərin boruları daxilində tellərin yaranması və iynəyarpaqlıların haşiyəli məsamələrində torusun dəyişməsi ilə əlaqədardır. Su və oksigenin azalması özək şüalarının və qayış parenximasının parenxim hüceyrələrində maddələr mübadiləsinin pozulması ilə müşahidə olunur. Nəticədə, spesifik birləşmələr sintez olunur.

Bu isə bəzi bitki növlərində oduncağın rənginin dəyişməsinə səbəb olur.

Əgər oduncağın su ötrüçü sistemdən məhrum olan daxili hissəsi periferik hissədən rənginə görə fərqlənirsə, bu hissə-nüvə adlanır; belə oduncaqda periferik illik halqlar üst oduncaq adlanır. Bütövlükdə belə oduncağı nüvəli oduncağa aid edirlər. Bu, akasiya, palid, şam, qara şam üçün xarakterdir.

Kükür, cökə, fistiq ağaclarında gövdənin mərkəzi hissəsi yan hissələrdən rənginə görə fərqlənir; bu yetişmiş oduncaq adlanır. «Nüvəli» və «yetişmiş oduncaq» terminləri yaxın mənalıdır. Çünkü bunlar gövdənin mərkəzi hissəsindəki parenxim hüceyrələrinin metabolizm xüsusiyyətləri ilə fərqlənən nisbətən quru oduncağı xarakterizə edir.

Üst oduncaqda xarici, nisbətən, yaş, açıq rəngli oduncaq zonasından daha quru və parlaq rəngli daxili hissəyə keçid tədricən baş verir (ağcaqayın, tozağacı, ağcaqovaq, ağ şam).

Bəzi üst oduncaqlı və yetişmiş oduncaqlı növlərdə daxili hissə göbələklərin yaşaması ilə əlaqədar xarakter parlaq rəng alır.

Bunun nəticəsində oduncaq parenximasının mübadilə reaksiyaları tez bir zamanda dəyişikliyə uğrayır. Belə oduncaq həqiqi nüvəli oduncaqdan fərqli olaraq tez dağlır. Nüvəli oduncağa malik olan ağaclar digərlərindən daha möhkəm mexaniki xüsusiyyətləri və zərərvericilərə qarşı dözümlülüyü ilə seçilir.

Ağacın diametr boyu böyüməsi əsasən oduncağın illik böyüməsi hesabına baş verir. Illik halqanın eni oduncağın keyfiyyətindən xəbər verir. Ağac gövdəsində illik halqların eni bitkinin ontogenizindən və hava şəraitindən asılı olaraq dəyişir. Hər şeydən əvvəl o, genotiplə müyyənləşir. Qaraçöhrə və şümşad ağaclarında illik halqlar yaşama şəraitindən asılı olmayaraq həmişə ensiz, nazik olur; qovaq və aylant (çin göyrüşü) ağaclarında isə, əksinə, halqlar həmişə daha enli olur.

Bir sıra şam növləri maksimal hündürlüyü 70-80 yaşlarında çatır. Sonra ağacların boyu sabit dəyişməz qalır.

Illik halqanın formalaşması kambial aktivliklə əlaqədardır. Ona görə də onun hüceyrələrinin bölünməsinə, erkən və gecikmiş oduncağa diferensə etməsinə təsir edən bütün daxili və xarici faktorlar bitkinin böyüməsinə də təsir göstərir. Bitkinin boy atmasına vegetasiya dövrünün hava şəraiti ilə birgə böyümə şərtləridə təsir göstərir.

### Yarpaq, anatomik quruluşu

Yarpağın anatomik quruluşundakı xüsusiyyətlər onun yerinə yetirdiyi funksiyalarla əlaqədardır: fotosintez, üzvi maddələrin bitkinin başqa hissələrinə nəql olunması və üst hissəsindən suyun buخارlanması (transpirasiya). Transpirasiya nəticəsində su köklərdən bitkinin yuxarı hissələrinə qalxır.

Bitkilərdən bir çoxunda yarpaq cürcətiləri ləpələr içərisində olur və növbəti vegetasiya dövründə onlar ləpədən çölə çıxır. Cürcətinin çölə çıxma anına qədər onun anatomik strukturunun formalaşması əsasən qurtarmış olur.

Yarpaq büküyünün təpəsindəki hüceyrələrin (apeksin) bölünməsindən sonra yarpaq böyüməyə başlayır. Büyüyən yarpaq büküyündə yarpaq lövhəsi xüsusi kənar (marqinal) meristemin

hüceyrələrinin bölünməsi nəticəsində yaranır. Bu hüceyrələr iki nazik haşıyə şəklində yarpağın kənarlarından əsasına doğru yerləşir. Marginal hüceyrələrin bölünməsi yarpağın örtük hüceyrələrinin və əsas toxumasının yaranmasına götərib çıxarır.

Yarpaq lövhəsinin (plastinkasının) çevrilməsi onun orta hissəyə çatmaq istəməsi ilə əlaqədardır. Çünkü bu hissədə prokambi yerləşdiyindən ağırlıq bura düşür. Prokambinin ötürücü topaya differensasiyası yarpaq lövhəsinin intensiv böyüməsi ilə bir vaxtda baş verir.

Yarpaq lövhəsi böyüməsini yekunlaşdıranda onun əsasında yarpağın ömrünün sonuna qədər meristematiq aktivliyini saxlaya bilən nazik prokambi qatı qalır.

Yarpağın bütün toxumaları ilkən mənşəyə malikdir (birinci meristemin törəmələri); həmişəyaşıl bitkilərin yarpaqlarındaki damarcıqlar müstəsnalıq təşkil edir.

Bunlar prokambi qatının birinci ötürücü toxumalarına differensə etməmiş hüceyrələridir. Həmin hüceyrələrdən ikinci meristem kambi əmələ gəlir. Belə ötürücü topada ikinci ötürücü toxumaya aid bir neçə hüceyrə tapmaq olar (ksilema və floema). Kambiyə xurma bitkisinin damarlarında rast gəlmək olar.

Yarpaq əsasında prokambinin differensasiyası yarpaq plastinkasının formallaşması ilə bir vaxtda başlayır. Onun boyundan asılı olaraq, prokambi yarpağın uc hissəsinə doğru yayılır. Ötürücü toxumaların – damarların inkişafı da elə bu istiqamətdə baş verir.

Yarpaq (plastikasının) lövhəsinin çevrilməsi sona yetəndə əsas damarın və iki yan damarların əmələ gəlməsi də qurtarır. Sonra xırda damarcıqlar yaranır.


Yarpaq prokambisi yalnız yarpağın lövhəsi istiqamətində deyil, həmçinin gövdənin bugum araları istiqamətində də inkişaf edir. Bu da gövdə və yarpağın vahid ötürücü sistemə malik olmasını təmin edir.

Bir yarpaq lövhəsindən ibarət olan sadə yarpağın formallaşmasına analoji olaraq mürəkkəb yarpağın yarpaqcıqları da əmələ gəlir.

Mürokkob yarpağın hissələri ümumi saplağa birləşmiş olur. Ən əvvəl saplaq əmələ golur. Onun üzərində meristem hissələri olur. Bu hissələr yarpaqlara başlanğıc verir.

Yarpağın ölçüsü verilən bitkinin növündən, meristemin aktivlik müddətindən və yarpağın differensasiya etdiyi hüceyrələrin ölçüsündən asılıdır.

Yarpağın üst hissəsində birinci örtük toxuması epiderma yerləşir. Epidermanın strukturasi və funksiyası haqqında «Toxumalar» bəhsində məlumat verilmişdir. Yarpaq lövhəsinin əsasını təşkil edən mezofill-strukturaca bircinslidir. O, parenxim hüceyrələrindən təşkil olunub, yaxşı inkişaf etmiş pigmentdaşıyıcı plastid sistemini malikdir və fotosintez edən toxumalara (assimilyasiya edən) aiddir. Mezofilin tərkibinə daxil olan hüceyrələri sütunşəkilli və məsaməli parenximaya aid edirlər (Şəkil 32).



Şəkil 32. Yarpağın əsas damara perpendikulyar olaraq kəndələn kəsiyi.  
a - tozluqçı yarpağı; b - fistiq yarpağı; c - işqədə bitən bitkinin yarpağı;  
II - kölgədə bitən bitkinin yarpağı; 1 - epiderma; 2 - sütunşəkilli parenxima;  
3 - məsaməli parenxima; 4 - ksilema (oduncuq); 5 - floema; 6 - sklerenxim  
lifləri.

Sütunşəkilli parenxima bir qədər dərtilmiş hüceyrə formasına malikdir, hüceyrələrin əsası yarpağın üst qatına perpendikulyar istiqamətdə yönəlib. Xloroplastlar əsasən hüceyrələrin

uzun divarları içərisində yerləşir. Məsaməli parenxima daha rəngarəng hüceyrə formasına və iri hüceyrə aralıqlarına malikdir. Su hüceyrələrin üst qatından hüceyrə aralıqlarına buxarlanır, sonra o, ağızçıqaltı sahəyə konsentrasiya edir, buradan isə açılan ağızçıq dəlikləri vasitəsilə transpirasiya olunur.

Ağızçıq dəliklərinə fotosintez üçün hüceyrələrə vacib olan karbon qazı daxil olur. Məsaməli parenximada xloroplastlar hüceyrələrin səthində sahmansız yerləşirlər. Mezofilin əsas funksiyası fotosintezdir.

Yarpaqda üst sahə – adaksial (bu sahə gövdənin düyün üstündəki sahəsinin davamıdır) və alt sahə – afaksial ayırd olunur.

Yarpaq mezofilindəki sütunşəkilli və məsaməli parenximaların yerləşməsi, əsasən, bitkinin yaranma şəraitindən asılıdır. (şək.32).

Əgər yarpağın bir tərəfində sütunşəkilli parenxima digər tərəfində məsaməli parenxima inkişaf edibə, yarpaq dorzoventral quruluşa, malikdir; bu tip quruluş adətən mezofit bitkilərdə təsadüf olunur; əgər sütunşəkilli parenxima yarpağın hər iki tərəfində inkişaf edərsə, quruluş izolateral tipində (bərabərtərəfli) olur.

İşıqda inkişaf edən yarpaqlar üçün sütunşəkilli parenxima daha yaxşı inkişaf edir. Kölğə yarpaqları üçün məsaməli parenxima üstünlük təşkil edir. İşıqlanma şəraiti dəyişdikdə mezofil hüceyrələrinin quruluşu sütunşəkilli və məsaməli parenximaların yerləşməsi də dəyişir. Sütunşəkilli parenximanın yüksək inkişafi, yarpaq lövhəsinin üzərində qalın kutikulanın olması, ağızçıqların sayının artması, eyni zamanda, ağızçıq ölçülərinin azalması – kseromorf yarpaqlar üçün xarakterikdir.

Ağac bitkilərində bu cür quruluş kənar yarpaqlar üçün xarakterikdir.

Birləpəli bitkilərin yarpaqları bircinsli yarpaq quruluşuna malikdir (izolateral quruluş). Gövdələri işığa doğru çevrilmiş iki-ləpəli bitkilərin yarpaqlarında da bu tip quruluş müşahidə olunur (məsələn, qərənfil).

Yarpağın ötürücü sistemi damarlarla təmsil olunub.

Damarlar bir və ya bir neçə yaxınlaşmış ötürücü topalardan ibarətdir. Yarpağın ölçüsü ötürücü topada olan protofloema və protoksilemanın miqdardan asılıdır. Yarpaq lövhəsinin böyüməsi sona çatanda prokambi hüceyrələrinin bölünməsi metafloema və metaksilemanın formalaşmasına səbəb olur.

Xırda damarlar və iri damarların qurtaracağında ksilema və floema ayrı-ayrı elementlər kimi təmsil olunur və yaxud bu ötürücü toxumalardan yalnız biri yaxşı inkişaf edir. İri damar hər iki ötürücü toxumaya malikdir. Bunlarda floema və ksilemanı birləşdirən parenxim hüceyrələr qatı yaxşı nəzərə çarpar. Bu birinci özək şüalardır.

Bəzi bitki yarpaqlarında ötürücü toxumalar kollateral topalarda birləşiblər. Bu zaman ksilema – yarpağın morfoloji cəhətdən üst hissəsinə aid olunur. Əksər bitki növlərinin yarpaqlarında ötürücü topalar parenxima ilə əhatə olunub. Bu parenxima tipik parenximadan və fotosintez edən hüceyrələrdən ultrastruktur xüsusiyyəti ilə fərqlənir.

Bu cür parenxima ötürücü topalar ətrafında bütöv və ya qırılan qatlar əmələ gətirərək fotosintez edən toxuma ilə ötürücü toxumalar arasında əlaqə yaradır.


Mexaniki funksiya yerinə yetirən elementlər sklerenxima və kollenxima ilə təmsil olunub. Sklerenxim liflər yarpaq damarları yaxınlığında qruplar əmələ gətirirlər. Bu liflər iri damarlar ətrafında bərabər şəkildə paylanaraq və ya topanın bir tərəfində daha yaxşı inkişaf edərək aydın nəzərə çarpar. Xırda damarlarda mexaniki funksiya yerinə yetirən xüsusiləşmiş hüceyrələr olmur, bu funksiyani suötürücü hüceyrələr daşıyır. Birləpəli bitkilərdə sklerenxima yüksək inkişaf səviyyəsinə çatır. Bu bitkilərdə o, ötürücü topaları bütöv üzük şəklində halqaya alaraq bir tərəfdən də epiderma ilə qovuşur.

Sklerenximanın başqa bir növü ötürü toxumalardan asılı olmadan inkişaf edən skleridlərdir. Onlar yarpağın mezofilində parenxim hüceyrələrindən differensasiya edirlər.

Kollenxima yarpaqda yarpaq lövhəsinin yaranması ilə eyni vaxtda əmələ gəlir.

Kollenxim hüceyrələri iri damarlar üzərində ayrı-ayrı qayışlarda toplanır.

İynəşökilli yarpaqların quruluşundakı xüsusiliklər şəm ağacının yarpağının anatomik quruluşunda aydın görünür (şək.33). Bu yarpaqların epidermasındaki hüceyrələrin qlaflarında həm kutin, həm də liflər olur.



Şəkil 33. İynəyarpağın köndələn kostiyi.

- I - quruluş sxemi; II - köndələn kostik, a - şəm bitkisinin iynəyarpağı,
- b - epiderma, 2 - ağızçıq, 3 - hipoderma, 4 - bükkigili parenxima,
- 5 - apstran volu, 6 - endoderm, 7 - transfuzion toxuma, 8 - ötürüçü topa,
- 9 - sklerenxim lifləri, 10 - ksilema (doldurucu), 11 - floema, h - ağı şəm bitkisinin iynəyarpağı,
- v - küknar bitkisinin iynəyarpağı.

İynəyarpaqlılarda ağıçıqlar dörində, qapayıcı hüceyrələr isə epiderma hüceyrələrinin altında ötürüçü topalara paralel yerləşir.

Yarpağın mezofili möhkəm qapanmış hüceyrələrdən ibarətdir. Bu hüceyrələrin böyüməsi və differensasiyası yarpağın və ötürüçü slindrin böyüməsi sona çatdıqdan bir az sonra baş verir. Həm xarıedən, həm də daxildən olan ikiqat təzyiqin təsiri nəticəsində hüceyrə səthinin sahəsini artırır.

Fotosintez edən hüceyrələrin bu növü qat-qat parenxima adlanır.

İynəyarpağın ötürücü toxumaları ötürücü slindrə birləşirler. O, mərkəzdə yerləşərək endoderma vəsitiesilə mezofilin hüceyrələrindən ayrıılır. İynəyarpaqlıların əksəriyyəti üçün ötürücü slindrə aydın seçilən iki ötürücü topanın olması xarakterikdir. Hər ötürücü topa ksilema və floemadan ibarətdir. Hər ötürücü topada özək şüaları olur. Topanın floeması iynəyarpağın morfoloji alt hissəsinə aiddir (şam ağacının iynəyarpağının qabarığ hissəsi), ksilemanın hissəsinə aiddir. Əgər çoxillik iynəyarpaqlı bitkinin yarpağında – ötürücü topada kambi əmələ gələrsə, ötürücü topa nın ayrı-ayrı elementləri ikinci mənşəyə aid olur.

Ötürücü topa ilə endoderma arasında transfuzion toxuma yerləşir. O, iki növ hüceyrədən təşkil olunmuşdur: parenxim və hidrosit (traxeidə oxşar hüceyrə). Floema ilə əlaqədə olan və bu toxumanın digər hissələrinə nisbətən daha çox fermentativ zülala malik olan parenxim hüceyrələri – strasburger hüceyrələri adlanır.

Bu hüceyrələrin əsas funksiyası – üzvi maddələrin fotosintez edən hüceyrələrdən ötürücü topanın floemasına nəql olunmasıdır. Hidrositlər – parenxim hüceyrələrdən fərqli olaraq, ölü hüceyrələrdir. Canlı tərkiblərini itirmiş bu hüceyrələr yaxşı inkişaf etmiş haşiyəli, dəlikli qlafa malikdir. Funksiyası – suyun traxeidlərdən yarpağın mezofilinə ötürülməsindən ibarətdir.

Ötürücü topalar arasında (əsasən də floema tərəfdə) sklerenxim lifləri yerləşir.

Şam ağacının iynə yarpağında qətran yolları daha yüksək inkişaf səviyyəsinə çatır. Qətran yollarının sayı növdən və yaşama şəraitindən asılı olaraq dəyişir.

İynəyarpaqlılarda qətran yolları qat-qat parenxim hüceyrələri arasında yerləşir. Hər qətran yolu iynəyarpağın daxilinə doğru yönələn kanaldan və nazikdivarlı epitel hüceyrələri qatından ibarətdir. Qətran yolları yan tərəfdən qalındıvarlı sklerinxim lifləri ilə əhatə olunur. Bu liflər hipoderma və qat-qat parenxima ilə əlaqədə olur.

Qətran yollarının uzunluğu müxtəlidir. Onlardan çoxu yarpağın yarısına qədər uzanaraq onun qurtaracağına çatır. Bəzi qətran yolları isə yarpağın ucuna qədər uzanır. Gövdənin qətran yolları ilə yarpağın qətran yolları arasında əlaqə parenxim hüceyrələri vasitəsilə olur. Qətran yollarının əsas funksiyası – bitkinin müdafiəsi üçün lazımlı maddələrin sintezidir.

Iynəyarpaqlı bitkilərin hamar iynələrə malik olan növlərdə ikiləpəli bitkilərin yarpaqlarında olduğu kimi mezofil sütunşəkilli və məsaməli parenximaya diferensə edir. (ağ şam, qaraçohrə). Başqa toxumaların anatomik quruluşu şamın iynəyarpaqlarında olduğu kimidir. Amma fotosintez edən iynəyarpaqlılarda toxumaların və ötürüçü slindrin yerləşməsi dəyişə bilər. Əsasən də qətran yollarının inkişafı fərqlidir. Əksər növlərdə bu sistem iki qətran yolundan və onları əhatə edən bir neçə parenxim hüceyrələri qatından ibarətdir.

Yarpaq lövhəsinin formalaşması zamanı ən son olaraq çox yarpaq saplığı ox quruluşunu başa vurur. Yarpaq saplığı yarpağı gövdə ilə birləşdirir.

Yarpaq saplığının quruluşu gövdənin quruluşu ilə oxşardır. Onda əsasən ötürüçü toxumalar inkişaf edir; dayaq funksiyasını azsaylı kollenxima hüceyrələri və sklerenxima lifləri yerinə yetirir; parenxima çox zəif inkişaf edir (şək.34).


Yarpaq t.külməsi periodik olaraq bütün bitkilərdə baş verir və yarpağın gövdəyə birləşdiyi hissədə ayıricı qatın formalaşması ilə izah olunur.

Ayıricı qat yarpağın gövdəyə birləşdiyi yerdə parenxim hüceyrələrinin bölünməsi nəticəsində yaranır. Yeni diferensə edən hüceyrələr tipik parenximadan saplaq oxunun daxilinə doğru uzanması ilə seçilir.

Bu qatın formalaşması periferiyadan mərkəzə doğru baş verir.

Ayıricı qat hüceyrələrinin divarlarında dəyişikliklər baş verir – hüceyrələri birləşdirən ara lövhələr tədricən dağıllaraq həll olur. Nəticədə, hüceyrələrin mexaniki möhkəmliyi zəifləyir. Ayıricı qat ətrafında isə bir qayda olaraq yeni mexaniki elementlər diferensə etmir. Ona görə də yarpaq saplığı ilə gövdə arasındaki əlaqə zəifləyir. Yarpaq gövdə ilə yalnız ötürüçü sistemi, xüsusilə

də ksileması vasitəsilə birləşir. Mexaniki dayaqdan məhrum olan yarpaq təzyiqə davam gətirməyərək gövdədən ayrıılır. Yarpağın ayrıldığı sahədə qoruyucu təbəqə əmələ gəlir. Onun əmələ gəlməsi peridermanın formalaşması ilə əlaqədardır. Qovaq ağacında periderma ayırcı qatda yarpığın tökülməsinə qədər əmələ gəlir; başqa növlərdə, məsələn: palidda-yarpaq töküləndən sonra periderma yaranır. Əgər periderma yarpaq töküləndən sonra formalaşırsa, onun yerində bir müddət iz – yarpaq izi çapığı saxlanılır. Peridermanın yarpaq çapığının üzərini qapaması onun böyüməsinə səbəb olur. Adətən, bu proses bir ildən sonra başa çatır.



Şəkil 34. Yarpaq düşməsindən əvvəl peridermanın formalaşması sxemı.

1 – gövdənin və yarpağın ötürüçü toxumaları; 2 – yarpaq qoltuğundakı tumurcuq; 3 – gövdə peridermasının mantarı (fılləm).

## BİTKİ MORFOLOGİYASININ MƏQSƏD VƏ VƏZİFƏSİ

Botanikanın ilk inkişafı dövrlərində bitkilərin xarici görünüşlərinin təsviri və bunun üçün də dəqiq terminologiya hazırlanmasına ehtiyac yaranmağa başlayır. Bunun üçün hal-hazırda yayılmış bitkilərin sistemləşdirilməsi, mədəni bitkilərin seleksiyası və başqa məsələlərin həllinə də böyük ehtiyac vardır. Bu məsələlər üzrə faktik material çoxaldıqca onların ümumiləşdirilməsinə və ümumi bir qanunauyğunluğun müəyyən edilməsinə ehtiyac yaranır.

Bitki morfolojiyasının da elm kimi müxtəlif sahələri yaranmağa başladı. Həmin sahələrin qarşısında da bəzi məsələlər qoyulmuş, onların bir qismi öz həllini tapmış və bəziləri də öz həllini tapmalıdır.

Bu məsələlərdən əsasları aşağıdakılardır:

- 1) bitki quruluşundakı qanunauyğunluqların öyrənilməsi
- 2) müqayisə yolu ilə bitki bədənindəki müxtəlifliklər haqqında məlumat vermək (müqayisəli morfologiya)
- 3) bitki orqanlarının inkişafı və formallaşmasının öyrənilməsi
- 4) keçmiş geoloji dövrlərdən başlamış bizim dövrümüzə qədər bitki orqanlarının tədricən formallaşmasının öyrənilməsi
- 5) bitkilərdə forma əmələ gətirmənin öyrənilməsi və bunların arasında əlaqə (eksperimental morfologiya)
- 6) forma əmələgəlmənin möqsədə uyğun və bilə-bilə yaradılması və bitkilərin inkişafı gedişində planlı təsvir edilməsi

Axırıncı məsələnin təcrübədə böyük əhəmiyyəti olmasını vaxtilə K.A.Timiryazev yüksək qiymətləndirmiştir.

Bitki morfolojiyasının əsas metodu müşahidə və müqayisədir. Belə müşahidə və müqayisəni normal bitkinin fərdi inkişafında (ontogenezində) aparırlar. Bu xarakterik tədqiqatlar XVIII əsrдə inkişaf etməyə başlamış və XIX əsrдə morfologji tədqiqatlarında ən geniş istifadə olunmağa başlamışdır.

Bitkilərin fərdi inkişafında normal inkişafdan kənarlanmalar müşahidə edilərsə, bu cibbəcərlikdir və morfologiyada teratologiya adlanır. Teratologiya bəzi məsələləri həll etməkdə morfologiyaya kömək edir. Məsələn, təkeinsli çiçək qrupunda ikicinsli çiçəklərin olması, çiçəkdə çiçəyin ayrı-ayrı hissələrində yaşıł rəng-in olması və s.

Morfologiyanın inkişafında bitkilərin filogenetik inkişafı məsələlərinin də böyük əhəmiyyəti olmuşdur. Bitkilərin filogenetik inkişafı, ayrı-ayrı bitki qruplarının, cins və növlərin əmələgəlmə tarixlərinin araşdırılmasında böyük əhəmiyyətə malik olmuşdur. Bu məsələləri ancaq ayrı-ayrı morfoloji qruplaşmaları müqayisə etmək və fitopaleontoloji məlumatlar əldə etmək yolu ilə müəyyən etmək olar.

Bitki morfologiyasının öyrəndiyi əsas obyekt orqandır Müəyyən quruluşa malik olub, müəyyən vəzifə yerinə yetirən bitki hissəsi orqan adlanır. Orqanların vəzifəsi və quruluşu bir-birilə six əlaqədar olub, bu əlaqə uzun tarixi inkişaf prosesi nəticəsində əmələ gəlmışdır.

Hər bir orqan öz quruluşu və vəzifəsilə xarici mühitlə six əlaqədar olmuşdur. Ona görə də hər bir orqan onu əhatə edən mühitlə uyğun olur.

Kök, gövdə və yarpaq bitkilərin əsas vegetativ orqanları olub digər orqanlar onlardan əmələ golmuşlər. Bitki morfologiyasının əsas vəzifəsindən biri də müqayisədir. Müqayisə nəticəsində bitki bədənində baş verən mürəkkəbləşmələri və müxtəliflikləri müəyyən etmək mümkün olmuşdur.

### **Bitki bədəninin formaca mürəkkəbləşməsi və inkişafı**

Çox güman ki, Yer üzərində əmələ gələn ilk orqanizmlər çox bəsit, xırda və kürə şəklində olmuşdur. Hal-hazırda kürə şəklində çoxmikroskopik orqanizmlər məlumdur. Məsələn, onlardan kök bakteriyalarını, xlorokok yosunlarını göstərmək olar. Bitki bədənində gedən sonrakı mürəkkəbləşmə və inkişaf, qidalanma və xarici mühitin təsiri nəticəsində baş vermişdir. Bitki bədənində gedən sonrakı formallaşma bədənin səthində gedən böyümə

istiqamətində olmuşdur. Kürə formasına nisbətən mürəkkəb olan silindr, sap, çubuq, lövhəşəkilli, budaqlı formalar meydana geldi. Qeyd olunan yaşayış formalarını hal-hazırda yaşayan bakteriyalarda, yosunlarda və göbeləklərdə görmək olar.

Mövcud hüceyrə nəzəriyyəsinə əsasən hüceyrənin canlı təbiətin elementar vahidi hesab etmək olarmı, hüceyrələrdən kiçik vahid varmı, hüceyrələrdən əvvəl həyat olmuşdurmu? Sözsüz ki, hüceyrə canlı orqanizmlərin əsas inkişaf mənbəyidir. Lakin hüceyrə də uzun tarixi inkişafın məhsuludur. Lakin belə bir sual ortaya çıxa bilər. Bütün üzvü aləmin hamısı hüceyrə quruluşuna malikdirmi? Hal-hazırda viruslar, bakteriyalar və son məlumatlara görə göy-yaşıl yosunlar müstəsnalıq təşkil edir.

Aşağıda canlı orqanizmin həyat formalarının klassifikasiyasını belə vermək olar. Bu həyat formaları hal-hazırda yaşayan orqanizmlərə əsaslanır.

### **Hüceyrələrdən əvvəlki həyat forması**

Nə hüceyrə quruluşu, nə də orqanoidləri vardır. Bura müasir orqanizmlərdən virusları aid etmək olar.

Nüvə qabığı və yaxud nüvəsiz həyat forması.

Xarakterik xüsusiyyət hüceyrə quruluşunun olmasıdır. Lakin sitoplazmadan ayrılmış nüvələri yoxdur. Ona görə də bu qrup bitkilərdə DNT hüceyrənin sitoplazmasında olur. Buraya bakteriyaları və göy-yaşıl yosunları aid etmək olar. Bunlar avtotrof və həm də heterotrof qidalanırlar. Belə orqanizmlər həyat şəraitinə tez uyğunlaşmışlar, ona görə də fərdlərinin sayı olduqca çoxdur.

### **Tam hüceyrə quruluşu, yaxud nüvəli həyat forması**

Qurulus və vəzifə etibarilə tam formalaşmış orqanizmlərdir, yaxşı bilinən qütbülüyə malikdir. Əsas xarakter xüsusiyyəti orqanoidlərin morfoloji və fizioloji differensiyasi, nüvə, sitoplazma, həmçinin hüceyrənin cinsi prosesini həyata keçirmək üçün ixtisaslaşması – qametaların əmələ gəlməsi və s. Bura bir hüceyrəli yaşıl yosunlar: diatom, sarı-yaşıl, evqlenləri və s. aid etmək olar.

## **Çox nüvəli hüceyrə quruluşu olmayan həyat forması**

Xüsusi həyat forması olub, müasir təbiətdə çoxlu nümayəndələrlə təmsil olunur. Bura 30 – 35 sm həcmində hüceyrə quruluşu olmayan bir-iki qat differensiasiya etmiş çoxlu nüvəli hüceyrə aiddir. Belə bir formalar bitkinin ayrı-ayrı hissələri, rizoidlər, sürünen gövdə, yarpaq təsəvvürü yaradır və o, vəzifəni görürənlər. Bura Kauleria, botridium yosunları aiddir.

## **Koloniyaşəkilli – çox hüceyrəli həyat forması**

Müxtəlif inkişaf dərəcəsində olan orqanizmlərin qrupşəkilli həyat formasıdır. Bura hər şeydən əvvəl koloniya şəklində yaşayan orqanizmləri aid etmək olar. Bura bir hüceyrəli eukariotları, volvoksları aid etmək lazımdır. Hüceyrələrin hamısı ancaq mexaniki surətdə bir-birinə bağlıdır. Fizioloji qarşılıqlı və sitoplazmatik əlaqələri olmur. Hüceyrələrin avtonomiyası tam saxlanılır. Burada həyat funksiyasının ümumi requlyasiyası yoxdur.

## **Tallom (qatlaq) formalı çox hüceyrəli həyat forması**


Quruluşlarının müxtəliliyinə və müasir dövrdə nümayəndələrinin sayına görə ən iri qrupdur. Bu qrupa çox böyük həcmli bədənli, lakin toxuma və orqanları differensiasiya etməmiş bitkilər aiddir. Buraya yosunların bəzi nümayəndələri xaralar, mamırlardan ciyər otları, mamırlar sinfinin digər nümayəndələri və başqaları aiddir. Orqan əmələgətirən karmofitlər aiddir. Bu qrupların xarakter xüsusiyyəti ayrı-ayrı toxumaların ayrı-ayrı orqanlara differensassiya etməsi və hər orqanın özünəməxsus vəzifə yerinə yetirməsidir. Buraya rippofitlərdən başlamış örtülü toxumlular daxil olmaqla bütün ali bitkilər aiddir.

Hal-hazırda bitkilər və heyvanlar aləminin bu müxtəlifiyi əsasında bir çox alimlər – D.Zerov, A.Taxtacyan canlılar aləmini çoxlu iri taksonlara – hakimiyyətliklərə bölgürərlər: 1. Hüceyrə quruluşu olmayanlar 2. İlk hüceyrə quruluşlu, yaxud nüvə quruluşu olmayanlar 3. Əsl hüceyrə, yaxud nüvə quruluşu olan orqanizm-

lər. Axırıncı hakimiyyətlilik çox böyükdür. Görünür onun özünü də bir neçə inkişaf sütunlarına bölmək lazımdır.

### Bitki morfolojiyasının əsas anlayışları

**Metamorfoza.** Bitkilərin vegetativ orqanları kök, gövdə və yarpaq xarici şəraitin dəyişilməsindən asılı olaraq öz vəzifə və şəkillərini dəyişir ki, buna metamorfoza – şəkildəyişmə deyilir. Metamorfoza irsən möhkəmlənmiş törəmələr əmələ gətirir, lakin bunların hansı orqandan əmələ gəldiyini təyin etmək mümkün olur. Məsələn, çiçəyin bütün hissələri şəklini dəyişmiş yarpaqlardır.



Şəkil 35. Müxtalif bitkilərdə anoloji orqanlar.

1-olyariya yosunu qaidasında rizoidlər; 2-kaulkri yosununda rizoidlər; 3-edoqoniya yosununda rizoidlər; 4-aslı kök (taməkəməci); 5-sinsefalis göbələyində rizoidlər; 6-mamırın qaidasında rizoidlər; 7-salviniya bitkisində kök formalı yarpaq; 8-fallus göbələyində mitsel formalı durtıcı.

Noxudun, mərcinin, ağburcanın biğciqları yarpağın; tənəkdə, xiyarda biğciqlar gövdənin metamorfozudur. Tikanlar zirincdə yarpağın, akasiyada yarpaqaltılığının, nar, əzgil, iydə, göyəm, çaytikanı və s.-də gövdənin metamorfozudur. Buradan görünür ki, eyni formalı və eyni vəzifə daşıyan törəmə müxtəlif mənşəli ola bilər. Demək müxtəlif morfoloji mənşəli olub, eyni vəzifə daşıyan və xarici görünüşcə bir olan orqanlara analoji orqanlar deyilir (şək. 35).

Başqa bir halda isə məsələn, yarpaq öz formasını çıçeyə, küpeli bitkidə küpəyə, noxudda – biğciğa, zirincdə – tikana, üzən salviniyada – kökə və s. çevirə bilir. Demək eyni orqandan əmələ gəlib müxtəlif formalı və müxtəlif vəzifə daşıyan orqanlara həmoloji orqanlar deyilir (şək.36).

Metamorfozani öyrənməklə biz təkamül prosesinin bəzi məsələlərini, müxtəlif orqanların və onların hissələrinin mənşəyini düzgün izah edə bilərik.


**Konvergensiya**<sup>1</sup>. Müxtəlif sistematik qruplara mənsub olub, xarici mühitin təsiri altında bir-birinə oxşayan orqanizmlərdir. Məsələn, şoranlıqda yaşayan duzlaq və öldürgən bitkilər, su içərisinə batan buynuz yarpağı və suincilosu, Afrika səhralarında bitən kaktus və südləyənlər və s. Belə bitkilərin ətli gövdə və yarpaqları olur, ancaq çıçəkləri ilə ayırmak mümkündür, çünkü onların çiçək quruluşu bir-birinə oxşamır və onların arasında heç bir qohumluq yoxdur (şək. 37).

**Budaqlanma.** Bitkilərdə müxtəlif budaqlanmalara rast gəlmək mümkündür, lakin onları əsas iki budaqlanmada birləşdirmək mümkündür.

1) Dixotomik, yaxud yabaşəkilli budaqlanma. Bu zaman boy nöqtəsi 2 yerə bölünür və bərabər 2 budaq əmələ gətirir, beləliklə köhnə ox 2 yerə bölünür;

2) Monopodial və ya qeyri-bərabər budaqlanma, bu zaman əsas ox uzununa inkişafını saxlamır və özünün boy nöqtəsindən aşağı aramsız zəif budaqlar əmələ gətirir. Bu budaqlanmada əsas ox yoğun və uzun, yan budaqlar zəif və qısa olur (şək.38).

<sup>1</sup> Yunan sözü «analogiya» uyğunluq



*Şekil 36. Yarpaq və onun homoloji orqanları*


1-noxudda biğciqlı mürakkəblələkvari yarpağı; 2-palidin yarpağı; 3-kökəmssov  
gövdədə pulcuq; 4-küpalı bitkinin küpəsi; 5-ağburcağın yarpaqlılığı və biğerğı;  
6-çiçəyin hissələri; 7-qatırqyrığında birləşmiş yarpaq; 8-zərincin tikani;  
9-rotonqa palmasının ilışan ləzəkvari yarpağı; 10-tumurcuğun pulcuğu;  
11-birləşmiş ikiətli yarpaq (*Lüsem bujanthemum truncatellum*)



*Şekil 37. Kaktus və südləyən bitkisində konvergeniya*

Dixotomik budaqlanmaya aşağı inkişaf soviyyosində olan orqanizmlərdə - yosunlarda, bir sıra göbölöklərde, ali bitkilərin ciyortu mamırlarında, plaunlarda rast gəlmək mümkündür.

Monopodial budaqlanmaya ali bitkilərin və çiçəkli bitkilərin çoxlu nümayəndələrində; qatırquyuğularında, çılpaqtoxumluların əksər iynəyarpaqlılarında (sorv, şam, küknar və s.), söyüd fossilosindən çinarlarda, palidda, göyrüşdə, qarağacda, fisdiqdə və bir çox ot bitkilərində rast gəlmək mümkündür (şək. 38).



Şəkil 38. Budaqlanma  
1-dixotomik; 2-monopodial; 3-simpodial; 4-valanç dixotomik

Monopodial budaqlanmadan yalançı dixotomiya almaq olar. Belə ki, əsas oxun təpəsi inkişafdan qalır və onun altında iki borabor budaq inkişaf edir. Məsələn bağaburcunda, yasoməndə, dihəziya çiçək qrupunda və s.

Cox geniş yayılan budaqlanmalardan biri də simpodial, yaxud borabor budaqlanmadır. Bunu dixotomik və monopodial bu-

daqlanmalardan almaq olar. Simpodial budaqlanmanı dixotomiyanın aldiqdə əsas oxun biri daha çox inkişaf edərək yana uzanır və simpodiya əmələ gelir. Məsələn, seloginella və plaunlarda.

Monopodiadan əmələ gəlmış simpodiyyada əsas ox daha böyümür və ya yana təref meyl edir, onun yerini ucun dibində əmələ gələn və əsas ox istiqamətində inkişaf edən budaq tutur. Sonradan bu budaq da inkişafdan qalaraq yana meyl edir və onu da yeni-yeni zoğ əvəz edir. Belə monopodial budaqlanmadan əmələ gələn simpodial budaqlanmanı cökədə, qovaqda, pambıqda, bir çox meyvə bitkilərində görmək olar. Bu budaqlanmaları asan tanımaq olur, çünkü mənşə etibarilə yan tumurcuqlardan inkişaf etmiş budaqlardır. Bunlar yarpaqların və ya pulcuqların qoltuğunda yerləşir.

Göstərilən budaqlanma formalarına gövdələrdən başqa, çıçək qruplarında da təsadüf etmək mümkündür.

Hər hansı bir orqanın yan budaqlarının və ya hissələrinin inkişafı təpəyə doğru qaidə hissədən başlayaraq tədricən gedir və ona görə də təpədə, cavan qaidə hissədə yalnız qoca budaqlar olacaqdır. Belə inkişaf akropetal<sup>2</sup> inkişaf adlanır. Gövdədə olan əksər budaqlar, yarpaqlar, gövdənin və kökün təpə böyüməsi belə inkişaf ilə gedir. Tərsinə inkişaf az hallarda budaqların hissələrində təpədən dibə doğru gedir və cavan hissələr dibdə, qoca hissələr isə təpədə olur. Belə inkişafa bazipetal<sup>3</sup> inkişaf deyilir. Bəzi yosunların hissələri və çıçəkli bitkilərin yarpaqlarının hissələri belə ayrırlırlar.

*Simmetriya*<sup>4</sup>. Təbiətdə kristalların, bitkilərin, heyvanların quruluşunda geniş yayılmışdır. Əgər hər hansı bir bitkinin və ya onun hissəsinin çıçəyin, yarpağın əsas oxundan üç və daha çox simmetriya keçirmək olarsa, belə quruluşu polisimmetrik quruluş, yaxud radial quruluş adlandırırlar. Buna misal olaraq xaçvari qarşı-qarşıya durmuş yarpaqlı gövdəni, maldililərin silindr və girdə gövdələrini, lalə, xoruzgülü, alma, armud, heyva, kələm və s. çı-

<sup>2</sup> Yunan sözü olub «akros» – təpə, «petomoy» – uçuram, toləsirəm

<sup>3</sup> Yunan sözü olub «bazis» – qaidə deməkdir

<sup>4</sup> Boraborlik, tənlik, hər hansı bir orqanın çıçayı və ya yarpağın müstəvi ilə borabər bölünməsi

çəklərini, ellipsvari yarpağı və s. göstərmək olar. Polisimmetrik çiçəkləri aktinomorf<sup>5</sup> çiçəklər də adlandırırlar.

Bitki bədəhindən və ya onun hər hansı bir hissəsindən iki simmetriya keçirmək olarsa, belə quruluşa disimetrik və ya bilateral quruluş deyirlər. Bura maldili, botridiyanın yastı gövdələri, sarı zanbağın oraqvari yarpağı, bəzi mamır və taxılların iki sıra yerləşmiş yarpaqlı gövdələri misal ola bilər.

Əgər bitkinin əsas oxundan və ya hər hansı bir hissəsindən bir simmetriya oxu keçirmək olursa, belə quruluş monosimetrik quruluş adlanır. Monosimetrik quruluşa orta damar oxları ilə iki bərabər hissəyə bölünən əksər bitkilərin çiçəklərinin tacı, bənövşə, itağzı, dodaqcılıklılar fəsiləsinin bütün nümayəndələri, paxlameyyəlilər fəsiləsinin əksər növləri (kəpənəkçiçəklilər), misal ola bilər. Belə çiçəkləri ziqamorf çiçək adlandırırlar. Səthindən müstəvi keçirilə bilən bütün quruluşlar – bitkilər, orqanlar, onların hər hansı bir hissəsi simmetrik quruluş adlanırlar.


Elə bitkilər və ayrı-ayrı orqanlar vardır ki, onların səthindən heç bir simmetriya oxu keçirmək mümkün deyildir, belə bitkiləri asimetrik bitkilər adlandırırlar. Belələrinə misal olaraq qarağacın yarpağını, kannanın, pişikotunun çiçəyini və s. göstərmək olar (şək.39,40).



Şəkil 39. Çiçəkdə simmetriya.

1-monosimetrik, yuxud ziqamorf çiçək (bənövşə); 2-polisimetrik, yuxud aktinomorf çiçək (talma, lalə); 3-asimetrik çiçək (kanna).

<sup>5</sup> Bərabərlik, tənlik, hər hansı bir orqanın çiçəyin və ya yarpağın müstəvi ilə bərabər bölünməsi



*Şekil 40. Yarpaqda simmetriya*

1-monosimetrik yarpaq (valas)  
2-asimetrik yarpaq (qaragac)

Qeyd olunan formalar əsasında çoxlu keçid formalarına da təsadüf etmək mümkündür. Məsələn, cini orqan müxtəlif cəhətdən müxtəlif quruluşa malik simmetrik ola bilər. Bura taxılların gövdələri misal ola bilər, çünki onlar anatomik cəhətdən bissimetrikdirlər.

Bitkilərin horizontal vəziyyətdə düzəlmüş hissələrinin üst səthi ilə alt səthi arasında çox fərq olur ki, buna dorzoventral quşluş deyilir.

Bitkilərin hissələri dik və horizontal dururlar. Dik duranlar – ortotrop, horizontal duranları isə plankiotrop orqanlar adlandırırlar.

Ortotrop orqanlara əsas gövdəsi torpağa düz gedən əsas kök, plankiotroplara horizontal və ya çəp duran orqanları (budaqları, bəzi yarpaqları) tallomları misal göstərmək olar.

Bir vaxt ortotrop olan orqan, sonradan plankiotrop ola bilər. Meyvə bitkilərinin budaqlarını vurarkən əvvəl horizontal, sonra isə dik qalxır. Bunun meyvəçilikdə böyük əhəmiyyəti vardır.

Bir sıra bitki orqanizmlərində nəslən möhkəmlənmiş hadisə – reduksiya (ixtisar) baş verir. Uzun tarixi inkişaf prosesində bu və ya digər orqana ehtiyac olmaması üçün ixtisara düşür. Vaxtilə yaxşı inkişaf etmiş orqan, zəifləməyə başlayır, inkişaf etmir və formalashmir, nəticədə öz funksiyasını itirir. Məsələn, parazit və

saprofit bitkilordə yarpağın ixtisara düşməsi (qızılışarmaşıq, sümürgənotu, yuvacıqotu və s.) və xırda pulcuğa çevrilməsi, əsl su bitkilərində, birləpəli taxillarda kökün ixtisara düşməsi (qo-vuqca, buynuzyarpaq, üzən salvinya və s.) bir sıra bitkilordə erkəkciklərin sayının ixtisara düşməsi (məsələn, dodaqçıçəklilərdə 4-dən 2-yə, taxillarda 6-dan 2-yə və s.).

Bu və ya digər orqanın və ya hissənin ixtisara düşməsini asan izah etmək olur. Su bitkilərində və parazit bitkilərində yarpaqların, kökün ixtisara düşməsi, həmin orqanlara ehtiyac olmasına üzündən baş vermişdir. Birləpəlilərdə ana kökün inkişafdan qalmasını izah etmək iso çətindir.

Bitkilordə bu və ya digər orqanın ibtidai quruluşa olması və ya ikinci dəfə sadəliyə uğraması, reduksiya etməsi (məsələn, söyüd, qoz, fındıq, çinar bitkilərinin çıçəklərinin sadə quruluşu, birqatyanlılığı) məsələlərini təkamül nöqtəyi-nəzərcə izah etmək çətinlik törədir. Çiçəkli bitkilordə buna daha tez-tez təsadüf etmək olur, çünki onlarda xarici mühitin təsiri altında mürəkkəbləşmə və sadələşmə halları tez-tez müşahidə edilir. Əgər sadəlik təkamüldə birinci götürülursə, onda qozun, söyüdün, fındığın, çinarın çiçək quruluşu çoxmeyvəlilər, qurbəğan kimilərinindən aşağıda olmalıdır. Bu məsələni eyni ilə taxillar və cillər ilə süsənkimilər haqqında da demək olar.

Bitkilərin həyatında baş verən əlamətlərin biri də atavizmdir<sup>6</sup>. Yəni bəzən bitkilordə həmin növə deyil, onun əcdadına məxsus bir əlamətin təkrar olunması. Məsələn, qarğıdalının erkəkcikli çiçək qrupunda, dişi çiçəyin əmələ gəlməsi, normal 5 erkəkcikli novruzgülü çiçəyində onun əcdadlarına məxsus olan 10 erkəciyin inkişaf etməsi və s.

Atavizm ilə əlaqədar olaraq E. Hekkelin biogenetik qanunu vardır. Bu qanuna görə bitkilərin ontogenetik inkişafının cavan dövrlərində filogenetik inkişaf qısa az və ya çox dərəcədə təkrar olunur. Məsələn, bitkilərin cavan cüçərtilərində onun yaşlı nəslinə mənsub olmayan yarpaqlar olur, hərəkət etməyən yosunların bəziləri ilk inkişaf dövrlərində zoosporlar əmələ gətirir ki, bu da onların əcdadlarına xas xüsusiyyəti göstərir.

<sup>6</sup> Atavus – latinca ulu valideyn, uzaq əcdad.

Bitkilərin həyatında baş veron qanunauyğunluqlardan biri də korrelyasiyadır. Korrelyasiyaya görə, bitki orqanları arasında qarşılıqlı münasibət, əlaqə vardır. Məsələn, budaqların və yarpaqların qoltuğunda yerləşən tumurcuqdan gələn il normal budaqlar əmələ gəlir. Lakin həmin il onun ətrafindakı budaqları və yarpaqları qırısaq, həmin il tumurcuqlar inkişaf edəcəkdir. Bitkilərin təpə və yan budaqlarını vurduqda, qida maddələrinin meyvə və rən budaqlara axmasına səbəb olur. Bunu pambıqda, tütündə etdikdə məhsuldarlığı xeyli yüksəltmək olur. Kökdə ana kökү kəsməklə yan köklərin yaxşı inkişafını təmin etmək olur.

### Bitkilərin vegetativ orqanları

Bitkilərdə fərdi yaşayışa kömək edən orqanlara vegetativ orqanlar deyilir.

Ali bitkilərdə kök, yarpaq və gövdə vegetativ orqanlardır.

Kökün vəzifəsi bitkini substrata birləşdirmək və ondan su və mineral maddələr almaqdır. Yarpaqların əsas vəzifəsi bitkilərə lazımlı olan üzvi maddələri hazırlamaq, transpirasiya prosesini aparmaq və həmçinin bitkinin bütün bədəni ilə birlikdə tənəffüs prosesini tömin etməkdir. Gövdə yarpaqları əlverişli vəziyyətdə üzərində saxlamaq, torpaqdan alınan qida maddələrini yarpağa, yarpaqlarda hazırlanın üzvi maddələri kökə keçirən orqandır. Gövdənin yarpaq daşıyan hissəsi zoğ adlanır. Ağac və kollarda zoğ əsas gövdə hissəsindən fərqlənir. Kök əgər bitkinin digər orqanlarından (gövdə, yarpaq) əmələ gəlirse, belə kök əlavə kök adlanır. Belə də əgər tumurcuq gövdədə yox, bitkinin başqa orqanlarında əmələ gəlirsə, əlavə tumurcuq adlanır. Əlavə sözü əmələ gəlmə yerinə verilir, vəzifəsi isə eyni vəzifədir.

Ibtidai bitkilərdə vegetativ orqanların vəzifəsini tallom (qatlaq) görür, çünki onlarda vegetativ orqanlara bölünmə yoxdur.


Əvvəllər bitkiləri tallom, yaxud qatlaqşəkillilərə və yarpaqlı – gövdəlilərə böldürülür. Tallom şəkillilərə bakteriyaları, şibyələri, göbələkləri, yosunları aid edirlər. Yarpaqlı – gövdəlilərə isə qalan bitkiləri, xüsusən ali bitkiləri aid edirdilər. Hal-

hazırda bu terminləri yeniləri ilə ibtidai və ali bitkilərlə əvəz etmişlər.

Lakin bəzi yosunlar (kaulerpa, sarqasslar və s.) vardır ki, onların bədəni ayrı-ayrı orqanlara ayırmışdır. Onların ali bitkilərə xas olan vegetativ orqanların anatomiq quruluşu kimi mürəkkəb anatomiq quruluşları vardır.

Ali bitkilər hər şeydən əvvəl quru bitkiləridir. Onların meydana gəlməsi bitkilərin sudan quruya çıxmaları ilə əlaqədardır və bundan sonrakı, bütün inkişafları quru mühitinə uyğunlaşma istiqamətində getmişdir. Ali bitkilər üçün bədənin gövdə, kök və yarpağa differensasiya etməsi, örtük ötürücü, məchaniki toxumaların əmələ gəlməsi xarakter xüsusiyyətdir (şək.41).

Ali bitkilərin quru mühitin müxtəlifliyinə səbəb çoxlu formaların olmasıdır. Lakin bütün bu müxtəlifliyə baxmayaraq, ali bitkilər üçün bir cinsi çoxalma tipinin olması, bir cür nəsl dəyişməsi, hametasitin xeyli zəifləməsi və sporofitin daha təkmilləşməsi (bir mamırkimilər müstəsna olmaqla) xarakter xüsusiyyətdir.



Şəkil 41. İkiləpəli bitkilərdə vegetativ orqanların verləşməsi

a.k. - əsas kök; y.k. - yan kök;  
k.b. - kök boğazı; l.a.d - ləpəaltı dizçik;  
l. - ləpə; q.t. - qoltuq tumurcuğu;  
t.t. - təpə tumurcuğu və gövdənin höyümə konusu


## KÖK

Bitkilərin tarixi inkişafında vegetativ orqanlardan kök ən gec formalasmışdır. Bitkilər sudan quruya çıxdıqdan sonra torpağa asan daxil ola bilən bitkilərdə meydana gəlmış və torpaqdan su və mineral maddələri almağa başlamışlar. Hal-hazırda plaunlarda, qatırquyuğularında, qızılarda, toxumlu bitkilərdə yaxşı inkişaf etmiş kök vardır. İbtidai bitkilərdə, mamırlarda onu rizoidlər əvəz edirlər.

### Əsas və yan köklər

Hər hansı mühitdə yarpaq və müyyyon qayda üzrə düzülmüş tumurcuqlardan məhrum orqana kök deyilir. Kök bitkinin hər hansı hissəsində əmələ gələ bilər. Onların ucunda kök üsküyü və oksorən mikorizə olur. Kök həmişə morfoloji ucdan böyük və endogen budaqlanma (daxili) xüsusiyyətinə malikdir.

Kök bitkilərin torpaqdan su və suda həll olmuş mineral maddələr almasını, torpağın üzərində dik durmasını tömən edir. Kök həmçinin üzvü birləşmələrin ilkin sintezində də iştirak edir. Kök həmçinin metamorfozaya uğrayaraq, anbar vəzifəsini görür, əlavə tumurcuqları olanlar çoxalmada iştirak edirlər.



Şəkil 42.


Əsas və yan köklər

Xarakter kök torpaqda olmalıdır. Lakin şəraitdə asılı olaraq, kök havada, torpağın üstündə də olur. İkiləpəlilərin rüseymində olan kök toxum cücərən zaman xaricə çıxır, sonra inkişaf edərək ana kök əmələ gəlir. Ana kök ilə gövdə arasında hissəyə kök boğazı deyilir. Kök boğazı ilə rüseyim yarpağı arasında qalan hissəyə ləpəaltı, rüseyim yarpağı ilə ilk yarpaqlar arasında qalan hissəyə ləpəüstü dizçik deyilir.

Ana kökün budaqlarına yan köklər deyilir. Yan köklər periodik hüceyrəsindən əmələ gəlir. Hər yeni kök öz növbəsində birinci, ikinci, üçüncü və s. dərəcədə budaqlanır (şək. 42).

### Əlavə köklər

Bir sıra bitkilordə ana və yan köklərdən başqa gövdə və yarpaqlardan əlavə köklər də əmələ golur. Bu köklər də quruluşca və vəzifə etibarilə ana və yan köklərdən fərqlənir (şək. 43).



Şəkil 43. Əlavə köklər.

Bitkilərin həyatında əlavə köklərin çox böyük əhəmiyyəti vardır. Onlar kök sisteminin miqdarnı artırır, ana və yan köklər olmayan bitkilordə onları əvoz edir. Bir sıra bitkilordə ana kök tez bir zamanda inkişafından qalır, gövdənin aşağı hissəsindən əlavə köklər əmələ golur. Bitkiçilikdə əlavə köklərin inkişafını sürət-

ləndirmək və kök sisteminin miqdarını artırmaq üçün bitkinin dibini torpaqla doldururlar. Əlavə köklər həmçinin sürünen gövdələrdə, kökümüzən gövdələrdə, soğanaq gövdələrin dibcik hissəsində və s. əmələ gəlir.


Əlavə köklərin vegetativ çoxalmada daha böyük əhomiyiyəti vardır. O, bitkiləri biz vegetativ çoxalda bilirik ki, onlar əlavə kök vermək qabiliyyətinə malikdir. Bir sıra iki ləpəli bitkilər, iynəyarpaqlılar, enliyarpaqlı ağaclarımız normal şəraitdə əlavə kök verirlər. Miçurinin işləri nəticəsində təbii şəraitdə əlavə kök verməyən bitkilərdə kök almaq, gələcək nəsillərdə onu möhkəmləndirmək mümkün olmuşdur.

### Köklərin formaları və onların səciyyəvi xüsusiyyətləri

Ali bitkilərin oksoriyyətində köklər yer altında vertikal və ya sapvari olur ki, buna yeraltı köklər deyilir. Yeraltı köklər forma etibarilə, həmçinin, saçaqlı (taxillarda), iynəşəkilli (yerkükündə), turpşəkilli (turpda) və s. olur (Şəkil 44).

Ana kök, yan köklərə, yan köklər də 1-ci, 2-ci, 3-cü dərəcəli yan köklərə budaqlanır.

Əgər osas kök yoğunluğununa və uzunluğuna görə başqalarından fərqlənirsə, belə kökə vertikal kök deyilir. Məsələn paxlalılarda, pambıqda və s. olduğu kimi.



Şəkil 44. Kökün müxtəlif formaları

Saçaqlı kök, o kökə deyilir ki, ana kök bir qədərdən sonra inkişafdan qalır və onu başqa köklərdən ayırmak olmaz, onun ətrafından isə yan köklər omolo golur. Məsələn, taxillarda, süsənkimilərdə olduğu kimi. Kökün ucunda kök üsküyü olur, ondan bir qədər yuxarı hüceyrələrin böyümə zonası, ondan yuxarı omici tellər zonası, bunlardan yuxarıda yan köklər zonası yerləşir (şək.45).

IV yan köklər zonası

III omici tellər zonası

II böyümə zonası

I kök üsküyü

Şəkil 45. Kökün ucununa kösiyi

Əmici tellər kökün sorma sothini olduqca çoxaldır və on məhsuldar sahə adlanır. Bəzən bir bitki, bir yerdən başqa yerə köçürüldükdə tələf olur. Bu ondan iroli golur ki, bitkini çıxaran zaman omici tellər qırılıb orada qalır və yeni yerdə bitki inkişaf edə bilmir. Bu olmasın deyə bitkini bir yerdən başqa yerə köçürərək ona torpaqla birlikdə götürmək lazımdır. Bir çox parazit və su bitkilərində omici tellər olmur, çünki buna ehtiyac yoxdur, ona görə də omici tellərin görüyü vəzifəni kök görməli olur.


Bir sıra su bitkilərində su gülü (Lemna), su bəzəyi (hydrocharis mossus ranae) kökün ucunda xüsusi qalpaqcıq olur ki, o kök üsküyünü oxşayır, əslində o, təkamülünə görə kök üsküyü yox, kök cibciyidir ki, kök üsküyü vəzifəsini görür.

Bitkilərin kökləri müxtəlif dörinlikdə yerin qatlarında, şimal rayonlarında podzol torpaqlarda az hava keçdiyinə və yerin üst qatı rütubətli zəngin olduğuna görə torpağın üst sothino yaxın, (10-15 sm) qaratorpaq və şabalıdı torpaqlarda, meşə-cöl və

çöl zonasında bir qədər dərinə (15-20 sm) gedir. Yarımsəhər və səhərə zonalarında isə kök yeraltı sulara çatmaq üçün çox dərinə (10-20 m) gedir. Maldililər səhrada bitməsinə baxmayaraq kökləri çox dərinə getmir, ancaq yaz və payız yağışlarının rütubətindən istifadə edirlər.

Çoxillik, xüsusən alaq bitkilərində «boy» və «sorucu» köklər ayrıılır. Birincilər kökün yeni torpaq sahələrinə keçməsini təmin edir və tez böyüyür. İkincilər isə gec böyüyüb, torpaqdan su və mineral maddələrin sorulmasını təmin edir.

Köklərin dərinə getməsi, budaqlanma dərəcəsi və onların hansı dərinlikdə baş verməsi xarici şəraitdən asılı olub, hər bir növ üçün nəslən möhkəmlənmiş xarakter xüsusiyyət hesab olunur. Kök sisteminin müxtəlisf budaqlanma tipləri mövcuddur (şək.46).



Şəkil 46. Kök sisteminin müxtəlisf budaqlanma tipləri

Toxumlu bitkilərdə kökün budaqlanması akropetal gedir. Kökün uzununa böyüməsi isə onun ucunda gedir.

Kökün əsas kökünün qismən qısaldırılması, onun güclü budaqlanmasına səbəb olur. Bunu əsasən tərəvəz və dekorativ bitkilərdə əsas kökü qısaltmaq möqsədilə edirlər. Bu üsul pikirovka adlanır. Bu zaman kök uzununa böyümür və budaqlanmağa başlayır. Bu zaman gövdənin boy atması da müvəqqəti dayanır. Bu bəzən faydalı olur.

Məs. Soğanın kökü 0,6 m dərinə, 0,6 m yanlara, baş kele minki 1,4 m dərinə, 1,2 sm yanlara, yerkənunuk 2 m dərinə 1,5 m yanlara, üzüm 6 m dərinə, 4 m yanlara gedir. Mədəni taxıl bitkilərində əmici tellərin uzunluğu 20 km, qabaq bitkisində 25 km-ə qədər gündəlik artımı isə 300 m olur. Yazlıq çovdarda I, II, III cərgələri götürsək, kökün ümumi uzunluğu 80 km, istilikdə bəcərilmiş payız çovdarında isə kökün uzunluğu 180 km olmuşdur. IV cərgəsində nəzərə alsaq, 623 km olmuşdur. Axırıncı vəziyyətdə sutkalıq artım 5 km-ə yaxın olmuşdur. Kökün dərinə və yanlara müxtəlis dərəcədə uzanması əvvəla onun fərdi xüsusiyyətindən, digər tərəfdən torpaq və rütubət şəraitində asılıdır. Adətən mədəni bitkilərin kökü yabanılara nisbətən zəif olur, çünki mədənilərə insan qayğısı vardır. Bitkilərin kökü suya çox meyl edir. Kökün yanlara vavılması, budaqlara nisbətən çox olur. Ona görə ağacların dibini boşaldarkən budaqların sahəsindən çox diametrda boşaldılmalıdır.

### Kök yumruları

Bitkilər havada olan sərbəst azotdan istifadə edə bilmirlər. Onlar azotu ammonium və azot turşusu duzlarının sulu məhlülü halında torpaqdan alırlar. Ancaq paxlahı bitkilərin kökündə bəzi ibtidai organizmlər məskən salır ki, onlar əmici tellər vasitəsilə kökə daxil olur, orada yaşayırlar və havada olan qaz halındaki azotu alıb, azot birləşmələri halına keçirə bilir ki, bundan da bitki istifadə edir. Həmin mikroorganizmlər torpaqdan əmici tellər vasitəsilə bitkinin kökünə keçidkən sonra orada çoxalıb artımağa başlayır, həmin yeri şıxırdır, yaxud yumrular əmolə gətirir. Həmin yumruların içərisində mikroorganizmlər yaşayır. O mikroorganizmlərin hazırladığı azot duzlarından paxlahı bitkilər özü və həmçinin başqa bitkilər istifadə edirlər, həmin organizm Rhizobium Leguminosarum adlanır. Həmin organizmlər 1 h sahədə orta hesabla 250 – 200 kq atmosfer azotunu mənimsəyir və bundan 1/3, 1/2-i paxla bitkilərinin məhsulu götürüldükdən sonra torpaqda qalır. Beləliklə, paxlahı bitkilər torpağı azot birləşmələri ilə zənginləşdirirlər. Bunun üçün paxlahı bitkiləri mədəni bitkilərin

cərgələri arasında əkirlər. Yaxud mədəni bitkilər əkilən sahəyə bir müddət paxlılı bitkilər əkirlər. Bu zaman yer azot birləşmələri ilə zənginləşir və bitkilərin möhsuldarlığı artıq olur.

### Mikoriza

Köklərin göbələklərlə şəriki həyatına mikoriza deyilir. Bir çox ağac və ot bitkilərinin köklərində əmici tellərlə bərabər, göbələklər də olur. Onlar xırda mikoriza göbələkləri olub, parenxim toxumalarının hüceyrələri daxilində, bəzən də üstündə olur. Kökü xaricdən əhatə edənlərə ektotrof, daxildə olanlara endotrof mikoriza adı verilmişdir.

Mikorizalar ali bitkilərin köklərinin torpaqdan möhlül hələndə mineral maddələr almasına kömək edir. Bunlar torpaqdan qeyri-üzvi maddələri sərbəst alıb, ali bitkilərə verir. Eyni zamanda ali bitkilərin hazırladığı üzvi maddələrdən göbələklər istifadə edirlər. Ona görə də bu prosesi şəriki həyat adlandırırlar.

Müşahidələr və tədqiqatlar göstərmışdır ki, bir çox ağac növlərinin kökündə mikoriza olmazsa, bitki tez tələf olur.

Ektotrof mikorizası olan bitkilər: ağcaqayın, palıd, şam, sərv, tozağacı, çinar, qovaq, fındıq, gavalı və s.



Mikorizasız.

Şəkil 47. Mikorizasız və mikorizalı bitki kökü

Endotrof mikorizanı əmələ gətirən göbələklər meşə torpaqlarında geniş yayılmışdır. Endotrof mikorizaya gərməşov və səhləb fəsilələrinin nümayəndələrində və başqa bitkilərdə rast gəlmək mümkündür. Meşə zonaları salarkən mikoriza əmələ gətirən göbələkləri ora səpmək ən ohomiyyətli məsələlərdən biridir (şək.47).

Ektotrof mikorizaya tutulmuş köklərdə çox zaman kök üsküyü və əmici tellər olmur, yaxud çox zəif inkişaf edir. Ektotrof mikoriza zamanı göbələyin bir qismi kökün daxilinə keçir və çox zaman belə mikorizanı ektoendomikoriza adlandırırlar.

### Köklərdə əlavə tumurcuqlar

İkiləpəli bitkilərin çoxunda, ana kökdən yan köklər inkişaf edən kimi əlavə tumurcuqlar da inkişaf edir. Bu tumurcuqların fəaliyyəti nəticəsində yerüstü yarpaqlı zoğlar əmələ gəlir. Buna kök bicləri yaxud pöhrələri deyilir. Belə bitkiləri, kök bicləri və rən bitkilər adlandırırlar. Məs. Qovaq, gavalı, böyürtkən, sarmaşıq, zirinc, ağ akasiya, gilənar, alma və s. Kökün öz fəaliyyəti nəticəsində vegetativ çoxalma əmələ gəlir. Bir çox mədəni bitkilər məsələn, moruq, böyürtkən və başqalarını belə kök bicləri vasitəsilə çoxaldırlar. Kök bicləri əmələ gətirən alaq bitkiləri, qanqal, südotu alaq edilərkən kəsilir və başqa sahələrə düşərək inkişaf edir. Belə alaq bitkilərinə qarşı mübarizə aparmaq çətin olur. Bir-ləpəlilərin içərisində tək oraxislərdə əlavə tumurcuqlar əmələ gəlir. Ali sporlular içərisində qızılarda və plaunlarda da bu hadisə müşahidə olunur.

### Köklərin metamorfozası – Xüsusi vəzifəsi olan köklər

Şərait və ehtiyacdən asılı olaraq köklər başqa şəklə düşə bilir ki, buna köklərin metamorfozasi deyilir.

Köklərdə metamorfozanın aşağıdakı formalarına rast gəlmək olur:

a) Kökmeyvəlilər, turp, yerkökü; çuğundur, səhləb, qulançar, batat və s. Bunlara ona görə kökmeyvəlilər deyilir ki, bu in-

sanlar və heyvanlar tərəfindən bu və ya digər məqsədlə istifadə olunur.

b) Dartıcı köklər: Əmici tellər torpaq hissəsi sırasına o qədər bərk soxulur ki, bitkinin yerüstü orqanlarını torpağı içərisinə çəkir. Belə köklərə dartıcı köklər deyilir. Məs. zəfəran, danaqıran, siçan soğanı və s.

v) Ağacayaq köklər. Tropik ölkələrdə yayılmış ağac bitkilərində hava kökləri əmələ gəlir. Bunlar yerə sancılaraq bitkinin dayağı və qidalandırıcı orqanı vozifəsini görür. Belə köklər suda və dayaz çay vadilərində bitən ağaclarlarda əmələ gəlir. Bu cür köklər gövdənin aşağı hissəsində əmələ golub torpağa çopino sancılır və ona görə də ağacayaq köklər adlanır. Bəzən bitkinin aşağı hissəsi quruyur, bitki həmin köklərə istinad edib qalır. Tropiklərdə rast golən belə yerlərin bitkilərinə Manqrova deyilir. Məs. evlər-də becərilən Manstera bitkisi misal ola bilər. Benqal fikusunda əmələ gələn sütun köklər buna aid ola bilər. Bu köklər həmin bitkilərdə o dərəcədə çoxalır ki, xırda meşəni xatırladır.

q) Epifit<sup>7</sup> bitkilər: Başqa bitkilərin gövdə və budaqlarının üzərində yaşayıb, onlardan yalnız dayaq vasitəsi kimi istifadə edən bitkilərə epifit bitkilər deyilir. Müləyim qurşaqlarda epifitlərə əsas etibarilə şibyələri, bəzi mamırları, rütubətli tropik və subtropiklərdə qızılıları, sohləbləri, bir sıra başqa örtülütoxumlu bitkilərin növlərini göstərmək olar. Epifitlərin kökləri hava kökləri adlanır.

d) İlişən köklər: bəzi dırmaşan bitkilərdə normal qidalandırıcı köklərdən əlavə daşa, divara, qayalara ilişən və dırmaşmaq üçün əlavə köklər də əmələ golub, buna ilişən köklər deyilir. Məs. meşə sarmaşığı, bəzi fikuslar.

e) Tənəffüs kökləri: bataqlıqlarda və oksigen az olan torpaqlarda yaşayan bitkilərdə tənəffüs kökləri əmələ gəlir ki, bunlara pnevmatorforlar deyilir. Bunlar torpağın altındakı kökümsov gövdədən, kökün əks istiqamətində inkişaf edirlər. Suyun ya da torpağın üstünə çıxırlar. Belə kökləri Manqrov ağaclarında, Amerika bataqlıq sərvində (*Taxodium disiticum*) görmək olar.

<sup>7</sup> Yunan sözü «em» - üst, «fitop» - bitki deməkdir.

Parazit bitkilərdə yaşayış tərzi ilə əlaqədar olaraq əsl kökləri əmzik köklər əvəz etmişdir ki, bunlar həmin köklə öz sahiblərindən hazır üzvi maddə alırlar. Məs. öksə otu, sümürkən otunda və s.

Parazit bitkilərdən qızıl sarmaşıqda, su bitkilərindən buy-nuzyarpaqda, qovuqlu bitkidə, su qılısı – üzən salvinyada kök yoxdur. Qızıl sarmaşıqda kökü bitkidən əmələ gələn sormaclar əvəz edir. Su bitkilərində kökün vəzifəsini bütün bitki bədəni görür.

### Köklərdən istifadə olunması

Kökümeyvəlilər – turp, yerkökü, cir kərəvüz, qozqırab kimi bitkilərdən yeyinti məhsulu kimi istifadə edirlər. Pişikotu, zam-baq, bəlgəmotu, andız, kasnı, saqqız, boyaqotu və s. dərman kimi istifadə olunur.

### GÖVDƏ

Məhdud böyümə xüsusiyyətinə malik olmayıb ucu ilə böyüən, üzərində yarpaq və tumurcuq daşıyan orqan gövdə adlanır. Yarpaq daşıyan gövdəni zoğ adlandırırlar. Bir vegetasiya dövründə tumurcuqdan inkişaf edən zoğ illik zoğ adlanır. Çoxillilik bitkilər bir-birinin ardınca hər il illik zoğlar əmələ gotirir. Birillilik bitkilərdə əsas və yan budaqların hərəsini bir zoğ adlandırmaq olar. Yarpağın zoğa birləşən yeri düyun adlanır və bura bir qədər şüşkin olur. İki düyun arasında gövdə hissəsi buğum adlanır. Yarpaq ilə gövdənin yuxarı hissəsi arasındaki bucağa yarpağın qoltuğu deyilir. Buğumları qısa zoğlara qısalmış zoğlar deyilir. Belə zoğlar kök ətrafında və gövdənin təpəsində olur. Əgər kök ətrafında olarsa, kök ətrafi rozet, məsələn, zəncirotu, bağayarpağı, nərgiz çiçəyi bitkilərində, təpodə olarsa, təpə rozeti adlanır. Məsələn, almada, armudda, alçada olduğu kimi. Bitkinin təpəsinə yaxınlaşdıqca, buğum (düyun araları) qısalır, ən təpədə təpə tumurcuğu yerləşir. Yarpaqların qoltuğunda qoltuq, yaxud, yan tumurcuq yerləşir. Bu adətən bir, bəzən bir neçə olur. Qoltuğunda

zoğ və tumurcuq olan yarpaq örtücü yarpaq adlanır. Tumurcuqlar bitkidə başqa sahələrdə kökdə, yarpaqda, gövdənin qocalmış hissəsində də əmələ gələ bilər. Belə tumurcuqlara əlavə tumurcuqlar deyilir. Əlavə tumurcuqlardan inkişaf edən zoqlara küçüklər və ya biçlər deyilir. Bu həli əncir, albalı, gavalı, alma, moruq, nar, gilas, heyva, kəkre otu bitkilərində müşahidə etmək olar. Üzərində əlavə tumurcuq olan kökü kəsib əkdikdə sərbəst inkişaf edir. Bu vəziyyət çox illik alaq bitkilərində daha yaxşı inkişaf edir. Alaq bitkilərinə qarşı mübarizə apararkən belə alaqlar çox böyük çətinliklər törədir. Əlavə tumurcuqların bitkiçilikdə, meyvəçilikdə böyük əhəmiyyəti vardır. Gövdədə yatmış tumurcuqlar da olur (şək. 48).



Şəkil 48. Tumurcuğun uzununa kəsiyi

### Tumurcuqlar və onların inkişafı

Bitkinin gövdə və budaqları adətən təpədən böyüyüb böyümə nöqtəsi ilə qurtarır. Buna səbəb onların təpələrindəki uc tumurcuqların inkişafıdır. Gövdənin boyatma istiqaməti yalnız vertikal deyil, yatan və ya sürünen gövdələrdə olduğu kimi parazitlər da ola bilər. Bu, mexaniki toxumaların zəif inkişafından və onların düzülməsindən asılıdır. Bəzi bitkilərdə (söyüdlərdə və

sarı akasiyada) zoğlar sallanmış halda olur. Gövdələrin boy istiqamətdə inkişafını təpə tumurcuqları təmin edir, onlar gövdələrin təpəsində yerləşərək, adətən əsas gövdəni, yan tumurcuqlar yan budaqları əmələ gətirir. Yan tumurcuqlardan bir qismi uzun müddət inkişafdan qalır ki, bunlara yatmış tumurcuqlar deyilir. Bunlar da təpə və yan tumurcuqlar sıradan çıxdıqda əlverişli şəraitdə inkişaf edib zoğlar əmələ gətirirlər.

Yatmış tumurcuqlardan yuxarıda gövdəni kəsdikdə və ya gövdə tələf olduqda yan tumurcuqlar inkişaf edib onun yerini tutur. Yatmiş tumurcuqlardan calaq işlərində çox istifadə olunur. Çiçək tumurcuqları girdə, kök, budaq tumurcuqları isə uzunsov olur. Tumurcuq üstündə dib yarpaqların şəklinin dəyişməsindən əmələ gələn qatraklı pulcuqlar olur ki, bunlar həmin tumurcuqları, qışın şaxtasından, islanmaqdan, doludan, qumlardan, müxtəlif həşəratlardan qoruyur. Tumurcuq böyüdükdən sonra pulcuqlar lazımlı olmadığından töküllür.

Yarpaqlar töküldükdən sonra qışı sakit halda keçirən tumurcuqların altında tökülmüş yarpaqların yeri qalır ki, buna yarpaq izi deyilir. Tumurcuq pulcuqları töküldükdən sonra tumurcuğun dibində həlqə qalır ki, buna tumurcuq həlqəsi deyilir. Bitkilərdə uc və yan tumurcuqlardan başqa bir tumurcuq da vardır ki, bunlara əlavə tumurcuqlar deyilir. Əlavə tumurcuqlar bitkilərin həyat şəraiti kəskin dəyişikdə əmələ gəlir. Bəzi hallarda qeyrimüntəzəm şəkildə əmələ gələn zoğlar əlavə tumurcuqlardan inkişaf edir.

### Gövdənin müxtəlif forma və tipləri

Gövdələr formalarına görə müxtəlif olurlar. Əksərən gövdələr silindr şəkilli olur. Məsələn, taxıl, yonca, panbiq və s. Bəzilərində üç tilli (ciltordə), dörd tilli (nanə, reyhan), çox tilli (mal-dillilərdə), qanadlı, vastı (ağburcaq) və s. olur.

Bir sıra gövdələrin içi boş olur. Məsələn, taxillarda. Belə gövdələrin düyünlər doldu olur və bu xüsusiyyət onlara möhkəmlik verir. Belə gövdələri saman gövdə adlandırırlar. Çiçək qrupu və çiçək daşıyan yağınlı gövdələr ox gövdə adlanır və bunların aşağı

hissəsində bugumlar çox qıсадır və kökə sixılır və kökətrafi bəzək rozeti əmələ gətirir. Məsələn, zəncirotu, bağayarpağı (şək.49).

Şəkil 49. 1. Uzunmüştərəz  
2. Qısalışdırılmış tərəz

Bitkilər gövdələrinin yaşama müddətinə və tiplərinə görə bir neçə qrupa bölünür. Ot, yarımkol, kol və ağaç qrupları.

Ot bitkiləri vegetasiyanın axırında yerüstü orqanların tamam tələf olması ilə xarakterizə olunur. Məsələn, taxıl və tərəvəz bitkiləri, yem otları. Ot bitkiləri birillik, ikillik və çoxillik olur.

**Birillik bitkilər**. Bir il müddətində toxumdan cücerən, toxum verən və tələf olan bitkilərdir. Bunların kök boğazından keçən ildən qalmış yarpaqların izi olmur, torpaqdan asanlıqla qırılımadan çıxır. Bunlar üçün «◎» şərti işarədir.

**İkillik ot bitkiləri**. Birinci il toxumdan cücerib kökətrafi rozet yarpaqları əmələ gətirən və qışı bu halda keçirdikdən sonra ikinci il toxum verən və sonra tələf olan bitkilərdir. Bunların kökboğazı ətrafindan keçən ilin yarpaqları və onların izi qalır. Məsələn, turp, yerkökü, kələm, kərəvüz və s.

**Çoxillik ot bitkiləri**. Onların yerüstü hissəsi hər il vegetasiya dövründən sonra tələf olan və kök boğazından keçən illerdən yarpaq izi qalan bitkilərdir. Kökləri torpaq altında qalır və hər il

qışı keçirdikdən sonra yayda yeraltı gövdələrdən yerüstü gövdələr əmələ gəlir. Məsələn, sürünen və çəmən üç yarpaq yoncaları, qamış, qarğı, inciciçəyi və s. bunların şərti işarəsi // belədir.

Bir, iki və çoxillik otları fərqləndirmək nisbidir, çünki şəraitdən asılı olaraq birillik otlar iki və çoxillik ola bilərlər. Məsələn, sarı quzu otu, mixəkgülü, pomidor və s.

Kollar, bütün yerüstü gövdə və budaqları mantar ilə örtülən yerüstü və yaxud yuxarıdan budaqlanan bitkilərdir. Kollarda əsas gövdə budaqlarından seçilmir. Bu xüsusiyyət kolları ağaclardan fərqləndirir. Kollara itburnu, böyürtkan, qarağat, qaratikan, yemisan, əzgil və s. misal ola bilər.

Ağaclar torpaqdan 2, 3 m qalxdıqdan sonra budaqlanan və əsas gövdəsi yoğunluğu ilə budaqlardan fərqlənən bitkilərdir. Məsələn, palıd, fisdiq, qovaq, çinar, qarağac, cökə və s.

### Gövdənin vəziyyəti

Yerüstü gövdələrin vəziyyətləri öz istiqamətlərinə görə aşağıdakı kimi olur. Dikqalxan gövdələr, əyilib qalxan gövdələr, yatan və ya sərilən gövdələr, sürünen gövdələr, dırmaşan gövdələr, sarınan gövdələr və s. olur (Şək.50).

1. Dikqalxan gövdə
2. Əyilib-qalxan gövdə
3. Sərilən gövdə
4. Sürünən gövdə
5. Sarmaşan gövdə
6. Sarınan gövdə

Şəkil 50. Gövdələrin vəziyyəti

1) Dikqalxan gövdələr. Gövdələr içərisində ən çox yayılan olub heç bir şeyə istinad etmədən dik qalxır. Məsələn, fistiq, paliç, arpa, buğda, qamış və başqları.

2) Əyilib qalxan gövdələr. Bunlar kök boğazından bir qədər yuxarı əyilib, sonra dik qalxırlar. Məsələn, taxillardan – qaramut, dodaqcıçəklilərdən – kəklikotu, yemlik növləri, bağayarpağının bəzi növləri və s.

3) Yatan və sərilən gövdələr. Dik qalxa bilməyən, yer üçtündə sərilən, lakin kök verməyən bitkilərdir. Məsələn, respublikamızda yayılan ağacvari söyüd (*Salix arbuscula*), qarpız (*Citrillus edulis*), quş qarabatağı (*Rolygonum oviculare*), löbərotu (*Tribulus fertesstrus*), xiyar (*Cucumus sativus*) və s.

4) Sürünən gövdələr. Sərilən gövdələrdən fərqli olaraq, bunlar düyünlərdən torpağa köklər verirlər və bu yolla asanlıqla ətrafaya yayılırlar. Məsələn, ciyələk (*Fragaria*), sürünən qaytarma (*Patentilla repens*), sürünən üçyarpaq yonca (*Trifolim repens*), sürünən qurdboğan (*Ranunculus repens*) və s.

5) Dırmaşan gövdələr. Belə bitkilər əlavə köklərin, biğciqların köməyi ilə başqa bitkilərə divara istinad edərək dik qalxırlar. Məsələn, üzüm, meşə sarmaşığı, qabaq, ağburcaq, lərgə, lobya və s.

6) Sarınan gövdələr. Bunlar xüsusi uyğunlaşmalar əmələ gətirməyərək, yanındakı bitkiyə saat əqrəbinin hərəkət istiqaməti ilə sarınaraq dik qalxırlar, məsələn, xamırmayada (*Humulus lupulus*). (*Convolvulus arvensis*) olduğu kimi sola hərəkət edirsə, sola hərəkət edən adlandırırlar.

Gövdələrin dırmaşan və sarınan formaları lianlar adlanırlar. Lianaların içərisində 2000-ə qədər ağaç və kol, həmçinin, ot növləri vardır. Lianalar üçün nazik və möhkəm, tez böyükən gövdələr xarakterikdir.

Lianalar tropiklər və subtropiklərdə daha çox yayılırlar. Gövdələri 200 – 300 m-ə çatır (məsələn, Rotanqa palması). Belə lianalar ən hündür bitkilərdən belə yuxarı qalxır. Respublikamızda ən hündür lian bitkilərindən mərəvcəni (*Smilax excelsa*) göstərmək olar. Bundan başqa güdəməni (*Periploca gracca*), İran quş üzümü (*Solanum persicum*) və başqlarını göstərmək olar.

Gövdələrin hündürlüyü, ömrü və yoğunluğu da müxtəlif olur. Dünyada ən yüksək ağac Avstraliya evkalipti (120 m) və mamont ağacıdır (140 m). Toxumdan cücerən bitki əlverişli şəraitdə 7 il müddətində 19 m hündürlüyü çatır, yoğunluğu 1,5 olur. Keçmiş Sovet ölkəsində bitən ağaclardan küknarın, boyu – 50 m, şam 40 – 50 m, palıd 40 m-dir. Sərvlər 3000 il, şabalıd 2000 il, küknar 1200 il, cökə 100 il, qovaq 300 il yaşayır.

Gövdələrin budaqlanması: monopodial, simpodial, dixotomik və yalançı dixotomik olur.

Taxillarda kollanma, gövdənin quruluşu və budaqlanması digər bitkilərdən fərqlənir. Onlarda gövdənin dibindən bir sıra əlavə zoqlar əmələ gəlir ki, buna kollanma deyilir. Bu kollanma zamanı zoqların bəzilərində bugumlar yaxşı inkişaf etdiyindən kollanma seyrək, bəzilərində isə düyünlər bir-birinə yaxın olduğundan kollanma six olur. Ona görə kollanma zamanı taxilları seyrək kollu taxillara və six kollu taxillara ayıırlar.

Six kollu taxillarda kollanma düyünlərindən bir sıra əlavə köklər və dügün üzərindəki yarpağın qoltuğunda olan tumurcuqdan isə yerüstü zoqlar əmələ gəlir. Yerüstü zoqlarda bugumlar yaxşı inkişaf etdiklərinə görə hündür yerüstü gövdələr əmələ getirirlər.

Seyrək kollu kökümsov gövdəli taxillarda da kollanma düyünlərindən yeraltı kökümsov gövdələr əmələ gəlir.

Birillik taxillarda istər yerüstü, istərsə də yeraltı hissələr qışda tələf olur. Çoxillik taxillarda istər six kollanan, istərsə də seyrək kollanan olsun, hər il yeni əmələ gələn cavan zoqların bir qismi qışı və payızı canlı halda keçirir və ikinci il ana bitki kimi onlarda təzə kollanma düyünləri, yerüstü zoqlar, yeraltı kökümsov gövdələr və çoxlu əlavə köklər əmələ getirir.

### **Gövdələrin metamorfozu**

Gövdələrin metamorfozu 2 qrupa – yeraltı və yerüstü metamorfozlara bölünür (şək. 51).

Gövdənin yeraltı metamorfozاسını yer altı gövdələr də adlandırırlar. Bu metamorfozanın bitki üçün əhəmiyyəti böyükdür,

çünkü qeyri-əlverişli şəraitdə yeraltı gövdələr bitkinin yaşayışını asanlaşdırır, qışın şaxtasından və yayın istisindən torpağın altında qorunurlar.

Gövdənin yeraltı formalarına yumru gövdələri, soğanaqları və kökümsov gövdələri aid etmək olar.

**Yumru gövdələr** elə gövdələrdir ki, chtiyat qida maddələrinin toplanması nəticəsində yoğunlaşmışdır. Məsələn, kartof yumluları. Burada bugum aralı çox qısalmış və yoğunlaşmışdır. Tumurcuqlar yumruların üzərində olan çuxurlarda oturur ki, buna gözcüklər deyilir. Əgər gözcükləri sap ilə birləşdirsek, spiralşəkilli xətt alınır. Yumru gövdə əlverişli şəraitdə düşdükdə həmin tumurcuqlar inkişaf edir və müstəqil bitki əmələ gətirir. Yumru-nun əsas kütləsini özək təşkil edir ki, bu da nişastadan ibarətdir.


**Soğanaq gövdə**. Quruluşa tumurcuğa çox oxşayır. O tək gövdənin metamorfozu olmayıb, həmçinin yarpağın metamorfozudur. Çünkü onun üzərindəki yarpaqlarda chtiyat qida maddəsi də toplanır və bir-birlərinin üzərinə düşdüklorinə görə xlorofillərini itirirlər. Soğanaqlar formasına görə yumru, armud, yumurta şəkilli, yasti və kürəvi formalı olur. Bunların dibcik hissəsi gövdə adlanır. İstifadə olunarkən o hissə nəticədə kəsilib atılır, ona görə ki, gövdə olduğuna görə, o çox bərk olur və onu istifadə etmək olmur. Dibciyə bir-birinin üzərini örtən çox az yarpaqlar birləşir ki, bunlara soğanaq pulcuqları deyilir. Ümumiyyətlə, belə soğanaqlar pərdəli soğanaq adlanır (məsələn, soğanda olduğu kimi). Başqa bir halda soğanağın pulcuqları kirəmid kimi ancaq yanları ilə bir-birinin üzərinə yapışır ki, bunlara da kirəmid pulcuqlu soğanaq deyilir (məsələn, zanbaqlarda olduğu kimi). Soğanaqların xarici pulcuqları o biriləri qorumaq üçün quru olur. Soğanağın ətli pulcuqları qidalandırıcı vəzifəsini gördüklorinə görə, chtiyat qida maddələri toplanır. Dibciyin təpə tumurcuqlarından yerüstü yaşıł yarpaqlar və çiçək oxu əmələ gəlir. Aşağı hissəsindən əlavə köklər əmələ gəlir.

Sarımsağın soğanağı mürəkkəb soğanaq adlanır. Onun pulcuqlarının dibində soğanaqlar inkişaf edir ki, bunlara bala soğanaqlar deyilir və xalq arasında çox zaman dişcik adlanır. Belə bala soğanaqlar tülpanda da (*Tulipa*) əmələ gəlir.

Bəzi bitkilərdə yeraltı gövdələr soğanaq ilə yumru gövdə arasında keçid forması əmələ gətirir, yoni həm soğanağa və həm də yumru gövdəyə oxşayır. Məsolon, zəfəranda (*Crocus*) qarğı soğanında (*Gladiolus*) və s. kimi.


Bəzi bitkilərdə yerüstü orqanlarda da şəklini döyişmiş yumrular və soğanaqlar əmələ golur. Məsolon, kartofun yerüstü gövdəsi yarpaqlarının qoltuğunda xırda yaşıł rəngli yumrular əmələ gəlməsi, sarımsağın çiçək qrupunda bəzi çiçəklərin soğancıqlara çevriləməsi və s. göstərmək olar. Ümumiyyətə, soğancıqlar yarpaq və çiçək tumurcuqlarının metamorfozlarından.

Soğanaqlı bitkilər oksor hallarda sohralarda, yarımsohralarda, bozqırarda bitdiklorinə görə, çoxu yaz efimerləridir (mövsümi bitkilər). Bunlar yazın erkən başlangıcında çiçək açır, toxum verirlər və yerüstü hissələri tolof olur. Abşeron yarımadasının iqlim şəraiti belə soğanaqlılar üçün çox xarakterikdir. Burada dana-qıran (*Merendeca*), it soğanı (*Muscari*), xincilaus (*Ornithogexum*) və başqaları geniş yayılmışlar və bunlar yaz efimerləridir. Belə bitkilər vegetasiyanın çox hissəsini torpağın altında sakit keçirir (şəkil).



Şəkil 51. Gövdənin yeraltı şəkildəyişmələr: A - soğanaq, B - kartofun yumru gövdəsi

**Kökümsov gövdə.** Bitkilordə on çox yayılmış yeraltı metamorfozadır (şək.52).



Şəkil 52. Səhləbin kökümsov gövdəsi və yerüstü zobunun görünüşü (sxematik)

Lakin əsasən ot bitkilordə təsadüf edilir. Kökümsov gövdədə yerüstü zoqlar kiçik qısalmış və uzanmış olur. Çayırda, qamışda kökümsov gövdə uzanmış, süsəndə və kannada isə qısalmışdır.

Kökümsov gövdələr öz quruluşlarına görə həm gövdənin və həm də kökün nişanələrini daşıyır. Yeraltında olduğuna görə, o kökə oxşayır, lakin onun bütün xüsusiyyətləri gövdəni xatırladır, üzərində keçən ilki yarpaqların qalığı, rudiment halda pulcuq və onların tumurcuqları vardır. Bu tumurcuqların bir qismi də yeraltı gövdəni əmələ getirir.

Kökümsov gövdələr də yerüstü gövdələr kimi monopodial və simpodial budaqlanır. Kökümsov gövdənin də üzərində əlavə köklər olur. Monopodial budaqlanan kökümsov gövdələri qarğı-agözündə (*Paris quadrifolia*), turşəngdə (*Otalís autosella*) və sarı zambaqda (*Iris pseudacorus*), simpodial budaqlanan kökümsov gövdəni, gecəvərdə (*Acorus calamus*), toyçıçəyində (*Polygonatum*) və s. görmək olar.

Kökümsov gövdələri on çox taxıllar fəsiləsinin və mürəkkəbçiçəklilərin nümayəndələrində, xüsusən ziyankar çoxillik alaqlı bitkilərində görmək olur. Belə alaqlara qarşı mübarizə aparmaq da çətin

olur. Məsələn çayır (*Cynodon dactylon*), kəkrəotu (*Acroptilon repens*), bir çox qanqal növləri və başqalarını göstərmək olar.

### Gövdənin yerüstü metamorfozu

Gövdənin yerüstü metamorfozasi müxtəlif amillərin təsiri nəticəsində əməl gəlmışdır. Burada rütubətin, işığın rolu çox olmuşdur. Afrikanın və Cənubi Amerikanın quraqlıq rayonlarında yayılmış kaktuslar, südləyənlər az su buxarlandırmış xatirinə yarpaqlarını itirmiş, yarpaqlar əvəzinə tikanlar əmələ gəlmışdır.

Gövdə isə yarpağın formasını almayıaraq, onun vəzifəsini ifadə etməyə başlamışdır. Belə bitkilər bədənlərində çoxlu su ehtiyati saxlayaraq gövdə sukkulentləri adlanırlar. Respublikamızda gövdə sukkulentlərinə Kür-Araz düzənlilikləri və Xəzər dənizi sahili boyu şoranlıqlarda yayılmış şoranlıq ölübürgən (*Anabasis salsa*) və duzlaq çoğanı (*Salsola herbaceae*) bitkiləri də aid ola bilər.

Başqa qrup bitkilərdə isə gövdə yarpağın şəklini alır və onun vəzifəsini ifadə edir. Məsələn, qulancar (*Asparagus*), ruskus (*Ruscus*) və başqalarında olduğu kimi. Əgər gövdə yarpağın şəklini alır və onun vəzifəsini də ifadə edirsə, belə gövdələrə və budaqlara fillokadiya deyilir (şək. 53).



Şəkil 53. Müxtəlif bitkilərdə fillokadiya hadisəsi:  
1-Ruskus, 2 və 3 *Phyllanthus speciosus* bitkisində

Bitkilərin bir qismində budaq tikana (şeytan ağacı, cir limon, nar, çay tikanı və s.) bigcığa (tənəkdə cir üzümdə) çevirilir.

## YARPAQ

### Yarpağın hissələri və onların vəzifəsi

Yarpaq bitkilərdə hava qidalanması (otosintez) və transpirasiyani həyata keçirən ən mühüm orqandır.

Avtotrof bitkilərdə gözəçarpan yaşıl hissə yarpaqlardır. Yarpaq gövdə üzərində xaricdən (ekzogen) çıxıntı olaraq əmələ gəlir. Müəyyən qanunla gövdənin üzərində düzülür, məhdud boy atır və az ömürlü olur, üzərində başqa bir yarpaq əmələ gətirmir. Yarpağın qoltuğunda tumurcuq olur. Yarpaq bitkilərin ən mühüm orqanlarından biridir, onun hazırladığı üzvi maddələrin hesabına bitki bədənini qurur və bir qismini də ehtiyat halında saxlayır.

Yarpaq eyni zamanda çiçəyə çevrilərək cinsi çoxalmada, əlavə köklər əmələ gətirməklə vegetativ çoxalmada iştirak edir.

Yarpağın əsas və gözə çarpan hissəsi onu genəlmış hissədir ki, buna yarpaq ayası deyilir. Yarpaq dedikdə onun ayası nəzərdə tutulur. Bitkilərin çoxunda yarpaq aya dibindən daralmış hissə ilə gövdəyə birləşir ki, buna yarpaq saplığı deyilir. Saplaşımın əsas vəzifəsi ayarı işığa qarşı əlverişli vəziyyətdə tutmaqdır. Bəzi yarpaqlar gövdə üzərində saplaqsız oturur ki, buna oturaq yarpaq deyilir.


Bir çox bitkilərdə məsələn, çətirçiçəklərdə, taxillarda, cilərdə yarpağın ayası və ya saplaşım gövdəyə birləşmiş yeri genələrək gövdəni nov kimi əhatə edir ki, buna qın deyilir. Qın qoltuq tumurcuğunu və taxillarda cavan zoğları müdafiə edir. Qın gövdənin möhkəmliyini artırır. Bəzən bitkilərdə dib yarpaqların ayası reduksiya edərək qın halında qalır, məsələn çəşir (*Ferula*) bitki-sində olduğu kimi. Bəzi bitkilərdə isə məsələn, bananlarda qınlar biri digərini əhatə edərək yalançı gövdə əmələ getirirlər (şəkil).

Bir sıra bitkilərdə yarpaqların dibində xüsusi çıxıntılar əmələ gəlir ki, ona yarpaq allığı deyilir. Yarpaq allığı bəzən pulcuq, pərdəcik, qılıcq, tikancıq şəklində olur. Yarpaq allığına paxlalı

bitkilordə, gülçiçəklilordə, bənövşə, süciçəyi bitkilorində təsadüf edilir (şək.55).



Şəkil 54. Yarpağın qolu  
1-taxılın yarpağında  
2-cətinçiçəklilərin yarpağında



Şəkil 55. Müxtəlif bitkilordə yarpaq allığı  
1-söyüddə; 2-bənövşədə; 3-üçyarpaq yoncada;  
4-noxudda; Sağburcaqdə; 6-ağ akasiya

Taxıllarda yarpaqların qın hissəsi ilə ayası arasında pərdə və tük şəklində çıxıntı olur ki, buna dilcik deyilir. Dilcik yağış damcılarını və parazitləri qına düşməyə qoymur. Belə hesab edirlər ki, qın iki yarpaq allığının birləşməsi nəticəsində əmələ gəlir (şək.54). Bir sıra bitkilordə yarpaqlar tumurcuqda ikən yarpaq allığı yarpağa nisbətən böyük olub, yarpağı mühafizə edir. Məs., almada, armudda, cökədə, palidda və s. Bunlar tumurcuq açılan zaman ya tökülür, ya da yarpağın ömrünün axırına qədər qalır. Tikana çevrilmiş yarpaq allığı qoruyucu vəzifə görür.

Bəzi bitkilordə noxudda, ağburcaqdə yarpaq allığı yarpaq şəklini almış və yarpaq zəif inkişaf etdikdə onun vəzifəsini görür. Yarpaq allığı bəzən yerini dəyişib, yarpaq qoltuğunda, yarpağın öks tərəfində yerləşə bilər.

Yarpaq allığıının sonradan əmələ gəlmış bir sıra fəsilələrdə olmasına baxmayaraq o ibtidailik əlamətidir (unnuca, tozağacı fəsiləsi və başqları). İnkişaf prosesində yarpaq altlıqlarının ixtisarı getmiş və əksəriyyət təşkil edən fəsilələrdə (bitişik ləçəkli-lərdə) o tamamilə yoxdur.

### **Yarpaq ayasının morfologiyası**

Yarpağın əsas hissəsi onun ayası olub, müxtəlif bitkilərdə həcmcə, sahə və formasına görə müxtəlif olur.


Yarpaq ayasının səciyyəvi xüsusiyyətləri bitkilərin təsvirində mühüm yer tutur, onun geniş terminologiyası vardır. Hələ Linney (1707-1778) 170 müxtəlif yarpaq ayası hesablaşmışdır. Yarpaq ayasının təsviri zamanı, onun ümumi forması, konturu, qaidəsi, tələsi, parçalanması, tüklənməsi, səthi, damarlanması və s. nəzərə alınır.

Yarpaqlar bəsit və mürəkkəb olmaqla 2 qrupa ayrılır. Bəsit yarpaqlar elə yarpaqlara deyilir ki, onların bir saplağı üzərində 1 ayası olsun və yarpaq tökülen zaman aya ilə saplaq birlikdə tökülsün. Yarpaq ayası bir neçə yarpaqcılardan ibarət olub, tökülen yarpaqlara mürəkkəb yarpaqlar deyilir.

### **Bəsit yarpaqlar**

Bəsit yarpaqları ayalarının görünüşünə görə adlandırırlar. Xətvari – taxillarda, neşterşəkilli – söyüdlərdə, iynəşəkilli – şamlarda, ellipsşəkilli – fikuslarda, yumurtaşəkilli – almalarda, dairəvi – qızılıağacda, üçbucaqşəkilli – çinarda, rombşəkilli – pencərdə, qılıncşəkilli – süssəndə, kürəkşəkilli – pərpətöyündə, pazşəkilli – novruzçıçəyi, oxşəkilli – oxyarpaqda, nizəşəkilli – sarmaşıqda, böyrəkşəkilli – şeytanağacında, su incilosunda, ürəkşəkilli – tutda, qalxanşəkilli – şanagülədə və s. olur (şək.56).

Bəsit yarpaqlar ayalarının diblərinə görə ürəkşəkilli – tutda, böyrəkşəkilli – şeytan ağacında, oxşəkilli – ox yarpaqda, qalxanşəkilli – şanagülədə olur.



Şəkil 56. Yarpaq ayalarının formaları.

1-iynəşəkilli, 2-xətvari, 3-uzunsov, 4-neştarşəkilli, 5-ellipsvari, 6-girdə,  
7-yumurtavari, 8-tors yumurtavari, 9-rombvari, 10-kürəşəkilli, 11-ürəkvari,  
12-böyrəkvari, 13-oxvari, 14-nizəşəkilli

Ayalarının uclarına görə yarpaqlar kütüclü, şişuclu, şişlənmiş iti uclu olur.

Yarpaq ayasının parçalanma dərəcəsinə görə çoxlu keçid formalara təsadüf edilir. Tam kənarlı yarpaqdan bir neçə dəfə parçalanan yarpaqlara qədər yarpaq ayasının parçalanma dərəcəsinə rast gəlmək olar.

Yarpaqlar ayaları – kənarlarının dişləşməsinə görə tam kənarlı, dişli, ikiqat dişli, mişar dişli, ikiqat mişar dişli, tikanlı, dairəvi, yarımdairəvi, gəmirilmiş, kəsilmiş şökildə olur.


Bəsit yarpaqlar kənarlarının kəsiyinin dərinliyi dərəcəsinə görə 3 əsas tipə bölünür ki, bunların hər birinin də 2 forması olur, barmaqşəkilli və lələkşəkilli.

Əgər yarpaq ayasının kənar kəsiyinin dərinliyi ayanın eninin  $1/4$ -dən dərin deyilse, ona dilimli yarpaq deyilir. Bu da öz növbəsində barmaqşəkilli dilimli (pambıq), lələkşəkilli dilimli (palid) olur.

Əgər yarpaq ayasının kənar kosiyinin dorinliyi ayanın eninin 1/3-dən dərin olmazsa, belə yarpağa kəsilmiş yarpaq deyilir.

Onun hissolarını iso seqment deyilir. Bu da barmaq şokilli kəsilmiş (əncir), lələkşəkilli (kartof, turp) olur. Bölünmüş yarpaqların iri parçaları ilo xırda parçaları növbələşir ki, belə yarpaqlara ara verən yarpaqlar deyilir. Bu ən çox lələkşəkilli yarpaqlarda olur. Məsələn, pomidorun, kartofun yarpağı (şək.57).

Bəzən lələkşəkilli bölünmüş yarpaqların dibdəkiləri xırda yuxarıya getdikcə iriləşir ki, belə yarpaqlara liraşəkilli yarpaqlar deyilir. Məs., turpun, xardalın yarpaqları kimi. Bozən lələkşəkilli bölünmüş bəsət yarpağın ayası bir və ya bir neçə dəfə bölünə bilər. Belə yarpaqlara ikinci və üçüncü dəfə lələkşəkilli bölünmiş yarpaqlar deyilir. Məsələn, şüyüb, raziyana, zirə, kök və s. yarpaqlarda olduğu kimi.



Şəkil 57. Yarpaq ayasının kənarı və kənar kosiyinin dorinliyinə görə forması  
1-mışardılı, 2-ikiqat mışar dişli, 3-dişli, 4-tikanlı dişli, 5-dairəvi, 6-oyuqvari,  
7-gəmirilniş: a) barmaqvari dilimli, b) barmaqvari kəsilmiş, c) barmaqvari  
bölməli, d) lələkvari dilimli, d) liraşəkilli.

Bitkilərdə yarpaq ayasının bir neçə dəfə parçalanması geniş sahə tutmaq və xarici mexaniki qüvvələrə qarşı müqavimət göstərmək üçündür (külləyin və suyun təsiri).

Yəqindir ki, təbiətdə bölünmüş bəsət yarpaqlar təkamül edərək parçalarının müstəqil yarpaqcıq olması nəticəsində mürəkkəb yarpaqlar əmələ gəlmüşdir (şək.58).



*Şəkil 58. Mürəkkəb yarpaqlar.*

1-üçor, 2-harmaqvari, 3-4-cütlələkvari, 5-təklələkvari, 6-araverənlələkşəkilli,  
7-ikiqatlıləkvari, 8-uçqatlıləkvari.

Mürəkkəb yarpaqlar əsas etibarilə 3 tipdə olur. Barmaqşəkilli, lələkşəkilli, üçor mürəkkəb yarpaqlar.

Barmaqşəkilli mürəkkəb yarpaq. Bu yarpaq barmaqşəkilli bölünmüş yarpaq parçalarının müstəqil yarpaqcıq şəklini almışından əmələ gəlmışdır. Məsələn at şabalıdının yarpaqları. Belə yarpaqlarda yarpaqcıqlar üçdən artıq olub, saplaşın təpəsində iyvari oturur.

Lələkşəkilli mürəkkəb yarpaq. Lələkşəkilli bölünmüş yarpaq parçalarının müstəqil yarpaqcıq şəklini alması nəticəsində əmələ gəlmışdır. Bunlar 2, 3 və s. dərəcədə mürəkkəbləşə bilər. Lələkşəkilli mürəkkəb yarpaqlar 2 cür olur: təklələkşəkilli, cütlələkşəkilli.

Təklələkşəkilli mürəkkəb yarpaqlarda yarpağın təpəsi tək yarpaqcıqla qurtarır, misal olaraq itburnu, qoz və ağ akasiyanın yarpaqlarını göstərmək olar.

Axırı cüt yarpaqlarla qurtaran lələkşəkilli mürəkkəb yarpaqlar da vardır. Lələkşəkilli mürəkkəb yarpaqlardan biri də barmaqvari lələkşəkilli mürəkkəb yarpaqlarıdır ki, buna küstüm otunun yarpağını misal göstərmək olar.

Üçər mürəkkəb yarpaq. Yeqin ki, təklələkşəkilli və ya barmaqşəkilli mürəkkəb yarpaqların yarpaqcıqlarının üçə qədər azalması nəticəsində əmələ gəlmışdır. Məsələn, ciyələyin, üçyarpaq yoncanın yarpağı kimi.

Üçər mürəkkəb yarpaqlarda 2, 3 dərəcədən mürəkkəbləşə bilər. O zaman onlara ikinci dərəcədən mürəkkəbləşən üçə mürəkkəb yarpaq deyilir.

Ot bitkilərində mürəkkəb yarpaqlar vegetasiyanın axırında tələf olduqlarına görə, onların tökülməsi və yarpaqcıqların adları aydın bilinmirdi. Ona görə də bir çox müəlliflər çətirçiçəklilərdə və kartofda yarpağı ya mürəkkəb, ya da parçalanmış hesab edirlər.

### Heterofiliya

Eyni bitkinin üzərində bütün yarpaqlar bir-birinin eyni olmur. Buna heterofiliya və ya müxtəlif yarpaqlılıq deyilir.

Məsələn, əncir ağacının bir budağında aşağı yarpaqlar tam olduğu halda yuxarı yarpaqlar dilimli, uc yarpaqlar isə kəsilmiş və ya bölünmüş olur. Oxyarpaq bitkisində suyun içərisində xətvarı, suyun üzərində ürəkvəri, suyun üst hissəsindən yuxarı oxvari yarpaqlar olur.

Bitkilərdə tumurcuqdan inkişaf edən üç növ yarpaq ayırmak olur. Bunlar dib, orta və uc yarpaqlarıdır.

Dib yarpaqlar. Dib yarpaqlara gövdələrin dibindəki pulcuqlar, tumurcuqları xaricdən əhatə edən pulcuqlar və toxumlardakı ləpələr misal ola bilər.

Orta yarpaqlar. Bitkilərdə xarakter yarpaqlar orta yarpaqlarıdır. Odur ki, bir bitkinin yarpaqlarından bəhs edildikdə onun orta yarpaqları nəzərdə tutulur. Qaz mübadiləsi, tənəffüs və fotosintez prosesləri burda gedir.

Təpə və ya uc yarpaqlar. Təpə və uc yarpaqlar gövdələrin ucunda çiçək qrupu olan yerlərdə əmələ gelir. Onlara çiçək altlığı, çiçək qruplarının sarğısı, çiçək örtüyü, çiçək hissələri misal ola bilər.

Dib və təpə yarpaqları öz inkişaflarından nəinki geri qalıblar və hətta öz şəkillərini bir qədər dəyişiblər. Bunlar bitkilərin qidalanmasında heç bir rol oynamır və onlar müdafiə rolü oynayır.

### **Yarpaqların böyüklüyü və ömrü**

Yarpaqların böyüklüyü çox müxtəlif olur. Bəzi bitkilərdə yarpağın uzunluğu 1 və bir neçə mm olduğu halda, bəzilərində 10 – 20 m olur. Məsələn, lələkyarpaqlı palmanın yarpağı 15 m olur. Azərbaycanda yayılan bitkilərdən ən iri yarpaqlı at pitrağı, Xəzər şanagüləsi və baldırğan bitkiləridir.

Yarpaqlar nə qədər çox səth tutarlarsa, bir o qədər fotosintez, tənəffüs və qazlar mübadiləsi intensiv gedər.

Bitkilər şərti olaraq həmişə yaşıl və yarpaqlarını tökən adı ilə 2 qrupa bölünür. Ümumiyyətlə yarpaqlarını tökməyən bitkilər yoxdur. Həmişəyaşıl bitkilər yarpaqlarını tədricən tökürlər və ona görə də onların yarpaq tökməsi nəzərə çarpımır. Onlar 1,5-5 və bəzən 15 il ömür sürürler.

Azərbaycan şəraitində bitkilərin əksəriyyətinin yarpaqlarının ömrü az olur. Onlar cəmi bir neçə ay ömür sürür. Yarpaqların inkişafı müddətində onların ayrı-ayrı hissələrində müxtəlif dəyişikliklər əmələ gelir. Məsələn, saplaq ayası sonradan böyüyür, yarpaq allığıının kənarı birləşib boru əmələ gətirir.

Palmaların yarpağı əvvəlcə tam, sonradan qarmon kimi büzmələr əmələ gətirir. Məsələn, mansteranın yarpaqları əvvəlcə tam, sonradan parçalanaraq parçalanan yarpaq əmələ gətirir.

### **Yarpaqların gövdə üzərində düzülüşü**

Toxumlu bitkilərin yarpaqları gövdə üzərində müəyyən qanunla düzülür. Bitkilərin çoxunda hər düyünə bir yarpaq birləşir

ki, buna növbəli düzülüş deyilir. Məsələn, gülçiçəklilərdə, xaççı-çökkilərdə və başqalarında olduğu kimi. Ümumiyyətlə, yarpaqlarda növbəli düzülüş daha çox təsadüf edilir. Bir düyüñə qarşı-qarşıya duran 2 yarpaq birləşərsə, belə düzülüş qarşı-qarşıya düzülüş adlanır. Məsələn, ardıc, söyüd gülü, qatırquruğunda və boyaqotu fəsiləsi nümayəndələrində olduğu kimi.

Yarpaqların gövdə üzərində müəyyən qayda üzrə düzülüşünün böyük ekoloji əhəmiyyəti vardır. Əgər gövdənin budaqları qıсадırsa, yarpaqlar çox zaman qısa və xırda olur, iridirsə yarpaqlar da iri və uzun olur. Yarpaqlar six düzüldükdə yarpaq düzülüşü qanunundan kənara çıxıb bir-birini sıxışdıraraq işqdan istifadə etmək üçün əlverişli vəziyyət alır. Bir sıra hallarda, aşağıdakı yarpaqların saplığı uzun və ayaları iri olur, əksinə yuxarıdakının saplaqları qısa və ayaları xırda olur. Xırda yarpaqlar iri yarpaqlarla növbələşir. Yarpaqların ayalarının kənarı girintili-chıxıntılı isə bu vaxt qonşu yarpaqların çıxıntısi yanındakı yarpağın girintisinə uyğun dayanmış olur. Beləliklə, bütün yarpaqlar özlərini hərtərəfli işığa çevirərək yaşıl sahə əmələ gətirirlər ki, buna yarpaq bəzəyi deyilir.


### **Yarpaqlarda damarlanması**

Damarlar yarpaq nəqliyyatı sistemidir. Onlar köklərin torpaqdan məhlul halında aldığıları mineral maddələri və suyu yarpaqlara və yarpaqlarda fotosintez məhsulu olaraq hazırlanan üzvi maddələri gövdəyə və kökə nəql edən qida borularından ibarətdir. Damarlar yarpağa möhkəmlik verir və cirilmədan müdafiə edir (şək.59).

Yarpaqlarda damarlanması bir neçə cür olur:

Paralel və ya qövsvari damarlanması. Paralelşəkilli damarlanması birləpəli bitkilərin yarpaqlarında (taxillarda, zambaq çiçəklilərdə) olur. Bunlarda ana damar yan damardan fərqlənmir. Qövsvari damarlanması misal baqavər və bağayarpağı fəsilərinin nümayəndələrini göstərmək olar.

Torşəkilli damarlanması. Bu 2 cür olur. Lələkşəkilli və barmaqşəkilli.



*Şəkil 59. Yarpaqlardı damarlanması  
1-paralel, 2-gövşvari, 3-barmaqvari, 4-torşaklı, 5-dixotomik*

Bu cür damarlanmada ana damar və ya mərkəz damar olur. Orta damar ayanın ortasında və nisbətən yoğun olur. Əksər bitkilərdə belə damarlanmamı müşahidə etmək olar (ikiləpəli bitkilərdə).

Barmaqşəkilli damarlanmada yarpağın dibindən yanlara barmaqşəkilli bir neçə ana damar ayrılır və bunların hər birindən öz növbəsində birinci, ikinci və s. dərəcədə damarlar əmələ gəlir. Məsələn, gənəgərçeyin, ağcaqayının, çinarın yarpaqları kimi.

Bəzi qızılarda və bir sıra digər qədim çılpaqtoxumlarda haça, viktoriya bitkisində qalxanşəkilli damarlanma olur.

### **Yarpaqların metamorfozu**

Yarpaq da xarici şəraitdən asılı olaraq bir şəkildən başqa şəklə düşə bilər ki, buna yarpağın metamorfozu deyilir. Yarpaq metamorfoziya uğradıqda onun ya hamısı, ya da bir hissəsi şəklini dəyişir. Bir çox bitkilərdə, qanqallarda, zirincedə, qaratikanda, azyarpaq güllücədə, dəvətikanında, hoşəratçeyən bitkilərdə yarpağın funksional vəzifəsi dəyişdikdə o öz şəklini dəyişir.

Bir sıra bitkilərdə yarpağın bir hissəsi – zirincedə və ya hamısı – maldililərdə tikana çevrilir. Bəzilərində isə yarpaqların

kənarına və ya ucuna çatmış damarları tikan kimi çıxıntı əmələ gətirir. Məsələn, qanqallarda olduğu kimi, qaratikanda, ağ akasiyada yarpaq allığı tikana çevrilmişdir. Ümumiyyətlə, bitki hissələrinin tikana çevriləməsi bitkilərin az su buxarlandırması və heyvanlardan mühafizə olunması üçün uyğunlaşma vasitəsidir.

Bəsət yarpaqlarda yarpağın bütün hissələri və ya mürəkkəb yarpaqlarda yarpaqcıqların bir qismi, ya da yarpaq allığıları bigciqlara çevirilir. Məsələn, noxudda mürəkkəb yarpağın bir hissəsi, az yarpaq güllücədə yarpağın bütün ayası, mərəvcədə yarpaq allığı bigciqlara çevirilir.

Australiya akasiyalarından bir çoxunda yarpaq ayası inkişaf etmir, ya da inkişaf etsə də saplaq genolərək onu sıxışdırır və aya şəklini alır ki, buna fillodiya deyilir.

Bitkilərdəki metamorfozun bitkini əhatə edən mühitlə sıx əlaqəsi vardır. Bu bitkilərin inkişaf yolunu izləmək də böyük əhəmiyyətə malikdir.

Metamorfoz hadisəsi müxtəlif bitkilərdə müxtəlif cür getmişdir. Məsələn, şoranlıqda bitən öldürgənin yarpaqları qın şəklini almışdır. Bunun səbəbi bitkinin torpaqdan suyu çətin almasıdır. Bunu həmçinin dəvətikanı bitkisi haqqında da demək olar.

### Həşərat yeyən bitkilərin yarpağı

Həşərat yeyən bitkilərin yarpaqlarındaki metamorfoz təkamül nəticəsində sonradan meydana çıxmış xüsusiyyət olub, onlar maraqlı bioloji qrup bitkilərdir. Bu xüsusiyyət müxtəlif fəsilərə aid 450 növ bitkiyə aiddir. Bunların yarpaqları həşəratı tutmaq və ondan lazım olan qida maddələrini çəkmək üçün uyğunlaşmaya malik olmaqla sərbəst yaşamaq imkanını saxlamışdır.

Şehduran bitkisinin yarpaqlarının tükcəoxşar çıxıntısının ucunda yoğunlaşmış başçıq vardır, onun da ətrafında yapışqanlı parlaq maye olur. Həşərat həmin mayeyə yapışır və tükcükler onun üzərinə əyilir və zülalı həll edən maddə buraxırlar, həşərat olur və şirənin təsiri nəticəsində həll olmuş zülal bitki tərəfindən sorulur. Tükcükler qalxdıqdan sonra həşəratın həll olmayan hissəsi atılır.


Həşəratyeyən bitkilərdən biri də qovuqca bitkisidir. O respublikamızın durğun sularında, göllərdə yayılmış su bitkisidir. Bu bitkinin su içərisində incə tük şəkilli yarpaqları və onun üzərində çoxlu qovuqları olur. Bu qovuqlar suda olan bir çox cüçüləri tutmaq üçündür. Qovuqların içəriyə tərəf açılan qapaqları vardır. Bu hissəyə tükcüklər toxunduqda qovuq udqunmağa oxşar hərəkət edir və ağızçığı sonra qapanır. Cücü burada çürüyür və üzvi maddələr bitki tərəfindən sorulur.

Həşəratyeyən bitkilərdən çibintutan maraqlıdır. Bunun iki tay qapağı vardır. Bu qapaqların kənarı açıqdır. Həşərat bura düşdükdə qapaqlar qapanır və cüçülərin həll olunmuş hissəsi sorulduğdan sonra yarpaq ayasını açır.

Həşəratyeyən bitkilərin başqa bir növü küpəli bitkidir. Küpəli bitkilərdə yarpağın ayrı-ayrı hissələri müxtəlif vəzifə daşıyır. Yarpağın aşağı hissəsi genəlmış və yaşıł olub assimilyasiya üçündür. Yarpağın yuxarı hissəsi qapalı küpə şəkillidir və həşəratı tutmaq üçün tələ vəzifəsini görür. Həşərat küpənin sürüşkən divarı ilə ora düşür və qapaq bağlanır. Bu zaman həşəratın üzərinə xüsusi maddə ifraz olunur. Həşəratın həll olan hissəsi bitki tərəfindən sorulur və istifadə olunur. Küpəli bitkiler Asyanın tropik meşələrində yaşayan Lian və ya epifit bitkiləridir. Həşərat yeyən bitkilər üzvi maddələr də hazırlayırlar (şək. 60,61).



Şəkil 60. Küpəli bitki



Şəkil 61. Qovuqca bitkisi  
1-ümumi görünüşü, 2-qovuğun kəsiyi, 3-tükçüklər

## BİTKİLƏRDƏ ÇOXALMA

Çoxalma canlılarda əsas bioloji xüsusiyyətdir. Çoxalmada organizmlərin fərdi inkişafları (ontogenezləri) onların əedadları ilə (filogenezləri ilə) sıx surətdə əlaqədardır. Çoxalma nəticəsinin fəndlərin miqdarı artır və növün yaşamasının davamını təmin edir. Lakin bəzi bitkilər ömürlərində yalnız bir dəfə çoxalır, bəziləri isə uzun müddət çoxalmada davamlıdır. Məsələn, birillik bitkilər bir dəfə toxum omələ götirməklə yaşayış dövrünü başa çatdıraraq, bir fərd kimi tələf olur, bir növ kimi bunun yaşayışını sonrakı nəsillər davam etdirir. İkillik bitkidə meyvə ikinci il əmələ gəlir və bitki tələf olur. Çoxillik bitkilər tama tələf olmur. Məsələn, ağac və kollarda, çoxillik otlarda olduğu kimi.

Meyvə əmələ gətirmələri cəhətdən bitkiləri iki yero bölmək olar: Monokarplar və polikarplar.

**Monokarplar.** Elə bitkilərə deyilir ki, yaşadıqları bütün müddət ərzində yalnız bir dəfə meyvə əmələ gətirib tələf olsun. Buraya bütün bitkilər və nadir hallarda çoxillik bitkilər daxildir. Axırınclara lıflı yükka, aqava və bəzi bambuq növləri misal ola bilər.

**Polikarp bitkilər.** Elə çoxillik bitkilərə deyilir ki, onlar bütün yaşayış müddəti dəfələrlə çiçəkləyib meyvə versin. Buraya ağac və kol bitkiləri, çoxillik otlar aiddir.

Bitkilərdə beş cür çoxalma vardır. Vegetativ, qeyri-cinsi, cinsi çoxalma, toxumla və cinsi hüceyrələrin iştirakı olmadan əmələ gələn toxumla çoxalma (apomiks's).

**Vegetativ çoxalma.** Elə çoxalma növünə deyilir ki, bitkinin hər hansı orqanından ayrılmış hissə bitərək tamamilə müstəqil yaşaya bilsin. Məsələn, gövdənin yarpağın, kökün bir hissəsindən böyüsün və inkişaf etsin. Bitkilərdə hər hansı bir hissəni bərpa etmək qabiliyyətinə regenerasiya deyilir. Bitkilərdə geniş yayılmış bu xüsusiyyət vegetativ çoxalmanın əsasını təşkil edir. Bir çox bitkilər məs., söyüd, tənək (üzüm), ciyolək vegetativ üsulla çoxalır.

**Qeyri-cinsi çoxalma.** Başlıca olaraq ibtidai bitkilərdə sporlar və zoosporlar vasitəsilə olur. Spor və zoospor tək hüceyrəlidir. Zoospor su mühitində yaşadığına görə hərəkət üçün bir və iki, bəzən çox qamçısı olur. Spor isə qamçısı olmadıqdan aktiv hərəkət edə bilmir. Bu quru mühitdə olur. Zoosporda həmçinin bəzən xromotofor (xlorofil və ya başqa piqmentlər) olur. Sporlar bitkilərin fərdi inkişafının müəyyən dövründə əmələ gəlir. Ali bitkilərdən ayrılib əlverişli şəraiti düşdükdə cüccərib həmin bitki növünün başlangıcını verir.

**Cinsi çoxalma.** Eyni növ orqanizmdən ayrılmış və fizioloji cəhətdən müxtəlif xassəli iki hüceyrənin və ya hüceyrə hissəsinin mövtəviyatlarının bir-birini assimilyasiya etməsi nticəsində meydana çıxan hüceyrə vasitəsilə olur. Bu hüceyrələrin bəzisi fizioloji erkək, digəri dişi xüsusiyyəti daşıyıb, haməta adlanır.

Hissolərin qarşılıqlı assimiliyasiyasından əmələ gələn, mayalanmış hüceyro ziqota adlanır.

### Vegetativ çoxalma

Vegetativ çoxalma öz növbəsində 2 yerə: təbii vegetativ çoxalmaya və insanlar tərəfindən həyata keçilən sünə vegetativ çoxalmaya ayrılır.

Ümumiyyətlə, vegetativ çoxalma bitkilərdə geniş yayılan regenerasiya qanununa, yəni itirilmiş orqanların, yaxud hissələrin, ümumiyyətlə bütün bitki bədəninin bərpa olunması qabiliyyətinə əsaslanır.

Bitkilərin, bədənlərində differensasiya getməyən aşağı qruplarında regenerasiya qabiliyyəti daha çoxdur. Məsələn, mamırların əksəriyyətində hər hansı bir hüceyrə yeni bitki əmələ gətirmək qabiliyyətinə malikdir.

Toxum verən bitkilərin çoxunun bədəni xüsusən kök, yeraltı və yerüstü zoqlar (yarpaqdan əlavə) yeni bitki əmələ gətirmək qabiliyyətinə malikdirlər. Bu zaman çox nadir hallarda yeni əmələ gəlmə zədələnmiş yerlərdən baş verir. Çox zaman isə yaranma başlangıç halında olan orqanın böyüməsinə səbəb olur.

Birhüceyrolu bitkilərdə hüceyrənin bölünməsini də vegetativ çoxalma adlandırmak olar. Çox hüceyrləri və hüceyrə quruluşu olmayan yosunlarda, göbələklərdə, şibyələrdə çox zaman vegetativ çoxalma baş verir, bu əsasən bitki bədənində ayrılmış hər hansı bir hissənin hesabına baş verir. Göbələklərin, mamırların, plantaların, selaginellaların bədəninin köhnə hissəsi ölü və ya çürüyür, nisbətən cavan hissəsi formallaşaraq yeni, sərbəst bitki olur. Qızılarda və qatırquyuğularда yeni bitkinin əmələ gəlməsi bu yolla baş verir. Bundan əlavə yuxarıda qeyd olunan bitkilərin bəzilərində vegetativ çoxalma yarpaqlarda əmələ gələnə və əlavə tumurcuqlar hesabına baş verir. Bu zam murcuqlar ana bitkidən ayrılaraq cürcərir və yeni təlangıç verir.

Toxumlu bitkilər içərisində ancaq birilliklə bii şəraitdə vegetativ yolla çoxalmırlar. Çox illi-

mək olar ki, hamısı, çoxlu ağac və kol bitkiləri təbii şəraitdə vegetativ çoxalma qabiliyyətinə malikdirlər.

Təbii şəraitdə toxumlu bitkilər də kökümsov kimilərlə, yerüstü sürünen və kökverən zoğlarla, soğanaqla, köklərdə olan əlavə tumurcuqlarla çoxalma geniş yayılmışdır.

Yerüstü sürünen zoğlarla çoxalma – yerüstü dik duran gövdə ilə kökümsov gövdə arasında ekoloji keçid təşkil edir. Yer üzərinə sərilərək bu gövdələr düyünlərdən əlavə köklər və oradan da yarpaqların qoltuğundan dik qalxan yarpağın gövdələri əmələ gətirən tumurcuqlar əmələ gətirirlər. Sürünen gövdələrdə bugum araları çürüyüb tələf olur və ana bitki ilə əlaqə kəsilir. Beləliklə, çiyələk, çayır, qaytarma, sürünen qurdboğan və başqaları vegetativ çoxalırlar (Şək.62).



Şəkil 62. Çiyələyin sürünen yerüstü zoğlarla vegetativ çoxalması

Belə sürünen gövdənin uzunluğu ayrı-ayrı bitkilərdə 4 sm-dən 1,5 m qədər olur. Çiyələk bitkisində bir bitkidən 2 ildə geniş sahə tutan 200 bitki əmələ gələ bilir.

Kökümsov gövdə ilə əksər çoxillik otlar vegetativ çoxalırlar. Qısa kökümsov gövdələrdə tumurcuqlar yaxınlaşır, ona görə də qısalmış yerüstü gövdə əmələ gəlir. Uzunsov kökümsov gövdələrdə tumurcuqlar yaxınlaşdır və bundan əmələ gələn gövdələr də uzun olur. Belə kökümsov gövdələr hər tərəfə genişlənərək qısa vaxtda geniş sahəni tuturlar.

Kökümsov gövdələrin illik artımı ayrı-ayrı bitkilərdə əlif olur. Məsələn boymadərən, çöl qatırquyuğunda 10 – 15

sm, sürünen ayrıqda 25 – 30 sm, çayırda 45 – 50 sm, bəzilərində 1 m-dən artıq olur.

Kökümsovla çoxalma nəticəsində bizim çəmənlərin növ tərkibi biçilmə zamanı demək olar ki, dəyişmir. Bəzilərini, xüsən sürünen ayrıqı torpaqdan dərtib çıxarmaq belə çətin olur.

Soğanaqlı ot bitkilərinin çoxu xüsən birləpəlilərin süsən-çiçəklilər, nərgizçiçəklilər, zambaqcıçəklilər fəsilələrinin nümayəndələri – soğan, sarımsaq, zəfəran, xoruzgülü, nərgiz, süsən, qarğı soğanı və s., taxillardan soğanaqlı qırtıcı (*Poa bulbosa*, *V. Vivipara*) soğanaqla çoxalır. Bəzi bitkilər soğanaqla intensiv çoxaldıqlarına görə çiçək əmələ gətirmirlər.

Hesablamlışlar ki, ölkəmizin qaratorpaq zonasında – *Allium rotundum* 1 h sahədə 400 – 600 kq soğanaq verir. Biz isə bu qədər sahəyə 90 – 100 kq buğda əkirik.

**Yumru gövdə.** İstər yeraltı və istər yerüstü gövdə kök və gövdə mənşəli olub, vegetativ çoxalmada iştirak edir.

**Vegetativ çoxalma.** Əlavə tumurcuqlardan əmələ gelən kök bıcləri ilə çoxalma daha çox yayılmışdır. Belə kök bıclərini çoxlu bitkilər əmələ gətirir.

Bir çox bitkilərdə yarpaqların qoltuğunda və kənarlarında çiçək əvəzinə yarpaqlı zoqlar əmələ gəlir və ana bitkidən düşərək kök əmələ gətirir və sərbəst bitkiyə çevrilir. Belə bitkiləri diri doğan bitkilər adlandırırlar. Belə bitkilərə briofillunu, soğanaqlı qırtıcı, daş sindiran və dovşan kələmi fəsilələrinin bəzi nümayəndələrini misal göstərmək olar.

Bir çox su bitkilərində xüsən su üzərində üzən və suya batan növlərdə gövdənin təpəsində, yaxud xüsusi yan zoqlarında qışlayan tumurcuqlar əmələ gəlir. Bu tumurcuqlar nişasta ilə dolduğuna görə ana bitki ilə, yaxud ondan ayrı suyun dibinə düşür. Yaz vaxtı hava boşluqları əmələ gəldiyinə görə suyun üzünə çıxır və yeni bitki əmələ gətirir. Qovuqluca, sulələyi və bəzi su çiçəyi növlərinin qışlaması belə keçir.

İnsanların fəaliyyəti ilə əlaqədar olan vegetativ çoxalma şərti olaraq süni vegetativ çoxalma adlanır. Çünkü təbii və süni vegetativ çoxalmalar arasında ciddi sərhəd qoymaq olmaz. Bu çoxalma bitki bədənindən kəsilməklə ayrılmış hər hansı bir hissə

ilə həyata keçirilir. Süni vegetativ çoxalmaya o vaxt ol atırlar ki, becərilən şəraitdə bitki toxum vermir, yaxud az verir, saxlayarkon öz keyfiyyətini itirir.

**Kolların ayrılması ilə çoxalma.** Təbii vegetativ çoxalmaya on yaxın olan kolların ayrılması ilə çoxalmadır. Belə çoxalmanın çoxillik ot bitkilərində novruzgülündə, qazçıçayındə, əsbəçiçəyi, az halda tərəvəz bitkilərində, quzuqlağında, rəvənddə və bir çox kol bitkilərində – moruqda, böyürtkəndə və başqalarında görmək olar. Çoxlu zoğlar əmələ gotiron ot və bozi kol bitkiləri torpaqdan çıxarılb bir-birindən əl ilə, yaxud biçaqla ayrılır və hər biri ayrılıqda torpağa basdırılır.


**Kök bicləri ilə çoxalma.** Kolların ayrılması ilə çoxalmaya yaxın çoxalmadır. Əsas forq odur ki, ana bitkidən ayrılan qız bitki torpaqdan çıxarılmır. Bu üsul əlavə tumurcuq əmələ gotirən və kök bicləri verən bitkilərdə tətbiq edilir. Əmələ gələn kök pöhrələri qırılıb, yeni yero basdırılır. Bu yolla moruğu, böyürtkəni, gavalını, albalını, çay tikanını, meşə gilasını çoxaldırlar. Bu üsulla həmçinin ciyələk çoxaldılır. Sürünən zoğlarda əmələ golən cavan bitkilər ana bitkidən ayrılır və yeni yero okılır.

**Basdırma qələm (firqəndə) ilə çoxalma.** Əgər kök bicləri ilə çoxalma zamanı ana bitki heç bir müdaxilə olmadan kök verirsə, basdırma qələmlə çoxalma zamanı onu bu işə vadər və ya möcbur edirlər. Bitki budağını qövsvari əyib, torpağa basdırırlar, bu şərtlə ki, budağın ucu torpaqdan xaricdə qalsın.

Bitkinin torpağa basdırılmış budağından köklər əmələ gəlir və onu ana bitkidən ayırb başqa yero əkirlər. Bəzən torpağa basdırılmış budağı kök vermə ilə əlaqədar olaraq bir neçə yero ayıırlar və hərəsini ayrı-ayrı əkirlər (şək.63).

Şəkil 63. Ağacların əyib basdırma üsulu ilə çoxaldılması

Bir sıra bitkilərdə, o cümlədən sitrus bitkilərində, limonda, narində, portagalda budaqları içərisində torpaq olan dibçəklərdən keçirlər və budağın o hissəsini bir qədər kəsirlər, kök verdikdən sonra, o hissəni ana bitkidən ayırib sərbəst əkirlər (şək.64).



Şəkil 64. Ağacların içərisində torpaq olan dibçəkdən keçirmə

Ümumiyyətlə, qələmlə çoxalmanın rus alçasında, tutda, fındıqda, üzümde, söyüdgülündə, böyükəndə, ot bitkilərindən qərənfildə, otaq bitkilərindən fikusda görmək mümkündür.

**Çilik ilə çoxaltma.** Çilik bitkidən ayrılmış hər hansı bir hissə olub, vegetativ çoxalma üçün nəzərdə tutulur. Gövdə, yarpaq və kök çilikləri vardır. Lakin çilik dedikdə gövdə çilikləri nəzərdə tutulur. Bunlar da ağaclardan və otlardan ayrılanlar olurlar. Qış və yaz çilikləri vardır. Qış çilikləri bitkidə qışda kəsilir və əkilənə qədər böyürü üstə torpaqda yaxud qumda zirzəmilərdə və ya xüsusi yerlərdə saxlanılır. Yaz çilikləri bitkidə yazda ayrılır, bitki bu zaman yarpaqlı və bəzən də çiçəkli olur. Bu zaman bitkidən çilik ayrıklärən ana bitkiyə yara vurulmuş olur, belə olduqda, ana bitki bir müddət bu yaranı saqlatmaqla məşğul olur. Ona görə də bitkidən çiliyi qışda kəsmək daha məqsədə uyğundur.

Çiliyin torpağa basdırılmış hissəsindən əlavə köklər əmələ gəlir. Bəzi bitkilərdə bu kənar köklər bir neçə günə (söyüd, qoqvaq, tradeskansiya), bir həftəyə, yaxud bir aya əmələ gəlir. Çilik-

ləri əvvəl xüsusi xəndəklərə, ləklərə və bəzən də bir dəfəlik öz yerinə əkirlər.

Gövdə çilikləri ilə çoxalmanın çoxlu dekorativ çoxillik otlar- da, dərman və texniki bitkilərdə, bəzi ağac cinslərində (qızılıgül- də, üzümde, söyüddə, qovaqda, rus üzümündə), xrizantemada, tərxunda, nanədə, bir sıra tərəvəz bitkilərində (pomidorda, xiyar- da, qovunda, badımcanda, istiotda) tətbiq edirlər.

Son illər bir sıra çətin əlavə kök verən bitkilərdə boy maddə- lərinin köməyi ilə, bu prosesi sürətləndirmək mümkün olmuşdur.

Bir sıra kökümsovlu bitkilər, o cümlədən irislər, flokuslar tumurcuğu olan kökümsov gövdə hissələri ilə çoxalırlar.

Kök çilikləri ilə o bitkiləri çoxaldırlar ki, onlar köklərdən tez bir zamanda əlavə kök vermək qabiliyyətinə malikdir. Belə bitkilərə itburnu, xardal, böyürtkənin bəzi növləri, gavalı və başqaları aiddir. Yarpaq çilikləri ilə çoxalma bitkilərə beqoniyalar, otaq fikusu, ətirşah, əzvay, pərpətöyü, pomidor və başqaları aiddir. Belə bitkilərin yarpaqlarını suda, yaxud rütubətli qumda saxlayırlar.

## Qütbülük

Çiliklə çoxalmada bütün bitkilərə xas olan qütbülük qanu- nu - morfoloji təpənin, onun qайдə hissəsinin eksinə olması xüsusiyyəti meydana çıxır. Gövdə çilikləri bir qayda olaraq morfoloji təpə hissədən zoğ, aşağı hissədən kök əmələ gətirirlər. Gövdə çilikləri bir qayda olaraq morfoloji yuxarı uclarından - çiliyin yu- xarı ucuna yaxın sahədən - kökün böyümə nöqtəsindən uzaq ye- rindən kök əmələ gətirirlər. Əgər tez kök verən bitkiləri söyüdü rütubətli atmosferdə morfoloji yuxarı ucu ilə aşağı assaq, o yenə də morfoloji yuxarı ucdnan gövdə, aşağı ucdnan isə müsbət geotropizmə malik, aşağı qaçan kök verəcəkdir (şək.65).

Əgər belə çilikləri daha xırda hissələrə bölsək belə, orada da belə qütblüyü müşahidə etmək mümkün olacaqdır. Bəzi hüceyrələrdə belə qütblüyü müşahidə etmək mümkün olmuşdur. İbtidai bitkilərin çox hüceyrəli və hüceyrə quruluşu olmayanlarında (biotus, kaulerpa yosunları və başqaları) qütbülük vardır.

Bəzi hallarda bir tərəfli işıq salmaqla qütbülüyü dəyişmək olur və bununla da onun xarici mühitdən asılı olmasını sübut etmək olur. Müxtəlif kimyəvi boy maddələrinin köməyi ilə söyüdün yuxarı – gövdə sahəsindən kök almaq mümkün olmuşdur.



Şəkil 65. İki söyüd ciliyinin rütubətli şəraitda  
asulmaqla cüccərilməsi  
1-normal vəziyyətdə  
2-çevrilmiş vəziyyətdə

### Calaq

Üzərində bir və ya bir neçə tumurcuq olan canlı bitki hissəsinin, kökü torpaqda olan başqa bir bitkiyə köçürülməsi, hansı ki, birinci onunla birləşir. Bunu calaq, yaxud transplantasiya adlandırırlar. Burada köçürürlən qələm, onun köçürüldüyünü isə kötük adlanır.

Calaq ali bitkilərdən başqa tallomlu ibtidai bitkilərdə də mümkündür. Calaqda məqsəd bitkilərin fəndlərinin sayının artması deyil, onun növ və sortunun keyfiyyətcə yaxşılaşdırılması üçündür (şək.66).

Calaq əsasən çilik və biclərlə çoxalmayan toxumla çoxalmada ana bitkiyə oxşayan sortlar verən meyvə bitkilərində, bağçılıqda tətbiq edilir.

Təcrübədə yüzlərlə calaq üsulları işlənib hazırlanmışdır.

Calaqçılıqda bitkidən üzərində bir neçə tumurcuğu olan zoğ kəsilir ki, buna qələm deyilir. Gövdənin üzərində bir tumurcuğu olan qabığı oduncaq hissə ilə birlikdə kəsilib götürülür ki, buna gözcük deyilir. Bunların hər ikisi kötüklə eyni qaydada birləşir. Əgər calaq qələmlə edilirsə, buna qələm calağı, gözcüklə edilirsə, buna göz calağı deyilir.

Ağac bitkilərində calağı bir qayda olaraq payızda, birillik zoğlardan götürülmüş qələmlə edirlər. Qələmi soyuq yerdə saxlayırlar ki, tumurcuq oyanmasın, yaxud kötüyə nisbətən gec oyansın. Ot bitkilərində calağı yayda edirlər.

Calaq növlərindən biri də çəp calaqdır. Eyni yoğunluqda olan qələmlə kötüyün calağıdır. Bu zaman kötüklə qələm müvafiq surətdə çəpinə kəsilir. Hər ikisinin hamar səthi üst-üstə qoyulub, xüsusi bağ yapışqanı ilə sıx bağlanıb yapışdırılır.

Çəp calaq zamanı çalışmaq lazımdır ki, kötüklə qələmin kambiya təbəqələri üst-üstə düşsün. Əgər kötük qələmdən yoğundursa, onda qələmi yandan qoyma, yaxud qabiq altı yarma calaq edirlər. Calaq etmədə də qütbülük qanununu gözləmək lazımdır.

**Göz calaq.** Bu zaman kötüyün qabığı «T» şəklində kəsilir. Peyvənd zoğlardan qabıqla götürülmüş tumurcuq həmin «T» şəklində kəsilmiş qabığın içərisinə yerləşdirilib bağlanır. Calaqlar içərisində göz calağı ən əlverişlidir, çünki texniki cəhətdən tez başa gəlir, bitki az yaralanır və kötüklə tez bitişir.

Calaqda ana bitkinin və ona calaq olunan qələmin fərdi xüsusiyyətlərindən çox şey asılıdır. Qələmi gözcüyü tam sağlam bitkilərdən götürməli və sistematik qohumluqlarını, yaşlarını nəzərə almaq lazımdır. Növlər arasında calaq çox asandır, cinslər arasında nisbətən çətin, fəsilələr arasında isə lap çətindir. Son zamanlar fəsilələr arasında calaq etmək mümkün olmuşdur. Məsələn, yovşanın (mürəkkəbçiçəklilər fəsiləsi) pomidorla (badımcançıçəklilər fəsiləsi) calaq edilmesi mümkün olmuşdur.

Əgər çilik ilə vegetativ çoxalma baş tutmursa, onda transplantasiya tətbiq edirlər. Transplantasiya ilə nəinki vegetativ ço-

xalma mümkündür, həmçinin onları daha şimal rayonlarına köçürmək mümkündür.

Calaq, bitkilərdə vegetativ çoxalma zamanı tez kök verən bitkilərdə tətbiq edilir. Bundan başqa calaqdan məqsəd məhsuldarlığı artırmaq, bitkinin soyuğa davamlılığını yüksəltmək, çarparaz, çarparaz tozlanmamı asanlaşdırmaq, bəzək məqsədilə və s.-dir.

Calagın baş tutmasının sistematik qohumluq cəhətindən başqa, həmçinin keçirilmə müddətinin, keçirilmə texnikasının (calağı aparanın) da əhəmiyyəti vardır. Təcrübə göstərir ki, calag o zaman yaxşı baş tutur ki, calag olunanlar zoğun müxtəlif sahələrində götürülür.



Şəkil 66. Calagın müxtəlif üsulları:  
1-2-üstənlən qoyma üsulu ilə calag; 3-yarma üsulu ilə calag; 4-göz calag

Calagın baş tutmasının ən mühüm cəhətlərindən biri qohumluq münasibətidir. Calag o zaman yaxşı baş tutur ki, o eyni növə, yaxud o növə yaxın cinsə mənsubdur. Müxtəlif cinslərə məxsus olan komponentlər, məsələn albali qaysı ilə çətin calag olunur, baxmayaraq ki, eyni yarımfəsiləyə – gavalıkimilərə, eyni fəsiləyə – gülçiçəklilər fəsiləsinə aiddir. Lakin təcrübədə müxtəlif fəsilələr arasında calagın baş tutması mümkün olmuşdur. Məsələn, mürəkkəbçiçəklilərdən olan yovşanla, badımcançıçəklilər fəsiləsinə aid olan pomidor arasındaki calag, limonla armud arasındakı calag.

Əgər vegetativ çoxalma çiliklə baş tutmursa, kənd təsərrüfat təcrübəsində transplantasiyadan istifadə edirlər.

Transplantasiya metodu ilə nəinki qiymətli sortları calaq edirlər, həmçinin növlərin daha şimal rayonlarına köçürülməsi mümkün olur. Bu sahədə görkəmli alim və bağban İ.B.Miçurinin xidmətləri daha böyük olmuşdur. Transplantasiya metodu ilə əsl vegetativ hibrid almaq mümkündür.

Calaq əsasən asan kök verə bilən bitkilərdə vegetativ çoxalmada tətbiq edilir. Bundan əsas məqsəd bu və ya digər növün bioloji xüsusiyyətini yaxşılaşdırmaq, həmçinin meyvəsinin bu və ya digər xüsusiyyətini, soyuğa davamlılığını, çarpez tozlanmasını, müxtəlif bəzək effektliyi yaratmaq, sınmış budaqları bərpa etmək və s.

## Xmerlər

Bəzən calaq vaxtı calaqaltı və calaq üstünün hər ikisinin xüsusiyyətini daşıyan toxumaların yerləşməsi zamanı bəzən bu və ya digər komponentin üstünlüyü hiss olunan orqanizmlərin əmələ gəlməsi ilə yanaşı bir bitkidə hər iki komponentin xüsusiyyətini kəskin əks etdirən, bir hissədə bir bitkinin, o biri hissədə digər bitkinin xüsusiyyətini əks etdirənlər də əmələ gəlir. Belə orqanizmləri xmerlər adlandırırlar.

Xmerləri almaq üçün yarma calaq üsulundan istifadə edilir. Calaqüstü, calaqaltına paz şəklində yerləşdirilir. Birloşmədən sonra calaqüstü birləşən yerdən elə kəsilir ki, calaqaltında calaqüstüün bir hissəsi qalmış olsun. Əmələ gələn böyümə nöqtəsində toxumaların bir hissəsi calaqaltının, bir hissəsi də calaqüstüün olur. Bura əlavə tumurcuq qoyurlar və bundan xmerlər əmələ gəlir.

Xmerlər – calaq zamanı tez-tez əmələ gələn bu cür orqanizmlər hələ XVII əsrдə botaniklərə məlum idi. O vaxtlar Ç.Darvin, K.A.Timiryazev xmerləri də hibrid kimi qəbul etmişlər. Lakin sonrakı əsrlərdə xüsusən XX əsrдə xmerlərin anatomiq və sitoloji tədqiqatı göstərdi ki, onlarda hər iki komponent öz xüsusiyyətini saxlayır. Ona görə də xmerlər əmələ gəlmələrinə görə tamamilə fərqlənirlər və onları heç zaman hibridlər adlandırmaq olmaz. Təbiətdə çox zaman insanın fəaliyyəti olmadan

xmerlər əmələ gəlir. Belə xmerlər böyümə nöqtəsində hüceyrənin bir hissəsinin dəyişməsi nəticəsində əmələ gəlir. Bu zaman hüceyrədə bir hissədə xlorofillinitməsi baş verir və eyni bitkidə yaşıl yarpaqlarla yanaşı ağ, yaxud sarı-yaşıl dekorativ yarpaqlar əmələ gəlir.

### **Qeyri – cinsi çoxalma**

Bəzi ibtidai qrup bitkilərdə, ali bitkilərin aşağı inkişaf mər-iələsində olan qruplarında: mamırlarda, plaunlarda, qızılarda, qatırquyuqlarda zoospor və sporla çoxalma müşahidə edilir. Bu qrup bitkilərdə zoospor və sporla çoxalma qeyri-cinsi çoxalma idlanır.

Zoospor və sporlar bir hüceyrəli olub, diploid xromosomlu hüceyrəli organizmlərdən əmələ gəlir və başqa bir hüceyrə ilə ʃərşılıqlı assimilyasiya edilmədən əlverişli şəraitdə inkişaf edərək, müvafiq bitki əmələ gətirə bilir.

Təbiətdə çoxlu yabanı və mədəni bitkilər məlumdur ki, onar cinsi yolla çoxalmadan vegetativ yolla çoxalmaqla, öz nəsilləini artırırlar. Məsələn, yabanı bitkilərdən qamış, mədəni bitki-ərdən üzüm, kartof və başqaları buna xarakter misal ola bilər. Qeyd etmək lazımdır ki, bitkilərin çox əksəriyyəti, həm cinsi, həm də qeyri-cinsi yolla çoxalır.

Sporlar plaunlarda, qatırquyuqlularda, qızılarda vegetasiyanın müyyən dövründə əmələ gəlir. Əlverişli şəraitə düşdükdə nüstəqil inkişaf edərək, bitkiyə çevirilir. Bakteriyalarda isə onun əmələ gəlmə yolu başqa cürdür. Şərait əlverişli olmadıqda bakteriya məhv olmasın deyə spor halına keçir, onun bütün möhtəyyatı bir yumaq halına keçir, xaricdən bərk qabıqla örtülür. Bu ür sporlar çoxalmaq üçün deyil, xarici mühitə uyğunlaşmaq və əsl qoruyub saxlamaq məqsədini güdürlər. Bakteriyaların çoxalması isə sadə bölünmə yolu ilə gedir. İbtidai organizmlərdən olan öbələklərdən su mühiti ilə əlaqəsi olmayan növlərində də sporlar əmələ gəlir, onlar küləklə ətraf mühitə yayılır və beləliklə, öbələklərin qeyri-cinsi çoxalması baş verir.

Yosunların bir və çoxhüceyrəli növlərinin əksəriyyətində, göbələklərin su mühiti ilə əlaqəsi olanlarda qeyri-cinsi çoxalma zoospor vasitəsi ilə gedir. Birhüceyrəli yosunlarda zoospor əmələ gəlməsinə bütün möhtəviyyatı sərf olunur. Çoxhüceyrəlilərdə isə zoosporlar bəzi hüceyrələrin möhtəviyyatının parçalanması nəticəsində əmələ gəlir və hüceyrələrə zoosporangiya deyilir. Zoo sporangiyada əmələ gələn zoosporların xüsusi qamçıları olur və bunların hər biri xüsusi hüceyrələdir. Zoospor su mühitində aktiv hərəkət edərək, əlverişli mühit tapdıqda ora yanaşır və qamçılarını itirirlər. Bu zaman onun üzəri qalın qabıqla örtülür və sonralar cürcərərək yeni yosun əmələ gətirir.

### Cinsi çoxalma. Nüvəfazaların dəyişilməsi

Əvvəlki iki çoxalmaya nisbətən cinsi çoxalmanın bir sıra üstünlükləri vardır.

Cinsi çoxalma zamanı ən çox nəsil əmələ gəlir, yayılma imkanı daha çox olur, bitkilər daha uzaq məsafələrə yayılırlar, yeni şəraitə düşmüş toxum yeni formaları seçməyə imkan verir, bu və ya digər növə təbii şəraitin təsiri daha çox müşahidə olunur.

Cinsi çoxalma zamanı həyat yenidən başlayır, yaş xüsusiyyətləri nəslə verilir. Cinsi çoxalma zamanı müxtəlif xüsusiyyətlər və xarakterli ata və ana əlamətləri yeni nəsildə birləşir. Genetik cəhətcə müxtəlif cinsi nəsillərin birləşməsi nəticəsində daha yüksək həyat qabiliyyətinə malik olan orqanizmlər əmələ gəlir. Toxumdan əmələ gələn orqanizmlər yeni şəraitə daha tə uyğunlaşır.

Bitkilərin istər aşağı, istərsə də yüksək inkişaf dərəcəsində olanların çox əksəriyyətində vegetasiyanın müəyyən dövründə daxili fizioloji xüsusiyyətləri uyğun gəlməyən erkək və dişi cins hametalar əmələ gəlir. Bu hametaların bir-birini assimlə etməsir dən ziqota əmələ gəlir, ziqota da öz növbəsində cürcərərək, yetir bir orqanizmin başlanğıcını verir ki, buna cinsi çoxalma deyilir. Hametalar təklikdə spor və zoosporlar kimi müstəqil inkişaf edir.

rək, bitki orqanizmini əmələ gətirə bilməz; cinsi nüvələrin assimiliyasıyası zamanı xromosomlar assimilə olunmur, onlarda ancaq kopulyasiya nüvəsi assimilə olunan zaman ikiqat xromosom sayı ( $2n$ ) əmələ gəlir ki, buna diploid yiğim deyirlər, bunun yarısı olduqda isə haploid yiğim adlanır. Hametlərdə bir qayda olaraq haploid miqdardı cinsi xromosom sayı olur. Hər bir bitki növü müəyyən miqdardı diploid və haploid xromosom sayına malik olur. Haploid xromosom sayından diploid xromosom sayına ancaq mayalanma vaxtı, diploid xromosom sayından haploid xromosom sayına isə keçid, nüvədə reduksion bölünmə vaxtı baş verir.

Yuxarıda qeyd olunan hər iki proses müxtəlif bitkilərdə müxtəlif cür, lakin müəyyən inkişaf fazasında çox ciddi bir qanunuñğunluq formasında keçir. Beləliklə, cinsi çoxalması olan hər bir bitkinin inkişaf mərhələsində biz nüvə fazalarının dəyişilməsini – haploid və diploid yiğim müşahidə edirik haploid sayda xromosomlu olan bitkiləri (mamırları) haploid, diploid sayda olanları (plaun, qızı, qatırquyruğu, çılpaqtoxumlu, örtülütoxumlu) diploid adlandırırlar.

Haploid sayda xromosomu olan bitkiləri haplofitlər, diploid sayda olanları isə diplofitlər də adlandırırlar.


Bitkilər aləminin müxtəlif inkişaf dörcəsində olan qruplarında yosunlarda, mamırlarda; qızılarda, çılpaqtoxumlarda və örtülü toxumlarda cinsi nəsillə qeyri-cinsi nəslin və qeyri-cinsi nəsillə cinsi nəslin növbələşməsi prosesi baş verir. Bu proses cinsi nəslin üstünlüyü olan mamırlarda və qeyri-cinsi nəslin üstünlüyü olan qızılarda daha aydın görünür.

### **Mamırlarda cinsi və qeyri-cinsi çoxalma və nəsillərin növbələşməsi**

Vegetasiyanın müəyyən dövründə yarpaqlı-gövdəli mamırların gövdəsini təpəsində yarpaqlarla əhatə olunmuş-əksər növlərdə, ayrı-ayrı bitkilərdə cinsi orqanlar-erkək-anteridiya və dişiarxeqoniya əmələ gəlir. Anteridiya spermatogen hüceyrələrlə əhatə edilir ki, onun da hər birindən qamçılı bir və ya iki spermatozoid əmələ gəlir.

Arxeqoniya çox hüceyrəli olub, butulka şəklindədir. Onun genəlmış qarınçıq hissəsinin altında yumurta hüceyrəsi ondan üstdə qarınçıq kanal hüceyrəsi, ondan da yuxarıda boğaz hissəsinin boyu uzunu bir sıradə düzülmüş boğaz kanal hüceyrələri olur. Arxeqoniya yetişdikdə kanal hüceyrələri selikləşərək yumurta hüceyrəsinə spermatozoidlər hərəkət etməsi üçün imkan yaradır. Bu vaxtda digər bitkidə və ya gövdəcikdə anteridiya yetişərək ucundan açılır və spermatozoidlər xaricə çıxır. Spermatozoidlərin hərəkət etməsi üçün mütləq su lazımdır. Şəh və yağış suyu prosesin həyata keçməsi üçün kifayətdir. Bu zaman spermatozoidin biri yumurta hüceyrəsinə tərəf hərəkət edib onunla assimilə olunur. Mayalanmış yumurta hüceyrəsi örtükə əhatə olunur və bu zaman bölünməyə başlayır və sporofiti-sporoqoniyani verir. Onun içərisi diploid xromosomlu hüceyrələrə dolu olur ki, bu arxesporiya adlanır. Sonradan arxespordan spor əmələ gəlir. Spor ətrafa tökülrək cücərib protonema verir. Cinsi nəsl olan mamırlarda protencmanın inkişafından ta mayalanmaya qədər olan dövr hametofit nəsl dövrü adlanır. Hametofitin hüceyrələri və onlardan əmələ gələn cinsi hüceyrələr haploid sayılı xromosomludur. Mayalanmadan sonra əmələ gələn sporoqon-ayaqcıqlı qutucuq diploid sayılı xromosomludur və bu dövr mamırlarda qeyri-cinsi nəsl dövrü adlandı (şək.67).

Beləliklə, mamırların inkişaf dövründə biz cinsi və qeyri-cinsi çoxalma növlərinin növbələşdiyini gördük. Mamırların inkişaf dövründə cinsi nəsl-hametofit uzun ömürlü olub, dominantlıq təşkil edir, qeyri-cinsi nəsl dövrü-sporofit isə qısa, müvəqqəti həyata malik olub, bütünlükə hametofitdən asılıdır. Qeyri-cinsi nəsl hametofitin üzərində necə bir parazit, yaxud yarımparazit kimi həyat sürür. Burada nəslin növbələşməsi qapalı dairə üzrə yox, burğu üzrə gedir.



Şəkil 67. Mamırlarda növələşməsi


1-qus kəndiri mamuru; 2-qapaqla örtürülmüş qutucuq-sporoqon; 3-sporoqon-qapaqsız; 4-sporoqonun açılmış vəziyyəti; 5-onun üzərinə kəsiyi; 6-onun cürcərdiyi spor; 7-protenema: a-onun cürcərdiyi spor; b-boy nöqtəsi (tumurcuq).

## **Qıjılarda qeyri-cinsi və cinsi çoxalma və nəsillərin növbələşməsi**

Qıjılarda qeyri-cinsi nəsl qızı özüdür, çünkü vegetasiyanın müəyyən dövründə o, öz üzərində sporları əmələ gətirir. Qıjılar vegetativ orqanları tam formalaşmış bitkilərdir. Yer altında güclü kökümsov gövdəsi, kökü, yerüstündə yarpaqları (yaxud yasti gövdəsi) olur. Qıjıların bədəni diploid xromosomludur. Yarpaqların alt tərəfində damarlar boyu yaxud, yarpaqların kənarı boyu sporangiyalar əmələ gəlir. Sporangiyalar xüsusi yuvalarda oturur ki, bu yuvalara soruslar deyilir. Sorusların üzəri xarici təsirlərdən qorunmaq üçün xüsusi örtüklə, yaxud induziumla örtülür. Sporangiyaların divarı bir təbəqədə olur, daxilində olan möhtəviyyat – arxesporlar, hüceyrələrin nüvəsinin reduksion bölünməsindən sonra çoxlu qara rəngli sporlar əmələ gəlir ki, bu da qızının qeyri-cinsi çoxalmasını təmin edir.

Sporlar sporangiyada yetişdikdən sonra ətrafa yayılır və əlverişli mühitə düşərək cürcərir və ürokşəkilli cürcəti protalı əmələ gətirir. Protalın hüceyrələri haploid xromosomludur. Qızının cinsi-hametofik nəslidir, çünkü onun üzərində cinsi orqanlar anteridiya və arxeqoniya formalaşır. Protal ürəkvəri bir kötüklük boyda olub (2 – 5 mm diametrində), onun torpağa batan alt səthində yalançı köklər-rizoidlər vasitəsilə torpağa bərkisiyir. Protal həmin rizoidlər vasitəsilə torpaqdan su və mineral maddələr alır. Protalın üst səthinin aşağı hissəsində rizoidlərə yaxın sahədə – antirediyalar, bir qədər yuxarıda protalın çökək yerinə yaxın sahədə – arxeqoniyalar yerləşir. Anteridiyalar mikroskopik xırda, girdə, birqat divarlıdır. İçərisində dəstə şəklində qamçılıarı olan spermatozoidlər əmələ golur. Arxeqoniyalar butulka şəklində olub, onun genəlmış hissəsi protalın dərinliyində yerləşir və boğaz hissəsi isə xaricə çıxır. Onun genəlmış hissəsində yumurta hüceyrəsi yerləşir, ondan yuxarıda qarın kanalı, bir qədər yuxarıda isə boğaz hüceyrələri yerləşir. Arxeqoniya yetişən zaman onun kanal hüceyrələrinin ifraz etdiyi sürüşkən maddə, boğaz hissəsində olan deşiklərlə xaricə ifraz olunur. Həqiqi maddə spermatozoidləri özlərinə cəlb edir, onlar arxeqoniyanın içərisinə daxil olur.

yumurta hüceyrəsinə çatır və qarşılıqlı assimilə olunurlar. Mayalanmadan sonra rüseym əmələ gəlir ki, onda xromosomların sayı diploid olur. Mayalanmadan sonra protaldan əsl bitki – qızı inkişaf edir (şək.68, 69).



Şəkil 68. Erkək aya döşəyi (*Dreopteris filix-mas*)  
1- Yekin qızı (sporofit); 2 - yarpağı, bir hissəsi sorusla; 3 - sorusun enində kəsiyi; 4 - açılmış sporangiya


Qızılarda bütün canlılarda olduğu kimi inkişaf dövrü qapalı dairə üzrə yox, burğu üzrə gedir.

Beləliklə, qızılarda da nəsillərin növbələşməsi baş verir; qeyri-cinsi-diploid xromosomlu spor əmələ gətiron sporofit nəsil və cinsi orqanları əmələ gətiron haploid xromosomlu – hametofit nəsil bir-birilə növbələşirlər. Mamırlardan fərqli olaraq qızılarda hər iki nəsil müxtəlifdir. Lakin sporofit – qızı çox güclüdür və dominantlıq təşkil edir. Hametofit – protal isə çox reduksiya olunmuş və qısa ömürlüdür.

Bələ formada qatrquyuqlularda və müxtəlif qızılarda nəsillər növbələşir.

### Çilpaq toxumlu bitkilərdə çoxalma və nəsillərin növbələşməsi

Çilpaq toxumlular bir neçə qrupa bölünür. Bunlardan ən to-kamül etmiş xüsusiyət toxumun əmələ gəlməsidir.



Şekil 69. Qızılarda nösl növbələşməsi. Erkək ayı döşəyi (*Dreopteris filix-mas*).

1-2-cavan protal; 3-yetkin protal; 4-açılmış; 5-açulmuş və urxəqoniya;  
6-açılmamış və 7-açılmış anteridiya; 8-spermatozoid; 9-protaldan amələ gələn  
cavan qılı.

Çılpaq toxumlular içərisində inkişaf nöqtəyi-nəzərincə ən ibtidai qrup saqovniklər hesab olunur. Bunlar iki evli bitkilərdir.


Mikrosporofillər bir bitkidə, makrosporofillər isə başqa bitkidə olur. Qazantı halında tapılan bennetitlərdə qozalar eyni bitki üzərində olub (birevli), təkcinsli və ikicinsli olurlar. İynəyarpaqlı-

larda mikro və meqosprofillər tək-tək yerləşir, lakin eyni bitkinin üzərində olurlar.

Lakin bütün qruplarda cinsi çoxalma və nəsillərin növbələşməsi eyni şəkildə olur.

Çilpaqtoxumlularda qozalar pulcuqlardan ibarətdir. Erkək qozalar – mikrosporofillər toz hüceyrələrini, dişi qozalar – makrosporofil – pulcuğunun qandəsində 2 toxumlu – makrosporu əmələ gətirir. Makrosporongiya əvvəlcə intequmentlə örtülü olur və onun içorisində nutsellus yerləşir (nutsellus toxumluğun mərkəzi hissəsidir). İntequment çilpaqtoxumlularda makrosporongiyənin divar hüceyrələrindən təşkil olunub, yeni təkamül möhsuludur. İntequmentdə nutsellusun ucunda bir yol əmələ gəlir ki, buna toxum yolu yaxud mikropiliya deyilir. Buraya düşən toz hüceyrəsi cüçərərək toz borusu əmələ gətirir. Nutsellusdakı hüceyrələrdən biri arxeospor iki dəfə bölünür və bu zaman xromosom sayında reduksiya gedir. Əmələ gələn 4 hüceyrədən biri güclü inkişaf edir və qalan 3 hüceyrəni sıxışdırır, bu meqospordur. Nutsellusu meqasporongiya adlandırmış olar.

Meqaspor meqasporongiyənin daxilində cüçərir və bu zaman çox hüceyrəli protalı – endospermanı əməl gətirir. Meqaspor – haploid xromosomludur, onu əmələ gətirən meqasporongiya və bütün bitki diploid xromosomludur.




Şəkil 70. Şamda mayalanma prosesinə hazırlıq.

1-erkek qozanın uzununa kəsiyi; 2-3-mikrosporofillin uzununa (2) və enini (3) kəsiyi; 4-tozcuq; 5-6-tozcuğun cürcərməsi; 7-tozcuq borusunun axarı.

Burada meqaspor qeyri-cinsi nəsildən ayrılmayaraq, onun yumurtacığı daxilində qalıb inkişaf edir. Nöticədə çox hüceyrolı mürəkkəb quruluşlu toxumluq əmələ golir (şək.70).

Toxumluq dişi cinsi nəsl hesab olunur və qızılardakı profala oxşayır. Bir müddətdən sonra homin protalin toxum yoluna yaxın yerindən reduksiya edərək arxeqoniyani əmələ götürür. Arxeqoniyada boğaz kanalı, qarın kanalı və yumurta hüceyrələri olur. Burada endosperm (protal) və arxeqoniyalar haploid xromosomlu hüceyrələr olub, cinsi nəсли təşkil edir. Çılpaqtoxumlarda protal-hametofit sərbəst yaşamaq qabiliyyətini itirərək, diploid xromosomlu əsl bitkinin (sporofitin) üzərində parazit halda yaşayır.



Şəkil 71. Küknardan mayalannma prosesini hazırlığı.

1-küknnarin yumurtacığının uuzununu kəsiyi; -yumurtacığın örtüyü; n-nutsellu;  
e-endosperm (protal); aq-Arxeqoniyanın qarını; ab-arxeqoniyanın boyunu;  
n-arxeqoniyanın nüvəsi; 2-yumurtacığın təpəsinin kəsiyi (2-arxeqoniya ilə);  
in-yumurta hüceyrənin nüvəsi; b-vakuol; qk-qarın kanal hüceyrəsi.

Erkək qoza – mikrosporofillərdəki mikrosporongiyalar (onlara toz kisələri də deyilir) erkəkeçik adlanır. Mikrosporongiyalar da toz hüceyrəsi reduksiya yolu ilə əmələ gəlir. Hər toz hüceyrəsi sonra iki hüceyrəyə bölünür. Bu hüceyrələrin biri iri, o birisi xırda olur, xırda hüceyrə öz növbəsində bir neçə dəfə bölünür və ən uedaki anteridiya adlanır. İri hüceyrə isə cüccərərək toz borusunu əmələ götürür. Toz borusunu erkək protalin homolojisi adlandırmaq olar. Toz borusu mikropiliyadan arxeqoniyanın qarın hüceyrələrinə qədər uzanır. Bu zaman toz borusunda generativ hüceyrənin bölünməsi nöticəsində 2 sperm əmələ golir. Spermlər boru

vasitəsi ilə arxeqoniyanın yumurta hüceyrəsinə çatır və onlardan birisi yumurta hüceyrəsi ilə qarşılıqlı assimilə olunur. Əmələ gələn ziqtadan rüseym inkişaf edir.

Mayalanma zamanı mikrosporofildən inkişaf edən toz borusu erkək, meqaspordan əmələ gələn rüseym kisəsi isə dışı protal adlanır.

Toxumun rüseymi endospermin ortasında yerləşir, intekument isə toxum qabığını əmələ gətirir.

Çılpaqtoxumlarda qeyri-cinsi sporofit nəsl bitki özüdür və o, yaxşı inkişaf etmişdir. Mayalanma prosesində əmələ gələn protallar isə hametofit nəsildir. O, sporofit nəsl üzərində parazitlik edir. Beləliklə, biz çılpaqtoxumlarda da nəsillərin növbələşməsini müşahidə edirik. Burada sporofit nəsl çox güclü, uzun ömürlü, hametofit isə zəif və qısa müddətlidir.

### **Örtülütoxumlu bitkilərdə cinsi çoxalma və nəsillərin növbələşməsi**

Örtülütoxumlu bitkiləri çılpaqtoxumlardan fərqləndirən ən mühüm cəhət mayalanma prosesinin örtülü mühitdə dişiciyin daxilində getməsidir. Dişicik örtülü toxumlarda meyvə yarpaqlarının (megosrofillerin) kənarlarının birləşməsi nəticəsində əmələ gəlmişdir və içərisində bir və ya bir neçə toxumluq (megosporiya) olur (şək. 71).

Mayalanmadan sonra çiçəyin yumurtalığı meyvə yanlığına, toxumluq isə toxuma çevrilir. Toxumlar meqasporangiyadan qapalı mühitdə inkişaf etdiyindən bu bitkilərə örtülütoxumlular deyirlər. Örtülütoxumlarda erkəkeiyin (mikrosporfillerin) və dişiciyin (megaspoffillerin) otrafi çiçək yanlığı (uc yarpaqlarla) ilə əhatə olunmuşdur. Mikro və meqasporofillər çiçək yanlığı ilə birlikdə çiçək adlanır. Çiçəkdə cinsi çoxalma getdiyinə görə onu cinsi çoxalma orqanı adlandırırlar, əslində isə o, çoxalmaya kömək edən orqandır.

Ciçəkli bitkilər sporofit nəslin ən güclü inkişaf edən qrupdur. Burada cinsi nəsl olduqca ixtisara düşmüşdür. İkiqat mayalanma prosesində toz borusunun inkişafının (erkək protal),


rüşeym kisəsi nüvəsinin bölünməsi nəticəsində yumurta hüceyrəsinin əmələ gəlməsini (dişi protal) örtülü toxumlu bitkilərdə cinsi nəsl adlandırmaq olar.

Örtülü toxumlarda çicək sporofit nəslin (örtülütoxumlu-nun) inkişafı məhsuludur. Cinsi nəsl isə çicəkdə mayalanma zamanı əmələ gəlir və çox az davam edir. Beləliklə, örtülü toxumlu bitkilərdə nəsillər növbələşir. Sporofit nəsil hametofiti, hametofit də öz növbəsində sporofiti əmələ gotırır.

## ÇİÇƏK

### Onun təyini və hissələri

Örtülütoxumlu bitkilərdə çicəyi qısalmış, budaqlanmayan zoğ adlandırırlar, uc yarpaqların və gövdənin metamorfozundan əmələ golmuşdır. Cinsi çoxalma üçün yarpaqlar metamorfozaya uğradığına görə zəif böyümə xüsusiyyətinə malikdir. Çicəkdə şəklini dəyişmiş yarpaqların birləşdiyi yerə çicək yatağı, yaxud çicək oxu deyilir. Bu qısalmış gövdə hissəsi olub, adətən bir qədər genişlənmiş qabarlıq (qurdboğan, böyürtkən), düz (pion) və çökək (itburnu, gilas) halda ola bilər (Şək.72).



Şəkil 72. Çiçək yatağının müxtəlif formaları.

1-Yastı (pion), 2-Qabarlıq (qurdboğan), 3. Çökək (şehdurən)

Çiçək yan zoğ olduğundan yarpaq qoltuğundan çıxır və bu yarpaq örtücü yarpaq və ya çiçək allığı adlanır. Əksər bitkilərdə bu çox böyük olmur. Əksəriyyəti formasına görə sadə və təpə yarpağıdır. Bir çox bitkilərdə məsələn, xaççıçəklərdə örtücü yarpaqlar ixtisara düşmüşdür.

Bundan başqa əksər bitkilərdə örtücü yarpaqlardan əlavə bir (birləpəlilərdə) və iki (ikiləpəlilərdə) ədəd balaca təpə yarpağı olur ki, bu da çiçək allığı adlanır (şək.73). Bəzi çiçəklərdə çoxlu çiçək altlıqları olur (məsələn, yapon hameliyası). Çiçək altlıqlarının olub-olmaması bütün fəsilə, cins və növ üçün xarakter xüsusiyyət sayılır.

Tam çiçəkdə kasaciq, tac, erkəkcik və dişicik olur.



Şəkil 73. Zəng çiçəyi: öy-örtücü yarpaq; çə-ciçək allığı

Kasaciq xırda, çox vaxt yaşıl ronglı, səobəst və ya bitişik yarpaqcılardan əmələ gəlmışdır. Kasacığı təşkil edən yarpaqlara kasa yarpaqları deyilir. Bu yarpaqlar çiçəyi xaricdən əhatə edirlər (şək.40).

Şəkil 74. Çiçəyin quruluşu.

1-tam ikiçinsli çiçək; 2-pionun çiçəyi; 3-çəmçəyin ayrı-ayrı hissələri; çə-ciçək yatağı; k-kasa yarpağı; l-ləçək yarpaqları; e-erkəkciklər; d-dişicik.

**Tacıq**, bunlara ləçək yarpaqları da deyilir. Tac nisbətən iri, çox vaxt əlvən rəngdə sərbəst və ya bitişik yarpaqcılardan ibarətdir. Tacı təşkil edən yarpaqlara tac yarpaqları deyilir. Bunlar kasaciqdən içəridə yerləşir, tac yarpaqları bitişik isə onun ağız hissəsinə sərbəst kənar, aşağı hissəsinə borucuq, bunların arasına isə əsnək deyilir. Sərbəst tac yarpağının geniş hissəsi aya, dar hissəsi dırnaqcıq adlanır.

Bunların hər ikisi bir yerdə çiçək yanlığı adlanır. Bu hissələrin ikinci dərəcəli əhəmiyyəti vardır. Bunların vəzifəsi çiçəyi xarici təsirlərdən qorumaq və tozlandırmaq üçün həşaratı özünə cəlb etməkdir.

Çiçəyin mühüm hissələrindən biri erkəkcikdir, buna androsey deyilir. Hər erkəkcik üç hissədən ibarətdir; aşağıda incə sap hissə – buna erkəkcik sapı adlanır, yuxarıda toz kisələri və toz kisələrin saplağa birləşdirən hissə bənd olur. Toz kisələri bir, iki və dörd yuvalı olur. Bozi toz kisələri sapsız olur ki, onlara oturaq erkəkciklər deyilir. Erkəkciklər də bitişik və sərbəst ola bilər. Məsələn almada, soğanda, zambaqda sərbəstdir, pambıqda, əmögöməcidə, mürəkkəbçiçəklilər fəsiləsinin nümayəndələrində bitişik olur.

Erkəkciklərdən daxildə, çiçək yatağının ortasında və ya təpəsində dişicik-genisey yerləşir. Onu əmələ götirən, şəklin dəyişilmiş yarpaqlara meyvə yarpaqları deyilir.

Dişicik bir və ya bir neçə meyvə yarpağından əmələ gələ bilər. Dişiciyi əmələ götirən meyvə yarpaqlarına birlikdə genisey deyilir. Dişicik əsas etibarilə üç hissədən ibarətdir. Dişiciyin genişlənmiş hissəsi yumurtalıq, yuxarı hissə sütuncuq, sütuncuğun təpə hissəsi ağızçıq adlanır. Sütuncuq inkişaf etmədikdə ağızçıq yumurtalığın üstündə oturmuş olur ki, buna oturaq ağızçıq deyilir. Məsələn lalədə, xaxşaşda, xoruzgülündə olduğu kimi.

Kasacığı, tacı, erkəkeyi və dişiciyi olan çiçəyo tam çiçək, həmin hissələrdən hər hansı biri olmayan çiçəyo qeyri-tam çiçək deyilir.

Çiçək yanlığını təşkil edən yarpaqların hamısı bir rəngdə olan çiçəyo bəsət yanlıqliq çiçək (süsən, zambaq, xoruzgülü və s.) deyilir (şək.75). Müxtəlif rəngdə olanlara isə mürəkkəb yanlıqliq-

lı çiçək deyilir. Məsolən alma, armud, turp, kələm, lalo, qurdbogān və s.

Şəkil 75. Sadə yanlıqli çiçəklər.

1-asırqal; 2-inciçiçəyi; 3-qarağac; 4-qarabaşaq

Sadə, əlvan rəngli çiçək yanlığı olan çiçəklər tacvari çiçəkyanlıqlı (məsolən, tülpan, süsən, inciçiçəyində olduğu kimi) adlanır.

Sadə yaşılmışlı rəngli çiçək yanlığı olanlar kasavari çiçək yanlıqlı (məsolən çuğundurda, sirkəndə, gicitkəndə, çətənədə olduğu kimi) adlanır.

Yalnız erkəncik və dişicikdən ibarət olub, heç bir örtüyü olmayan çiçəklərə çılpaq və ya çiçək yanlığı olmayan çiçək deyilir. Məsolən söyüd, göyrüş, qovaq və s. (Şək.76).

Şəkil 76. Çiçəkyanlıqsız çiçəklər.  
1-ağqanad; 2-göyrüş; 3-4-qarağac;

### Cinsiyyət orqanlarının yerləşməsi

Əgər çiçəkdə həm erkəkciklər və həm də dişicik varsa yaxud bəzən dişiciklər), belə çiçək ikicinsli çiçək adlanır. Əgər çiçək cinsiyyət orqanlarından birini, ancaq erkəkciyi, yaxud ancaq dişiciyi (dişicikləri) daşıyarsa, belə çiçək bircinsli çiçək adlanır.


Çiçəkdə ancaq erkəkciklər yerləşərsə, belə çiçək erkəkcikli, yaxud erkək çiçək, dişicik (yaxud dişiciklər) yerləşərsə, dişicikli, yaxud dişi çiçək adlanır.

Bir çox bircinsli çiçəklərdə o biri cins reduksiyaya uğramış halda olur ki, bu bircinsli çiçəyin ikicinsli çiçəklərdən əmələ gəldiyini göstərir. Bircinsli çiçəklər də yerləşmələrinə görə 2 cür olur. Əgər tək cinsli çiçəklər bitkinin eyni fərdində yerləşərsə, bu cür bitkilər bir evli, müxtəlif fördlərdə yerləşirsə, ikievli adlanır. Bir evlilərə qarğıdalı, yemiş, ~~xıyal~~ cillərin əksəriyyəti, palid, fistiq və s., ikievlilərə isə tut, çatənə. Söyüd, qovaq, yeyilən turşəng və s. misal ola bilər. Bir sıra bitkilərdə ikicinsli çiçəklərlə yanaşı, həmçinin bircinsli çiçəklər də olur. Bütünlükələ bu cür bitkiləri çoxevli, yaxud poliqam bitkilər adlandırırlar. Belələrinə ağca-qayınlar, görüs, qarbaşaq və s. misal ola bilər. Örtülütoxumlu bitkilərin 71 – 78% ikicinsli çiçəkli, 5 – 8% birevli, 3 – 4% ikievli, qalanları isə çoxevlidir.

İstər bəsit yanlıqlı, istərsə də mürəkkəb ikiqat yanlıqlı çiçəklərdə çiçəkyanlığını təşkil edən yarpaqlar bir forma və bütövlükdə olarsa, elə ciçəyin üzərindən bir neçə simmetriya oxu keçirmək olar və bu ox hər dəfə çiçəyi bərabər hissəyə böllər, belə çiçəyə müntəzəm və ya aktinomorf çiçək deyilir. Buna xəşxaşın, almanın, pambığın, balıcanın və s. çiçəkləri misal ola bilər.

Ciçəklərdən yalnız bir simmetriya oxu keçirmək mümkün olarsa və bu zaman çiçək yalnız bir dəfə 2 bərabər hissəyə bölünə bilərsə, belə çiçəyə qeyri-müntəzəm və ya ziqamorf çiçək deyilir. Məsələn bənövşənin, qurdağzının, nanənin, reyhanın, gicitkanın və s. çiçəkləri kimi. Ciçəyin heç bir hissəsi bir-birinə bərabər deyilsə, yəni heç simmetriya oxu keçirmək mümkün deyilsə, belə çiçəyə qeyri-müntəzəm - assimmetrik çiçək deyilir. Bu çiçəklərə çox az təsadüf edilir. Buna pişik otunun (Valeriana) və kannanın çiçəkləri misal ola bilər. Aktinamorf çiçəklər təkamül etibarilə ibtidai və qədim, ziqamorf və assimmetrik çiçəklər isə daha gənc və təkamül etmiş hesab olunur. Çünkü ziqamorfluq və assimmetrik aktinamorf çiçəklərdən əmələ gəlmışdır. Axırıncılar çarpez tozlanması təmin etmək üçün hoşaratlara görə uyğunlaş-

adır. Aktinamorf çiçeklerden ziqamorf və assimetrik çiçek-dən təpə çiçəyi aktinomorf, qalan yan və aşağı çiçekləri isə qamorf olur. Belə halda təpədəki çiçəyi pelorik çiçək deyilir. İəsəlon üskük otu, mahmızçıqotu məsələ ola bilər (şək.77).



Şəkil 77. Çiçəkdə simmetriya  
1-ziqamorf; 2-aktinamorf; 3-asimetrik çiçək

Çiçəklərin tacları boruşəkilli, zəngşəkilli, mixşəkilli, təkərəkilli, ikidodaqlı, dilşəkilli, kəpənəkşəkilli olur.

Su zanbağında erkəkciklərin toz kisələrinin sapi genişlənir və ləçək yarpaqlarının formasını alır. Çiçək hissələrinin yarpaq nənəşəli olmasına çiçəkdə başverən eybəcərliliklər də təsdiq edir.



Şəkil 78. Solda - mahmızçıqayının eybəcərləşmiş yaşallaşan çiçəyi həzi üzvləri yarpaq forması almışdır, m-yasillaşmış meyvə yarpağı; sağdu - qışçıçayı və ağ suzəməhagunda çiçək hissələrinin bir-birinə çevriləməsi.

Ümumiyyətlə, çiçək yanlığı yarpaq mənşəli olmasına baxmaya-raq, o müxtəlif bitkilərdə eyni mənşəyə malik deyildir (şək.79.).

### Çiçək hissələrinin morfoloji əhəmiyyəti

Bir sıra çiçəklərdə: pionda, su zambağında çiçək hissələrinin bir-birinə keçməsinə təsadüf edilir. Bu özü, çiçək hissələrinin kasa və ləçək yarpaqlarının, erkəkcikləri və dişiciliyi şəklin dəyişmiş yarpaqlar olmasını bir daha sübut edir.

Müxtəlif bitkilərin çiçəklərində erkəkciklərin miqdarı və formaları müxtəlif olur. Adətən, yastı, silindr, lövşəkilli, yoğun və ətli olur. Toz kisələrində arakəsmələr ilə ayrılmış tozcuq yuvaları olur. Burada toz hüceyrələri yerləşir.

Bəzi bitkilərdə erkəkciklərin bir və ya bir neçəsi tozcuq əmələ gətirmək qabiliyyətini itirir, onlara staminodiya deyilir. Bunlar bəzən özlərindən şəkərli maddə ifraz edən vəzələrə çevrilir. Belə hallarda onlara nektarlıq deyilir. Çiçək yanlığı zəif inkişaf etmiş çiçəklərdə erkəkciklərin sapları və ya tozluqları həşəratları cəlb edən əlvən rəngə boyanırlar. Məsələn mimoza, güləbrişində olduğu kimi.

Ümumiyyətlə, çiçəklərdə yumurtalıq yuxarı, aşağı və yarımdə sağa olur. Yumurtalıq qabarıq və ya düz çiçək yatağında sərbəst oturur və yumurtalıqların divarı yalnız mevvə yarpaqlarından əmələ gəlir. Belə çiçəklərə yuxarı yumurtalıqlı çiçək deyilir. Belə çiçəklərdə çiçəyin başqa hissələri yumurtalığın dibinə bitişdiyi üçün onlara bir də dişicik altı çiçək deyilir. Məsələn, limon, məq-noliya, ətirşah, qərənfil və s.

Bəzən yuxarı yumurtalıqlı çiçəklərdə çiçək yatağı qədəh kimi çuxur olur və onun dibində yumurtalıq çiçək yatağının divarı ilə birləşmədən sərbəst oturur, başqa hissələri qədəh şəkilli çiçək yatağının kənarına birləşmiş olur. Belə çiçəkləri çox zaman dişicik yanı çiçək də adlandırırlar. Məsələn, gilas, albalı, şaftalı, ərik, alça, itburnu və s. bitkilərin çiçəkləri buna ən xarakter misaldır (şək.79).

*Səkil 79. Müxtəlif çicəklərdə yumurtalığın vəziyyəti.*

1-yuxarı yumurtalığı, yaxud dişicik altı çicək; 2-3-dişicik yaxud çicək;  
4-aşağı yumurtalığı yaxud dişicik üstü çicək; 5-yarım aşağı yumurtalığı çicək

Dişiciyi çökək çicək yatağının içərisində olub, yumurtalığın divarı çicək yatağı ilə birləşir ki, belə çicəyə aşağı yumurtalıqlı çicək, yaxud dişicik üstü çicək deyilir. Məsələn, alma, armud, yemişan, heyva, əzgil belə çicəkləri olan bitkilərdir.

### Çicək hissələrinin düzülüşü

Bitkilərdə çicəyin hissələrinin 3 tipdə düzülüşü müşahidə edilir: burğu üzrə, dairəvi və qarışiq. Limon çicəyi, maqnoliya, qurdboganda, taxta otunda və s. bitkilərdə çicəyin hissələri çiçəkyanlığı üzərində burğu şəklində düzülmüşlər. Belə düzülüş assilik yaxud burğu şəkilli düzülüş adlanır.

Örtülü toxumlu bitkilərin əksəriyyətində zambaqda, soğanda, qərənfilçiçəklilərdə, ətirşahda çicəyin hissələri çicək yatağı üzərində bir-birinin ardınca dairələr üzrə düzülür ki, bu cür düzülüş dairəvi və ya tsiklik düzülüş adlanır.

Çicəklər arasında qarışiq düzülüşlü forması olan çicəklər də vardır ki, onlara hemosiklik çicəklər deyilir. Məsələn qurdbogan, moruq, bağlıcaotu və s. hemosiklik – ən qədim, siklik isə ən cavın düzülüşlü çicəklərdir. Bitki sistematikasında çicək hissələri-

nin düzülüş xüsusiyyəti sabit əlamətlərdən biri olub, sistematikada geniş istifadə olunur.

**Çiçəklərin formulaları** çiçəyin quruluşunu qısaca ifadə etmək üçün istifadə edilir. Burada çiçəyin ayrı-ayrı hissələrinin latınca adının baş hərfi şərti işarə qəbul edilmişdir. Kasacık-K, tac-C, erkəkcik-A, dişicik-G hərfi ilə işarə edilir. Hər bir dairədə üzvlərin miqdarı rəqəmlə işarə edilir. Əgər onların miqdarı çox və ya müntəzəm deyilsə, çoxluq işarəsi «∞» ilə işarə edilir. Çiçək hissələri rəqəmlə ifadə edilir. Əgər eyni hissə bir neçə dairə üzrə düzülmüşsə, o zaman hər dairədəki hissələrin miqdarını göstərən rəqəmlər arasında «+» işarəsi qoyulur. Əgər burğu üzrə düzülmüşsə, rəqəmin üstündə  $\odot$  işarəsi qoyulur. Əgər çiçəkdə hər hansı bir hissə yoxdursa, o zaman hər işarənin qabağında «0» işarəsi qoyulur. Əgər çiçək aşağı yumurtalıqlı isə rəqəmin üstündə, yuxarı yumurtalıqlı isə rəqəmin altında – işarəsi qoyulur.

Çiçəyin müntəzəmliyi (\*), ziqamorfluğu ( $\uparrow$ ), erkək çiçək( $\vec{\wedge}$ ), dişi çiçək ( $\vec{\vee}$ ), ikicinsliyi ( $\overset{+}{O}$ ), bəsit yanlıqlı çiçək (P) ilə işarə olunur.

$$\text{Süsən } * \overset{+}{O} P_{3+3}, A_{3+3}, G(\underline{3})$$

$$\text{Zambaq } * \overset{+}{O} P_{3+3}, A_{3+0}, G(\bar{3})$$

$$\text{Maqnoliya } * \overset{+}{O} P \odot, A \odot, G \underline{\odot}$$

$$\text{Quşəppəyi } * \overset{+}{O} K_{2+2}, C_4, A_{2+2} G(2)$$

$$\text{Gicitkan anası } \overset{\uparrow}{\overset{+}{O}} K_{(5)}, C_{(5)}, A_4, G(\underline{2})$$

Kasnı  $\overset{\uparrow}{\underset{+}{O}} K_0, C_{(5)}, A_{(5)}, G(2)$

Armut  $\overset{\uparrow}{\underset{+}{O}} K_5, C_5, A\infty, G(\bar{5})$

Çiçəyin müxtəlif dairələrini əmələ gətirən hissələr sayca bərabər ya da bir-birindən artıq və əskik olur. Məsələn ətirşah, süsən. Belə bir hal hissələrin reduksiya etməsi və parçalanması nəticəsində əmələ gəlir.

### Kasa yarpağı

Buna kasacıq da deyirlər. Çox vaxt yaşıl rəngli sərbəst və ya bitişik yarpaqcılardan əmələ gəlmışdır. Kasacığı təşkil edən yarpaqlara kasa yarpaqları deyilir. Bu yarpaqlar çiçəyi xaricdən əhatə edirlər.

Əgər kasa yarpaqları bir-birilə heç birləşmirsə, sərbəst yarpaqcılı, birləşirsə, bitişik yarpaqlı kasa adlanır. Onda onun aşağı hissəsi boru adlanır.

Kasa yarpağının əsas vəzifəsi çiçəyin digər hissələrini və qönçəni xarici təsirlərdən qorumaqdır. Əksər çiçəklərdə meyvə əmələ gəlmə zamanı kasa yarpaqları quruyur və tökülür, bir çoxlarında isə o, meyvə vaxtı onun üzərində qalır. Məsələn, alma, armud, yemişan, heyva və s. də olduğu kimi bir çoxlarında isə genişlənib rəngini dəyişir (*Physalis alkekengi*).

Yaxud da bəziləri meyvələri yaymaq üçün xüsusi orqana, məsələn, uçacağa, yaxud qarmaqlı tikana (mürəkkəbçiçəklilərdə) çevirilir.

Bəzi bitkilərdə kasa yarpağı genişlənərək ləçəklə birlikdə müxtəlif rəng alır, yaxud tac yarpağını əvəz edir. Məsələn, sırgagülü, üzgəcətu, danaqıran və s. olduğu kimi. Bir çox çətirçiçəklili və mürəkkəbçiçəklilərdə kasa yarpağı ixtisara düşmüştür.

## Tac

Taccıq ikiqat çiçək yanlığının daxili dairəsini əhatə edib, kasacığa nisbətən iri, çox vaxt əlvan rəngdə sərbəst və ya bitişik yarpaqlardan ibarətdir. Tacı təşkil edən yarpaqlara tac yarpaqları deyilir. Tac yarpaqları bitişik isə onun ağız hissəsinə sərbəst kənar, aşağı hissəsinə borucuq, bunların arasına isə əsnək deyilir. Sərbəst tac yarpağının geniş hissəsi aya, dar hissəsi dırnaqcıq adlanır.

Bunlar hamısı bir yerdə çiçək yanlığı və ya çiçək örtüyü adlanır. Bu hissələrin ikinci dərəcəli əhəmiyyəti vardır. Bunların vəzifəsi çiçəyi xarici təsirlərdən qorumaq və tozlanma üçün həşəratı özünə cəlb etməkdir.

Bitişik ləçəkli taclar təkamül prosesi nəticəsində sərbəst ləçəkli taclardan əmələ gəlmışlər. Bitişik ləçəkli tacların neçə ləçəyin bitişməsindən əmələ gəlməsini onun sərbəst kənarlarındakı dişiciklərin və hissələrin sayından bilmək olur.

Bitişik ləçəkli tacın əsnək hissəsində bəzi çiçəklərdə məsələn, nərgiz gülündə xüsusi çıxıntı olur ki, buna tacyarı yaxud kropak deyirlər.

Tacda rənglənmə hüceyrədə həll olan antosiandan asılıdır. Sarı rəngi verən antoxlor (məsələn soğan gülü, lalə və s.) yaxud xloroplastdan asılıdır. Çiçəkdə ağ piqment olmur. Ağ rəng, piqmentin olmamasından və günəşin bütün şüalarının əks olunmasından, əmələ gəlir. Qara piqment yaxud qara rəng çiçəkdə tünd bənövşəyi, tünd qırmızı rənglərin sıxlamasından əmələ gəlir.

Məxməri ləçəklərin olması çiçəkdə epidermal hüceyrə əmziklərinin olmasından asılıdır. Çiçəkdə kasa və ləçək yarpaqlarının rənglənməsi həşəratları cəlb etmək və çarpez tozlaması təmin etmək üçündür.

Belə bir fikir vardır ki, ləçək yarpaqları təkamül prosesi nəticəsində bitkinin düzülüşü iqlim şəraiti, tozlandırıcının xarakteri və digər məsələlərlə əlaqədar olaraq öz şəklini və formasını ona uyğunlaşdırır. Məsələn, ləçək yarpaqların, erkəkciklərin tozlanmaya uyğun olan əlamətlərin əmələ gəlməsi və s. Dodaqcıçəklilər fəsiləsindən olan sürüvə çiçəyində manvellanın əmələ

golməsi, qurdağzında həşoratların qonması üçün sahənin olması. Səhləbçiçəklilərdə həşorat yaxınlaşarkən toz kisələrinin qopub onun başına yapışması və s. buna xarakter misaldır.

### Sadə yanlıqlı çiçək

Qeyd olunduğu kimi sadə yanlıqlı çiçəklər kasa yarpağı formalı, yaxud ləçək yarpağı formalı olur. Sadə yanlıqlı çiçəkdə forma və rəngi həcmində görə, həmçinin sərbəst və bitişik yarpaqlığına görə müxtəlif olur. Məsələn, soğan gülü, soğanda sərbəst yarpaqlı və bitişik yarpaqlı, inciçiçəyi, çuğundur və s. aktinomorf (inciçiçəyi, süsən, xoruzgülü və s.), ziqomorf (səhləblər və s.) çiçəkləmədən sonra düşənlər və düşməyənlər də olur. Məsələn, çuğundur, tut və s.

Bəzi bitkilərdə çiçək yanlığı çox ixtisara düşür, yaxud tük şəklində olur. Məsələn, tüklüçə (*Eriopherum*), lig (*Schoenoplectus*).

### Topa çiçəklər

Topa çiçəklər ləçək yarpaqların miqdarından çox əmələ gəlməsi hesabına olur. Çiçəkdə erkəkciklərin, meyvə yarpaqlarının ləçək yarpaqlarına çevriləməsi məsələn, qızılıgül cinslərində, xaş-xaşda, qurdboğanda, mixəkgülü, əsbəciçəyində - ləçək yarpaqlarının parçalanması nəticəsində, sırga çiçəyində, mürəkkəb-ciçəklilərdə topa çiçəklər səbətciyin ortasında boruşəkilli çiçəyin dilşəkilli çiçəyə çevriləməsi (kəpənək çiçəyi, soğan gülü, payız gülü, günəbaxan və s.) nəticəsində əmələ gəlmüşdir.

Topa çiçəklilik təbiətin özündə müşahidə edilirə, bu bizə bir sıra bioloji prosesləri həll etməkdə kömək edir. Əgər o, mədəni bitkilərdə əmələ gəlirə, təsərrüfat nöqtəyi nəzərcə əhəmiyyəti vardır. Çünkü topa çiçəkləri biz bəzək bitkisi kimi becəririk. Məsələn, qızılıgül sortları, soğangülü, payızgülü.

## Erkəkcik

Çiçeyin mühüm hissələrindən biri erkəkcikdir. Büna androsey (A) deyilir. Hər erkəcik üç hissədən ibarətdir: aşağıda incə sap hissə, yuxarıda bir cüt kisə və toz kisələrini saplağa birləşdirən hissə. Bunlardan birincisinə erkəcik sapi, ikincisinə toz kisələri və ya tozcuqlar, üçüncüsündə bənd deyilir. Bəzi toz kisələri saplaqsız olur ki, onlara oturaq erkəciklər deyilir. Bunlar bitişik və sərbəst ola bilir. Məsələn almada, soğanda, zambaqda sərbəstdir. Pambıqda, əməköləmdə isə bitişikdir (Şək.80,81). Erkəciklərin ayrı-ayrı hissələrində müxtolif çıxıntılar, tükcükler olur ki, onlar nəslin daimi xüsusiyyətləri olub, erkəciklərə müxtolilik verir.

Toz kisələri arakəsmələrlə 2, 4 bəzən 1 və 3 kisələrə ayrılırlar. Yetişən zaman toz kisələri quruyur və bu zaman dağılır. Əksəriyyətlərində toz kisələri arakəsmələr boyu çatlayır, bəzən eninə çatlayır. Bozən toz kisələri deşiklərlə də açıla bilər. Çiçək yatağında erkəciklər burğu üzrə, yaxud əksərən dəstə ilə yerləşir.



Şəkil 80. Erkəcgiklərin quruluşu.

1-2-erkəciklər; c-sap, t-toz, b-bənd; 3-yetişməmiş toz kisəsinin kəsiyi;  
4-yetişmiş toz kisəsinin kəsiyi; 5-toz hüceyrəsinin kəsiyi, v-vegetativ nüvə;  
g-generativ nüvə.



*Şəkil 81. Erkəkciklərin müxtəlif formaları.*

Növlərdən asılı olaraq dəstələr müxtəlif olur. Bu dəstənin erkəkcikləri eksərən (lakin hamisindan yox) eyni uzunluqda olur, müxtəlif dəstənin erkəkcikləri isə xüsusən çiçəklənmənin əvvəlində müxtəlif uzunluqda olur. Erkəkciklər bir-biri ilə və çiçəyin başqa hissələri ilə birləşirlər. Erkəkciklər bir-biri ilə saplar ilə (əməköməkcilərdə) və toz kisələri ilə (mürekkeb çiçəklilərdə) birləşirlər. Çiçəyin başqa hissələri ilə birləşmiş ləçəkli çiçəklərdə erkəcik sapı ilə tacı birləşir. Bəzən də belə təsəvvür yaranır ki, erkəcik elə bil tacdan əmələ gəlib. Səhləbçiçəklilərdə erkəcik dişiciyin sütuncuğu ilə birləşir.

Bir çox bitkilərdə erkəkciklərin bir qismi toz kisəsi əmələ gətirmək imkanını itirir, onları barsız yaxud staminodiya adlandırırlar. Onlar sap şəkilli (çilingburnu bitkisindən), ləçək şəkilli (zəncəfilçiçəklilərdə, kannacıçəklilərdə) olur, yaxud elə bir vəzifə daşıyır ki, özündə nektar ifraz edən (üzgəcəti) vəzilərin vəzifəsini ifa edir və s.

Təkamül prosesində bir çox bitkilərdə erkəciklər tam ixtisara düşmüşlər. Bunu həmin bitkilərin qohum növləri ilə müqayisədə sübut etmişlər. Erkəciklər əsas vəzifələrindən başqa, ciçəkdə rənglənərək, zəif tacı olan bitkilərdə həşəratları cəlb etmək vəzifəsini də görür (akasiya, küstüm otu, evkalipt və s.).

## **Erkəkciklərin quruluşu və tozcuqların ikişafı. Mikrosporogenez.**

Erkəkciklər çiçək tumurcuqlarının inkişafının müəyyən dövründə çiçək yatağından elə bil cüccərərək əmələ gəlir. Onların sonrakı böyüməsində əvvəl toz kisələri (şək.82), bir qədər sonra interkalyar böyümə nəticəsində erkəkcik sapı əmələ gəlir. Erkəkciyin sapı ilə bəndə bir qida borusu gedir ki, onun vasitəsi ilə erkəkciklər qidalanır.

Əvvəlcə gələcək toz kisələrinin yuvalarındaki sub epidermis qatının hüceyrələri həcmə artır və tangental arakəsmələrlə iki qata bölünür. Bundan biri xarici, digəri daxili təbəqə adlanır.

Daxili təbəqənin iç hüceyrələrindən tozcuqları əmələ gətirən arxesporlar hasil olur. Xaricdəkilərin bir qismindən toz kisəsinin divarı, bir qismindən də tozcuqları qidalandırıcı hüceyrələr əmələ gəlir. Həmin xarici qatın hüceyrələri mərkəzə doğru bir neçə tangental arakəsməni, onlardan xaricdəkilər və epidermidən altdakılar isə fibroz-endotest təbəqəsi hüceyrələrini əmələ gətirir, axırıncılar tozluğuna açılmasına kömək edir (şək.83).


Endotest təbəqəsindən altda olan hüceyrələr sıxışdırılıb dağıdırılır və onların tərkibi gələcək hüceyrələrin qidalanmasına sərf olunur. Nəhayət 3 ilk təbəqənin ən daxili hüceyrələri bölünərək radial və eninə arakəsmələrlə radial istiqamətində çekilir və protoplazma tərkibli maddə əməl gətirir ki, bu döşənmış qat-tapetumu əmələ gətirir. Belə qatlara qızılaların sporongiyasında, çilpaqtokoxumluların tozcuq kisələrində də rast gəlinir. Arxespor hüceyrələri bunun nəticəsində hər tərəfdən döşəmə qatla və protoplazma tərkibi ilə əhatə olunur. Toz, hüceyrələri əmələ gəlməyə başlandıqda döşəmə tərkiblə əhatə olunur. Toz, hüceyrələri əmələ gəlməyə başlandıqda döşəmə qatı və onların arasında hüceyrələr dağılır və nüvə ilə tam protoplazmatik kütlə əmələ gətirir ki, bu toz hüceyrələrinin qidalanmasına sərf olunur.

Arxespor hüceyrələri isə bölünərək ana hüceyrəni, ana hüceyrə də öz növbəsində 4 yerə bölünərək, onun da hər birindən 4 ədəd toz hüceyrəsi əmələ gəlir. Bu hüceyrələr formalarına görə çox müxtəlif olur (şək.84).


Toz hüceyrələri bir çox bitkilərdə, o cümlədən, dəniz otunda (Jastera) sohləblərdə (Orchis) nazik xarici təbəqə ilə örtülür. Lakin əksər bitkilərdə onun xarici təbəqəsi daxili və xarici qida maddələri hesabına qalınlaşır və nəticədə 2 qat əmələ gəlir, xarici qismən incə və nazik intina qatıdır. Ekzina qatında qalınlaşmayan yer və yaxud məsəmə qalır ki, bu da toz hüceyrəsinin tez cüçərməsini tömin edir. Toz hüceyrəsinin üzəri isə qida maddələrinin bərkiməsi nəticəsində qabarıqlar, tikanlar, şəbəkələr əmələ gəlir (şək.85).

Toz hüceyrələri həcm, rəng və forma etibarilə çox müxtəlif olur. Onun içərisində isə qatı sitoplazma və onun içində yağı, nişasta, şəkər və başqa bu kimi maddələr olur. Hələ toz yuvası içində cüçərmə zamanı toz hüceyrosi nüvəsi 2 hüceyrəyə bölünür: böyük vegetativ, nazik qatlı isə generativ hüceyrə adlanır. Bu hüceyrlər bir-birindən nazik qatla ayrılır. Büyük vegetativ hüceyrə cüçərmə zamanı toz borusunu, kiçik generativ hüceyrə isə nəticədə iki spermə əmələ götürir.


Bələliklə, demək olar ki, erkək hametofit örtülü toxumlu larda çılpaqtoxumlulara nisbətən daha çox ixtisar olmuşdur. O, əsas etibarilə 2 hüceyrədən ibarətdir ki, onun iri-vegetativ hüceyrosini tallom, generativ hüceyrəni isə ana hüceyrə adlandırmaq olar. O, saqovniklərdə spermatozoidi, iynəyarpaqlılarda isə spermə əmələ götürir.




Şəkil 82. Toz yuvarlarının əmələ gəlməsi.  
E-epidermis; s-subepidermis qatı; en-endotest; d-döşəmə qatı; a-axesporlar.



Şəkil 83. toz kisəsinin partlaması.



Şəkil 84. Arxespor ilə bir toz yuvası.  
e-epidermis; en-endotest; d-döşəmə tabaqası




*Şəkil 85. Toz hüceyrələrinin müxtəlif formaları.*

## Dişicik

Çiçəkdə erkəkciklərdən daxildə, çiçək yatağının ortasında və ya təpəsində dişicik yerləşir. Dişiciyi əmələ gətirən, şəklini dəyişmiş yarpaqlara meyvə yarpaqları və ya meqasporofillər deyirlər. Dişicik bir və ya bir neçə meyvə yarpağından əmələ gələ bilər. Dişiciyi əmələ gətirən yarpaqlara birlikdə Genisey deyilir. Meyvə yarpaqlarının yarpaq təbiətli olması təsdiq edilmişdir. 1) paxlalınlarda və bəzi qurdboğanlıarda bükülmüş yarpaq formalı olması; 2) anatomik quruluşlarında mezofilin, epidermisdə ağızçığın olması; 3) yarpaq xassəli böyümə xüsusiyyətinin olması; 4) inkişaflarının ilk vaxtında meyvə yarpaqlarının kənarlarının birləşməməsi (çoxmeyvəlilərdə və bəzən paxlalınlarda), ancaq sonradan birləşməsi; 5) teratoloji hadisələr zamanı meyvə yarpaqları yarpaq formasını alır. Dişicikdə 3 mühüm hissə ayıırlar (şək.86). Aşağı genişlənmiş boş hissə-yumurtalıq, hansı ki, onun içərisində meqosporangiya yaxud toxumluq yerləşir; yumurtalığın üstündə nazik hissə-sütuncuq yerləşir, onun təpəsində isə ağızçıq olur. Ağızçıq formasına görə müxtəlif bitkilərdə eyni deyildir (şək.86). Bir sıra bitkilərdə sütuncuq olmadıqından ağızçıq yumurtalığın

üstündə oturur. Belə dişicik oturaq ağızçıqlı dişicik adlanır. Məsələn, xaş-xaşkimilərdə olduğu kimi.

Ən sadə halda dişicik 1 meyvə yarpağından əmələ gəlir. Məsələn paxlameyvəlilərdə, boruçıkəklilərdə, gavalıkimilərdə və s. əgər bir çiçəkdə bir neçə belə bir meyvə yarpağından əmələ gəlmış sərbəst dişicik olursa, belə dişicik apokarn dişicik adlanır. Məsələn, maqnoliyada, qurdbögənkimilərdə, əksor gülçiçəklilərdə və s., əksor hallarda çiçəkdə bir neçə meyvə yarpağı olur və onlar bir yerə birləşirlər. Belə dişicik çiçəkdə birləşmiş, yaxud sinekarp yaxşı halda sinekarp dişicik adlanır. Meyvə yarpaqlarının birləşməsi dişicikdə aşağıdan yuxarıya doğru gedir. Məsələn, qorənfilçiçəklilər, kətanda-dişicik yumurtalıq hissəsi ilə; zəfəran, zanbaq, mürəkkəbçiçəklilər, dodaqcıçəklilərdə-yumurtalıq və sütuncuq; novruzgülündə-bütün dişicik birləşir. Ciçəkdə dişiciyin ağızının dilimlərinin, yumurtalığın sayı ilə, birləşməmiş sütuncuq və ağızçığın sayı ilə dişiciyin əmələ gəlməsində iştirak edən meyvə yarpaqlarının sayını təyin etmək olar.



Şəkil 86. Üç meyvə yarpağından əmələ gəlmış dişicik.

1-apokarn genisey; 2-4 müxtalif birləşmə dərəcəsində olan sinekarn genisey; y-yumurtalıq; st-sütuncuq; a-ağızçıq.


**Yumurtalıq-plasentalar.** Yumurtalıqda toxumluqlar müəyyən yerə birləşir və onun vasitəsilə qida maddələri hərəkət edir ki, həmin yer toxum götirən sahə, yaxud plasenta adlanır. Toxumluqlar yumurtalığın daxilində onun hər hansı bir hissəsindən əmələ gələ bilir. Bir meyvə yarpağından əmələ gəlmış yumurtalıqdakı toxumluqlar ya meyvə yarpaqlarının əsas damarı boyu, ya da onların bitişdiyi yerin boyunca düzülmüş olur. Məsələn, paxla-meyvələrdə, süsənçiçəklilərdə olduğu kimi bunlara parietal pla-

sentlər deyilir, yaxud da çoxlu uzununa cərgələr boyu qaydasız düzülürler.

Təkamül prosesində müxtəlif təkamül sıralarında apokarp genisey sinokarp geniseyə çevrilmişdir. Belə olduqda meyvə yarpaqları kənarı daxilə bükülərək, kənar səthlərilə birləşir, bir yumurtaçıq əmələ gətirir. Lakin daxilində yuvalar adlanan kameralara bölünür. Yuvaların sayı meyvə yarpaqlarının sayına bərabər olur. Məsələn, süsənkimilərdə, ətirşahçıçəklilərdə, zəngçiçəklilərdə olduğu kimi (şək.87).

Bəzi toxumluqlar yumurtalığın dibindən yuxarıya doğru uzanmış sütuna bitişir ki, bunlara ox boyunca düzülənlər deyilir. Belə toxumluqlu yumurtalığa qərənfilçiçəklilərdə və badımcançıçəklilərdə rast gəlinir.

Bəzi toxumluqlar da çox yuvalı yumurtalığın ortasından uzanan sütunun ətrafına düzülmüş olur ki, onlara da mərkəzə toplananlar deyilir.



Şəkil 87. Çoxlu meyvə yarpaqlarından əmələ gəlmış yumurtalığın eninə kəsiyinin sxemi.  
1-2-parietal toxumluq (2 mürəkkəb arakəsmə ilə); 3-5-mərkəzi tipli toxumluq;  
6-haslanğıc və 7-toxumluğun yalançı ox mərhələsinin axart; 8-yalançı ox  
toxumluq; 9-10-toxumluqlar arakəsməlarda tam yerləşməmiş (9) və tam (10)  
çox yuvalı yumurtalığı; m-meyvə yarpağı

Sinekarp geniseydən təkamül prosesində mezokarp genisey əmələ gəlmışdır. Burada erkən ontogenezdə meyvə yarpaqlarının kənarı bükülmüş, lakin birləşməmiş, arakəsmələr əmələ gəlməmiş və bir yuvalı yumurtalıq əmələ gəlmışdır.

Yumurtalıqda toxumluğun sayı 1-dən bir neçə minə qədər dəyişə bilir. Bunların içərisində ən ibtidai çoxlu toxumluğu olan apokarp geniseydür. Təkamül prosesində bir sıra bitkilərdə meyvə yarpaqlarının və toxumluqların sayı birə qədər azalmışdır (paxlalılarda, gavalıda, albalıda və s.)

Təkamül prosesində apokarp geniseydən sinkarp, sinkarpdan isə parakarp və mezokarp genisey inkişaf etmişdir. Toxum gətirən sahə ilə toxumluq arasında toxumluğun ayaqcığı olur. Toxumluğun ayaqcığa birləşdiyi yerə xalaza deyilir. Toxumluqlar yumurtalığın içində, əyilmiş, az halda bükülmüş vəziyyətdə olur. Toxumluğun nutsellusu ayaqcıqla eyni istiqamətdə yerləşdikdə düz toxumluq, (əvəlikçiçəklilərdə, gicitkan, qara istiot fəsillərində olduğu kimi), toxumluq düz toxumluqdakının əksinə çevrilmiş yerləşirsə, bu zaman nutsellus düz qalır. Belə çox yayılmış toxumluqlar çevrilmiş yaxud anatrop adlanır. Az-az hallarda əyilmiş-kampilotrop rast gəlir.

### Çiçək qrupu

Bir sıra xırda çiçəyi olan bitkilərdə çiçəklər dəstə-dəstə olur, onlara çiçək qrupu deyilir. Çiçək qrupu əmələ gələn çiçək zoqlarında normal inkişaf etmiş iri yarpaqlar olmur. Onların qaidəsində örtük yarpağı və ya çiçək allığı yarpağı olur. Çiçək qrupları əsasən iki tipdə olur: Qeyri-müəyyən-monopodial, müəyyən-simpodial. Monopodial çiçək qruplarının əsas xüsusiyyəti ondan ibarətdir ki, onlarda çiçəklər birinci dərəcəli əsas oxun üzərində yerləşir, əsas ox güclü və uzun inkişaf edir, çiçəklər oxun dibindən ucuna doğru tədricən açılır. Bunun üçün çiçəyin aşağı hissəsindəki çiçəklər qoca, təpəsində isə cavan çiçəklər olur.

Bəzi çiçək qrupunda (başçıq, səbətcik, çətir) çiçəklər xəricdən daxilə və ya ətrafdan mərkəzə doğru açılır. Odur ki, bura-

a çicok qrupunun ətraf çicokləri qoca, mərkəzi çicokləri isə can olur. Monopodial çicək qrupları öz növbəsində 2 yarım qrupa ölünlür:

a) bəsit monopodial çicək qrupu-çicək oxu budaqlanmamış lur (şək.88).

b) mürəkkəb monopodial çicək qrupu – çicək oxu budaq-ınmış olur.

Bəsit monopodial çicək qrupuna aşağıdakılardaxildir:


1. Bəsit salxım. Belə çicək qrupunda əsas ox uzanmış və çicoklər bərabər saplaqlar üzərində oturur. Bəzilərinin çicək saplığının dibində çicək altlığı olur. Məsələn, inciçiçəyə üskükotu, açıcıçeklilər fəsiləsinin nümayəndələrində isə çicək altlığı olur.

Bəsit salxım 2 cür olur: Birtərəfli bəsit salxım, ikitərəfli bəit salxım.

2. Bəsit sünbülbunun salxımdan fərqi ondadır ki, əsas oxun zorindəki çicəklər saplaqsızdır. Məsələn, bağayarpağı, səhləbçi-əklilərdə olduğu kimi.

3. Toxmaqcıq-sünbüldən fərqli olaraq burada əsas ox oğunaşır. Məsələn, qarğıdalının dişi çicək qrupu, dana ayağının rkək və dişi çicək qrupu.

4. Qalxancıq-əsas xüsusiyyəti ondadır ki, oxun aşağı çicəklərin saplaqları uzun, yuxarı çicəklərinki isə qıсадır, ona görə içəklərin hamısı eyni səviyyədə dayanır. Məsələn, armud, alma, emişan, heyva və s. olduğu kimi.



*Şəkil 88. Bəsit monodial çiçək qrupu:*  
1. Salkum, 2. Sünbül, 3. Qica, 4. Çotır, 5. Başçıq; 6. Səbət, 7. Qalxan


5. Sırğacıq – başqa sözlə sallaq sünbül. Lakin əsas oxu zəi olduğundan sallanır və bütün çiçəklər çiçəklədikdən sonra çiçək qrupu birlikdə düşür. Məsələn soyüd, çinar, fındıq, qozun erkəkcili çiçək qrupu.

6. Bəsit çotır-burada əsas ox çox qısaldığından çiçək saplaqları bir nöqtədən nizəvari çıxmış kimi görünür. Məsələ soğan, albalı, nərgiz çiçəyi.

7. Başçıq – qısalmış və sancaqvari yoğunlaşmış əsas oxu üzərində çiçəklər qısa saplaqla və ya saplaqsız oturur. Məsələ üç yarpaq yonca.

8. Səbətcik – əsas ox qısalmış və nəlbəki şəklində kökəmişdir, çiçəklər onun üzərində sıxlasmış saplaqsız oturur. Buradə çiçək allığı yarpağı əvəzində səbətciyi xarici tərəfdən yuxa-

yarpaqların sıxlığından ömələ gələn yarpaqlar əhatə edir ki, onlara sarğı yarpaqları deyilir. Məsələn, zəncir otu, xasın, günbəxan və s. ümumiyyətlə bütün mürəkkəbçiçəklilərdə olduğu kimi (şəkil).



Şəkil 89. Mürəkkəb monopodial çiçək qrupu.  
1-mürəkkəb çətin;  
2-qalxanşəkilli süpürgə;  
3-süpürgə



Şəkil 90. Simpodial çiçək qrupu. 1 və 2 – monoxaziya (2a – proyeysiya);  
3 – divaziva; 4 – pleyoxaziya.

### Mürəkkəb monopodial çiçək qrupları

Monopodial çiçək qrupları o vaxt mürəkkəb adlanır ki, ikinci dərəcəli oxlar ayrı-ayrı çiçəkləri yox, çiçək qruplarını daşıyır. Əsas oxda çiçək oturmur. Mürəkkəb monopodial çiçək qruplarına aşağıdakılardır:

1. Süpürgə və ya mürəkkəb salxım – burada əsas oxun üzərində ikinci dərəcəli, nisbətən qısa oxlar yerləşir ki, onların da

üzərində çicəklər uzun saplaqlara oturur və ikinci dərəcəli ox çicəklə qurtarır. Məsələn, yasəmən, çəltik, vələmir, üzüm və s.

2. Mürəkkəb sünbül – bəsət sünbüldən fərqli olaraq əsas oxun üzərində ayrı-ayrı çicəklər əvəzinə ikinci dərəcəli nisbətən qısa oxlar əmələ gəlir və bunların üzərində çicəklər saplaqsız olaraq oturur. Məsələn, buğda, arpa, çovdar və s.

3. Mürəkkəb çətir – qısalmış əsas oxun üzərində iyvari, bir nöqtədən çıxmış ikinci dərəcəli oxlar əmələ gəlir ki, onların da hər birinin ucunda bir nöqtədən çıxmış saplaqlı çicəklər çətir şəklində oturur. Məsələn, çətirçiçəklilərdən şüyünd, baldırğan, yerkökü və s. (şək.89).

### Simpodial çicək qrupu

Burada əsas ox olmur və çicəklər təpədən dibə doğru açılır. Burada cavan çicəklər aşağıda, köhnə çicəklər isə yuxarıda olur, həm də çicəklər daxildən xaricə doğru açılır.

1. Monoxoziya – əsas saplaq bir çicəklə qurtarır. Çicəkdən altda ikinci dərəcəli saplaq əmələ gəlir və o da çicəklə qurtarır. Çiçəyin saplağı üzərində üçüncü saplaq əmələ gəlir və daha gedənilən çicəklə qurtarır.

Bu saplaqlar bir tərəfdən əmələ gələndə qıvrıq, növbə ilə əmələ gələndə buruq adlanır.

2. Dixaziya – burada birinci tək çicəklə qurtaran əsas saplağın üzərində bu çicəkdən bir qədər altda qarşı-qarşıya ikinci saplaqlar əmələ gəlir.

Bunların hər biri tək çicəklə qurtarır və bir qədər altda qarşı-qarşıya üçüncü saplaqlar əmələ gəlir və təkrarən hər biri bir çicəklə qurtarır, bu qayda ilə davam edir. Məsələn, qoronsfilçəklilərdə olduğu kimi.

3. Pleoxaziya – birinci saplaq çicəklə qurtarır. Onun dibində dəstə halında iki dən artıq saplaq əmələ gəlir və onların hər biri bir çicəklə qurtarır. Bu axırının hər birində həmin qayda ilə dəstə halında üçüncü saplaq əmələ gəlir. Məsələn, südləyəndi kəndəlaşda olduğu kimi (şək.90).

Xırda çiçəklərin çiçək qrupuna toplanmasının başlıca səbəbi, iri lövhə əmələ gətirmək, uzaqdan həşarati cəlb etməkdir.

## Tozlanma

Tozlanmanın əsas xüsusiyyəti erkəkciklərdə yetişmiş toz ücəyrələrin dişiciyin ağızına düşməsidir. İki cür tozlanma ayırrı: 1) Öz-özünə tozlanma, 2) Çarpaz tozlanma.

Öz-özünə tozlanma ikicinsli çiçəklərdə olur. Bir çiçəyin erkəciyinin tozcuğu həmin çiçəyin dişiciyi ağızçığına düşür. Öz-zünə tozlanmanın klassik misali kleystoqam (açılmayan) çiçəkdir. Kleystoqam çiçəklər bəzi bənövşələrdə (Iola), topal (Fesica), yer findığı (Arachis), arpada (Hordeum) olur.

Öz-özünə tozlanmaya uyğunlaşmasına görə bitkiləri avtosertil və avtosteril ayıırlar.

Birincilər öz-özünə tozlanma vaxtı normal toxum əmələ gərirlər (vələmir, noxud, arpa). Bunların əksəriyyətində öz-özünə tozlanma butonda gedir.

Yabanı bitkilərdə öz-özünə tozlanma nadir, mədəni bitkiyərdə isə tez-tez gedir. Lakin avtosertil bitkilərdə öz-özünə tozlanma gedərsə, o tədricən sortun yaranmasına və onların həyatılık abiliyyətinin artmasına, sortdaxili çarpazlanmaya aparır. Avtosertil bitkilər öz-özünə tozlanmada toxum əmələ gətirmir, yaxud onun inkişaf etməmiş toxum əmələ gətirir. Atosterillik o vaxt əmələ gəlir ki, eyni çiçəkdən olan erkək və dişi cinsi hüceyrələr bir-irini assimlə etmək qabiliyyətinə malik olmurlar.

İki cür çarpaz tozlanma ayırlar: a) bir bitki daxilində geçen tozlanma (heytostoqaliya). Bir bitkidə bir çiçəyin erkəkciklənin tozcuğu, həmin bitkidə başqa bir çiçəyin dişiciyin ağızına işür. b) əsl çarpaz tozlanma (ksepoqaliya). Bir bitkinin çiçəyinin öz hüceyrəsi, başqa bir bitkinin çiçəyinin dişiciyi ağızına düşür.

Çarpaz tozlanmını təmin edən amillər çoxdur: külək, həşətlər, su, quşlar, heyvanlar və s.

Lakin çarpaz tozlanmada iki təbii amil əsas rol oynayır. Biri ilək, ikincisi, həşaratdır. Külək vasitəsilə tozlanan bitkilərə

anemofil bitkilər deyilir. Çiçəkli bitkilərin təxminən 10% anemofildir. Məsələn, taxıllar, cillər, palid, findiq, tozağacı, qoz, tut və s.

Anemofil tozlanmanın təmin etmək üçün müxtəlif uyğunlaşmalar əmələ gəlir. Onlar çox kütləvi bitir, xırdaşəkilli, görkəmsiz, iysiz olur. Çiçəkyanlıqları birqat, kasa şəkilli olur, rəngli tacları olmur, tacları xırda-xırda olur. Məsələn, findığın birsürgəcindən 4 milyona qədər, qarğıdalının bir süpürgəsində 5 milyona qədər tozcuq olur. Bu qədər çox tozcuq əmələ gəlməsinə səbəb küləyin bir tozlanma amili kimi çox da etibarlı olmamasıdır. Tozcuqlar çox olduqda nə qədər tələf olsa da, hər halda bir neçəsinin dişiciyin ağızına düşməsi ehtimalı vardır.

Anemofil bitkilərin çoxu bitki yarpaq açana qədər və ya yarpaqla bir zamanda çiçək açır. Onların öz-özünü tozlanmasına kömək edən amillərdən biri də ciçəkdə erkəkciklərin, dişiciklərin bir vaxtda yetişməsidir.

Həşarat vasitəsilə tozlanan bitkilərə entomofil bitkilər deyilir. Entomofil bitkilərdə ciçəkyanlığı ikiqat, tacı sarı, ağ, qırmızı, bənövşəyi rəngli, gözə çarpacaq şəkildə olur. Ciçək yatağında xüsusi lokalizə olunmuş nektarlıq olur. Özlərindən efliri yağlı maddələr ifraz edirlər. Bütün bunlar uzaqdan həşarati özünə cəlb edir. Əgər ciçəklər xırda isə bir yerə yığışib ciçək qrupu əmələ gətirir. Məsələn şüyünd, baldırğan, qanqal və s. Bəzən ciçək qrupunun kənar ciçəkləri bir, orta ciçəkləri digər rəngdə olur. Bu da həşarati cəlb etmək üçündür. Məsələn, yabani yer kökündə olduğunu kimi.

Entomofil bitkilərdə ciçəklərin ətirliliyinin də böyük rolu vardır, çünki ciçəkdən ayrılan ətirli yaqlar həşəratların cəlb olunmasına səbəb olurlar. Bəzi ciçəklər xoş iyi olmayıb qoxulu ət iyi verir ki, bu da çibinləri milçəkləri cəlb etmək üçündür. Həmin ciçəklər də bunların vasitəsilə tozlanırlar. Bəzi həşəratlar toz və nektar vasitəsilə qidalanaraq yumurtalarını ciçəyin içərisinə tökürlər. Yumurtadan çıxan sürfə ciçəyin dişiciyinin yumurtagılığına soxularaq onunla qidalanır. Məsələn, xəşxaş, lalə, itburnu belə bitkilərdəndir. Onların tozu bal arısı, it arısı və eşşək arısı tərəfindən yeyilir.

Çiçəklərin parlaq rəngli olması iy verməsi, nektar maddəsi ifraz etməsi həşaratla tozlanma üçün uyğunlaşmışdır.

Tropik ölkələrdə bəzi çiçəklər xırda quşlar vasitəsilə tozlanır ki, buna ornitofil tozlanma deyilir. Ornitofil tozlanan bitkilərin çiçəkləri açıq qırmızı rəngdə olur. Quş çiçəyə qonmadan uça-uça nektarla qidalanır və erkəkciklərin toz hüceyrəsini öz tükünə yapışdırır və başqa çiçəyə yaxınlaşdıqda özü ilə gətirdiyi tozu onun üzərinə səpir.

Bitkilərin az qismi su ilə tozlanır ki, belə bitkilərlə hidrofil bitkilər deyilir. Onlar bütün bədəni ilə suya batmış olur və əsas etibarı ilə su vasitəsilə tozlanırlar. Belə bitkilərə dəniz otu (Josteria), buynuz yarpağı (Ceratophyllum), nayas (Naiac) aiddir. Su ilə tozlanan bitkilərdə tozcuğun ekzin qatı olmur, sap formalı olur və suyun hərəkəti ilə ağızçığa düşür. Dişicik də uzunsov xotvari formalı olur. Tozcuğun xüsusi çökisi suyun xüsusi çökisindən yüngül olur, ona görə də batmir və suyun üstündə qalır. Əgər dişicik erkəkcikdən aşağıdadırsa, tozcuq suya batır onun ağızçığına düşür.


Öz-özüñə tozlanmaya mane olmaq üçün ikicinsli çiçəklərdə müxtəlif uyğunlaşmalar getmişdir. O, uyğunlaşmalardan biri də erkəcik və dişiciyin müxtəlif vaxtlarda yetişməsidir ki, buna di-xoqamiya deyilir. Bu bitkilər aləmində geniş yayılmış hadisədir. Əgər erkəciklər dişiciklərdən tez yetişsə, bu protoandreyə adlanır, əgər ağızçıq toz hüceyrəsini qəbul etmək üçün erkəcikdən qabaq hazırlırsa, bu hadisə protogineyə adlanır (şək.91).

Şəkil 91. 1-2-Piminella Saxifraga-da protoandreylik,  
3-4-Parietaria officinalis də protogeneylik

Erkəkcik və dişiciyi eyni vaxtda yetişən çiçəklərə hamogom çiçəklər deyilir. Elə çiçəklər vardır ki, birində erkəcik uzun, o birində qısa saplaqlı və dişiciyin sütuncuğu birində uzun, o birində qısa olur. Buna müxtəlif sütuncuqluq deyilir və bunlar müxtəlif vaxtlarda, bəzən eyni vaxtda yetişir, lakin buna baxmayaraq birincinin tozları ilə digərinin dişiciyi tozlanmır. Buna heterostiliya (müxtəlif sütuncuqluluq) deyilir. Məsələn, novruzgülü çiçəyi, unutmaməni, boruçığlıların bəzi nümayəndələrində və s. olur. Bəzən ikitəmli çiçəklərdə öz erkəciklərinin tozcuqları ilə dişiciyi tozlandırdıqda toxum əmələ gəlmir. Bunlara qısır çiçəklər deyilir.

### **Çarpaz tozlanmaya daha mürəkkəb uyğunlaşmalara aid misallar**


Həşaratla tozlanan bəzi çiçəkli bitkilərdə tozlamanı təmin etmək üçün daha mürəkkəb və konkret uyğunlaşmalar əmələ gəlmişdir. Məsələn, nişyamotu bitkisinin çiçəyində erkəciklərin sapları dibində xüsusi bir çıxıntı - manvelə olur ki, həşaratların çiçəyin yatağına girməsi zamanı manvelə mane olur və o, həşaratlar tərəfindən basılır və erkəciklərin toz kisəsinin arının belinə enməsini təmin edir. Bu zaman toz kisələrindəki tozcuqlar həşaratın belinə töküür və arı uçub başqa çiçəyə qonduqda, belində gətirdiyi toz hüceyrələri endiyi dişiciyin ağızçığına toxunur və onu tozlandırır (şək.92).



Şəkil 92. Nişyamotunda həşaratla tozlanma.

Əncir (*Ficus carica*) bitkisinin çiçəyində də tozlanma çox maraqlı gedir.

Çiçəklər onun armud formalı ətli çiçək oxunun içorisində çiçək qrupu əmələ gətirir. Bozi əncirlərdə çiçəklər hamısı dişiciklərdən ibarətdir, erkəkciklər atrofiyaya uğrayır, belə çiçək qrupunda dişicik uzun sütuncuqlu olur və dişi çiçəklər çiçək qrupunun deşik hissəsinə yaxın yerdə oturur, digər əncirlərdə çiçək qrupunun deşik hissəyə yaxın sahəsində çiçəklər oturur, aşağı hissəsində dişicik olur ki, onlar qısa sütuncuqlu olurlar.



Şəkil 93. Əncirin çarpez tozlanması

Əncirin erkək çiçək qrupu içorisinə girmiş hoşşarat oradan çıxıb normal inkişaf etmiş uzun sütuncuqlu dişi çiçəkləri olan və meyvə və rən çiçək qrupuna girdikdə, birinin çiçəklərindən gətirdiyi tozlarla ikincisinin dişiciyini tozlandırır və nəticədə normal meyvə əmələ gəlir (şək.93).

Səhləblərdə də çarpez tozlanma çox maraqlı gedir. Əksər səhləblərdə bir erkəkcik olur və o da sapı ilə dişiciyin sütuncuğuna birləşir. Ağızçığın üstündə olan toz kissəsini arakəsmə ilə bölünmüş yarısında olan tozcuqlar ümumi kütlə ilə birləşir ki, onun da hər birindən bərkləşmiş selikdən ibarət ayaqcıq uzanır (şək94).

Tozcuğun altında üç dilimli ağızçıq olur, iki yan dilimlər tozcuğu qəbul etmək üçündür, ortadakı kisəyə çevrilmiş, orada da balıncıqlar birləşmişdir. Axırıcıya pollindən gələn yancıq birləşir.



*Şəkil 60. Salhabılarda çarpatz tozlanması*

Həşarat çiçək yatağına soxularkən balıncıqlar pollinlə birlikdə həşaratın başına birləşir və həşarat pollin ilə birlikdə başqa çiçəyə uçur və havaya uçarkən pollipariyanın ayaqeiği quruyur, pollipariya aşağıya əyilir və başqa çiçəyə qonarkən ağızciğin əks tərəfinə düşür və tozlanması baş verir.

Su bitkilərindən (*Volhsneria*)-da, armudlarda da müşahidə edilir.

### **Mayalanma**

İki müxtəlif cinsli hüceyrələrin (erkək və dişi ameitlərin) bir-birini qarşılıqlı assimilə etməsi prosesinə mayalanma deyilir. Tozlanması ilə mayalanma arasında müxtəlif bitkilərdə müxtəlif müddət vaxt gedir. Məsələn, koksaqqızda bu 15 – 30 dəqiqə, kəhədə 10 dəqiqə, pambıqda 18 – 20 saat, qarğıdalıda 2 – 3 saatdan 2 günə qədər və s.


Mayalanmaya müxtəlif fizioloji xüsusiyyətlə iki hüceyrənin bir-birinə birləşməsi kimi baxmaq olmaz. Mayalanma prosesində erkək və dişi hüceyrələr arasında mürəkkəb fizioloji proses gedir. Burada müxtəlif fizioloji xüsusiyyətlə iki hüceyrə bir-birini qarşılıqlı surətdə assimilyasiya edir.

## **Mikrosporogenez – mikrosporların əmələ gəlməsi prosesi**

Bu proses toz kisələrində baş verir. Ana hüceyrələrdən 4 haploid xromosomlu mikrospor, sonra isə ondan 4 haploid xromosomlu toz danəsi əmələ gəlir. Toz hüceyrələrinin mayalanmaya hazırlanması dişiciyin ağzına düşməsindən sonra başlayır. Toz danəsi xaricdən qalın ekzin, onun altında nazik intin qatı ilə örtülür, onun daxilində vegetativ və generativ hüceyrələr vardır. O, dişiciyin ağzına düşəndən sonra onun ekzin təbəqəsi partlayır, vegetativ hüceyrənin hesabına intin təbəqəsi hüceyrənin mövtəviyyatı ilə birlikdə uzanmağa başlayır və toz borusu əmələ gəlir və boru dişiciyin sütuncuğunun içərisində yumurtalığa doğru uzanır.

Toz danəsinin ikinci hüceyrəsi – generativ hüceyrənin hesabına isə iki sperm formalaşır və spermlər toz borusu inkişaf etdikcə uca doğru hərəkət edir. Toz borusunun ucuna doğru hərəkət edən vegetativ hüceyrə boru kisəsinə çatana qədər həll olub qurtarır, generativ hüceyrədən əmələ gələn iki sperm mayalanmaya hazır vəziyyətdə durur.

Toz borusu yumurtalığa çatdıqdan sonra spermlər toxum yolunu (mikropiliya) vasitəsilə toxumluğun keçir. Bitkilərin çoxunda təsadüf olunan bu hala proqamiya və ya akroqamiya deyilir. Azaz hallarda toz borusu toxumluğun dibindən xalaza vasitəsilə toxumluğa gedir ki, buna da xalazaqamiya deyilir. Belə bir mayalanma xüsusiyyəti S.Q.Navaşın (1898) tərəfindən tozağacı, qızılıağac, vələs, findiq və qoz ağaclarında koşf edilmişdir. Bəzi bitkilərdə isə məsələn, qovaqda xalazaqamiya ilə proqamiya arasında keçid təşkil edir (mezaqomiya). Bu axırınca halda toz borusu xalaza ilə mikropiliya arasında toxumluğun örtüyünü deşərək içəri girib rüşeym kisəsinə çatdıqdan sonra uc tərəfindən açılaraq öz mövtəviyyatını rüşeym kisəsinə tökür (şək.95).



*Şekil 95. 1-5. Toz borusunun böyüməsi və spermklärin formallaşması  
6-7. Mayalanma.*

### Meqasporogenez

Yetişmiş halda rüşeym kisəsi bir iri hüceyrədən ibarət olur. Mayalanmaya hazırlanan zaman onun mövtəviyyatı üç dəfə bölünərək 8 hüceyrə əmələ golur. Bu hüceyrələrin 4-ü bir, 4-ü də biri qütbə çökilir. Hər qütbən bir hüceyrə rüşeym kisəsinin toxminən ortasına qoşər gələrək bir-birini qarşılıqlı assimilə edir. Ona rüşeym kisəsinin ikinci hüceyrəsi - mərkəzi hüceyrəsi deyilir. Mikropiliyaya əks istiqamətdə qalınış üç hüceyrəyə antipodlar, mikropiliyaya yaxın hüceyrələrdən birinə dişi hüceyrəsi, iki-sinə sinergidlər deyilir. Toz borusunda əmələ gələn sperm adlanan erkək hüceyrələrdən biri yumurta hüceyrəsi ilə assimilə olunaraq rüşeymi, o biri hüceyrə isə rüşeym kisəsinin mərkəzi hüceyrəsi ilə qarşılıqlı assimilə olunub, rüşeymin ehtiyat qida mühitini əmələ getirir. Beləliklə, ikiqat mayalanma hadisəsi ge-

dir. Həmin spermlər həm morfoloji, həm də biokimyəvi xüsusiyyətləri ilə bir-birindən fərqlənir (şək.96).

NT - nutsellus

N - nektar

RK – ruşeym hissəsi

Rd – ruşeym divarı

Ta – toxum ayaqcığı

e – erkəkcik

s – sütuncuq

x – xalaza



Şəkil 96. İkiqat mayalanma

İkiqat mayalanma yalnız örtülütoxumlulara aid olub, 1898-ci ildə rus alimi S.Q.Navaşın tərəfindən kəşf olunmuş və bu adla adlandırılmışdır.

Rüşeym kisəsinin diploid xromosomlu mərkəzi hüceyrəsi ilə spermlə qarşılıqlı assimilyasiyasından alınan triploid xromosomlu hüceyrədən endosperm əmələ gəlir ki, o da toxumun rüşeymi üçün qida mühitidir. Yetişmiş rüşeym kökcükdən, gövdəcikdən, yarpaqcıq və rüşeym halında olan tumurcuqlardan ibarətdir. Rüşeym mayalanmamış dişi hüceyrədən əmələ gəlirsə, ona partonogenet (bakırə) mayalanma deyilir. Cinsi əlaqə olmadan əmələ gələn rüşeymə apomiksis deyilir. O üzümdə, almada, moruqda və s. təsadüfən əmələ gəlir ki, bu hadisəyə poliembrioniya deyilir. Rüşeym böyüdükcə formalaşır və toxum əmələ gətirir.

## Meyvə

Dişicik mayalandıqdan sonra inkişaf edərək meyvə əmələ gəlir. Mayalanmadan əmələ gələn meyvəyə partenokarp və ya

axta meyvə deyilir. Partenokarp meyvəli bitkilər yalnız vegetativ sürətdə çoxala bilər. Belə meyvələrə alma, armud, üzüm, narıngi, portagal, limon, əncir misal ola bilər.

Armudların tozcuğunu almaların dişiciyi ağızına, kartofun tozunu pomidorun və badımcanın dişiciyi ağızına sürtməklə toxumsuz meyvə əldə etmək mümkündür.

### Meyvələrin tipləri

Meyvə əmələ gələn zaman dişiciyin yumurtalığının divarı meyvəyanlığına çevirilir. Meyvəyanlıqları müxtəlif quruluşda və müxtəlif sərtlikdə ola bilər.

Meyvənin əmələ gəlməsində yalnız dişiciyin yumurtalığı iştirak edərsə, o cür meyvəyə həqiq meyvə, yumurtalıqla yanaşı çiçək yanlığı, saplağı və çiçək yatağı iştirak edərsə, yalançı meyvə adlanır. Birinciyyə limon, portagal, alça, gilas, gavalı və s., ikinciyyə alma, armud, qarız, qovun və s. misal ola bilər. Meyvələri adətən 2 qrupa ayıırlar:

**Quru meyvələr və yaş meyvələr.** Quru meyvələrdə meyvəyanlığı odunlaşmış, dörləşmiş və ya pərdələşmiş olur, yaşı meyvələrdə isə çox vaxt üç hissədən ibarət olur: xaricdə qabıq-ekzokarp hissə, ondan altda ətli hissə-mezokarp, meyvənin ortasında isə endokarp. Endokarp hissəsi pərdələşmiş, dörləşmiş və ya odunlaşmış olur.

Quru meyvələr 3 qrupa bölünür.

**1. Çoxtoxumlu açılan meyvələr.** Burada yetişmiş meyvə yanlığı müxtəlif şəkildə açılaraq toxumlarını yayır.

a) Yarpaq meyvə - onun əmələ gəlməsində yalnız bir meyvə yarpağı iştirak edir və yalnız bir tikiş üzrə açılır. Məs. mahmızçıçayındə, akanitdə olduğu kimi.

b) Paxlameyvə - bu da yalnız bir meyvə yarpağından əmələ gəlir, açılan zaman iki torofə açılır. Məsələn lobyada, noxudda, mərcidə, gülüldə olduğu kimi.

v) Buynuz meyvə və ya buynuzcuq - iki meyvə yarpağından əmələ gəlib iki yuvalıdır, iki yandan tayla açılır və aralarında arakəsmə olur. Bunlara turpun, kələmin, ciçəğanın meyvələri misal

ola bilər. Buynuz meyvənin uzunluğu enindən ən çox üç dəfə çox olur, buna kələmin, turpun və s. meyvələri misal ola bilər. Buynuzcuq meyvədə eni ilə uzunu bir-birinə bərabər olur. Yaxşıd meyvənin uzunu bir qədər artıq olur. Misal əlaraq vəzərinin, quşəppəyinin və s. meyvələrini göstərmək olar.

q) **Qutucuq** – iki və ya bir neçə meyvə yarpağından əmələ gəlir və açılması müxtəlis olur: qapaqcıqla açılan, məsələn, dəlibəng; bəzilərində qutucuq təpədən meyvə yarpaqları boyu cirilmağa başlayır, məsələn, pambıqda, akvimgiyada olduğu kimi. Qutucuq bəzən də dişciklərlə açılır. Məsələn, xəşxaşkimilərdə, qəronfilçəkliliklərdə, cincilimdə olduğu kimi (şək.97).

**2. Bir toxumlu açılmayan quru meyvələr.** a) **Fındıq** və ya fındıqcıq – onlarda meyvə yanlığı odunlaşmış və toxumla birləşməmişdir. Məsələn, pahidin, fındığın, qurdboğanın, üçyarpaq yoncanın meyvələri kimi.

b) **Toxumcameyvə** – onların meyvə yanlığı dəriləşmiş və toxumla birləşdirilmişdir. Məsələn, günəbaxan və qanqalın meyvələri kimi.

v) **Döncikmeyvə** – onlarda pərdəvari meyvə yanlığı olur və toxumla sıx birləşir. Məsələn, buğda, arpa, qarğıdalının meyvələri kimi.

q) **Qanadmeyvə** – o, fındıqcıq olub, meyvə yanlığından qanad kimi, çıxıntı əmələ gəlir. Məsələn, qarağac, ağcaqayında, göyrüşdə olduğu kimi (şək.98).

**3. Parçalanan meyvələr.** Onlar çox toxumlu açılan quru meyvələrlə bir toxumlu açılmayan meyvələr arasında kecid forması təşkil edirlər və bir neçə formaları olur.

a) **Çox toxumlu parçalanan quru meyvələr** məsələn dəvəti kəmi (Alhagi).

b) **Bir toxumlu ayrı-ayrı bugumlara bölünən meyvələr.** Məsələn əməkəməci, gülxətmi və s.

v) **Bir və ya iki toxuma parçalanan meyvələr.** Məsələn, baldırğanda, şüyütdə, zirədə, cirədə və s. o. luğu kimi.

## Yaş meyvələr

Çox və bir toxumlu meyvələrdən təbii seçmə yolu ilə heyvanların özündə colb etmək və qida üçün ətli meyvə yanlığı omələ gəlməmişdir. Bu yolla iki cür yaş meyvə omələ gəlməmişdir.


**Giləmeyvə:** onun meyvə yanlığı ətli, sulu olub, açılmayandır. Giləmeyvələrin içorisində 2 və ya çoxlu toxum olur. Məsolən, üzüm, pomidor, limon, portaqal və s. Burada üzüm, pomidor, limon həqiqi giləmeyvodır. Alma, armud, heyva, qarpız, xiyar isə yalançı giləmeyvodır (şəkil.99).

**Çeyirdəkmeyvə** – onun meyvə yanlığı xarici ince qabıqlan ibarət olub, onun altında ətli hissə, ortasında isə odunlaşmış sərt qabıqlı hissə (çeyirdək) yerləşmişdir. Məsolən, oriyin, göyomin, badamin, püstənin, gilasın, zoğalın meyvələri kimi (şəkil). Adları çökilən meyvələr həqiqi, qozun meyvəsi isə yalançı çeyirdək meyvədir.

Şəkil 97. Quru meyvəyanlığı olmamış açılan çoxtoxumlu meyvələr.



Şəkil 98. Quru meyvəyanlığı olan birtoxumlu açılmayan meyvələr



Şəkil 99. Coxtoxumlu şirəli meyvələr.

A - üzümda giləmeyvə; B - kartoſda giləmeyvə  
V - xiyarda qabaq meyvə ; Q - portoğalda mətli pomerans

## Mürəkkəb meyvə və ya yiğim meyvə

Çiçəklərin ayrı-ayrı dişicikləri ümumi bir meyvə əmələ gətirərsə, ona mürəkkəb meyvə və ya yiğim meyvə deyilir. Məsələn qurdboğan cinsi növlərinin meyvəsi mürəkkəb toxumcadır. Beşbarmaq bitkisinin meyvəsi mürəkkəb yarpaq meyvədir. Moruğun, böyürtkənin meyvələri mürəkkəb çəyirdəkdir, çünkü axırınca ayrı-ayrı çəyirdək meyvələrin yiğimindən əmələ gəlir.

Meyvə qrupu – Ciçək qrupundan əmələ gələn meyvələrə meyvə qrupu deyilir. Məsələn əncir, tut.

## Meyvə və toxumların yayılmağa uyğunlaşması

Bitkilər təbiətdə əsasən meyvə və toxumları vasitəsilə yayılır. Buna görə onlar küləyə və heyvanlara görə uyğunlaşırlar.

Bitkilərin təbiətdə yayılmasında insan da böyük rol oynayır.

Bir sıra bitkilər yaşayış uğrunda mübarizədə qalib gəlmək üçün çoxlu toxum verməli olurlar, bəziləri vegetativ çoxalmaya uyğunlaşmışlar. Əlverişli şəraitdə taxıl bitkilərin bir ildə 2000, bəzi alaq otları 10 – 15 min, qarayonca 50 – 150 min, dəlibəng 450 min və s. toxum verir.

Çinar ağacı bir ildə 28 min toxum verir. Bitkilər toxum və meyvələrinin yayılmasını təmin etmək üçün müxtəlif uyğunlaşmalar əmələ gətirir. Paxlalı bitkilərin toxumu yetişərkən burulur və toxumunu kənara atır, bəzi bitkilərdə meyvə yanlığı qanad şəklində çıxıntılar əmələ gətirir. Məsələn, qarağacın, göyrüşün, ağaçqayının meyvələri kimi bəzi toxumlarda uçmağa uyğunlaşmaq üçün paraşüt şəklində tüklər əmələ gəlir. Məsələn pambığın, qanqalın, zəncirotunun meyvələri kimi. Bu toxumlar külək vasitəsilə uçmağa uyğunlaşmışlar. Külək vasitəsilə yayılan bitkilərə anemoxor bitkilər deyilir.

Bəzi bitkilərin meyvə və toxumları üzərində qarmaqlar, ti-kanlar və yapışqan kimi maddələr əmələ gəlir, onların vasitəsilə heyvanların dərisinə və ya insanın paltarına ilisib uzaqlara yayılır. Məsələn, tulatutan, pitraq, yerkökünün toxumları və s. heyvanlar

vasitəsilə yayılan bitkilərə zoomor, insan vasitəsilə yayılanlara isə entropoxor bitkilər deyilir.

Quşlar vasitəsilə yayılan bitkilərə ornitoxor bitkilər deyilir.

Su bitkisinin yayılmasında su quşlarının böyük rolü vardır.

Ş. Darwin bir kəkliyin ayağından qopan bir parça palçıqda 8 növ bitki toxumu olduğunu müəyyən etmişdir. Bəzi bitkilərin meyvə yanlığı sulu və ətli olur ki, bu da insan, heyvan və quşları cəlb edir, yetişdiyi zaman ətirli, iylı və rəngli olur. Meyvələrin əksəriyyətinin kürevi olması, meyvə yetişdikdən sonra yerə düşərkən uvarlanaraq ana bitkidən uzaqlaşması, bunun kölgəli mühitdən sıqlı mühitə düşərək yayılması üçün uyğunlaşmasıdır. Bəzi bitkilərin toxumları yetişdikdə külək vasitəsilə qoparırlaraq yuvarlanaraq uvarlanaraq uzaqlara aparılır. Məsələn, dəvətikanı, xaçşəkilli bitkilərin bəzi nümayəndələri kimi.

Su bitkilərin bir çoxunun toxumu üzərində hava ilə dolu şovuqlar əmələ gəlir. Bu da toxuma yüngüllük verir, su üzərində əziz müddət qalır və çox uzaqlara düşərək cürcərir.

Bitkide toxum və meyvələrin yayılmasında nəqliyyat vasitələri və ticarətin də rolü az deyildir.

İnsan fikir vermədən bitkilərin meyvə və toxumlarını yayır (ayaqqabısı, paltarı, səpin materialı və s. ilə).

Bir sıra bitkilər pəncər, su yarpızı, pitraq, bat-bat Amerikadan Avropaya göstirilmiş, hal-hazırda çox geniş sahədə yayılmışdır. İnsan bir sıra mədəni bitkiləri seçmə yolu ilə əldə etmişdir. Ehtimal ki, bir sıra mədəni bitkilərin cins başçıqları təbiətdə olmamış, onlar insan tərəfindən hibridləşdirmə yolu ilə əldə edilmişdir.

## TOXUM

Mayalanmadan sonra toxumluğun inkişafından əmələ -ələn məhsula toxum deyilir. Toxumun içərisində rüşeym, ə onun qidasını təşkil edən ehtiyat qida maddəsi olur. Hər xaricdən qabıqla örtülür. Bu qabıq müxtəlif sərtlikdə olur, səthi isə qonur, qarışq, hamar, tikanlı və s. olur.

Bitkilərdə rüşeymin vəziyyəti müxtəlif olur.

Gənəgərçəkdə – düz, qərənfildə-əyri, xamırmayada qıvrılmış, çöl qərənfilində-həlqəvi və s. İki və bir ləpəli bitkilərin demək olar ki, hamısında endosperm rüseymin inkişafına sərf olunur vəancaq xarici qatı qalır. Bəzən toxumun cücərməsinə sərf olunan ehtiyat qida maddəsi ləpələrə toplanır. Bəzi bitkilərdə məsələn, paxlalıların bəzi nümayəndələri, mürəkkəbçiçəklilər, qabaqcıçəklilərin bəzi nümayəndələri endospermsiz olur. Bəzi bitkilərdə, zambaqçıçəklilərdə, taxillarda, badımcançıçəklilərdə ehtiyat qida maddəsi endospermdə toplanır (şəkil).

Toxumda ləpələr müxtəlif olur. Toxumda bir ləpəsi olan bitkilərə birləpəlilər deyilir. Taxillar, zambaqçıçəklilər və s. birləpəlilərdir. Toxumlarda ləpələri iki olan bitkilərə ikiləpəlilər deyilir. Məsələn paxlalılarda, badımcançıçəklilərdə, gülçiçəklilərdə, mürəkkəbçiçəklilərdə və s.

Meyvə və toxumların hər şeydən əvvəl yeyinti əhəmiyyəti vardır. Onları ciy və bişmiş halda yeyirlər. Bəzi bitkilərin meyvəsindən çörək, mürəbbə, doşab hazırlanır. Bəzilərinin ləpəsindən spirt, şərab alınır. Bəzi toxumlardan kauçuk, nişasta alınır.

Kakao və qəhvə kimi qiymətli maddələr ağaclarдан alınır. Limon, portagal, alma, nar, heyva, armud, albalı, zeytun, püstə və s. bitkilərin möhsullarıdır.

Bitkilərin bir çoxunun toxumu ətirli yaqlar, dərman, şəkə almaq üçün istifadə edilir.

### Toxumların cücərmə şəraitı

Toxumun daxilində müəyyən miqdardakimyəvi birləşmə hələnda su vardır. Əlverişli şəraitə düşdükdə toxum xaricdən su alı və cücərməyə başlayır. Bəzi toxumların qabıq və ya meyvəyanlığı xaricdən suyun toxuma daxil olmasına mane olur. Belə halarda toxum uzun müddət cücərmədən qala bilər. Bunun üçü toxumu müxtəlif kimyəvi maddələrdə saxlayır, ya da mexanik yola qabığını dağıdırırlar. Məsolən, üçyarpaq yonca, qarayonca zoğal, ərik və s. göstərmək olar.

Ancaq bitkilərini əksəriyyətinin toxumu suyu özünə çeki cücərir.

Toxumun cücərməsi üçün bir də oksigen lazımdır. Su və oksigendən başqa toxumun cücərməsinə bir də normal temperatur azımdır. Bu hər bitki üçün minimum, optimum və maksimum olur.

Toxumların cücərməsi üçün işığa olan ehtiyac müxtəlif növ bitkilərdə müxtəlif olur.

Bitkilərdə toxumların cücərmə qabiliyyəti də müxtəlif olur. Məsələn, taxillarda cücərmə qabiliyyəti 20 – 22 gün, bəzi tərəvəz bitkilərdə 7 – 13 gün və s. olur.

## YOSUNLAR

Ali bitkilərdən fərqli olaraq yosunlarda vegetativ bədən müxtəlif funksiyalar yerinə yetirən çoxhüceyrəli orqanlara (kök, gövdə, yarpaq) ayrılmır. Onlar əsasən su mühitində yaşayırlar. İbtidai bitkilər, qədim geoloji dövrlərdə külli miqdarda olmalarına baxmayaraq hazırda azlıq təşkil edirlər. Onların 200-250 min növü məlumdur. Ali bitkilərdən fərqli olaraq yosunlarda əsl kök, gövdə və yarpaqlar yoxdur. Bunlarda habelə toxuma da yoxdur. Onların orqanizmi tallom adlanır. İbtidai bitkilərə formaca müxtəlif olan tək və ya çoxhüceyrəli mikroskopik, eləcə də uzunluğu on metrlərlə ölçülən mikroskopik nümayəndələr daxil olur. Belə sadə quruluş ibtidai bitkilərin əsasən su mühitində yaşamaları ilə əlaqədardır. İbtidai bitkilərə aid edilən şöbələr bir-birindən xeyl fərqlənir. Bu da onların eyni mənşədən deyil, müxtəlif mənşələrdən əmələ göldikləri və müstəqil istiqamətdə inkişaf etməyi ilə əlaqədardır. Bəzi rəngsiz yosunlar müstəsna olmaqla bütün yosunlarda xlorofil «a» pigmenti vardır.

Fotosintetik aparatlarının quruluşu, fotosintez məhsulu və qamçı aparatlarının quruluşuna görə ibtidai bitkiləri aşağıdakı şəbələrə bölmək olar:

- |   |                             |
|---|-----------------------------|
| 1. Gök-yaşıl yosunlar                           | - Cyanophyta                |
| 2. Prokariot /ilkin/ yosunlar                   | - Prochlorophyta            |
| 3. Evqlen yosunlar                              | - Euglenophyta              |
| 4. Dinofit yosunlar                             | - Dinophyta                 |
| 5. Kriptofit yosunlar                           | - Cryptophyta               |
| 6. Rafidofit yosunlar                           | - Raphidophyta              |
| 7. Qızılı yosunlar                              | - Chrysophyta               |
| 8. Diatom yosunlar                              | - Bacillariophyta           |
| 9. Müxtəlifqamçılı və ya<br>sarı-yaşıl yosunlar | - Xantophyta (Heterocontha) |
| 10. Qırımızı yosunlar                           | - Rhodophyta                |
| 11. Qonur yosunlar                              | - Phaeophyta                |
| 12. Yaşıl yosunlar                              | - Chlorophyta               |
| 13. Xara yosunlar                               | - Charophyta                |

Birinci iki, yəni göy-yaşıl və ilkin yaşıl şöbələrin nümayəndələri prokariotdur. Onların hüceyrəsində morfoloji cəhətdən formalışmış nüvə yoxdur. Hüceyrənin mərkəz hissəsində DNT-nin sapları yerləşir ki, onlar histonlarla /əsas zülallarla/ əlaqədə deyillər və beləliklə, eukariotların xromosomlarına oxşar struktur əmələ gətirmirlər. Bu iki şöbədən prokariot yaşıl yosunlar hələ kifayət qədər tədqiq olunmayıb, odur ki, bu nəşrdə onlar təhlil edilməyəcək.

Göy-yaşıl yosunların əksər eukariot yosunlardan digər fərqi ondadır ki, onların inkişaf dövründə qamçılı mərhələ yoxdur. Qalan göstəricilərə – hüceyrə və kaloniya quruluşuna, biologiyasına görə prokariot yosunlar başqa yosun şöbələrinə oxşardır.

Prokariotlar və eukariotlar arasında aralıq yeri mezokariot dinofit yosunlar söhbəsi tutur.

Dinofit yosunlarının hüceyrələrində morfoloji cəhətdən formalışmış qilaflı nüvəcikli və xromosomlu nüvə var. Ancaq eukariotların xromosomlarında histonlar yoxdur və onların tərkibi təmiz DNT olan mikrofibrillərdən ibarətdir. Mitoz vaxtı onların nüvə qilaflı yox olur və güman ki, əmələ gəlmir.

Göstərilən şöbələrdən başqa qalan bütün şöbələrin nümayəndələrində əsl nüvə, mitokondri, xromotosor, holci aparatı, endoplazmatik şəbəkə olduğuna görə eukariotlar qrupuna aiddirlər.

Yosun hüceyrələri əsasən sadə quruluşludur. Yosunların bəzi nümayəndələrinin qametləri və zoosporları çılpaq olub, xaricdən plazmatik membran ilə örtülmüşdür. Əgər hüceyrələr təkcə plazmolemma ilə təchiz edilibsə, onda onlar adətən amöb vəziyyətində olurlar. Plazmolemmadan başqa hüceyrə ətrafında əlavə örtük də ola bilər. Məsələn, evqlen yosunlarda qalın elastik zülal payı yerləşir ki, bu da pellikuladır. Dinofit yosunlarda periplast, başqa qruplarda pulcuqlar, qın və s. olur. Bir çox növlərdə isə, ali bitkilərdə olduğu kimi, xaricdən hüceyrə divarı ilə örtülmüşdür. Bu hüceyrə divarı pektin və sellüloza maddələrinən ibarətdir. Xara və bəzi qırmızı yosunların hüceyrə divarında əlavə olaraq kalsium karbonat vardır. Diatom yosunlarının hüceyrə divarında silisium olur ki, bu da xarici qilaflı, yəni qını təşkil edir.

Hüceyrə örtüyünün qalınlığı və laylığı növdən, orqanizmin funksional vəziyyətindən və yaşıdan asılı olaraq çox dəyişkəndir.

Qılafın səthində, xüsusiilə göy-yaşıl, kanyuqat və volvoks yosunlarında çox vaxt seliklər müşahidə olunur. Selikli örtüklər yosunları ekstremal şəraitdə mühafizə edir, yüngülləşdirir. Qılafda məsamələr vardır ki, oradan protoplastin ifrazatları hüceyrənin səthinə keçir. Bir hüceyrəlilərdə məsamələr vasitəsilə xarici mühitlə, çox hüceyrəlilərdə isə məsamələrdən keçən plazmodesmlərin köməyilə mübadilə həyata keçirilir. Məsamələrlə tallomun qonşu hüceyrələri arasında əlaqə yaradılır. Eukariot yosunların hüceyələri ikimembranlı qılafa, bir neçə nüvəciyə, xromatiñə, bir, yaxud bir neçə nüvəyə malikdirlər. Kanyuqatlar müstəsna olmaqla, yosunların nüvələri adətən xirdadır, xüsüsən rənglənməmiş görünür.

Yosunların hüceyrələrində fotosintetik aparat quruluşca formalaşmış xloroplastlarla təmsil edilib. Ali bitkilərlə müqayisədə yosunların xloroplastları sayca, ölçucə, forma müxtəlifliyi ilə fərqlənirlər. Hüceyrədə bir iri, yaxud bir neçə, bəzən yüzəcən xırda xloroplast ola bilər. Xloroplastlar kasa şəkilli, tabaqşəkilli, bütöv, yaxud tor-tor lövhəcik şəkilli, ulduzvari və i.a. olur. Xloroplastların fotosintetik piqmentlərinin tərkibi yosunların şöbələrə bölünməsinin əsas əlamətlərindən biridir.

Yosunların hamısında (qırmızı, yaşıl və kriptofitlərdən başqa) xloroplastlar çox vaxt nüvə ilə əlaqədə olan endoplazmatik torun kanalı ilə əhatə edilib.

Xloroplastlarla pirenoidlər və stiqmalar məkan və funksional əlaqədədir. Pirenoidlər zülal mənşəlidir, ancaq yosunlarda və bəzi mamırlarda rast gəlmir. Onlar nişasta sintezində iştirak edirlər. Pirenoidlər xloroplastlara batmış, yaxud sərbəst olurlar.

Stiqma işiq qəbul edici orqanelladır və əsasən, hərəkətli yosunlara xasdır. O, çoxsaylı piqmentləşmiş qlobullardan ibarətdir, xloroplasta və qamçı aparatına görə onun quruluşu və toplanlığı yer şöbə və sinif səviyyəsində daimi nişanıdır.

Eukariot yosunlarının bütün şöbələrinin (qırmızı yosunlardan başqa) vegetativ vəziyyətində hərəkətli nümayəndələri, yaxud

inkışaf mərhələləri (zoosporlar, qametalar) var. Onların hamısı xüsusi hərəkət aparatına malikdir. Hərəkət hüceyrə çıxıntıları iştirakı ilə həyata keçirilir. Onlar müvəqqəti (rizopoidlər, psevdopodilər), yaxud daimi (oksopodilər, qamçılar) olur. Rizopoidlər protoplazmanın uzun, 140 mkm-ə olan nazik çıxıntılardır. Qamçılar uzun (onlarla mkm-ə qədər), yaxud qısa çıxıntılardır (sayca 1 - 4, 8 və daha çox), hüceyrənin ön hissəsinə, yaxud yanlarına və ya bütün səthi boyunca birləşirlər. Bəzi qamçılar pulcuqlarla örtülürlər. Qamçıların zərif quruluşu bütün yosunlarda eyni tiplidir, başqa bitki və heyvanların qamçılarının quruluşuna oxşardır.

Başqa eukariotlardakı kimi yosun hüceyrələrində holci aparatı (diktiosimlər), mitokondrilər var. Hüceyrə sitoplazması endoplazmatik şəbəkənin kanalcıq sistemi ilə mikroborucuqlarla, müxtəlif sitoplazmatik hissəciklərlə (mezosomlar, peroksisomlar, irs cisimcikləri və s.) dəlinmişdir.

Yosun hüceyrələri müxtəlif maddələrlə zəngindir. Prokariotlarda bunlar qlikogenə bənzər polisaxarid, sianofisin, valyutin kristalllarından, eukarıotlarda isə nişasta, paramilon, laminarin, xrizolaminarın, lipidlərdən ibarətdir.

Yosunların vegetativ cisminə tallom deyilir. Bunun çərçivəsində yosunların quruluşu müstəsna morfoloji müstəqilliyi ilə fərqlənir. Burada təkhüceyrəli, hüceyrəsiz (sifonal) və sifonokladial orqanizmlər mövcuddur. Onlar tək olur, yaxud müxtəlif birləşmələr əmələ gətirir. Onların ölçüləri müxtəlif olur: ən xirdaları 1 mkm uzunluqda, nisbətən iri dəniz formaları isə on metrlərlə ola bilirlər.

Yosunların nəhəng çoxformalılığını bir neçə morfoloji quruluş tiplərinə cəmləşdirmək olar ki, bu da təkamül prosesində yosun cismilərinin morfoloji diferensasiyasının əsas pillələrinə uyğundur. Hazırda 10-12 quruluş tipi ayrıd edilir ki, onların ən vacibləri aşağıdakılardır.

**1. MONAD** quruluşlular üçün səciyyəvi xüsusiyyət qamçılarının köməyi ilə fəal hərəkət etmədir. Hüceyrələrin quruluşunda qütbüyük müşahidə edilir. Bunlar təkhüceyrəli və kolonial qamçılara aid olub bir çox yosun şöbələrinin təkamül zəncirinin başlangıcını vermişlər. Yalnız təkamülcə yüksək inkişaf etmiş

yosunlarda cinsi (qameta) və qeyri-cinsi (zoospor) çoxalmada iştirak edən hüceyrələr monad quruluşludur.

**2. RİZOPODİAL** (amöbvari) quruluşlular sərt hüceyrə divarından məhrum olub sitoplazmatik çıxıntılar əmələ gətirir. Belə orqanizmlər sürüşməklə hərəkət etməyə qabildirlər. Onlara təkhüceyrəli və koloniallılar da rast gəlinir.

**3. HEMİMONAD** (palmelloid) quruluşluların ümumi orqanizmləri seliklə əhatə olunmuş, hərəkətsiz hüceyrələrdür. Eyni zamanda onların hüceyrələrində monad orqanizmlər üçün səciyyəvi olan qurulus, yəni yiğilma vakuolları, stiqma, qamçılar, yaxud onların törəmələrinə malikdirlər. Qamçıların köməyi ilə bu yosunların hüceyrələri kolonial selik dairəsində fəal hərəkət edə bilərlər.

Burada hüceyrələr qütbi quruluşa malikdir. Çox vaxt belə yosunlarda evciklər, substrata yapışdırıan selikli yastıcıqlar, yaxud ayaqcıqlar, üzmə papaqcıqları (neyston yosunlarda) inkişaf edir. Bunlar hərəkətli monad formalardan tipik hərəkətsiz bitki formalarına doğru təkamülün vacib mərhələsidir.

**4. KOKKOİD** quruluşlular tək-tək, kaloniya və senob formasında birləşib hüceyrə qılıfı ilə örtülürlər. Burada yiğilma qabiliyyəti olmayan vakuollar, stiqmalar, qamçılar var. Ancaq, kokkoid quruluşlu yosunlar hüceyrənin vegetativ bölünmə qabiliyyətinə çatmayıblar, odur ki, iri tallom əmələ gətirməyə malik deyil. Formaların böyük müxtəlisliyi müşahidə olunur.

**5. SAPŞƏKİLLİ** quruluşlulara bir müstəvidə gedən vegetativ hüceyrə bölünməsi nəticəsində əmələ gələn hərəkətsiz hüceyrələrin sapvari yerləşməsi xasdır. Sapı təşkil edən hüceyrələrancaq bir istiqamətdə böyümək qabiliyyətinə malikdirlər.

**6. HETEROTRİXAL** quruluşlularda sap özünəməxsus mürəkkəb forma alıb substrat üzərinə sərilən, şaquli vəziyyətdə olur. Bu tip bəndalma, dayaqlanma, assimilyasiya, törəmə və s. funksiyaları yerinə yetirmək üçün uyğunlaşmışdır.

**7. LÖVHƏVARİ** (toxuma) formalı quruluşlular sapşəkilli yosunların eninə və uzununa bölünməsi nəticəsində əmələ gəlir. Hüceyrələrin məhdudlaşmayan böyümə və bölünmə qabiliyyəti həcmli mikroskopik tallom əmələ gəlməsinə gətirib çıxarıır ki,

onun da hüceyrələrində (tallomda yerləşmələrindən asılı olaraq) morfofunktional ayrılmalar baş vermişdir.

**8. SİFONLU** yosunların tallomları iri olsa da arakəsməsizdir.

**9. SİFONKLADİAL** tipin əsas əlaməti ilkin çoxnüvəli seqmentlərdən ibarət mürəkkəb quruluşlu tallomlar əmələ gətirmədir. Seqreqativ bölünmə mitoz və sitoginez proseslərinin əlaqəsizliyi ilə səciyyələnir.

Yosunların çoxalması vegetativ, qeyri cinsi və cinsi yolla gedir. Vegetativ çoxalma hüceyrənin sadəcə olaraq iki hissəyə bölünməsi, yaxud bir-birinin ardınca bir çox sadə təkrar bölünmə yolu ilə gedir. Külli bölünmə zamanı hüceyrənin və nüvənin bölünmələri arasında əlaqə olmur., yəni əvvəlcə bir neçə dəfə nüvə bölünür, sonra yeni nüvələr ətrafında protoplazmanın tədrici bölünməsi gedir və çoxlu hüceyrələr əmələ gəlir. Yosunlarda həmçinin tumurcuqlanma (sapvarilərdə), tallomun parçalanması və b. vegetativ çoxalmalar da məlumdur.

Qeyri-cinsi çoxalma xüsusi hüceyrələr-sporlarla gedir. Bu zaman hüceyrənin protoplastı hissələrə bölünür və əmələ gələn sporlar sonradan ana hüceyrənin ümumi qılafindan kənara çıxır. Ana hüceyrə adı vegetativ hüceyrədən ya fərqlənmir, ya da onun çıxıntısı kimi əmələ gəlir, xüsusən spor törətmək ixtisaslaşmış və belə hüceyrə sporanqi adlanır. Sporlar şarvari, ellipsvari, yumurtavari, hüceyrə qılaflı ilə örtülü, yaxud qılafsız olurlar.

Göy-yaşıl yosunlarda endospor və ekzosporlar var.

Eukariot yosunlarda hərəkətli, yəni monad quruluşlu zoosporlar və hərəkətsiz aplonosporlar olur. Zoosporların 1, 2, 4, yaxud çox qamçıları var.

Yosunların cinsi çoxalması iki hüceyrənin birləşməsi ilə gedir. Birləşmə nəticəsində ziqot əmələ gəlir.

Cinsi çoxalmanın müxtəlif formaları məlumdur. Holqamiya-qılaflı olmayan iki hüceyrənin birləşməsidir.

Konyuqasiya-hüceyrə qılaflı olan qamçısız iki vegetativ hüceyrələrin bütöv protoplastlarının birləşməsidir. Konyuqasiya ancaq konqyuqat yosunlarda mövcuddur. Qametoqamiya – qamet adlanan cinsi hüceyrələrin birləşməsidir. Həmin hüceyrələr cinsi

orqanlar funksiyasını yerinə yetirən ixtisaslaşmış hüceyrələrin – qametangilərin tərkibinin parçalanması nəticəsində əmələ gəlir. Yosunların əksəriyyətində cinsi orqanlar təkhüceyrəlidir.

Əksər yosunların qametlərinin qamişları var.

Qametoqamiya 3 tipə ayrılır. İzoqamiya – qametlərin ikisi də hərəkətli, eyni ölçülü və quruluşludur. Heteroqamiya – dişi qametlər erkək qametlərdən iridir, ancaq quruluşları eynidir. Qametlərin ikisi də hərəkətlidir. Ooqamiyada dişi qamet (yaxud yumurta hüceyrə) hərəkətsizdir və hərəkətli anterozoid adlanan erkək qametlərdən biridir.

Bütün hallarda cinsi prosesin nəticəsi ziqotadır.

Cinsi yolla çoxalan yosunların hamısının inkişaf siklində adətən 2 nüvə fazası növbələşir: haploid və diploid.

Cinsi prosesdə qametlərin və onların nüvələrinin birləşməsi nəticəsində nüvədə xromosomların sayı iki dəfə artlığına görə, inkişaf siklinin müəyyən anında nüvenin reduksion bölünməsi nəticəsində törəmə nüvolər bir dəstə xromosom yığımı əldə edir. Meyozun hansı anda baş vermosində asılı olaraq bir neçə yosunların inkişaf sikli əsasən haploid fazasında keçir. Bunlar volvokskimilər, xaralar, konyuqatlar və b.-dır. Başqa halda yosunların inkişaf siklində diploid faza üstünlük təşkil edir. Və yalnız qametlərin əmələ gəlməsindən qabaq meyoz baş verir və beləliklə, ancaq qametlər haploiddirlər. Diatom yosunların inkişafı belədir. Nəhayət, bir neçəsinin inkişaf siklinin bir hissəsi haploid, digər hissəsi diploid fazada keçir.

Belə inkişaf sikli yaşıl, qırmızı, qonur və s. yosunlarda müşahidə edilib ki, onlara da heteromorf nəsil dəyişməsi xasdır. Bu müxtəlif modifikasiyası olan çox mürəkkəb prosesdir. Beləliklə, sporofit qeyri-cinsi diploid və qametofit cinsi haploid yosunlarda nəsil növbələşməsi müşahidə olunur. Hər iki nəsil eyni morfoloji quruluşlu ola bilir (bu izomorf nəsil növbələşməsidir) və yaxud morfoloji quruluşca fərqlənə bilər (heteromorf nəsil növləridir). Izomorf nəsil növbələşməsi dəniz yosunlarından ulva, enteromorfa, kladofora, xetefora, qonur və qırmızı yosunlar üçün xarakterik sayıla bilər. Heteromorf nəsil növbələşməsinə isə

qonur, yaşıl, qırmızı yosunların bəzi nümayəndələrində rast gəlinir.

## GÖY-YAŞIL YOSUNLAR ŞÖBƏSİ – Cyanophyta

Göy-yaşıl yosunlar planetizmin ən qədim fotoavtotrof orqanizmləridir ki, onlarda fotosintez oksigen ayrılmıqla gedir. Yosunların hüceyrələrində xlorofil «a», biliproteinlər-fikosianin və fikoeritrin,  $\beta$  - karotin, çoxu spesifik olan müxtəlif ksantofillər və b. fotosintetik piqmentlərin mürəkkəb kompleksi var. Piqmentlərin nisbətindən asılı olaraq göy-yaşıl yosunların rəngi tünd-yaşıl, sarı-yaşıl, göy-yaşıl, mavi, bənövşəyi və çəhrayıya qədər dəyişir. Assimilyasiyanın əsas məhsulu yodun təsirindən qonurlaşan qlikogenə bənzər polisaxariddir.

Göy-yaşıl yosunların hüceyrələri selikli polisaxarid və pektin maddələrindən ibarət vəancaq prokariotlara xas olan spesifik mureinlər daxil edən dördqatlı hüceyrə qılaflı ilə əhatə edilib. Qılaflın seliklənməsi, yaxud protoplastın ifrazı nəticəsində bol seliyin olması əksər nümayəndələr üçün xasdır. Göy-yaşıl hüceyrələrində membranla əhatə edilmiş organelər-nüvə, xloroplastlar, holci aparatı, mitokondrilər, endoplazmatik şəbəkə, hüceyrə şirəli vakuollar yoxdur. Onlara forma, ölçü və tərkibcə fərqlənən zəngin əlavələr-sianofitsin dənəcəkləri (linoprotsidlər), volyutin, qlikoproteidlər, karbohidratlər (anabenin) və s. xasdır. Hüceyrədaxili qıcqırma nəticəsində əmələ gələn qaz vakuolları bir çox növlər üçün mövcuddur.

Göy-yaşillar təkhüceyrəli yosunları əhatə edir. Onlar adətən mikroskopik ölçülü, bəzən isə adı gözlə görünən koloniyalar əmələ gətirir. Hərəkətli qamçılı mərhələsi yoxdur, baxmayaraq ki, bəzi növlərdə fəal hərəkət qabiliyyəti müşahidə edilir.

Coxhuecyrəli sapvari göy-yaşıl yosunların tərkib hissəsi mütləq trixomalardır. Onlar arasında plazmatik əlaqə olan bir, yaxud bir neçə hüceyrə sırasından ibarətdir. Trixomalar simmetrik, yaxud assimetrik olurlar. Onlar çox vaxt boruya bənzər olub selikli qab-qınla əhatə olunublar. Qınlarla birlilikdə trixomalar sap əmələ gətirir. Saplar şaxəsiz (sadə) və şaxələnmiş olur. Əsil ş-

xələnmə trixomaların şaxolənməsidir ki, bu da hüceyrələrin trixoma oxunun uzununa paralel müstəvi üzrə bölünməsi nəticəsin-də baş verir.

Göy-yaşıl yosunlar yalnız qeyri-cinsi /hüceyrələrin iki bölünməsi ilə, koloniyaların parçalanması ilə, hormoqonilərlə, hormosistalarla, sakit «spor» adlanan akinetlərlə/ yolla, yaxud ixtisaslaşmış hüceyrələrin (endospor, ekzospor) köməyi ilə çoxalırlar. Bunlarda cinsi çoxalma yoxdur.

Müxtəlif su və su olmayan biotoplarda göy-yaşıl yosunlar şöbəsinin geniş yayılmış 2 minə yaxın növü məlumdur. Göy-yaşıl yosunlar üç sınıfə bölünür: Xrookokklar, xamesifonlular və hormoqonlular.

Aşağıda bu siniflərdən ikisi barədə qısa məlumat verilir.

## XROOKOKKLAR SİNFİ – Chroococcophyceae

Əksərən koloniya formali, bəzən isə təkhüceyrəli nümay-əndələr buraya daxil edilir. Çoxalması hüceyrənin ikiyə bölünməsi ilə gedir. Bölünmədən sonra hüceyrələr bəzən seliklə birləşən bir neçə hüceyrə yiğimi əmələ gətirir.

Bu sinfin geniş yayılmış cinsi mikrosistis və qleokapsa he-sab olunur. Qleokapsa şirin sularda və rütubətli torpaqda geniş yayılmışdır. O, iri təkhüceyrəli, bəzən də selikli örtüklə birləşən bir neçə hüceyrə yiğimləri əmələ gətirir.


Selikli rəngsiz formaları əsasən şirin sularda yaşayır. Lakin bəzən qırmızı, sarı, çəhrayı və s. rəngli selikləri olan nümayəndə-ləri daşlar üzərində örtük və ya qabiq əmələ gətirir.

Mikrosistis şirin su planktonu nümayəndəsidir (şək.100). O kiçik kürəşəkilli hüceyrələrdən ibarət olub seliklə əhatə olunan kaloniya əmələ gətirir. Bu yosun suda sürətlə çoxalaraq suyun üst hissəsini sanki göy-yaşıl rəngə boyayır. Mikrosistis göllərin əsas üzvi maddəsi hesab olunur ki, bu da mikrofaunanın əsas qidasını təşkil edir.

Mikrosistis suyun «çiçəklənməsinin» tipik törədicisidir. Cənubi Afrikada və keçmiş SSRİ-də şor və şirin sularda geniş yayılıb və zəhərlidir.



Şəkil 100. *Microcystis*. Koloniyanın ümumi görünüşü və sərbəst hüceyrələr



Şəkil 101. *Iyunghya*. Sapın ümumi görünüşü.

## HORMOQONLULAR SİNFİ – Hormogoniophyceae

Göy-yaşıl yosunların bu sinfinə əsasən sapşəkillilər aiddir. Çoxalmaları hormoqonilərlə, bir çoxlarında isə sporlarla başa çatır. Bu sinfin ən geniş yayılmış sıraları Ostsillatorialar və nostoklardır.

### 1. OSTSİLLATORİALAR SİRASI – OSCILLATORIALES


Bu sırada formalı nümayəndələri özündə cəmləyir. Bunun geniş yayılmış cinslərindən biri şirin sularda, istibulaqlarda və duzlu sularda yaşayan linqbiyadır (Şək. 101). Bu cinsin 100-dən çox növü məlum olub, hüceyrələri silindir şəkillidir. Onlar əsasən qısa hüceyrələrdən təşkil olunmuşdur və hetrosistaları əmələ getirmirlər. Linqbianın selikdən əmələ gəlmiş ümumi örtüyü vardır.

Əvvəlki nümayəndələrdən fərqlənərək linqbiyanın bu selikli örtüyü nisbətən bərkdir.


Sıranın ikinci cinsi ostsillatoriyadır (şək.102). Bu cinsin də 100-dən çox nümayəndələri vardır ki, bunlar dənizlərdə, şirin suda substratında, isti su mənbələrində və bəziləri isə torpaq üzərində yaşayırlar.

Ostsillatoriyanın uzun sapı eyni silindirik təkhüceyrəlilərdən təşkil olunmuş, lakin təpə hüceyrəsi forma etibarilə dairəvidir, hüceyrənin eninə bölünməsilə əlaqədar olaraq onun boyu uzanır. Çoxalmaları hərəkətli hormoqonı vəsitəsilə gedir. Sonradan belə homoqonilər inkişaf edib yeni sap formalı orqanizm əmələ gətirir.

Ostsillatorialar sırasının bir cinsi də spirulinadır (şək.103). Sap burularaq spiral formasını alır. Spirulinanın bəzi nümayəndələri zülal ilə (quru kütlənin 60-70 faizdən çoxu) zəngin olduğundan Afrikada bundan qida kimi istifadə edirlər. Hal-hazırda bəzi ölkələrdə, o cümlədən keçmiş SSRİ-də zülal və başqa madəllər almaq üçün spirulinanın müxtəlif növlərini külli miqdarda becərirlər.



Şəkil 102. *Oscillatoria*.  
Sapın ümumi görünüşü



Şəkil 103. *Spirulina*.  
Sapın ümumi görünüşü

## 2. NOSTOKLAR SIRASI – NOSTOCALES

Bu sıraya heterosistalı, bu-aqlanmayan və ya yalançı budaq-anan saplardan ibarət nümayəndələr axildir. Buna misal olaraq şirin ularda plankton və bentos şəraitdə aşayan anabenanı göstərmək olar. Anabenanın sapi tək-tək və ya ağınlıq formada olur. Coxalmaları ormoqonilərlədir. Burada saplar eterosistalara parçalanır. Anabenanın çox növləri spor əmələ atırmək qabiliyyətinə malikdir. Sporlar forması və ölçüsü ilə vegetativ hüceyrədən fərqlənir.

Göy-yaşıl yosunların başqa öbələrlə yaxınlığı haqqında əvvəldə danişildi.

Hüceyrəvi quruluşuna və hüceyrə divarının xamizminə gö-ə göy-yaşıl yosunlar bakteriyalara yaxındır, hüceyrədə xlorofil a»-nın olması bunları eukariotlara, ilk növbədə qırmızı yosunlara axınlaşdırır.

Çox maraqlıdır ki, hər iki şöbədə qamçılı hərəkətli mərhələ oxdur.

Göy-yaşıl yosunlar on qədim yosunlardır, bunlar qırmızı yosunlardan əvvəl yaranmışlar, hətta onların bəziləri kembri ləvründən əvvəl yaranmışdır. Deməli, göy-yaşıl yosunlar bizə nələm olan yosunların on qədimidir. Ancaq uzun müddət ömrürmələrinə baxmayaraq az təkamül etmiş və özlərinin çox qəlim quruluşlarını bu vaxta kimi mühafizə edib saxlamışlar.

Ehtimal olunur ki, göy-yaşıl yosunlar təkhüceyrəli və hüceyrə qılıafından məhrum olublar. Təkamül nəticəsində bunların xamesifonular və xrookokklar inkişaf etmişlər. Lakin bunlar arasında birbaşa qohumluq əlaqəsi yoxdur. Xrookokklardan isə əstsillatorlar öz mənşələrini almışlar.

*Nostoe kihlmani.*  
A-təbii ölçüyə malik kaloniyalar.  
B-höyüdülmüş cədvəl kaloniya.

Göy-yaşıl yosunların bu sırasının tipik nümayəndələrindən biri də nisbətən mürəkkəb quruluşa malik olan nostokodur (şək.104). Bu cinsdə saplar xırda və bəzən iri selikli örtük içərisində toplanır. Nostok şimalda şirin sularda, səhralarda və yüksək dağlıqlarda yaşayır. Nostokun morfoloji görünüşü anabenanın sapını xatırladır. Nostok sapları gödək, bəzi nümayəndələri isə iri olur (mikroskopikdən 30 sm-ə kimi). Sap xaricdən möhkəm selikli təbəqə ilə örtülən kürəşəkilli koloniya əmələ gətirir. Çoxalmaşı hormoqonilərlədir.

Tallomun quruluşuna görə digər cins rivullariya da nostok bənzəyir, lakin burada saplar assimmetrik olub ümumi selikli örtüklə örtülür. Çoxalması hormoqonilərlədir. Rivulariyada sporlar müşahidə olunmur. Göy-yaşıl yosunların bəziləri çöllərdə torpaq üzərində kütləvi surətdə inkişaf edirlər.

Rütubətli tropik ölkələrdə, xüsusiilə qayalar üzərində qarışlı örtük əmələ gətirən sitonema cinsinin növlərinə rast gelir. Bunlar arasında simbioz yosunlar da geniş yayılmışdır. Xüsusiilə, ala bitkilərin kökləri üzərində şibyələrdə təsadüf olunur.

Mühitin təsirindən, xüsusiilə günəş şüası ilə əlaqədar olaraq bu və ya digər pigmentlərin çoxalıb azalması ilə əlaqədar göy-yaşıl yosunların rəngi dəyişilə bilər, həmin yosunların bu xassəsindən tədqiqatçı Qadyukov öz təcrübəsindən istifadə edərək onları müxtəlif rəngli şüalarla işıqlandırmış və nəticədə xromat adaptasiya (rəngə uyğunlaşma) hadisəsini meydana çıxarmışdır. Digər tədqiqatçı Qretsivin isti su mənbələrinin göy-yaşıl yosunlarını öyrənərkən müəyyən etmişdir ki, bu yosunlar müsbət  $28^{\circ}\text{C}$ -dən  $89,5^{\circ}\text{C}$ -ə kimi hərarətdə yaşaya bilirlər. Hətta bu yosunlar bəzi növləri  $190^{\circ}\text{C}$ -də bir həftə yaşaya bilər. Antraktidada isə  $83^{\circ}\text{C}$ -də çoxlu miqdarda nostoka təsadüf olunmuşdur.

Göy-yaşıl yosunların insan həyatında müsbət (azot filətmələri və qida kimi istifadə olunmaları) və mənfi /çürümə manı balıqları və başqa heyvanları məhv edir/ əhəmiyyəti vardır.

Göy-yaşıl yosunlar başqa bitkilərin yaşaya bilmədiklərə yerdə yaşayan ilk bitkilərdir. Bu yosunlara habelə təzə püskür vulkan adalarında da rast gəlmək olur. Göy-yaşıl yosunlar əsər şirin sularda, az miqdarda isə dənizlərdə yayılmışdır. Bunların

ox nümayəndələrinə rütubətli torpaqlar üzərində təsadüf olunur. Onlar, xüsusilə gölməçələrdə, göllərdə plankton şəraitdə, habelə əkit axan çaylarda geniş yayılmışdır. Adətən onlar yay zamanı türətlə inkişaf edərək suyu bozuntul rəngə boyayırlar, sonra isə porlar əmələ gətirib məhv olurlar.

Göy-yaşıl yosunlar dənizlərdə plankton şəraitdə az yayılmışdır. Qırmızı dənizdə suyun çirkənməsini əmələ gətirir. Bəən bu yosun külli miqdarda inkişaf edir, sonra isə tələf olaraq ürəyür, zəhərli maddə olan pis qoxu verən H<sub>2</sub>S əmələ gətirir. Yosunun rəngi qırımızımlı olduğuna görə Qırmızı dəniz adı da uradan götürülmüşdür.

## YAŞIL YOSUNLAR ŞÖBƏSİ – *Chlorophyta*

Şöbə indiyə kimi məlum olan yosunlar şöbəsinin ən geniş iub, 20-mindən çox mikro və makroskopik növü əhatə edir. On-ırin arasında təkhüceyrəli, çoxhüceyrəli, kolonial hüceyrəsiz, apişmiş, hərəkətsiz və sərbəst yaşayan orqanizmilər var.

Hüceyrənin quruluşu çox müxtəlidir. Bəziləri qılfısız olub lazmollemma ilə əhatə edilmişdir. Əksərinin isə hüceyrənin əimi formasını saxlayan qılfı var. Qılfadətən ikilaylıdır: daxili iy sellüozalaşmış, xarici lay pektinləşmişdir. Bəzən qılfadətən qalsium duzları ilə naxışlanmışdır. Ətraf mühitlə mübadilə qılfda olan məsamələr vasitəsilə gedir. Bəzi nümayəndələrdə almelloid vəziyyətinə keçidkədə qılfın müvəqqəti seliklənməsi aş verir.

Nüvələr 1-dən yüzlərcədir. Xloroplastlar forma, ölçü, ücəyrədə yerinə və s. görə müxtəlidir. Onların sayı 1-dən bir eçə onluqlara qədərdir. Xloroplastlarda adətən birdən bir neçəyə ədər batiq pirenoidlər var. Yaşıl yosunlar yaşıl rəngin müxtəlidələrə malikdir. Bunlar üçün xlorofil «a» «b», karotin α, β, γ, ksantorofillərdən lyutsin, neokstantin, violaksantin və s. piqmentlər səciyyəvidir. Fotosintetik piqmentlərin tərkibinə görə yaşıl yosunlar ali bitkilərə yaxındır. Bu yosunların əsas assimilyaya məhsulu nişastadır.

Yaşıl yosunların monad formalarının və mərhələlərinin stiqmaları, bərabər uzunluğunda olan bir istiqamətdə işləyən 2 - 4 qamçıları var. Onlar vegetativ, qeyri-cinsi və cinsi yolla çoxalırlar. Vegetativ çoxalma təkhücerəli orqanizmlərin ikiyə bölünməsi, çoxhüceyrəlilərin isə tallomunun parçalanması yolu ilə gedir.

Qeyri-cinsi çoxalma yaşıl yosunlarda geniş yayılıb və ixtisaslaşmış hüceyrələr-sporlarla gedir. Bu yosunlar qrupunda sporlar çox müxtəlif olurlar, ancaq zoosporlara (hərəkətli) və aplo-nospollara (hərəkətsiz) daha tez-tez rast gəlmək olur. Sporlar hüceyrə qilaflı, yaxud qilafsız ola bilər.

Cinsi proses holoqamiya, izoqamiya, heteroqamiya, ooqamiya və konyuqasiya formasında təmsil olunub. Cinsi prosesin tipləri yuxarıda təsvir edilib. Cinsi orqanlar vegetativ hüceyrələrdən morfoloji fərqlənən, yaxud fərqlənməyən təkhüceyrəli qamtlərdir. Cinsi proses nəticəsində əmələ gələn ziqtolar diploid, hərəkətli, yaxud hərəkətsizdir, onların cücərmələri dərhal, yaxud sakitlik dövründən sonra baş verir.

Yaşıl yosunlar yuxarıda göstərdiyimiz kimi, ali bitkilərə nəinki fotosintetik pigmentlərin tərkibinə, həm də hüceyrə qilaflının kimyəvi xassəsinə, assimilyasiyanın əsas məhsulunun lokallaşmasına, hüceyrə quruluşuna, xloroplastların incə strukturuna görə yaxındırlar. Bütün bunlar bu qrup bitkilərin six qohumluq əlaqəsini və onların ümumi əcdadlarından törəmələrini göstərir.

Yaşıl yosunlar suda, torpaqda müxtəlif coğrafi qurşaqlardə yer kürəsinin bütün dənizlərində və qıtılərində geniş yayılmışlar. Onlar arasında plankton, perifiton və bentos orqanizmlər var.

Yaşıl yosunların bir sıra növləri təsərrüfat əhəmiyyətlidir bəzi növləri ekoloji monitorinq sistemində indikator kimi xidmədə bilər, çirkənmiş suların təmizlənməsində də iştirak edirlər. Bu yosunlar balıq təsərrüfatlı su hővzələrində hidrobiontların təcəfik zəncirində ilkin həlqəsi kimi vacibdir.

Bu yosunlar bioloji qaz, ərzaq məhsulları, yem, vitamin, ferment və dərman maddələrinin alınması üçün biotexnologiyaçı perespektiv obyektdir.

Yaşıl yosunlar morfoloji quruluşlarına və çoxalmalarına görə 3 sinifə bölünürlər:

- I. Əsil yaşıl yosunlar və ya  
bərabər qamçılılar sınıfı - Euchlorophyceae,  
Isocontae
- II. Sifonlular sınıfı - Siphonophyceae
- III. Konyuqatlar sınıfı - Conjugatophyceae

Əsil yaşıl yosunlar və ya bərabər qamçılılar sınıfı.


Bu sınıf yaşıl yosunlar şöbəsi arasında əsas yer tutur. Cis-in morfoloji strukturunun bütün tipləri-monad quruluşundan sinqnokladal quruluşa qədər olan tek və çox hüceyrəli, mikro və akroskopik yosunlardır.

Morfoloji quruluşuna görə sınıfı aşağıdakı sıralara bölünür:

1. Volvokskimilər sırası - Volvocales
2. Tetrasporkimilər sırası - Tetrasporales
3. Xlorokkimilər sırası - Chlorococcales (Protococcales)
4. Ulotrikskimilər sırası - Ulotrichales
5. Edoqoniumkimilər sırası - Oedogoniales
6. Briopsidkimilər sırası - Bryopsidales
7. Sifonokladialkimilər sırası - Siphonocladiales

## VOLVOKSKİMİLƏR SIRASI

Bu sıraya horokotlı, tokhücreli və ya koloniya şəkilli orqanizmlər daxildir. Hüceyrələr tək-ivolidir, qılıf sellülozalaşmış, yaxud pektinloşmişdir və ya yoxdur, xloroplastlar kasavari, yaxud əsavari formasının müxtəlif möifikasiya şəklində adətən pirenolidir. Xloroplastın ön konarında şəcük var. Vakuollar şirin suda işayan növlərdə inkişaf edib. Əmçilər 2 - 4-dür, hamardır, hüceyrənin qabaq hissəsindən çırlar.



Şəkil 105. *Chamydomonas*.

A-vegetativ fərd; B-palmelşəkilli mərhələdə;  
C-çoxalma: ana hüceyrədə daxilində olan cavav fərdlər

Çoxalmalar ikiyə bölünməklə, zoosporlarla gedir. Cinsi proses konyuqasiyadan başqa bütün tiplərdə təmsil edilib. Kiçik, çox vaxt çirkənmiş su tutarlarında yaşayırlar. Sıra üçün tipik olan xlamidomonas cinsidir (şək.105).

Bu yosun şirin durğun sularda, kiçik su tutarlarında yaşayır. Bütün bu növlər üzvi maddələrlə zəngin olan sularda ilk baharda daha çox müşahidə olunub, suyu yaşılı rongə boyayır.

Xlamidomonas təkhüceyrəli, suda aktiv hərəkət edən qlı-koprotein qılfı ilə əhatə olunmuş orqanizmdir. Protoplastın quru luşu volvokslara uyğundur. Protoplastda nüvə kasaşəkilli xromotofor, açılıb-yumulan vakuollar, nişasta dənəcikləri ilə əhatə olunmuş tək pirenoid və gözcük vardır, hüceyrənin ön hissəsindən xaricə doğru iki qamçı çıxır (şək.105). Bunların vasitəsi ilə xlamidomonas suda aktiv hərəkət edir. Və müsbət fototaksis, aerotaksis qabiliyyəti sayosində suyun üst səthinə, yəni işıq və havası yaxşı olan tərəfə doğru hərəkət edir.

Qeyri-cinsi çoxalmada qamçılar itir, protoplast ana hüceyrənin daxilində ardıcıl olaraq 2 - 4, bəzən də 8 hissəyə bölünür.

Bu cavan hüceyrələrin ətrafında qılf və uclarında 2 ədəd qamçı əmələ gəlir. Onlar ana hüceyrədən xaricə çıxaraq sərbəs yaşınağa başlayırlar. Cavan hüceyrələr bir qədər böyüdükdə sonra lap elə II gecə eyni qayda ilə yenidən çoxalmağa başlayırlar.

Xlamidomonaslarda cinsi çoxalma izoqamiya, heteroqamiy oqamiya tipində gedir. Əksər nümayəndələrində izoqamiy müşahidə olunur. Qametlər çoxlu miqdarda ana hüceyrə daxilində əmələ gəlir, adəton 32-64 ədəd olur. Bəzi növlərdə bunlar çılpa qdır. Ch.brauni – də hetroqamiya tipli çoxalmadır. Cütləşmə zamanı kiçik, yəni erkək qametin sayı 8 ədəd olur, protoplastı dişi qametin içində boşalır. Cütləşmədən sonra isə erkək qamet qılfı ziqot üzərində çıxıntı şəklində qalır. Ch. coccifera-da ood miya tipli proses nəzərə çarpır. Burada vegetativ fəddən əməq gəlmış dişi cinsi qamet cütləşmə zamanı hərəkətini itirir və yurta hüceyrəyə çevirilir. Erkək hərəkətli qamet isə onu maylayır. Cinsi çoxalmalar nöticəsində əmələ gəlmış ziqot qalın silüloza qabıqla örtülür, ehtiyat qida maddələri, xüsusilə hemos

xromla dolur, sakitlik dövrünü keçirir. Belə ziqot quraqlığa və başqa əlverişli olmayan şəraitə qarşı davamlı olur. O, əlverişli şəraitə düşdükdə inkişaf etməyə başlayır. Bu zaman əvvəl onun diploid nüvəsi reduksion yolla bölünür və sonra tərkibi 4 hissəyə ayrırlaraq 2 qamçılı zoosporlar formasında xaricə çıxır. Əmələ gəlmış haploid zoosporlar sərbəst yaşamağa başlayır və anasının həcmində çatır. Bu sıranın təkhüceyrəli nümayəndələrindən biri də Dunalielladır.

Duzlu göllərdə yaşayır, hüceyrənin formasına və daxili quruluşuna görə xlamidomonasa çox bənzəyir, lakin hüceyrənin divarının olmamasına görə ondan fərqlənir. *Dunaliella* hüceyrəsi plazmolemma ilə örtülüdür. *Dunaliella* da xaromotofor kasa şəkilidir. Peronoidli və qırmızı gözcükülüdür. Ön hissədən iki bərabər qamçı çıxır. Duzlu suda yaşayan nümayəndələrində proplastda löyünən vakuollar yoxdur. Qırmızı xloroplastları olan növlər duzu suyu qırmızı kərpici rəngə boyayır.

Bu sıraya koloniya halında yaşayan orqanizmlər də daxildir. Ən çox təsadüf edilən nümayəndələri qonum pondorina, evlərinə volvoksdur.

*Qonium volvokskimilərin* sadə nümayəndəsidir. O, bir qat izülmüş hüceyrələrdən ibarət lövhəşəkilli koloniya əmələ gətirir. Nisbətən geniş yayılmış nümayəndələrində koloniya qılafin əixintiləri ilə yanlardan bir-birilə birləşən 16 hüceyrədən təşkil olunmuşdur. Bəzilərində isə koloniya 4 hüceyrəlidir, hüceyrələr bir-birinə paralel halda selik ilə birləşir. Qamçılardan lövhənin bir ərəfində olur. Hər hüceyrənin ön hissəsində iki qamçı yerləşir ki, onlar vasitəsilə o suda asanlıqla hərəkət edir.

Qeyri-cinsi çoxalma zamanı koloniya hərəkətini saxlayır, onun hər bir hüceyrəsi ardıcıl olaraq 2,4,8 və nəhayət, 16 hissəyə bölünür, qamçılardan inkişaf edir. Beləliklə ana koloniya daxilində 16 ədəd cavan koloniya əmələ gətirir. Ana koloniyanın qılafi parçalandıqdan sonra cavan koloniylar müstəqil həyat sürməyə və inkişaf edib yenidən qeyri-cinsi yolla çoxalmağa başlayır.

Cinsi çoxalma izoqamiya tipindəndir. Cütləşən qametlər başqa-başqa koloniya hüceyrələrində əmələ gəlir.

Mayalanmadan sonra ziqot inkişaf ederek 4 hissəyə bölünür və lövhəcik halında birləşən zoospor şəklində xaricə çıxır. Sonralar bu hissələr ayrırlaraq hər biri bölünür və normal 16 hüceyrəli koloniya əmələ gətirir.

Pandorina və evdorina koloniyaları kürəşəkilli və ya oval olur. Hüceyrənin daxili quruluşu xlamidomonasla uyğundur. Biriçi 16-32 hüceyrədən ibarətdir. Koloniya selik örtüklə əhatə olunmuşdur. Hüceyrələrin ön hissəsi xaricə, arxa hissəsi isə mərkəzə doğru yerləşmişdir, hər hüceyrədən xaricə iki ədəd qamçı çıxır. Bunların fəaliyyəti sayəsində koloniya suda asanlıqla hərəkət edir. Pandorinanın hüceyrələri çox sıx olur, evdorinanın hüceyrələri isə koloniyada seyrək yerləşmiş olur. Bundan başqa evdorina pandorinadan onunla fərqlənir ki, onun çoxalma orqanı koloniyanın arxa hissəsində əmələ gelir və beləliklə, koloniyada hüceyrənin funksional diferensasiyası ehtimal olunur.

Qeyri-cinsi çoxalma hər iki nümayəndədə qoniumda olduğu kimidir. Çoxalma zamanı koloniya hərəkətini itirir, onun bütün hüceyrələri bölünməyə başlayır. Beləliklə, 16-32 hüceyrədən ibarət olan lövhəşəkilli koloniya alınır. Bir neçə müddətdən sonra bunlar burularaq kürəşəkilli və ya oval koloniya əmələ gətirir, hüceyrələrin qamçıları inkişaf edir, ana koloniyanın selik töbəqəsi dağıldıqdan sonra isə cavan koloniylar azad olur. Cinsi çoxalma pandorinada izoqamiya tiplidir. Dincəlmə dövrü keçəndən sonra ziqotun diploid nüvəsi reduksion yolla bölünür və adətən bir, bəzən də iki və ya üç zoospor çıxır. Evdorinada cinsi çoxalma heteroqamiya tiplidir. Burada erkək və dişi kaloniylar olur. Ziqotun inkişafı pandorinada olduğu kimidir.

Bu sıranın mürəkkəb quruluşlu nümayəndələrindən biri de volvoksdur (*V.aureus*. şək.106). Kürəvi, şar formalıdır. Volvoks koloniyasını təşkil edən hüceyrələr 500-dən 60000-dək olur. Kürəni bir qat iki qamçılı hüceyrələr əhatə edir. Bunların qamçıları xaricə, arxa hissəsi isə mərkəzə doğru yönəlmışdır. Daxili selik maddə ilə doludur, hüceyrələr həm selik, həm də aralarında olan protoplazmatik saplar (plazmodesm) ilə birləşirlər. Kürəni hərəkəti zamanı ön hissədə yerləşən və koloniyanın çox hissəsinin təşkil edən hüceyrələr daha iri qırmızı gözcüklü olur. Koloniyanı-

arxa hissəsində yerləşən və vegetativ hüceyrələrdən fərqlənən bir neçə iri hüceyrə nəzərə çarpir. Bunlar qeyri-cinsi çoxalmada iştirak edirlər və partenoqonidi adlanırlar. Koloniyanın vegetativ hüceyrələri bölünmə qabiliyyətinə malik deyildir. Onlar ancaq qidalanma və koloniyanın

*Şəkil 106. Volvox aureus. Anna küre daxilində olan cavav koloniyları*

zamanı partenoqonoidilər eninə bölünürlər, nəticədə evdorinada olduğu kimi, lövhəşəkilli koloniya adlanır, sonra kasavari burularaq əks istiqamətdə çevrilir və birləşərək küro əmələ gətirirlər (şək.107).

hərəkətində iştirak edirlər. Qeyri-cinsi çoxalma

*Şəkil 107. Qız (cavav) koloniyanın əmələ gəlməsi (inqisaf)*

Onların hər bir hüceyrəsi iki ədəd qamçı ilə təmin olunurlar və cavan kürələr ana kürənin daxilinə düşərək bir neçə müddət orada hərəkət edirlər. Ana kürənin divarı parçalandıqdan sonra cavan koloniyalar azad olurlar. Beləliklə, 16-ya qədər cavan koloniya əmələ gəlir, ana xüceyrə isə tələf olur. Cavan koloniyalar bir neçə müddət inkişaf etdikdən sonra yenidən qeyri-cinsi yolla çoxalmaya başlayırlar. Əlverişli şərait olduqda bu çoxalma 2-ci gedə bilir.

Volvoksun da cinsi çoxalması ooqamiya tiplidir. Bir çox hallarda onun kürəsi ikicinsli olur, yəni buradan həm ooqoni, həm də anteridi inkişaf edir (şək.108). Ooqoni koloniyanın arxa hissəsində əmələ gəlir və cavan partenoqonidlərə bənzəyir. Lakin tünd yaşıl rəngi ilə onlardan xeyli fərqlənir, hər koloniyada ona qədər ooqoni inkişaf edir və onların hərəsində bir yumurta hüceyrəsi olur. Anteridilərdə isə çoxlu miqdarda çubuqvari, ikiqamçılı, sarımtıl rəngli spermatozoid əmələ gəlir. Bunlar xaricə çıxdıqdan sonra ooqoniyə daxil olaraq yumurta hüceyrəni mayalayırlar. Mayalanmadan sonra əmələ gələn spor çoxqatlı qalın qabıqla örtülür, ehtiyat qida maddəsi və hematoxromla dolur, sakit dövr keçdiqdən sonra inkişaf edir, onun nüvəsi bu dövrdə reduksion yolla bölünür. Sonra onun tərkibi çoxlu miqdarda hüceyrələrə bölünür, ana kürənin daxilində yeni cavan koloniyalar əmələ gəlir.

## TETRASPORKİMİLƏR SIRASI – TETRASPORALES

Bu sıraya daxil olan nümayəndələr palmelloloid quruluşlu, təkhüceyrəli və ya kolonial, hərəkətsiz orqanizmlərdir. Hüceyrə tək, yaxud çoxnüvəli, sellüoz-pektin qılafla əhatə olunmuş, kasavari, xloroplastları 1, yaxud 1 neçə pire-

noidlidir. Qamçılar 4-dür, bəzən psevdosilialar – yəni yalançı, hərəkət qabiliyyətini itirmiş qamçılar

Şəkil 108. Yumurta hüceyrəli (1) və spermatozoidli (2) koloniya.

var. Çox vaxt hüceyrələr seliklə örtülüdür. Döyünen vakuollar var. Çoxalma zoosporlarla, yaxud sadecə ikiyə bölünməklə gedir. Cinsi çoxalma izo, yaxud heteroqamiya tiplidir. Sıraya apiosistis və tetraspora cinslərini misal göstərmək olar.

Apiosistis, iri yosunlara yapışan armudşəkilli mikroskopik koloniyalı selikli kisə əmələ gətirir. Koloniyanın daxilində xlamidomonosa bənzər yaşıł hüceyrələr iki və ya dörd ədəd olur. Bunlarda qamçıya bənzər psevdosiliya adlanan iki ədəd uzun çıxıntı olur. Qeyri-cinsi çoxalma zamanı koloniyanın hər bir hüceyrəsi psevdosiliyasını tullayır, əvəzinə iki ədəd həqiqi qamçı əmələ gətirir, zoosporlara çevrilərək koloniyanın selik təbəqəsindən xaricə çıxır və inkişaf edib yeni fərd əmələ gətirir.

Tetraspora mikro və makroskopik selikli, kisəvari koloniyalı orqanizmdir. Bunun daxilində iki qısa psevdosiliyali yaşıł rəngli hüceyrələr dörd-dörd yerləşir. Qeyri-cinsi çoxalmaları yuxarıda göstərilən qayda ilə əmələ gələn zoosporlar vasitəsilə gedir. Lakin zoosporlar uzun müddət (iki güne kimi) hərəkət edirlər. Göstərilən hər iki cinsdə cinsi çoxalma izoqametlərin cütləşməsi ilə gedir. Apiosistis cinsi tetraspordan onunla fərqlənir ki, onun psevdosiliyaları ümumi koloniya səliyindən kənara çıxır.

## **PROTOKOKKİMİLƏR VƏ YA XLOROKOKKİMİLƏR SIRASI – PROTOCOCCALES, CHLOROCOCCALES**

Bu sırada kokk, təkhüceyrəli və kolonial formalı nümayəndələri özündə cəmləyir. Sərbəst həyat sürən orqanizmlərdir. Planktonda yaşayan növləri suda üzmək üçün müxtəlif çıxıntıları, qilları, tikanları var. Koloniya və hüceyrələr ətrafında olan bol selikdə həmin məqsəd üçündür. Bu sıraya vegetativ dövrde hərəkətsiz olan təkhüceyrəli və koloniya formalı yosunlar daxildir. Bunların sadə nümayəndələri hüceyrə quruluşlu volvoksları xatırladır, yəni xramatosforlar kasa formasında və pirenoidli olur. Lakin açılıb yumulan vakuollar, qamçı və gözcük müşahidə olunmur. Əksəriyyətlə hüceyrələr qalın qabıqla örtülmüş kürə şəkillidir. Qılıfı sellüoz-pektindən təşkil olunmuşdur. Ali nümayəndələrə, mə-

sələn, su toru cinsində (Hydrodiction) hüceyrələr çoxnüvəlidir, xromotoforla mürəkkəb parçalara ayrılmışdır. Qeyri-cinsi çoxalma ve gebeitativ hüceyrələrdə əmələ gəlmış çilpaq dörd və yaxud avtosporlarla əvəz olunur, həmin sporlar da zoosporlar kimi hüceyrə içinin çoxlu hissələrə bölünməsi sayəsində əmələ gəlir. Lakin qamçıları olmur hələ ana hüceyrənin daxilində ikən sellülozadan olan qilafla örtülür.

Tək hüceyrəli formalarda avtospor və yaxud zoosporlar xaricə çıxdıqdan sonra ayrırlırlar, koloniya şəkilli formalarda isə hüceyrə daxilində birləşərək yeni koloniya əmələ gətirirlər, ana koloniyanın qılaflı selikləşdikdən sonra azad olurlar.

Cinsi çoxalma çox az növlərdə məlumdur və nadir haolda baş verir, heteroqamiya və ooqamiya daha az olur.



Geniş yayılmış, ekoloji cəhətdən çox müxtəlisf yosunlardır. Əsasən kiçik, yaxşı qızan bogenlərlə bol su hövzələrində, çox vaxt yerüstü şəraitdə məskunlaşırlar. Endofit tüfeyli, yaxud simbiotif həyat süron nümayəndələri də var.

Sıraının ən geniş yayılmış cinslərindən biri xlorokokdur. Bu yosuna şirin şularda, torpaqda, ağac gövdəsi üzərində də şibyələr daxilində rast gəlinir. O mikroskopik təkhüceyrəli, kürəşəkilli, yetkin vəziyyətdə çox nüvəli, kasavari xromatoforlu, pirenoidli orqanizmdir. Qeyri-cinsi çoxalması, hüceyrə daxilində əmələ gələn 8-32 ədəd ikiqamçılı qabıqla örtülmüş zoosporlar vasitəsilə gedir. Həmin zoosporlar bir neçə müddət suda sərbəst hərəkət etdikdən sonra qamçılarını itirir, yeni kürəşəkilli hüceyrə əmələ gətirirlər. Cinsi çoxalması isə ikiqamçılı qametaların cütləşməsi ilə gedən izoqamiya tiplidir.

Xlorokokkimilərin bəzi nümayəndələri, ali bitkilərin toxumaların da endofit həyata uyğunlaşmışlar. Misal üçün xloroxitriumu götürmək olar.

O, əsasən sugülü bitkisinin toxumasında təsadüf olunur. Yosunun hüceyrələri ellipsvari, tündyaşıl, çoxnüvəli, qalın selikli qılaflıdır, bitkinin toxuması arasında yerləşir və xaricə doğru qısa çıxıntı verir. Bu yosun bütün həyatı boyu diploid olur, yalnız qametaları haploiddir. Xloroxitriumda həmişə xlorofil olduğu üçün o avtotrof qidalanır, ancaq endofit qalır, ona yaxın olan rodoxitrium isə öz xlorofilini itirdiyi üçün sahib bitkinin hazır üzvü maddələri hesabına qidalanır, başqa sözlə parazit həyat tərzi keçirir. Bu yosun əsasən Amerikada geniş yayılmışdır. Amerikada bu yosun mürekkebçiçəkli bitkilərin yarpaqlarında parazit həyat keçirir.

Sıranın koloniya halında yaşayan nümayəndələrindən biri hidrodiksiondur (*H. reticulatum*). Hidrodiksion və ya su toru üzvü və azotla zəngin olan sularда daha geniş yayılır. O, makroskopik yosun olub boyu 20 sm və daha artıq ola bilir, qapalı silindrik kisəyə bənzəyir. Hüceyrənin qılafları kutinləşmişdir, uzunluğu 1 sm-ə qədər olan iri hüceyrələrin birləşməsindən əmələ gələn 5-6 bucaqlı gözcükıldən təşkil olunmuşdur (şək.109). Hüceyrə iri mərkəz vakuollu, çoxnüvəli və xromotoforlu, torvari, çox pireno-idlidir.



Şəkil 109. *H. reticulatum*.  
B-una hüceyrə daxılında cavum tor.  
V-cavun torun bir hissəsi  
(böyüdülmüş şəkildə)

Elektron mikroskopu ilə aparılan son elmi tədqiqat işləri sübut edir ki, hidrodiksionda qeyri-cinsi çoxalma zamanı hüceyrə nüvələri bölünür, protoplazma təknüvəli hissəciklərə ayrılır. Bular da inkişaf edərək ana hüceyrələrin birində çox miqdarda (bir neçə min) iki qamçılı çılpaq zoosporlar əmələ gətirir.

Bu zoosporlar ana hüceyrə daxilində birləşərək yeni toru təşkil edir. Alımlar öyrənmişlər ki, zoosporlar istənilən yerdən birləşə bilmirlər, onlar plazmalemma altından çıxan mikroborularla birləşirlər. Birləşmə zamanı nüvənin sayı artır. Bir neçə müddətdən sonra ana hüceyrənin qılaşdırıcıdır və cavan koloniya azad olaraq suya düşür. O, əvvəl ana hüceyrə ölçüsünə bərabər təknüvəli hüceyrələrdən təşkil olunur. Lakin sonralar koloniyanın boyunun hesabına uzanır və nüvələrin sayı artır. Qeyri-cinsi çoxalma koloniyanın bir çox hüceyrələrində eyni vaxtda başlayır. Beləliklə, çoxlu miqdarda yeni cavan koloniyalar əmələ gəlir, ana hüceyrə isə tələf olur.

Cinsi çoxalması izoqamiya tiplidir. Bu çoxalma zamanı yuxarıda göstərilən qayda üzrə zoosporlar əvəzinə 2 qamçılı qame-talar əmələ gəlir. Lakin bunlar zoosporlara nisbətən kiçik və sayı daha çox olur. Qame-talar xaricə çıxaraq cütlüşir və kiçik yaşıllı rəngli kürəşəkilli ziqot əmələ gətirir. Zi-qot müəyyən müddət sakit dövr keçirir, sonra isə inkişaf edərək bir neçə, nisbətən iri qamçılı zoosporlar verir, həm də nüvənin reduksion bölünməsi gedir. Bunlar müəyyən müddət suda üzdükdən sonra dayanır və inkişaf edərək bucaqlı çoxnüvəli poliedr formasında hüceyrə əmələ gəti-rirlər. Bunlar da birləşərək poliedr daxilində yeni tor əmələ gəti-rirlər. Poliedrin ümumi örtüyü selikləşdikdən sonra cavan tor azad olur.

Sıranın digər nümayəndəsi pediastrumdur. Onun hüceyrələrinin ucları və yaxud kənarları six birləşərək mikroskopik koloniya əmələ gətirir. Pediastrumun hüceyrələri nisbətən kiçikdir, uzun müddət təknüvəli, çoxalmadan əvvəl isə çoxnüvəli olur.

Qeyri-cinsi çoxalması hidrodiksionda olduğu kimidir. Lakin burada zoosporlar selik qovuqla əhatə olunmuş formada ana hüceyrədən xaricə çıxır və inkişaf edərək yeni pediastrum lövhəciyi əmələ gəti-rirlər. Cinsi çoxalması və cynilə orada olduğu

kimi mürəkkəb yolla, poliedr vasitəsilə gedir. Pediastrumun növləri çoxlu miqdarda şirin sularda plankton formasında təsadüf olunur.

Sıranın sadə nümayəndəsi xlorelladır (*Chlorella*). Onun müxtəlif növləri ağac qabığında, nəm torpaqda və şirin çay havuzlarında yaşayır. Eyni zamanda ibtidai heyvanlar (infuzorlar, hidralar) və göbələklərlə simbioz halında yaşayırlar. Xlorella forma və hüceyrə quruluşu cəhətincə xlorokoka bənzəyir. Lakin onun çoxalması qeyri-cinsi yolla avtosporlar vasitəsi ilə gedir. Burada qeyd etmək lazımdır ki, avtosporlar hələ sporanqinin daxilində ana hüceyrənin formasını alan aplanosporlardır, yəni onlar formallaşmanın lap başlanğıcından morfoloji cəhətdən ana hüceyrədən fərqlənmirlər. Bunlar ana hüceyrənin daxilində əmələ gelir (10 qədər) və qılfə parçalandıqdan sonra xaricə tökürlərlər (şək.110). Xlorella sürətlə çoxalan yosunlardan hesab olunur. Onun hər bir hüceyrəsi gündə bir neçə dəfə avtospor əmələ gətirir. Xlorella  $1 \text{ sm}^2$  sahədə bir gündə 70 q (quru çəkidə) üzvü maddə hazırlaya bilər. Xlorellanın quru maddəsinin 7 faizdən 88 faizə kimi zülallar təşkil edir (Bu rəqəm paxlı bitkilərdə 30 faiz, buğdada isə 14-18 faizə bərabərdir).



Şəkil 110. *Chlorella*. A-vegetativ hüceyrə,  
B. V-avtosporların əmələ gəlməsi və xaric olması


Hesablamalara görə 100q quru xlorella bir gündə insana lazım olan əsas vitaminları ödəyə bilər. Digər tərəfdən onun tərkibində canlı orqanizmə lazım olan amin turşuların olduğu müəyyən edilmişdir. Fotosintez zamanı xlorellada əmələ gələn maddələr yeni hüceyrələrin yaranmasına və onların çoxalmasına

sərf olunur. O, üzərinə düşən enerjisinin 50 faizindən istifadə etdiyi halda, ali bitkilər ancaq 1-3 faizdən istifadə edir.

Xlorella digər yosunlara nisbətən çoxlu miqdarda oksigen ifraz edir. Onun belə bioloji xüsusiyyətlərini nəzərə alaraq ikinci kosmik uçuşu zamanı digər biki nümayəndələri ilə bərabər xlorella da kosmosa göndərilmişdir.

Xlorella süni qidalı mühitdə rahat becərilə bilir, odu ki, onun bu xüsusiyyətini nəzərə alıb fizioloqlar, biosiziklər və biokimyaçılar ondan eksperimentlərində istifadə edirlər. O, habelə istifadə üçün kütləvi surətdə becərilir. Xlorella balıqcılıq təsərrüfatının tələbini ödəmək üçün geniş istifadə olunur. O kiçik balıqların və xərçənglərin əsas qidasını təşkil edir. Hal-hazırda xlorelladan kənd təsərrüfatı heyvanlarının qidasında geniş istifadə olunur.

Fosilinin koloniya halında yaşayan və plankton şəraitində rast gəlinən nümayəndəsi *Scenedesmus*. 0,4 və 8 hüceyrədən ibarətdir. Bunlar bir, bəzən isə iki cərgədə düzülür. Koloniyaların kənar hüceyrələri xüsusi çıxıntılarla malikdirlər (şək.111). Çoxalmaları avtosporlar vasitəsi ilə gedir.



Şəkil 111. *Scenedesmus quadrivitta*.  
A-fərdin ümumi görünüşü, B-yeni fərdlərin əmələ gəlməsi

Ulotrikskimilər (Ulotrichales) sırası. Bu sıraya çox hüceyrəli, sapvari tallomları inkişaf edən, tək nüvəli, budaqlanmayan yosunlar aiddir. Bəzi nümayəndələrində (formalı yosun) sap inkişaf edib lövhə və ya müxtəlif sap formalı tallom əmələ gətirir. Lakin

bunlar üçün ümumi nişanə ilk əvvəl sap içərisində bir sırada tək-  
ək hüceyrələrin yerləşməsidir. Lövhə şəkilli tallomlar birqatlı,  
kiqatlı və bəzən çoxqatlı ola bilərlər. Ölçüləri müxtəlifdir. Belə  
ki, mikroskopikdən başlamış boyu sm-lərlə ölçülən nümayəndə-  
ri vardır., hüceyrələr seliklə əhatə olunmuş, bir, nadir hallarda  
bir-neçə xloroplastlı olur ki, onlar əsasən lövhə formasındadır.

Vegetativ hüceyrələr təknüvəlidir, çoxalmadan əvvəl nüvə-  
orin miqdarı artır. Sıranın bütün nümayəndələrinin ümumi əla-  
nəti hüceyrələrin iki bərabər hissəyə vegetativ bölünməsidir ki,  
u zaman ana hüceyrələrin qılaflı törəmə hüceyrələrin əmələ  
olməsində iştirak edir və bunun nəticəsində tallom böyüyür.

Nümayəndələrin hüceyrələri Volvokskimilər və protokok-  
ardan fərqli olaraq, vegetasiya dövründə faşiləsiz bölünür və belə-  
liklə, yosunun boyu həmişə artır. Sapın bəziləri sərbəst yaşayır,  
alanları isə substrata yapışmış vəziyyətdə də oturaq həyat keçirir.

Sıra ya 16-dan çox cins daxildir. Sıranın ən ge-  
iş cinslərindən biri ulotriksdir (*Ulothrix*) (şəkil.112).  
Bu cinsin nümayəndələrinə göllərdə və çaylarda  
ist gəlmək mümkündür, substrat üzərində  
ambiqvari yığın əmələ gətirir. U.zonata tallomu  
udaqlanmayan təknüvəli bir sırada düzülmüş si-  
ndrik hüceyrələrdən təşkil olunmuş sapdır. Sap  
alın qılafla örtülmüşdür. Xloroplast divar boyunca  
erləşir, lövhəvari, hüceyrə perimetrini bütöv, ya-  
ud onun çox hissəsini tutan həlqəvari əyilmiş, bir,  
axud bir neçə pirenoidlidir.

Yalnız bazal hüceyrəsi müstəsnalıq təşkil  
dir. O, uzanaraq qısa boylu rizoid əmələ gətirir.  
Yosun həmçinin konusvari bazal hüceyrələrin kö-  
təyilə sualtı cismciklərə yapışır.

Qeyri-cinsi çoxalma zamanı sapın nəhayətin-  
əki apikal (axırıncı) yaşıl hüceyrədə 2-dən 16-32  
imi dördqamçılı mikro və yaxud makrozosporlar Şəkil 112. *Ulotix*.  
mələ gəlir, zoosporlar formalarına görə bir-  
irindən forqlənirlər (ellipsvari və ya  
ürəşəkilli). Zoosporlar selikli qatla örtülüür, pirenoidli xromotor-

Ümumi görünüşü

ları hüceyrə divarına yapışır və gözcüklüdürler, hüceyrənin ön hissəsindən dörd ədəd qamçı çıxır.

Zoosporlar bir neçə müddət suda üzdükdən sonra sualtı ci-simciklərə yapışır, qamçılarını itirir və inkişaf edərək yeni sap əmələ gətirir.

Cinsi çoxalma izoqamiya tipindədir. Qametaların miqdarı zoosporlara nisbətən çox olur, hüceyrədə iki qamçılı qametalar (8-32-64 ədəd) yetişir. O, heterotallikdir, yəni müxtəlisif saplarda əmələ gələn qametalar cütlaşır ("+" və "-"). Bu qametalar morfoloji quruluşca eyni olsalar da, cinsi xüsusiyyətləri müxtəlifdir. Qametaların birləşməsindən sonra əmələ gəlmış hərəkətli (planoziqot) ziqot dörd qamçılı olur. Substrata yapışır, sonra təkhüceyrəli sporofitə çevrilir. Sonra o boruşəkilli çıxıntı əmələ gətirir ki, bunun da nəhayəti armud formasında olur. Bunun kütləsi 4-16 hissəyə bölünüb dörd qamçılı zoosporları əmələ gətirir. Qeyri-cinsi çoxalmada olduğu kimi burada da dörd qamçılı zoosporlar inkişaf edib ulotriks sapını omələ gətirir. Yaşadığı mühitdə normal şərait olmadıqda ulotriks sapın bir hissəsində vegetativ çoxalma gedəbilir.

Ulotriks əlverişli olmayan şəraitdə, xüsusilə azotlu birləşmələr çatışmadıqda, palmeloid hala keçə bilir. Onun hüceyrələrinin bir-birilə əlaqəsi zəifləyir, qılaşmışdır, selikləşir, dairəvi forma alır və müxtəlisif istiqamətdə bölmənmeye başlayır. Beləliklə, ulotriks, volvokskimilərdə və xlorokokklarda olduğu kimi formasız selikli hüceyrə yığını əmələ gətirir. Əlverişli şərait yarandıqda hər belə bir palmeloid hüceyrə zoospora çevrilir.

Şəkil 113. *Ulva*. A-tallomun xarici görünüşü.  
B-tallomun köndəşlən kəsiyi

Bu sıranın on geniş yayılmış nümayəndələrindən biri do ul-adır – Ulva (şək.113). Lakin bunun tallomu makroskopik, yastı, arpaqvarıdır, kənarları qırıqdır, substrata basal disklə yapışmış ir-birinə bitişmiş iki hissədən olan hüceyrədən ibarətdir.

Ulvaya şirin su hövzələrində, əsasən şimal və cənub dənizlərində, rast gəlmək mümkündür.

Ulvanın vegetativ çoxalması tallomun bir hissəsi ilə gedə ilər Qeyri-cinsi çoxalma zamanı hər hansı hüceyrənin protoplastı örd-səkkiz hissəyə bölünür və bu zaman dörd qamçılı zoosporlar mələ gəlir. Cinsi çoxalma isə izo, yaxud heteroqamiya ikiqamçı-qametalarla başa çatır. Zoosporlar və qametalar heç vaxt ulvanın bir fərdi üzərində əmələ gəlmirlər. Zoosporları əmələ gətirən liva qeyri-cinsi (sporofit) nəsil və sitoloji quruluşca diploiddir. sporofitdə zoospor əmələ gəldikdə reduksion bölünmə baş verir o onlardan qametofit böyüyür ki, o da haploiddir. Bu qametofit ametalar əmələ gətirir, qametalar bir-birilə birləşib bir diploid üvəli ziqot əmələ gətirir. Ziqt sakit dövr keçirmədən və reduktion bölünmədən inkişaf edib diploid ulvanı (sporofit) əmələ gərir. Beləliklə, ulvada inkişaf formalarının növbələşməsi müşahidə olunur (diploid sporofitlə və haploid qametofit arasında).

Hər iki nəsil bir-birindən sitoloji quruluşuna görə fərqlənir birində 2<sup>n</sup>, digərində isə n sayda xromosom vardır). Xarici (morphologiyasına) görünüşünə görə bu fəndlər bir-birindən seçilmirlər. Dür ki, belə inkişaf formalarının növbələşməsi izomorf tipli adanır.

Sıranın on geniş yayılmış nümayəndələrindən biri də enteromorfadır. Bu ulvaya çox benzəyir. Tallomu boru-bağırsaq şəkilidə olur. Yosunun adı da buradan götürülmüşdür. Enteromorfa dəiz yosunudur, lakin bəzi nümayəndələri şirin sularda yaşayır. Əzən bunlar çaylarda külli miqdarda inkişaf edərək sonralar nəhv olub çürüyür, suyu tamam xarab edirlər, hansı ki, belə sualtı istifadə etmək mümkün olmur.

Üzvi maddələrlə zəngin göllərdə və sakit axan çaylarda geniş yayılmış yeni bir nümayəndəsi stigeokleniumdur. Onun tallomu bir neçə sm uzunluqda olub, zəif kolcuq formasındadır. Koleğün nəhayəti çox hüceyrəli tükcük'lərə çevrilir. Yosunun qurulu-

şu və çoxalması ulotriksdə olduğu kimidir. Bu yosunun palmello-id dövrüne təsadüf olunur.

Uspenski V.İ. müəyyənləşdirir ki, bu yosunun budaqlanması, tükcükler əmələ gətirməsi və başqa xüsusiyyətləri xarici şəraitlə əlaqədardır. O, aydınlaşdırılmışdır ki, budaqlanma işıqlanmanın çoxalması yə mühitdə nitratın azalması ilə izah oluna bilər. O, habelə müəyyən etdi ki, mühitdə nitrat çox olarsa tükcüklerin əmələ gəlməsi tormozlanır.

Sıranın digər nümayəndəsi xetoforadır. Mikroskopik quruşca stigeokloniuma çox bənzəyir. Tallom mikroskopikdir, sərələnmiş və dikduran hissələrdən ibarətdir. Sərələnmiş hissə zəif inkişaf edib, qısa saplar görkəmindədir. Sərələnmişlərdən çox şaxəli dikduran saplar ayrılır, onların bəziləri rəngsiz tükcüklerlə qurtarır. Belə tallom bütövlükdə selik maddəsi ilə əhatə olunaraq yarımdairə yastıqcıq əmələ gətirdiyi üçün stigeokloniumdan xeyli fərqlənir. Xetoforanın tünd-yaşıl rəngli yastıqcığına göllərdə, sucaqlıqlarda müxtəlif su bitkilərinin üzərində epifit şəraitdə təsadüf olunur. Sıranın iri, nisbətən mürəkkəb quruluşlu nümayəndəsi drapalnaldiyadır. Onun tallomunda az xromotosorlu iri hüceyrələrdən ibarət, seyrək budaqlanan mərkəzi hissə, yapışaraq dəstələr əmələ gətirən çoxlu xromotosorlu xırda hüceyrələrdən ibarət olan yan budaqlar vardır. Budaqların ucu rəngsiz hüceyrələrdən təşkil olunmuş tükcükler əmələ gətirir. Yan budaqlar yosunun assimilyatorları hesab olunur. Drapalnaldıya sürətli axan təmiz çaylarda yaşayır.

Trentepoliya quru həyata uyğunlaşmış yosunlara daxildir. Bu yosunlarda quruya keçmək və epifit həyatla əlaqədar olaraq şiddətli dəyişikliklər təsadüf olunur. Vegetativ hüceyrələri sistaya bənzər forma alır, bir neçə qatlı qalın qabıqla örtülürlər.

Trentepoliyanın (Trentepohlia) bir neçə növləri meşələrdə, ağacların qabığında gözəl seçilən qırmızı-kərpici rəngli örtük əmələ gətirir. Həmin örtük trentepoliyanın iri, qalın qabıqlı hüceyrələrindən təşkil olunmuş, nizamsız budaqlanan saplar yığınınndan ibarətdir. Mikroskopla baxdıqda yosunun hüceyrələrinin içərisi ehtiyat qida maddəsi, yağlar və qırmızı-kərpic rəngli hemotoxromla dolu olduğu görünür. Rütubətli şəraitdə qaldıqda,

onun hüceyrələri bölünməyə başlayarkən ehtiyat qida maddələri çoxlu miqdarda sərf olunduğu üçün hüceyrələrin kənar hissələri yaşışlaşmağa başlayır, yəni osil xlorofilin rəngi görünür.

Trentepoliyanın sapi çox vaxt ağac qabığının üst təbəqəsinə də olur, lakin az hallarda qabığın mantar təbəqəsinə də keçir. Belə vəziyyətdə yosunu parazit hesab etmək olmaz, çünki mantar təbəqəsi cansız toxumadır. Trentepoliyanın belə şəraitə düşməsinin bioloji əhəmiyyəti vardır. Havalarda quraqlıq keçdikdə qabığın üstündə olan yosun sapları quruyur və tökülmür, mantar təbəqəsinə də olan hüceyrələr isə canlı qalır. Yosunun inkişafı üçün yenidən əlverişli şərait yarandıqda mantar təbəqəsinin içərisində olan hüceyrələr çoxalıb yenidən spor əmələ götürir.

Trentepoliya əsasən vegetativ üsulla, yəni sapın ayrı-ayrı hissələrə bölünməsi yolu ilə çoxalır. Eyni zamanda o, zoosporalar və qametalar da omolo götürir. Bu cinsin çoxlu nümayəndələri tropik ölkələrin rütubətli meşələrində geniş yayılmışdır.

Belo şəraitdə onlar hətta canlı yarpaqlar üzərində parazit halında təsadüf olunur; yosunun hüceyrələri yarpağın canlı toxumasına daxil olub, onun tərkibindəki ehtiyat qida maddələrindən istifadə edir və beləliklə, yarpağın tələf olmasına səbəb olur. Trentepoliyaya bəzən şibyələrin tərkibində də rast gəlmək mümkündür.

Siranın geniş yayılmış cinslərindən biri də kolcoxetedir. Onun müxtəlif növləri şirin və durğun su hövzələrində, ali su bitkiləri üzərində epifit halda təsadüf olunur. Yosunun tallomu 1-2 mm diametrində, rizoidsiz, substrata möhkəm yapışan, dairəvi, yaxud yastıqvarıdır, radial istiqamətdə şaxələnən sapları kənarlarının birləşməsi sayəsində əmələ gəlmişdir. Tallomun bəzi hüceyrələrinin üst səthində uzunsov, rəngsiz çıxıntılar olur.

Kolcoxetenin qeyri-cinsi çoxalması ikiqamçılı zoosporalar, yaxud aplonosporalar vasitəsilədir. Cinsi çoxalması isə ooqamçılıplıdır. Ooqoni və anteridi çox vaxt eyni tallom üzərində əmələ gəlir. Ooqoni koibavari, içərisində bir ədəd yumurta hüceyrə, anteridinin içərisində isə bir ədəd ikiqamçılı spermatozoid yetişir. Mayalanma zamanı spermatozoid ooqoniya daxil olaraq yumurta, hüceyrə ilə birləşir, yumurta hüceyrə isə qalın qabıqla örtülərək

zoospora çevrilir. Onun yanında yerleşen qonşu hüceyrələr də inkişaf edərək zoosporu əhatə edən təkqatlı psevdoparenximotik qabiq əmələ gətirir. Oospor sakit dövr keçirdikdən sonra arakos-molərlə 8-32 hüceyrəyə bölünür və onların hər biri zoospor şəklində xaricə çıxaraq yeni fərd əmələ gətirir.

Sıraının başqa bir nümayəndəsi sferopleyadır, ona yazda Abşeronda, gölmoçələrdə təsadüf olunur. Yosunun sapabənzər tallomu, silindrişəkilli, uzun, halqavari, çoxlu xromotosorlu, pireno-idli hüceyrələrdən təşkil olunmuşdur. Əsasən sapların parçalanması ilə çoxalır. Sferopleyada zoosporlarla çoxalmaya nadir hal larda təsadüf edilir. Cinsi çoxalma oqqları tipindədir. Ooqon və anteridi bir sapda adı vegetativ hüceyrələrdə əmələ gəlin. Hüceyrə daxilində olan protoplastın bölünməsi nəticəsində ikinci qamçılı, uzunsov sarı röngli spermatozoidlər əmələ gəlin. Bunla anteridi daxilində bir qədər həroköt etdikdən sonra onun yan tərəfində əmələ gəlmış kiçik halqashəkilli məsamələn xaricə çıxırla. Eyni zamanda homin sapın digər hüceyrələrində oqqları inkişaf edir. Burada nüvələr bölünmür, xromotosor öz yaşıl röngi mühafizə edir, lakin formasını itirir, hüceyronın mərkəzində arkaş mələlər əmələ gəlin. O, bir neçə hissəyə bölünərək yaşıl rong kürəşəkilli yumurta hüceyrələr verir, hər ooqonidə bir neçə odc yumurta hüceyrə yetişir. Onların bəzən iki qamçılı olur və ooqanidə fəal həroköt edirlər. Yumurta hüceyrələr yetişdikdən sonra, ooqoninin yan hissəsində dairəvi məsamələr əmələ gəlin, həmin məsamələrdən xaricə spermatozoidlərə xemotaksis təsir göstərən xüsusi ooqoni maddəsi ifraz olunur. Tezliklə məsamələrin yanında çoxlu spermatozoid yığılınır və həmin məsamələrdən ooqoninin daxilinə keçir. Hər yumurta hüceyro bir spermatozoidlə mayalanır. Mayalanmış yumurta hüceyrə ince sellüloz qlafla örtülür. Əmələ gəlmış qilaflın altında yeni qalın təbəqə inkişaf edir.

Şəkil 114. *Pleurococcus*  
Ümumi görünüş

və bunun təzyiqi nəticəsində ince qılaflar qopub düşür.

Sonralar oospor yağ damlaları ilə dolur, toplanmış hemotokrom sayəsində qırmızımtıl rong alır, sakit dövr keçirir və şərait yaxşılaşdıqca reduksion yolla bölünərək inkişaf edir və 4 ədəd ikiqamçılı zoospor əmələ gətirir ki, bunlar yeni yosun sapı əmələ gətirir.

Plevrokok (*Pleurococcus*) cinsi də bu sıraya aid yosunlardır. Bu yosun ağaç gövdələrinin aşağı hissəsində poroşokvari yaşıl yığım əmələ gətirir. Bu yosuna habelə iri taxta lövhələr və daş üzərində rast gəlmək mümkündür. Bu yığın tek-tək və qrup halında toplanmış plevrokokdan ibarətdir (şək.114). Bərk qilafla örtülümiş hüceyrə sitoplazması vakuolsuz və pirenoidsizdir. Bu yosunun çoxalması yalnız bölünmə ilə başa çatır. Plevrokok yaşayarı nühitdə rütubət çoxalarsa o, budaqlanan gödək saplar əmələ gətirir.

Bu əlamətinə görə də plevrokok xetoforales sırasına aiddir.

## PROTOKOKKİMİLƏR VƏ YA XLOROKOKKİMİLƏR SIRASI – PROTOCOCCALES, CHLOROCOCCALES

Sap quruluşlu çox hüceyrəli yosunlardır. Saplar bir cərgəli, sadə, yaxud şaxəlidirlər, bazal hüceyrə ilə substrata yapışmış, yaxud substratdan qopub sərbəst üzənlərdir. Tañomun böyüməsi hüceyrələrin özünəməxsus bölünməsi nəticəsində gedir. Belə bölünmə zamanı bir-birindən morfoloji cəhətdən fərqlənən iki törmə hüceyrələr əmələ gəlir. Onlardan biri ana hüceyrənin köhnə qilaflı ilə bütöv əhatə olunmuş, digəri isə azacıq çıxan qalıağ'a oxşar köhnə qilaflın qalıqları ilə təzə əməlo gelmiş qilafla irtılıdır.

Təkrar bölünmələr nəticəsində bəzi hüceyrələr üzərində bir-çox belə qalpaqlar əmələ gəlir ki, belə qalpaqların olması ilə bu sıranın nümayəndələri başqa sapvari yosunlardan asanlıqla ayılır.

Vegetativ hüceyrələr silindrik şəkilli, təknüvəlidir, xloroplast divar boyunca yerləşir, torvarıdır, bir neçə pirenoidlidir. Çoxalmaları sapların parçalanması ilə qabaq hissədə yerləşən qamçı

tacı olan sporlarla gedir. Cinsi proses oqamayıdır. Erkək qametlər zoosporlardan ancaq kiçik ölçüləri ilə fərqlənir. Növləri bir, yaxud ikievlidir. Bəzi növlərində cinsi dimorfizm mövcuddur, yəni erkəklər karlik bitkiciklərdür (*nannandrialar*) ki, 2-3 hüceyrədən ibarətdirlər və nisboton iri dişli yosunların üstündə olurlar. Onların yuxarı hüceyrələrindən erkək qametalar əmələ gəlir. Həyat dövründə ancaq ziqtot diploiddir, bütün qalan strukturlar haploiddir, çünki reduksion bölünmə onun cücərməsi vaxtı baş verir.

Bu yosunlar yer kürəsinin hər yerində yayılıbdır, şirin sularда yaşayırlar. Siranın tipik nümayəndəsi *edoqonium* cinsidir. Yuxarıda təsvir edilənlərə əsasən uyğundur, başqa cinslərdən sadə sapları, hamar hüceyrə divarları ilə fərqlənir. Cinsdə 100-dən artıq növ var.

## SİFONKİMİLƏR SİNFİ – *Siphonophyceae*

Yosunların bu qrupu sifonal tipli struktur, yəni arakəsmələrin olmaması ilə fərqlənirlər, baxmayaraq ki, çoxalma orqanlarının yaranma zamanı onların oturacaqlarında probkaya bənzər özünəməxsus arakəsmələr əmələ gələ bilər. Tallomu adətən iridir, xeyli xarici diferensiallıq malikdir, baxmayaraq ki, forma olaraq qalın qılaflı bir hüceyrədən ibarətdir. Qılafın altında sitoplazma yerləşir. Sitoplazmada çoxlu dairəvi xloroplastlar və bit neçə nüvəvar. Xloroplastlarda yaşıl yosunlara aid olan pigmentlərdən əlavə iki spesifik karotinoidlər – sifonenlər və sifonoksanin var. Çoxalmaları vegetativ və cinsidir. Hetero bəzən isə izo qamiya ilə gedir.

Bu qrupun çoxları dəniz organizmləridir, əsasən tropik dənizlərdə, tək-tək növləri isə subtropik bölgələrdə məskunlaşır.

## BRİOPSİDLƏR, SİFONLULAR SIRASI – *BRYOPSI- DALES, SIPHONALES*

Bu sıranın nümayəndələri hüceyrəvi quruluşa malik olmağılarına görə yaşıl yosunların başqa nümayəndələrindən fərqlə-

nir. Sifonlu yosunlar yaşıl yosunların on qədimi hesab olunur, bunların hal-hazırda 400 – 500 nümayəndəsi yaşayır. Bunların tallomları iri olursa da arakəsməsizdir. Yosun iri, çoxnüvəli hüceyrədən ibarətdir. Sitoplazma divaryanı vəziyyəti turur. Onun daxilində 1 torvari, yaxud çoxlu dairəvi, pirenoidli, yaxud pirenoidsiz xloroplastlar yerləşir. Tallomun böyüklüyü

bəzən 1 m qədər olur. Arakəsmələr ancaq yosun zədələndikdə, həm də çoxalma orqanları inkişaf edərkən əmələ gelir. Sıranın bəzi nümayəndələrində vegetativ dövrdə normal arakəsmələr olursa da bunlar nisbətən gec əmələ gelir və çox vaxt yəni budaqları mərkəzi hissədən ayılır. Belə nümayəndələrdə, ulotrikslərdə və ali bitkilərdə olduğu kimi, hüceyrələrin bölünməsi sayəsində tallomun uzanması müşahidə edilir.

Sifonlu yosunlar vegetativ yolla, zoosporlar və yaxud, aplanoспорlar vasitəsilə çoxalırlar. Cinsi çoxalmaları isə izo-, hetero-, oogamiya tiplidir. Əsasən dəniz yosunlarıdır, yerüstü şəraitdə və şirin sularda ancaq iki cinsinə rast gəlinir. Misal olaraq kaulerpanı (*Caulerpa*) götürmək olar. Bu cinsin müxtəlif növləri tropik dənizlərdə yaşayır, ancaq *C. prolifera* növünə Aralıq dənizində tosadüf olunur (şək. 115).

Bu, 0,5 metr boyu olan çox iri, adi bitkilərə bənzər tallomu suyun dibində olur.

Üfüqi sərələnmiş, şaxələnmiş silindrik kökümsovdan (1 mm-ə qədər qədər diametrindədir) yuxarıya doğru yarpaqvari assimilyasiya edən çıxıntılar, aşağıya doğru isə kökəbənzər şaxəli rizoidlər çıxır. Yosunun iri və mürəkkəb quruluşa malik olmasına baxmayaraq tallomda arakəsmələr yoxdur. Lakin tallomun daxilində, yan divarı birləşdirən, sellülozadan təşkil olunmuş xüsusi

Şəkil 115. *Caulerpa*. A-tallomun ümumi görünüşü, B-tallomun enini kəsiyi



sütuncuqlara təsadüf olunur. Bunların tallomunun ayrı-ayrı hissələrə bölünməsi yosunun möhkəmliyini artırır və osmotik təzyiq nəticəsində yarpaqvari çıxıntının qovuq şöklində şısməsinin qarşısını alır.

Aralıq dənizi şəraitində payızın axırlarında yarpaqvari çıxıntılar üzərində, kaulerpanın əmziyə bənzər çoxalma orqanları əmələ gəlit. Bunlar xüsusi arakosmə vasitəsi ilə tallomdan ayrılır; onların daxilində yerləşən protoplazma, nüvə və xromotosollar ikiqamçılı çılpaq hüceyrələrə bölünərək xaricə tökülfür. Belə hüceyrələr qametlərdir. Qametlər əmələ gəlmədən qabaq nüvələr reduksion bölünürler. Onlar cütləşdikdən sonra inkişaf edib yeni diploid yosun əmələ gətirir, bəzən də partenogenetik inkişaf edirlər. Kaulerpanın tallomu tosadüfi qopduqda da inkişaf yeni fərd əmələ gətirə bilir. Sifonlu yosunlara daxil olan aşağıdakı bir neçə nümayəndəni də göstərmək olar.

*Briopsis* (*Bryopsis*). Bu yosun Qara dənizdə geniş yayılmışdır. Yosun sürünen azşaxəli substrata rizoidlərlə yapışmış kökümsovdan ibarətdir. Kökümsovdan şaqulu istiqamətdə nisbətən yoğun saplar bitir. Onların yuxarı hissəsində lələkvari yerləşən yan budaqları var (şək.116). Hər «lələkeiyin» oturacağında görünən gərmə var ki, o da ancaq reproduktiv orqanların əmələ gələnənən arakosməyə çevrilir. *Briopsis* ancaq cinsi yolla çoxalır.

Qametlər adı lələkvari budaqlarda və ya xüsusi çıxıntınlarda əmələ gəlit, hər iki halda qametanginin əsasında eninə arakosmə olur və onun nəticəsində ikiqamçılı qametlər əmələ gəlit. Bunlar iki növ – iri və xırda qametlər olub

müxtəlif qametangilərdə inkişaf edirlər, deməli, çoxalma heteroqamiya tipli olur. Ziqot sakit dövr keçirmədən azşaxəli, sapvari, substrata sərəlonmış sifonlu bitkicik verir. Protonemlər bir nəhəng nüvəlidir. Bu reduksiya edilmiş sporofitidir. Sonra sporofit mürəkkəb yollarla yuxarıda təsvir edilmiş lələkvari talloma – qametofito cüccərir.

Şəkil 116. *Bryopsis*.  
Tallomun ümumi  
görünüşü

Kodium (Codium) cinsinin C.totomentosum növü Qara dənizdə 10 m dərinlikdə, tosadüf olunur. Onun tallomu budaqlanmış tünd yaşıl röngli, uzunluğu 50 sm-ə qədər olan qaytan formasındadır. Yosun tallomun ucundakı rizoidi vasitəsi ilə sualtı daşla- ra yapışır (şək.117).

Kodiumun tallomu anatomik quruluşu etibarilə arakəsməsi olmayan sapların dolaşmasından ibarətdir. Qaytanın daxili hissəsində saplar nazikdir, xarici hissəsində bunlar budaqlanır və çoxlu xlorofil dənəcisiyi olan qovuqşəkilli çıxıntılar əmələ götür ki, bunlar da assimiliyator vəzifəsini görür.

Kodium da briopsis kimi heteroqamiya tipli cinsi yolla çoxalır. Ziqotdan əmələ gələn vegetativ fərd diploid, qametlər isə haploiddir.

Sifonlu yosunlarda vegetativ dövrde, tallomlarında arakəsməsi olan nümayəndələrdən aşağıdakılardı göstərmək olar.

Valoniya Arahiq dənizində yayılmışdır. Yosunun tallomu substrat üzərində sərilmiş bir və ya bir neçə ədəd yaşıl qovuqlu sapşəklindədir.

Bu dövrde yosunun tallomunda heç bir arakəsməyə təsadüf edilmir, lakin bir neçə müddətdən sonra həmin qovuqların özü-nəməxsus «budaqlanması» başlayır və arakəsmələr əmələ gəlir. Onların yan divarından linzaşəkilli hüceyrələr ayrıılır, bunlar inkişaf edərək iri hüceyrələr verir və həmin hüceyrə üzərində göstərilən qayda üzrə yenidən «budaqlanma» olur. Nəticədə çoxlu miqdarda qovuqşəkilli hüceyrə yığınları əmələ gəlir. Bunlar noxud boyda, bəzən, hətta toyuq yumurtası boyda olur. Qovuqşəkilli hüceyrələrin bozılırında zoosporlar əmələ gəlir. Yosunun cinsi çoxalması heteroqamiya tiplidir: ziqot inkişaf edərkən reduksion bölünmə getmədiyi üçün diploid fərd əmələ gətirir.

Şəkil 117. *Codium tomentosum*.  
Ümumi görünüşü.

Dazikladus Aralıq dənizində yayılmışdır. Onun tallomu iri (5 sm) silindrşəkilli suluqvari mərkəzi hüceyrələrdən təşkil olunmuşdur, bunnardan dəstə ilə yan budaqlar ayrıılır. Yosun rizoidi vasitə ilə sualtı cisimlərə yapışır. Yan budaqlar da silindrik suluqlardan ibarətdir. Həmin suluqlar vasitəsi ilə bir-birinin üstündə 2 yarusla yerləşir və nazik kanallar vasitəsi ilə bir-birilə, həm də mərkəzi hüceyrələrlə əlaqədar olur. Lakin mərkəzi suluğun divarları budaqların ayrılan yerlərində xaricdən kalsiumla örtülmüşdür. Budaqların yuxarılarında sferik qametangillər əmələ gelir, suluqların tərkibinin çox hissəsi oraya keçir, qametangilər tünd-yaşıl rəng alır, aşağı suluqlar röngsiz olur və qametangilərdə ikiqamçılı izoqametlər əmələ gelir. Ziqot sakit dövr keçirmədən inkişaf edib yeni fərd verir.

Asetabularia. Bu yosun da Aralıq dənizində geniş yayılmışdır. Tallomu quruluş cəhətinə dazikladusa uyğundur. O, iri (3-5 sm-dən 8 sm-ə qədər) gövdəcik görkəminə malik mərkəz hüceyrə və bir neçə dəst yan budaqlardan ibarətdir.

Bunnardan biri artıb törəyən hesab olunur. O kisəvari hüceyrələrdən təşkil olunmuşdur, qalan dəstlər isə vegetativ çox hüceyrəli budaqları təşkil edir. Bu budaqlar tezliklə töküür ki, bunun nəticəsində də asetabularia çotır və uzun ayaqcığı olan papaqlı göbələk şəklini alır. Çotır və ya papaq artıb törəyən yan budaqların hüceyrələrinin birləşməsi noticosində əmələ gəlir. Bu hüceyrələrdə qabıqla örtülmüş sistalar inkişaf edir. Payızda çotırın şüalarının çatlaşması sayəsində sistalar azad olur və qışlayır. Onlarda bir sıra nüvə bölünməsi gedir, axırıncı bölünmə reduksion olur. Yazda inkişaf edərkən uc hissədən xüsusi qapaqla açılır və çoxlu miqdarda ikiqamçılı izoqametlər azad olur. Bunlar cütleşdikdən sonra diploid ziqota sakit dövr keçirmədən inkişaf edib, yeni diploid fərd əmələ gətirir.

Dazikladus, asetabularia və başqa bu kimi yosunları hüceyrələrinin hamısının və yaxud bəzilərinin divarında kirəc toplanlığı üçün, belə yosunlar möhkəm və daşlaşmış kimi olur.

## SİFONOKLADIUMKİMLƏR SIRASI – SIPHONOCLADIALES

Bu yosunların tallomu makroskopik, nadir halda mikroskopik, şaxələnmiş saplar şöklindədir. Tallom seqreqativ bölünmə nəticəsində də omolo golən çox nüvəli seqmentlərdən ibarətdir. Seqreqativ bölünmə zamanı arakəsmələrin formallaşması, nüvələrin bölünməsindən asılı olmayaraq baş verir. Xloroplastlar divar boyunca yerləşir, pirenoidlidirlər. Bu qrup yosunlara spesifik pigment – sifonoksantin səciyyəvidir.

Çoxalmaları tallomun parçalanması, iki, yaxud dörd qamçılı zoosporalarla gedir. Cinsi proses izo, hetero, ooqamiyadır.

Kladofora cinsinin bəzi nümayəndələri istisna olmaqla sifonokladiumlar dəniz yosunlarıdır. Lakin onların onların dənizdən şirin suya çıxmazı uzun təkamül yolu keçmişdir.

Şəkil 118.

*Cladophora*. A-zoosporankisi olan sapın bir hissəsi. B-zoosporangilər.  
V-çoxnüvəli hüceyrə.

Sıranın geniş yayılmış cinsi (şək.118) kladoforadır (*Cladophora*), bu cinsin nümayəndələri şirin suda və dənizdə, o cümlə-

dən, Xəzər dənizində yaşayır. Onun sap formalı tallomu kiçik kolcuğu xatırladır. Kolcuq ilk vaxtlarda sualtı cisimlərə yapışır, sonralar isə qoparaq suyun üstünə qalxır və yaşıl rəngli yosun yığınları əmələ gətirir. Bu cinsin bütün nişanələri *C. glomerata* nümayəndəsində aydın görünür, hüceyrələri iri silindr formalı, qalın sellüloz qılaflıdır, torvari xloroplastı çox pirenoidli və çox nüvəlidir.

Kladoforada qeyri-cinsi çoxalma iki və ya dörd qamçılı zoosporda gedir. Cinsi çoxalması isə izoqamiya tiplidir. Qametlər zoosporlar kimi adı vegetativ hüceyrələrdə əmələ gəlir. Lakin zoosporlara nisbətən kiçik və ikiqamçılı olur. Kladoforanın dənizdə yaşayan bəzi nümayəndələrində izomorf nəsil növbələşməsi müşahidə olunur. Bu nümayəndələrdə zoosporlar və qametalar müxtəlisif bitkilər üzərində əmələ gəlir. Birinci bitki haploid-qemetofitdir, ikinci diploid – sporofitdir. Zoosporlar əmələ gəldikdən sonra nüvə reduksion bölünür. Haploid zoosporlar inkişaf edərək haploid qametofitlərə keçirlər. Bu qametofitlər zahirən sporofitdən seçilmir. Haploid qametofit qametalar əmələ gətirir, qametalar birleşir, diploid ziqot verir. Diploid ziqot diploid-sporofit bitkini törədir ki, bu bitkidə təzədən zoosporlar əmələ gəlir. Bunlardan da haploid qametofit bitki əmələ gəlir. Beləliklə, kladoforanın bəzi nümayəndələrində izomorf nəsil növbələşməsi müşahidə olunur.

Şirin sularda məskunlaşmış növlərin bütün yetkin bitkiləri diploidlidir, qametlərin əmələ gəlməsindən əvvəl reduksion bölünmə gedir və birincidən, dəniz variantından fərqli olaraq, zoosporların əmələ gəlməsi zamanı reduksion bölünmə getmir, zoosporlar diploidli bitkilərə inkişaf edirlər.

Kiçik gölməçələrdə yaşayan sferopleya (*Sphaerolea*) bu sırraya aid olan cinsidir. Bu, budaqlanmayan sap formalı yosunlardan olub çox uzadılmış silindr formalı hüceyrələri ilə xarakterizə olunur, hüceyrədə çox sayıda (70 qədər) üzük formalı bir neçə pirenoidli xloroplastlar vardır. Qeyri-cinsi çoxalma müşahidə olunmur.

Cinsi çoxalma isə ooqamiya tiplidir. Başqa yaşıl yosunlardan fərqli olaraq sferopleyanın hüceyrəsi formasını saxlamaqla

ooqani anteridiya çevrilir və belə hüceyrələrdə ya çoxlu yumurta hüceyrəsi, yaxud bir neçə min iki qamçılı spermotozoidlər əmələ gəlir. Mayalanmadan sonra oospor əmələ gəlir. O, qırmızı-körpici rəngdə olur. Oospor qışı keçirdikdən sonra yazda inkişaf edib iki-dörd qamçılı zoospor əmələ gotırır ki, bunlar da hərəkəti dayandırıb uzanır və hər iki uedan böyüyürək sap əmələ gotırırlar. Borabərqamçılılar sinfi yaşıl yosunlar şöbəsinin mərkəzi sinfidir. Yuxarıda deyildiyi kimi təkamül nöqtəyi nəzərincə monad formalalar volvokslar sırasında cəmləşir.

Xlamidomonas tipli monad formalardan bir tərəfdən tetras-porkimilər, digər tərəfdən isə xlorokokkimilər tərəmişlər. Vovokslarla xlorokoklar arasında kok formalar keçid təşkil edir ki, onların da protoplastlarında döyünen vakuollar və qırmızı gözcük vardır.

Ulotrikslərin mənşəyi haqqında iki fikir mövcuddur. Birinci-lər ulotrikslərin tək hüceyrəli monad formalı yosunlardan əmələ gəldiklərini başqları isə palmeloidlərdən mənşə aldıqlarını sübut etməyə çalışırlar.

Ulotrikslərdən isə lövhə formalı ulvakimilər inkişaf etmişlər. Xetoforların ulotrikslərdən mənşə alması ehtimal olunur. Edoqonnumların da tallomları sap formalıdır. Bu xüsusiyət onları ulotrikslərə yaxınlaşdırır, ancaq onlarda hüceyrə qapağının olması onları edoqoniumlardan fərqləndirir. Bir qrup alim sifonluların xlorokoklardan mənşə aldıqlarını göstərirler, digərləri isə bu fikirlə razılaşdırır, onlar sifonluların xlorokoklar arasında axtarılmasının əleyhinədirler və göstərirler ki, sifonlular yosunların ən qədimi olub dənizdə yaşayan (hazırda həmin yosunlar yoxdur) təkhüceyrəli yosunlardan mənşə almışlar. Sifonokladiumların da ulotrikslərdən tərəməsi güman edilir. Sifonokladiumların bəzi əlamətləri sifonlulara oxşadığına görə bir qrup alımlar onların sifonlularından mənşə aldıqlarını söyləyirlər.

## KONYUQATKİMİLƏR SINFI – *Conjugatophyceae*

Bu sinfə təkhüceyrəli, mikro- və makroskopik kolonial, çoxhüceyrəli yaşıl, kokkoid, yaxud sap strukturlu yosunlar aid

olub, qamçılı hərəkətli mərhələnin olmaması (zoosporlar və qametalar) ilə xarakterizə olunurlar. Cinsi çoxalmaları isə konyuqasiya tiplidir (vegetativ hüceyrələrin amöbvari protoplastların qarışmasıdır) ki, bəzən şərti olaraq qametalar adlandırılır. Vegetativ çoxalma (bölmə ilə) bu yosunlarda geniş yayılmışdır. Konyuqat yosunlar üçün əsasən mərkəzi xətt formalı xromatofor xarakterdir. Bu yosunlara şirin sularda, duzlu sularda, torf bataqlıqlarında və torpaqda rast gəlmək olur.

Konyuqatlar sinfinin dörd sırası vardır. Biz onların üç əsas sırası ilə tanış olacaqıq. *Mezotenium*kimilər, *ziqnemakimilər* və *desmidiumkimilər*. Əvvəlkı iki sıranın nümayəndələrində hüceyrə divarı bütövdür, məsaməsizdir, *desmidiumkimilərdə* isə əksinə hüceyrə divarı iki və daha çox hissəli olub məsaməlidir ki, bu nişanələr sıralar üçün əsas sayılır.

## MEZOTENİUMKİMİLƏR SIRASI – MESOTAENIALES

Sıranın nümayəndələri tək hüceyrəli, yaxud ümumi selikdə koloniyalara birləşmiş, hüceyrələri görülməmiş, hamar qılaflı dölliksiz, selik təbəqə ilə ohadə olunmuş ellipsoidal və silindrik şəkillidir. Xloroplastlar mərkəzdə, yaxud divar boyunca yerləşiblər, hüceyrədə iki-iki, bəzən 1,4-dürlər, pirenoid bir, nadir halda çoxdur.

Çoxalmaları əsasən vegetativ yolla (bölmə) başa çatır. Ziqot bir neçə qatlı qalın divarlıdır. Ziqotun diploid nüvəsi iki dəfə bölünür və xromosomların sayı reduksiya edir. Əmələ gəlmüş dörd haploid nüvənin dördü də öz həyat fəaliyyətini saxlayıb, hər biri inkişaf edib yeni hüceyrəni verir. *Mezotenium*da bir və ya bir neçə xloroplastın lövhə formalı mərkəzi xətti əmələ gəlir. *Sulindrosistis* və *netrium* hüceyrələrində pirenoidlə zəngin xloroplast vardır.

Bu sıranın nümayəndələri torf bataqlıqlarında, şirin sularda habelə rütubətli torpaqda yaşayırlar. Torpaqda yaşayan nümayəndələri torpaq üzərində selikli yığın əmələ getirirlər.

## ZİQNEMAKİMİLƏR SIRASI – ZYGNEMATALES

Buraya çox hüceyrəli, bir-birinə möhkəm birləşmiş hüceyrələr-lən təşkil olan saplardan ibarət, adətən sərbəst üzən yosunlar daxildir. Hüceyrə qılaflı bütövdür, 2 – çoxlaylıdır. Ziqotadan bir cücerti əmələ çəlil. Bu sıranın xarakterik nümayəndəsi spirogiradr (Spirogyra). Onun müxtəlif növləri sakit axan dörgün şirin sularda, çay sahillərin-lə olan gölməçələrdə, kireci az olan uzun sap şəklindədir. Tallomu-nıñ cərgə hüceyrələrdən ibarət olan uzun sap şəklindədir. Tallomun ox vaxt rizoidləri var ki, onlar da yapışmaq üçündür. Onlarda xloroplast yoxdur, qılaflı qalmışdır. Yosuna mikroskopla baxdıqda onun təknüvəli, ləntşəkilli spiral divarboylu xromotoforlu iri silindrik hüceyrələrdə təşkil olduğu aydın görünür. Hüceyrənin qılaflı xaricdən eliklə əhatə olunan sellüloz təbəqədən əmələ gəlmişdir, buna görə e əldə sürüşkən olur. Yosun bir damla tuş içərisində /mikroskopla/ müşahidə edildikdə, selik təbəqəsinə tuş daxil olmadığı üçün, həmin issəni hüceyrə ətrafında açıq rəngdə görmək mümkündür.

Xromotoforanın mərkəz xətti üzərində kiçik nişasta dənələri ilə əhatə olunmuş pirenoidlər, hüceyrə mərkəzində isə iri vakuol, hücey-ə şirəsi və protoplazmatik saplardan asılmış nüvə yerləşir. Spirogiranın nüvəsi iri və aydın görünən nüvəciklidir. Bəzilərində nüvə kürə-əkilli olur, digərlərində isə linzaya bənzəyir, hüceyrə vakuolu rəng-iş şirə ilə doludur, burada aşı maddələri, bozən də şəkər məhsulu və aşqa maddələrə təsadüf olunur.

*Şəkil 119. Spirogyra. A-hüceyrənin quruluşu. B-pilləli konyuqsiya,  
V-yan konyuqsiya. Q-ziqotun cücməsi*

Spirogira həm bölünmə yolu, həm də cinsi yolla çoxalır. Bölünmə çox vaxt yayda gedir. Əvvəl hüceyrənin nüvəsi koriogenetik yolla bölünür. Bölünmə qurtarana yaxın, hüceyrə daxilində eninə arakəsmə əmələ gəlməyə başlayır və iki cavan nüvələri bir-birindən ayırrı.

Əmələ gəlmış cavan hüceyrələr boyca ana hüceyrədən iki dəfə kiçik olduqları üçün uzununa böyüyürler; onların nüvələri hüceyrənin mərkəzinə keçir, xromotoforlar inkişaf edir, pirenoid-lər bölünür və 1-2 gündən sonra cavan hüceyrə ana hüceyrə boyuna çataraq yenidən bölünmə qabiliyyətinə malik olur.

Spirogiranın cinsi çoxalması konyuqasiya tiplidir. Çoxalma zamanı yosunun iki paralel sapı selik maddə ilə əhatə olunur. Qarşı-qarşıya duran hüceyrələr özlərindən çıxıntı əmələ gətirir və bunların ucları birləşir. Bu proses adətən hər iki sapın bir neçə hüceyrələri ilə gedir. Bu zaman çıxıntılar uzanaraq sapları aralayırlar, beləliklə, bu iki sap pilləkən formasını alır, buna görə də konyuqasiyanın belə tipinə pilləkənvari konyuqasiya deyilir. Çıxıntıların birləşmiş hissəsində arakəsmə həll olaraq iki hüceyrəni birləşdirən konyuqasiya borusu əmələ gəlir. Belə hüceyrələrin protoplastı plazmoliz olduğu üçün büzüşməyə başlayır və bir hüceyrədən ikincisinə axaraq onun protoplastı ilə birləşir. Öz tərkibini verən hüceyrə erkək cinsi hüceyrə, qəbul edən isə diş hüceyrə hesab olunur. Hüceyrənin tərkibinin boşalması bir neçə dəqiqə çəkir və mikroskop altında aydın müşahidə olunur (şək.119).

Bəzi spirogira növlərində konyuqasiya eyni yosun sapının iki yan-yana duran hüceyrələri arasında gedir ki, bu da yaxşı konyuqasiya adlanır. Göstərilən konyuqasiya tipləri bir növdə də ola bilər. Lakin çox vaxt pilləvari konyuqasiya müşahidə edilir.

Hüceyrələrin tərkibləri birləşdikdən sonra diş cinsi hüceyrə içərisində ziqot inkişaf edərək, üç qılafla xarici, daxili və ort qılafla örtülüür. Birinci qılfaz nazik və röngsiz olur, orta qılfaz is qalın olub, qonur rəng alır və kutinləşir. Zirotun daxilində chtiylə qida maddələri xüsusən hemotoxromla boyanmış yaqlar olur.

O, tamamilə yetişəndə cinsi hüceyrənin xromotoforları paralanır. Zirot sakit dövr keçirdikdən sonra inkişaf edir, reduksie

bölünmə nəticəsində əmələ gəlmış dörd ədəd haploid nüvədən üçü tələf olur, biri isə inkişaf edərək cürcəti əmələ gətirir (Şək.119).

Spirogiranın hüceyrələri iri və quruluşca aydın olduğu üçün, hüceyrələrin morfoloji və fizioloji xüsusiyyətləri öyrənilərkən bu yosundan asanlıqla istifadə etmək mümkündür; plazmoliz, deplazmoliz hadisələri, nüvə və nüvəciyin rönglənməsi, nişasta dəriociyinin quruluşunu mikroskop altında müşahidə zamanı aydın görmək mümkündür.

Hüceyrənin həyatında nüvənin əhəmiyyətini aydınlaşdırınaq üçün Gerasimov və başqaları spirogira yosunundan istifadə edərək çox maraqlı nəticələr almışlar. Spirogira hüceyrəsi bölümlərən soyudulduğda ona zəif qatılığı olan narkotik maddələrlə əsir edilib və sentrafuqada fırladırlarsa, onun normal bölünmə prosesi pozulur və əmələ gəlmış arakəsmə nüvələri bir-birindən iyirmir. Beləliklə, nüvəsiz və cütnüvəli hüceyrələr əmələ gəlir. Nüvəsiz hüceyrə canlı qalır, assimilyasiya edir. Lakin onun inkişafi olduqca zəifləyir və bölünür. İki nüvəli hüceyrələrin bəzi nüvələri birləşir, diploid nüvə əmələ gətirir, bəzən isə birləş-nəyərək ayrı qalır. Belə hüceyrələr sürətlə bölünmək qabiliyyətini malikdir. Onların qılafları qalın, boyları isə iri olur. Eyni zamananda bunlar sürətlə bölünərək hətta iki nüvəli hüceyrələrdən əşkil olunmuş sap əmələ gətirir. Belə saplar konyuqasiya etmək abiliyyətinə malikdir, nəticədə iki diploid hüceyrənin birləşməndən təşkil olunmuş ziqot əmələ gələ bilər.

Şəkil 120. *Zygnuma*. A-hüceyrənin quruluşu, B-konyuqasiya, V-ziqotun cürcərməsi

Bu sıraya şirin sularda geniş yayılmış ziqnema (Zygnesia) və mujotsiya (Mougeotia) yosunları da daxildir. Ziqnemanın xromotoforu pirenidli iki ədəd ulduz şöklindədir. Xromotoforların arasında nazik protoplazma körpüsü keçir. Burada, mərkəzi hissədə hüceyrənin nüvəsi yerləşir. Ziqnemanın hüceyrələrində çoxlu miqdarda, işıldayan damla halında aşı maddələri görünür. Ziqot əvvəl iki nüvəli və 4 xromotoforlu olur, sonralar nüvələr birləşərək diploid nüvə əmələ gətirir, qabığı qalınlaşır, sakit dövr keçirdikdən sonra inkişaf edərək reduksion bölünmə gedir, əmələ gəlmış 4 ədəd haploid nüvədən üçü tələf olur, biri isə inkişaf edərək cücərti verir (şək.120). Ziqnemanın bəzi növlərində ziqot konyuqasiya borusunda əmələ gəlir. Bəzilərində isə hətta yan konyuqasiyaya da təsadüf olunur.

Mujotsiyanın xloroplastı lövhə şöklindədir. Bu cins sinfin bütün başqa nümayəndələrindən pirenidlərin olması ilə fərqlənir. Hüceyrənin mərkəz hissəsində yastı nüvələr, hüceyrə şirəsində isə çoxlu aşı maddələri olur. Yosunun xromotoforu lövhə-şəkilli olduğu üçün, qarşidan baxılarkən hüceyrə tamamilə örtülmüş kimi, yandan isə adı yaşıł zolaq kimi görünür. Güneş şüalarının istiqamətində asılı olaraq xromotofor hüceyrə daxilində vəziyyətini dəyişə bilir. Mujotsiyada həm yan, həm də pilləli konyuqasiya vardır. Hər iki halda ziqot konyuqasiya borusunda əmələ gəlir.

## DESMIDIUMKİMİLƏR SIRASI – DESMIDIALES

Hüceyrələr iki silindirik yarımhüceyrələrdən ibarətdir ki, onların hər biri digərinin əksidir. Buraya yaşıł yosunlar içerisinde çoxlu növü olan bir çox cinslər daxildir. Bəzi cinslərin bir neçə yüz növü vardır.

Sıranın tipik nümayəndəsi *Closterium* Closterium-dur. Onun çoxlu növləri torf, bataqlıq göllərində, bəzən də adı göllərdə planktonda yayılmışdır. Yosunun tallomu aypara şəkilli, qılaçı isə hamar və ya zolaqlıdır. Bu cinsin hüceyrələri 2 yarımdə hüceyrələrə bölünmür, onun hüceyrələri oraqvari oyilmiş, uclarına tərəf dalarıllar. Hüceyrənin uc hissələrində selik ifraz olunan xüsusi mə-

samələr vardır. Yosun sərt cisimlər üzərində olduqda həmin selik hüceyrəni hərəkətə gətirir. Klosteriuma bir damla tuş içorisində mikroskop altında baxanda həmin selik qalın rəngsiz qaytan şəklində görünür və hüceyrənin uc hissəsindən ifraz olunaraq onu əks istiqamətdə itələyir. Klosteriumun orta hissəsi rəngsizdir. Çünkü hüceyrədə olan 2 xloroplast ortaya çatmır. Burada hüceyrənin nüvəsi yerləşir və simmetriya oxu keçir, hər tərəfdən lövhələrin bir-biri ilə uzununa birləşməsindən əmələ gələn bir ədəd xromotofor yerləşir. Buna yandan baxanda zolaq, eninə kəsdikdə isə altıbucaqlı ulduz şəklində görünür. Xromotoforların içərisində pirenoidlər vardır. Hüceyrənin hər iki ucunda gips kristalları olan vakuollar yerləşir ki, onlar həmişə «rəqsı hərəkət» edirlər (şək.121).

Klosteriumda vegetativ çoxalma eninə iki hissəyə bölünməklə başa gəlir. Bu halda əmələ gəlmış cavan hüceyrə ana hüceyrənin yarısını təşkil edir.

O, tezliklə küt ucdan bölünərək normal ana hüceyrəyə bənzər şəkil alır. Bu hissədə xromotofor da bölünür və inkişaf edərək yeni əmələ gəlmış hissəyə keçir, nüvə mərkəzə köçür və beləliklə, yosun öz simmetrik quruluşunu kəsb edir.

#### Klosteriumun müxtəlif

növlərində müxtəlif şəkildə konyuqasiya gedir. Hüceyrənin mərkəzində konyuqasiya borusu əmələ gəlir. Ziqot ana hüceyrənin bir hissəsini və konyuqasiya borusunu tutur. Dig-

Şəkil 121. *Closterium*.  
Ümumi görünüşü.

Şəkil 122. *Cosmarium*. A-hüceyrə üst tərəfdən, B-hüceyrənin ön tərəfdən V və Q-hüceyrənin bölünməsi.

ər növlərdə konyuqasiya kanalı genişlənir və ya selikləşir. Bəzi nümayəndələrdə konyuqasiya zamanı protoplastı konyuqasiyaya uğramış hər iki hüceyrənin protoplastı bölünür və iki qamet formalaşır, onlar azad olurlar və cüt-cüt birləşirlər, beləliklə, «qoşalaşmış» ziqot əmələ gəlir.

Ziqot qalın qabıqla örtülərək, sakit dövr keçirir, inkişaf başladıqda nüvələr birləşir. Əmələ gəlmış diploid nüvə iki dəfə bölünür, xromosomların sayı reduksiya edir. Əmələ gəlmış 4 ədəd haploid nüvədən ikisi tələf olur, ikisi isə cüçətilər verir.

Bu yosunların geniş yayılmış və tipik cinslərindən biri də kosmariumdur (*Cosmarium*). Onun tallomu nazik boğazçıqla birləşən iki yastı yarımdairədən ibarətdir. Burada iki ədəd lövhəşəkilli, qabırğalı, ya da qatlı xromotofor, boğazçıqla isə hüceyrə nüvəsi yerləşir.

Kosmariumda vegetativ çoxalma iki simmetrik hissəyə bölünməklə başa gəlir. Bu parçaların inkişaf etməsi nəticəsində isə normal kosmarium alınır (şək.122). Bu yosunda cinsi çoxalma konyuqasiya tiplidir. Bunlara yaxın olan mikrosteriasın tallomu da boğazçıq vasitəsi ilə birləşən iki hissədən ibarətdir.

Lakin burada, yosunu simmetrik hissələrə bölən bir neçə dərin yarıqlar olur.

Desmidiumların sapşəkilli nümayəndələrindən misal olaraq torf bataqlıqlarında geniş yayılmış desmidium və didimoprium cinslərini göstərə bilərik. Bunların bölünmədən sonra əmələ gələn cavan hüceyrələri bir-birindən ayrılmayaraq sap əmələ gətirirlər, hüceyrələrə yandan baxdıqda simmetriya təşkil edən kiçik dərinliklərin olduğunu görmək mümkündür, qarşıdan baxanda isə desmidiumun hüceyrələri 3-4 bucaqlı, didimopriumun hüceyrələri isə ovalşəkilli görünür. Bu hüceyrələrin sıra ilə düzülməsi nəticəsində desmidium 3 – 4 bucaqlı prizma, didimoprium isə ellipşəkilli silindr əmələ gətirir.

Yuxarıda deyildiyi kimi bu sinfin nümayəndələrində konyuqasiya tipli cinsi çoxalmanın olması və qamçılı hərəkətlə mərhələnin olmaması bunları başqa yosunlardan fərqləndirir. Konyuqatlarda saf yaşıl röngəli pirenoidli xromotoforların, nişasta dənələrinin, vakuolların olması onları başqa yaşıl yosunlara bən-

zədir. Döyünen vakuolların və qametaların əmələ gəlməsi bu sıfır üçün atavizim hadisəsidir. Məs.: xlamidiomonasda bu tipli cinsi çoxalma – yəni amöbvari qametaların birleşməsilə cinsi çoxalma gedir. Bütün yuxarıda deyilənlərdən məlum olur ki, bu yosunlar yaşıl yosunların bərabər qamçılılar sınıfının nümayəndələri ilə yaxın qohumdur. Lakin konyuqat yosunlar ayrıca təkamül xətti keçmişlər.

Bu sınıfın ən sadə qrupu mezoteniumlarda dörd haploid nüvənin dördü də öz həyat fəaliyyətini saxlayır. Belə sadə quruşlu mezoteniumlardan ziqnemalar və desmidiumlar formalashmışlar. Təkamülün birinci mürəkkəbləşməsi özünün hüceyrə mürəkkəbləşməsində, ikinci isə özünü sap formaların gəlməsində göstərir.

Odur ki, ikinci və üçüncü siranın nümayəndələrində ziqtun bölünməsi zamanı desmidiumların iki haploid nüvəsi, ziqnemaların bir haploid nüvəsi öz həyat fəaliyyətini saxlayır. Belə fikir mövcuddur ki, sağ qalmış növlərin sayca azalmasının progressiv təkamül əhəmiyyəti var. Bu hal daha da həyat qabiliyyətli nöslin yaranmasına götürir.

Yaşıl yosunlarda nəsil və nüvə fazasının növbələşməsi. Yaşıl yosunların həyat siklində inkişaf formalarının bütün əsas dəyişmələri müşahidə edilir. Onlarda nəsillərin həm izomorf, həm də heteromorf növbələşməsi geniş yayılıb. Yaşıl yosunların əksəri vegetativ mərhələdə haploiddir, az hissəsi diploiddir.

Yaşıl yosunlarda gedən cinsi çoxalma ilə əlaqədar olaraq onların nüvə fazalarının növbələşməsi müşahidə olunur. Adətən mayalanma nəticəsində əmələ gələn ziqt qalın qabıqla örtülür və sakit dövr keçirən spora çevrilir. Müəyyən vaxtdan sonra, əlverişli şərait yarandıqda iki dəfə bölünür. Xromosomlar reduksiya edir və 4 ədəd haploid nüvə əmələ gəlir. Beləliklə, ziqt inkişaf edərkən 4 ədəd zoospor formali eürcəti verir ki, bundan da haploid fərd əmələ gəlir. Eləcə də homin fərddən əmələ gələn zoosporlar və qametalar da haploid olurlar. Demək, yaşıl yosunlar, vegetasiya dövrünün çox hissəsində haploid ziqt və sakit dövr keçirən sporlar şəklində isə adətən diploid olurlar. Bunu spirogira, ziqnema, volvoks, ulotriks, edeqonium və i.a. cinslərdə aydın

görmək olur. Yuxarıda göstərilən qaydada nüvə fazasının növbələşməsi yaşıl yosunlarda çox geniş yayılmışdır.

Lakin son zamanlarda, dəqiq tədqiqatlar nəticəsində başqa formalarda gedən nüvə fazasının növbələşməsi də müəyyən edilmişdir. Məsələn, ulva, enteromorfa və dənizlərdə yaşayan kladofora növlərində zoosporlar və qametlər müxtəlif fərdlərlədə əmələ gəlir. Burada zoosporlarla çoxalma haploid fərd verir. Onların hamısı sporofit adlanır. Zoosporlar əmələ gələrkən reduksion bölünmə gedir. Bunlar cüccərərək qametlərdə çoxalan haploid fərd əmələ gətirirlər ki, onlar da qametofit adlanır. Qametlərin cütləşməsi sayəsində diploid ziqot alınır. O, sakit dövr keçirmədən inkişaf edir. Beləliklə, zoosporlar verən qeyri-cinsi nəsillə, qametlər əmələ gətirən cinsi nəsil növbələşir.

Bəzi dəniz yosunları və şirin suda yaşayan növlərdə nüvə fazalarının növbələşməsi yuxarıda göstərilənlərdən fərqlənir. Burada nəsil növbələşməsi yuxarıda göstərilənlərdən fərqlənir. Burada nəsil növbələşməsi müşahidə edilmir. Yosun bütün həyatını diploid dövrdə keçirir. Ancaq cinsi çoxalma zamanı əmələ gələn qametlər haploid olur. Ziqot sakit dövr keçirmədən inkişaf edir. Reduksion bölünmə təsadüf edilmir, beləliklə, diploid fərd əmələ gəlir.

## XARAKİMİLƏR ŞÖBƏSİ - Charaphyta

Bu şöbonin bir sınıfı, bir sırası, üç fəsiləsi, altı cinsi və 300 növü vardır. Xaralar şöbəsinə aid nümayəndələr digər yaşıl yosunlardan çox hüceyərli və mürəkkəb quruluşlu cinsiyyət orqanları və ali bitkilər bənzər tallomları ilə fərqlənirlər. Bunlarda «gövdə», kök (rizoid) və yarpağa bənzər hissələr vardır (şək.123). Fəsilənin əsas nümayəndəsi şirin sularda geniş yayılmış xara (Chara) cinsi hesab olunur.


Onun 0,5 metrə çatan şərti gövdəsi bir neçə sm uzunluğu olan düyünarası /buğumarası/ və dairəyə toplanmış xırda təknü' vəli hüceyərlərdən ibarət düyünlərdən təşkil olunmuşdur. Hə buğumarası çox hüceyərli, nəhəng, bir neçə sm uzunlığundə hüceyərədir. Burada əsas şərti «gövdə» və onun üzərində bir neçə

ədəd, yan budaqlar ayrılır. Dəstə-dəstə oturan yan «budaqlar» və ya «yarpaq» topluları əmələ gəlir. «Gövdə» və «budaqlar»ın nə-hayətində yarımkürə şəklində təpə hüceyrəsi yerləşir. Hər buğumarası çox hüceyrəli nəhəng, bir neçə sm uzunluğunda hüceyrədir. Bu hüceyrə vegetasiya dövründə daima bölünür. O, üfüqi istiqamətdə bölünərək aşağıya doğru seqment hüceyrəsi verir ki, bu da iki tərəfdən qabarıl və iki tərəfdən çökük hüceyrələrə bölünür. Bunlardan birincisi isə çox bölünərək düyünlər əmələ gətirir. Düyünlərdən gövdəyə bənzər «yarpaqlar» çıxır. Bu düyünlərdən, «yarpaqlardan» olavaş dilimşəkilli hüceyrələr də əmələ gəlir. Bunlar əvvəllər tək hüceyrəli olur, sonra isə üç hissəyə bölünən, qabarıl, uzunsov və çökük hüceyrələrə ayrırlar (şək.124). Nəticədə gövdəni və düyün aralarını örtən qabiq gəlir.

Xaranın hüceyrələrinin qılıfı qalındır, hətta yaşlı hissələr kirəclənmiş halda olur. Cavan hüceyrələr təknüvəlidir. Bölünmə kariokinez yolla gedir, yaşlı hüceyrələr isə çoxnüvəlidir. Bölünmə mitoz yolla gedir. Təpə və ona yaxın olan hüceyrələr rəngsizdir, içərisində leykoplastlara təsadüf edilir, lakin yaşlı hüceyrələr ali bitkilərdə olduğu kimi dənəvər, pirenoidsiz xromotosforlarla dolu olur (şək.124).


Xarakimilərdə xüsusi qeyri-cinsi çoxalma orqanlarına tə-sadüf edilmir, lakin onlar vegetativ yolla, gövdənin aşağı hissə-sində və rizoiddə əmələ gələn yumrular vasitəsilə çoxala bilir.

Cinsi çoxalmaları isə ooqamıya tiplidir. Burada erkək dişi cinsiyət orqanlarına əksəriyyətlə bir bitki üzərində, bəzi hallar-



Şəkil 123. *Chara tallrmur* ümumi görünüşü

da iso ayrı-ayrı föndlörde rast golmok olur. Diş cinsiyet orqanı – ooqonı «yarpaq» qoltuqlarında olur, bir ədəd iri yumurta hüceyrosi vardır.



Şekil 124. *Chara*. A-uzunluq kəsik. B-çayan düyü. V-gövdənin düyünləri.  
1-hüceyrənin təpəhisəsi. 2-segment-hüceyrə. 3,7-düyün. 4,6-düyünarası.  
5-yarpaqlar.

Onu xariedən 5 ədəd qabiq hüceyrəsi spiral halda bürüyür və ooqonının nəhayətində 5 ədəd hüceyrdən təşkil olunmuş tac əmələ gəlir. Erkək cinsiyət orqanı-anteridi düyünlərin qaidəsin-dən olur, kürəşəkillidir. çox vaxt ooqonının qonşuluğunda yerləşir. Tam yetişmiş anteridi 8 ədəd qalxanşəkilli yastı hüceyrlərin birləşməsindən əmələ gəlmışdır. Bunların üzərində naxışlar görünür; hər qatxan hüceyrənin iç tərəfindən orta hissəsinə doğru uzanan dəstək hüceyrəsi yerləşir. Onun ucunda başçıq hüceyrəsi əmələ gəlir və bunun ucunda da bitmiş halda 5-6 ikinci başçıq hüceyrəsi olur. Belə hüceyrlərin hərəsi 4 ədəd spermotogen saplar verir.

Hər sapda iso 100 – 200 hüceyrə vardır. Sapın hüceyrəsi daxilində bir ədəd spiral burulmuş, röngsiz və ikiqamçılı spermatozoid əmələ gəlir. Yetişmiş anteridi adəton qırmızı-korpici röng alır və 8 ədəd hüceyrəyə bölündükdən sonra spermatozoidləri

azad edir. Suya tökülmüş spermatozoidlər oqoninin tacının altında əmələ gəlmış xüsusi məsamədən onun daxilinə keçərək hüceyrəni mayalayır. Əmələ gəlmış oospor sakit dövr keçirdikdən sonra inkişaf edir. Onun diploid nüvəsi dörd hissəyə bölünür. Sonra hüceyrənin özü töknüvəli kiçik nüvəli və üç iri hüceyrələrə ayrılır. İri hüceyrələrin nüvələri degenerasiya edir. Kiçik hüceyrə isə oosporun qabığı çatlaşdırıqdan sonra xaricə doğru uzanır və iki hissəyə bölünür. Bunlardan biri inkişaf edərək rizoidi, digəri isə cürcüti borusu adlanan yaşılgövdəciyi əmələ götürür, bu isə inkişaf edərək düyü və düyünaraları /bugumları/ olan normal budaqdır.

Bu yosunların ikinci geniş yayılmış cinsi nitelladır. O gövdə və yarpaqlarında qabığın olmaması və tacında iki cərgə düzülmüş on ədəd hüceyroya malik olmaması ilə fərqlənir.

Xarakimilər yer kurosının bütün iqlim bölgələrində şirin su hövzələrində və donızlarda geniş yayılmışdır. Onlar Xozor donızdında də rast gəlinir.

## MÜXTƏLİF QAMÇILI YOSUNLAR

### (SARI - YAŞIL) ŞÖBƏSİ - *Xanthophyta. Heterocontae*

Şöbənin 600 növü mölumdur, əsasən şirin-durğun sularda yaşayır, lakin bunların düzən sularda yaşayan nümayəndələri də vardır.

Müxtəlif qamçılılar zoosporaların və ümumiyyətli, qamçılı morfolosinin quruluşu ilə /uzun qamçı-lətəkvəri, gödək qamçı hamardır/ yaşıl yosunlardan forqlənir. Zoosporaların uzun qamçıları horokot zamanı iroliyo doğru yönəlir. Bu şöbonin bosit nümayəndələrində hüceyroya divarı yalnız plazmoleminə ilə örtülüdür və formalarını asantiqla dəyişirler, triboton mürəkkəb nümayəndələrində isə pektin və selluloza və ya hemiselluloza qatı ilə örtülürlər. Bozon hüceyroya divarı iki hissədən ibarət olur. Sitoplazmada (qoca hüceyrolorda) bir və ya bir neçə kiçik nüvə olur. Disk, lövhə, lənt, ulduz şəklində formalaşır, bozon pirenoïdli xromotoforları vardır. Xromotoforlarında klorofil «a» və «c», korotinoidlər,  $\alpha$  və  $\beta$ -karotinid, kranofobilitor - oxanın violaksantin pigmentləri vardır.

Yuxarıda adları göstərilən bu pigmentlər hüceyrələrə açıq və ya tünd sarı rəng, bəzən də yaşıl rəng verir. Bu yosunların assimiliyasiya məhsulu nişasta deyil, piylördür, xrizolaminarindir (poliqlyukan).

Hərəkətli nümayəndələrində qırmızı gözcük və döyünen vakuollar vardır, ancaq dəniz növlərində yoxdur.

Əsasən qeyri-cinsi yolla çoxalırlar. Vegetativ çoxalma hüceyrənin ikiyə bölünməsi, qeyri-cinsi çoxalma isə zoosporlar, aplanosporlar və digəri ixtisaslaşmış: amöblər, avtosporlar, sinatosporlar, sinaplanosporlar və i.a. hüceyrələrin köməyilə gedir.

Cinsi çoxalmaları izoqamiya və oogamiya tiplidir. Qeyri-olverişli şərait yarandıqda sista omolo gotırırlar.

Bu şöbədə yaşıl yosunlarda olduğu kimi monad, amöb, palinocloid, kokk, sap, lövhə və sifonlu, çox hüceyrəli və kolonial quruluşlu nümayəndələrə rast gəlmək olur. Ümumiyyətə, bu şöbəyə daxil olan nümayəndələrin yaşıl yosunlarla paralel təkamülü aydın görünür.

Sarı-yaşıl yosuntalar 2 sinifə bölünür: Onları mən çox obo-niyyətlisi ksantofitselər - Xanthophyceae sinifidir.

Bucaya tok hüceyrəli və çox hüceyrəli, başlıca olaraq kokkoid strukturlu, nadir halda monad strukturlu, yəni 2 qeyri-borabor qançılı və stigmata organizmləri daxildir. Ancaq tək-tək nümayəndələri sapvari, sifonal və s. quruluşlu olur.

On yaşıl cəralədlərin əyagılaklarını göstərmək olar:

### MİXOKOKKLAR SƏRASI - MIXOTOKOCCALES

Bunlar tok hüceyrəli, kolonial yosunlardır, vegetativ vəziyyətdə hərəkətliyidirlər, əzad yaxud substrata yapışqıñ həyat sürülür. Hüceyrə qlaşdır bozon iki hissədən ibarətdir.

Bu yosunların Botrydiopsis cinsi tok hüceyrəli şəxşəkili olan organizmlərdir. Hüceyrələrində adoton dairəvi olan çoxlu xloropləsi, 1 nüvə (yetmişmiş hüceyrədə bir nüvə) var.

Hüceyrə çox məqdarada (300-6 qədər) omolo golon zooplanktonla və avtosporla çoxalır. Şürə su hövzələri planktonundan və fərpəqdə rast gəlinir.

*Micchococcus* cinsi ağaçvari budaqlanmış gövdəciklər şəklində olan kolonial orqanizmlərdir. Gövdəciklər adətən yumşaq zərif, nadir halda bərkdir. Budaqlar aşağı hissədə genişlənmişdir. Hüceyrələr bir və yaxud bir neçə xloroplastlıdır. Xloroplastlar hüceyrə divarları boyunca yerləşiblər. Sitoplazmada yağı damcıları var. Hüceyrədə iki-iki, dörd-dörd əmələ gələn zoosporlarla çoxalırlar. Zoosporlar hərəkət dövründən sonra çökürülər, qılafla örtülürlər, selik yastıqcıq ifraz edirlər, bundan sonra hüceyrədə 2 – 4 avtosporlar əmələ gəlir. Avtosporlar çıxdıqda ana qılafin yuxarı hissəsi partlayır, onun daxili təbəqələri böyüyərək selikli gövdəciklər əmələ gətirir ki, həmin gövdəciklər cavan, hüceyrələri yuxarı çıxarır. Belə hüceyrələr yenidən avtosporlar verir. Bu proses düzgün təkrar olunduqda, cinsə xas ağacabənzər koloniyalar əmələ gəlir. Şirin su hövzələrinin epifit məskunudur.

## TRİBONEMALAR SIRASI – TRIBONEMALES

Sapvari, çox hüceyrəli sərbəst və ya yapışq həyat keçirən yosunlardır. Saplar sadə, yaxud şaxələnmiş, bəzən isə birləşərək tallom əmələ gətirirlər. Hüceyrələri silindrik yaxud çəlləkvari, bəzən isə şarvariyyə yaxındır. Hüceyrə qılafi 2 hissədən ibarətdir. Qılafların kənarları bir-birini örtür. Bu zaman qonşu hüceyrələrin qılaflarının yarısı öz köndələn arakəsmələrilə, H-vari parçalar əmələ gətirərək birləşir.

Nüvə təkdir, xloroplastlar birdən bir neçəyə qədərdir. Onlar hüceyrə divarı boyunca yerləşir, tabaqvari, novvari, yaxud lövhəvari, adətən pirenoidsizdir. Sapların bölünməsi, zoosporlar və aplanosporları əmələ gətirir. Palmellə oxşar vəziyyət də məlumdur.

Siranın tipik nümayəndəsi *Tribonema* cinsidir. Sapvari yosunlara oxşardır, tək-tək, yaxud lopa və saçaqvari olurlar. Əvvəl ayaqcıqla substrata yapışır, sonralar ayaqcıq tələf olur və onlar sərbəst həyat tərzinə keçirlər. Nadir halda saplar şaxələnir. Hüceyrələr silindrik, köndələn arakəsmələr yerində bəzən sıxlımlışlar. Hüceyrə qılafi 2 hissədən ibarət olduğu üçün materialda çox vaxt köhnə sapların dağılması nəticəsində əmələ gələn H-parçalar görsmək olar. Xloroplast bir və yaxud çoxdur. Sitoplaz-

mada yağ damcıları və naməlum mənşəli kristalçıqlar var. Sapların hissələrə ayrılması, zoosporlar və aplonosporlarla və aginetlərlə çoxalırlar. Məlum olan növləri 20-ə yaxındır.

## BOTRIDİLƏR SIRASI – BOTRYDIALES

Sifonal, hüceyrəsiz quruluşlu yosunlardır. Tallomları mikroskopik müxtəlif formalı, yapışq və yaxud sərbəstdir. Hüceyrələrin qılıfı laylıdır, nüvə çoxdur, xloroplastlar çoxsaylıdır, hüceyrə divarı boyunca, bəzən isə mərkəzdə yerləşirlər, dairəvi, lövhəvari, pirenoidli və ya pirenoidsizdirler.

Çoxalmaları zoo-, sinzoo-, hemizoo-, aplonosporlarla, bəzən isə tallomun parçaları ilə gedir.

Cinsi proses oo- yaxud heteroqamiyadır.

Tipik nümayəndəsi *Botridium* cinsidir (şək.125). Tallomun torpaqüstü rəngli hissəsi 30 mm-ə qədər eninədir, şarvari, yaxud armudvari, bəzən darkisəvari olub torpaqaltı saxələnmiş, rəngsiz rizodlər keçir. Əsas etibarilə müxtəlif su hövzələri sahillerində qida maddələri və əhənglə zəngin olan rütubətli lilligilli çöküntülərdə yayılan 10-a qədər növü var.

Başqa nümayəndəsi *vauşeriya-*dır. Bu yosunun tallomu 40 sm-ə qədər, sapvari, qeyri-düzgün yaxud dixotomik saxələnəndir. Substrata rizodlrlə yapışır. Saplar silindrik, bəzən bir neçə yerdə sıxlımlı olurlar. Hüceyrə qılıfı xeyli nazikdir, sellüloz-pektin tərkiblidir və əvvəlki cinsdən fərqli olaraq əhənglə inkrustasiya olunmayıb. Xloroplastlar çoxdur, protoplazmanın divarına yaxın layda yerləşir. Nüvelər kiçik çoxsaylıdır, hüceyrədə şirəli vakuol var. Zoosporlar tallomun digər hissəsindən eninə arakəsmələrlə ayrılmış budaqların uclarında yerlə-




Şəkil 125. *Botrydium*  
1-ümumi görünüşü  
2-zoospor

şən sporangilərdə əmələ gəlir. Zoosporlar çoxsaylı cüt qamçılara əhatə edilib. Hər cütə uyğun bir nüvə var. Cinsi orqanlar tallomdan arakəsmələrlə ayrılib. Tallomlar birevli, yaxud ikievlidir. Zoosporlardan fərqli olaraq anteridilərin qamçıları bərabər deyildir – biri hamar, digəri isə ləlekvarıdır (şək.126).

Dənizlərdə, azca duzlu və şirin su hövzələrində, həmçinin rütubətli torpaqlarda 60-dan çox növü yayılmışdır.

## **QIZILI YOSUNLAR ŞÖBƏSİ – Chrysophyta**

Mikroskopik quruluşlu bu yosunlar sarı-qızılı rəngdə olub, dünyanın bütün şirin su və dənizlərində yaşayırlar. Onların bir sıra nümayəndələri isə, təmiz şirin suların planktonu hesab olunur.



Şəkil 126. *Vaucheria*. A-ooqani və anteridiyalı sap, B-zoosporangi, V-anteridiya və ooqani.

Qızılı yosunların cismi daha çox monad tipli quruluşludur, təkhüceyrəli, koloniya halında və çoxhüceyrəli formada yaşayan orqanizmlərdir.

Hüceyrə sitoplazmasında bir nüvə, bir və ya 2 – 4 xloroplast olur. Xloroplastlar lövhəvari, tabaqvari, lentşəkilli, dairəvi, pire-noidlidirlər. Xloroplastlarda xlorofil «a» və «c» karotin və müxtəlif ksantofil pigmentləri vardır. Assimilyasiya məhsulu, xrizela-

minarin və müxtəlif yaqlardır. Bəzi nümayəndələr də qırmızı gözcük (bir və ya iki), yaxud döyünməyən vakuol vardır.

Qızılı yosunların eksəriyyətinin hüceyrələri çılpaqdır və ya plazmolemma ilə örtülmüş olur. Bəzilərinin sellüloz pektin qılaşı var ki, o da bəzən çoxsaylı əhəngləşmiş cisimciklərlə-kokkolitlərlə örtülü olur. Birçoxlarının adətən şarvari, güldanvari evcikləri var. Evciklərin divarları dəmir duzları və əhəng karbonatı ilə hopdurulmuşdur. Evciklərin bir-iki, yaxud 2 – 11 xırda deşikləri var. Bunlar asanlıqla öz formalarını dəyişir və psevdopodilər əmələ gətirirlər, nisbətən ixtisaslaşmış nümayəndələrdə isə kireçlənmiş zireh əmələ golur. Sistaların qılaşı isə daha çox kireçləşir. İnkışaf etmiş nümayəndələrində iki müxtəlif uzunluqda qamçı vardır. Qamçılарın biri həmişə lövhəvarıdır.

Coxalmaları əsasən bölünmə ilə gedir, lakin bəzi nümayəndələrdə bir qamçılı zoosporlarla və aplonosporlarla qeyri-cinsi coxalma gedir. Cinsi coxalma nadir halda olur. Bəzi nümayəndələrində izoqamiya, holoqamiya və avtoqamiya tipli cinsi coxalma məlumdur. Qızılı yosunlar morfoloji quruluşlarına görə fərqlənirlər. Belə ki, onların monad, amöb, kokk, sap və lövhə formalı nümayəndələri vardır. Qızılı yosunlar şöbəsi 2 sinfə bölünür: Heterochrysophyceae və Isochrysopheae. Birinci sinfə 1, yaxud 2 qamçısı olan orqanizmlər daxildir. Qamçılارın biri lələkvari, digəri (əgər 2-dirsə) isə şallaqvari olur. Bu sinfin yosunları monad, təkhüceyrəli, yaxud kalonial, amöbvari palmelloid, kokkoid və sapvari orqanizmlərdir.

Sinif 7 sıranı əhatə edir. Chromulinales sırası təkhüceyrəli, kolonial, sərbəst üzən, yaxud bənd almış yosunları birləşdirir. Hüceyrələr plazmolemma ilə, bəzən isə silisium elementlərindən ibarət qıla örtülü olur, nadir halda hüceyrə qılaşı, yaxud evciklər müşahidə edilir.

Sıranın nümayəndələri Chromulina, Mallomonas, Dinobryon, Sinura və başqa cinslərdir. Chromulina cinsinə təkhüceyrəli sərbəst üzən şarvari, yumurtavari, metabolik yosunlar daxildir. Hüceyrələr plazmolemma ilə örtülüdür. Qamçı və xloroplast bir dənədir, gözcük var. Döyünən vakoullar ikidir.

Sitoplazmada yağ damcalarından başqa xrizolaminarın dəvarı. Sısta mövcuddur. Palmelloid vəziyyət də müşahidə olunur. Kiçik durğun hövzələrin plankton və neistonlarında 60 növü aşkar edilib. *Mallomonas* cinsinə təkhüceyrlə, təkqamçılı yosunlar aiddir. Hüceyrələri silisiumlaşmış pulcuqlardan ibarət qırılı örtülüdür. Pulcuqlar kıromitvari düzülüblər, hər pulcuğun ortasında adətən düz duran iynə, yaxud tikan var. Hüceyrədə 1 – 2 xloroplast, bəzən isə vakuol gözcüyü və yağ damcaları yerləşir. Bölməklə, yaxud zoosporlarla çoxalırlar. Sistalar mövcuddur. Nöinki sıranın bütövlükdə şobənin on böyük cinsidir. Təmiz, soyuq sularda məskunlaşır.

Dinobryan cinsinə təkhüceyrlə, yaxud kolonial, sərbəst əzən bəzən bond almış evcikli yosunlar daxildir. Evciklərin bir-biri ilə birləşməsi noticosində koloniyalar koleuqları xatırladır. Evciyin divartarı sellülozludur, nazikdir. Hər evciyin içorisində 2 qeyri-borabor qamçıları olan çilpaq hüceyro yerləşir ki, onun qamçıları evcikdən azadlıq çıxır. Hüceyrədə 1 – 2 xloroplast, 1 – 2 döyünen vakuol yerləşir (şək. 127,b).

Çoxalmaları koloniyanı parçalanması və hər evcikdə olan hüceyrənin uzununa bölütməsilə gedir. Bu zaman cavan örömə hüceyrələr evcikdən çıxaraq, evciyin daxili səthinin cənarına yapışır və hər biri öz strafında yeni evcik düzəldir. 3-cüliklə, koloniya bölünür və nikişaf edir.

Cinsi proses yoloqamayıdır. İyirmiyo yaxın tövü məlumdur ki, onlar əsasən təmiz şirin sularda planktonda və örtülmələrdə yayılıblar.

*Synura* cinsinin nümayəndələri kolonial sərbəst üzən yosunlardır. Koloniyaları və hüceyrələri adətən şarvari, yaxud yü-



Şəkil 127. A-Synura, B-Dinobryon:  
1-koloniyanın ümumi görünüşü  
2-sısta.

murtavaridir. Saçaqlar koloniyalara rəngsiz arxa ucları vasitəsilə birləşib (şək.127,a).

Hüceyrənin bütün səthi, yaxud onun qabaq hissəsi silisiumlaşmış dairəvi və ya yumurtavari qıraqları qalınlaşmış pulcuqlardan ibarət qınlı örtülüdür. Xloroplast və qamçılar iki-ikidir. Qamçıların uzunluğu bərabər deyil. Əsas qamçı lövhəvaridir. Tikanalar yoxdur, döyüñən vakuollar var.

Çoxalmaları koloniyanın parçalanması ilə gedir. Sista əmələ gəlir. Bəzən koloniyalar palmelloid vəziyyətinə keçirlər.

Müxtəlif şirin su hövzələrində 10-na qədər növü məlumdur. Əsasən ilin soyuq mövsümündə inkişaf edirlər.

*Chrysamoebales* sırası – təkhüceyrəli yaxud koloniya, bəndalı, sərbəst üzən, amöb, plazmodial quruluşa malik olan yosunlardır. Qısa müddətdə palmelloid, yaxud qamçılı vəziyyətdə ola bilər. Hüceyrə örtüyü plazmolemmadan ibarətdir. Hüceyrələr evciklərdədir, metabolikdir, müxtəlif sitoplazmatik çıxıntıla əmələ gətirir.

Çoxalmaları hərəkət vəziyyətində bölünmə yolu ilə gedir. Sistalar var. Qidalanmaları fotoavtotrof tiplidir.

*Chrysamoeba* cinsi – təkhüceyrəli sürünen yosunlardır. Hüceyrələr yaxşı biruzə verən rizoidlərə malik şarvaridirlər. Xloroplastlar 1 – 2 lövhələri, yaxud tabaqvari, pireneodli və ya pirc neodsızdırırlar. Gözcük yoxdur. Döyüñən vakuollar 1 – 5-dir.

Xrizolaminarın bir, yaxud bir neçə kəsəkciklər şəklindədir. Şarvari sistalar var.

## FAEOTAMİNALAR SIRASI – PHAEOTHAMINALES

Çox hüceyrəli hərəkətsiz, bənd almış, passiv üzən yosunlardır. Tallomları sapvari, yaxud lövhəvari quruluşludur.

Artmaları tallomun parçalanması, yaxud bir-iki qeyri bərabər qamçılı zoosporlarda gedir. Sista var. Tipik nümayəndə *Phaeotamnion* cinsidir. Bu eins yosunların görkəmi substrata yığışmış, düzduran şaxəli kolcuqlara oxşayır. Vegetativ hüceyrələr düz olmayan, silindrik, yuxarısı genişlənmişdir. Hüceyrə qılıcık, asan seliklənəndir. Xloroplastlar 1-dən çox miqdara qədə-

dir, hüceyrə divarı boyunca yerləşirlər, lövhəvari, yaxud dairəvidirlər. Xrizolaminarın və yağ damcıları bütün sitoplazma üzərinə səpələnib.

Coxalmaları hüceyrədə 1 – 4 miqdarda əmələ gələn zoosporlarla gedir. Tez-tez palmelloid vəziyyəti və sistalar əmələ gəlməsi müşahidə olunur.

Cinsə 10-a yaxın növ daxildir ki, onlar da epifit olaraq soyuq şirin su hövzələrində rast gəlinir.

Piqmentlərinin və ehtiyat qida maddələrinin oxşarlığı habelə sistaların qızılı yosunların diatomlara, müxtəlif qamçılırlara və qonur yosunlara yaxınlaşdırır. Bu yosunlar fototrof orqanizmlər olduqlarına görə ilk qida mənbəyi hesab olunurlar ki, bu plankton heyvanlarının qidasını təşkil edir. Bu yosunlar suda çox artıqda çürüyür və üfunətli qoxu verirlər.

## DİATOM YOSUNLAR ŞÖBƏSİ – *Diatomeae* və ya *Bacillariophyta*

Diatom yosunlar ibtidai bitkilərin ən böyük şobəsidir. Bura 10.000-dən çox nümayəndə aiddir. Bu yosunların yaşama diapazonları genişdir. Belə ki, bunlara dənizdə, okeanda, şirin sularda, torpağın üst qatında, qayalar üzərində, isti bulaqlarda, qar və buz üzərində rast gəlmək mümkündür.

Diatom yosunlar kkokkoid quruluşlu, təkhüceyrəli, yaxud kolonial, adətən mikroskopik, açıq qonur rəngli orqanizmlərdir. Başqa şöbələrin yosunlarından quruluşları və xüsusən qilaflarının quruluşu ilə fərqlənirlər. Yosun hüceyrəsi protoplastdan və silisium tərkibli xarici qilaftan – zirehdən təşkil olunmuşdur.

Diatom yosunlarının zirehi bir-birinə geydirilmiş iki qapaqdan əmələ gəlmış qutucuq şəkliндədir. Bunlar boyca bir-birlərindən bir az fərqlənirlər. Nisbətən iri, örtən qapaq epiteka, örtülən kiçik qapaq isə hipoteka adlanır. Hüceyrənin görünüşündən asılı olaraq bəzən qapaqların ikisi, bəzən isə biri görünür. Birinci vəziyyət hüceyrənin yandan görünüşü, ikinci isə qarşidan görünüşü adlanır.

Hər qapaq, yaxud teka da öz növbəsində iki hissədən ibarətdir. Bunlardan biri qapağın əsasını təşkil edən qalın hissədir,

digəri isə nisbətən nazikdir; bir tərəfi qapağın əsas hissəsində birləşmişdir, o biri sərbəst tərəfi isə ikinci qapağın özünə bənzər hissəsini qucaqlamış olur. Qapağın bu hissəsinə kəmər deyilir.

Zirehin mürekkeb quruluşu vardır ki, bu da diatom yosunların sistematikasında əsas götürülür.

Mikroskopla baxanda zirehdə boş kameralar, xırda məsamələr, nazik deşiklər, zərif qabırğalar, düyünlər və tikiş görmək olur. Bundan başqa zirehin xarici səthində müxtəlif formalı çıxıntılar olur.

Mikroskop altında canlı diatom hüceyrəsinin bütün hissələrini asanlıqla müşahidə etmək mümkündür. Protoplazma hüceyrənin kənar hissələrini tutur. Mərkəz hissədə vakuol yerləşir. Nüvə təkdir. O, bəzi nümayəndələrdə hüceyrələrin qılıfına doğru, bir çox formalarda isə mərkəzdə protoplazma sapları üzərində yerləşir. Xromotoforlar bəzən tək, iri lövhəşəkilli, bəzən isə çoxlu miqdarda dənəvərdir. Lövhəşəkilli xromotoforlar üzərində bəzən pironoidlərə təsadüf edilir.

Xromotoforların tərkibində xlorofil «a» və «c», karotin β və ε diadinoksantin və fukoksantin pigmentləri vardır. Fotosintez nəticəsində diatom hüceyrələrində lipidilər, valyutin və xrizolaminarın toplanır.

Diatom yosunlar əsasən sadə bölünmə vasitəsi ilə vegetativ çoxalır. Əvvəl bölünür, sonra isə protoplazma qapaqlara paralel olaraq iki hissəyə ayrılır. Əmələ gəlmış yeni hüceyrələrin hər biri ana hüceyrədən bir qapaq alır. Sonra isə inkişaf edərək ikinci qapağı əmələ gətirir. O köhnə qapaqlara görə həmişə hipoteka olur. Tək həyat sürən formalarda hüceyrə bölündükdən sonra ayrılır, lakin bəzilərində birləşərək uzun müddət boyu uzanan koloniya əmələ gətirir. Bu koloniyalar, hüceyrələrin bir-biri ilə birləşməsi tipindən asılı olaraq çox müxtəlif quruluşa malikdir.

Eyni zamanda bu yosunların bir-neçə tip cinsi çoxalması da məlumdur. Mayaşanmanın bütün hallarında ancaq bu şöbəyə moxsus ziqot əməlo golur. Əməlo golmuş ziqot sakit dövr keçirir-mədən inkişaf edib həmişə adı hüceyroya nisbəton iri auksospor (yunanca böyükən, boy atan) adlanan hüceyrə əmələ gətirir. Bu

zirehsiz olduğuna göre sərbəst boy atmağa qabildir. İnkişaf edər-kən zirehlə örtülür və normal iri föndlər əmələ gəlir.

Qomfonemanın cinsi çoxalması anizoqamiya heteroqamiya adlanır. Burada iki fərd bir-birinə yaxınlaşır və hər hüceyrədə nüvə dörd bölünür. Sonra bir hüceyrədə üç, digərində isə iki nüvə degenerasiyaya uğrayır. Birinci hüceyrədə protoplast bir qametə, kincidə isə iki qametə çevrilir. Hüceyrədəki qametanın biri imöbvari hərəkət edərək digər hüceyrəyə keçir və oradakı qamet lə birləşir. Nəticədə bir ədəd ziqot əmələ gəlir. Əgər bir hücey-ədədiki qamet əmələ gəlirsə, bu zaman hər hüceyrədəki qameta-ardan biri digər hüceyrəyə keçir və bir-birilə birləşirlər (ko-nulyasiya edir). Bunlarda hərəkət edən qamet erkək, hüceyrə da-xılındə qalan isə dişi qamet adlanır. Bu yosunlarda cinsi çoxalma bir içə dəqiqdə başa çatır və iki ədəd ziqot əmələ gəlir. Belə ziqot uz boy atıb böyüdüyüne görə bunu da auksospor adlandırırlar.

Diatom yosunlarının melozira nümayəndəsində isə oqamiya ipli cinsi çoxalma müşahidə olunur. Bir hüceyrədə bir-iki qamçılı förd ədəd spermotozoid formalaşır, digər zirehin içərisində isə bir ədəd yumurta hüceyrə əmələ gəlir. Suda sərbəst üzən permotozoid oqoniyə daxil olur və oradakı yumurta hüceyrəni nayalayır. Ziqot auksospora çevrilir. Oqamiya tipli cinsi çoxalma rabdonema yosununda da müşahidə edilmişdir. Bəzi diatom yosunlarda bir hüceyrə daxılındə iki qamet əmələ gəlir ki, yunların bir-birinə assimilə etməsi nəticəsində ziqot əmələ gəlir, bu proses avtoqamiya adlanır.

Diatom yosunlarının inkişaf sikili qametik reduksiya ilə diplod fazada keçir. Diatomların sentriklər sınıfının nümayəndələrində permotozoidin və döyünon vakuolların olması onların qamçılılılırdan mənşə aldıqlarını göstərir. Bu yosunlarda qamçılı mərhələsin olması şübhədir ki, (lołokli yosunlarla müqayisədə) buriarın qədim və sadə yosunlardır.

Sentriklərin bozı nümayəndələrində sistanın əmələ gəlməsi onları tokamül nöqtəyi-nəzərincə qızılı yosunlara yaxınlaşdırır.

Diatom yosunları quruluşlarına görə iki sinfə bölünür: Sentriklər və lələklilər.

## SENTRİKLƏR SİNFİ – Centrophycaceae

Bu sinif hərəkətsiz nümayəndələri, hüceyrə qapaqlarının adətən dairəvi radial quruluşu, tikişin və onun düyüncülərinin olmaması ilə xarakterizə olunur. Dairelərin konarlarında tez-tez çoxlu boruvari çıxıntılar və qılıcılalar inkişaf edir. Bunlara nümunə olaraq siklotellani görmək olar. Onun hüceyrələri tək-tək, yaxud seliklə boş zəncirlərə birləşib radial quruluşlu qapaqlardan təşkil olunmuş yastı və girdə qutucuq şəklindədir. Protoplazma hüceyrə qılaflına yaxın yerləşir. Burada çoxlu miqdarda sarımtıl rəngli, dənəvər xromotofrlara təsadüf olunur. Mərkəz hissədə hüceyrə şirəsi və vakuol yerləşir. Buradan hüceyrənin qapaqlarını birləşdirən protoplazma sapları keçir ki, onun mərkəz hissəsində bir ədəd iri nüvə yerləşir. Geniş yayılmış plankton cinsidir, şirin su hövzələrində və dənizlərdə rast gəlinir.

Həm şirin sularda, həm də dənizlərdə geniş yayılmış olan melozira quruluşca tsiklotellaya oxşayır. Ancaq onun hüceyrələri qapaqları ilə sapvari koloniyalara birləşiblər. Onun hüceyrələri daha silindrik olub, çoxlu dişlər olan xromotofrlara malikdir. Melozira hüceyrələri tək yaşamlılar, onlar bölündükdən sonra ayrılmayaraq uzun sap əmələ gətirirlər.

Bütün diatom yosunlarda olduğu kimi sentriklərin nümayəndələri də sadə bölünmə yolu ilə çoxalırlar. Lakin bu sinfin bəzi nümayəndələrində oqzamiya tipli cinsi çoxalma müşahidə olunur. Son zamanlar bu sinfin nümayəndələri xetoseras və melozira üzərində aparılan tədqiqat göstərmişdir ki, auksospor əmələ gələrkən hüceyrə nüvəsi reduksion yolla dörd hissəyə bölünür, əmələ gəlmiş dörd haploid nüvədən ikisi tələf olur, ikisi isə eyni hüceyrənin içində birləşərək, cavan diploid auksospor əmələ gətirir. Auksospor daha sonralar zirehlə təmin olunur. Deməli, burada öz-özünə mayalanma, yaxud avtoqzamiya gedir. Ehtimal ki, bu hal plankton şəraitində iki hərəkətsiz hüceyrənin görüşməsinin çətinliyi üzündən meydana çıxmışdır. Bəzi nümayəndələrinin, o cümlədən Chaetoceras cinsinin başlıca növlərinin sakit endogen sporları var. Onlarda morfoloji cəhətdən vegetativ hüceyro zirehindən fərqlənən qalın zireh mövcuddur.

## LƏLƏKLİLƏR SİNFİ – *Pennatophyceae*

Buraya təkhüceyrəli, yaxud kolonial yosunlar aiddir. Onların simmetriyanın üç müstəvisindən heç olmazsa birində (nadır müstəsna ilə) simmetrik zirehi var. Qapaqları oval, neştərvəri, xətti, toppuzvari, nadir halda yumrudur. Qapaqlarda struktur elementlər bilateral simmetrik yerləşiblər.

Sentriklərdən fərqli olaraq, hamisində ox ətrafi sahə, yəni qapağın bir ucundan digərinə gedən struksuz, yoğunlaşmış məsafə var, bir çoxlarının isə qapağında yarıqvari tikiş yerləşir. Kanalvari tikişi olan növlərdə həmin tikiş qapağın uzununa oxundan kənara çəkilmişdir və çox vaxt qapağın kənarı boyunca yerləşir, bu halda ox sahəsi inkişaf etmir. Bu yosunların tikişi hərəkətsiz sentriklərə əks olaraq, fəal hərəkət etmək üçün orqandır. Zireh adətən hüceyrə tələf olduqdan sonra da öz şəklini uzun müddət mühafizə edir. Belə hüceyrələrə adi canlı hüceyrələr arasında rast gəlmək mümkündür.


Bu sinfin tipik nümayəndəsi şirin sularda geniş yayılmış iri təkhüceyrəli pinnulariyadır (şək 128). Bu yosun duruşundan asılı olaraq mikroskop altında iki cür görünür – yandan uzunsov ellips, qarşidan isə düzbucaklı şəklində.

Pinnulariyaya yandan baxdıqda onun üzərində üç ədəd parıldayan dairə olduğunu görmək mümkündür. Bunlardan biri mörkəzdə, ikisi isə hüceyrənin üç hissələrində yerləşib, qılaflın qalınlaşması hesabına olunur ki, düyüncük'lər adlanır. Üc düyüncük'lərən mərkəz düyüñə doğru tünd zolaq gedir, buna tikiş, yaxud Raftə deyilir. Bu qapaqları bu üzdən o biri üzüñə qədər kəsən çox ensiz yarıqdır. Həmin tikişdən xaricə protoplazma hissəcikləri çıxa bilər. Bu protoplazmanın hərəkəti nəticəsində yosun substrata sürtünüb hərəkət edə bilir, hərəkətin istiqaməti protoplazma istiqamətinin əksinədir.

Pinnulariya hüceyrəsi daxilində protoplazma, nüvə və qonur rəngli xromotoforlar vardır. Protoplazm çox vaxt divar boyu yerləşir. Xromotoforlar hüceyrənin qıraq tərəfində iki ədəd lövhə şəklində görünür. Mərkəzində eninə protoplazma körpüsü üzərində nüvə olur.

Körpünün hər torofindo vakuollar vardır ki, bunların içində assimilyasiya məhsulu olan yağ damlları olur.

Pinnulariya sadə bölünmə vəsítəsi ilə çoxalır. Bu zaman onun qapaqları aralanır, lakin komor halqası ilə birləşmiş haldə qalır; xromotoforlar qapaqlara doğru çökilir. Nüvo kariokinetic bölünür və sonra protoplast kənardan mərkəzə doğru bölünərək uzununa iki hissəyə ayrılır. Beləliklə, iki cavan hüceyrə əmələ golur. Bunlardan hər biri ana hüceyrədən bir nüvə, bir xromotofor və bir qapaq alır. Sonralar ikinci qapaq əmələ golur. Bu dövr orzində hər hüceyrənin xromotosoru iki hissəyə bölünür və normal vəziyyət borpa olunur (şək. 128,D) və yeni fərdlər ayrılır.



Şəkil 128. *Pinnularia*. A-taylı zireh, B-qurşaqlı zireh, V-taylı hüceyrə, Q-Qurşaqlı hüceyrə, D-hüceyrənin bölünməsi

Bələ bölünmə nəticəsində əmələ gələn hüceyrələrin boyları həmişə müxtəlif olur. Yeni əmələ gəlmış qapaq həmişə köhnə qapağa nisbətən nisbətən hipoteka hesab olunur. Ana hüceyrədə epiteka almış fərd ana hüceyrə boyda, hipoteka almış fərd isə or dan kiçik olur. Bu fərq özlüyündə çox azdır, lakin bölünmə b


neçə dəfə təkrar olunduqda hüceyrənin boyu diqqəti cəlb edəcək dərəcədə kiçilə bilir. Bunun qarşısı cinsi çoxalma hesab olunan aukspor stadiyası ilə alınır. Auksporlar əmələ gəlmədən qabaq, cütleşmiş yosun hüceyrələri öz qapaqlarını atır ve selikli maddə ilə örtülür. Sonra bunların nüvələri reduksiya ilə dörd hissəyə bölünür, bu hissələrin üçü tələf olur, biri qalır. Beləliklə, haploid olan yosun protoplastları axıb birləşirlər, əmələ gələn ziqot elastik qilafla örtülür, auksporaya çevrilir, böyüyür və normal ana fərd boyuna çatandan sonra zireh əmələ gətirir.

Adı şirin sularda geniş yayılmış navikula (şək.129) və plevrosiqma (şək.130) cinsləri pinnulariyaya yaxındır. Navikula, qapaqların ucunun sıvri olması və qayıqşəkilli quruluşu ilə fərqlənir. Plevrosiqmanın qapaqları uzun olub S hərtinə oxşayır.

Diatom yosunlarının yuxarıda göstərilən nümayəndələrindən olavə lələklilərdən olan hərəkətsiz formalar da məlumdur. Belə nümayəndələrin tikişləri olmur. Onların ancaq ox etrafı sahəsi var. Misal olaraq adı sinedranı götürmək olar (şək.131,A). Bu yosunun hüceyrələri çubuqvaridir. Boyu nisbətən uzun və nazikdir. Dənizlərdə geniş yayılmış mürəkkəb quruluşlu rabdonema cinsindən olan nümayəndələr də hərəkətsiz formalara misal ola bilər ki, onların çoxlu "kəmər həlqələri" var.


Diatom yosunlarının tək həyat sürən formalarından olavə koloniyaşəkilli nümayəndələri də məlumdur. Bunların koloniyaları, fəndlərin bir-birindən ayrılmazı nəticəsində əmələ gəlit. Məsələn, fragiliyada hüceyrə qapaqlarının kənarları birləşərək zəncir əmələ gətirir (şək.131,B). Tabellariada isə hüceyrələrin ancaq tinləri birləşir (şək.131,V).

Diatom yosunlarının həm hərəkətli və həm də hərəkətsiz formaları bəzən özlərindən selik ifraz edərək sualtı cisimlərə yapışırlar. Bu selik maddəsi hüceyrənin bir tərəfində ifraz olunur. Selikdən təşkil olunmuş ayaqcığın üzərində hüceyrənin özü yerləşir. Bölünmə zamanı



Şəkil 129. *Navicula*. Ümumi görünüşü

əmələ gəlmış yeni hüceyrə selik ifraz edərək öz ayaqcığını əmələ gotirir və nəticədə ağaç şəklində budaqlanmış koloniya meydana çıxır. Belə nümayəndələrə misal olaraq şirin sularda geniş yayılmış qonfonema və dənizlərdə təsadüf olunan likmofora cinslərini göstərmək olar. Hərəkətli formalarında zirəhi bütöv örtən selikli kapsul ola bilər.



Şəkil 130. *Pleorosigma*.  
Ümumi görünüşü

Şəkil 131. A-*Synedra*: 1-taylı zireh, 2-kamardlı zireh.  
B-*Fragillaria*: 1-koloniya, 2-taylı zireh.  
C-*Tabellaria*: Ümumi görünüşü

## DİATOM YOSUNLARIN YAYILMASI VƏ EKOLOGİYASI

Diatom yosunları çoxlu miqdarda növləri olan şirin su və dənizlərdə geniş yayılmış yosunlardır. Bunlar müxtəlif kimyəvi tərkibli – həm durğun, həm də sakit axan sularda bentos və plankton şəraitində təsadüf olunurlar. Hətta diatom yosunlarının bir neçə növünə nəm torpaq üzərində və rütubətli qayalarda da rast gəl-

mək olur. Əlbəttə, belə müxtəlif yaşayış şəraitində yayılan diatom yosunlar, öz yaşayışları üçün müxtəlif növ xarici şərait tələb edirlər, xüsusilə bunlara suyun şorluğu çox təsir göstərir. Buna görə də diatom yosunlar dəniz və şirin suda yaşayan formalara ayrılırlar. Onların çox az nümayəndələri eyni zamanda həm şirin, həm də dəniz sularında təsadüf olunur. Duzu az olan suların, nisbətən şirin suyu olan körfəzlerin, çayların özünəməxsus diatom yosunlar florası olur.

Diatom yosunlar yaşayış şəraitinə görə iki böyük qrupa bentos və plankton yosunlara ayrıılır. Bu yosunlar morfoloji əlamətləri bir-birində xeyli fərqlənir.

**Bentos.** İster dənizdə və istərsə şirin sularda yayılmış bentos diatomları bir çox hallarda lələklilər sinfinə aiddir. Bunlar hərəkət etmək qabiliyyətinə malik olduğu üçün suyun dibində, işıqlı yerlərdə olurlar. Lakin bentos diatomları içərisində sinedra, likmofora və başqaları kimi hərəkətsiz formalar da məlumdur. Bunnar ifraz olunan selikli ayaqcıqları vasitəsi ilə sualtı cisimciklərə yapışaraq uzunsov, ağac kimi budaqlanan tallomlu koloniya əmələ getirirlər. Bəzi hallarda selikli ayaqcığı olan bentos diatomlar, hətta, hərəkət etmək qabiliyyətinə də malik olurlar.

Belə nümayəndlərə misal olaraq qomfonemanı göstərmək olar. Bu yosun koloniya halında hərəkət etmək qabiliyyətini müvəqqəti itirir. Lakin ayaqcıqdan ayrıldıqdan sonra yenidən hərəkət edə bilər.

Bentos diatomları suyun müxtəlif dərinliyində yayılması əsasən suyun şəffaflığından asılıdır. Şəffaf suyu olan şirin göllərdə, diatom yosunlar 60 metrə qədər dərinlikdə təsadüf olunurlar.

Bentos diatomlardan simbella və epitemiya cinslerinin bəzi növləri su bitkiləri üzərində epifit həyat sürən nümayəndlərdən hesab olunur.

Plankton şəraitində diatom yosunlarının hərəkətsiz nümayəndləri təsadüf olunur. Xüsusilə şirin su planktonunda həm lələklilər, həm də santriklerin nümayəndlərinə daha çox rast gəlmək olar. Plankton şəraitində yaşayan diatom yosunlarının hüceyrələri sudan ağırdır, hərəkətsiz olduqları üçün onlar tədricən suyun dibinə çökəməlidir. Lakin belə şəraitdə yaşayan hüceyrələrdə əmələ

gələn müxtəlif uyğunlaşmalar, onların suda uzun müddət asılı və ziyyətdə qalmasına xeyli kömək edir. Belə yosunların hüceyrələrinin xüsusi çəkisi azalır, forması dəyişilir. Xüsusi çəkinin azalması onlarda sintez olunan yağların hesabına gedir. Bəzən hüceyrələrin ətrafında, hətta xüsusi çəkisi təxminən suya bərabər olan selikli örtük əmələ gəlir. Zirehin silisiumlaşması zəifləyir.

Plankton diatom yosunlarının hüceyrə quruluşu, xüsusilə nəzər-diqqəti cəlb edir. Burada nazik iynə formalı hüceyrələr çox olur.

Çünki belə hüceyrələrin sürtünmə sahəsi artır və suyun dibinə çökəməsi çətinləşir. Bəzilərdə isə müxtəlif formalı çoxlu, uzun çıxıntılar əmələ gəlir.

Plankton diatomlar xlorofilli orqanizm olduqları üçün onların işığa ehtiyacı vardır. Ona görə də bunlar bulanıq sularda və dənizlərdə plankton diatom yosunları, dərinliyi 80 – 140 metr olan təbəqələrində belə tapmaq mümkündür.

Diatom yosunlarının bəzi nümayəndələrinə, hətta temperaturu  $50^{\circ}\text{C}$  olan isti su bulaqlarında və əriyən buz üzərində təsadüf olunur. Digər tərəfdən nəm torpaqlarda yayılmış nümayəndələri də məlumdur.

Diatom yosunlarının təbiətdə və təsərrüfatda əhəmiyyəti böyükdür. Onlar dəniz və okeanların alqoflorasında bütün üzvü kütlönin 50%-ni yaradır və yer kürəsinin canlı maddəsinin əsas məhsulunun  $\frac{1}{4}$  təşkil edirlər. Plankton diatom yosunlar suda yaşıyan kiçik onurğasız heyvanların qidasını təşkil edir. Bunlar isə öz növbəsində çavan balıqlar tərəfindən yeyilir.

Diatomların 100 q üzvü maddəsində 40% zülal, 30% karbohidratlar, 30% lipidlər var. Onların kalorililiyi 525 kal. Təşkil edir, bu isə bütün başqa yosun qruplarından yüksəkdir. Deməli, plankton diatom yosunlarının balıqçılıq təsərrüfatında həlli-dici rolü vardır.

Təsərrüfatda, xüsusilə dağ ununun (diatomit və ya trepelin) əhəmiyyəti böyükdür. Onun tərkibi qazıntı halında təpiyan diatom yosunlarının zirehlərindən ibarətdir. Bu maddədən cilalı (parlaq) səth, istilik izolyatoru və dinamit hazırlanmasında istifadə olunur.

Onlar yer qatlarının əmələ gəlməsində də müəyyən rol oynamışlar.

## DİATOM YOSUNLARIN MƏNŞƏYİ VƏ TƏKAMÜLÜ

Diatom yosunların başqa şöbələrin yosunları ilə bir başqa qohumluq əlaqəsi yoxdur, ancaq bir sira əlamətlər (piqment tərkibinin və assimilyasiya məhsulunun ümumiliyi, sakit sporların və hüceyrə örtüklerində silisium olması) onların sarı-yaşıl, qızılı və qonur yosunlarla uzaq qohumluğunu göstərir. Güman ki, qeyd edilən bütün şöbələrin yosunları fotosintez edici qonur piqmentləri üstünlük təşkil edən ümumi eukariot əcdadlarından törəyiblər. Qazıntı halında tapılan diatom yosunların zirehi yaxşı qalıb, bu da onların təkamül yolu izləməyə imkan verir. Ən qədim (mezozoydan, 200 mln. il əvvəl məlum olan) yosunlar sentrik diatom yosunlardır. Son təbaşir dövründə yalnız tikişi olmayan ilk pennatlar əmələ gəlir. Tikişli pennatlar paleosenin axırı-eosenin əvvəlindən məlumdurlar, onların gur inkişafı isə erkən miosendən başlayır. Tikişin mükəmməlləşdirilməsi bu şöbə yosunlarının təkamülündə mərkəz yer tutur. Beləliklə, mennat diatom yosunlar tikiş sayesində geniş yayılma və sentriklərdən üstünlük əldə ediblər.

## QONUR YOSUNLAR ŞÖBƏSİ – *Phaeophyta*

Qonur yosunlara əsasən dənizlərdə sualtı iri daşlara və substratlara yapışaraq oturaq həyat keçirən mikroskopik və makroskopik nümayəndələr aiddir. Bunlar çoxxüceyrlə orqanizmlərdir. Təkxüceyrlə və kolonial formalı nümayəndələr bunların arasında yoxdur. Bu yosunların böyüklüyü bir neçə sm-dən başlayaraq on metrlərlə ölçülür.

Şöbənin adından göründüyü kimi qonur rəng bu yosunların xarakterik əlamətlərindən biridir. Xromotoforlarında xlorofil «a», «c» (xlorofil «b» yoxdur) və  $\beta$  karotinlər, qonur ksantofil (fukok-santin) və başqa piqmentlər vardır. Bu yosunlarda xlorofilin yaşıl rəngini qonur piqmentlər gizlədirlər.

Qonur yosunların hüceyrə quruluşu, demək olar ki, bütün nümayəndələrində eynidir. Onların qılaflı ikiçaylıdır, daxili lay sellüozludur, xarici lay isə pektinlidir. Qonur yosunların qılaflı çox şışə bilər, belə olduqda qılafl böyük həcmli selik kütləsinə çevrilir.

Hüceyrələrdə bir nüvə var, vakuollar timinə yaxın maddələrlə doldurulmuşdur. Xloroplast divar boyunca yerləşir, pirenoidli, çoxlu, xırda, dairəvidir.

Assimiliyasiya məhsulu polisaxaridlər (laminarindir), bundan əlavə altı atomlu spirt mannit və yağ da əmələ gəlir. Monad hüceyrələrdə (zoospor və qametalarda) gözcük, qamçı və kiçik vakuollar vardır.

Qonur yosunların çoxalması vegetativ, qeyri-cinsi və cinsi yolla gedir. Vegetativ çoxalma nadir halda müşahidə olunur, tallomun bir hissəsi ilə başa çatır. Sfaselariya cinsinin nümayəndələrində isə vegetativ çoxalma xüsusi tumurcuqlarla başa çatır.

Qonur yosunların qeyri-cinsi çoxalması ikiqamçılı zoosporlar, ya da tetrasporlar (aplono sporlar) vasitəsilə gedir. Zoosporlar diploid bitkidə (sporofit) xüsusi təkhüceyrəli zoosporangidə çoxlu sayda əmələ gəlir. Onlar əmələ gəldikdə, nüvənin reduksion bölünməsi baş verir. Zoosporun yan hissəsində bərabər olmayan iki qamçı yerləşir: hərəkət zamanı uzun qamçı irəliyə, kiçik qamçı isə geriyə doğru yönəlir. Diktialar sırasının nümayəndələrində isə təkyuvalı sporanagiyada (tetrasporangi) zoospor əvəzinə dörd ədəd hərəkətsiz aplono sporlar – tetraspor əmələ gəlir. Haploid zoosporlar və tetrasporlar cinsi hüceyrələrdə çoxalan haploid bitkini əmələ gətirir.

Qonur yosunların cinsi çoxalması ibtidai nümayəndələrdə izoqamiya, heteroqamiya, ali formalarda isə ooqamiya tiplidir.

Fukuslar sırasının numayəndələri müstəsna olmaqla qalan bütün qonur yosunlarda nəsil növbələşməsi müşahidə edilir. Fukuslarda isə qeyri-cinsi çoxalma (zoospor və aplono spor) müşahidə edilmədiyinə görə bu sıranın nümayəndələrində nəsil növbələşməsi olmur. Qonur yosunların bəzi nümayəndələrində izo-  
morf, başqalarında isə heteromorf nəsil növbələşməsi müşahidə

edilir. Yuxarıda göstərilən bu xüsusiyyətlərə görə qonur yosunlar 2 sınıfə bölünürülər.

## **FAEOZOOSPORLAR SİNFİ – PHAEOZOOSPOROPHYCEAE**

Mikroskopik, çox hüceyrelə, zəif şaxəli, təknüvəli saplardan, iri, mürəkkəb quruluşlu, parenximatoz strukturlu formalara qədər olan yosunlardır. Çoxalmaları qeyri-cinsi (zoo-, mono-, tetrasporollarla), cinsi (izo-, hetero-, ooqamiya) yolla gedir. Çox hallarda inkişaf formalarının sporofit və qametofit dəyişməsi baş verir ki, onlar da xarici görkəmi, quruluşu və ölçüləri ilə oxşardırlar, ya-xud fərqlənirlər.

Əsasən dəniz növləridir. Şirin sularda ancaq 5 növünə rast gəlinir.

Sinif 11 sıraya bölünür. Burada onların ancaq bəzi nümayəndələri üzərində dayanırıq.

### **EKTOKARPUSLAR SIRASI – ECTOCARPALES**

Sıranın xarakter nümayəndəsi ektokarpusdur (şək.132,A). Bu yosun həm şimal, həm də cənub dənizlərinin sahillerində geniş yayılmışdır. Onun tallomu bir cərgə hüceyrelərdən təşkil olunmuş sapdan ibarət bir neçə santimetr uzunluğunda sarımtıl-qonur rəngli zərif kolcuq şəklindədir. Sualtı cisimciklərə, ya da nisbətən iri yosunlara yapışaraq oturaq həyat keçirir. Tallom budaqlarının qaidəsində yerləşən bir qrup hüceyrlərin bölünməsi vasitəsi ilə boy atr. Bu boyatma hissəsi inkişafın interkalyar zonası adlanır.

Qeyri-cinsi çoxalma zoosporlar vasitəsi ilə gedir. Zoospollar budaqlarının ucuna yaxın yerləşən təkyuvalı zoosporlarangılırdə əmələ gəlir (şək.132,B). Burada əvvəl zoosporanginin içərisində olan nüvə dəfələrlə bölünür, axırıncı dəfə reduksion, sonra isə onun protoplazması bölünür, təknüvəli qonur xromotoforlu və qırmızı gözcüklü zoosporlar əmələ gəlir. Sporanginin örtüyü parçalandıqdan sonra, böyrək, yaxud armudabənzər iki-

qamçılı çilpaq haploid zoosporlar xaricə tökülür. Qamçılar hüceyrədə yandan birləşmişlər. Zoosporlar bir neçə müddət suda üzdükdən sonra müəyyən substrat üzərində yapışaraq qabıqla örtülür və inkişaf edərək qametalarla çoxalan haploid bitki əmələ gətirir.

Cinsi çoxalmaları izoqamiya tiplidir. Qametalar yan budaqların ucunda yerləşmiş çoxyuvalı qametangilərdə əmələ gəlir. Qametangilər, bir-birinin ardına düzülmüş çoxlu gödək hüceyrələrdən ibarətdir. Sonralar həmin qısa hüceyrələr yenidən uzununa bölünür ki, beləliklə də kiçik hüceyrələrdən təşkil olunmuş silindrşəkilli qametangilər əmələ gəlir, hər hüceyrədə bir ədəd qamet yetişir, hüceyrənin divarları parçalanır, qametlər qametangiyə tökülür. Yetişmiş qametlər qametanginin ucunda əməl gəlmış məsamədən xaricə çıxırlar. Bunlar morfoloji quruluş etibarilə bir-birinə çox oxşardır (şək. 132, V,Q).


Lakin belə qametlərdən bəziləri hərəkətini itirərək müəyyən substrata yapışır (dişi qametlər), digərləri isə hərəkətini davam etdirir (erkək qametlər) və dişi qameti əhatə edərək qamçılarını ona doğru uzadırlar və müəyyən vaxt dişi qamet ətrafında fırlanırlar. Nəhayət, onlardan biri qamçı vasitəsilə dişi qametə yapışır və yavaş-yavaş yaxınlaşaraq onunla birləşir. Əmələ gəlmiş ziqot qabıqla örtülür və sakit dövr keçirmədən inkişaf edərək diploid qeyri-cinsi nəsil bitkisini əmələ gətirir. Beləliklə, məlum olur ki, ektokarpusda izomorf nəsil növbələşməsi müşahidə edilir.

## SFASELARIALAR SIRASI – SPHACELARIALES

Bu sıranın nümayəndələri də dənizdə yaşayır. Büyük olmayan heterotrixal sərt tallomları vardır. Sıranın ən geniş yayılmış cinsi sfasellariadır. Bu cinsin müxtəlif növləri nisbətən iri yosunlar üzərində epifit şəraitində qonur rəngli çımlar əmələ gətirir.

Ektokarpusdan fərqli olaraq, burada saplar təknüvəli deyilər, daxili, rəngsiz iri hüceyrələri isə xırda, rəngli qabıqvari hüceyrələrlə əhatə olunublar. Ektokarpuslarda olduğu kimi burada da yosun inkişaf edərkən substrata üzərində əvvəl sap və ya

lövhə əmələ gətirir, sonradan bunlardan şaquli istiqamətdə iynoşəkilli çıxıntılar inkişaf edir. Təpə hüceyrələrinin ardıcıl bölünməsi sayesində yosunun tallomu uzununa boy atır. Bunun qaidəsində olan, nisbətən yaşıl hüceyrələr uzununa bölünür və beləlikdə tallomun həmin hissəsi qalınlaşır. Yuxarıda qeyd edilmişdir ki, bu cinsin növlərində çoxalmaya həm də vegetativ tumurcuqlar çıdmət edir, onlar budaqlardan və uzaq məsafələrə yayılır.



Şəkil 132. *Ectocarpus*. A-ümumi görünüşü, B-zoosporları olan zoosporagi, V-qametangi və qamatlar. Q-mayalanma.

Sfaselarianın şaquli tallomunun budaqlarında ektokarpusda olduğu kimi tək və çoxiyuvalı sporangilər əmələ gəlir. Bunlar oosporangi və qametangidirlər. Bunların çoxalmaları və inkişaf iklə ektokarpusda olduğu kimidir. Sfaselialarda da izomorf tipli əsil növbələşməsi müşahidə olunur.

## KUTLERİALLAR SIRASI – CUTLERIALES

Bu sıranın nümayəndələrinə şimal və cənub dənizlərində (Qara dəniz) və xüsusən Atlantik okeanda rast gəlmək mümkündür. Buna lövhəvari, sürünen, qabiqvari, yaxud dikduran illomu olan növlər aiddir. Onlardan kutleria cinsinin növlərini östərmək olar. Onun tallomunun boyu 20 sm kimi olan parça-

lanmış lövhə şəklindədir: torpağın üstündə oturaq həyat keçirir (şək.133). Tallom bir neçə qat hüceyrədən təşkil olunmuşdur. Daxili hüceyrələr iri və az xromotosorlu, xarici hüceyrələr isə nisbətən xırda və çox xromotoforladur. Lövhəvari tallomun kənarlarında çoxsaylı bazal böyümə zonalı tükcüklər yerləşir. Həmin zona xaricə hüceyrələr verir ki, bu da tükcüklərin böyüməsinə səbəb olur. Böyümə zonasından bir qədər kənardə tükcüklərin oturacağı birləşir və kip tallom əmələ gətirir. Tallomun təpəsində, yaxud kənarlarında olan saçaq kutleriyakimiləri başqa yosullardan fərqləndirir. Kutleria iki növ çoxyuvalı qametangılər şəklində cinsi orqanlar əmələ gətirir. Bunlardan iriyuvalılar – dişi, kiçik yuvalılar isə erkək qametlər hazırlayırlar. Qametangılər müxtəlif fəndlər üzərində, tellərin dibində əmələ gəlir. Qametlər xarici görünüşü etibarı ilə zoosporlara çox oxşayır. Dişi qamet iri, erkək qamet isə çox kiçikdir. Dişi qamet suda üzdükdən sonra qamçısını uzadır, suyun dibinə çökür və hərəkətsiz kürə şəklində durur, erkək qametlər isə onu əhatə edir (şək.134, A,B). Bunlardan biri dişi qameti mayalayır. Ziqot sakit dövr keçirmədən inkişaf edərək kutleriyadan quruluşca xeyli fərqlənən çoxqatlı, lövhəyə bənzə və torpağa yapışmış halda fərd əmələ gətirir. Bu əvvəllər sərbəs yosun cinsi hesab edilərək, aqlaozoniya adlanırdı, lakin o sərbəs cins deyil; kutlerianın bir inkişaf mərhələsi – sporofitidir. Əməl gəlmmiş bu fərdin üzərində təkyuvalı, dəstə ilə düzülmüş qeyri cinsi çoxalma orqanı olan sporangi əmələ gəlir (şək.135). Spora



Şəkil 133. *Cutleria*. Ümumi görünüş


ngidə reduksion bölünmə ilə əmələ gəlmış zoosporlar (sayı – 32 olur) inkişaf edərək cinsiyət orqanları olan kutleriyanın qametofitini verir. Beləliklə, xarici quruluşu ilə bir-birindən fərqlənən cinsi nəsil ilə qeyri-cinsi nəsil növbələşir. Sitoloji təhlil göstərir ki, cinsi nəsil (qametofit) kutleriasında mitoz zamanı nüvədə 24 xromosom, aqlaozoniyada (sporofit) 48 xromosom və zoospor nüvəsində isə 24 xromosom olur ki, bu zoosporlar da inkişaf edib 24 xromosomlu haploid bitki əmələ gətirir. Həmçinin müəyyən olunub ki, sporofit tək, yaxud çox hüceyrəli, qabıqvari, 10 sm-ə ədər diametrində ola bilər, qametofit dikduran, kolcuqdur, yelikvarıdır, həmişə təkhüceyrəlidir, hündürlüyü 15 sm-ə qədərdir.

## DİKTİOTALAR SIRASI – DICTYOTALES

Tallomları iri (50 sm-ə qədər hündürlüyündə) lövhəvarıdır, iəzən şaqqlanmış, apikal böyümlüdür. Qeyri-cinsi çoxalması etrasporlarla gedir, inkişaf formalarının izomorf dəyişməsidə nüshahidə olunur. Əsasən tropik və subtropik dənizlərin yosunlaşdır.

Bu sıranın ən geniş yayılmış cinsi diktiotadır.


O, əsasən Atlantik okean sahillərində geniş yayılmışdır. Ənun tallomu hamar və dixotomik budaqlanmışdır, bir ucu ilə ualtı cisimciklərə yapışaraq oturaq həyat keçirir. Hər budağın cunda təpə hüceyrəsi yerləşir və onun bölünməsi nəticəsində illəm eninə və uzununa boy atır.



Şəkil 134. Cutleria. A-dişi qametangi, B-erkək qametangi

Tallom üç qat hüceyrədən ibarətdir. Daxili təbəqəni iri, az xromoforlu, xarici təbəqəni isə xırda, çox xromotoforlu hüceyrələr təşkil edir. Xarici təbəqənin hüceyrələri yosunun qabıq qatını əmələ götürir.

Aplonosporlar 4 ədəd hüceyrədən təşkil olunduğu üçün tetraspor, sporangi isə tetrasporangi adlanır. Tetrasporangilər tallomun üst hissəsində olan hüceyrələrdən əmələ gəlir və dəsto ilə yerləşir. Sporların əmələ gəlməsi meyozla gedir. Yetişmiş tetrasporlar tökülərək inkişaf edir və xarici quruluşuna görə eyni ilə diktiotaya bənzər yosun əmələ gətirirlər, həmin bu yolla əmələ gələn fərdancaq cinsi orqanlar vasitəsi ilə çoxalır. Diktiotanın cinsi orqanları ayrı-ayrı fəndlər üzərində inkişaf edir. Ooqoni və anteridi tallom üzərində dəstələrlə əmələ gəlir. Ooqonidə bir ədəd yumurta hüceyrəsi yetişir. Anteridi isə hər biri bir ədəd bir qamçılı spermatozoid verən çoxlu kiçik yuvacılara bölünür.



Şəkil 135. *Aglaeozonia*. A-cavan sporofit, B-yetkin mərhəla,  
V-tallomun kəsiyi, Q-zoospor.

Yetişmiş yumurta hüceyrəsi çilpaq kürə şəklində ooqonidən xaricə düşür və spermatozoidlər vasitəsi ilə mayalanır. Əmələ gəlmiş ziqot sakit dövr keçirmədən inkişaf edir və tetrasporlar vasitəsi ilə çoxalan diktiotanı əmələ gətirir. Beləliklə, burada xa-

rici quruluşu ilə fərqlənməyən qametofitlə sporofit nəslin düzgün növbələşməsinə təsadüf olunur. Lakin bunlar sitoloji və fizioloji quruluşları ilə bir-birindən fərqlənirlər.

## LAMİNARIYA SIRASI – LAMINARIALES

Bu sıranın içərisində ən çox maraq doğuran laminariyadır. Iri, 50 sm-ə qədər olan sporofitlərlə seçilirlər, tallomu parenximatozludur, qametofitlər təknüvəli, şaxələnmiş saplar şəklindədir. Laminariyakimilərin əksəriyyəti soyuq dənizlərdə yaşayan toxillik bitkilərdir. Lakin bunlarda illik halqalar yoxdur. Yarpaq-ar daxili, iri və xarici, xırda, cox xromosorlu hüceyrələrdən təşkil olunmuşdur. Laminariyanın bəzi növlərində saplaq və yarpaqların laxili toxumasında hətta xüsusi ələkvari borulara təsadüf olunur. Bunların əsas vəzifəsi plastik maddələrin hərəkətini təmin etmək ə qalın divarları vasitəsilə bitkiyə eyni zamanda möhkəmlik erməkdən ibarətdir.


Laminariyada qeyri-cinsi çoxalma orqanları yarpaqşəkilli işhələrin üzərində dəstə ilə düzülmüş təkyuvalı sporangi şəkndə əmələ gəlir. Bu sporangilərdə reduksion bölünmə yolu ilə aploid zoosporlar əmələ gəlir. Bunlar isə inkişaf edərək laminayadan tamamilə fərqlənən iki cür /erkək və dişi/ mikroskopik cüberti verir. Dişi cüberti qısa və az hüceyrəli sap şəklində olur. Onun üzərində yumurta hüceyrəsi olan oqonilər əmələ golir. Erkək cüberti isə nisbətən xırda və budaqlanmış olur; onun üzəndə təkhüceyrəli rəngsiz anteridilər oturmuşdur. Bu anteridilən hər birindən ancaq bir ədəd, ikiqamçılı spermotozoid əmələ gəlir. Yumurta hüceyrə mayalandıqdan sonra, sakit dövr keçirmən inkişaf edir və diploid iri laminariya yosunu əmələ getirir. Ələliklə, laminariyada nəsil növbələşməsinə təsadüf edilir. Nəsing sporofit diploid nəsil (laminariya) ilə kiçik mikroskopik ploid nəsil (cübertilər) növbələşir.

Bu sıranın iri nümayəndələrinə misal olaraq Sakit okeanın hillərində yayılmış nereosistis və makrosistisi göstərmək olar (şək.136-137). Makrosistisin bəzi növlərinin boyu 50 – 60 metrə tır. O, rizoidləri vasitəsilə substrata yapışan möhkəm gövdəcik

və çox iri yarpağa bənzər lövhələrdən ibarətdir, hər lövhənin qaidəsində hava ilə dolu qovuqlar olduğu üçün bunlar həmişə suyun üzərində qala bilirlər. *Nereosistis* quruluşca makrosistisə oxşayır. Lakin burada lövhənin qaidəsində bir ədəd hava qovuğu olur.

## SİKLOSPORLAR SİNFİ – Cyclosporeae

İri tallomlu yosunlardır. Anatomik quruluşuna görə onların tallomu qabıq, aralıq lay və özək hissələrə ayrıılır. Laminariyakimilərdəki kimi borucuq sapları və olökvari borucuqlar yoxdur. Əsas fərqləndirici xüsusiyyətlər onların inkişaf sikli və çoxalmları ilə bağlıdır. Ən son tədqiqatlar göstərir ki, qametofitlər sporofit tallomunda xüsusi çalaları, yaxud konsentakulları örتوq lay kimi inkişaf edirlər. Deməli, baxmayaraq ki onlarda sporofit və qametofit var, qametofit inkişafın müştəqil bitən forması deyil. Meyoz qametlər omoloq olondo baş verir. Çoxlarının cinsi prosesi oqamiyadır. Hamısı donuz yosunlarıdır.



Şəkil 136. *Laminaria*. İnkışaf sikli. 1-sporofit, 2-zoospore囊 (zoospore囊), 3-zospores (zoospores), 4-gametophyte, 5-antheridium, 6-oogonium, 7-spermatozoid, 8-yumurta hücevəsi (ova cell).

Bu sinfin üç sırası vardır, onlardan biri də fokuslar sırasıdır (Fucales).

Fokuslar sırası. Fikuslara nisbətən iri yosunlar daxildir. Buna larda qeyri-cinsi çoxalma olmur, cinsi çoxalma isə ooqamiya tiplidir. Sıranın tipik nümayəndəsi şimal dənizlərinin sahələrində geniş yayılmış fokusdur (şək.138). Fukus 4 – 5 illik olur, tallomunun boyu bir metrə çatır; dixotomik budaqlanmış tünd yastı qayış şəklində olur.

Kənarları hamar, bəzi hallarda isə dilimlidir. Aşağı hissəsində, genişlənib qayalar, iri daşlara yapışan gödək ayaqcıq əmələ gəlir. Fukusun bir çox növlərində damarların hər iki tərəfində hava dolu qovuqlar olur. Bunların sayəsində yosunun suda şaquli istiqamətdə tallomu durur. Tallomun anatomik quruluşu mürəkkəbdür, daxilində uzununa düzülmüş bərk tellərin seyrək topaları vardır ki, bunlar da mexaniki rol oynayır. Xarici hissə isə çoxqatlı parenxim hüceyrələrindən təşkil olunmuşdur, xarici hüceyrələrin xromotoforları xırda və çoxdur. Bunlar assimilyasiya vəzifəsini görürler. Yosun budaqlanan hissəsinin əsasında yerləşmiş təpə hüceyrosi vasitəsilə boy atır. Cinsi üzvlər tallomun uclarında şüşkin, sarımtıl narıncı rəngli skafid adlanan yuvacılıqlarda əmələ gəlir. Skafid xüsusi məsamə ilə xarici mühitlə əlaqədar olur.



Şəkil 138. Laminariales. Sporofitor: A. Laminaria, B. Macrocytis,  
C. Nereocystis, D. Alaria

Onun daxili divarından parafiz adlanan çox hüceyrəli tellər çıxır. Bunların arasında yosunun cinsi üzvləri olan ooqoni və anteridi yerləşir. Fukusun bəzi növlərində bir skafid içərisində həm ooqoni, həm də anteridi əmələ gəlir, lakin bəzilərində bunlar ayrı-ayrı skafidlərdə, hətta müxtəlif fəndlərdə inkişaf edir (şək. 139).

Ooqoni skafidin dibində olur. O, ovalşəkilli, tünd qəhvəyi rəngli qısa ayaqcılqdır, hər ooqoni 8 ədəd yumurta hüceyrə verir. Ooqoninin örtüyü parçalandıqdan sonra yumurta hüceyrələri skafidin daxilində tökülür, oradan da suya çıxır. Anteridi gödək budalar üzərində əmələ gələn sarımtıl narıncı rəngli, kiçik ovalşəkilli hüceyrələrdən təşkil olunmuşdur. Hər anteridi də (onun içərisində) 64 ədəd ikiqamçılı spermotozoid yetişir. Yetişmiş anteridi qopub skafidin içərisinə yuvarlanır, oradan da xaricə düşür. Burada spermatozoidlər azad olaraq yumurta hüceyrəsini mayalayırlar. Mayalanmış yumurta hüceyrəsi sakit dövr keçirmədən inkişaf edərək yeni fokus əmələ gətirir.



Şəkil 138. *Fucus*. Ümumi görünüşü, A-Sargassum, B-Fucus, V-Cystoseria.

Fukuslarda qeyri-cinsi çoxalma olamlığı üçün, nöslin növbələşməsinə təsadüf edilmir. Lakin oqonu və anteridi inkişaf edərkən reduksion yolla bölünür, haploid yumurta və spermatozoid birləşərək diploid ziqot verirlər ki, bu da inkişaf edərək diploid yosun əmələ gətirir. Demək, burada bütün inkişaf dövrü diploid fazada gedir, haploid fazada isə ancaq cinsi hüccyrlərə təsadüf olur.

Sıxlıq: 139. Fiziki cinsi organlar (foto). Böyük cinsi organ (şəkil)

Fukuslara misal sistozira və sarqassumu göstərmək olar. Sistozira çox budaqlanmış kolcuq şəklində və bəzən 1 metrə qədər uzunluqda olur. Ona cənub dənizlərində, o cümlədən Qara dənizdə təsadüf olunur. Sarqassumu osasən tropik yosundur. Burada morfoloji diferensiasiya çox yüksəkdir. Onun növləri tropik dənizlərin sahilərində yaşayır. Çox zaman sahildən ayrılib dənizdə sərbəst üzən böyük sualtı «meşələri» əmələ gətirir. Antid adalarından şorqdə yerləşən Sarqas dənizinin sualtı meşələrini bu yosun əmələ gətirir.

## QONUR YOSUNLARIN YAYILMASI, EKOLOGİYASI VƏ ƏHƏMİYYƏTİ

Qonur yosunların bir çox nümayəndələri dənizlərin nisbətən dayaz yerlərində geniş yayılmışdır. Bəzən bunlar o qədər in-

kışaf edir ki, hətta «meşələr» əmələ gətirir. Qonur yosunlar, adətən, sualtı cisimlərə yapışaraq oturaq həyat keçirir: Onlara iri daşlar, sualtı qayalar, suda yaşayan başqa bitkilər, hətta xərçəngə-bənzər heyvanlar üzərində rast gəlmək mümkündür. Lil, cinqil, qum, ümumiyyətlə, dalğaların təsiri nəticəsində hərəkət edən torpaqdə qonur yosunların nümayəndələri müşahidə edilmir. Belə xüsusiyyət onların sualtı cisimlərə yapışan üzvləri (rizoidlər) ilə xarakterizə olunur. Bunlar substrat daxilinə tamamilə keçmirlər.

Qonur yosunlar bütün dənizlərdə müşahidə olunurlar. Lakin onların bəziləri, xüsusiylə laminariya və fukusların nümayəndələri soyuq şimal dənizlərində geniş yayılmışlar. Şimalda fukuslara dənizin ləpələyən hissəsində çox rast gəlmək olur. Laminarialar isə nisbətən dərin yerlərdə olaraq sıx sualtı «meşələr» əmələ gətirirlər.

Ümumiyyətlə, qonur yosunlar, şimalda dəniz bitkilərinin əsas hissəsini təşkil etməklə, çoxlu miqdarda suda yaşayan heyvanların yem mənbəyi hesab olunur. Bu heyvanlar da öz növbəsində balıqlar tərəfindən yeyilir. Digər tərəfdən sahilə yaxın hissələrdə bitən yosunlarında balıq kürüləri və cavan balıqların qorunmasında böyük rol oynadığını və beləliklə balıqcılıq təsərrüfatı üçün əhəmiyyətli olduğunu qeyd etməliyik. Yaponiyada və Çində isə laminariyanın bəzi növləri yeyilir.

## **QONUR YOSUNLARIN MƏNSƏYİ**

Qonur yosunlar da rəngli qamçılıların xrizomonadlara yaxın qonur rəngli nümayəndələri ilə əlaqədardır. Lakin bu əlaqə yaşıl yosunlarda olduğu kimi yaxın deyil, nisbətən uzaqdır, çünkü həzirdə qamçılılar içərisində qonur yosunlara uyğun keçid forması tapmaq mümkün deyildir.

Qeyd etmək lazımdır ki, qonur yosunların ali formaları olan laminariyalar və fukuslar çox qədim yosunlar hesab olunur. Bunnların nümayəndələri qazıntı halında olur və devon dövründə belə tapılır. Ona görə qonur yosunların bəzilərinin uzun müddət təkamül etdikləri, bəzilərinin isə ibtidai formada qaldıqları təsəvvür olunur. İbtidailərə misal olaraq ektokarpusların sadə nümayəndəsi

olan ektokarpusu göstərmək mümkündür. Bunlar sadə vegetativ quruluşları və az diferensiasiya etmiş cinsi çoxalma (izoqamiya) qabiliyyəti ilə fərqlənirlər.

Ektokarpuslardan ayrılan bir qol olaraq kutlerialar çıxır, digər qolu laminariyalar təşkil edir. Bu qolun yan budağında diktiotalar durur, başqa yan budaqları isə sfasclarialar tutur. Bu yosunlarda cinsi çoxalma da təkamül etmişdir. Ektokarpuslarda – izoqamiya, kutlerialarda – heteroqamiya, nəhayət laminariyalarda – oqamiya tipli cinsi çoxalma gedir. Bununla yanaşı onlarda nəsil növbələşməsində təkamül getmişdir.

## DİNOFİT YOSUNLAR ŞÖBƏSİ – Dinophyta

Ösəsən, təkhüceyrəli, qamçılı, nadir halda amöbvari, palliomoid yosunlardır. Rəngləri tünd-qonur, qırmızı, bəzən isə zeytunudur. Kompleks piqmetlər – «a» və «c»,  $\beta$  və  $\epsilon$  karotinlər və müxtəlif ksantofillər mövcuddur. Asimilyasiya məhsulu yağ və nişasta, bəzən qlikogendir.

Qamçılı formaları və mərhələlərinin uzununa (qarınaltı) və eninə olan iki şırımlı dorsiventral formaları var. Hüceyrələr çox vaxt zireh əmələ gətirən teka ilə örtülüb. Zireh bir-biri ilə təşkilə bağlanmış çoxbudaqlı lövhələrdən, yaxud iki parçadan ibarətdir. Qamçılardan ikidir, onlar hüceyrənin qabaq, yaxud qarın tərəfində çıxırlar. Xloroplastlar çoxdur, dairəvidirlər. Spesifik strukturla puzulalar, gözcük'lər və qırıcı organoidlər, yaxud trixosistlər var. Çoxalmaları hərəkət vəziyyətində hüceyrələrin vegetativ bölünməsi yolu ilə qeyri-cinsi çoxalma zoosporlarla və aplonosporlarla gedir. Cinsi proses izo- yaxud holoqamiyadır.

Şöbədə iki sinif var:

- I. **Desmophyceae sinfi.** Buraya qamçılı /qabaqdə iki qamçısı olan/ formaları aid edirlər.
- II. **Dinophyceae sinfi.** Bu sinfə hüceyrənin qarın tərəfində iki qamçısı olan qamçılı formaları aiddir.

**Desmofitlər sinfi.** Buraya bir sıra daxildir. Şırımları olmayan dorsiventral yanlarından sıxlılmış hüceyrələri olan yosunlar aiddir. Qamçılardır, onlar biri sapvari, irəliyə, digəri isə

lentşəkilli, yan tərəfə yönəlib. Zirehin tayları sadə tikişlə birləşir-lər. Sıranın iki cinsinə Xəzər dənizində rast gəlinir. Bunlar *Exuviaella* və *Prorocentrum* cinsləridir. Birincinin bir qədər uzunu-na, dartılmış xırda yumurtavari hüceyrələri var. Tayların birləşmə yerlərindən hər iki tərəfə bir dişicik çıxır. İkinci cinsin şarvari, armudvari, koş qabaqlı hüceyrələri var və yaxşı görünən məsamələrlə örtülüdür.

## DİNOFITLƏR SİNFİ – *Dinophyceae*

Mikroskopik, əsasən, təkhüceyrəli yosunlardır. Qamçılı formaları iki şırımlı dosiventraldır. Qamçılaların hər ikisi kəsişdiyi yerdən qarın tərəfdən çıxır. Onlardan biri köndələn şırımda yerləşir və hücevrəni kəmərləyir, digəri isə uzununa ox boyunca yerləşir və geriyə yönəlib. Hüceyrələr teka ilə yaxud qalxancıqlardan ibarət olan zirehlə örtülüdür. Eninə olan şirim hüceyrə örtüyünü yukarı, yəni epivalva və aşağı, yəni hipovalva hissələrə böllür

Bu yosunlar cismiñ amöbvari, kokkoidal, palmelloid yaxud sapvari quruluşuna uyğun olaraq sıralara ayrılır. Sıraların vaciblərini nəzərdən keçirək.

## PFRİDİNİƏR SIRASI – PERIDINALES

Sıra çox növ müxtəlifliyinə malik olub isti dənizlərdə ya-şayırlar. Lakin bunlara şirinsularda da rast gəlmək mümkündür. Bunların bəzi nümayəndələri bitkilərdə simbioz, bəziləri isə xər-cənglər və soxulcanlar üzərində parazit yaşayırlar. 1 l soyuq də-niz suyunda 200000 peridinium müşahidə olunur.


Dinofit yosunlarının spesifik cinsləri, peridinium və seratsium hesab olunur. Peridinium hüceyrəsi ovalşəkillidir, sellüozadan təşkil olunmuş zərif çıxıntılı zirehlə örtülmüşdür (Şək.140). Eninə çuxurcuq hücevrəni ön və arxa hissələrə böllür. Eninə çuxurcuqla uzununa çuxurcuğun kəsişdiyi tərəf qarın hissəsi adlanır, istər qarın və istərsə də bel hissə müxtəlif qalxancıqlardan ibarətdir,

hüceyrənin tərkibində bir nüvə və çoxlu miqdarda sarımtıl xromatoforlar vardır, pirenoid yoxdur.

İkinci nümayəndə olan seratsium quruluş etibarı ilə ümumiyyətlə peridiniuma bənzəyir. Lakin ön və arxa hissəsində omələ golon uzun buynuzvari çıxıntıları ilə ondan xeyli fərqlənir (şək.140,Q). Bunların biri hüceyrənin ön hissəsində iki və ya üçü isə arxa hissədə yerləşir, uzunluğu bəzən hüceyrənin boynundan xeyli artıq olur. Hər iki nümayəndənin daxili quruluşu üçün vakuolların olması məlumdur. Cox az açılıb-yumulan puzula adlanır. Digər qamçıllarda olduğu kimi, seratsiumla da çoxalma cox vaxt hərəkətli dövrdə, cəpəki olaraq sadə bölünmə vasitəsi gedir. Hüceyronin nüvəsi bölündükdən sonra onu əhatə edən cəpinə çatlayır və həmin hissədən hüceyrə bölünməyə başlayır (şək.141,B). Yeni omələ golmış cavən hüceyrlər bir-birindən ayrırlar. Bunların yarı hissəsi ana hüceyrənin zirehi ilə örtülüdür, yarısı isə çilpaq qalır. Sonralar hüceyrənin hüceyrənin fəaliyyəti nəticəsində çilpaq hissədə zireh omələ golur. C.cornutum növündə anizokamiya tipli cinsi çoxalma getdiyi müəyyənləşdirilmişdir.

Peridiniumda isə çoxalma hərəkətsiz dövrdə gedir. Onun protoplastı iki bərabər hissəyə bölünür, qamçılar omələ gətirir və ana hüceyrənin zirehi çatlaşdırıldıqdan sonra iki çilpaq hüceyrə xaricə çıxaraq sərbəst yaşayır və yeni zireh omələ gətirir (şək.141,A).

İstər peridinium, istərsə də seratsium əlverişli olamayan mühitdə sakit dövr keçirən sistə omələ gətirir. Birincidə bu ana



Şəkil 140. Peridinium: 1-qarın tərəfdən görünüşü.  
2-arxa tərəfdən görünüşü.  
Q-Ceratium: 1-arxa tərəfdən görünüşü  
2-qarın tərəfdən görünüşü

zirehin xaricində, seratsiumda isə zirehli daxilində əmələ gəlir. Bunlar nişasta və yaqlar ilə təmin olunub sellüloz qalın qabıqla örtülür və sakit dövr keçirdikdən sonra inkişaf edərək çılpaq, hərəkətli və sonra inkişaf edərək çılpaq, hərəkətli və sonralar zireh-lə örtülən hüceyrələr əmələ gətirir (şək.140,Q).

Dinofit yosunlar həm şirin sularda, həm də dənizlərdə o cümlədən Xəzərdə plankton şəraitində yaşayırlar. Bəzən külli miqdarda artaraq suda mikroskopik yığınlar əmələ gətirir və bununla da suyun rəngini dəyişdirirlər.

Plankton həyatla əlaqədar olaraq bunların bir çox nümayəndələrində suda asılı qalmaq üçün müəyyən uyğunlaşmalar (buynuzcuq, qapaqvari çıxıntılar və s.) əmələ gəlmışdır.

## **QLEDOİNLƏR SIRASI – GLOEODINLALES**

Sıranın nümayəndələri palmelloid formadadır. Sıranın yeganə növü *G.Montanum* göllərdə və sfaqnum bataqlıqlarında selikli təbəqə ilə örtülmüş halda yaşayırlar. Sadə bölünmə ilə çoxalırlar. Bəzən zoosporlarda da çoxalma müşahidə edilir.

## **DİNÖTRİXLƏR SIRASI – DINOCOCCALES**

Sıraya sapvari, tallomu çox hüceyrələr aralarında bugumlar olan daha yüksək inkişaf səviyyəsinə çatmış formalar daxildir.

Dinotrixs cinsinin nümayəndəsi (*D.paradoxa*) kürəvi hüceyrələrdən təşkil olunmuş zəif budaqlanan sapdır. Çoxalmaları zoosporlarla başa çatır.

Dinofit yosunlarının yuxarıda göstərilən nümayəndələrindən başqa dəniz onurğasız heyvanları üzərində parazit yaşayan onlarca nümayəndəsi vardır.

Bundan başqa bu yosun qrupunu heyvanat aləmi ilə cismi-nin qamçılı (monad) quruluşu və mezokariyon nüvə yaxınlaşdırır. Bununla belə tipik bitki strukturların (palmelloid, sapvari) olması bu qrupun özündə məxsusluğunu göstərir və onların müstəqil yosun şöbəsi olduğunu təsdiq edir.

Dinofit yosunlarının yayılmasında xlor, kalsium, üzvi maddələr və mühitin pH-ı böyük əhəmiyyət kəsb edir. Bir çox növlər suların çırklənməsini götürmür (oliqosaprobiiontlar) və bioindikator kimi istifadə edilir. Lakin bunların bir sıra nümayəndələrinin mənfi təsiri yaşadığı mühitdə özünü göstərir. Məsələn, G.catanella yaşadığı suyu qırmızı rəngə boyamaqla şiddətli zəhərlidir. Portuqaliyada yeməli molyuskalar P.Micans tərəfindən zəhərlənir və yemək üçün yaramır. Yaponiya və Florida ştatında balıqların kütləvi ölümünü bu yosunlarla əlaqələndirirlər.



Şəkil 141. Coxalma. A-*Peridinium tabulatum*. 1-hüceyrə protoplastının dərtilməsi,  
2-çüpaq hüceyrə, B-*Ceratium*. 1-iki qız hüceyrələr, 2-sistema.

Bu yosunlar mezazoy erasının yura və təbaşir dövründən məlumdur.

## EVQLENALAR ŞÖBƏSİ – Euglenophyta

Evqlen yosunlar bitki və heyvanat aləmi sərhəddində duran özünəməxsus ibtidai bitkilər qrupudur. Hal-hazırda evqlenaların 900-dən çox nümayəndəsi məlumdur. Bunlara əsasən monad, bəziləri isə amöb və kok formasındadır.

Bu şöbənin yosunların əsas nişanəsi aşağıdakılardır. Onların bədənlərinin forması suda hərəkətsiz forması suda hərəkətə yaxşı uyğunlaşdır – (uzunsov, iyvari, ovalşəkilli). Hüceyrələr metabolikdir, çünki onlar ancaq elastik pellikula ilə örtülüdür, xaricdən bəzən seliklə əhatə olunub, bəzən dəmir duzları ilə hadisələndirilir.

möhkəm evciklər var. Hüceyrənin ancaq qabaq hissəsində udlaq var, onun enliləşmiş hissəsi tutumdur. Stigma hüceyrənin qabaq hissəsində, qamçı aparatının yaxınlığında yerləşir və xloroplastdan kənarda əmələ gəlir. Mitoz xüsusi tiplidir – evqlenomitozdur.

Yaşıl rəngli xlorofilllərində «a» və «b», karotin və ksentofil vardır. Xloroplastları ulduz, lövhə, dənəvər və lent şəkillidir. Nümayəndələrinin əksəriyyətində pirenoid vardır. Əsas ehtiyat maddə polisaxarid paramilondur.

Bu yosunlar bəzən külli miqdarda da çoxalaraq üzvi maddələrlə zəngin şirin su üzərində enazik pərdə əmələ gətirir. Bəzi nümayəndəsi onurğasız heyvanların bağırsaqlarında, qurbağa və balıqların qəlsəmələrində tüfeyli həyat sürürler.

Çoxalmaları hərəkətli, hərəkətsiz, yaxud palmelloid vəziyyətində bölünmə ilə gedir, tək-tək növlərdə holoqamiya cinsi proses qeyd edilib. Bəzi evqlenalar sista əmələ gətirmək qabiliyyətinə malikdirlər. Qidalanmaları miksotrof, bəziləri heterotrof, başqalarında heyvani qidalanma müşahidə olunur (bakteriya və mikroskopik yosunlarla).

Evqlenaları qaranlıq mühitdə saxladıqda xlorofilllərini itirirlər, odur ki, onlarda qidalanma tipi dəyişilir. Lakin yenidən həmin yosun işığa çıxarıldıqda xlorofil bərpa olunur və avtoqraf qidalanırlar. Yüksək temperatur təsirindən bu yosunlar xlorofilllərini uzun müddət itirirlər. Bu şöbənin bir sinfi vardır. Bunların fizioloji və biokimyəvi quruluşu göstərir ki, bunlarda təkamül nəticəsində heç bir inkişaf əmələ gəlməmişdir.

## EVQLENALAR SİNFİ – *Euglenophceae*

Bu sinfin iki sırası vardır. Praktiki əhəmiyyəti olan evqlenalar (*Euglenales*) sırasıdır. Bunların xarakterik nümayəndəsi, xüsusi silə zibilli şirin sularda yayılmış evqlena (*Euglena*) cinsidir. Onun hüceyrəsi uzunsov, iyvari quruluşa malikdir (şək.142). Hüceyrənin ön hissəsində yerləşən qıfabənzər çuxurcuqdan bir qamçı çıxır. Bu udqum kanal vasitəsilə hüceyrə daxilində olan əsas vakuol tələ əlaqəlidir. Bunun ətrafında isə bir neçə açılıb-yumulan xırda vakuollar yerləşir. Bu vakuollar sistola zamanı əsas vakuola

boşalır və buraya maye kanal vasitəsilə udqumdan kənara çıxır (şək.142).

Əsas vakuolun yanında qırmızı gözcük, mərkəz hissəsində isə nüvə yerləşir. Evqlenalarda xromotoforlar çoxdur. Bunlar lövhə və ya ulduzvari cisimcik şəklində olur. Bəzi növlərdə xromotoforların içərisində pirenoidlər görünür. Assimilyasiya məhsulu tərkibcə nişastaya yaxın olan, yodla göy rəngə boyanmayan paramilon hesab olunur ki, bu da dənəciklər halında pirenoidlərin ətrafında yerləşir. Evqlenalar hərəkətsiz dövrde uzununa bölünmə vasitəsilə çoxalır. Bəzi hallarda palmelloid mərhələsində təsadüf olunur. Burada hüceyrələr selik ifraz edir, dairəviləşir və formasız hüceyrə yiğinları əmələ gətirir. Evqlenalar əlverişli olmayan şəraitə düşdükdə sakit dövr keçirən qalın qabıqlı sistalar əmələ gətirir. Buraya eyni zamanda rəngsiz nümayəndələr, məsələn, astaziya və peranema daxildir. Bunlar morfoloji quruluş etibarı ilə evqlenaya çox bənzəyirlər, lakin tərkibində xromotoforları olmadığı üçün ondan xeyli fərqlənirlər. Astaziya saprofit həyat keçirir, peranema isə eyni zamanda hüceyrənin ön hissəsində yerləşən boruvari udlaq vasitəsi ilə bərk qida hissəciklərini udur.

Rəngsiz formalar xromotoforları reduksiya edilmiş rəngli formalardan əmələ gəlmışdır. Rəngli evqlenalar çoxlu miqdarda üzvi maddələr olan şəraitə düşdükdə xromotoforlarını itirirlər.

Onlar plankton və bentosda rast gəlinirlər, burada qamçılanı itirərək, cisimlərinin metabolik olması sayəsində dəniz dibində sürünlərlər.

Evqlena şirin su organizmləri hesab olunur. Bunlara ən çox zibillənmiş sularda, yağışdan sonra qalmış gölməçələrdə rast gəlmək olur. Gölməçələrin və kiçik su ələlərinin göyərməsi çox vaxt evqlenaların külli miqdarda çoxalmasını göstərir. Bunların bir neçə növlərində (*E.Sanginea*) hüceyrə daxilində xlorofildən



Şəkil 142.

başqa qırmızı hemotoxrom olduğu üçün yaşadığı suyu qırmızımtıl rəngə boyayır.

Bu şöbələrin nümayəndələri bioloqların (biofiziklərin, biokimyaçıların, fizioloqların) tədqiqat obyektidir. Bunların nümayəndələrini süni şəraitdə yetişdirmək asandır.

## QIRMIZI YOSUNLAR ŞÖBƏSİ – *Rhodophyta*

Qırmızı yosunlar şobəsinə bir neçə cins müstəsna olmaqla, əsasən dənizdə yaşayan yosunlar daxildir. Bunların 600 cinsə aid olan 4 minə qədər növü məlumdur. Onlar əsasən çox hüceyrəli, mürekkeb morfoloji quruluşlu və müəyyən substrata yapmış olurlar. Primitiv qruplarda hüceyrələr təknüvəlidir, yüksək inkişaf səviyyəli dəniz qruplarında isə hüceyrələr adətən çoxnüvəlidir. Bunlardan ancaq apikal və cavan qabıq hüceyrələr istisna təşkil edir. Hüceyrə qılaflı əsasən sellüozadan ibarətdir və xaricdən çox vaxt pektin maddəsi ilə qarışmış olur. Bəzi nümayəndələrinin qılaflında kalsium, maqnezium duzları olduğundan onlar daşlaşmış kimi olurlar.

Hüceyrənin daxilində qılafa yaxın protoplazma, mərkəz hissədə isə vakuol yerləşib. Xromotoforlar çoxlu miqdarda və xırda lövhə şəklində olub, əksərən pirenoidsizdir, nadir hallarda, xüsusi silə sadə nümayəndələrində iri ulduz şəkilli, xromotoforlara təsadüf olunur ki, bunlarda pirenoidlər nəzərə çarpır. Qırmızı yosunların xromotoforlarında pigmentlərin kompleksi mürekkebdidir və «b» isə yoxdur. Karrotin «a» və «d» və bir neçə ksantofil, habelə əlavə pigmentlər qırmızı fikoeretrin göy fikosianin vardır. Bunlar soyuq suda asan həll olur və hüceyrə öldükdə suya keçirlər. Göstərilən pigmentlərin miqdardından asılı olaraq tallomu rəngi tünd-moruq rəngindən göyümtül rəngə qədər dəyişilə bilir.

Fotosintez nəticəsində qırmızı yosunlarda qırmızı nişastı maddəsi əmələ gəlir. Hüceyrənin içərisində bu maddə dənəciklə və girdə lövhələr şəklində görünür və suda həll olmur, kimyəv tərkibinə görə polisaxaridlər qrupuna daxildir, lakin yodun təsi rindən – göy, qonur-qırmızı rəngə boyanır. Cismının morfolo strukturunun tipinə görə qırmızı yosunların tallomları kok, sade

Yaxud budaqlanan sap şəkilli, bəzən lövhəvari, yaxud yalan tohumlu və parenximatik olur. Qırmızı yosunların lövhəvari formaları böyük müxtəlifliyə çatır, lövhələr bütöv, mürəkkəb parçanmış ola bilər.

Daxili hüceyrələr isə şəffaf və iri olub yosuna möhkəmlik verir. Bunların habelə təkhüceyrəli nümayəndələri də məlumdur.

Qırmızı yosunların qeyri-cinsi çoxalmaları hərəkətsiz sporar (aplonosporlar) vasitəsi ilə gedir. Onlar sporangilərdə tək-tək mələ gəldikdə monospor, dörd ədəd olduqda isə tetrasporlar adanır (şək.143) və sporangilərdən çılpaq halda azad olduqdan sonra su vasitəsilə passiv olaraq müəyyən yerə aparılır. Orada suyunda dibinə çökərək qılafla örtülür və tezliklə inkişaf edərək yeni ərd əmələ gətirirlər.

Cinsi çoxalma həmişə ooqamiya tiplidir. Anteridilər salxınabənzər dəstələrlə kiçik hüceyrələr şəklindədir (şək.143). Anteridi yetişdikdə onun daxilindəki protoplast qılaftan ayrılaraq əngsiz hüceyrə şəklində suya töküür. Buna spormasiya deyilir. Lakin hüceyrələr öz vəzifələrinə görə spermatozoidləri əvəz edir. Lakin hərəkətsiz olmaları ilə ondan fərqlənir.

Dişi cinsiyət orqanları burada karpaqon adlanır. O, kolbayıbənzər şəkildə olur. Onun aşağı genişlənmiş qarın hissəsi və trixogen adlanan yuxarı nazik telvari hissəsi vardır. Anteridi və karpaqon, xarici görünüşcə əyani olan müxtəlif nüsxələr üzərində inkişaf edirlər.

Xaricə tökülmüş spormasiya passiv olaraq su ilə trixogenəapişir və onun ucuna ilişir, qabıqla örtüldükdən sonra isə protoplastını ora boşaldır. Buradan da karpaqonun genişlənmiş qarın hissəsinə keçir, dişi və erkək nüvələr birləşir. Mayalanmadan sonra trixogen tələf olur, karpaqonun genişlənmiş qarın hissəsi isə inkişaf edərək karposporlar əmələ gətirir. Bunlar sadə nümayənlərlərdə, karpaqonun bir neçə hüceyrələrinin görüşməsi nəticəində və yaxud onun çıxıntılarından əmələ gəlir. Lakin bir çox ormada karpaqonun qarın hissəsinin ooblastem sapları adlanan ixintiləri tallomun xüsusi vegetativ-auksilyar hüceyrələri ilə birəşdikdən sonra qruplarla toplanan sistokarplar əmələ gətirir. Bunlar bir çox nümayəndələrdə tallomun vegetativ hüceyrələri..


dən təşkil olunmuş qabıqla örtülür. Mayalanmadan sonra sade nümayəndələrdə bir qrup karposporlar və ya sistokarp, ali nümayəndələrdə isə auksilyar hüceyrələrin birləşməsi sayəsində bir neçə qrup sistokarplar əmələ gəlir. Karposporlar, onları əmələ gətirən hüceyrələrdə tək-tək yetişir. Onlar xarici quruluşlu mono və tetrasporlara və sakit dövr keçirmədən inkişaf edərək yeni cürcerti verirlər.

## BANGİOİDLƏR SİNFİ – Bangiophyceae

Bu sinfin yosunlarının ulduzvari xromotoforu pirenoidlidir, məsamələri isə yoxdur. Karpaqon trixoginsizdir, mayalanmadan sonra 8 ədəd karpospora bölünür. Qeyri-cinsi çoxalmaları monosporlar vasitəsilədir. Bu sinif iki sıraya bölünür: bu sıraların əhəmiyyətlisi bangialardır.

## BANGİALAR SIRASI – BANDIALES

Bu sıra bangia (Bangia) və porfira (Porphyra) cinslərin əhatə edir. Sıranın tipik nümayəndəsi şimal və cənub dənizlərin də sahilə yaxın zonada yaşayan porfiradır (şək.144,A). Bu yosunun tallomu al-qırmızı rəngli, substrata yapışan yarpaqvari lövhikilaylı, yaxud bir laylıdır.



Şəkil 143. A-Nemalion. 1-karpaqon, 2-anteridi, B-Bytrachospermum.  
V-karposporun inkişafı

Porfiranın boyu 50 sm-ə çatır, lakin elə nümayəndələr var-  
r ki, uzunluğu 2 m-ə kimi olur. Qeyri-cinsi çoxalma zamanı yo-  
nun adı vegetativ hüceyrələrində monosporlar əmələ gəlir.  
unlar çılpaq amöbvari protoplazma şəklində xaricə tökülür və  
rətlə inkişaf edərək yeni fərd əmələ gətirirlər.

Cinsi çoxalma zamanı isə monosporlar əmələ gələn fərdlər  
ərində, anteridi və ooqoni inkişaf edir (şək.144,B). Anteridi  
nələ gələrkən tallomun ayrı-ayrı hüceyrələri perpendikulyar  
tiqamətdə kiçik hüceyrələri perpendikulyar istiqamətdə kiçik  
iceyərələrə bölünür və bir ədəd spermasiya verir. Karpaqon da  
llomun adı vegetativ hüceyrələrindən əmələ gəlir. Lakin boyları  
teridiye nisbətən iri olur. Trixygenə təsadüf edilmir. Mayalan-  
ış karpaqonun bölünməsi sayəsində 2 – 32 ədəd karposporlar  
nələ gəlir. Karposporlar əvvəl çılpaq olur, bir neçə gündən so-  
a hüceyrə divarı əmələ gəlir və inkişaf edib sap formalı yosun  
rmalaşır. Sonradan isə yarpaq formalı tallomu əmələ gəlir  
(şək.144,V).

## FLORIDLƏR SİNFİ – *Florideophyceae*

Bu sinfə daxil olan yosunların hüceyrələri, pirenoidsiz, qılf  
rafında yayılmış xromotoforludur və məsaməlidir. Karpaqon  
xoginlidir. O, qarın hissəsinin çıxıntılarında və yaxud oobla-  
em sapların auksilyar hüceyrələrlə birləşən hissəsində karpos-  
orlar verir. Bir çox nümayəndələrin qeyri-cinsi çoxalması tetras-  
orlar vasitəsilədir. Bu sinfin aşağıda göstərilən sıraları ilə tanış  
acağıq.

## NEMALİONLAR SIRASI – *Nemalionales*

Bir, yaxud çoxcərgəli sapvari yosunlar əsasən dənizlərdə,  
nümayəndələri isə şirin sularda yaşayırlar. Bura aid olan  
imayəndələrdə auksilyar hüceyrələr yoxdur. Qonimoblastlar  
ayalanmış karpaqondan inkişaf edirlər.

Lemaneanin tallomu 10 – 15 sm uzunluqda olub budaqlan-  
ır. Tallomun aşağı əsas mərkəzi hüceyrələrindən qalınlığı 1 mm

olan saplar çıxır. Rəngləri tünd bənövşəyi və yaxud qonur zeytuni olub substrata yapışib oturaq həyat keçirir. Tallomdan çıxan sapların nəhayətindəki hüceyrələr rəngsizdir. Bazal hüceyrələri iridir. Bunlardan ikinci sırə budaqlar çıxır ki, bunlar da öz növbəsində çox sayıda budaqlanırlar ki, bunların axırıncı hüceyrələri çoxqatlı qabiq əmələ gətirir.



Şəkil 144. *Porphyra*. A-xarici görünüyü, B-tallomun kəsiyi,  
C-karpaqoniyah tallomun kəsiyi

Üst hüceyrələri xırda və çox xramotoforlu, daxili hüceyrələr isə iri və rəngsizdir. Tallomun mərkəzi hüceyrələri də qızıl halında anteridilər əmələ gəlir. Karpaqon isə mərkəzi hüceyrənin daxili hüceyrələri hesabına əmələ gəlir. Trixogin isə hüceyrələr arasından xaricə çıxır. Mayalanmadan sonra qarın hissədə qızıl halında qonimoblast formalasılır. Karposporangi çox sayıda zənc formasında əmələ gəlir. Karposporlar tallom daxilində əmələ glib və onu partladıb xaricə çıxırlar. Ziqotdan əmələ gəlmiş qonimoblastda meyoz müşahidə olunmur. Beleliklə, karposporofit karpospor diploiddir. Diploid karpospor diploid sap verir və tənun təpə hüceyrələri reduksion yolla bölünür. Apikal hüceyrənin meyoz bölünməsindən sonra isə qametofit haploid bitki əmələ gəlir ki, bunda da cinsi orqanlar formalasılır. Belə ki, lemanea tallomunun bazal hissəsi diploiddir.

Sıranın xarakter cinslərindən biri də batroxospermumdur. Ə u yosunun tallomu zeytuni-göyümtül rəngli 10 –15 sm uzunluqda budaqlanmış kolcuq şəklində olur. Mikroskop altında mərkəz gövdəcik) hissənin bir cərgə iri, rəngsiz hüceyrələrindən təşkil olunduğu görünür.

Buradan budaqlanan topalarla yan budaqlar çıxır. Bunların hüceyrələri boçkaşəkillidir, içərisində nüvəsi və assimilyasiya prosesini aparan xromotoforları vardır. Qeyri-cinsi çoxalma orqanı olan monosporlar da cinsi çoxalma üzvləri karpaqon və anterililər, eyni bitkidə onun assimilyatorları üzərində inkişaf edirlər. Karpaqon, genişlənmiş qarın hissə və uzun trixogindən təşkil olunmuşdur. Mayalanmadan sonra karpaqondan bir-birinə sixılış karpospor qruplarından ibarət sistokarplar əmələ gəlir. Sistokarplar inkişaf edib batraxospermuma oxşamayan (vertikal budaqlanan) şantranziya yosununu əmələ gətirir. Bunun qeyri-cinsi çoxalması monosporlarla başa çatır. Şantranzianın təpə hüceyrələri inkişaf edib tipik batraxospermum yosununu əmələ gətirir.

Sıranın üçüncü nümayəndəsi, Qara dəniz sahillərində geniş yayılmış nemalion hesab olunur. Onun tallomu açıq çəhrayı rəngi, az budaqlanan qaytan şəklindədir. O mikroskopik quruluşu etibarı ilə batroxospermuma xeyli bənzəyir. Lakin mərkəz hüceyrəinin uzunsov sapşəkilli olması ilə ondan fərqlənir. Cinsi çoxalması eyni ilə batroxospermumda olduğu kimidir. Nemalionun karposporofit və karposporu lemanol və batraxospermumda olğulu kimi diploiddir (şək. 143).

Nemalion nümayəndəsində hateromorf nəsil növbələşməsi vardır. Makroskopik qametofit, mikroskopik sapvari sporofit arasında nəsil növbələşməsi müşahidə olunur.

## KREPTONEMİALAR SIRASI – CRYPTONEMIALES

Bu sıraya daxil olan nümayəndələrdə, nemalionlardan fərqli şələrəq auksilyar hüceyrələr əmələ gəlir. Bu hüceyrələr karpaqon mayalanmamışdan əvvəl formalaşır.

Sıranın tipik nümayəndəsi cənub dənizlərində yayılmış lürenea cinsi hesab olunur. Anatomik quruluşca bu batraxosper-


muma bənzəyir. Tallomun mərkəz hissəsi bir cərgə düzülmüş inrəngsiz hüceyrələrdən təşkil olunmuşdur. Buradan çoxlu miqdarda, topalı budaqlanan assimilyatorlar çıxır. Onların budaqlarını ucları birləşərək xüsusi qabiq əmələ gətirir. Bu sıranın nümayəndələrində cinsi çoxalma nisbətən mürəkkəb gedir. Çox uzun trəxygen olan karpaqon assimilyatorların budaqlanan hissəsində əmələ gəlir. O, mayalanmadan sonra uzun oblastem və ya sporanən saplar əmələ gətirir. Oblastem sapsaplar tallomun auksilyar hüceyrələri ilə birləşir və bu zaman sapın diploid nüvəsi auksilyar hüceyrədə qonimoblast əmələ gətirir. Qonimoblast üzərində əmələ gələn karposporlar diploid nüvəlidir. Diploid nüvəli karposporlar inkişaf edib diploid bitki əmələ gətirir. Bu bitki də yəniz tetrasporlarda çoxalır, haploid tetrasporlar haploid bitki əmələ gətirir ki, bu da qametofit olub cinsi orqanlar daşıyır. Qametofit və tetrasporofit morfoloji quruluşca fərqlənmir. Odur ki, bu yəsunlarda izomorf tipli nəsil növbələşməsi müşahidə olunur.

## SERAMİUMLAR SIRASI – SERAMIALES

Bu sıraya qırmızı yosunların çoxlu növləri olan ali formalar daxildir. Seramiumların tipik nümayəndəsi həm şimal, həm cənub dənizlərində nisbətən dayaz yerlərdə geniş yayılmış kaltaminiondur (*Callithamnion*). Onun tallomu iri çoxnüvəli hüceyrələrdən təşkil olunmuş, budaqlanan zərif çəhrayı rəngli kolçadan ibarətdir (şək.145). Qeyri-cinsi çoxalması yan budaqları nəhayətindən əmələ gələn tetrasporlar vasitəsilə gedir.

Cinsi çoxalmaları isə aşağıda göstərildiyi kimidir. Karpaq qısa, üç hüceyrəli budaqcığın ucunda əmələ gəlir. Bunun qonşuluğunda isə sağ və sol tərəfdə iki auksilyar hüceyrə inkişaf edir. Karpaqonun auksilyar hüceyrələrlə belə six birləşməsi seramialara xas nişanıdır və prokarpi adlanır. Mayalanmadan sonra, karpaqonun qarın hissəsi iki hissəyə bölünür və iki ədəd qısa çıxır ya da oblastem saplar verir. Bunlar nüvə ilə birləşdə öz tərkibləni auksilyar hüceyrələrə boşaldır. Lakin burada nüvələr birləşir. Auksilyar hüceyrələrdə olan karpaqon nüvələri bölünür və birlərdən karposporlar inkişaf edir. Burada prokarpinin iki ədəd aylı-

silyar hüceyrəsi olduğu üçün iki ədəd karpospor yiğini və sistokarpi əmələ gəlir.



Şəkil 145. *Callithamnion*. A-ümumi görünüşü, B-pokarpi, V-sistokarpi.

Sıranın ikinci nümayəndəsi serariumdur. Onun tallomu bir cərgə iri hüceyrələrdən təşkil olunmuş budaqlanan kolcuq şəkilidir. Kallitamnion kimi bu yosun da dənizlərin dayaz yerlərində geniş yayılmışdır.

Sıranın digər nümayəndəsi olan həm şimal, həm də cənub dənizlərində o cümlədən Xəzərdə də geniş yayılmış polisifoniyanın tallomu tünd moruq rəngli kolcuqdan ibarətdir. O, əsasən tallomun anatomik quruluşu ilə fərqlənir. Yosunun mərkoz hissəsi nazik uzun hüceyrələrdən – mərkozi sifondan təşkil olunmuşdur. Bunları qıسابöylü qabiq hüceyrələri örtür. Bəzi növləri isə bu hüceyrələrin bölünməsi sayəsində çoxqatlı qabiq əmələ gətirir.

Qametofit bitki üzərində cinsi orqanlar, tallomun monosifonlu quruluşlu trixoblastı üzərində formalasır. Anteridi hüceyrəsi polisifonlu quruluşlu erkək cinsi hüceyrədən əmələ gəlir ki, bu da eninə arakəsmələri ilə mərkəzi hüceyrələrdən fərqlənir.

Anteridilər xırda və sayıları çox olur. Dişi cinsi hüceyrə isə beş mərkəzi hüceyrənin birindən inkişaf edir. Mayalanmadan sonra isə auksilyar hüceyrə formalasır, qalan mərkəzi hüceyrələrdən prokarpi ətrafında əvvəl sap əmələ getirir, sonra isə karpospor (sistokarp) inkişaf edir. Sistokaplardan tetrasporofit inkişaf edir ki, bu da morfoloji quruluşca qamektofitə bənzəyir. Tetrasporofit üzərində tetrasporangi formalasır ki, bu da mərkəzi hüceyrəyə çevirilir. Tetrasporangidə tetraspor inkişaf edir.

Bələliklə, polisifoniya, serarium və kriptonemalarda diploid karposporların mürekkebləşməsi ilə əlaqədar olaraq izomorf nəsil növbələşməsi müşahidə olunur.

Qırmızı yosunlar eksriyyətində dəniz yosunları hesab olunur. Lakin onların bəzi ibtidai nümayəndələrinə şirin sularda rast gəlmək mümkündür. Misal üçün: *Batrachosperum*. Lemanca cinslərinin növlərinə sürətlə axan sularda daşlar üzərində rast gəlmək mümkündür. Qırmızı yosunlar dənizlərdə daşlar, sualtı qayalar və başqa yosunlar üzərində oturaq həyat keçirirlər. Bunların bəzi xırda nümayəndələri başqa yosunlar üzərində epifit və hətta parazit həyata uyğunlaşmışlar. Parazitlərin tallomları nisbətən reduksiya edir. Onlar canlı toxuma daxiline keçərək, sahib bitkinin qidasını sorurlar. Bəzən bunlar öz xlorofillərini itirərək, sahib bitkidən aldığı qida hesabına yaşayırlar. Belə nümayəndələrə misal *Harviella* cinsinin növlərini göstərmək olar. Qırmızı yosunlara dənizlərin müxtəlif dərinliklərdə həm dayaz, həm də olduqca dərin zonalarda rast gəlmək olur. Lakin onların bəzi nümayəndələri müəyyən dərinliklərə uyğunlaşmışlar.

Ümumiyyətlə, dərinliyə endikcə qırmızı yosunların miqdarı artır. Suyun dərinliyində olan yosunlar tünd moruq, üzərində olanlar isə sarımtıl rənglidir. Bu əlamət müxtəlif dərinlikdə yaşayan eyni növdə də nəzərə çarpır. Qırmızı yosunların göstərilən xüsusiyyətə malik olması suyun müxtəlif dərinliyinə düşən rəngli şüaların miqdarı ilə əlaqədardır.

Qırmızı yosunların təsərrüfatda böyük praktiki əhəmiyyəti onların bəzilərinin qıla�ında polisaxarid qrupuna aid çox miqdarda selik maddələrinin olması ilə müeyyən edilir. Ən məlum olan sənaye məhsulu aqardır ki, o da Celidium, Gracilaria, həm də Angelina plicata növlərindən alınır. Qara dənizdə isə geniş yayılmış yosundan aqaroid istehsalı üçün istifadə edilir. Bu yosun nəinki geniş yayılıb, hətta, demək olar ki, başqa növlərin qarışığı olmadan böyük sualtı «meşələr» əmələ gətirir. Yaponiyada təbii şəraitdə Porfira yosununun geniş sənaye becərilməsi inkişaf edib. Bəzi qırmızı yosunları da bioindikator kimi istifadə edilir.

Qırmızı yosunların mənşəyi hələ ətraflı aydınlaşdırılmışdır.

Digər yosun şöbələrin inkişaf dövrlərində qamçılı stadiyaların olduğuna görə onların qamçılılarla qohumluğunu sübut etmək mümkün idi. Lakin qırmızı yosunlarda belə dövr olmadığı üçün onları qamçılılarla elaqələndirmək mümkün deyildir. Qırmızı yosunlarda cinsi çoxalmanın yüksək diferensiasiya etməsi, onların uzun müddət təkamül etdiklərini göstərir. Qırmızı yosunlar ancaq göy-yaşıl yosunlara yaxınlaşır, çünki bu yosunlarda qırmızı yosunlardakı kimi, hərəkətli qamçılı dövr yoxdur və digər tərəfdən onlar da eyni piqmentlərə (fikosian, fikoeritrin) malikdir, qırmızı və göy-yaşıl yosunların nişastası çox oxşardır. Göy-yaşıl yosunlar hüceyrə quruluşu cəhətince qırmızı yosunlar xeyli fərqləndiyi üçün burada yaxın qohumluq əlaqəsi göstərmək mümkün olmursa da, hər iki qrupun əcdadlarının bir olduğu güman edilirdi. Ancaq indi alımlar belə hesab edirlər ki, bu qruplar müstəqil əmələ gəliblər və onların arasında qohumluq əlaqəsi yoxdur.

Qırmızı yosunların qalıqları qazıntı halında təbaşir dövründən məlumdur, hətta onların bir neçə şübhəli qalıqlarını daha qədim dövrə aid edirlər.

## **YOSUNLARIN EKOLOGİYASI VƏ YAYILMASI YOSUNLARIN YAYILMASINA VƏ İNKİŞAFINA TƏSİR EDƏN ƏSAS AMİLLƏR**

Yosunlar fotoavtotrof orqanizmlərdir. Onların inkişafına əsas təsireddici amillər işıq, hərarət, damcı-maye suyun, həm də

karbonun, mineral və üzvi maddələr mənbəyinin olmasıdır. Başqa bitkilər kimi yosunlar yer kürəsinin hidrosfer, atmosfer və litosferinin bütün imkan olan yerlərinə məskən salırlar.

Yosunların inkişafına təsir edən amilləri abiotik-canlı orqanizmlərin fəaliyyəti ilə bağlı olmayan və biotik – belə fəaliyyətlə bağlı olan amillərə bölgülər. Bir çox amillər, xüsusilə abiotik amillər hədd qoyma, yəni yosunların inkişafını məhdudlaşdırıcı rol oynayır. Su ekosistemlərində məhdudlaşdırıcı amillərə hərərət, suyun şəffaflığı, axarın olması, oksigenin, karbon qazının duzların və biogen maddələrin kəsafətliyi aiddir. Yerüstü məskunlaşmalar da əsas məhdudlaşdırıcı amillər arasında iqlimi (hərərət, rütubətlik, işıq və s.) substratın tərkibi və quruluşunu qeyd etmək lazımdır.

## ABIOTİK AMİLLƏR, KİMYƏVİ AMİLLƏR

Su. Məlumdur ki, su yosun hüceyrələrinin çox hissəsini təşkil edir. Sitoplazmada 85 – 90%, xloroplastlarda isə ən azı 50% su vardır. Bitki hüceyrələrində suyun iki forması məlumdur – konstitusion, yəni bağlı və ehtiyat, yəni vakuollarda olan su. Yosunların eksəriyyəti üçün su daim yaşayış mühitidir, ancaq bir çox yosunlar susuz da yaşayırlar. «Quraqlıq» yosunların normal həyat fəaliyyəti üçün imkan yaranan minimal rütubətlik müxtəlifdir. Bunun miqdarı aerofitlərin yayılmasını müəyyən edir.

## SUYUN DUZLULUĞU VƏ MİNERAL TƏRKİBİ

Suyun bu və ya digər dərəcədə duzluluğuna üstünlük verməsinə görə yosunlar arasında dəniz (poliqaloblar), şirin su (oligikaloblar) və şorantəhər su (mezoqaloblar) qrupları ayrılır. Qonur və qırmızı yosunlar əsasən dəniz yosunlarıdır, onların ancaq tək-tək nümayəndələri şortəhər və şirin sularda rast gəlinir. Dinofit və diatom yosunlarının nümayəndələrinin miqdarı hər üç tip sularda vardır. Başqa şöbelərdə növ və qrupların həmin sularda nümayəndəliyi qeyri-bərabərdir. Götür-yaşıl yosunlar şirin su hövzələrində daha geniş yayılıblar, baxmayaraq ki, onların xeyli mi-

qdarı dənizlərdə rast gəlmir, əsasən şirin sularда volvokslar, ulotrikslər, ziqnemalar, xaralar yaşayırlar, ancaq briopsidlər dəniz sularını üstün tuturlar.

## BİOGEN ELEMENTLƏR

Yosun cisminin zəruri komponenti olan mikro- və makro-elementlərin mühitdə olması, onların siddətli inkişafı üçün həlli-dicidir. Makroelementlərə aid olan elementlər və onların birləşmələri yosunlara nisbətən çox miqdarda tələb olunur. Azot və fosfor xüsusi əhəmiyyətə malikdir. Azot bütün zülal molekullarının tərkibinə daxildir, fosfor isə nüvə maddəsinin mütləq tərkibidir, həm də oksidləşmə reduksiya reaksiyalarında xeyli rol oynayır. Kalium, kalsium, kükürd və maqnezium, demək olar ki, azot və fosfor kimi lazımdır. Kalsium o yosunlar tərəfindən çox miqdarda mənimmsənilir ki, onların tallomu ətrafında kalsium duzlarından ötrü əmələ gelir (qırmızı yosunlarda və xaralarda). Maqnezium xlorofilin tərkibinə daxildir. Məhdudlaşdırıcı 10 mikro-elementləri 3 qrupa bölmək olar:

1. Dəmir, manqan sink, xlor və vanadium – bunlar fotosintez üçün lazımdır; 2. Dəmir, bor, kobalt, mis, silisium və b. – başqa metabolitik funksiyalar üçün lazımdır.

## FİZİKİ AMİLLƏR

**İşıq.** İşıq yosunlara fotokimyəvi reaksiyalar üçün enerji mənbəyi və inkişafın nizamlayıcısı kimi lazımdır. İşıq həm minimum, həm də maksimum işıqlandırmada məhdudlaşdırıcı amil ola bilər. Günsə şüalanmasından asılı olan hər bir proses mənimsəyici (akseptor) strukturların iştirakı ilə həyata keçir. Akseptor rolini yosunların xloroplastlarının piqmetləri oynayır. İşıq su, orada həll olunmuş maddələr və asılı hissəciklər, plankton orqanizmlər tərəfindən udulur və parçalanır. Odur ki, şəffaf sularda diblərə yapışmış yosunlar 30 m-ə qədər, plankton yosunlar isə 14 m-ə qədər dərinlikdə yayılmışlar.

İşiqlandırmaqın optimal qiymətindən asılı olaraq yosunları işiqsevən (hemofil) və kölgəsevən (heliofob) qruplara böлürlər. Belə ki, dəniz suyunun artma və eksilmə zonasında yaşayan diatom yosunlar su geri çəkildikdə həddindən çox insolyasiyadan gizlənərək quma girirlər.

Hüceyrələrində karotin üstünlük təşkil edən yosunlar isə yağ toplayırlar, yağ isə günəşdən qoruyucu ekran rolunu oynayır.

Suyun hərəkəti yosunlara qida maddələrinin gətirilməsini və həyat fəaliyyəti mehsullarının kənar edilməsini təmin edir. Suyun daim axını və şaquli hərəkəti üçün böyük əhəmiyyət kəsb edir.

**Hərarət.** Yosunlar hərarətə ən geniş davamlılıq diapazonu olan orqanizmlərdir. Onlar son dərəcə müxtəlif hərarət şəraitinlərində – qaynar bulaqlarda, qar və buz üzərində yaşamaq qabiliyyətinə malikdirlər.

Hərarət faktoruna münasibətinə görə yosunları aşağıdakı növ qruplarına ayıırlar: Bəzi yosunlar məhdud hərarətdə də inkişaf edirlər və stenoterm formalar adlanırlar. Bəziləri isə geniş temperatur amplituduna yayılaraq evriterm formalar hesab olunurlar. Buna görə müxtəlif iqlim şəraitində, müxtəlif temperaturu olan su hövzələrində ancaq müəyyən yosunları tapmaq mümkündür. Misal üçün laminarialar soyuq suyu sevən yosunlar hesab edilir. Bu yosunları ancaq soyuq suyu olan şimal və qütb dənizlərində tapmaq mümkündür. Sifonlu yosunlar isə isti şəraiti sevdiklərindən ancaq tropik dənizlərdə geniş yayılmışdır. Eyni zamanda plankton yosunlarının yayılışına da temperatur böyük təsir göstərir. Burada evriterm formalar məlumdur. Bu yosunlar Arktikdan başlayaraq tropik dənizlərə kimi plankton şəraitdə geniş yayılmışlar. Stenoterm formalar soyuq sularda yaşamağa uyğunlaşmışdır. Ona, ancaq şimal dənizlərində təsadüf olunur.

Yosunlar qaynar bulaqlarda, qeyzərlərdə, vulkanik göllərdə, sənaye müəssisələrinin soyuducu su hövzələrində məskən salaraq çox yüksək hərarətə düzürlər. Belə yosunlar termofillər adlanır. Əsasən isti sulu bulaqlarda təsadüf edilən göy-yaşıl və diatom yosunlara hərarəti  $85^{\circ}\text{C}$  olan sularda təsadüf edilir. Maraqlı burasıdır ki, belə hərarət şəraitində təsadüf edilən yosunların çoxu

eyni zamanda adı şəraitdə də normal həyat sürə bilirlər. İsti sulu bulaqlarda 200-dən çox növ müəyyən edilib, onların ancaq 2 növü həqiqətən termofil, yaxud mütləq termofil hesab olunur. Qütblərdə və dağlıq hissələrdə yosunların bir neçə stenoterm növləri qar və buz üzərində yayılırlar, onlara kriofillər deyirlər. Diatom yaşıl və göy-yaşıl yosunların nümayəndələrinin inkişafı nəticəsində qar müəyyən rənglərə boyanır. Məsələn, xlamidomonasın inkişafı sayəsində qar qırmızımtıl rəng alır. Bəzən yaşıl, sarı, qonur rənglərdə nəzərə çarpır. Göstərilən yosunların çoxalması və inkişafı, əriyən buz və qarın üzərinə günəş şüaları düşdükdə nəzərə çarpır. Yosunlar əmələ gələn şuanı udaraq, qar və buzun əriməsini sürətləndirir.

## BİOTİK AMİLLƏR

Yosunlar ekosistem tərkibinə daxil olaraq, adətən ekosistemin başqa komponentləri ilə bir çox əlaqələrlə bağlıdır.

## TROFİK AMİL

Konkret ekosistemdə yosunların inkişafını məhdudlaşdırıbilən mühüm amil yosunlarla qidalanma hesabına ömür süren konsumentlərin olmasıdır. Belə ki, laminariya üstünlük təşkil edən qruplarda bəzi yerlərdə onların inkişafı və çoxalması dəniz kirpiləri tərəfindən yeyilməsi ilə məhdudlaşır. Korall rifləri rayonlarının ayrı-ayrı yerlərində balıqlar yumşaq tallomlu yaşıl, qonur, qırmızı yosunları büsbütün yeyirlər, göy-yaşıl yosuniardan isə ancaq əhəngləşmiş qilafları saxlayırlar. Qarınayaqlı molyuskular dəniz dibində sürüñərək mikroskopik yosunları və makrofitlərin cüçürtülərini yeyirlər. Su hövzələrində növlərin rəqabet əlaqələri və yosunların miqdərənən metabolik nizamlanması vardır.

**Simbioz.** Parazit yosunlarda olduğu kimi bunlar da digər organizmin daxilinə keçirlər, hətta burada maddələr mübadiləsi ikiterəfli gedir. Adətən belə hallarda digər organizm ayrılıqda üzvi maddə sintez edə bilməyən göbələk və ya heyvani organizmdən ibarət olur. Yosun öz xlorofilini saxlayır və normal fotosin-

tez prosesi apararaq həmin fərdin qidalanmasına kömək edir. Digər tərəfdən özünə lazım olan bəzi maddələri ondan alır. Belə şəraitdə yosun normal həyat sürür. Elə bu cinsin sərbəst yaşayan nümayəndələri ilə müqayisədə çox vaxt endosimbiontlar xeyli morfoloji dəyişikliklərə məruz qalır, buna baxmayaraq fotosintez və çoxalma qabiliyyətini itirmir.

Simbioz həyat bir neçə yaşıl və göy-yaşıl yosunların nümayəndələrində müşahidə olunur. Yosunların hüceyrəarası və hüceyrədaxili simbiozu məlumdur. Birincilərə misal olaraq şibyələri göstərmək mümkündür. /Bu barədə şibyələr bəhsində ətraflı məlumat veriləcək/. Hüceyrədaxili simbioz yosunlar, heyvani orqanizmlər, infuzorlar, hidra və i.a. hüceyrəsi daxilində müşahidə olunur. Bəzi heyvani orqanizmlərin daxilində zoxlorellaya təsadüf olunur. Bunlar orqanizmə qida maddələri kimi daxil olurlar və həzm olunmaları yubandığı üçün hüceyrə daxilində uzun müddət qalırlar. Misal olaraq bu hadisə əksərən infuzorlarda müşahidə olunur. Lakin bəzi növlərin hüceyrələrində yosunlara daim təsadüf edilir.

Çoxalma zamanı onlar yeni nəslə keçir. Məsələn, adı şirin suda yaşmış hidranı daxilində zoxlorella nəzərə çarpır. Belə hüceyrədaxili simbioz həyat həyat sürən göy-yaşıl yosunlara da rast gəlmək mümkündür.

## ANTROPOGEN AMİLLƏR

Müasir dövrdə kontinental su hövzələrinin məhsuldarlıq səviyyəsi çox vaxt nəinki təbii şəraitlə, həm də, ictimai və iqtisadi əlaqələrlə müəyyən edilir. Tullantı suların dənizlərə axıdılması çox vaxt yosunların növ tərkibinin azalmasına, onların məhv olmasına, bəzən isə tamamilə yox olmasına gətirib çıxarır. Məsələn, kimya müəssisələrinin inkişafı nəticəsində Sumqayıt şəhəri zonasında Xəzər dənizində yosunlar tamamilə məhv olublar. Hövzələrin mineral, yaxud üzvi biogen elementlərlə zənginləşməsi zamanı antropogen evtroflaşma baş verir. Belə proseslər çox yüksək miqyas alıqda yosunların (xüsusən bir növün) həddindər artıq gur inkişafı baş verə bilər, buna da "suyun çiçəklənməs

leyirlər. Sənayenin toksik tullantıları, torpağın neftlə və b. maddələrlə çırklənməsi aerofit və torpaq yosunlarına mənfi təsir edir.

## SU YOSUNLARI

Buraya aid olan yosunların müxtəlif ekoloji qrupları məumdur: 1) plankton yosunları; 2) bentos yosunları; 3) yerüstü yosunlar; 4) torpaq yosunları; 5) isti (qaynar) bulaqlar yosunları; 6) qar və buz yosunları; 7) duzlu su hövzələrinin yosunları; 8) əhəngli substarda yaşayan yosunlar.

## PLANKTON YOSUNLAR

Su hövzələrində həyat sürən bütün canlılar üçün əsas olan lakin üzvi maddələr istehsal edən orqanizmlədir.

Plankton yosunlara həm dənizlərdə, həm də şirin sularda ayılmış, sistematik cəhətindən olduqca müxtəlif, tekhüceyrəli və oloniya formalı növlər daxildir. Şirinsularda diatom yosunlarda ərəkətsiz formaları, göy-yaşıl və yaşıl yosunların sadə nümayندələri, qızılı yosunlara aid olan növlər geniş yayılmışdır. Dənizlərdə isə diatom yosunlara və profit yosunlara çox təsadüf olur. Qeyd etmək olar ki, həm dənizdə və həm də şirin sularda plankton yosunlarının yaşayış şəraitini bir-birinə olduqca yaxındır.

Tipik plankton yosunlara iri su hövzələrində, dənizlərdə, iri öllərdə, habelə sakit axan iri çaylarda təsadüf olunur. Kiçik su övvəzlərində və budaqlarda isə çox az hallarda plankton yosun əpməq olur. Belə şəraitdə onlar çoxlu miqdardan bentos formalarla, uyğun dibində yaşayan diatom yosunlarla qarışırlar. Axını sürətlə xan çaylarda isə demək olar ki, plankton yosunlara təsadüf edilir.

Dərin su hövzələrində poankton yosunlar suyun yuxarı suyuñ yuxarı təbəqəsində, işıq keçən hissədə inkişaf edirlər. Dənizlərdə isə bunların bir çox nümayəndələrini 100 metr və daha artıq ərinlikdə tapmaq mümkündür. Şirin və şəffaf suyu olan göllərdə plankton yosunlar 10 metrlərlə qalınlıqda hissələr təşkil edir. La-

kin bulanıq sulu yerlərdə onların inkişafı zəifləyir. Belə şəraitdə onlar əksəriyyətlə suyun üst təbəqəsində yayılırlar.

Plankton şəraitdə yaşayan hüceyrənin xüsusi çəkisi suyun xüsusi çəkisindən ağır olduğu üçün, o, suyun dibinə çökməlidir. Lakin plankton yosunlarda müxtəlif uyğunlaşmalar sayəsində belə hal təsadüf edilmir. Bəzi nümayəndələr, məsələn, qamçılılar və volvokskimilər özləri suda fəal hərəkət etmək qabiliyyətinə malikdir. Lakin onların hərəkətləri uzun müddət suyun dibinə çökmənin qarşısını ala bilmir. Ona görə də bu orqanizmlər zeif üzməyə uyğunlaşma qabiliyyəti kəsb edirlər. Üzə bilməyən plankton orqanizmlərin belə uyğunlaşmaya böyük ehtiyacı vardır. Plankton yosunlarının əksəriyyəti mikroskopik orqanizmlər olduğu üçün onlar, ümumiyyətlə, suyun dibinə /cazibə qüvvəsinin təsiri ilə / zəif çökürlər. Dibə çökmənin qarşısını almaq üçün isə onlarda xüsusi uyğunlaşmalar əmələ gəlir. Məsələn, hüceyrənin xüsusi çəkisi azalır, sürtünməni artırın xüsusi paraşütler əmələ gəlir. Hüceyrənin xüsusi çəkisinin azalmasına onun tərkibində ehtiyaqi qida maddəsi olaraq sintez edilən yaqlar səbəb olur. Bundan əla və, göy-yaşıl yosunlarda protoplazma içərisində qazla dolu boşluqlar, xüsusi qaz vakuollar əmələ gəlir. Bunların sayəsində hüceyrənin xüsusi çəkisi nəzərə çarpan dərəcədə azalır, hətta bəzən onlar sudan yüngül olur və suyun üzərində üzürlər. Plankto diatom yosunlarda isə hüceyrə qilafları nazik olduğuna görə onların xüsusi çəkisi çox azalır. Plankton yosunlarda əmələ gələn paraşütler, xüsusilə maraqlıdır. Onlar hüceyrənin su dibinə çəkmə sürətini xeyli azaldır.

Yuxarıda qeyd edilən şəkildə uyğunlaşmaya eyni zamanda plankton koloniyalı formalarda da təsadüf olunur. Əksəriyyət mürəkkəb koloniyaşəkilli forma özü paraşütə bənzəyir. Be əlamət yaşıl yosunlardan pediastrumda və ya diatom yosunlardan asterionellada aydın nəzərə çarpir. İkinci yosunun radi düzülmüş hüceyrələri zərif selik saplarla birləşərək çox yüng paraşüt əmələ getirir.

Azərbaycan şəraitində Mingəçevir su hövzəsində plankton yosunlarının növü 150-yə çatır. Mingəçevir su hövzəsinin müləy-

imperatur şeraiti bu yosunların yayılışı üçün əlverişli hesab olur, lakin ilin fəsillərində asılı olaraq bunların miqdarı dəyişilir.

Mingəçevir su hövzəsində olan plankton yosunlar əksəryetlə yaşıl, göy-yaşıl, diatom yosunlara və qamçılara aiddir.

Məlumdur ki, su spektrin şüalarını müxtəlif dərəcədə bura-  
r, 10 metr qalınlığında su təbəqəsindən 4,5 faizə kimi göy şüa-  
r, ancaq 1-2 faiz qırmızı şüalar keçir, 100 metr qalınlığında su-  
an isə 0,5 faiz göy şüalar keçir, qırmızı şüalar isə keçmir. De-  
ək, nisbətən dərin hissələrdə zəif göy, yaxud yaşılmıtlı işiq-  
nmaya təsadüf olunur. Bu və ya digər şüalar xromotoforlar tərə-  
ndən tamamilə qəbul olunduqda fotosintezdə işıqlanmanın  
nəmiyyəti böyük olur. Qırmızı yosunlarda bu hala təsadüf olu-  
ur. Onların rəngləri əlavə olaraq bəzən göy və ya yaşılmıtlı rə-  
ğə uyğunlaşır. Engelmanın nəzəriyyəsinə əsasən qırmızı yosun-  
rda rəngli işıqlanmaya uyğunlaşmaq üçün əlavə qırmızı pigment  
nələ gəlir. Maraqlı burasıdır ki, qırmızı yosunların dərində ya-  
şayan nümayəndələri, dayazda yaşayan nümayəndələrinə nisbə-  
tində qırmızı rəngli olur.

Dayazda yaşayan nümayəndələrində şiddətli işığın təsirin-  
ən fikoeretrin parçalandığı üçün, onlar sarımtıl rəng alırlar. Bu  
adisəni eyni yosunu müxtəlif dərəcədə və ya müxtəlif rəngli  
iqlə işıqlandırıqdə müşahidə etmək mümkündür.

Rəngli işıqlandırma nəticəsində yosunun rənginin dəyişmə-  
ni göy-yaşıl yosunlarda asanlıqla müşahidə etmək mümkündür.  
İaydukov Osillatoriya yosunlarını rəngli şüə qablarda becərər-  
ən onların rənglərinin dəyişildiyini müşahidə etmişdir. Göy işiq-  
ndırma zamanı yosun qırmızımtıl, qırmızı işıqlandırma zamanı  
ə göy rəng almışdır. Demək, işıqlandırmanın rəngindən asılı  
laraq yosunda əlavə pigmentlər əmələ gəlir. Belə xüsusiyyəti  
İaydukov xromatik adaptasiya adlandırmışdır. Lakin göstərilən  
xüsusiyyət göy-yaşıl yosunların əksəriyyətində yox, bir neçə  
üməyəndələrində müşahidə olunmuşdur. Digər tərəfdən, işiq-  
ndırmanın şiddətindən asılı olaraq, göy-yaşıl və qırmızı yosunlarda  
əngin dəyişilməsi məlumdur. Qırmızı yosunlarda zəif işıqlanma-  
an şiddetli işıqlanmaya keçdikdə onların rəngi moruq rəngindən  
arımtıl, hətta yaşılmıtlı rəngə qədər dəyişilə bilər. Eyni şeraitdə

göy-yaşıl yosunların rəngi göy rəngli sarımtıl və ya qırmızı rəng kimi dəyişilə bilər. Əgər işiq yenidən dəyişilərsə, yosunun rəng əvvəlki vəziyyətini alır. Yosunların rənglərinin belə dəyişilməs əlavə piqmentlər, fokoeritrin və fokosianın parçalanması və yənidən əmələ gəlməsi ilə dəyişilməsinə müxtəlif rəngli işiq lanmadan əlavə, işığın ümumi intensivliyinin də böyük təsiri vardır.

Fitoplanktonun tərkibi xeyli dərəcədə ilin fəslindən asılıdır. Hər bir fəsildə şirin su hövzələrində adətən yosunlar qruplarıdan biri üstünlük təşkil edir. Qışda fitoplankton az olur, yazda mart ayında fotosintez üçün güneş şüalanması kifayət qədər olur qda, plankton yosunların inkişafı başlayır. Evqlen, qızılı, dinoff soyuq sevər diatom yosunlar görünürərlər. Su layının  $15^{\circ}\text{C}$ -dən yuxarı isinməsi ilə göy-yaşıl, diatom, yaşıl yosunların maksimum məhsuldarlığı qeyd edilir. Dəniz fitoplanktonu əsasən diatom və dinofit yosunlardan ibarət olur.

## BENTOS YOSUNLAR

Buraya yapışmış, yaxud yapışmamış vəziyyətdə su hövzələrinin dibində suda olan müxtəlif əşyalar, ölü və canlı orqanizmlər üstündə yaşamağa uyğunlaşmış orqanizmlər cəmi daxildi. Bentos yosunları üçün suyun hərəkətinin xüsusi əhəmiyyəti və Suyun hərəkəti əlavə qida maddələri gətirir, hərəkətsiz növlər lillənmədən qoruyur, tallomların işıqlandırma dərəcəsini yaxlaşdırır. Ancaq güclü su axımı, yaxud ləpədöyən yosunları stratdan qoparır. Şimal dənizlərində bentos yosunlara buz bölgələrindən asılı olaraq bentos yosunları bir neçə ekoloji qrup ayıırlar: epilitlər – bərk qruntlar üzərində bitən yosunlar, burzoidləri yaxşı inkişaf etmiş, yaxud qabiqvari örtüklər əmələ tirən yosunlar aiddirlər.

Şirin su bentosunu, əsasən yaşıl yosunlar təşkil edir. Onla tipik nümayəndələri daşlar, müxtəlif sualtı cisimlər, suda yaşlı ali bitkilər üzərinə yapışaraq oturaq həyat keçirirlər. Lakin bu çoxlu miqdarda sərbəst halda olan formalar da məlumdur. Mə-

i, diatom yosunların nümayəndələri göy-yaşıl yosunların sapçılı formaları, spirogiranın müxtəlif növləri və i.a. Bu yosunlar sapları suyun içərisində digər cisimciklərə yapışaraq böyükür ya sərbəst yerləşir, bəzən də şiddetli işqda bir yere toplanaraq ınlar əmələ gətirir və fotosintez nəticəsində ifraz olunan oken qabarıqları sayəsində suyun üzünə çıxır.

Şirin su bentosunun xarakteri, müxtəlif ekoloji amillərdən, un kimyəvi tərkibi, axma sürəti, dərinliyi və torpağın xüsusiyyətində asılı olaraq dəyişilə bilər. Məsələn, suyu şəffaf olan göllərdə, dənizlərdə və okeanlarda bentos yosunları 50 – 180 m dərinlikdə təsadüf olunur. Gölün sahil hissələrində isə sapçılı yosunlar – spirogira, edoqonium, xetofora və başqaları, eyzamanda çoxlu miqdarda diatom yosunlar olur. Nisbətən, bulaşlı suyu göllərin kənar hissəsində ulotriks, təxminən 10 metr və 1a artıq dərinlikdə diatom yosunları yayılmışdır. Ümumiyyətlə, makrofit yosunlar çox dərinə düşə bilmir.

Qeyd etmək lazımdır ki, makrofit yosunlar daşlı hissələrdə 1a artıq yayılmışdır. Gildə və ya yumşaq qumda mikroskopik malar, diatom yosunlar, göy-yaşıl yosunların sapşəkilli forma-na təsadüf olunur. Xaraların uzun rizoidləri olduğu üçün onlar 1a asanlıqla gil torpaqlı sularda inkişaf edə bilirlər.

Dəniz bentosunda, xüsusilə qonur və qırmızı yosunlar artıq ilmişdir. Bunların bəzi növləri, xüsusilə qonur yosunların iri maları, çoxlu miqdarda inkişaf edərək sualtı çəmənlik və hətta şələr əmələ gətirirlər. Burada iri formalarla bərabər, onların 1rinə yapışaraq epifit həyat sürən göy-yaşıl, diatom və yaşıllı yosunların nümayəndələri təsadüf olunur. Bu yosunların suyun i ilə əlaqəsi şirin su yosunlarında olduğu kimiridir. Onlar eksə-yətlə iri daşların üzərində inkişaf edirlər. Xırda daşlarda isə ara təsadüf edilmir, cünki, yosunların rizoidi çox vaxt qısa b, substratın daxilinə keçə bilmir. Lakin bentos yosunlarının az nümayəndələrində, məsələn, kaulerpada uzun rizoid olğu üçün o, asanlıqla rizoidini torpağa daxil edir və çox ortaraq lti çəmənlik əmələ gətirir. İstər şirin suda və istərsə dənizlər-azotlu maddələr az olduğu üçün yosunlara üzvi maddələrlə illənmiş sularda daha çox təsadüf olunur. Məsələn, Xəzər də-

nizinin ləpədöyən yerlərində belə çoxlu yosun vardır. Onlardan kladofora, enteromorfa, qırmızı yosunların nümayəndələrini göstərmək olar. Belə şəraitdə həmin yosunlar, qidalanma üçün lazımlı olan miqdarda azotlu maddələr tapa bilirlər.

Dəniz yosunları suyun dərinliyinə görə bir neçə zonada yerləşirlər: 1. Litoral zona – ləpədöyən hissəni əhatə edir. 2. Sublitoral zona – ləpədöyən hissədən başlayaraq 40 metr dərinliyə qədər məsafəni tutur. 3. Elitoral zona sublitoral zonanın sərhəddindən başlayaraq, 100 metr və daha artıq dərinliyə kimi sahəni əhatə edir. Bu zonalarda yosunların yaşayışına ləpələr və işıqlanma böyük təsir göstərir.

Şimal ölkələrində, soyuq dənizlərin litoral zonasının əksəri nümayəndələrini fikuslar təşkil edir. Belə iri yosunların üzərində kiçik epifit həyat sürən qırmızı, qonur və yaşıl yosunların nümayəndələrinə də təsadüf olunur. Beləliklə, onlar dənizlərin suyu çəkilərkən, atmosferin təsirindən mühafizə edilirlər. Sublitoral zonada isə çoxlu miqdarda müxtəlif formalı növlərə təsadüf olunur. Xüsusilə burada laminaria növləri geniş yayılmışdır. Okeanlarda isə bu zonada qonur yosunların nəhəng formaları olan makrosistis və nerosistis ginslərinin növləri təsadüf olunur. Bunların boyları 10 metrlərlə ölçülür. Laminarianın üzərində, suyun dibinə dəki torpağın səthində əksəriyyətlə qonur və qırmızı yosunları müxtəlif növləri yaşayır. Sublitoral zonanın sərhəddindən başlayaraq, elitoral zonaya kimi qırmızı yosunların müxtəlif növləri inkişaf edir.

Dənizlərdəki bentos yosunları məhsullarının miqdaları müxtəlif yerlərdə olduqca müxtəlifdir. Şimal dənizlərində, xüsusilə laminarialar geniş yayılmışdır. Burada suyun dibinin hər kvadrat metrindən 7 – 10 kq, bəzən isə 10 kq məhsul götürmə mümkündür.

**Epifit yosunlar.** Bunlar digər orqanizmlərdən ancaq istinə yeri kimi istifadə edirlər, lakin onların daxilinə keçmirlər. Bunkırin arasında maddələr mübadiləsi olmur, hər iki fərd ayrılıqla qidalanır.

Yosunlar içərisində əksəriyyətlə epifitizm gerçəkləşmişdir. Epifit yosunlarının substratla müəyyən əlaqələrinin

olduğu qeyd edilməmişdir, cünui yosun eyni zamanda normal su-  
ətdə cansız sübstrat üzərində də, məsələn, daşlar, qayalar və s.  
inkişaf edə bilir. Beləliklə, substrat yosun üçün yararlı bir istinad  
vəri (söykənəcək) hesab olunur. Hətta mikroskopla baxdıqda adı  
cladofora üzərində çoxlu epifit yosunların olduğunu görmək  
nümkündür. Ehtimal ki, kladoforada selikli təbəqə olmadığı üçün  
başqa yosunlar asanlıqla onun üzərinə yapışa bilirlər. Lakin spi-  
rogira üzərində çox az hallarda epifit yosunlar tapılır. Güman edi-  
ir ki, o, qalın təbəqə ilə örtülmüş olur.

**Endofit yosunlar.** Tallomun bir hissəsi və yaxud hamısı  
liyər orqanizm içərisinə daxil olur. Lakin buna baxmayaraq epifit  
yosunlarda olduğu kimi normal xloroplastları var və sərbəst qida-  
anırlar. Bu fərdlər arasında maddələr mübadiləsi olmur.

**E n d o f i t i z m** yosunlarının nisbətən ixtisaslanmış forma-  
arında olur. Bəzən endofit yosun digər iri yosunun hüceyrəsi da-  
xiliinə keçir. Onun lövhəşəkilli tallomu nitellanın düyünlərarası  
qabığına daxil olur. Xlamidomonas cinsinin bəzi növləri ölü, la-  
çın sulu hüceyrələrdə və araqnum mamırları yarpaqlarının  
istündə məskunlaşır. Digər tərəfdən hüceyrələr arasında yerləşən  
endofit yosunlar da məlumdur. Belə yosunlara xloroxitrium  
iövünü misal göstərmək olar. Bu növ daha çox yayılmış endofit  
hesab edilir. Bəzən çox hüceyrəli endofit yosunlarda maraqlı əla-  
nətlər müşahidə olunur. Misal üçün laminaria üzərində ektokar-  
pus cinsinin bəzi növlərinin sapları, yosunun daxiliinə keçir. O,  
çoxalma zamanı güclü inkişaf edərək laminarianın qabığını part-  
adır və burada zoosporangi əmələ gelir. Bu əlamət morfoloji qu-  
ruşu görə pas göbələklərinə daha çox uyğundur. Lakin bunu  
parazitlik hesab etmək olmaz, çünki laminarianın toxumasında  
əvestəlik əlamətləri hesab olunmur, ektokarpus isə öz xlorofilini  
saxlayır və sərbəst fotosintez prosesi apararaq qidalanır.

**Parazit yosunlar.** Bunlar endofit yosunlarında olduğu kimi  
digər orqanizmlərin (qurdaların, nematodların mədələrinə, balıqla-  
rin qələmələrinə) daxiliinə keçir və ondan qidalanma üçün lazım  
olan maddələrin hamısını və ya çox hissəsini alırlar. Təəccübüllü  
deyil ki, onlar xloroplastlardan məhrum olublar, əlavə olaraq bəzi  
yosunlar xlorofilli orqanizmlərin toxumasına keçib, onun hesabına

qidalanaraq həmin hissəni tələf edir və yaxud eybocər şəklə salırlar. Misal olaraq rodoxitrium cinsinə aid növləri göstərmək mümkündür. Rodoxitrium xlorofilini itirmiş, üzərində yaşıdığı sahibin hesabına qidalanan xalis parazitdir. Belə yosunlara misal olaraq qırmızı yosunların nümayəndələrini göstərmək mümkündür.

**Qaynar bulaq yosunları.** Bu yosunlar  $35 - 52^{\circ}\text{C}$ , bəzən isə  $85^{\circ}\text{C}$  hərarətdə inkişaf edirlər. Belə şəraitdə eyni zamanda mineral duzların, yaxud üzvi maddələrin yüksək kasatlığına dözürlər. Yuxarıda qeyd etdiyimiz kimi ixtisaslaşmış termofillər çox deyil-lər.

**Qar və buz yosunları.** Kriofil yosunlar arasında yaşıl, göy-yaşıl və diatom yosunlar üstünlük təşkil edir. Yuxarıda göstərilmişdir ki, onlar qarı rəngləmə qabiliyyətinə malikdir. Qeyd etmək lazımdır ki, bu yosunların çoxlarında aşağı hərarətə təbə gətirmək üçün heç bir xüsusi morfoloji apparat yoxdur.

**Duzlu hövzələrin yosunları.** Bu yosunlara qaliobiontlar deyilir. Xörək duzu üstünlük təşkil edən göllərdə bir litrə 285 qrama qədər, qlauber duzlu göllərdə isə bir litrdə 347 qrama qədər kəsafətlikdə inkişaf edə bilirlər. Duzluluq artdıqca növlərin sayı azalır. Həddindən artıq duzlaşmış hövzələrdə hərəkətli təkhüceyrəli yaşıl yosunlar – **qiperqaloblar** üstünlük təşkil edirlər, onların hüceyrələri qılfafsızdır, protoplazmasında sodium xloridin miqdəri yüksəkdir, hüceyrələrində qliserin və karotin toplanır. Onlar duzlu hövzələrin qırmızı, yaxud yaşıl “çiçəklənməsini” törədirirlər. Belə hövzələrin dibində göy-yaşıl yosunlardan başdan-başa xalça kimi inkişaf edirlər.

**Qeyri-sulu yerlərin yosunları.** Heç olmasa ara-bir rütubətlənmə olduqda belə yosunlar su olmayan müxtəlif yerlərə müvəffəqiyətlə yiyələnirlər. Aşağıda belə yosunların əsas qrupları təhlil edilir.

**Aerofil yosunlar.** Onların əsas yaşayış mühiti onları əhatə edən havadır. Tipik yaşayış yerləri müxtəlif qeyri-torpaq (qayalar, daşlar, ağacların qabığı) bərk substratların səthidir. Bu yosunların yaşama mühiti 2 amillərin – rütubət və hərarət tez-tez və kəskin-

dəyişməsi ilə səciyyələnir. Burada sutka və mövsümi dövriliyi müşahidə edilir.

Ağac qabıqları və rütubətli divar dibində kütləvi surətdə plevrokok, stixokok və yaşıl yosunların sadə nümayəndələri geniş yayılmışdır. Eyni zamanda ağacların qabığı üzərində qırmızı krpic rəngli örtük əmələ gətirən trentepolia cinsindən də buraya daxil etmək mümkündür.

Özünəməxsus qrup mamırlarda olan epifit yosunlardır. Bu briofil diatom, bəzən də yaşıl, yosunlardır ki, sfaqnum mamırlar arasında yaşayırlar. Çılpaq qayaların üzərində yosunlar arasında yaşayırlar. Çılpaq qayaların üzərində yosunlar bakteriyalarla birlikdə qaysaq və nazik qabıqlar əmələ gətirir. Burada əsasən təkhüceyrəli yaşıl, çox vaxt göy-yaşıl yosunlar iştirak edirlər. Qayaların oyuqlarında həmişə rast gəlinir. Nəm qayalarda isə yosunlar daha çoxdur, burada onlar kərpici, sarı-qırmızı, tünd-yaşıl, qəhvəyi rənglərə boyanmış daha qalın qaysaqlar və fırlar əmələ gətirirlər.

**Edafofil yosunlar.** Bunların əsas yaşayış mühiti torpaqdır. Torpaq hissəcikləri arasında çox mürəkkəb kompleks faktorlar mühitin təsiri altında həyat belə yosunlar üçün tipik şəraitdir. Fototrof orqanizmlər olduqlarından yosunların intensiv inkişafı ancəq işıq daxil olan sərhəddə mümkündür. Xam torpaqlarda bu 1 sm dərinliyinə qədər torpaq layıdır, işlənən torpaqlarda isə bu lay bir qədər çoxdur. Daha da dərin (2-2,7 m) torpaq laylarında yaşayan yosunlar heterotrof qidalanmağa keçirlər. Bir çox yosunlar torpaqda sakit mərhələdə qalırlar.

Torpaq yosunlarının səciyyəvi əlaməti onların vegetasiyasının, efemerliyidir, yeni sakit mərhələdən tez fəal həyat mərhələsinə keçmələri və əksinə, həm də torpaq hərarətinin dəyişməsinə tab gətirmələridir. Bəzi növlərin yaşama diapazonu  $-200^{\circ}\text{C}$ -dən  $+84^{\circ}\text{C}$ -yə qədərdir. Məlumdur ki, yosunlar Antarktidanın bitki örtüyünün əsas hissəsini təşkil edirlər. Onlar az qala qara rəngdərlər, odur ki, onların tallomunun hərarəti ətraf mühitin hərarətindən yüksəkdir.

Edafofil yosunlar arasında sarı-yaşıl yosunlar, xüsusilə müxtəlifdir. Meşə torpaqlarında onlar növlərin 24%-ə qədərini təşkil edirlər.

Tullanti ilə, xüsusilə azotlu maddələrlə zibillənmiş torpaqda azotlu maddələrlə qidalanan yosunlar, məsələn, praziola və göy-yaşıl yosunların bəzi nümayəndələri inkişaf edir.

Şumlanmış yerlərdə təsadüf olunan yosunların miqdarı və növ tərkibi olduqca böyükdür. 1 q torpaqda 1 milyona kimi müxtəlif yosun hüceyrəsinə təsadüf olunur. Buraya yaşıl yosunlar, xüsusilə volvokslar, protokoklar, göy-yaşıl yosunlar və diatomlərən nümayəndələri daxildir. İlk baxışda onları torpaqda müşahidə etmək çətindir. Lakin uzun müddət rütubətli şərait yarandıqda onlar kütləvi surətdə də inkişaf edirlər. Misal üçün, adətən, yazın əvvəlində nostok gözə çarpir. Bəzən mikroskopik yosunların inkişafı nəticəsində şumlanmış əkin sahəsi müxtəlif rəngə çalır. Yosunların torpaqda külli miqdarda inkişaf etməsi sayəsində torpaq münbitləşir, çünki onlar fotosintez prosesi apararaq, sulu karbonları artırırlar. Tələf olmuş yosunlar torpağa keçir. Bu halda bakteriyaların, xüsusilə azotobakterlərin fəaliyyəti artır və torpaq lazımlı olan miqdarda azotla təmin olunduğu üçün yüksək məhsul verir.

**Litofil yosunlar.** Belə yosunlar üçün əsas həyat mühiti onları əhatə edən qeyri-şəffaf bərk əhəngli substratdır. Tipik yaşayış yerləri müəyyən kimyəvi tərkibi olan hava ilə əhatə edilmiş, yaxud suya batmış bərk sükurların içidir. Yosunları fizioloji xüsusiyyətlərinə görə 2 qrupa ayıırlar: 1) Deşici yosunlar, onlar daşlı substrata fəal daxil olurlar və daş sükurlarda özləri açdığı kiçik məsamələrə və deşiklərdə məskən salırlar; 2) filiz əmələ gətirən yosunlar, öz cismiləri ətrafında əhəng toplayır və yaratdıqları mühitin xarici laylarında, işıq və su daxil ola bilən həddə yaşayırlar.

## YOSUNLARIN TƏBİƏTDƏ ROLU

Dünyanın hər yerində yosunların müxtəlif yaşayış şəraitinə uyğunlaşması nəzərə çarpir. Onların təbiətdə rolü olduqca böyükdür. Yaşıl bitkilərin quruda gördükleri işi yosunlar suda

aparırlar, yəni onlar üzvi maddələr hazırlayırlar. Su şəraitində təsadüf olunan xlorofilsiz orqanizmlərin bəziləri yosunlardan qida mənbəyi kimi istifadə edir, bəziləri yosunların hazırladığı üzvi maddələri mənimsəyir, digərləri isə yosunlarla qidalanan heyvanlarla qidalanırlar. Demək, suda təsadüf olunan canlıların qidalanmasında yosunların böyük bioloji əhəmiyyəti vardır. Yosunların çoxalması üçün əlverişlişərait yarandıqda, onların miqdarı xeyli artır. Məsələn, 1 sm<sup>3</sup> suda 40 milyon hüceyrəyə qədər plankton həyat sürən orqanizm əmələ gəlir. Plankton yosunların həcm və sahə vahidinə düşən çekisi, yəni biokütləsi olduqca müxtəlifdir. 1 kub metr suda 1 – 300 qrama qədər plankton yosun ola bilər. İlin müxtəlif fəsillərindən asılı olaraq bu miqdardar dəyişilir. Eləcə də su hövzələrinin dibində yayılan yosunların məhsulu da müxtəlifdir. Dənizlərdə 1 m<sup>2</sup> sahədən yaş kütlə hesabı ilə 3 – 34 kq şirin suda isə 3 kq-a qədər məhsul götürmək mümkündür. Dib yosunların Barents dənizində yaş kütləsi 1 m<sup>2</sup> 4,5 – 15 kq, Şotlandiya sahilində 1 ha 20 – 45 t, Kaliforniya yaxınlığında 1 ha 100 t qədərdir.

Xəzər dənizinin 1 m<sup>2</sup>, Volqa çayında 1 m<sup>2</sup>-də 100 – 140 q, yayda Azov dənizində bu miqdardar 25 – 300 q çatır. Məsələn, şirin su göllərində 1 ha, 26,5 tona qədər yosun ola bilir.

Okeanların ilkin məhsuldarlığı ha 550 kq üzvi birləşmə, okeanların yer kürəsinin 70%-ni tutduğunu nəzərə alsaq onların cəmi ilkin məhsuldarlığı ildə 550, yaş kütlədə isə 2 milyard tondur. Yosunların yer üzərində üzvi karbonun ümumi istehsalında iştirakı müxtəlif müəlliflərə görə 26 – 90%-dir.

Fotosintez zamanı yosunlar suya sərbəst oksigen buraxırlar. Bunun da suda yaşayan heyvanların tənəffüsündə olduqca böyük əhəmiyyəti vardır. Yosunlar suda oksigen əmələ gətirən yeganə orqanizmlərdir.

Əksər yosunların hazır üzvi maddələrə ehtiyacı olmadığına görə, onlar ali bitkiler üçün əlverişli olmayan mühitdə – qayalar, daşlar və i.a. üzərində yaşayaraq tələf olduqdan sonra oraya üzvi maddəli çürüntü verirlər. Beləliklə, həmin yerlərdə digər bitkilərin yaşaması üçün əlverişli şərait yaranır. Su hövzələrinde balıq məhsuldarlığının əsası kimi yosunların rolü böyükdür. Məsələn,

bir qrup balıqlar və onların sürfələri bilavasitə plankton və bentos yosunlarla qidalanır. Digər tərəfdən balıqların əsas qidasını təşkil edən onurğasız heyvanlar və yosunlarla yemlənirlər. Demək, balıqların yemini təşkil edən canlıların qidalanmasında yosunların əmələ gətirdiyi sualtı çəmənlik və meşələrdə cavan balıqların sığnacaq yeri olmaqla, onların qorunmasında böyük rol oynayır. Bir çox balıqlar yosun budaqlarına kürü tökürlər.

## **YOSUNLARIN TƏSƏRÜFAT ƏHƏMİYYƏTİ**

### **Yosunlar qida maddəsi kimi**

Öz qida keyfiyyətinə görə yosunlar məlum kənd təsərrüfatı məhsullarından insana lazım olan bütün amin turşuları daxil olan zülal faizi yüksək (quru kütlənin 70%-ə qədər) olması ilə üstündür. Eyni zamanda yosunlar zəngin vitamin (tiolin, riboflavin, foli və nikotin turşuları), mikroelementlər və s. fizioloji aktiv maddələrin mənbəyidir. 100 q xrollanın vitamin tərkibi insanın sutkalıq tələbatını artırması ilə ödəyir. Beləliklə, eyni bir kulturada becərmə şəraitini dəyişməklə 8 – 58% zülal, 6 – 37% karbohidrat, 4 – 85% yağı tərkibli biokütlə almaq olar. Bu məqsədlə yosunlar su hövzələrində və yararsız torpaq sahələrində becərilə bilər.

Mikroskopik dəniz və şirin su yosunları çox əvvəller qida kimi istifadə edilib, hazırda 170 növə yaxın yeməli yosun məlumatdır.

Mikroyosunlar qida kimi az istifadə olunur. Mikroskopik göy-yaşıl yosun Spirulina Afrika əhalisi tərəfindən qida kimi nəinki təbii toplanma formasında, həmçinin xüsusi becərilərək istifadə edilir.

Meksikada onun tozu çörək-bulka məmulatlarına və digər məhsullara əlavə edilir.

Heyvandarlıqda yosunlar yem və yemə əlavələr kimi daha geniş istifadə edilir. ABŞ-da iri buynuzlu heyvan və quş yetişdirən təsərrüfatların xüsusi yosun hövzələri var. Ördək, toyuq, do-nuz və s. rasionuna xlorella kütləsi əlavə edilir. Mikroyosun kul-

turalarından Özbəkistanda da istifadə olunur. Xlorella həmçinin biotənzimləyici əlavə kimi də tətbiq edilir.

### Torpağın məhsuldarlığının artırılmasında yosunların rolü

Yuxarıda yosunların ali bitkilerin inkişaf etmədiyi substratları zənginləşdirmədə rolü qeyd edilmişdir. Becərilən torpaqlarda yosunların üzvi maddələri digər bitki qalıqlarına nisbətən sürətlə parçalanır ki, bu da onu əkin üçün daha əlverişli edir. Göy-yaşlı yosunlar atmosfer azotunu fiksə etdiklərinə görə torpağın məhsuldarlığının artmasında aparıcı rol oynayır, bakteriyalardan fərqli olaraq onlar hazır üzvi maddə tələb etmir, özləri onu torpağa verirlər.

Yosunlar torpağın fiziki-kimyəvi rejimini yaxşılaşdırır. Onlar çox miqdarda mineral duzları mənimseyərək duzların torpaqdan yuyulmasının qarşısını alır. Yosunlar torpağın pH-nı dəyişir, onu qələvələşdirir. Fotosintezdə yosunlardan oksigen ayrılmazı hesabına torpağın aerasiyası gedir, bitki köklərinin tənəffüsü və aerob mikroorganizmlərin həyat fəaliyyəti yaxşılaşır.

Yosunların əmələ gətirdikləri selikli örtük eroziyaya qarşı əhəmiyyətlidir, torpaq hissəciklərini birləşdirərək onun rütubətiyini artırır.

Yosunların həyat fəaliyyətinin torpaq mikroorganizmlərinə antoqonizm və ya assisiasiya tipli təsiri xüsusilə mühümdür. Birinci yosunların antibiotik maddələrin ayrılması, pH-nı dəyişməsi, oksigenin ayrılması ilə müəyyən olunur. İkinci isə, yosunların ayırdığı uyğun üzvi maddələrin heterotrof mikroorganizmlər tərəfindən mənimsenilməsidir.

### **Yosunlar sənaye üçün xammal mənbəyidir.**

Yosunlar müxtəlif qiymətli və nadir bioüzvi maddələrin çox miqdarda hasil edən orqanizmlərdir. Yosunlardan alınan məhsullardan daha qiymətliləri fikokolloidlər (aqar, aqaroid), alqin turşusu və onun duzları – alqinitlər, mannit, sorbit və b. fiko-

kolloidlərdir ki, onlar qırmızı yosunların biosintez məhsulu olan nadir maddələrdir. Həmin məhsullar mikrobioloji, yeyinti, sellüloz-kağız, ətriyyat və b. sənayelərdə geniş istifadə edilir. Aqar biologiya və tibb elmində elmi tədqiqatlar üçün istifadə edilir. Alqinitlər kimya (stabilizator kimi), yeyinti (dondurma, çörək-bulka məlumatları istehsalında) və əczaçılıq (həll olunan cərrahiyə sapları, pasta və məlhəm hazırlanmasında) sənayelerində istifadə edilir. Dəniz yosunları nadir və bahalı preparatların (şüa xəstəliyini müalicə etmək üçün preparatlar, qan əvəzediciləri, onkostatik və s. preparatlar) istehsalı üçün əsas xammaldır.

### **Yosunlar indikator orqanizmlərdir.**

Ətraf mühitə çox həssas olduğuna görə suyun və torpağın keyfiyyətinin bioloji analizində mühüm rol oynayırlar, onların bir çoxu indikator orqanizmlərdir. Yosunların olub-olmaması və nisbi miqdarına görə su hövzəsi, yaxud onun bir hissəsi müəyyən bir su qrupuna aid edilir. Çirkənmiş suların bioloji indikasiyasını aparmaq məqsədilə alqologiyada saprob sistemində istifadə edirlər ki, bu da suyun üzvü maddələr və onların parçalanma məhsulları ilə çirkənmə dərəcəsi vasitəsi ilə qiymətləndirilir. Üzvi maddələrlə çirkənmə dərəcəsinə görə su hövzələri, yaxud onların ayrı-ayrı hissələri poli-, mezo- və oliqosaprob bölgələrə ayrılır.

Tullantı suların yaxınlığında yerləşən polisaprob bölgədə zülalların və karbohidratların aerob şəraitdə parçalanması gedir. Bu bölgə sərbəst oksigenin, demək olar ki, olmaması, parçalanmış zülalların xeyli miqdarda hidrogen sulfidin və karbon dioksidinin suda olması, biokimyəvi proseslərin reduksiya xassəsi ilə səciyyələnir. Burada yosun növlərinin sayı çox deyil, ancaq onların miqdarda inkişafı yüksəkdir.

Mezosaprob bölgədə parçalanmamış zülallar yoxdur, karbon dioksidi və hidrogen sulfidi çox deyil, xeyli oksigen var, ancaq suda ammonyak, amin- və amin turşuları kimi zəif oksidləşmiş azotlu birləşmələr var.

Omiqosaprob bölgədə hidrogen sulfidi yoxdur, karbon dioksidi azdır, oksigenin miqdarı doyma dərəcəsinə çatmir. Burada

növlərin sayı çoxdur, onların miqdarda inkişafı yüksək deyil. Belə sularda göy-yaşıl yosunlarla yanaşı bir çox qızılı yosunlar – diatomlar və sarı-yaşıl yosunlar inkişaf edirlər.

Suların təmizliyinin bioloji analizi metodu onların ekoloji monitorinqinin təşkili üçün lazımdır. Analizin nəticələri kodlar və indekslər şəklində rəqəmlər göstəriciləri kimi ifadə edilməlidir.

Suların toksikoloji nəzarətində yosunlardan geniş istifadə edirlər. Məsələn, suda olan bir çox maddələrin, o cümlədən ağır metalların birləşmələrinin və pestisidlərin, toksikliyini təyin etmək üçün yosunlardan istifadə edilir.

«Suyun çiçəklənməsi». Bu hadisə su qatında bir və ya bir neçə, bu və ya digər dərəcədə həmin şəraitə uyğunlaşmış yosun növlərinin kütləvi inkişafı nəticəsində baş verir və buna görə də su müxtəlif rəng alır. «Suyun çiçəklənməsi» yosunların inkişafı ilə əlaqədardır. Şirin su hövzələrində «ciçəklənməyə» ən çox göy-yaşıl diatom, bəzən yaşıl və sarı-yaşıl yosunlar səbəb olur. Yosun biokütləsi  $250 \text{ q/m}^3$ -dən çox artdıqda bioloji çirkəlnəmə başlayır. Süda toksiki birləşmələr və bakteriyalar üçün qida mühiti olan çoxlu üzvi maddələr əmələ gəlir. Su xoşagelməz qoxu verir, əmələ gələn oksigen çatışmazlığı balıq və digər su heyvanlarının məhvini səbəb olur. «Ciçəkləmə» ilə mübarizə su hövzələrində «ciçəklənməyə» səbəb olan antropogen evtroflaşmanın qarşısını almağa və həmçinin «ciçəklənmənin» mənfi nəticələrinin ləğv edilməsinə yönəldilməlidir.

### Gəmilərin və Hidrotexniki qurğuların yosunlarla örtülməsi

Müxtəlif sualtı əşyalar üzərində müşahidə olunan yosunlar bakteriyalarla birgə örtük əmələ gətirərək, insanın təsərrüfat fəaliyyətinə əngəl törədirler. Örtülmə ilə əlaqədar olaraq gəmilərin sürəti azalır, metal konstruksiyalarda korroziya baş verir, su tutarı zibilləşir və s.

Örtülmə ilə mübarizə məqsədile tərkibində zəhərlər olan xüsusi boyalardan örpek çekilir, örtülmə orqanizmlərinə ultrosəslə, elektrik cərəyanı, elektromaqnit sahələri və s. il təsir edilir.

## Toksiki yosunlar

Bu yosunların toksikliyi təbiətdə kütləvi inkişaf etdikdə bürüzə verir. Belə ki, dinofit yosunlar «qırmızı qabarma» törədərək, balıq və digər dəniz heyvanlarının zəhərlənməsinə səbəb olurlar.

Toksiki yosunların kütləvi inkişaf etdiyi içməli su tutarlarından istifadə zamanı insan, quş və iri buynuzlu heyvanların zəhərlənməsi halları qeyd edilib.

## Yosunlar və su hövzələrinin öz-özünə təmizlənməsi

Yosunlar su hövzələrinin öz-özünə təmizlənməsində, onların sanitar-gigiyenik vəziyyətinin yaxşılaşdırılmasında iştirak edən kompleks – orqanizmlərin mühüm komponentidir. Bioloji təmizləmə prosesinin təmizlənməsində suyun yosunlar tərəfindən törədilən fotosintetik aerosiyası mühüm əhəmiyyət kəsb edir. Məlum olduğu kimi yosun şirəsində suyun keyfiyyəti üçün çox əhəmiyyətli olan antiradikal və antioksidəşdirici xassəli maddələr vardır. Yosunlardan istifadə etməklə filtrasiya sahələrində və ya bioloji gölməçələrdə tullantı suların tam təmizlənməsi aparılır.

## GÖBƏLƏKLƏR ALƏMİ – Fungi

Göbələklər böyük orqanizmlər qrupudur, onların 1200 minə yaxın növləri məlumdur. Heyvanat və bitki aləmləri ilə yanaşı üzvi aləm sistemində göbələklər müstəsna yer tutur. Onlarda xlorofil yoxdur, odur ki, qida üçün hazır üzvi maddələr istifadə edilir. Göbələklər heterotrof orqanizmlərdir. Mübadilədə sidik cövhəri, hüceyrə qılıfında xitinin, ehtiyat qida maddəsi qlikogen olmasına görə göbələklər heyvanat aləminə yaxınlaşır, digər tərəfdən qidalanma üsulu qeyri-məhdud böyümə onları bitkilərə oxşadır. Xarici görkəmlərinə, yaşayış yerlərinə və fizioloji funksiyalarına görə göbələklər çox müxtəlifdir, ancaq onların ümumi cəhətləri də var. Göbələklərin vegetativ cisminin əsası mitselidir ki, o da nazik şaxələnmiş saplar sistemindən, yaxud hiflərdən ibarətdir.

dir. Hiflər göbələk yaşayan substratın üzərində, yaxud daxilində yerləşir. Göbələk hüceyrəsi adətən bərk qılafla örtülür ki, buna hüceyrə divarı deyilir. Zoosporlarda və bəzi sadə göbələklərin vegetativ cismində hüceyrə divarı yoxdur. Hüceyrənin daxili hissəsi protoplastdır. Hüceyrə divarı 80-90% azotlu və azotsuz polisaxaridlərdən ibarətdir. Bundan başqa hüceyrə divarının tərkibində az miqdarda zülallar, lipidlər və polifosfatlar var. Əksər göbələklərdə əsas polisaxarid xitindir, oomisetlərdə isə sellülozadır. Göbələklərin sitoplazmasında struktur zülallar, fermentlər, amia turşuları, lipidlər var. Hüceyrələrdə orqanellər – mitokondrilər, lizasomlar, ehtiyat qida maddələri (volyutin, qlikogen, lipidlər, piylər, yağ turşuları) olan vakuollar var, nişasta yoxdur. Hər hüceyrədə birdən bir neçəyə qədər nüvə yerləşir. Nüvənin membrani ikitidir, nüvəcik və xromosomlar var. Hiflər bol şaxələnir və təpə böyüməsinə malikdirlər. Sporangidaşımıa orqanları əmələ gəldikdə, çox vaxt elə vegetativ orqanlarda göbələk sapları sıx dolaşır və yalançı toxuma, yaxud **plektenxima** əmələ gətirir. Əsil toxumadan plektenxima öz mənşəyi ilə fərqlənir. Yalançı toxuma göbələklərdə mitsel saplarının bir-birilə dolaşması nöticəsində əmələ gəlir. Hiflərin paralel birləşmələri mitseli qayışları omolo gətirir ki, onlar da meyvə cisimciklərinin oturacağında yaxşı görünürler. Bəzi göbələklərin (ev göbələyi, xoruzgöbələyi) mitseli qayışları çox nəhəng olur rizomorf adlanırlar. Rizomorflar bir - neçə metr uzunluğunda və bir neçə milli metr enində olurlar. Rizomorflarda xarici hiflərin divarları tünd rəngdə, daxili hiflər - inki isə ağ olurlar. Bəzən rizomorfların içinde xüsusi aparıcı bozucuqlar – enli hiflər var ki, onlar ali bitkilərin damarlarını xatır-adır. Mitselinin xüsusi görkəmdəyişmə tipi sklerotsilərdir – hiflərin sıx bərk dolaşmalarıdır. Sklerotsilər ehtiyat qida maddələri lə zəngindir, bu da göbələklərdə qışda şaxtanı, yayda isə quraqlığı və s. əlverişsiz şəraiti keçirməyə kömək edir. Sklerotsilər izdən adətən qaradır, yumru, yaxud düz olmayan formadadır, liametri 30 sm-ə qədər olur. Sklerotsilərdən mitsel, yaxud meyvə ədənciyi inkişaf edir. Göbələklər /Fungi/ aləmi iki şobədən ibarətdir: miksomisetlər, yaxud selikli göbələklər /Myxomycota/ və əsil göbələklər /Eumycota/.

## SELİKLİ GÖBƏLƏKLƏR ŞÖBƏSİ – Myxomycota

Selikli göbələklər şöbəsi 170 cinsdən olan 500 növ müxtəlif quruluşlu xlorofilsiz orqanizmləri cəmləyir. Bunlara torpaqda, peyində, bitki qalıqları üzərində, yosunlar üzərində parazit, su göbələkləri və su bitkiləri üzərində rast gəlmək mümkündür. Selikli göbələklərlə ilk dəfə 1875-ci ildə böyük rus mikoloqu və fitopatoloqu M.S.Voronin (1875) məşğul olmuşdur. O, bu göbələkləri kələmin kökündə xəstəlik törədən «Kila» xəstəliyi üzərində ətraflı tədqiq edə bilmışdır. O, göbələyin inkişaf siklini və biologiyasını öyrənmiş və həmin xəstəliyə qarşı bir sıra mübarizə tədbirləri hazırlamışdır. Onun selikli göbələklərlə apardığı bu tədqiqat işi ona dünya şöhrəti gətirdi. Miksomisetlər və ya selikli göbələklər vegetativ dövrdə, çoxnüvəli çilpaq protoplazma yığınından təşkil olunmuş plazmodi şəklində olur. Plazmodi çox vaxt fəal amöbvari hərəkət etmək qabiliyyətinə malikdir. Sonralar belə plazmodilər üzərində kisəşəkilli meyvə cisimcikləri və ya sporangilər əmələ gəlir. Plazmodi adətən yerdə yaşayır, quru yerdən nəm yerə sürünür. Spor əmələgəlmə zamanı əksinə işıqlı yerə, məsələn, kötük üzərinə çıxır, protoplastını yiğir, kiçilir, cürbəcür şəkildə sporangilərə çevrilir, sonra içərisindəki protoplast xırda parçalara bölünür, bu parçalardan birnüvəli qilaflı haploid sporlar əmələ gəlir. Sporlar rütubətli mühitə düşdükdə tezliklə, cücməyə başlayırlar. Bu dövrdə spor daxilində ehtiyat maddəsi olan qlikogen şəkərə çevrilir, ətrafda olan suyu özünə çekir. Sporun daxilində osmotik təzyiq artır və qilafl partlayır, protoplazma xəricə tökülərək iki hissəyə bölünür və iki qamçılı zoosporlara çevrilir. Bunlar bölünmə vasitəsi ilə çoxalma qabiliyyətinə malikdir. Adətən müxtəlif plazmoidlərdə əmələ gəlmiş miksoamöblər kapulyasiya edirlər /heterotallizm/ və onların nüvələri birləşir. Bu diploid amöblər sürünərək hərəkət edir və digərləri ilə birləşir. Beləliklə, çoxnüvəli plazmodi yiğini əmələ gəlir. Bunlar işıqdan qaçırlar. Ona görə təbii şəraitdə plazmodilər, ancaq bitki qalıqları altında gizlənmiş olurlar. Mikroskopda plazmodi müşahidə edildikdə onun protoplazmasının hərəkətdə olduğunu görmək mümkündür. Miksomi setlərin sporangiləri plazmodi üzərində

yığımlar əmələ gətirir. Bəzi selikli göbələklərdə sporangilər bir-birinə yaxın olaraq inkişaf etdikləri üçün, ümumi qabıqla örtlür. Bu halda onların arakəsmələri itir, daxilində isə sporlarla yanaşı kapillisi toru əmələ gəlir. Kapillisi bir-birilə birləşmiş, bəzən şaxələnmiş ayrı-ayrı saplardan, yaxud borucuqlardan ibarətdir. Hiqroskopik hərəkətlərə qabil olduğuna görə kapillisi sporların yayılmasında iştirak edir. Bunlar etali adlanır. Belə nümayəndələrə misal olaraq geniş yayılmış fuliqonu göstərmək olar. Qidalanma xüsusiyyətlərinə görə miksomisetlər iki müstəqil qrupa ayrılır; saprotroflar – nəm bitki qalıqlarında (tökülmüş yarpaqlardan ibarət meşə döşənəyində, çürüyən kötüklerdə və yixilmiş ağacların gövdəsində qabiq altında) yaşayırlar və parazitlər – canlı sahib bitkinin hüceyrələrində inkişaf edirlər. Kapillisilərin quruluş və formaları miksomisetlərin təyin və təsnifatında əsas rol oynayır. Quruluşuna və inkişaf siklinə görə şöbə 4 sinfə bölünür. Akrasiomi setlər, Protosteliomisetlər, Miksoqasteromisetlər, Plazmodioforomisetlər.

## AKRAZİOMİSETLƏR SİNFİ – Acrasiomycetes

Əsil miksomisetlərdən fərq odur ki, psevdoplazmodisi var. Psevdoplazmodidə mikso- amöblər bir kütləyə birləşsələr də, heç vaxt öz fərdliyini itirmir, yəni aqreqasiya baş verir. Onların inkişaf siklində zoospor tipli hərəkətli mərhələ yoxdur. Saprotrofdurlar. Əsasən peyində inkişaf edirlər. İnkişafın müəyyən bir mərhələsində akraziomisetlər zahirən plazmodilərə çox oxşayır və miksomi setlər kimi sporlama verirlər. Ancaq inkişaf sikli ilə yaxından tanış olduqda məlum olur ki, bu oxşarlıq zahiridir. Birincisi onların hərəkətli mərhəlesi yoxdur. İnkişafın vegetativ fazasında akraziomisetlər amöblərə oxşayır, onların bir çoxları psevdopodilər vasitəsilə hərəkət edir, bölünmə ilə çoxalır və onların sayı artır. Qida ehtiyatı tükəndikdə amöblər bir yerə toplaşıb öz fərdiliyini itirmədən birləşir, bu birləşmə tam olur. Belə amöb kütləsinə p s e v d o p l a z m o d i t e r i deyilir. Akraziomisetlərin mikromisetlərlə yaxınlığı bir də ondadır ki, bəzək akraziomisetlərin psevdoplazmodiləri fəal hərəkət etməyə başlayır və sonra sporlar verir.

Akraziomisetlerin ən məlum nümayəndəsi olan peyində rast gəlinən Dastio stelium dictyostelium növünün sporlanması ağ rəngdədir, ayaqcığı 3 – 8 mm uzunluğunda düzdür, yuxarısında diametri 0,2 – 0,3 mm olan şarvari sporlar başlığı yerləşir. Spor əmələ gətirmə dövründə amöblərin bir qədəri ayaqcıq hüceyrələrinə çevirilir, başqları isə ayaqcıqla yuxarı dırmaşaraq sporlar vərirlər.

## **PROTOSTELİOMİSETLƏR SİNFİ – Protosteliomycetes**

Sinfin nümayəndələrinə torpaqda (hümusla zəngin torpaqda), ağac gövdəsi və qabığı üzərində rast gəlinir. Hal-hazırda bu sinfin onlarla nümayəndələri sadə quruluşludur. Boyları mikroskopikdir və amöb formalıdır. Bəzi nümayəndələrin vegetativ bədənləri çoxnüvəli torvari plazmodidir. Amöb formalı selikli göbələk substrat üzərində sporokari tipli meyvə bədəni əmələ gətirir. Çoxnüvəli torvari plazmodilər isə inkişaf edib buynuz çıxıntılarına bənzər meyvə cismi verir. Onlar içərisində bir, iki, bəzən daha çox sporu olan başçıqları uzun ayaqcıq üzərində oturur. Yetişmiş başçıq ayaqcıqdan ayrılır və sporlar azad olur. Sporlar inkişaf edib dörd – səkkiz ədəd təknüvəli, hərəkətli hüceyrə – zoospor əmələ gətirir ki, bu da amöbə çevirilir, bununla da yeni inkişaf sikli başlayır. Sinfin ən geniş yayılmış cinsi serasiomiksdir.


## **MİKSOQASTEROMİSETLƏR SİNFİ – Myxogasteromycetes**

Miksoqasteromisetlər şöbənin ən böyük sinfidir. Bu sinfə 400-dən çox nümayəndə aiddir. Onlara meşələrdə kəsilmiş ağac gövdəsi üzərində, çürümüş yarpaqlar və gövdə üzərində rast gəlmək mümkündür. Buna aid olan nümayəndələrin boyu bir neçə mm-dən tutmuş 15 – 20 sm-ə kimi ola bilir. Plazmodinin tərkibində su zülal, qlikogen, yağ, müxtəlis pıqmentlər və vitaminlər vardır. Bəzi nümayəndələrin meyvə cisminin tərkibində 30 faizə kimi əhəng vardır. Plazmodilər mühitin hazır üzvi maddələrilə, habelə amöblərlə, bakteriyalarla, kiçik onurğasız heyvanlarla və

göbələk sporları ilə qidalanırlar. Sinfın 40-dan çox nümayəndəsinə sünə qidalı mühitdə yetişdirmək mümkündür, hansı ki, bu nümayəndələr biokimyaçıların biosifiziklərin tədqiqat obyektiñə çevrilmişdir. Bu sinfin aşağıdakı sıraları vardır: Trixialar, Fizarlar, Stemonitlər

## TRİXİALAR SIRASI – TRICHIALES

Sıranın nümayəndələrinə ağac gövdələri üzərində rast gəlinir. Trixialar sırası nümayəndələrində əsil kapillisi vardır. Bu sıranın ən geniş yayılmış cinsi Trixiadır. Trixiyanın növlərinin 1 – 2 mm hündürlükdə silindr və ya dəyirmi formalı sporangiləri vardır. Bu sporangilər bir-birinə six yerləşir və ayaqcıq üzərində otururlar. Peridinin, spor və kapillisinin rəngi adətən sarı olur. Sporangı yetişən zaman sporlardan əlavə nazik sap, bəzən isə boruşəkilli kapillisi əmələ gəlir (şək. 146).



Şəkil 146. *Trichia*. A sporangilər, B kapillitsi sapi və sporlar, C açılmayış sporangi

## FİZARLAR SIRASI – PHYSARALES

Bu sıranın ən geniş yayılmış cinsi Fuligodur. Meyvə cismi pambıqvarıdır, sarı rənglidir, ölçüsü böyük, boyu bəzən on santimetrlərlə ölçülür, 0,20 sm. uzunluqda və 1 – 5 sm qalınlığında böyük etali əmələ gotirir. Perididə çoxlu əhəng olduğuna görə kövrək olur.

## STEMONİTLƏR SIRASI – STEMONITALES

Bu sıranın ən geniş yayılmış cinsi stemonitisdır. Bu cinsin nümayəndələrinə çürümüş ağac gövdəsi üzərində, quru budaqlar və quru yarpaqlar üzərində təsadüf olunur. Plazmodisi zərif və rənglidir. Sporangilər birbirinə six yerləşir və peridiləri tez itir və 5 – 15 mm hündürlükdə kiçik hissələrə doğranmış əloyi xatırladır. Hər sporangi uzun nazik ayaqcıq üzərində oturur, hansı ki, bu nazik ayaqcıq sporanginin nəhayətinə kimi uzanır və sütun əmələ gətirir. Sporangi toru kapillisi sapının bir-birilə birləşməsindən əmələ golmuşdur. Sporangi torunun içərisi çəhrayı rəngli sporyığını ilə dolu olur (şək.147).

Şəkil 147. *Stemonitis. Kapillisi*

## PLAZMODİFOROMİSETLƏR SİNFİ – Plasmodiphoromycetes

Selikli göbələklərin bəziləri parazit həyat sürür. Belə nümayəndələrə misal olaraq kələmdə kila xəstəliyini törədən plazmodifora /Plasmodiphora/ cinsinin *P.brassicae* növünü göstərmək olar. Bu kökün perenxim hüceyrələrində anormal şışlar əmələ gəlir (şək.148). Zədələnmiş hissələr mikroskopda müayinə edildikdə, adı perenxim hüceyrələri içərisində parazitin plazmodisini görmək olur. İçərisində parazit olan bitki hücevrəsi dərhal tələf olmur, o hətta bölünərək plazmodili cavan hüceyrələr verir. Getdikcə artıq inkişaf etmə nəticəsində hüceyrənin içərisində çoxnüvəli plazmodi əmələ gəlir. Bu zaman sahibin protoplazması tamamilə tələf olur, hüceyrə parazitin plazmodisi ilə dolur və kələm tələf olur. Parazit formalarda sporangi əmələ gəlmir, odur ki, burada onun nüvələrinin hamısı reduksion yolla bölünür və plazmodi təkhüceyrəli haploid sporlara bölünür. Spor-

lar inkişaf edərək zoosporlar və ya miksoamöblər əmələ gətirir ki, bunlar da yenidən əmici tellərdən bitki kökünə keçir. Əmici tellərdə miksoamöblər bir-birilə birləşir və haploid nüvəli plazmodi əmələ gətirir.



Şəkil 148. *Plasmodiophora brassicae*. A-kələmin köklərində olan gila.

B-parazitin plazmodisi olan bitki hüceyrəsi

V-parazitin sporları olan bitki hüceyrəsi

Mitoz bölünmə hesabına plazmodi əmələ gətirir. Mitoz bölünmə hesabına plazmodinin miqdarı çoxalır. Belə plazmodi dən qametangi və ya zoosporangi inkişaf edir, onlar içərisində zoosporlar və ya qamet formalaşır ki, bunlar da əmici tellərdən çıxıb torpağa düşür. Torpaqda onlar cüt-cüt birləşirlər (nüvələr birləşmir) və ikinüvəli hüceyrə əmələ gətirir və yenidən bitki kökünə keçir və ikinci böyük plazmodini əmələ gətirir. Mitoz bölünmə nəticəsində bu plazmodi çoxnüvəli reduksiya yolu ilə bölünür və hüceyrə daxiliində spora çevrilir. Beləliklə, parazitin inkişafını əmici tellər, torpaq və parenxim hüceyrələr mərhəlosuna bölmək olar (şək.148,B). Qeyd etməliyik ki, parazitin zoosporları şobənin bütün nümayəndələrində olduğu kimi müxtəlif qamçılıdır. Bu xəstəliyi ilk dəfə 1878-ci ildə M.S.Voronin öyrənmişdir. Beləliklə, kələm və digər xəççiçəklilər fəsiləsinə aid mədəni bitkilərdə əmələ gələn kila xəstəliyi kənd təsərrüfatına böyük ziyan verir. Kila xəstəliyinə həm şitillər və həm də yaşlı bitkilər tutula bilər. Cavan kələm bitkisi parazitin tosirindən tamamilə tələf olur, yaşlı kələm isə baş bağlamır. Kila xəstəliyinə keçmiş SSRİ-nin Avropa hissəsində, Leninqrad vilayətindən baş-

layaraq Mərkəzi Qaratorpaq vilayətinə kimi sahədə təsadüf edilir. Əvvəller bu xəstəlik Azərbaycan şəraitində müşahidə edilmirdi. Son elmi tədqiqat işləri göstərir ki, kələmin kila xəstəliyi respublikamızda da vardır. Azərbaycanda kartof əkilən rayonlarda selikli göbələklər kartof yumruları üzərində tozlu dəmgil xəstəliyi tövədir. Bu parazitə habelə pamidor bitkisində də təsadüf edilir.

## ƏSİL GÖBƏLƏKLƏR ŞÖBƏSİ – *Eumycota*

Göbələklər müstəqil orqanizmlər olub 120000-dən çox nümayəndəni cəmləyir. Xlorofilsiz orqanizmlər olub, qidalanmalarına görə bitkilərdən fərqlənirlər. Hüceyrə divarlarının yaxşı inkişafına görə, məhluldan qida maddələrini sormalarına görə, bitkilərə daha çox bənzəyirlər. Göbələklərin heterotrof qidalanmaları onlarda mübadilənin xarakterinə öz təsirini göstərir. Belə ki, mübadilədə sidik cövhərinin olması, ehtiyat qida maddəsi nişasta deyil, qlikogenin əmələ gəlməsi, xitinin olması nişanələri onları heyvanlara bənzədir. Əksər göbələklər bitkilərdən lizin sintezinə görə də fərqlənirlər. Belə ki, əgər bütün bitkilərdə bu amin turşusunun sintezi diaminopimelin turşusu hesabına əmələ gəlirsə, əksər göbələklərdə isə bu amin turşusu aminoadipin turşusu hesabına yaranır, heyvanlardan və bitkilərdən fərqləndiklərinə görə hazırda göbələklərə sərbəst ayrıca bir eukariot aləmi kimi baxırlar.

Göbələk aləmi aşağıdakı nişanələrə görə xarakterizə olunur: yaxşı inkişaf etmiş hüceyrə divarı, qidanın sorulması, sporlarla çoxalma, vegetativ dövrdə hərəkətsiz olma, heterotrof qidalanma və ehtiyat qida maddəsi qlikogenin olması.

Müxtəlisf qrup orqanizmlərdə sitoxrom C-nin müqaisəli araşdırılmaları göbələklərin ayrıca aləm kimi öyrənilməsinə imkan verir. Bütün bu tədqiqatlar göstərir ki, göbələklər ən qədim orqanizmlərdən olub, bitki və heyvanlardan əvvəl yaranmışlar. Göbələklər polifiletik mənşəli olub, rəngsiz qamçılı və ya qamçısını itirmiş amöbvari flaqlətlətlərdən başlangıç almışlar. Bir neçə qrup göbələklərin isə öz mənşələrini yosunlardan aldıqları mülahizə olunur.

Ən qədim göbələklərin az olmasına baxmayaraq hazırkı göbələklərin bu və ya digər qrup orqanizmlərdən mənşə almasına sübut edən dəlillər üçün hüceyrə divarının ximizmi, qamçılı mərhələnin quruluşu əsas nişanə ola bilər. Göbələklərin vegetativ bədəni mitseli hesab olunur. O, budaqlanaraq uc hissəsilə boy atır. İbtidai göbələklərin əksər nümayəndələrində mitselilərin boyu bir neçə sm-ə çatır və arakəsmələri olmur. Belə hüceyrələr iri və çox nüvəli olurlar. Bunlar arakəsməsiz mitseli adlanır. Xitridiomitsetlər, oomitsetlər və ziqomitsetlər siniflərinin nümayəndələrində mitseli arakəsməsizdir. Ali göbələklərin əksəriyyətində mitseli arakəsmə ilə müoyyən hissələrə ayrılib tok və çox nüvəli ola bilir. Kısıtlı, baziqli və qeyri-müoyyən göbələklərin mitseliləri arakəsməlidir.

Ali göbələklərin bəzi nümayəndələrində mitseli hifləri paralel birləşərək mitseli qayışları əmələ gətirir. Bunlar, xüsusiilə göbələyin iri meyvə cisimlərinin qaidəsində təsadüf olunur. Bunlar göbələyin qida maddələri və su ilə təmin olunmasına kömək edir. Diferensiasiya etmiş r i z o m o r f l a r da bu qayda ilə əmələ gəlir. Bunlar xaricdən tünd rəngli, daxildən isə rəngsiz hiflərin yiğinlarından təşkil olunmuşdur. Uzunluğu bir neçə metrə çatan bu hiflər cyni vəzifəyə xidmət edir. Göbələklərdə olverişli olmayan şəraitdən mühafizə olunmaq üçün ehtiyat maddələri ilə dolu hiflər yiğinində ibarət s k l e r o t s i l ə r də əmələ gəlir. Onlar müxtəlif şəkildə və xaricdən tünd rəngli olur. Diametrləri bir neçə mm-dən 30 sm-ə qədər olur. Olverişli mühitə düşdükdə inkişaf edərək mitseli və ya çoxalma orqanları əmələ gətirir.

Mitseli eyni zamanda vegetativ çoxalma orqanları vəzifəsini görür. Onların ayrı-ayrı hissələri asanlıqla inkişaf etmək qabiliyyətinə malikdir. Mitseli hiflərinin gödək hüceyrələrə bölünməsi nəticəsində oidilər əmələ gəlir. Sonralar, oidilər hərbiri inkişaf edərək yeni mitseli verir. Hiflərin içindəki protoplastın bəzi hissələri yumurlanaraq qalın qilafla örtülür və xlamidosporlar əmələ gəlir. Xlamidosporlar quraqlığa və əlverişli olmayan başqa şəraitə qarşı davamlıdır. Onlar köhnə qilaflın selikləşməsi nəticəsində hifin içindən xaricə çıxır və inkişaf edərkən mitseli, yaxud çoxalma orqanları əmələ gətirir. Belə hal sürmə göbələklərində

artıq nəzərə çarpir. Nəhayət, vegetativ çoxalmada t u m u r c u q l a n a n m i t s e l i l ə r də iştirak edir. Tumureuqlanma zamanı hüceyrənin üzərində tədricən böyüyən çıxıntı əmələ gəlir. O, ayrlaraq öz növbəsində yenidən tumurcuqlanır. Belə çoxalma, xüsusiilə maya göbələklərində təsadüf olunur (şək. 149).

Qeyri-cinsi çoxalma daxili (endogen) və xarici (ekzogen) sporlar vasitəsi ilə olur. Endogen sporlar sporangi adlanan xüsusi orqanların daxilində çoxlu miqdarda əmələ gəlir və s p o r a n g i o s p o r adlanırlar. Bəzi suda yaşayan ibtidai göbələklərdə bunnar zoospor şəklində inkişaf edirlər.



Şəkil 149. Köbələk mitsclisi: A - izomitseli olan təkhüceyrəli tallom,  
B - hüceyrəsiz mitscli, V - hüceyrənin mitscli  
Orqanları adlanan hücevrələr

Quruda yaşayan göbələklərdə sporlar qabıqla örtülür, onların sporangisi xüsusi differensiasiya etmiş hif və ya sporangidaşıyanın üzərində inkişaf edir. Sporangidaşıyan şaquli vəziyyətdə durduğu üçün azad olan sporlar hava cərəyanı vasitəsi ilə asanlıqla yayılır. Sporangisporlar ibtidai bitkilərin bəzilərində olur, ali göbələklərdə isə bunlar müşahidə edilmir. Ekzogen sporlara və ya konidilərə əsasən ali göbələklər və nadir hallarda quru həyata uyğunlaşan bəzi ibtidai göbələklərdə təsadüf olunur. Bunlar qabıqla örtülmüş, hərəkətsiz, xüsusi ixtisaslaşmış hif və ya konididaşıyan adlanan orqanlar üzərində əmələ gəlir. Sporlar əmələ gələrkən konididaşıyanın uc hissəsi arakəsmə ilə ayrılib, dairəvi

şəkil alır və konidi şəklini alaraq azad olur. Əksəriyyətində, birinci konidi azad olmamışdan ikincisi, onun altında üçüncü və i.a. əmələ gəlir. Beləliklə, bazipetal konidi zənciri meydana çıxır. Burada cavan konidi zəncirin əsasında, yaşlı konidi isə uc hissəsində yerləşir. Nadir hallarda a k r o p e t a l konidi zəncirinə də təsadüf olunur. Burada ilk konidi öz zirvəsində çıxıntı verir ki, bu da inkişaf edərək ikinci konidini əmələ gətirir. Beləliklə, qaidəsində yaşlı, ucunda isə cavan konidi yerləşən zəncir əmələ gəlir.

Konididaşıyanlar bəzi göbələklərdə birləşərək koremiya, vataq və piknidi adlanan konididaşıyan topalar əmələ gətirir. Koremiya nisbətən qısa kondidaşıyanların yan hissələrinin birləşməsi sayəsində əmələ gəlir. Yataq qısa konididaşıyanların yastı topalarından ibarətdir. Piknidi kondidaşıyanların xüsusi hiflərdən təşkil olunmuş örtükla əhatə olunması ilə fərqlənir. Onun divarı tünd rənglidir, buradan içəriyə doğru konididaşıyanlar çıxır. Yetişmiş konidilərin yayılması üçün piknidinin zirvəsində xüsusi məsamə olur. Konidilər əmələ gələrkən təkhüceyrəli, bəzi növlərdə isə əlavə arakəsmələr sayəsində çox hüceyrəli olur.

Suda fəal hərəkət edən zoosporlar müstəsnə olmaq şartı ilə, qalan bütün sporlar külək vasitəsi ilə yayılır və əlverişli şəraitdə düşdükdə inkişaf edirlər. Zoosporlar əvvəl qabıqla örtülür, sonra isə cürcəti verərək hif əmələ gətirir. Sporlar inkişaf edərkən onların tərkibində olan ehtiyat qida maddələri şəkərə çevriləməsi sayəsində xarici mühitdən su alır və şışirlər. Bu zaman xarici qabiq partlayıb, bir və ya bir neçə ədəd daxili qabıqla örtülü cürcəti boruları əmələ gəlir. Göbələklərin cinsi çoxalmaları üç müxtəlif tipdə gedir: qametoqamiya, qametangioqamiya və somatoqamiya.

Q a m e t o q a m i y a – ibtidai göbələklərdə müşahidə olunur. Qametangi idə əmələ gələn qametlərin birləşməsidir. Qametoqamiya izoqamiya /morfoloji/ quruluşca oxşar qametlərin birləşməsi/ heteroqamiya /müxtəlif boyda qametlərin birləşməsi/ və ooqamiya tipli olur. Ooqamiya tipli cinsi çoxalmada hərəkətsiz iri yumurta hüceyrə ooqonidə formalaşır və hərəkatlı kiçik spermatozoidlə mayalanır. Spermatozoid anterididə əmələ gəlir. Bazidili göbələklər üçün isə s o m a t o q a m i y a tipli cinsi çoxalma

xarakterikdir. Bu çoxalmada orqanlar və qametalar iştirak etmir. Burada adı somatik mitseli hüceyrələri birləşirler.

Tallomları təkhüceyrəli olan göbələklər bəzən bir-birilə birləşirler ki, bu proses də holoqamiya adlanır. Holoqamiya somatoqamiya tipli cinsi çoxalmanın bir formasıdır.

Təkamülçə somatoqamiya qametangioqamiya ilə sıx əlaqədardır. Bu isə diferensiasiya etməmiş iki qamet möhtəviyyatının birləşməsidir. Ümumiyyətlə, bunlar üçün istifadə edilən «qametangi» adı düz gəlmir. Belə ki, bu içərisində qameta olan qametangi deyildir.

Yuxarıdakı bütün cinsi çoxalmalardan sonra ziqot əmələ gəlir. Ziqoqamiya tipli cinsi çoxalma iki çoxnüvəli qametangiyanın birləşməsidir. Belə qametangi morfoloji quruluşca mitselidən fərqlənir. Burada ziqot inkişaf edib ziqospor verir. Kisəli göbələklərdə qametangioqamiya baş verir. Burada cinsi orqanlar nisbətən inkişaf etmişlər. Diş cinsi orqan arxikarp adlanır, askogen və trixogindən ibarətdir. Trixogin vəsitəsilə anteridi möhtəviyyatı askogenə töküür. Burada yalnız plazmoqamiya /sitoplazma birləşir/ gedir, nüvələr isə birləşmir və dikarion /iki nüvə bir-birinə yaxınlaşır/ əmələ gəlir. Mayalanmadan sonra askoqondan /sakit dövr keçirdikdən sonra/ hiflər çıxır ki, bunlar içərisindəki dikarion nüvələr sinxron bölünür. Askogen hif üzərində kisələr /ask/ inkişaf edir. Burada dikarion nüvələr əvvəl əvvəl birləşir, sonra nüvə meyoz yolla bölünür, sonra isə mitoz bölünür. Əmələ gəlmiş haploid nüvə askospora çevrilir. Askosporlar kisədə endogen yolla əmələ gəlir. Kisələr müxtəlif tipli meyvə cismi içərisində əmələ gəlir.

Bazidili göbələklərdə də cinsi çoxalma kisəli göbələklərdə olduğu kimi plazmoqamiya və karioqamiya mərhələlərində gedir. Plazmonqamiyadan sonra dikaronstik mitseli formalalaşır /mitselidə dikarionlar olur/. Bu mitseli üzərində bazidi əmələ gəlir ki, bunun əvvəl dikarion nüvələri birləşir, sonra isə diploid nüvə meyoz yolla bölünür. Bazidi üzərində /ekzogen/ haploid nüvəli 4 ədəd bazidiospor əmələ gəlir. Bazidilərin bəzi qruplarında bazidi meyvə cismi üzərində əmələ gəlir.

Göbələklər arasında homotallik və heterotallik formalar məlumdur. Homotallik göbələklərdə bir mitseli hüceyrələri bir-birilə birləşmək qabiliyyətinə malikdir, heterotallik göbələkdə isə bu mitseli üzərindəki müxtəlif cinsi işarəli hüceyrələrin birləşməsidir. Göbələklərdə heterotallik göbələkdə isə bu mitseli üzərindəki müxtəlif cinsi işarəli hüceyrələrin birləşməsidir. Göbələklərdə heterotallizm bipolyar /cins bir cüt allellə təyin olunur/ tipdə olur.

Müxtəlif sinif göbələklərin nümayəndələri üçün heterokarioz məlumdur. Miteslidə genetik cəhətcə müxtəlif nüvələr olur. Belə heterokariotik mitesilərin inkişafı zamanı müxtəlif tip nüvələr birləşmiş olur. Belə diploid nüvələrin mitoz bölünməsi zamanı rekombinasiya müşahidə olunur. Belə tipli rekombinasiya prosesi paraseksual proses adlanır. O bir neçə mərhələdə gedir, heterokarion nüvələr birləşib diploid heteroziqot nüvə əmələ gətirir; miteslidə heteroziqot nüvənin çoxalması, diploid nüvənin çoxalması zamanı mitoz rekombinasiyadır. Diploid nüvənin vegetativ haploidlaşması, onlarda xromosom itirmələri nəticəsində əmələ gəlir. Paraseksual proses bir çox göbələklərdə məlumdur.

Göbələklərin inkişaf mərhələlərində nüvə fazasının növbələşməsi müxtəlif tipdə ola bilər. Qaplobiontda diploid nüvənin reduksion yolla bölünməsi ziqotun inkişafı /cucərməsi/ zamanı baş verir. Diplobiontda isə bütün həyat diploid fazada olur, yalnız qametalar əmələ gələrkən diploid nüvələr reduksion yolla bölünür. Bəzi göbələklərin inkişaf siklində haploid və diploid fazaralar eynilik əmələ gətirir. Buna larda diploid nüvənin reduksion yolla bölünməsi spor əmələ gəlmə prosesindən əvvəl gedir. Belə göbələklərin inkişaf sikli zamanı nəsil növbələşməsi müşahidə olunur. Xitridiomisetes sinfinin allomites cinsində belə nəsil növbələşməsi məlumdur. Yalnız kisəli və bazidili göbələklərin inkişaf siklində dikariotik faza məlumdur. Başqa qruplarda isə bu faza məlum deyildir.

Natamam göbələklərdə isə cinsi çoxalma məlum deyil. Odur ki, bu sinfin nümayəndələrində bütün həyat dövriyyəsi hap-

loid fazada gedir (paraseksual prosesində diploid faza müstəsna oolmaqla).

Göbələk hüceyrələrinin 0,2 mkm qalınlığı olan hüceyrə divarı vardır. Burada bir neçə qat aydın görünür. Göbələklərin hüceyrə divarının 80 – 90 faizi polisaxaridlər olub zülal və lipid-lərdən ibarətdir. Bundan başqa polifosfatlar, pigmentlər, xitin və sellülozaya da rast gəlmək olur. Bəzi maya göbələklərinin hüceyrə divarı qlyukandan ibarətdir. Xitridiomisetlər, kisəlilər, bazidili-lər və qeyri-müəyyən göbələklərin hüceyrə divarı xitin və qlyukandan ibarətdir. Ziqomisetlərdə hüceyrə divarı xitozan-polimer və D – qlyukoza mindən ibarət olub qlyukandan məhrumdur. Oomisetlərdə isə hüceyrə divarı qlyukan və sellülozadan ibarətdir. Göbələk hüceyrəsinin sitoplazmasında ribosom, mitoxondri, holci kompleksi və nüvə aydın seçilir. Göbələk protoplasti sitoplazmatik membranla əhatə olunur. Göbələklərdə hüceyrə divarı ilə sitoplazmatik membran arasında çox sayılı qabarçıqlara bənzərlomasom yerləşir. Sitoplazma ilə vakuollar arasında da membran yerləşir. Göbələk hüceyrəsində birdən 20 – 30 kimi nüvə olur. Ölçüləri isə 2 – 3 mkm-dir. Göbələk nüvələri özünəməxsus tipik quruluşdadır. O, iki qat membranlı qilafla əhatə olunmuşdur. Nukeoplazmada nüvəcik və xromosom vardır. Göbələk hüceyrələrinin hərəkətliliklərində – zoospor və qametalarda qamçı vardır. Göbələk qamçıları xitindən təşkil olunmuşdur ki, bu nişanə bütün eukariotlara aiddir. Göbələklərin qamçıları iki tipdə olur: hamar və lələyəbənzər.

2003-cü il məlumatlarına görə göbələklər səltənəti (aləmi) 2 yerə bölünürələr. Birinci əsil göbələklər və göbələyə bənzər protistlər. Əsil göbələklər səltənəti özündə Zygomycota, perfecti (Deuteromycota)-ni cəmləvir.

Göbələyə bənzər potistlər isə 6 şöbəni cəmləyir. Myxomycota, Plasmodiophoromycota, Labyrinthulomycota, Oomycota, Hyphochtriomycota və Chytridiomycota.

Biz isə göbələkləri aşağıdakı siniflərə böлürük:

**1. Xitridiomisetlər sinfi – Chytridiomycetes.** Bir çox nümayəndələrdə mitselilər yoxdur. Nisbətən inkişaf etmişlərində isə hif formalı zəif inkişaf etmiş mitseliləri vardır. Qeyri-cinsi ço-

xalmaları tek qamçılı zoosporlarla gedir. Cinsi çoxalmaları isə qametogamiya tiplidir, bəzi nümayəndələrdə holoqamiya da müşahidə edilir, hüceyrə divarı xitin və qlyukanından təşkil olunub.

**2. Oosmisetlər sinfi – Oomycetes.** Arakəsmələri olmayan yaxşı inkişaf etmiş mitseliləri vardır. Qeyri-cinsi çoxalmaları iki qamçılı zoosporlarla və konidilərlə gedir. Cinsi çoxalmaları ooqamiya tiplidir, hüceyrə divarı sellüloza və qlyukanidan ibarətdir.

**3. Ziqomisetlər sinfi – Zygomycetes.** Arakəsmələri olmayan yaxşı inkişaf etmiş mitseliləri məlumdur. Qeyri-cinsi çoxalmaları sporangiosporlarla gedir. Cinsi çoxalmaları isə ziqoqamiya tiplidir, hüceyrə divarı xitin və xitozindən təşkil olunmuşdur.

**4. Kisəli göbələklər – Ascomycetes.** Yaxşı inkişaf etmiş mitselilərində artıq arakəsmələr vardır. Qeyri-cinsi çoxalmaları konidilərdir. Cinsi çoxalma qametangioqamiya tiplidir. Cinsi çoxalma sporları endogendir, hüceyrə divarında xitin və qlyukan vardır. Maya göbələklərində isə qlyukan və manan vardır.

**5. Bazidiomisetlər sinfi – Basidiomycetes.** Yaxşı inkişaf etmiş mitselilərdə arakəsmələr vardır. Cinsi çoxalmaları somatoqamiya tiplidir. Cinsi çoxalma sporları ekzogendir. Hüceyrə divarında xitin və qlyukan vardır.

**6. Natamam göbələklər sinfi – Deyteromycetes.** Arakəsməli, yaxşı inkişaf etmiş mitseliləri vardır. Qeyri-cinsi çoxalmaları konidilərlə gedir. Cinsi çoxalma müşahidə olunmur, hüceyrə divarında xitin və qlyukan vardır. Yuxarıda adları göstərilən siniflərdən başqa kiçik siniflər vardır ki, bu siniflərin praktiki əhəmiyyətləri az olduğuna görə bunlar haqqında söhbət açmırıq.

## XİTRİDİOMİSETLƏR SİNFİ – Chytridion

Sinfin nümayəndələri su mühitindən uzaqlıqda, göbələklər suda yosunlar, göbələklər, su bitkisi, heyvanlar üzərində parazit həyat tərzi keçirir. Nümayəndələri quru həyat tərzinə uyğunlaşmış parazit formada rast gəlirik. Hüceyrə də-

sporangiofili  
olaraq

ri çilpaq plazmodi formasında olub selikli göbələkləri xatırladır. Lakin sinfin inkişaf etmiş nümayəndələrində nazik rizomitseliliyi vardır ki, bunların nüvəsi yoxdur. Rizomitselinin vəzifəsi substrata yapışib ondan hazır qida sormaqdır. Xitridiomisetlərin hüceyrə divarı xitindən təşkil olunmuşdur. Qeyri-cinsi çoxalma tək qamçılı zoosporalarladır. Zoosporlar zoosporangidə formalaşır. Bəzi xitridili göbələklərdə bütün vegetativ bədən sporangiyə çevrilir və fərd özü məhv olur. Cinsi çoxalmaları müxtəlif tipdə gedir. Bəzi zoosporlar xüsusi şəraitdə özlərini qametalar kimi aparırlar, başqalarında hüceyrələr özləri birləşirlər /holoqamiya/, üçüncülərdə isə eyni boyda qametaların /izo qamiya/ birləşməsi ilə tamamlanır. Lakin bu sinfin nümayəndələrində heteroqamiya və oogamiya tipdə cinsi çoxalma müşahidə olunur. Ziqot sakit dövr keçirən sistaya çevrilir. Xitin tərkibli qalın qılafla örtülür. Bəzən sista cinsi çoxalmada əmələ gəlir. Əksər xitridiomisetlər vegetativ dövrdə haploiddirlər, yalnız ziqot dövründə diploid olurlar. Bunların bəzi nümayəndələrində nəsil növbələşməsi müşahidə olunur. Xitridiomisetlərdə zoosporun olması onları təkamül cəhətcə qamçılara yaxınlaşdırır. Tallomun quruluşuna və cinsi çoxalmalarına görə sinif üç sıraya bölünür: Xitridilər, bləstokladılər, monoblefaridlər.

## XİTRİDİLƏR SIRASI – CHYTRIDIALES

Bu ən böyük sıra olub özündə 80 cins və 400 növ cəmləyir. Əksəriyyəti su bitkiləri üzərində parazit yaşayır. Lakin quru mühitə çıxıb parazit yaşayanlar da vardır. Bəziləri isə onurğasız heyvanlar üzərində saprofit və parazit yaşayır. Çilpaq plazmodi formasında vegetativ bədənləri vardır, bəzən də dəyirmi və silindrik qalın qıflı hüceyrədən ibarətdir. Bəzən bu hüceyrələrdən zəif inkişaf etmiş rizomitseli də çıxır. Qeyri-cinsi çoxalma zoosporlarla gedir. Bəzi zoosporangilərdən başqa mühitin qeyri-əlverişli şəraitinə qarşı davamlı qalın qıflı zoosporangilər olur. Bu göbələklər bəzən sakit dövr keçirən sporangi də adlanır, şərait  
- kimi zoosporalarla çoxalır. Cinsi çoxalmadan sonra da belə  
- əmələ gələ bilər. Bitkilərin kök boynunda parazit ya-

şayan olpidium cinsinin biologiyası ətraflı öyrənilmişdir. Parazitin zoosporları tək və hamar qamçılıdır. O, bitki üzərinə düşərkən qlafla bərpa olunur və tərkibini sahib bitkinin epidermisi hüceyrəsinə tökür və parazit talloma çevrilir. Onun ölçüsü böyükür və çoxnüvəli olur. Qlafla bərpa olunub zoosporangiya çevrilir. Zoosporalar sahib bitkinin kök boynunun hüceyrə divarını dələrək xaricə çıxırlar. İnkışaf dövrü 5 – 10 gün davam edib bir neçə dəfə təkrar olunur. Zoosporanların zoosporangidən çıxmazı gecikərkən onlar özlərini qametalar kimi aparır və cüt-cüt birləşir. İki qamçılı ziqot bir müddət üzür, sonra zoospor kimi bu da bitkini xəstələndirə bilir. Qalın qlafla örtülüb sista formasını alır və gələn il zoospora çevrilir. Sista zoosporangiyə çevrilməmişdən əvvəl iki nüvə bir-birilə birləşir və sonradan reduksion yolla bölünür. Bu cinsin ən geniş yayılmış nümayəndəsi kələm bitkisi üzərində parazit yaşayan «qara ayaq» (*Olpidium brassicae*) göbələyidir. Belə bitki hüceyrələrinə girmiş çilpaq parazit hüceyrəsinin təsirindən bitkinin kök boynu hissəsi qaralır. Zədələnmiş hissə mikraskopla yoxladıqdan sonra bitkinin epidermis və ya qabıq hüceyrələrində parazitin çilpaq protoplazma və ya zoosporangisini görmək olur. Zoosporangi kürəşəkillidir. Onun, zoosporları xaricə boşaltmaq üçün uzun boruşəkilli çıxıntısı vardır. Xaricə düşmüş zoosporlar yaş torpaqda olan suda üzüb başqa bitkilərə keçərək öz inkışafını davam etdirir (şək. 150). Onun bütün inkışaf dövrü, əlverişli şəraitdə 2 – 3 gün davam edir və beləliklə, o, sürətlə yayılma bilir. Eyni zamanda parazit qışlamaq üçün qalın budaqlı sista əmələ gətirir. Göbələk kələm şitillərinə böyük ziyan verir. Torpağın yüksək rütubəti onun inkışafını artırır. Ona görə, xəstəliklə mübarizə üçün şüşəbəndlərin normal sulanması və qabaqcadan torpağın dərmanlanması məsləhət görülür. Olpidiuma yaxın olan sinxitrium bu sıraya daxildir. Onun sistaları inkışaf edərkən bir neçə ədəd zoosporangi verir. Sinxitriumun çoxlu növləri cavan ot bitkilərinin yarpaq və gövdələrində geniş yayılmışdır. Parazitin təsirindən sahib bitkinin yarpaqları üzərində tünd rəngli kiçik ziyillər əmələ gəlir. Bunların içərisində sistalar yerləşir. Sista inkışaf edərkən onun içərisi qabığla örtülü bir neçə ədəd hüceyrələrə – sporangi soruslarına ayrıılır. Sistaların qabığının partlaması say-

sində soruslar xaricə tökülür və hər biri inkişaf edərək bir neçə ədəd təkqamçılı zoosporu olan sporangiyə çevirilir. Sinxitriumun bəzi növlərində ancaq qalın qabıqlı, qışlayan sistalar inkişaf edir. Digərlərində isə nazik qabıqlı, birbaşa inkişaf edən sistalar da əmələ gəlir. Sinxitriumun *S.endobioticum* növü təsərrüfata böyük ziyan vurur. O, kartof yumrularında xərcəng xəstəliyi törədir. Parazitin təsirində yumrular üzərində girintili – çıxıntılı şıslə əmələ gəlir. Bu şıslərin içərisində parazitin çoxlu sistaları yerləşir. Xəstə hissənin çürüməsi nəticəsində sistalar azad olur və yenibkiləri xəstələndirir. Burada iki növ nazik qabıqlı – sürətlə inkişaf edən və qalın – qışlayan sistalar müşahidə olunur. Kartofun xərcəng xəstəliyi Qərbi Avropa və Amerikada geniş yayılmışdır. SSRİ-də yayılmış bu xəstəlik xaricdən gələn karantin xəstəlik hesab olunur. Sıranın tipik cinsi rizofidium /Rizophydiump-/dur. Onun R.pollinis növünə suya düşmüş şam tozcuqları üzərində təsadüf edilir. Parazitin təkqamçılı zoosporu tozcuq üzərində qabıqla örtülərək onun daxilinə nüvəsiz rizomitseli çıxıntıları şəklində daxil olur.



Şəkil 150. *Olpidium brassicae*. 1-zoosporangi 2-zoosporalar 3-parazitin cilpaq protoplastu, 4-vakit dövrü keçirən sporlar.  
B-kartofun xərcəng xəstəliyinin ümumi görünüşü


Zoosporalar həmin rizomitselər vasitəsilə bir neçə müdafiəalanıb inkişaf edərək zoosporangi əmələ gətirir. Onun to-

ində çoxlu miqdarda təkqamçılı zoosporlar əmələ gəlir. Sıranın inslərindən biri də xitridium /Chytridium/ -dur. Cinsin xarakterik işanəsi zoosporangisinin açılan qapağının olmasıdır. Xitridilər ərasının geniş yayılmış nümayəndəsindən biri də Polyphagys eu-lena-dır. O, evqlenalar üzərində parazitlik edir. Göbələk rizomit-eli verir və kisə formalı zoosporangi əmələ gətirir. Sıranın ən haraqlı nümayəndələrindən biri də fizoderma /Phyzoderma/ -dır. Bu cinsin nümayəndələrinə su bitkiləri və quruda yaşayan bitki-ər üzərində parazit haldə rast gəlmək mümkündür. Parazitin zoo-porları bitkinin yarpağı və gövdəsi üzərinə düşür, qlafla örtülür, izomitseli əmələ gətirir. Sonra qametangiyə çevrilir. Qametangi-ən çıxmış qametalar bir-birilə birləşib planoziqot əmələ gətirir ə bu da rizomitseli verir. Beləliklə, göbələk sahib bitkinin toxu-nasını zədələyir və «Toplanan hüceyrələr» əmələ gətirir. Bunlar zərində çoxnüvəli sista əmələ gətirir ki, bunlar sahib bitkinin oxuması zədələndikdən sonra azad olurlar. Onlar inkişaf edib apağı olan zoosporangi əmələ gətirirlər, odur ki, bunlarda nəsil övbələşməsi müşahidə olunur. Tropik və subtropik vilayətlərdə u göbələk qarğıdalı bitkisi üzərində parazit yaşayır.

## BLASTOKLADILƏR SIRASI – BLASTOCLADIALES

Sıranın nümayəndələri şirin sularda ölmüş həşəratlar və itki qalıqları üzərində saprofit yaşayırlar. Onurğasız heyvanlar, osunlar və göbələklər üzərində parazit yaşayan nümayəndələri ardır. Bəzilərinə isə rütubətli torpaqda rast gəlmək mümkündür. Allomları sadə plazmodi formasından inkişaf etmiş mitseliyə imi müşahidə olunur, hüceyrə qılıfı xitinlidir. Qeyri-cinsi çoxal-maları tək qamçılı zoosporlarla başa çatır. Bu zoosporlar amöb-ari hərəkətlərinə və xüsusi nüvə qapaqlarının olması ilə başqala-ndan fərqlənir. Cinsi çoxalmaları izoqamiya və heteroqamiya plidir. Bir çox nümayəndələrində nəsil növbələşməsi müşahidə lunur. Diploid saprofit zoospor və sista əmələ gətirir. Zoospor-an porofit orqanizm əmələ gəlir. Sista isə inkişaf edib haploid oosporlar əmələ gətirirlər ki, bu zoosporlar da qametangili qa-tətofit əmələ gətirirlər ki, bu zoosporlar da qametangili qameto-

fit əmələ gətirir. Qametalar zoosporlara nisbətən kiçikdir. Blastokladilərin bəzilərində dişi və erkək qametalar eynidir. Başqaları isə hərəkətlərinə və ronglorino görə forqlənlərlər. Ziqotdan isə yenidən sporafit nəsil inkişaf edir. Sıranın geniş yayılmış cinsi Allomyses /Allomyces/ -dir (şək. 151; A).




Şəkil 151. *Allomyces arbusculus*-un inkişaf sikli. A-sporofit.  
1-zoosporangi, 2-sista. B-qametangili qametofit.

Buna torpaqda, suda və bitki qalıqları üzərində və habeli olmuş heyvan cəsədləri üzərində rast gəlmək mümkündür. Substrat üzərində inkişaf etmiş mitseli əmələ gətirir. Mitsuśilərdə ya lançı arakəsmələr əmələ gəlir. Sporofit allomisesin mitselisini arakəsməsi olan nahiyyədə zoosporangi və qəhvəyi rəngli sistə əmələ gəlir. Qametofit quruluş və inkişafına görə sporofitə bəzəyir. Lakin erkək və dişi qametangilər əmələ gətirməsinə görə ondan fərqlənir (şək. 151, B). Dişi qametangi iri və röngsizdir, erkək isə kiçik və çəhrayı rönglidir. Dişi qametələr erkək qametlərdən böyük və az hərəkətsiz olmalarına görə də fərqlənir. Dişi qamet Sirenin adlanan cinsi hormon ifraz edir ki, bu da erkək qametaları özünə cəzb edir. Filogenetik cəhətcə xitridili göbələklərə təkamülün sonrakı nəticəsi kimi baxmaq olar. Bunu tallom inkişafında izoqamiyadan heteroqamiyaya keçmədə və nəsil növələşməsində görmək olur.

## MONOBLEFARIDLƏR SIRASI – MONOBLEPARIDALES

Sıranın nümayəndələri saprofit halda şirin dərğün sularda, yarpaq, budaq və ölmüş həşərat üzərində yaşayırlar. Bunlara təbiətdə əsasən yazda və payızda daha geniş rast gəlmək olur. Bu göbələklər substrat üzərində boz – qəhvəyi rəngli 1 – 2 mm izunluğunda zərif yığın əmələ gətirirlər. Mitseliləri çox nazik və irakəsməlidir. Sıranın əsas cinsi Monoblefarisdir (*Monoblephiales*) (şək. 152, A). Bu cinsin nümayəndələri suya tökülmüş yarpaq, budaq üzərində hörümçək toruna bənzər ağ örtük əmələ gərir. Mitseliləri arakəsməsiz, hiflər isə aralısməlidir, hifin nəhayətində silindr formalı zoosporangilər əmələ gəlir və bundan oval formalı təkqamçılı zoosporlar çıxır. Zoosporlar zəif hərəkət ədir, sonra substrata yapışır zoosporangiyo çevrilir. Qalın qlafla sırtlıdır və hər bir torəfindən rizoid, digər torəfindən hif əmələ gəlir. Cinsi çoxalma oqamıya tiplidir. Ooqonidə bir yumurta nüceyərə anterididə isə dörd – səkkiz ədəd zoospora bənzər spermatozoid əmələ gəlir.



Şəkil 152. *Monoblepharis* (A) və *Monoblepharella* (B) 1-zoosporangi, 2-5-ooqoni, Anteridii və zigota (A), 5-8-ooqoni, anteridii və zigota (B).

Boylarının kiçik və hərəkətli olmalarına görə zoosporlardan fərqlənir. Spermatozoidlərdən biri suya düşüb fəal hərəkət edib ooqoniyə daxil olub yumurta hüceyrənin biri ilə mayalanır. Başqa nümayəndələrdə ziqot ooqoni daxilində oospora çevrilir və sakin dövr keçirdikdən sonra mitseli əmələ gətirir (şək.152,B). Tropik ölkə torpaqlarında bu sıranın monobleforella cinsi yaşayır. Onun ooqonisində bir və ya bir neçə yumurta hüceyrə ola bilir. Mayalanmadan sonra ooqonidən çıxıb suya düşür və spermatozoid qamçısı vasitəsilə üzür. Monoblefarellanın ziqotu quru torpaqda öz həyat fəaliyyətinə uzun müddət saxlaya bilir.

Həyat fəaliyyəti və tallomun inkişaf dərəcəsinə görə bu sıra blastokladialara yaxındır. Lakin monoblefaridlərdə cinsi çoxalmaya yalnız ooqamiya tipdədir. Bu sıranın nümayəndələrində nəsli növbələşməsi müşahidə olunmur. Lakin bir sözlə hər iki sıra ömənsələrini qamçılılardan almışlar.

## OOMİSETLƏR SINIFI – Oomycetes

Sinif əsasən su göbələklərini özündə cəmləyir. Bunlara su da saprofit və parazit halda bitki qalıqları üzərində, ölmüş heyvə cəsədləri üzərində, su bitkiləri üzərində, onurğasız heyvanla amfibilər və habelə balıqlar üzərində rast gəlmək mümkündü. Bəzi nümayəndələri isə torpaqda yaşayır. Bu sinfin inkişaf etmiş ali nümayəndələri isə torpaqda yaşayır. Bu sinfin inkişaf etmiş nümayəndələri isə çiçəkli bitkilər üzərində parazit yaşayır. Sa nümayəndələr tək hüceyrəlidir, mitseliləri arakəsməsizdir, hifl çox nüvəlidir. Qeyri-cinsi çoxalma iki qamçılı zoosporla /qamçılardan biri hamar, digəri lələkvarıdır/ və konidilərləc Cinsi çoxalma ooqamiya tiplidir. Belə cinsi çoxalmada bəzən yumurta hüceyrənin hərəkət edən spermatozoid vasitəsi ilə mayalanması müşahidə olunur və ya əksəri anteridinin diferensias etməmiş protoplastı yumurta hüceyrəsinə töküür. Mayalan məhsulu olan oospor qalın qabıqla örtülürlər və ooqoni daxili azad yerləşir. Hüceyrə divarı sellüloza və qlyukan mənşəli hüceyrə divarında xitin yoxdur. Yuxarıdakı nişanələr bu göbələnin sistematik cəhətxə harda yerləşməsini çatınləşdirir. Ehti

ki, monşolörino görə oosmiset göbələklər müxtəlif qamçılı yosunlara daha yaxındır nəinki, göbələklərə. Bu sinif aşağıdakı sıralar bölünür:

1. Saprolegnialar sırası
2. Leptomitlər sırası
3. Peronosporlar sırası

## SAPROLEQNİYA SIRASI – SAPROLEGNIALES

Bu sıraya suda bitki və heyvani substrat üzərində saprofit yaşayış formalar, bəzən də heyvanlar üzərində və nadir halda bitkilərdə parazitlik edən formalar daxildir. Bunları suya düşmüş həşərat qalıqları üzərində əmələ gətirdikləri ağ pambıqvari örtük şəklində görmək olur. Saprolegniaların substrata yapışan rizoid və budaqlanmış hiflərdən təşkil olunmuş misetililəri əvvəllər arakəsməsiz olur. Lakin bir neçə müddət sonra hiflərin ucları arakəsmə ilə ayrılır və burada zoosporangi əmələ gəlir (şək. 153.A). Zoosporangidə yetişən zoosporlar əksərən armudşəkilli və həmisi ikiqamçılı olur. Onlar sporanginin təpə hissəsi partladıqdan sonra azad olurlar. Zoosporlar bir neçə müddət suda üzdükdən sonra dayanır və onların protoplastı yenidən böyrəkşəkilli, yan dan birləşmiş ikiqamçılı zoosporlara ayrılır. Belə zoosporlar zülal maddələrin parçalanmasına həssas olduqlarından, həşəratın qalıqları üzərinə düşərək inkişaf edir və mitseli əmələ gətirirlər. Saprolegniaların cinsi çoxalmaları bütün nümayəndələrində demək olar ki, eyni şəkildə gedir. Ooqoni qalın qabıqlı kürə şəklindədir. Onun çoxnüvəli protoplastı bir neçə müddətdən sonra, təknüvəli yumurta hüceyrələr verir. Anteridi silindr- şəkilli və çoxnüvəlidir. O, mitselilərin yan budaqlarının uclarında əmələ gəlir. Mayalanma zamanı anteridi ooqoniyyə yapışır və özündən xüsusi çıxıntılar verərək öz möhtəviyyatını /içərisindəkiləri/ yumurta hüceyrəyə boşaldır. Mayalanmış yumurta hüceyrə qalın qabıqlı oospor əmələ gətirir. Oospor sakit dövr keçirdikdən sonra inkişaf edərək zoosporangiyə çevrilir və ya nazik mitseli verərək ucunda zoosporangi əmələ gətirir. Oosporun inkişafı zamanı reduksion bölünmə gedir və haploid faza bərpa olunur. Siranın ən geniş yayılmış

fəsiləsi Saprolegniaceae-dir. Fəsilənin bütün nümayəndələri su mühitində yaşayır və inkişaf etmiş arakəsməsiz mitselilərlə xarakterizə olunur. Əgər bişmiş toyuq yumurtasını şirin durğun suya atsaq dörd – altı gündən sonra yumurta zülalı üzərində uzunluğu 1 sm olan ağ pambıqvari örtük əmələ gəlir. Zoosporanginin ön hissəsindəki dar məsamədən zoosporanlar xaric olur. Saprolegniya cinsinin nümayəndələrində zoospor armud formasındadır. Zoosporun ön hissəsində iki qamçısı vardır. Zoosporalar bir müddət suda üzüb /30 dəqiqə/ sonra qılafla örtülüb sakit dövr keçirən vəziyyət alır. Sonra yenidən inkişaf edib 2 qamçılı böyük şəkilli zoosporlara çevrilir. Lakin bu zoospor isə suda uzun müddət üzür və substrata yapışır mitseliyə çevrilir. Bəzi müəlliflər bu göbələklərdə tallomun diploid olmasını göstərir, qametalar əmələ gələn vaxt isə xromosom bölünür (şək.153,V).

Sıranın bəzi nümayəndələri balıq kürüləri üzərində, cavan nərə sudak, karp balıqları üzərində yaşayıb onları öldürür. Odur ki, saj prolegniya göbələkləri balıqcılıq təsərrüfatına böyük ziyan vururlar. Sıranın bəzi nümayəndələri rütubətli torpaqlarda yaşayır və bitkilərin kök boynuna daxil olub onları məhv edir. Afanomitsə göbələyi ən çox şeker çوغunduru və paxlalı bitkilərə ziyan vurur. Bu sıranın mənşə və təkamülü hələlik tam məlum deyildir. Lakin bu sırada və bütünlükdə oomisetlər təkqamçılı formalardan asılı olmayaraq sərbəst təkamül keçmişlər.



Şəkil 153. Saprolegniya. 1. zoosporan  
2. zoosporaların xaric olmasası  
3. zoosporanginin proliferasiyası

## LEPTOMİTLƏR SIRASI – LEPTOMYTALES

Şirin suda bitki qalıqları üzərində saprofit yaşayırlar. Saprolegniyalardan bədən quruluşlarına görə fərqlənilər, hifləri çə

nazik olub mitselidən kənarlanan hissə daralır və yalançı arakəsmə əmələ gətirir. Rizoidi olan silindr və ya kürəvi formalı hüceyrələri vardır. *Leptomitus lacteus* sıranın təcrubi əhəmiyyəti olan nümayəndəsidir. O, çirkab kanalizasiya sularında yayılmışdır. Mitseli hiflərinin ucunda uzunsov zoosporangi inkişaf edir. Bəzən zoosporlar bir-birinin üzərində əmələ gəlir. Cinsi çoxalması məlum deyildir. Bu göbələk yaşadığı mühitdə xeyli miqdarda çoxalaraq su borularını tutur, göllərdə balıq ovlanması çətinləşdirir. Leptomitlərin zoosporangilərinin quruluşuna görə saproleqniyalara oxşayan nümayəndələri də vardır. Onlar saproleqniyalar ilə peronosporlar ilə peronosporlar arasında keçid təşkil edir. *Ripidium* cinsinin nümayəndələri keçid orqanizmləridir.

## PERONOSPORIAR SIRASI – PERENOSPORALES

Sıranın 500-dən çox nümayəndəsi var. Bu sıradə sulu mühitdən quru mühitdə yaşayışa keçmə müşahidə olunur. Yaşayış şəraiti ilə əlaqədar olaraq saprofitlikdən parazitliyə keçid artır. İbtidai nümayəndələri başlıca olaraq su saprofitləri və yosunlarda parazitlik edir, aliləri isə yerüstü bitkilərdə etdofit parazitidlər. Mitseliləri arakəsməsizdir. Qeyri-cinsi çoxalması iki-qamçılı zoosporlar vasitəsi ilə olur. Cinsi çoxalması ooqamıya ilədir. Ooqonidə bir yumurta hüceyrə vardır. Mayalanma antridiinin çıxıntısı ilə gedir. Xüsusi spermatozoidləri yoxdur. Mayalanma zamanı yumurta hüceyrəyə ancaq bir ədəd anteridi nüvəsi keçir. Burada cütləşir və əmələ gəlmış oospor sakit dövr keçirməyə başlayır. O, əksəriyyətlə inkişaf edərkən zoosporangi əmələ gətirir. Bu zaman reduksion bölünmə gedir və haploid faza bərpa olunur. Peronosporalar sırasının *Pitium*lar /*Pythiaceae*/ peronosporar /*Perenosporaceae*/ və albuginasiya (*Albuqinaceae*) fəsilələri vardır. *Pitium* fəsiləsinin ən sadə nümayəndələrindən biri *pitium debarianum*dur. Bu cinsin bəzi nümayəndələri suda və torpaqda yaşayır. Lakin quru mühitdə ali bitkilər üzərində saprofit və parazit yaşayan nümayəndələrinin vegetativ bədənləri nazik hifdən ibarətdir. Cinsin yaxşı inkişaf etmiş mitselisi vardır.

Sporangidaşının simpodial budaqlanması ilə sonrakı cinslərdən fərqlənir. Bu göbələklərin nisbətən ali forması olan fitoftora cinsinin bəzi növləri nəm torpaqlar üzərində saprofit həyat keçirir, digərləri parazit həyata uyğunlaşmışdır, müəyyən növləri isə ali bitkilərin müxtəlif orqanları üzərində parazitlik edirlər. Belələrinə misal olaraq kartof göbələyini /Phytophthora infestans/ göstərmək olar (şək.154). O, kartofun yaşıl hissələri və yumrularında parazit həyat keçirir. Göbələyin mitseliləri endofitdir, yəni sahib bitkinin toxuması içərisində olur. Burada mitselilər hüceyrəarası məsamələrdə yerləşir, bəzən isə hətta hüceyrənin içərisinə keçərək, kartof hüceyrələrinin hesabına yaşayır. Toxumalar qonurlaşır və tələf olur, yarpaqlarda qonurlaşaraq töküllür. Qeyri-cinsi çoxalma aşağıdakı yolla gedir. Yarpaq tökülməzdən qabaq mitseli hiflərinin bəzilərində sporangilər əmələ gəlir. Rütubətli günlərdə yarpağın zədələnmiş toxumasının alt hissəsində ağımtıl pambıqvari örtük şəklində olan sporangidaşyanları asanlıqla görmək olur. Sporangilər qopub suya düşür və müxtəlif vasitələrlə yeni yarpaqüzərinə köçürürlər. O, burada bir damla su içərisində inkişaf edərək 10-na kimi böyrəkvari ikiqamçılı çılpaq zoospor əmələ gətirir. Bunlardan, sahib bitkinin ağızçıqlarından onun daxilinə keçən hif əmələ gətirmək qabiliyyətinə də malikdir. Göbələyin mitseliləri anbarda kartof yumrularında qışlaya bilir. Əkilən bu cür kartof yumrularında mitseli inkişaf edərək kartof bitkilərini xəstələndirir. Göbələk torpaqda saprofit həyat keçirərək orada şaxtaya davamlı oospor və ya sakit dövr keçirən hüceyrələr əmələ gətirir. Təmiz kulturada sünü şəraitdə həqiqətən bunları görmək mümkün kündür. Azərbaycan şəraitində də geniş yayılmışdır. Bu göbələk ildən-ilə torpaqda qalmış mitseli



Şəkil 154. *Phytophthora infestans*.

1 - zədələnmiş kartof yarpağı,  
2 - konidial dayan, 3 - yolumsuz yumi ular


və xəstələnmiş kartof yumruları ilə də yayılma bilir. Parazit Avropaya Cənubi Avropadan keçən əsrin 30-cu illərində göstərilmiş və buradan bütün Avropaya yayılmışdır. Siranın geniş yayılmış cinslərindən biri plazmoparadır /Plasmopara/. Bu cins konididaşıyanın monopodial budaqlanması ilə xarakterizə olunur. Plazmoparanın parazit nümayəndələrinə misal üzümün "milduyu xəstəliyini göstərmək olar. Bu parazitə bitkinin cavan budaqları, meyvəsi və xüsusiilə yarpaqlarında təsadüf edilir. Üzüm yarpağının 1 sm-də 3 mln.-a kimi konidiyə təsadüf edilir. Rütubətli günlərdə yarpağın altında dəstə ilə çıxaraq, bozumtul örtük halında görünür (şək. 155) və monopodial budaqlanaraq uclarında sporangi əmələ gətirir.



Şəkil 155. Peronospor göbələkisinin konididaşları. A-Plasmopora,  
B-Peronospora, C-Bremia.

Bunlar inkişaf edərkən zoosporalar və ya adi mitselilər verirlər. Vegetasiya dövrünün axırında yarpağın toxuması daxilində göbələyin oosporları yetişir. Həmin oosporlar, Tökülmüş yarpaqlarda qış keçirdikdən sonra, yazda inkişaf edərək zoosporangı əmələ gətirirlər. İçərisində parazit ləkələr əmələ gəlir ki, bunun nəticəsində yarpaqlar quruyub töküür. Üzümün milduyu xəstəliyi Azərbaycan şəraitində geniş yayılmış xəstəliklərindən hesab olunur. O, xüsusiilə yüksək dərəcədə rütubətli /Şamaxı, Gəncə, Şəmkir, Naxçıvan və başqa/ rayonlarda möhsula artıq ziyan verir.

Peronospora göbələklərinin nisbətən geniş yayılmış cinsi perenosporadır. Bu cins dixotomik budaqlanan sporangi daşışanları ilə fərqlənir. Sporangilər inkişaf edərkən mitselilər verir. Mitsuśiləri sahib bitkinin hüceyrəarası məsamələrində yerləşir və hüceyrə daxilinə budaqlanan qaustorilər buraxır. Perenosporanın bir çox növləri ali bitkilər üzərində parazit olaraq yaşayırlar. Bunlardan Azərbaycan şəraitində rast gəlinən /soğanda xəstəlik törədən/ *Peronospora destruetor* növünü göstərmək olar. *Peronospora* göbələklərinin ali nümayəndələrinə misal *Albuqo candida* cinsini göstərmək olar. Onun *Albuqo candida* növünə Xaççıçəklilər fəsiləsinə aid olan bitkilər üzərində təsadüf olunur. Bu göbələk ağ pas xəstəliyi əmələ gətirir. O, xüsusilə quşəppəyi bitkisində müşahidə edilən kürə şəkilli qaustori əmələ gətirərək sahib bitkinin hüceyrəsi daxilə keçir (şək.156). Bitkinin vegetativ orqanları üzərində hiflər çoxlu budaqlanaraq epidermis altında sporangidaşıyan və onun üzərində də bozumtul sporangi zənciri əmələ gətirir. Bunların təsirindən bitkinin epidermisi şişir, partlayır və sporangilər azad olur. Bunlar çox vaxt konidi adlanır. Lakin inkişaf edərək zoosporalar əmələ gətirirlər. Vegetasiyanın sonunda sahib bitkinin hüceyrələri arasında iri oospor əmələ gəlir. Qışlayıb sonra inkişaf edib zoospora, bəzən isə zoosporangiyə çevrilir.



Şəkil 156. *Albuqo candida*. A-sporangidaşıyanlar.  
B-ooqoni (1), anteridi (2) və oosporlar (3)  
V-sahib bitki hüceyrələrində olan qaustorilər

## ZİQOMİSETLƏR SİNFİ – Zygomycetes

Sinfin 500-dən çox nümayəndəsi var. Bir neçə nümayəndə müstəsna olmaqla qalan bütün növləri quru mühit şəraitində yaşamağa uyğunlaşmışlar. Bu sinfə daxil olan nümayəndələr əsasən saprofit yaşıyırlar. Lakin onların az qismi ali bitkilər, həşəratlar, başqa heyvanlar və insanlarda parazitlik edirlər. Onların mitselilərinin arakəsməsiz olmalarına baxmayaraq, çoxnüvəli olub yaxşı inkişaf etmişlər. Mitselinin hüceyrə divarı xittin və xitinozadan ibarətdir. Qeyri-cinsi çoxalmaları hərkətsiz, qabıqla örtülmüş endogen sporangispor və ya ekzogen konidiler vasitəsilə gedir. Ziqomisetlər quru mühitdə yaşamağa uyğunlaşdıqlarından onlarda zoosporlar stadiyası yoxdur. Bu sinfin bütün nümayəndələrində cinsi çoxalma ziqotamiya tipindədir. Burada xüsusi cinsi hüceyrələrdə diferensiasiya etməmiş iki hüceyrə boy və quruluşca bir-birindən fərqlənirlər. Belə ki, bunlar homotallik və heterotallik ola bilirlər. Bəzən hüceyrələr boy və quruluşca bir-birindən fərqlənirlər. Onlarda isə izoqamianı xatırladan cinsi çoxalmaya təsadüf edilir. Mayalanma məhsulu ziqospordur. Ziqaçor da inkişaf edib üzərində sporangisi olan hif əmələ gətirir. Ehtimal olunur ki, ziqomisetlərin mənşəyi xitridiomiset və yaxud kisəli göbəlekklərlə bağlıdır.

Sinif aşağıdakı sıralara bölünür:

1. Mukorlar sırası.
2. Entomoftorlar sırası.
3. Endoqonlar sırası.
4. Zoopaqlar sırası.

## MUKORLAR SIRASI – MUCORALES

Bu sıra ziqomisetlər sinfinin ən böyük sırasıdır. Bu sıraya 400-dən çox nümayəndə aiddir. Bu sıranın nümayəndələri təbiətdə geniş yayılmışlar. Onlara adı torpaq, peyin, bitki qalıqları, tərəvəz və meyvələr üzərində saprofit halda çoxlu miqdarda rast gəlmək olur. Onlar bu substratlarda kif örtüyü əmələ gətirirlər. Sıranın xarakter nümayəndəsi olan mukor /Mucor/ cinsinə mən-

sub növlər daha çox yayılmışdır. Onun M.mucedo növü rütubətli şəraitdə adı peyin və digər cisimlər üzərində asanlıqla inkişaf edir: mitseliləri çox budaqlanmış, arakəsməsiz hiflərdən təşkil olunmuşdur, əsasən substrat daxilində inkişaf edir və xaricə doğru çoxlu qalın, uzunsov – budaqlanmayan sporangidaşıyanlar çıxarır. Bunların yiğinları substrat üzərində keçəyəbənzər yumşaq ağ örtük əmələ gətirir. Bunu rütubətli yerdə qalmış çörək parçası üzərində də görmək olur. Sporangidaşıyanın ucunda adı gözlə görünən sarımtıl qonur rəngli, kürəkşəkilli sporangi əmələ gəlir. Bunun çoxnüvəli protoplastı oval və silindrşəkilli sporangispora əmələ gətirir. Bunlar azad olub əlverişli şəraitə düşdükdə inkişaf edib yeni mitseli əmələ gətirirlər. Cinsi çoxalma qametangioqamya tiplidir. *Mucor*-da cinsi çoxalma, xarici görünüşü ilə eyni, lakin cinsi əlaməti ilə müxtəlif olan mitseliləri görüsdükdə baş verir. Bu zaman ucları genişlənmiş gödək mitseli budaqları bir-birinə yaxınlaşır, onların təpələrində arakəsmə əmələ gəlir; bu sürətlə ayrılan hüceyrələr bir-birinə toxunanda onların aralarındaki qılfə əriyir və möhtəviyyaları birləşir; birləşmiş kütlənin ətrafi qalın qabıqla örtülüür, ziqot əmələ gəlir. Ziqot, hər iki tərəfdən, onu əmələ gətirən budaqlara birləşmiş olur, bunlara suspensorlar deyilir. Ziqot sakit dövr keçirdikdən sonra inkişaf edərək mitseli verir və bunun üzərində isə sporangilər əmələ gəlir (şək.157). Ziqot və ondan əmələ gələn mitseli diploiddir. Bundan reduksion bölünmə ilə əmələ gələn sporlar və inkişaf edən mitseliləri haploiddir. Mukorların təbiətdə və insanın həyatında müəyyən əhəmiyyəti vardır. Bunlar torpaqda külli miqdarda çoxalaraq, orada üzvi maddələrin dövranında iştirak edirlər. Yuxarıda qeyd edildiyi kimi meyvə – tərəvəz və sairənin üzərində kif əmələ gətirərək onlara böyük ziyan vururlar. Bəziləri isə quşlarda, məməli heyvanlarda və hətta insanların qulaq yollarında və bronxlarında inkişaf edərək ağır xəstəliklər əmələ gətirir.

Dermatomikoz xəstəliyi insanların mərkəzi sinir sistemini zədələyir. Cənub – şərqi Asiyada keyfiyyətli içkilərin istehsalında mukor göbələyindən geniş istifadə olunur. Tərəvəz və meyvələri çüründən rizopusda /Rizopus/ mukor cinsinə yaxındır. Rizopusun hava hifləri qalındır. Boz rəngli rizoid əmələ gətirir. Rizoidin

bir nahiyyesindən dəstə halında sporangidaşıyan çıxmazı ilə xarakterizə olunur. Bu cinsin bəzi növləri pambıq liflərini xarab edir, çürüdür. Bu göbələkdən spirt alınmasından geniş istifadə edilir (şək.158). Mukor göbələklərinin absidiya /Absidia/ cinsi də quşlarda, heyvanlarda və insanlarda, heyvanlarda və insanlarda xoşagelməz xəstəliklər törədir. Bəziləri ağ ciyerdə göbələk xəstəliyi törədir. At peyini üzərində isə bu sıranın pilobolus cinsi yaşıyır. Göbələyin sporangidaşımı adı gözle görünür. Göbələyin yuxarı sporangi hissəsi qaradır və düyməyə benzəyir, aşağısı şişdir. Əsası isə üzüyü xatırladır. Mukorların bəzi nümayəndələrində məsələn tamnidium və xetokladiumda da çoxalma konidilər-lədir. Bu hal göbələklərin quru mühitə uyğunlaşmaları ilə əlaqədardır.



Şəkil 157. *Mucor*.  
A-sporangidaşıycları olan mitseli  
B-sporlu sporungilər  
V-sütün və sporlar

## ENDOQONLAR SIRASI – ENDOGONALES

Sıranın nümayəndələri torpaqda, mamırlar və bitki qalıqları üzərində saprofit yaşıyır. Bunların arakəsməsiz mitseliləri, alma, pamidor, taxıllar və digər ot bitkilərinin kökü üzərində endofit mikoriza əmələ gətirir. Bu göbələklər torpaq altında bir neçə mm-dən 2 – 3 sm-ə kimi kürəvi meyvə cismi əmələ gətirirlər.

Cinsi çoxalmaları konyuqsiya tiplidir. Sıranın ən geniş yayılmış cinsi endoqonudur. Bu göbələyin sporları torpaqda yaşayan həşəratlar vasitəsilə yayılır.



Şəkil 158. *Rhizopus*.  
1-sporangidaşıyclar, 2-sporangi,  
3-sporlar, 4-sütun, 5-rizoidlər

## ETOMOFTORLAR SIRASI – ENTO-MOPHTHORALES

Sıranın 50-ə yaxın nümayəndəsi vardır. Bu sıraya daxil olan nümayəndələr içərisində həşorat, onurğalı heyvanlar və yosun parazitləri vardır. Bu göbələyin mitmelisində artıq arakəsmələr əmələ gəlir. Qeyri-cinsi çoxalması konidilər vasitəsilədir. Cinsi çoxalması ziqqəzəq miyəti plidir. Sıranın tipik nümayəndəsi entomaftra /*Entomophthora muscae/* növü payızda ev milçəkləri üzərində xəstəlik törədir. Payızda pəncərə şüşəsi üzərində ölmüş milçək görmək olur. Onun üzəri ağ kül ronglə örtülmüş olur. Belə milçəyə mikroskopla baxdıqda örtüyün mitselisindən, budaqlanmayan konididaşıyanlardan və konididən ibarət olduğuna görərik. Konidilərin forması şar şəkillidir. Bu konidilər inkişaf edib arakəsməli mitseli əmələ gətirir. Yetişmiş konidilər qopub tullanaraq başqa milçək üzərinə düşür. Sonra həmən milçək ölü və onun üzərində ağ keçəyə benzər göbələk yığını əmələ gəlir (şək.159). Bu cinsin bəzi növləri təbiətdə həşoratları kütləvi surətdə məhv edir. Odur ki, göbələklərdən zərerli həşoratlara qarşı bioloji mübarizə kimi də istifadə edilir. Qurbağanın və kərtənkələnin tullantılarından bu sıranın bizidiobolus növünə təsadüf edilir. Göbələyin mitseliləri çox hüceyrəli və tək nüvəlidir. Bazidio-bolusun konididaşıyanının nəhayəti şışmiş olur və onun da üzərində bir ədəd iri dəyirmi formalı konidi yerləşir. Mitseli üzərində ziqot əmələ gəlir. Bu hif içərisindəki iki hüceyrə mövtəviyyatının qarışmasının məhsuludur. Konidilər bölünüb 8 ədəd spor əmələ gətirir ki, bu sporlar da bölünmə və tumurcuqlanma ilə çoxalır. Sonra bu hüceyrələr də inkişaf edib mitseli konididaşıyan və konidi əmələ gətirir, yenidən ziqqəzəq miyəti prosesi gedir. Bu göbələk Afrikada

Şəkil 159. *Entomophthora muscae*. 1-tozşəkilli konidi ilə əhatə olunmuş milçək 2-konididaşıyan, 3-konidinin atılması

insanların dərisi altında kapsulayabənzər /qranulomatoz/ xəstəliyi törədir.

## **ZOOPAQLAR SIRASI – ZOOPAGALES**

Siranın nümayəndələri torpaqda, peyində və tökülmüş yarpaqlarda yaşayır. Bu göbələk yırtıcı obliqat parazit olub amöb, nematodlar, həşərat sürfələri və göbələklər üzərində yaşayırlar. Mitseliləri nazikdir, çoxnüvəlidir. Əvvəl arakəsməsiz, sonradan isə arakəsmələr əmələ əmələ gəlir, hifin üzeri yapışqanlı olduğuna görə kiçik onurğasız heyvanları tuta bilir. Qeyri-cinsi çoxalmaları konidilərlə, cinsi çoxalmaları ziqqəməti tiplidir. Qeyd etmək lazımdır ki, ziqqəmətlər hərəkətli stadiyasını itirmiş ən sadə quruluşlu göbələklərdən mənşə almışlar. Bu göbələklər hərəkətli stadiyalarını itirdiklərinə görə quru mühit şəraitinə uyğunlaşırlar. Sonrakı təkamülləri isə konidilərlə çoxalmada özünü göstərir.

## **ASKOMİSETLƏR VƏ YA KİŞƏLİ GÖBƏLƏKLƏR SİNFİ – Ascomycetes**

Kişəli göbələklərə 30000-ə qədər müxtəlif quruluşlu nümayəndələr daxildir. Bunlara təkhüceyрeli tumurcuqlanma ilə çoxalan maya göbələkləri və böyük meyvə cismi olan göbələklər iddir. Bu göbələklərin müxtəlifliyinə baxmayaraq, ümumi bir nənşəyə və oxşar quruluşa malik olduqlarına görə eyni sinfə daşılı edirlər. Askomitsetlərin vegetativ tallomları tək və çoxnüvəli aploid mitselindən inkişaf edir. Sinfin bütün nümayəndələrində iitseli arakəsməlidir. Lakin kişəli göbələklərin ibtidai nümayəndələrində /maya göbələkləri/ mitseli yoxdur. Vegetativ tallomları tumurcuqlanma və bölünmə yolu ilə çoxalan hüceyrələrdən ibarətdir. Askomitsetlərdə həqiqi toxuma bəzi hallarda əmələ gəlir. Hüceyrə divarı xitin və qlükandan ibarətdir. Askomitsetlərin hüceyrə divarı xitin xitridiomiset və oomiset göbələklərə nisbətən az olub cəmi 20 – 25% təşkil edir /xitridiomisetlərdə bu mədər 60%-ə çatır/. Hüceyrə divarındaki polisaxaridlərin 80- 90%-i

qlükandan ibarətdir. Qeyri-cinsi çoxalmaları konidilər vasitəsilə həyata keçir. Konidilərin əksəriyyəti ekzogen yolla haploid mitseli üzərində əmələ gelir. Konididaşıyıcılar mitseli üzərində ko-remiya adlanan tək-tək və ya dəstə halında topalar əmələ gətirir. Qısa konididaşıyıcıların yastı topalarına isə yataq deyilir. Piknidi xüsusi konididaşıyıcı hiflərindən təşkil olunmuşdur. Onun divarı tünd rənglidir. Yetişmiş konidilərin yayılması üçün piknidinin təpəsində xüsusi məsamə olur ki, buradan konidilər xaricə çıxır. Kisəli göbələklərin bir sıra nümayəndələrində konidilər vasitəsilə çoxalma məlum deyil, bəzilərində isə kisə mərhələsinə çox nadir halda rast gəlinir. Askomisetlərin bəzi nümayəndələrində cinsi çoxalma müşahidə edilmir. Çoxalma yalnız konidilərlə getdiyinə görə onları qeyri-müəyyən göbələklər sinfinə aid edirlər. Kisəli göbələklərin cinsi çoxalması mitselinin iki ixtisaslaşmış hüceyrəsinin birləşməsilə tamalanır. Bu hüceyrəler qametangiya adlanır, cinsi çoxalma isə qametangioqamiya tipdədir. Kisəlilər üçün xarakterik əlamət kisə (a s k) adlanan çoxalma orqanının olmasına. Kisə içərisində adətən 8 ədəd askospor əmələ gelir. Askomisetlərin ibtidai nümayəndələrində kisələr bilavasitə zi-qotdan inkişaf edir, lakin əksər nümayəndələrində xüsusi meyvə cisimləri içərisində mürəkkəb yolla əmələ gelir. Mitselilər üzərində bir neçə cüt cinsi orqanlar inkişaf edir. Dişi cinsiyyət orqanı a r x i k a r p, erkək cinsiyyət orqanı a n t e r i d i adlanır (şək. 160). Arxikarp qırmızı yosunların karpoqonuna oxşayır. Onun aşağı genişlənmiş hissəsinə a s k



Şəkil 160. Kisəli göbələklərdə çoxalma. A - anteridi (1), askoqon (2), trikoqon (3). B - kisənin inkişafı. 1 - meyvə, dan sonra cavan kisə. C - askosporlar olan yetkin kisə.

o q o n, yuxarı silindrik hissəsinə isə trixogen deyilir. Anteridi silindrşəkilli tək hüceyrədən ibarətdir. Cinsi hüceyrələr çoxnüvəlidir. Mayalanma zamanı anteridi trixogenə yaxınlaşır və ona yapışaraq möhtəviyyatını boşaldır, çoxnüvəli protoplast isə trixogendən askoqona keçir. Anteridi və askoqonun nüvələri bir-birinə yaxınlaşaraq d i k a r i o n l a r ə mələ gətirir. Bu dövrdə askoqondan hiflər adlanan saplar çıxır. Dikarionlar askoqon hiflərinə daxil olub paralel bölünür. Sonra bu hiflər arakəsmələr vasitəsilə hüceyrələrə parçalanır və onların ucda yerləşənlərinin hərəsində bir dikarion olur. Bu hüceyrələrin ucu qarماq şəklində əyilir, hər iki nüvə eyni vaxtda bölünür, əmələ gəlmış dörd nüvədən ikisi /biri anteridi və biri askoqondan/ bükük yerində qalır, üçüncüüsü qırmaqşəkilli əyrinin qaidəsinə, dördüncüüsü isə qarmağın ucuna keçir. Sonradan əmələgələn iki arakəsmə kisənin əsasənə təşkil edən ikinüvəli mərkəzi ana hüceyrəni ayırr (şək.160,Q). Ana hüceyrə nüvələri birləşərək /karioqamiya/ diploid nüvə əmələ gətirirlər. Sonra bu nüvənin üç dəfə reduksion yolla bölünməsi gedir. Əmələ gəlmış nüvələr ətrafında müəyyən niqdar protoplazma toplanıb qılafla örtülür, beləliklə, kisə daxilində, epiplazmada sərbəst üzən 8 ədəd haploid askospor əmələ ʒəlir. Askogen hiflərlə yanaşı mitselinin digər hifləri də inkişaf ədərək göbələyin meyvə cisminin əsasını əmələ gətirir. Ona görə lə askogen hiflər müstəqil inkişaf etməyərək bir yerə yiğilir və yaranmış kisələr sıraya düzülərək himeni adlanan təbəqə əmələ ʒətirir. Kisəli göbələklərin əksəriyyətində kisənin yaranması yuxarıda göstərilən qaydada gedir. Lakin bəzən, cinsi hüceyrələr əirləşməyərək apoqamik yolla kisə əmələ gətirir. Bu nümayənlərdə bu və ya digər yollarla dikarionlar və onlardan askogen hiflər əmələ gəlir. Kisəli göbələklərin əksəriyyətində kisədə 8 ədəd spor inkişaf edir. Askosporlar əsasən çoxnüvəli və hətta ox hüceyrəli olur. Onlar əksər nümayəndələrdə kisə daxilində ərbəst üzürlər; kisə sporları yetişərkən epiplazmadakı qlikogenin əkərə çevrilməsi hesabına kisələrə xeyli miqdarda su dolur və ırqor təzyiqi artır. Kisələr təpə hissədən partlayaraq sporları 10 m və bəzən daha uzaq məsafəyə tullayırl. Müxtəlif kisəli göbələklərdə kisələrin yerləşməsi və quruluşu bu funksiyanın yerinə

yetirilməsinə uyğunlaşmışdır. Meyvə cisimləri müxtəlif quruluşda olur. Onların aşağıdakı quruluş tipləri məlumdur:

**1. Kleysotetsi.** Meyvə cismi tamamilə qapalıdır; kisələr dairəvi olub askokarp parçalandıqdan sonra xaricə çıxır.

**2. Peritetsi.** Meyvə cismi örtülü olsa da, təpədə yerləşən dar məsamə vasitəsilə xariclə əlaqədardır. Kisələr uzunsovudur, yetişdikcə deşikdən xaricə tullanır.

**3. Apotetsi.** Meyvə cismi açıq nəlbəki şəklindədir. Kisələr onun üzərində himeni qatı əmələ gətirir. Bu qat şaquli düzülmüş silindrik kisələr və onların arasında yerləşən telşəkilli parafizlərdən ibarətdir.

**4. Psevdotetsi.** Bu peritetsi və apotetsi tipli meyvə cisimlər arasında keçid təşkil edir. Kisələr askostromda əmələ gəlir. Meyvə cisinin mövcudluğu və quruluşuna görə sinif 3 yarımsinfe bölünür. Əksər kisəli göbələklərdə meyvə cismi bilavasitə mitseli və qalın hif toxumaları üzərində əmələ gəlir ki, bu da stroma adlanır.

### Hemiaskomisetlər və ya çilpaqqisəlilər yarımsinfi – Memiascomycetidae

Bu yarımsinfin nümayəndələrində meyvə cismi yoxdur, kisələr mitseli üzərində əmələ gəlir.

### Əsil kisəli göbələklər yarımsinfi – /Euascomycetidae/

Kisələr kleystotetsi, pritetsi və apotetsidə inkişaf edir.

### Lokuloaskomisetlər yarımsinfi – Loculoascomycetidae

Bu yarımsinifdə kisələr askostromda əmələ gəlir. Kisələr göbələklərin nümayəndələri təbiətdə geniş yayılmışlar. Onlar torpaqda saprofit haldə, bitki qalıqları üzərində rast gəlinir. Bəzən nümayəndələrinə şirin və şor sularda təsadüf edilir. Bu göbələk

lərin torpaqda yaşayan saprofit nümayəndələri üzvi maddələrin minerallaşması və bitki qalıqlarının parçalanmasında fəal iştirak edirlər. Bəzi nümayəndələri isə ərzaq məhsulları üzərində kif örtüyü əmələ gətirir.

Askomisetlərin eksəriyyəti ali bitkiler, göbələklər, yosunlar, şibyələr, heyvan və insanlarda xəstəlik törədirilər.

Bitkilərdə külləmə, alma və armudun dəmgil xəstəlikləri cəsəli göbələklər tərəfindən törədirilir. Bir sıra nümayəndələri isə intibiotik, vitamin və fermentlər sintez edirlər.

### **Hemiaskomisetlər və ya çılpaqkisəlilər yarımsinfi – Hemiascomycetidər**

Bu kiçik yarımsinif ibtidai quruluşlu nümayəndələri özündə irləşdirir. Meyvə cisimləri yoxdur, kisələr mitseli üzərində açıda əmələ gəlir.

Yarımsinfin dörd sırası vardır, biz onlardan praktiki əhəniyyətə malik yalnız ikisi ilə tanış olacaqıq. Endomisetlər sırası-a aid olan maya göbələklərində mitseli yoxdur. Yarımsinfin kinci sırası tafrinalardır. Bu yarımsinfin digər sıralarından fərqli laraq tafrinalarda dikariotik faza məlumdur.

### **✓ ENDOMİSETLƏR SIRASI – ENDOMYCETALES**

Endomiset göbələklərdə kisələr tek halda mitselilər üzərinə bilavasitə ziqtadan inkişaf edir və ya qeyri-cinsi çoxalma yolu ə əmələ gəlir. Askogen hifləri və meyvə cisimləri yoxdur. Bəzi üməyəndələr çox hüceyrəli normal mitselilərə malikdir. Mitselilər əvvəlcə ayrı-ayrı hüceyrələrə bölünür, sonra isə tumurcuq-unma vasitəsilə çoxalır.

Təbiətdə endomitsetlərə əsasən şəkərli mühitdə rast gəlinir. Bir çoxu sirkə qicqırması əmələ gətirir.

Siranın ibtidai cinsi endomisesdir /Endomyces/. Onun bir eçə növü, çoxalma nəticəsində kis əmələ gətirir. Bir mitselinin ənşü hüceyrələri bir-biri ilə birləşən yan çıxıntılar verir. Onların əpulyasiyası hesabına əmələgələn ziqt kisəyə çevrilir. Ziqtun

kopulyasiya nüvosinin iki dəfə bölünməsi noticəsində yaranmış dörd nüvə ətrafında protoplazma toplanır və 4 ədəd askospor əmələ gəlir. Bozi hallarda cütloşməyən yan çıxıntılarından kiso inkişaf edir. Bu cinsin bozi növlərində isə cinsi çoxalma yoxdur. Kisolör hüceyrə çıxıntılarından inkişaf edir.

Endomisetlər sırasına daxil olan göbələklərin ən əhəmiyyətli maya göbələkləridir /*Saccharomyces*/ . Onların tipik nümayəndələri xəmir və ya pivə mayasıdır.

Maya göbələkləri təknüvəli, ovalşəkilli hüceyrələrdən təşkil olunmuşdur. Protoplazmada vakuol və ehtiyat qlikogenə tosadüf olunur. Nisbətən yaşlı kultura hüceyrələrində yağ damlaları da müşahidə edilir. Şəkərli qida mühitində maya göbələkləri tumurcuqlanma yolu ilə sürətlə çoxalır. Bu zaman hüceyrələr üzərində kiçik qabarıq tumurcuq əmələ golir. Tumurcuq müoyyən müddət inkişaf etdikdən sonra ana hüceyrələrdən ayrıılır və tumurcuqlanma yolu ilə çoxalır. Tumurcuqlar bəzən ana hüceyrədən ayrılan qədər öz üzərində ikinci tumurcuq əmələ gətirirlər. Beləliklə, tumurcuqlanan hüceyrələrdən ibarət zəncir yaranır (Şək. 161).



Şəkil 161. Maya göbələkləri. A-tumurcuqlanan hüceyrələr, B-*Saccharomyces cerevisiae* kisi, B-pseudomitseli, Q-*S.octosporus*-du cinsi proses.

Hər il dünyada 7 mln. ton maya göbələyindən istifadə edilir. Hal-hazırda neft parafinlarından zülal istehsalında maya göbələkləri geniş tətbiq olunur.

Maya göbələklərini şəkərli mühitdən qidası az və oksigeni çox olan mühitə köçürdükdə, mayalanmadan adı hüceyrədən 2 – 4 ədəd spora malik kisə əmələ gətirirlər (şək.161). Maya göbələklərinin əksəriyyətində bu xüsusiyyətə təsadüf olunur. Bəzi nümayəndələrdə isə mayalanma müşahidə edilir, şizosaxaromise-i onlara misal göstərmək olar. Qeyri-cinsi çoxalma zamanı adı naya göbələklərində olduğu kimi tumurcuqlanma deyil, sadə olunmə baş verir. Cinsi çoxalma zamanı isə iki hüceyrənin çı-intları birləşir, nüvələr buraya daxil olub cütləşirlər. Hüceyrə-in kopulyasiya nüvəsi üç dəfə bölünərək 8 ədəd askosporu olan isə əmələ gətirir. Belə cinsi çoxalma eyni zamanda tumurcuqla-an maya göbələklərində də müşahidə olunur.

Endomisetlərin nümayəndələri şəkərli qida mühiti olan yer-ərdə daha çox yayılmışlar. Təbiətdə onlara ağaç gövdələrinin ədələnmiş hissələri, çiçəklərin nektarı, şirin meyvələr üzərində ist gəlmək olur. Bir çox maya göbələkləri torpaqda yayılmışlar. Onların parazit nümayəndələrinin sayı azdır, məsolən, südəmər şəqların ağızında xəstəlik törədir. Saprofit nümayəndələri isə əbiətdə çox geniş yayılmışdır. Onların əksəriyyəti spirtli qıcqırılar əmələ gətirir. Pivə əmələgətirən, xəmiri qıcqırıdan pivə /cerevisiae/ və üzüm çaxırı alınmasında istifadə edilən çaxır iayalarının /S.ellipsoideus/ böyük praktiki əhəmiyyəti vardır. Yni zamanda süd məhsullarının qıcqırmasında maya göbələklə-nin torula /Torula/ cinsinin növlərindən istifadə olunur, məsə-n: kefir, qatıq, qımız və s. maya göbələklərinin fəaliyyəti nə-cəsində alınır. Bu göbələklər qıcqırma prosesi zamanı şəkəri cılı-zırtı və karbon qazına parçalayırlar.

Endomisetlər sırasının dipodaskuslar fəsiləsinin dipodaskus nsi praktiki əhəmiyyətə malikdir. Bu cinsin nəzəri əhəmiyyəti orfoloji quruluşlu və çoxalmasını görə ziqomisetlərə bənzəmə-dir. Onların kisələrində xeyli miqdarda spor olur.

Ziqomisetlərdən fərqli dipodaskuslarda ziqot sükünet dövrü -çirmədən kisəyə çevirir. Onlarda və bütün kisəli göbələklərdə iceyrə divarı yalnız qlükən və xitindən ibarətdir. Xtozan isə zi-qomisetlər üçün xarakterikdir.

Endomisctlər fəsiləsinin xarakterik xüsusiyyəti kisələrində 8 ədəd askosporların olmasına /bəzən az da ola bilər/.

Maya göbələkləri fəsiləsinin xarakterik xüsusiyyətləri mitselinin olmaması, bölünmə və tumurcuqlanma yolu ilə çoxalmalıdır. Maya göbələklərinin cinsi çoxalmaları məlum olmayan nümayəndələri natamam göbələklər sıfınə aid edilir.

Şizosaxaromisetlər fəsiləsinin xarakterik əlaməti isə bölünmə yolu ilə çoxalmasıdır. Bölünmə zamanı onlar çöpsəkilli quruluşda olurlar.


## ✓ TAFRİNALAR SIRASI – TAPHYNALES

Sıra parazit göbələklərin 100 növünü əhatə edir. Tafrinaların nümayəndələri mitselilər üzərində inkişaf etdiklərinə görə endomisctlərə bənzəyir, lakin mitselilərinin dikariotik olmaları ilə onlardan fərqlənirlər. Dikariotik mitseli sahib bitkinin epidermisi altında yerləşir. Mitseli birillik və yaxud çoxillik olur. Sıranın əsas cinsi tafrina /Taphrina/ sayılır. Onun müxtəlif növləri ali bitkilərin yarpaqlarında qırılma, gövdə və meyvələrdə burulma və şışmə əmələ gətirir. Gavalıda təsadüf edilən *T.pruni* nümayəndəsi bu cinsin tipik növüdür.

Tafrina ağacların budaqlarında qışlayır, mitseliləri çoxillikdir. Yazda bitki inkişaf etməyə başlarkən mitselilər çiçəklərə daxil olur, əsasən yumurtalıqda epidermis və kutikulda parazitlik edir. Parazitin təsirindən meyvə anormal inkişaf edir, eybəcər, çayırdaqsız, şıskin şəklə düşür. Bu meyvələrdən qida məqsədilə istifadə edilmir (şək.162). Miteselilər kisə əmələ gələrkən ikinüvəli qısa hüceyrələrə bölünürler ki, onlardan da kisələr inkişaf edir. Onların nüvələri birləşir, alınmış kopulyasiya nüvəsi üç dəfə bölünüb 8 ədəd askospor verir. Kisələr uzanaraq xaricə çıxır və qırılma xəstəliyi törədir. Sıranın ikinci nümayəndəsi *T.deformans*-dır. O, şaftalıda qırılma xəstəliyinə səbəb olur (şək.163).



*Şekil 162. Tafrina pruri. Fructus viridis  
Meyveleri olan gavagli budagi.*



Tafrina cinsinin nümayəndələri çoyırdöklü bitkilər üzərində parazitlik edərək məhsuldarlıqaya böyük ziyan vurur.


Tafrinaların təsnifat sistemində yeri hələlik tam aydınlaşdırılmışdır. Meyvə cismi olmadiqlarına görə onları sortı olaraq hemiaskomisetlər yarımsinfinə aid edirlər. Bir çox parazit nümayəndələri isə euaskomisetlərə oxşayır.

Filogenetik cəhətinə görə tafrinalar diskomisetlər qrupuna da oxşayır, lakin meyvə cismi olmamasına görə onlardan fərqlənir. Meyvə cisinin olmaması parazit həyat tərzinə uyğunlaşmaları nəticəsində itmişdir (sək. 164).

### **Əsil kiseli göbələklər euaskomisetlər yarımsinfi – Euascomycetidae**

Euaskomisetlər yarımsinfinin nümayəndələrində kisələr əsl meyvə cismində inkişaf edir, onların bəzi ibtidai növlərində meyvə cismi yoxdur. Kisələr mitseli üzərində dəstə və qrup halında əmələ gəlir ki, bu da peridi və ya meyvə cisinin peridisi ilə örtülmüşdür.

Bu, göbələklər yarımsınfı kleystotetsi, peritetsi və apotetsi tipli meyvə cismilərinə malikdir.



Şəkil 164. İnkışaf süklə. 1-askosporesin iwmaraçqalanması, 2-dikanonlaşma, 3-dikarionuk mitsch, 4-dikarion nüvənin qorunması, 5-diploid nüvənin hölmənməsi, 6,7-kisənin inkışafı, 8-kisənin autu

**Kleystotetsi** – meyvə cismi dairəvi və tamamilə qapalıdır, daxilində yalnız kisələr yerləşir. Steril parafizləri yoxdur. Yetişmiş kisələr peridi partladıqdan sonra xaric olunur.

**Peritetsi** meyvə cismi yarımqapalıdır və yaxud dairəvi formada olub, sporların xaricə çıxmazı üçün dar məsaməsi vardır. Kisələr meyvə cisminin dibində dəstə ilə düzülmüşdür, bəzən aralarında sapşəkilli parafizlər də yerləşir.

**Apotetsi** tipli meyvə cismi nəlbəki və ya piyalə şəklində geniş açılması ilə xarakterizə olunur. Onun yuxarı hissəsində hi-

meni qatı əmələ gətirən uzunsov kiso və parafizlər yerləşir. HİMENİ ALTINDA ISƏ SUBHİMENAL ADLANAN NAZİK QAT YERLƏŞİR.

Əsl kisəli göbələklər yarımsınfı meyvə cismi və kisənin qu-ruluşu, stromanın olması və xarakterinə görə 3 qrupa bölünür.

## **PLEKTOMİSETLƏR QRUPU**

Bu qrupa əsasən kleystotetsi /nisbətən az halda peritetsi/ tipli meyvə bədəni olan göbələklər aid edilir. Kisələr meyvə cismi içərisində nizamsız düzülür, askosporların xaric olunması passivdir. Qrup aşağıdakı sıralara bölünür.

## **EVROSETLƏR SIRASI – EUROTIALES**

Kleystotetsi mitseli üzərində əmələ gəlir və kiçik olur.

## **MİKROASKLAR SIRASI – MICROASCIALES**

Peritetsidə kisələr nizamsız düzülür və üzəri selikli olur.

## **PİRENOMİSETLƏR QRUPU**

Bu qrupa əsasən peritetsi, nadir hallarda isə kleystotetsi tipli meyvə cismi olan göbələklər daxildir. Meyvə cismi içərisində kisələr dəstə halında yerləşir, askosporlar fəal xaric olunur. Qrupun aşağıdakı əsas sıraları vardır.

## **ERİZİFLƏR VƏ YA KÜLLƏMƏ GÖBƏLƏKLƏRİ SIRASI – ERIZIPHALES**

Bu qrupda kleystotetsi mitseli üzərində inkişaf edir.

## **SFERİALAR SIRASI – SPHAERIALES**

Peritetsilər rəngli, ətli və yumşaqdır, mitseli üzərində və ya stromada əmələ gəlir. Təpə parafizlərinə malikdir. Lakin əsl parafizləri yoxdur.

## **ÇÖVDAR MANMUZU VƏ YA KLAVİTSEVLƏR SIRASI – CLAVCIPITALES**

Peritetsi, stroma açıq və ya tünd rənglidir. Kisənin yuxarı hissəsi qalınlaşmışdır. Askosporlar sapşəkilli, çoxhüceyrəlidir, yetişdikdə hüceyrələrə bölünür. Peritetsinin mərkəzi hissəsinin inkişafı və təpə parafizlərinin olmamasına görə hipokrealardan fərqlənir.

### **DİSKOMİSETLƏR QRUPU**

Qrupun bütün nümayəndələrində meyvə cismi apotetsi tiplidir. Askosporlar fəal xaric olunur /donbalan göbələkləri müstəsnə olmaqla/. Qrupun aşağıdakı əsas sıraları vardır.

### **HELOTİALAR SIRASI – HELOTIALES**

Kisələr çat və ya kəsik vasitəsilə təpədən açılır. Apotetsi özünəməxsus quruluşa malikdir.

### **FASİDİLƏR SIRASI – PHACIDIALES**

Apotetsi stromada əmələ gelir və uzun müddət mitseli ilə örtülür. Onun açılması özünün bölünməsi və ya məsamənin əmələ gəlməsi ilə başa çatır.

### **PEZİZALAR SIRASI – PEZIZALES**

Meyvə cisimləri apotetsi tiplidir, kisə xüsusi qapaq vasitəsilə açılır, bəzən ayaqcıq və papaqcıga ayrılır.

### **DONBALAN GÖBƏLƏKLƏRİ SIRASI – TUBER- ALES**

Meyvə cisimləri böyük olub kartof yumrularını xatırladır, apotetsi quruluşa malikdir. Torpaqda yaşayırlar.

## LABULBENLƏR SIRASI – LABONBENIALES


Labulbenlər kisəli göbələklər sinfinin ən böyük sırasıdır. Sıranın nümayəndələri yüksək ixtisaslaşmış obliqat parazitləridir, onlara həşəratlar üzərində rast gəlinir. Morfolojiyalarına görə digər euaskomisetlərdən fərqlənir, mitseli əmələ gətirmir. Vegetativ bədənləri üzərində içərisində dəstə halında kisələr yerləşən mikroskopik peritetsi inkişaf edir. Sıranı şərti olaraq pirenomisetlər qrupuna da aid edirlər. Bir sıra mikoloqlar labulbenləri kisəli göbələklərin bir yarımsinfi kimi qəbul edir.

## PLEKTOMİSETLƏR QRUPU

Bu qrupa aid olan göbələklərin meyvə cismi kleystotetsi, bəzən isə peritetsi tipində olur. Kisələr meyvə cismi daxilində nizamsız yerləşir. Askosporları passiv xaric olunur. Plektomisetlərin iki sırası məlumdur.

## EVROSETLƏR SIRASI – EUROTIALES

Sıranın bütün nümayəndələrində meyvə cismi kleystotetsi tiplidir, kiçik olub içərisindəki kisələr nizamsız yerləşir, askosporlar təkhüceyrəlidir. Əksər nümayəndələri konidilərlə çoxalır, bəzi nümayəndələrdə isə kisə mərhələsi məlumudur. Cinsi çoxalmaları məlum olmayan evrosetlər qeyri-müəyyən göbələklərin hifales sırasına aid edilir. Onların əsas cinsləri *penisiellum* /*Penicillium*/ və *aspergilillus* /*Aspergillus*/, bir çox nümayəndələri torpaqda və müxtəlif üzvi maddələr üzərində konidi mərhələsində yayılır.



Şəkil 165. *Penicillium*. Konidida sıvuların qurulus

*Penicillium* konididaşıyıcısı çox hüceyrəli olub, uc hissədə 2 – 3 dəfə budaqlanır. Budaqların uc hüceyrələri steqriqmalar əmələ gətirir. Onların uclarında bazipetal konidi zənciri yaranır və göbələyin konididaşıyıcısı əl ayasına oxşar forma alır (şək. 165).

*Aspergillus*un konididaşıyıcıları budaqlanmir. Onun uc hissəsi qovuq şoklində şişir və üzərində silindrik hüceyrələr, onlardan isə bazipetal konidi zənciri inkişaf edir (şək. 166).


*Aspergillus* və *Penicillium*un əksər nümayəndələrinin konidiləri göyümtül yaşırlıqlıdır, substrat üzərində əmələ gətir-

dikləri örtük də həmin rəngdə olur.

Evrosetlər sırasının nümayəndələri böyük praktiki əhəmiyyətə malikdir. Saprofit *aspergillus* və *penicillium* növlərinin töbiətdə və insanın həyatında böyük əhəmiyyəti vardır. Bu növlər torpaqda geniş yayılmışlar. 1 q torpaqda 10000-dən artıq göbələk fərdi olur. Eurosetlər torpaqdakı üzvi maddələrin parçalanmasını sürətləndirir, digor torəfdən meyvə – tərəvəz, dəri, çörək, mürəbbə və s. limon turşusu istehsalında geniş tətbiq olunur. Bəzi *penicillium*lardan xüsusi pendir hazırlanmasında istifadə edilir. *Penicillium*dan müxtəlif xəstiliklərin müalicəsində mühüm əhəmiyyətə malik antibiotik maddə – *penicillin* alınır.

*Eurosium* cinsinin nümayəndələrin töbiətdə bitki qalıqları üzərində rast gelinir. Onlar substrat üzərində yaşıl, sarı və sarı – qırmızı yığın əmələ gətirir. Göbəloyin kleystotetsisi çox kiçik olması ilə sonrakı cinslərin kleystotetsisindən fərqlənir. Kisələr kleystotetsidən daha tez xaric olunur, kisə sporları lizavardır.

*Eurotium repens* növü donlı bitkilərin toxumları üzərində 13-15% rütubət şəraitində göbələk yığını əmələ gətirir.



Şəkil 166. *Aspergillus*.  
Konididaşıyıcılarının quruluşu

## MİKROASKLAR SIRASI – MICROASCALES

Kiçik sıra olub, tünd rəngli peritetsi tipli meyvə cismində malik göbələkləri əhatə edir. Dairəvi və ya armudşəkilli peritetsi meyvə cismində dəfələrlə uzun olan çıxıntısı ilə xarakterizə edilir, parafızlıları yoxdur.

Kisələr meyvə cismindən tez xaricə çıxır. Kisələrin içərisində çoxlu miqdarda sporlar vardır. Mikroasklara bitki qalıqları üzərində saprofit, bəzən də ali bitkilər üzərində parazit halda təsadüf olunur. Sıranın parazit nümayəndələri ağac gövdələrini çürüdür /qara çürümə adlanır/, hətta göy və ya bozumtul – göy rəngə də boyayır.

Ən geniş yayılmış *Ceratocystia ulmi* növü ağac bitkilərində holland xəstəliyini törədir, Amerika məşələrinə çox böyük ziyan vurur. Göbələyin konidiləri selikli olduğuna görə xəstəlik bir bitkidən digərinə həşəratlar vasitəsilə yayılır.

## PİRENOMİSETLƏR QRUPU

Meyvə cismi peritetsi, bəzən kleystotetsi tipli də olur. Kisələr meyvə cismi içərisində sıra ilə paralel və dəstə halında düzülür. Kisə sporları fəal xaric edilir.

Qrupa eriziflər, sferialar, diaporlar, hipokrealar, çovdar mahmuzu və labulbenlər sırası daxildir

## ERİZİFLƏR SIRASI – ERYSIPHALES

Kisələr sıra ilə paralel və dəstə halında düzülüb kleystotetəsinin dibi ilə birləşir. Bir sıra növləri ali bitkilərin yarpaqları və cavan hissələri üzərində parazitlik edir.

Sıranın tipik nümayəndəsi sferoteka cinsindən olan *Sphaerotheca morsuvae* növüdür. Bu göbələk qarağat bitkisində parazit həyat tərzi keçirir. O, yayın əvvəlində bitkinin yarpağı, budaqları və cavan meyvələrini mitseli yığımından ibarət ağımtıl örtükə əhatə edir. Bəzi yərlərdə mitseli hüceyrələri epidermisə daha sıx yapışaraq genişlənir və apressorilər əmələ gətirir. Onlar-

dan sahib bitkinin hüceyrəsinə daxil olan əmzik və ya qaustorilər uzanır. Qaustorilər nazik çıxıntı şəklində inkişaf edərkən epidermis hüceyrələri yumşalır. Hüceyrə divarını deşərək onun daxilinə keçən əmziklərin ucu şar şəklini alır. Onlar göbələyin qidalanma orqanı sayılır. Mitselilər üzərində şaquli istiqamətdə uzanan konididaşıyıcılar, onların uclarında isə bazipetal, rəngsiz, ovalşəkilli konidi zəncirləri inkişaf edir. Konidilər bitki üzərində kül örtüyünə bənzər ləkələr əmələ gətirdiyi üçün bu xəstəliyə külləmə, xəstəliyi törədən göbələklərə isə külləmə göbələkləri deyilir. Yeni bitki üzərinə köçürülmüş konidilər müxtəlif yollarla inkişaf edir, yuxarıda qeyd olunan qayda üzrə mitseli və konidi əmələ gətirirlər. Beləliklə, göbələk yay mövsümündə süretlə çıxalır. Payızda doğru getdikdə mitselilər üzərində kleystotetsilər inkişaf edir. Onlar yetişərkən eyni mitseli üzərində qısa çıxıntı şəklində cinsiyət orqanları formalaşır. Bir ədəd təknüvəli askoqondan ibarət dişi cinsiyət orqanı yerləşir. Onun yuxarı hissəsi anteridi funksiyasını daşıyır, möhtəviyyatı (tərkibi) isə mayalanma zamanı yaranmış məsamədən askoqona boşalır. Lakin cinsi nüvələr birləşmir. Mayalanmış askoqon çoxnüvəli torba şəklində inkişaf etdiğdən sonra hüceyrələrə bölünür. Hüceyrələrdən biri ikinüvəli /dikarion/ olur və inkişaf edərək kisə əmələ gətirir. Bu zaman nüvələr birləşir, reduksion bölünmə gedir. Cinsiyət orqanları və kisə ilə yanaşı, onları əhatə edən mitseli hifləri də inkişaf edərək kutinləşmiş hüceyrələrdən ibarət tünd rəngli psevdoparenximatik örtük əmələ gətirir. Örtüyün bəzi hüceyrələrindən tünd qonur rəngli əlavə çıxıntılar uzanır və başqa mitselilərlə birləşərək bitki üzərində kleystotetsilərdən ibarət qonur örtük törendir.

Kleystotetsi yarandıqda göbələk mitseliləri qonur rəng alır və zədələnmiş hissədə keçəyəbənzər örtük əmələ gətirir. Kleystotetsi göbələyin qışlama orqanı yunksiyasını yerinə yetirir, ikinci ilin yazında inkişaf edir. Bu dövrdə onun daxilində təzyiqin artması nəticəsində kleystotetsi örtüyü çatlayır, kisə sporları xəricə çıxır və inkişaf edərən yenidən mitseli verir.

Külləmə göbələklərinin digər nümayəndələri də yuxarıda qeyd olunan göbələk kimi inkişaf edir. Yalnız fillaktiniya cinsin-

İç epidermis üzərində mitseli və qaustoriyə təsadüf edilmir. Göbələk bitki ağızçığından onun daxilinə keçərək hüceyrəarası məsamələrdə qaustorilər əmələ gətirir.


Külləmə göbələklərinin konidilərlə çoxalması bütün növərdə yuxarıda göstərilən qaydada gedir və oidium /Oidium/ adlanır. Onların kleystotetsiləri isə bir-birindən fərqlənir. Əksər nümayəndələrdə kisələr çoxlu miqdarda olur. Kleystotetsilər əsasən əlavə çıxıntılarının quruluşuna görə bir-birindən fərqlənir. Məsələn, erizife /Erisiphe/ və sferotekada /Sphaerotheca/ bu çıxıntılar adı mitselilərə daha çox oxşayır, lakin başqa nümayəndərdə xüsusi quruluşa malikdirlər. Məsələn, unsinulda /Uncinula/ ənlərin ucu qarmaqvari burulur, mikrosferada /Microsphaera/ yaba kimi budaqlanaraq maral buynuzuna bənzər şəkil alır. Fillaktinia-la /Phylloctinia/ iki növ əlavə çıxıntılar mövcuddur: birincisi nazik budaqlanan sap şəklində olub kleystotetsinin təpəsində yerləşir, selik ifraz edir, digəri isə kleystotetsinin qurşağında yerləşək qaidəsi genişlənmiş iti ucu çıxıntı əmələ gətirir (şək.167).

Göbələklərdəki əlavə çıxıntılar müxtəlif bioloji əhəmiyyətə malikdir. Sferoteka və erizife cinslərində onlar mitselilərə ilinərək kleystotetsini yetişənə qədər substrat üzərində saxlayır. Çıxıntılar unsinula cinsində də eyni funksiyani daşıyır. Göbələk çıxıntılarının ucundan ifraz olunan selik vasitəsilə substrata yapışaraq etişənə kimi orada qalır. Eyni zamanda kleystotetsilər bir-birinə lişərək külək vasitəsilə asanlıqla yayılır.

Fillaktinia cinsində kleystotetsinin qurşağında yerləşən qaiəsi genişlənmiş əlavə çıxıntıların nazik hissəsi quraqlıq övründə büzüşür və kleystotetsini yuxariya qaldırır. O, belə və-iyiyətdə külək vasitəsilə asanlıqla yayılır. Yeni substrat üzərinə üşən kleystotetsi nazik sapşəkilli əlavə çıxıntılarından ifraz olunan elikli substrata yapışır.

Külləmə göbələkləri monofaq olub parazit halda yaşamaq abiliyyətinə malikdirlər. Dar ixtisaslaşmış formalarda biotiplərə irqlər nəzərə çarpır. Müəyyən bir göbələyə ancaq bir növ, hət-ə sort üzərində də təsadüf edilir. Bu göbələklər isti və quraqlıq eçən yay mövsümündə daha geniş yayılır. Aparılan tədqiqatlar östərir ki, quru və güclü işiq düşən yerlərdə göbələyin konidiləri

yaxşı yetişir və inkişaf edir. Onlar təbii şoraitdə mülayim iqlimli ölkələrin quraqlıq keçən rayonlarında, xüsusilə aran və dağ zonalarında geniş yayılıraq bir çox yabanı və mədəni bitkilər üzərində parazitlik edirlər. Məsələn: qızılgüldə, xiyar və qovunda, üzümdə, findiqda, taxıl bitkilərində parazit halda yaşayırlar.



Şəkil 167. *Erysiphales* sırası. A-komidahiyicilar, B-E kleystotetsilər  
B-Erysph., V-Shaerotheca, O-Microsphaera, D-Uncinula, E-Phyllactinia

Son dövrdə Azərbaycanda yayılmış külləmə göbələklərinin növ tərkibi öyrənilmiş /H.R.İbrahimov, L.Ə.İsrafilbəyov T.M.Axundov, Z.Ə.Əhmədzadə, T.A.Məmmədova/ və onlara qarşı bir sıra mübarizə tədbirləri hazırlanmışdır.


## SFERİALAR SIRASI – SPHAERIALES

Sferialar sırasının xarakterik xüsusiyyəti qədəhvəri perite sinin olmasıdır. Peritetsi pərdə və dəri şəkilli, bərk örtüyü malikdir. Peritetsidə sancaqvari və ya silindrik kisələr vardır. Meyvə cismi tək halda mitseli üzərində və ya stromada əmələ gəlir. Kilsəli göbələklərə xas olan qametangioqamiya tipli cinsi çoxalmış bu sırada da aydın təzahür edir.

Sıranın öksər nümayəndələrində kisə sporları fəal xaric olunur. Onlar meyvə cisminin dar məsaməsi vasitəsilə xaricə çıxırlar.

Xetomium /*Chaetomium*/ sıranın ən sadə cinsi sayılır (şək.168). Cinsin nümayəndələrinə torpaqda, bitki qalıqları, habeş tərkibində sellüloza olan materiallar üzərində təsadüf olunur. Cinsin bütün nümayəndələrinin sellülozəni parçalamaq qabiliyyəti vardır, peritetsiləri tükcük'lərlə örtülmüşdür. Kisələrinin qıraqlığı ezəriyir, yetişmiş peritetsi içərisində seliklə örtülü külli miqdarda kisə sporları yerləşir. Odur ki, kisə sporları peritetsilərdən seikli sapçıqların köməyi ilə xaric olunur.

Sıranın növbəti cinsi sordaiyadır /*Sordaria*/ . O, nazik pərdə şəklində örtüklə əhatə olunmuşdur, mitseli üzərində qonur rəngli yiğin əmələ gətirir. Sordaiyanın tünd rəngli kisə sporları seliklə örtülmüşdür. Cinsin ən geniş yayılmış növü *S. fimicola*dır. Bu növdə çoxalma konidilərlə deyil, yalnız kisə sporları vasitəsilə gedir. Kisi sporları selikli olduqlarına görə ot bitkilərinə yapışır, heyvanların həzm sisteminə düşür və peyin üzərində inkişaf etməyə başlayır (şək.169).



Şəkil 168. *Chaetomium Peritetsi*

## HİPOKREALAR SIRASI – HIPOCREALES


Hipokrealar sırasının 100-dən artıq növü vardır. Bu sıra üçün xarakterik xüsusiyyət yumşaq ətli peritetsinin olmasıdır. Hipokrelərin peritetsilərinin peridiləri yaxşı inkişaf etmişdir və onlarda parafizlər əmələ gəlir. Əsl parafizləri yoxdur. Peritetsidə əsl parafizi əvəz edən apikal parafiz hifə oxşayır. Silindrik və ya sancaqşəkilli kisələr peritetsinin dibindən xaric olunur. Peritetsi-

lər substrat üzərində tək və ya qrup halında əmələ gəlir. Siranın nümayəndələri bitkilər, göbələklər və həşoratlar üzərində saprofit halda yaşayırlar.

Hipokreaların halonektriya cinsinin növlərinə yosunlar və su bitkilərinin gövdəsi üzərində də rast gəlinir.

Siranın bəzi nümayəndələri selikli göbələklər və şibyələr üzərində parazitlik edir. Onlardan ağaç bitkilərində xəstəlik törendən Nectria və taxillarda parazitlik edən Gibberella ən təhlükəli cinslər sayılır.

Nektriya cinsinin peritetsiləri substrat üzərində ayrı-ayrı və ya qrup halında əmələ gəlir. Cinsin ən geniş yayılmış nümayəndəsi *N. ginnbarina*-dır. O, qurumuş kol və ağaç bitkilərinin budaqları üzərində saprofit, bəzən də parazit halda yaşayır. Göbələk mitseliləri sahib bitkinin qabığına daxil olur və oduncaq üzərində qışlayır. Yazda göbələk konidi əmələ götürür, bu dövr tuberkullariya *Tubercularia vulgaris* adlanır. Zəif budaqlanmış konididışıycılar üzərində çəhrayı rəngli kiçik yastiqcıqlar inkişaf edir. Bitkinin vegetasiya dövründə göbələk konidilərlə çoxalıb bir damla su vasitəsilə yayılır.



Şəkil 169. *Sordaria*. Peritetsi. A-xarıci görünüşü, B-kəsiyi, V-kıvəsi, Q-askosporu


Yayın sonu və payızın əvvəlində stromanın kənarında 30-a qədər tünd qırmızı rəngli göbələk peritetsisi əmələ gəlir. Bu göbələk cavan budaqları məhv edir. Kisə sporları peritetsidən erkək

azda xaric olunur. Sıranın mühüm növlərindən meyvə ağaclarının xərçəng xəstəliyi N.galligena-nı misal göstərmək olar. Göbələk budaqlarda iri yaralar əmələ gətirir ki, burada onun şar formasi peritetsilərindən ibarət qırmızı yastiqcıqları toplanır. Stroması olmadığına görə əvvəlki növdən fərqlənir. Xəstə bitkinin qabığı lində mitseli, peritetsi və askospor halında qışlayır.

Sıranın ikinci əhəmiyyətli cinsi giberelladır (Gibberella). Əriyə oxşar qara və ya tünd çəhrayı rəngli yumşaq peritetsinin olması ilə xarakterizə edilir. Onun ən geniş yayılmış nümayəndəsi gibberella fucikurondur

G.fujikuron). Göbələk isti və ütubətli rayonlarda daha geniş yayılmışdır, torpaqda, abelə bitkilərin kökü, övdəsi və toxumu üzərində parazitlik edir. Bu göbələyin onidi dövrü fusarium moniliiform /Fusarium moniliform/ dlanır. Göbələyin aypara əkilli mikro və makrokoniiləri substrat üzərində toz iğini əmələ gətirir. Makronnidilərdə 7-yə qədər rakəsmə olur. Peritetsilər urumuş budaqlar üzərində mələ gəlir. Gibberellalar səsən taxıllar fəsiləsinə aid bitkilər üzərində parazit halda yaşıyır. Onlar Asiya ölkələrində taxılların ən təhlükəli xəstəlik tövridicisi sayılır. Bəzən göbələk yarpaq üzərində sürətlə yayılıb itkini tamamilə məhv edir. Giberella, buğda toxumasına daxil olur və zəhərlənmə verir, odur ki, onu «sərxoş çörək» də adlandırırlar. Buğda sünbüülü üzərində göbələyin bu dövrünə graminearum deyilir. Taxıl yiğildiqdan sonra storma üzərində öyümtül qara rəngli peritetsi əmələ gəlir (şək.170).

Sıranın geniş yayılmış cinslərindən biri də hipokreadır Hipocrea/. O, qurumuş bitkilərin gövdəsi üzərində yaşayır. Əqli



Şəkil 171. Gibberella A-buğda sünbüülü peritetsilər. B-peritetsinin xarici görünüşü. V-kəsiyi, I-kisa, D-askosporlar

stromaları yastıqvari və ya yarımdairəvidir. Peritetsilər stromanın periferiyasında tək halda yerləşir.

Bu göbələyin konidi dövrü Trichoderma adlanır. Trixoderma əsasən torpaqda və bitki qalıqları üzərində yaşayır.

Sıranın eksər nümayəndələri çiçəkli bitkilər, göbələklər və bugumayaqlılar üzərində parazitlik edir, az bir qismi isə torpaqda və ağaç gövdələri üzərində saprofit halda yaşayır.

Çoxillik taxıl bitkilərində geniş yayılmış xəstəliklərdən biridə Epihloe göbələyinin törətdiyi tifilozdur (örtük – üskük). Göbəlek gövdə üzərində özünəməxsus örtük əmələ gətirir. Örtük üzərində təkhüceyrəli kiçik konidilər inkişaf edir. İyul – avqust aylarında konidilər çoxalaraq qalınlaşır və narıncı rəng alır. Daha sonra çoxlu sayıda peritetsi əmələ gəlir. Parazit mitselisi sahib bitkinin hüceyrələri arasında diffuz vəziyyətdə yayılır. Donuzayric bitkisi üzərində sürətlə inkişaf edərək örtük – üskük xəstəliyin törədir. Tifiloz o qədər də təhlükəli xəstəlik deyildir, onun təsiriində yalnız bitki toxumları zədələnir.

## ÇOVDAR MANMIZI VƏ YA KLAVİSEPSLƏR SIRASI – CLAVICIPITALES


Sıranın nümayəndələrində peritetsi normal inkişaf etmə stromada əmələ gəlir. Stroma isə yalnız göbələk hiflərindən yaranır, açıq və ya tünd rənglidir. Yastiqcıq, sancaq, başçıq və şəklində olur. Peritetsi sahib bitkinin xəstə orqanı üzərində əmələ gəlir.

Peritetsi nazik və ətlidir, onda parafizlər əvvəlcə inkiş edir, sonra isə yox olur. Ağ və ya açıq, bəzən də tünd rəngli olur. Klavisepslər kisə və sporlarının quruluşuna görə hipokrealardı fərqlənir. Yuxarı hissəsi nisbətən qalın olan uzun silindrik kisə ri vardır.

Askosporlar həmişə sapşəkilli olub çoxlu miqdarda eni arakəsmələrə malikdir. Bir sıra nümayəndələrdə askosporlar sədən xaric olunduqdan sonra hər biri müstəqil inkişaf edərə hüceyrələrə bölünür.

Sıranın nümayəndələrində cinsi çoxalma məlumdur. Onların hamısı homotallikdir. Askoqonları çoxnüvəli və trixogensidir. Askoqon əmələgələn hif üzərində qonşuluqda çoxnüvəli anteridi formalaşır. Plazmoqamiya prosesindən sonra askogen hiflər və onların üzərində də içərisində 8 ədəd askospor yerləşən kisə əmələ gəlir. Eyni zamanda nazik peridi yaranır ki, bu da peritetsini stroma toxumasından ayırır. Klaviseplərin inkişaf tsiklində konidilərlə çoxalma da müşahidə olunur.

Çovdar mahmızı sırasının mühüm praktiki əhəmiyyət kəsb edən nümayəndələrindən biri də çovdar mahmuzu /*Claviceps purpurea*/ göbələyidir. O, müxtəlif taxıl bitkiləri. Xüsusən çovdar sünbüllərində parazit həyat tərzi keçirir, bitkinin çiçək yatağında inkişaf edərək mitseli, konididaşıyıcılar və şəffaf təkhüceyrəli konidilər əmələ gətirir (şək.171).



Şəkil 171. *Claviceps purpurea*. A - çovdar sünbüllü üzərində sklerositlər.  
B - sklerotsi. C - peritetsinin kəsiyi. D - stromada olan peritetsilər.  
E - kisə. F - konidian mərhələsi.

Onun bu dövrü sfaseliya adlanır. Bitkinin yoluxmuş hissəsindən həşəratları özünə cəlb edən şirin şirə ifraz olunur ki, nəticədə konidilər həşərat vasitəsilə sağlam bitkilərə keçərək xəstəliyi yayır. Konidilər inkişaf edən zaman mitseli yığıllaraq yumur-

talığın alt hissəsində tünd bənövşəyi rəngli mahmızabənzər sklerotsilər əmələ gətirir. Onlar yetişdikcə torpağa tökülüb orada qışlayır və ikinci ilin yazında inkişaf edərək iki hissədən: 20 – 30 ədəd uzun ayaqcıq və yumru qırmızımtıl başdan ibarət stromalar əmələ gətirir. Başın səthində kiçik məsaməli, ellipsvari boşluğa malik çoxlu sayıda peritetsi yerləşir. Onun 8 ədəd telşəkilli askosporu olan uzunsov kisələri vardır (şək.171,A). Parafizlər yoxdur. Kisələr yetişdikdə məsamədən xaricə çıxır, sporlar külək vasitəsilə çiçəkləyən taxıl bitkilərinə gətirilir və yenidən burada inkişaf edirlər.

Çovdar mahmızının böyük təcrübi əhəmiyyəti vardır. O, bir tərəfdən taxıl bitkilərində parazitlik edərək məhsuldarlığı azaldır, digər tərəfdən isə tərkibindəki zəhərli maddələrdən tibdə geniş istifadə olunur. Onların təsirindən əzələlər büzüşür qanaxma dayanır. Həmən maddələr şiddətli zəhərlənmələr verir. Buğdaya qarışmış sklerotsilər unun tərkibinə keçdikdə güclü zəhərlənmə baş verir.

Sıranın böyük bir qrupu bugumayaqlılar /həşəratlar və hörümçəklər/ üzərində parazit halda yaşayır. Ən geniş yayılmış cinsi Kordisepsdir. Cinsin növlərində stroma sıx birləşmiş mitseli kütləsindən ibarətdir. Stroma müxtəlif ölçü və quruluşda olur.

## LABULBENLƏR SIRASI – LABOULBENIALES

Sıranın nümayəndələri yüksək ixtisaslaşmış obliqat parazitlərdir. Sıranın 1500 növü məlumdur. Labulbenlərə hər yerdə təsadüf olunur, əsasən həşəratların xarici skeletləri üzərində yaşayır. Bunlar sünü qida mühitində inkişaf edə bilmirlər.

Lablbenlərin vegetativ tallomları toxuma quruluşuna malik uzun çıxıntılarından təşkil olunmuşdır. Onlar ayaqcıqları vasitəsilə həşəratlara yapışır. Çıxıntılar üzərində anteridi yerləşir. Anteridi də hərəkətsiz kiçik hüceyrələr – spermasiya formalaşır. Dişi cinsi orqanları üç hüceyrədən ibarətdir. Mayalanmadan sonra askoqon üç ədəd hüceyrəyə bölünür. İkiñüvəli mərkəzi hüceyrə dörd askogen hüceyrə əmələ gotirir. Askogenlərin çıxıntılarından kise inkişaf edir. Peritetsiləri kiçikdir, ancaq kisələri vardır. Parafız və

perifizləri yoxdur. Askosporlar iynəşəkilli olub ucları nazikdir. Meyvə cismi peritetsidir.

Kisəli göbələklərin təkamülündə labulbenlər böyük ehemmiyət kəsb edir. Kisəli göbələklərin qırmızı yosunlardan mənşə almalarında onların keçici rol oynadığı fərz edilir.

## DİSKOMİSETLƏR

Meyvə cismi apotetsi tiplidir. Askosporlar fəal xaric olunurlar. Bu cəhətdən yalnız donbalan göbələkləri müstəsnalıq təşkil edir, onlarda askosporlar meyvə cisminin peridi parçalandıqdan sonra xaricə çıxır.

## HELOTİALAR SIRASI – HELOTIALES

Siranın xarakter xüsusiyyəti askosporların dar çatdan və ya iri məsamələrdən xaric olummasıdır. Meyvə cisimləri kiçik apotetsi tiplidir, bəzən sancaq şəklində olur.

Helotialara təbiətdə saprofit və parazit halda rast gəlinir. Saprofit nümayəndələr bitki qalıqlarının parçalanmasında fəal iştirak edirlər. Ən geniş yayılmış parazit nümayəndələrindən alma və armudun meyvə çürüməsi (meyvə moniliniyası), bitkilərin ağ çürüməsi (sklerotinia sklerotsiarum) və boz çürüməsini (botriotinia fukeliana) misal göstərmək olar.

Monilinia fructigena əsasən yetişən meyvələri yoluxdurur (şək.172). Xəstəlik həşəratlar vasitəsilə yayılır. Müxtəlif səbəblər nəticəsində qabıçı zədələnmiş meyvələr daha tez yoluxur. Zədələnmiş hissə üzərinə düşən konidilər inkişaf edərək meyvənin ətli hissəsinə daxil olur. Parazitin təsirindən meyvə yumşalır və qonur rəng alır. Göbələyin konidiləri xəstə meyvələr üzərində inkişaf edir. Bu halda sıx dairələr şəklində düzülmüş boz yastıqcıqlar əmələ gəlir. Xəstəliyə tutulmuş meyvələr çox vaxt töküür, bəzən hallarda isə ağacda qalır. Meyvə moniliniyası zamanı qısa konididaşıyıcıları və ovalşəkilli konidilər zəncirindən ibarət yastıqcıq əmələ gəlir. Xəstəliyin konidilərlə çoxalma dövrü moniliya adlanır. Göbələk tökülmüş meyvələr üzərində inkişafını

davam etdirir. Yayın sonunda xəstə meyvələrin sothi sklerotsilōrin inkişafı nöticəsində göyümtüл-qara röng alır. Onlara mümüş meyvələr də deyilir. Sklerotsilər qışlayaraq yazda inkişaf edib konidi yastiqçılarını əmələ gətirir. Bu növdə apotetsiyə çox nadir hallarda rast gəlinir. Göbələyin apotetsi yaranma dövrü Monilia adlanır.

Azərbaycanın Şəki, Zakatala, Quba, Qusar, Ordubad və digər rayonlarında moniliya geniş yayılmışdır və məhsula böyük ziyan vurur.

Helotialar sırasının ikinci geniş yayılmış cinsi sklerotiniyadır (Sclerotinia). Ona müxtəlif meyvə və tərəvəz bitkilərində təsadüf olunur. Göbələk bitkilərin vegetativ orqanları və anbarda saxlanılan meyvə – tərəvəz üzərində yerləşərək ağ mitseli yiğini əmələ gətirir ki, burada sklerotsi inkişaf edir. Konidilərlə çoxalma məlum deyildir. Yazda sklerotsidən apotetsi formalasılır. Göbələk təsirində toxuma yumşalır və dağılır. Belə meyvə – tərəvəz istifadə üçün yararsızdır.



Şəkil 172. *Monilium fructigena*. A - yoxlu meyvə, B - konidili mərhələ, V - konididasivəc

*Botryotinia fuckeliana* bitkilər, habelə anbarda saxlanılan meyvə-tərəvəz üzərində boz yiğin əmələ gətirir ki, bu da göbələyin konidi /Botrytis/ dövrü adlanır. Sklerotsilər mitseli üzərində yetişir.

## FATSİDİLƏR SIRASI – PHACIDIALES

Fatsidilərdə apotetsi substrat üzərində və ya stromada əmələ gələrək uzun müddət mitseli yiğini ilə örtülür. Apotetsilər

kürəvi və ya xətvari quruluşa malikdir, yetişdikdən sonra tamamilə açılır. Sıranın nümayəndələrinə bitki qalıqları üzərində saprofit və ali bitkilər üzərində parazit halda rast gəlinir.

Sıranın təcrubi əhəmiyyətli nümayəndələrindən olan Rizitza ağcaqayının müxtəlif növlərinin yarpağı üzərində parlaq qara ləkə əmələ gətirir. Bu ləkə göbələyin sklerotsili stromasından ibarətdir. Yarpaqlar töküldükdən sonra stromada radial düzülmüş xətvari apotetsi yaranır. Onun açılan yarıq hissəsində sapşəkilli kisə sporları xaricə çıxır. Bitkilər bu sporlar vasitəsilə xəstəliyə yoluxurlar.

## PEZİZALAR SIRASI – PEZIZALES

Bu sıranın xarakter əlaməti aperkulyat kisənin olması və onun xüsusi qapaqla açılmasıdır. Pezizaların meyvə cismi ölçüsü 1 mm-dən 10 sm-ə qədər olan apotetsi tiplidir. Bəzən hündürlüyü 10 – 12 sm və daha çox olan apotetsilərə də rast gəlinir. Onlar ətli, bəzən isə dəri şəklində, çəhrayı, narıncı, qırmızı və ya qara rəngli olurlar.

Pezizaların heminisində həmişə parafizlər yerləşir. Parafizlər və kisələr eyni uzunluğa malikdir. Lakin bəzi pezizaların kisələri yetişən vaxt uzanır. Bu göbələklərin əksəriyyətində yalnız kisə dövrü məlumdur, bəzi nümayəndələrində konidilərlə çoxal-maya da təsadüf edilir.

Pezizalar əksərən saprofitidlər, lakin bitkilər üzərində parazit yaşayan nümayəndələrinə rast gəlinir.

Pezizalar əsasən humuslu torpaqlarda, ağac kötükləri və ya peyində yaşayırlar. Rütubətsevən orqanizmlər olduqlarına görə yazda və payızda daha çox inkişaf edirlər.

Peziza cinsində /Peziza/ apotetsi nəlbəki şəklindədir. Apotetsi 1 – 5 sm ölçüdə olub çəhrayı rənglidir. Xarici örtüyü hamar və kül rəngindədir. Bu cinsin P. badia növü rütubətlə meşə torpaqlarında yayılmışdır (şək. 173).

Sıranın geniş cinslinden biri adı quzuqarnı göbələyidir (*Morchella*). Böyükür 6 – 10 sm hündürlüyü malikdir. Ətlidir, ayaqcıq və papaqcıq bir-birindən seçilir. Papaqcıq ovalşəkilli olub quzu qarnının qatlarını xatırladır. Göbələyin adı buradan götürülmüşdür (Şək. 174). Papağın kənarı ayaqcığa birləşir. Kisə sporları papaqdan tədricən xaric olunur. Quzuqarnı göbələyinin yeməli nümayəndələrinə *M.esculenta*-ni misal göstərmək olar. Birincinin papağı yumurta formasında olub, kənarı ayaqcığa birləşir, sarı – qonur rənglidir. Bu göbələk yazda və payızda isti yağışlardan sonra meşələrdə külli miqdarda yayılır.

*M.conica* isə aprelin ortalarında şam meşələrində inkişaf edir. Papağı dairəvi və uzunsovdu, kənarı vasitəsilə ayaqcığa birləşir, bəzən boz – qonur rəngdə olur. Bu göbələklərin hamısı yeməlidir. Yazda papaqlı göbələklərdən əvvəl əmələ gəldikləri üçün qiymətli sayılır-lar.

Sıranın ikinci böyük cinsi quzu göbələyi sayılır (*Gyromitra*). Böyük apotetsinin olması ilə xarakterizə edilir. Ayaqcığı böyükür. Boz və ya tünd – boz rənglidir. Torpaqda saprofit halda yaşayır, əsasən inkişaf edir.

Bu cinsin *G.esculenta* növü şam meşələrində yaşayır. Şərti yeməli göbəlik sayılır. Bəziləri zəhərli olduğuna görə yeyilmir.



Şəkil 173. *Peziza hadila. Aiotetsi*



Şəkil 174. Apotetsi. *Morcella* (A),  
*Gyromitra* (B)

## DONBALAN GÖBƏLƏKLƏRİ SIRASI - TUBERALES

Donbalan göbələkləri sırasına meyvə cisimləri torpaqda əmələgələn növlər daxildir. Sıra 100-ə kimi növü əhatə edir. Meyvə cisimləri müxtəlif ölçülü yumrular şəklində olur. Ölçüləri 1 – 10 sm və daha böyük ola bilir. Mikroskop altında xaricdən tünd rəngli qabıqla örtüldüyü görünür. Peridiləri sıxdır. Daxili toxuma zolaq əmələ gətirərək mərmər səthinə oxşayır. Sıx zolaqlar daxili, yumşaq zolaqlar isə xarici damar adlanır. Meyvə cismi erkən inkişafa başlayarkən açıq apotetsi formasında olur, üzərinde himeni qatı inkişaf edir. Sonralar meyvə cismi enine və uzunguna böyüyərək daxili və xarici damarları əmələ gətirir. Damarlar arasında dairəvi kisələr yerləşir və himeni təbəqəsi əmələ gətirir (şək.175).

Bu göbələklərin əksəriyyəti meşələrdə yayılmışdır. Mikoriza əmələ gətirən göbələklər sayılır, ona görə də onları laboratoriya şəraitində təmiz kulturaya çıxarmaq mümkün deyildir. Donbalan göbələkləri yüksək qidalı göbələklərdəndir. Xüsusilə qara fransız donbalan göbələyi (*T.melanosporum*) daha çox qidalıdır. Cənubi Fransada geniş yayılmışdır. Rusiyada donbalana (*T.aestrum*) çox təsadüf edilir. Onun meyvə cismi daha böyük olub üzeri qarayabənzər rənglidir, lakin keyfiyyətinə görə fransız donbalananından geridə qalır.

Azərbaycanda (Qarabağ, Cəbrayıł, Qubadlı və Abşeronda) yayılmış donbalan göbələyi yalancı donbalan adlanır, meyvə cismi torpaqda yaşayır. Xarici görü-



Şəkil 175. Donbalan göbələyin A-meyvə isminin kəsiyi, B-kəsiyin böyüdülmüş forması.

nüşünə görə əsl donbalana oxşayır, meyvə cisimləri və kisələrinin düzülüşü ilə ondan fərqlənir. Məsələn, yałançı Zaqafqaziya donbalanının /Terfesia transcaucasica/ meyvə cismi iri kartof yumrusu ölçüsündə olur, tərkibi zülalla zəngin olduğu üçün daha yeməlidir (şək. 175).

### Lokuloaskomisetlər yarımsinfı – Locculoasscomycetidda

Kisələri əsl meyvə cismində deyil, askolokulyar tipli askostromada inkişaf etdiyi üçün bu yarımsinfın nümayəndələri eukomisetlərdən fərqlənir. Kisələr stroma toxumasının çoxalma və sıxılma nəticəsində onun boşluğunda əmələ gelir.

Adı halda hər kisə sərbəst boşluqda yerləşir və kisələrarası toxuma ilə başqa kisələrdən ayrıılır. Hər boşluqda bir neçə kisə yerləşdikdə interaskulyar toxuma tamamilə dağılır. Bəzən interaskulyar toxuma kisələr arasındaki sapa oxşayır və psevdoparafiz adlanır. Lokuloaskomisetlərdən fərqlənir. Lokuloaskomisetlərin kisələri ikiqat qılaflıdır. Kisənin xarici qatı bərk, daxili qatı isə əksinə yumşaqdır. Kisə sporları arakəsməyə malikdir.

Lokuloakomisetlərdə dörd tipdə askostromaya təsadüf edilir. Onlar yarımsinfin sıralara bölünməsində əsas rol oynayır:

1. «Elsin» tipli – askostromanın hər boşluğunda yalnız bir kisə yerləşir.

2. «Psevdosfer» tipli askostromada bir və ya bir neçə boşluq olur. Toxumada tək-tək əmələgələn kisələr askostroma mərkəzini yaradır. İnteraskulyar toxuma qalıqlarından isə psevdoparafiz inkişaf edir. Bəzən bu qalıqlar tamamilə dağılır və psevdoparafizlər əmələ gəlmir.

3. «Dotideya» tipli askostroma bir və ya bir neçə boşluğa malikdir. Kisələr qrup halında stromanın bazal hissəsindən inkişaf edirlər, nəticədə askostromanın mərkəz toxuması tamamilə dağılır.

4. «Pleospora» tipli – askostromada bir və ya bir neçə boşluq vardır ki, burada onun bazal hissəsindən çıxan hiflər əmələ gəlir. Bu hiflər lokulanın yuxarısına kimi inkişaf edə bilir. Lokulada kisələr hiflər arasında yerləşir.

Lokuloaskomisetlər beş sıraya bölünür. Bunlardan üçü ilə tanış olacaqıq.

## **MİRİANGİALAR SIRASI**

Askostroma «elsin» tipində inkişaf edir. Askostromada ya-  
stiqcıq vardır, lokulalar nizamsız və ya bir sıradə yerləşir. Hər  
lokulada yalnız bir kisə olur.

## **DOTİDALAR SIRASI**

Askostrom psevdosfer və ya dotideya tipində inkişaf edir,  
bir və ya bir neçə lokulası vardır.

## **PLEOSPORLAR SIRASI**

Askostrom «pleospor» tipdə inkişaf edir, bir və ya bir neçə  
lokulası vardır.

## **MİRİANGİALAR SIRASI – MYRIANGIALES**

Sıranın nümayəndələrində nizamsız düzülmüş külli mi-  
qdarda lokulalar vardır, hər birində bir ədəd kisə yerləşir. Askost-  
roma «elsin» tipində inkişaf edir. Sıranın nümayəndələri bitkilər,  
həşəratlar və göbələklər üzərində parazit halda yaşayır.

Sıranın bitkilər üzərində parazitlik edən cinslərdən biri  
elsindir (*Elsinoe*). Onun E.veneta növü moruqda antraknoz xəstə-  
liyi törədir. Cavan budaq və yarpaqlar üzərində boz ləkələr əmə-  
lə gəlir. Bitkinin vegetasiya dövrü ərzində göbələk konidilərlə  
çoxalır. Askostrom ləkələr üzərində inkişaf edir. Göbələk mitseli-  
lər vasitəsilə qışlayır.


## **DOTİDEALAR /DOTHIDEALES/ SIRASI**

Askostrom «psevdosfer» və ya «dotideya» tipində inkişaf  
edir. Onlarda bir və ya bir neçə lokulo inkişaf edir ki, onlarda da

dəstə halında kisələr yerləşir. Kisələr arasında psevdoparafizlər /interaskulyar toxumanın sapvari qalıqları/ yerləşir.

Siranın əksər nümayəndələri qurumuş budaq və yarpaqlar üzərində yaşayırlar. Parazit nümayəndələrinə *Mycosphaerella tulipifera*-ni misal göstərmək olar. Bu göbələk lalə bitkisi üzərində xəstəlik törədir, peritetsiyəbənzər tünd rəngli ləkələr əmələ gətirir. Epidermisin altında inkişaf edən göbələk qışlamaya xidmət edir. Göbələk öz inkişafı dövründə mikrokonidi əmələ gətirir. Spermasiyası piknididə əmələ gəlir, askostromada isə trixogenli keçir. Mayalanmadan sonra askogen hiflər yaranır ki, onun üzərində dəstə halında kisələr yerləşir. Dotidiaların bəzi nümayəndələrində askogen hiflər olmur.

Siranın bir sıra nümayəndələri kənd tosərrüfatı bitkilərinə böyük ziyan vurur. Onlara çiyələk üzərində parazit halda yaşayan *M. fragariae*-ni misal göstərmək olar. Bu göbələk çiyələk yarpağı üzərində ağ ləkələr əmələ gətirir. Yayda ləkələr üzərində konidilər inkişaf edir (şək.176).




Şəkil 176. *Mycosphaerella fragaria*. A-voluxmuş yarpaqlar, B-pseudotetsi, V-askosporlu kiva.

## PLEOSPORLAR SIRASI – PLEOSPORALES

«Pleospora» tipli askostroma inkişaf edir. Siranın bir çox nümayəndələrində psevdotetsi dairəvi və ya yandan nisbətən başıq olub, qara rənglidir. Bəzilərində çoxlu sayda askostromalar tək halda yerləşir və lokulaların peritetsilərinə oxşayır. Onların lokulalarında psevdoparafizlər uzun müddət qalır.

Askosporlar eninə, bəzən də uzununa arakəsmələrə malikdir.

Pleosporaların ot bitkiləri üzərində saprofit halda yaşayan nümayəndələrinə pleosporanı misal göstərmək olar. Ağac bitkiləri üzərində parazit həyat təzzi keçirən nümayəndələri də vardır. Praktiki əhəmiyyəti olan parazit nümayəndələrdən biri venturiadır (*Venturia*) (şək. 177). Onun əsasən iki növü meyvo bitkilərində: *V.inaequalis* alma, *V.pizina* isə armudda dəmgil xəstəliyini törədir, bitki yarpağında zeytun rəngində məxməri ləkələr əmələ götürir. Göbələk yiğini parazitin konidisi və konididaşıyıcılarından ibarətdir ki, bu dövr fuzikladium /fusicladium/ adlanır. Bir vegetasiya dövründə göbələk 3 – 10 dəfə konidi nəslə əmələ getirir. Konidilər yetişdikdə yarpağın kutikulasını partladıb xaricə çıxır və sağlam yarpaqlar üzərinə düşür.



Şəkil 177. *Venturia inaequalis*. A - yoluvmış yarpaq və meyvə, B - konidial spordurma, V - pevdotetsi.

*Venturia* cinsinin qara rəngli pevdotetsisi şar şəklindədir. Sancaqvari kisəsinin pevdoparafizləri vardır. Kisə sporları zeytuni - boz rəngli olub arakəsməlidir. Göbələk torpaqda və bitki qalıqlarında yaşayır.

Alma və armudun dəmgil xəstəliyi böyük iqtisadi əhəmiyyət kəsb edir. Onun təsirindən yarpaqlar vaxtından əvvəl quuyub tökülür, bitki zəifləyir, məhsuldarlıq azalır və meyvələr çibəcərləşir. Neticədə meyvələr standarta uyğun gəlmir və qiynəti aşağı düşür.

Meyvə bitkilərinin dəmgil xəstəliyi Azərbaycanın meyvəçiik rayonlarında, xüsusilə Quba, Xaçmaz, Şəki, Zakatala zonasında geniş yayılmışdır.

## KİSƏLİ GÖBƏLƏKLƏRİN MƏNŞƏYİ VƏ TƏKAMÜLÜ

100 ildən artıqdır ki, kisəli göbələklərin təkamülü haqqında bir-birinə zidd olan iki hipotez irəli sürürlür.

İlk fikri 1874-cü ildə Sakson söyləmişdir. O, kisəli göbələklərin öz mənşələrini qırmızı yosunlardan aldığı və kisəli göbələklərin labulbenlər, sferialar və pezizalar sıralarının nümayəndələrinin qırmızı yosunlara daha çox oxşadığını göstərmişdir.

İkinci fikir 80-cı illərdə A.de Bari və O.Brefelt tərəfindən irəli sürülmüşdür. Onların fikrincə kisəli göbələklər ziqomisetlərdən mənşə almışlar. Kisəli göbələklərin hemiaskomisetlər yarımsinfinin endomisetlər sırasının nümayəndələrinin ziqomisetlər sinfinin nümayəndələrinə daha yaxın olduğunu güman edilir.

Birinci hipotezə görə cinsi orqanların quruluşu və cinsi çıxalmanın xarakterinə görə kisəli göbələklərlə qırmızı yosunların bəzi qrupları bir-birinə yaxındır. Bu yaxınlığı qırmızı yosunlarının karpoqonları ilə kisəli göbələklərin askoqonlarının quruluşlarındakı oxşarlıq bir daha sübut edir.

Başqa sözlə, kisəli göbələklərin askogen hifləri qırmızı yosunların ooblastem saplarının homoloqlarıdır. Bu fikrin əsasın kisəli göbələklərdən labulbenlər, sferialar və pezizaların nümayəndələrinin cinsi orqanları ilə qırmızı yosunların cinsi orqanlar arasındaki oxşarlıq təşkil edir. Bütün bunlarla əlaqədar olaraq kisəli göbələklərin ibtidai nümayəndələrində ikinci dəfə sadələşmə baş vermişdir. Kisəli göbələklərlə qırmızı yosunlar arasında keçid təşkil edən yüksək ixtisaslaşmış parazit labulbenlərdə yüksək ixtisaslaşmış orqanizmlər zəif ixtisaslaşmış orqanizmlərə təkamüti etmişlər.

İkinci hipotez isə kisəli göbələklərin ibtidai formalarının cinsi çıxalmaları və spor əmələ gətirmələrinin ziqomisetlər, oxşarlıq təşkil etməsidir. Hemiaskomisetlərin dipodaskus növ ziqomisetlərin ibtidai formalarına oxşadığına görə kecid qurulur. Ziqtun sükunət dövrü keçirmədən inkişafı, sərbət hüccyrənin əmələ golması, kisə sporunun formalaşması buna məsal ola bilər. Hemiaskomisetlərin ibtidai nümayəndələri kisə-

göbələklərin aşağı, nisbətən mürokkobləri isə keçid formalar – saprofitlər sayılır. Onlar da təkamül prosesində yüksək ixtisaslaşmaya doğru inkişaf edirlər.

Son illər göbələklər üzərində aparılan biokimyəvi tədqiqatlar yuxarıda qeyd olunan hipotezlərin yenidən işlənməsini tələb edir.

Biokimyəvi tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, kisəli göbələklərin hüceyrə divarının polisaxarid tərkibi zigomisetlərə deyil, xitridiomisetlərə daha çox uyğun gelir. Ona görə də D.Seyvil, B.O.Bartnik kisəli göbələklərin ulu əcdadlarının xitridiomisetlər olduğunu qeyd edirlər. Ziqomisetlər isə təkamülün yan budağını təşkil edirlər.

Lakin son dövrdə P.Kolmeyr tərəfindən yeni fikir irəli sürülmüşdür. O, kisəli göbələklərin spatulosporlar sırası nümayəndələrinin qırmızı yosunlar üzərində parazit halda yaşadığını aşkar etmişdir. Bu kisəli göbələklərin qırmızı yosunlarla qohumluğunu sübut edir.

1975-ci ildə M.Şadfo tərəfindən maraqlı bir ideya irəli sürülmüşdür. O, kisəli göbələklərin qırmızı yosunlardan mənşə almadığını, əksinə hər ikisinin eyni zamanda təkamül etdiyini göstərir.

Bəzi mikoloqların fikrincə bu göbələklər ibtidaidən mürəkkəbə doğru təkamül yolu keçmişlər. Bu kisə və konidilərin inkişafında aydın təzahür edir.

Alimlər arasında belə bir fikir də hökm sürür ki, bu sinfin nümayəndələrinin təkamülü aralarındaki mürəkkəbləşmə ilə izah oluna bilər.

Hemiascomycetidae yarımsinfinin Endomycetales sırasının nümayəndələrində ziqtot sükunət dövrü keçirmədən inkişaf edərək kisələr, onlar da öz növbəsində haploid askosporlar əmələ gətirir. Ziqomisetlər sinfində isə ziqtot sükunət dövrü keçirir və inkişaf edib haploid nüvələr əmələ gətirir. Buradan belə nəticə alınır ki, çılpakqisələrlər zigomisetlərdən təkamül etmişlər.

Endomisetlər sırası içərisində mitselisi olan endomises ibtidai göbələk sayılır. Onlardan nisbətən ixtisaslaşmış maya göbələkləri inkişaf edir. Hemiaskomisetlərin nisbətən inkişaf etmiş

sırası olan Taphrinales təkamül nöqteyi-nəzərindən yüksək pillədə durur. Birinci sıradan diploid mitselilərinin olması ilə fərqlənir. Maya göbələklərində hüceyrələri cüt-cüt birləşərək diploid hüceyrə əmələ gətirir. Bu əlamətlər təkamül cəhətindən bir-birinə qohumluq hesab edilərsə, bu sıranın endomisetlərdən mənşə aldığıını güman etmək olar.

Euaskomisetlər içərisində ibtidai formalara rast gəlinir. Bəzi nümayəndələrində birinci yarımsınıf olduğu kimi meyvə cismi içərisinə 1 – 2 ədəd kiçə əmələ gələrək zəif inkişaf edir və onlara çox oxşayır. Bu əlamət euaskomisetlərin çılpaqkisəlilərdən təkamül etdiyini göstərir.

Ən qədim evritiales və plektomisetlər pironomisetlər, diskomisetlər, eləcə də lokuloaskomisetlərin mənşəyi sayılır ki, bu da müasir plektomisetlərin meyvə cismilərinin mürəkkəb quruluşa malik olmasına dəlalət edir. Kisələr meyvə cismi daxilində nizamsız düzülmüşlər.

Mikoloqlar mənşəyinə görə pirenomisetlərə heterogen qrup kimi baxırlar. Lakin onun sıralarının təkamülü hələlik aydınlaşdırılmışdır. Diskomisetlərin ən qədim sırası helotialeslər sayılır. Petzizalar helotialeslərdən inkişaf etmiş və mənşələrinə görə donbalan göbələkləri ilə sıx əlaqədardır.

## BAZİDİLİ GÖBƏLƏKLƏR SİNFI – Basidiomycetes

Sinfin nümayəndələri çox hüceyrəli mitseliləri olan ali göbələklərdir. Bazidiomisetlər göbələklərin böyük sinfi sayılır, buraya 30000-dək müxtəlif quruluşlu nümayəndələr daxildir.

Cinsi çoxalma (somatoqamiya tipli) bazidiospordan inkişaf etmiş, haploid mitselinin iki vegetativ hüceyrəsinin birləşməsi ilə gedir. Homotallik növlərdə bir mitselinin müxtəlif hifləri birləşir.

Bazidili göbələklərin əksəriyyətində heterotallik mitseli vardır. Bu mitseli hiflərinin ucundakı hüceyrələr şərti olaraq «+» və «-» işarə edilir (şək. 178). Bu hüceyrələr birləşdikdə sitoplazmaları qarışır, nüvələri isə birləşmir. Beləliklə, dikariofit mitselilər əmələ gəlir, onlarda eyni zamanda hiflərin arakəsmələri qarşı-

sında duran xüsusi komor hüceyrələri yerləşir. Sonuncular ov-vəlcə yan çıxıntılar şəklində inkişaf edir. Dikarionun iki nüvəsi eyni vaxtda bölünüb 4 haploid nüvə verir. Daha sonra hüceyrə bölünür, onun yuxarı hissəsi bazidinin əsası olan ana hüceyrədən ibarətdir. Bazidi kisəli göbələklərin kisə sinə oxşayır.

Bazidi dikarion nüvə alır. Onun altında yerləşən hüceyrə və ya ayaqcıq hüceyrəsi qalan iki nüvəni götürür. Bazidinin əsasını təşkil edən ana hüceyrə daxilindəki nüvələr birləşərək diploid nüvə əmələ gətirir. Bu nüvə iki dəfə reduksion yolla bölünərək 2 – 4 ədəd haploid nüvə verir. Bu zaman bazidinin ucunda, üzərində şışkinliklər yerləşən steriqma əmələ gəlir. Reduksion bölünmə nəticəsində alınmış 2 – 4 ədəd nüvənin hər biri steriqma vasitəsilə bu şışkinliklərin birinə daxil olaraq bazidiospor əmələ gətirir (şək.179).



Şəkil 178. Papaqlı göbələyin inkişaf sikli.  
1-bazidiosporlar, 2-haploid mitseli, 3-dikariotik mitseli, 4-dikariotik mitseldən ibarət meyva cismi,  
5-bazidiosporlu bazidi.



Şəkil 179. Bazidinin və bazadaisporlu inkişaf sxemi

Bazidiosporlar yetişdikcə xaricə tökülür, yenidən inkişaf ədib haploid mitseli verir. Deməli, bazidili göbələklərdə sporlar

xaricedə (ekzogen), kisoli göbələklərdə isə əksinə kisə daxilində (endogen) əmələ gəlir.

Quruluşlarına görə bazidilər 3 qrupa bölünür. Təkhüceyrəli, silindrik və ya sancaqvari bazidi holobazidi adlanır. Onların bazidiosporları bir sıradı yerləşib akrospor tripli bazidi əməlo götərir. Bu tip bazidiosporlar fəal xaric olunduğu üçün bütün bazidili göbələklərə aid edilir. Lakin bəzi nümayəndələrdə bazidi meyvə cismi içərisində yerləşdiyinə görə bazidiosporlar passiv xaric olunur. Bazidilərin formaları və onlarda sporların düzülüşü müxtəlif olur. Bazidiosporlar əsasən bazidinin yan hissəsində yerləşirlər. Belə bazidilərə plevrospor tripli bazidilər deyilir (şək. 180).

Bazidi iki hissədən ibarətdir: genişlənmiş aşağı hissə hipobazidi, yuxarı hissə isə epibazidi adlanır. Epibazidi adətən iki və ya dörd hissədən ibarət olur. Epibazidi arakosmo vasitəsilə hipobazididən ayrılır. Bu cür mürəkkəb quruluşlu bazidiyə heterobazidi deyilir.



Şəkil 180. Bazidilərin tipləri. A-holobazidi, B,V,Q-heterobazidi, D-teliobazidi və ya fragmobazidi.

Bazidi eninə arakosmələrlə dörd hüceyrəyə bölünür. Sporlar bazidinin yan hissəsində inkişaf edirlər. Belə bazidi fragmobazidi deyilir.

zidi adlanır. Fraqmobazidinin xarakter xüsusiyyəti qalın qılaflı, sükunət dövrü keçirən teliospor əmələ gətirməsidir. Teliosporu bəzən teliobazidi də adlandırırlar. Bazidi və bazidiosporlar bila-vasitə mitseli üzərində də əmələ gələ bilər. Lakin bazidili göbə-ləklərdə bazidi meyvə cismi üzərində formalaşır. Onların inkişaf siklində dikariotik faza haploid fazaya nisbətən üstünlük təşkil edir. Haploid fazanın ömrü qıсадır (o, bazidiosporlar və mitseli-dən ibarətdir).

Sinfin nümayəndələri zərif hörümçək toruna bənzər, pam-biqvari, dəriyəbənzər, pərdəvari, qabıq, dırnaq və lövhəşəkilli meyvə cisminə malikdirlər.

Açıq meyvə cismilərində bazidilər üst təbəqədə düzülərək himeni əmələ gətirirlər ki, onu himenofor da adlandırırlar. Sinfin ibtidai nümayəndələrində himenofor hamardır, ali nümayəndə-lərdə isə o dişcik şəklində, boruvari və lövhəvari olur. Bazidiosporlar fəal yayılırlar. Onların tullanma gücü kisəli göbələklərdə olduğu kimi turqor təzyiqi yüksəldikdə artır.

Qapalı meyvə cismi olan göbələklərdə əsl himeni əmələ gəlir. Odur ki, onlarda bazidinin quruluşu və sporların yerləşməsi müxtəlifdir, meyvə cismi və himeninin xarici qılaflı partladıqdan sonra sporlar xaricə çıxır. Bazidili göbələklərin himenoforları müxtəlif rəngdə olur (rəngsiz, sarı, çəhrayı, narıncı və qara).

Sinfin nümayəndələrində konidilərlə çoxalmaya nadir halda təsadüf olunur.

Beləliklə, bazidili göbələklər aşağıdakı əlamətlərinə görə kisəli göbələklərdən fərqlənirlər:

1. Kisəli göbələklərdə sporlar endogen ask daxilində, bazi-dili göbələklərdə isə ekzogen bazidi üzərində əmələ gəlir.
2. Kisəli göbələklərdə cinsi orqanlar vardır, bazidili göbə-ləklərdə isə cinsi orqanlar yoxdur. Bazidili göbələklərdə cinsi çoxalma somatoqamiya tipdədir.

3. Kisəli göbələklərdə haploid faza üstünlüyə malikdir, əv-vəlcə askogen hif, sonra kisə əmələ gəlir. Bazidili göbələklərdə isə əksinə, dikariotik və diploid fazanın ömrü uzundur. Onlarda əavan diploid bazidi, haploid bazidiospor və ilk mitseli inkişaf edir. Bəzilərində haploid dövr bazidiospora kimi ixtisar olunur.

4. Kisəli göbələklərin meyvə cismi haploid mitselidən inkişaf edir, meyvə cismi daxilindəki askogen hif isə dikariotikdir. Bazidili göbələklərin meyvə cismi isə yalnız dikariotik mitselidən əmələ gəlir.

Bazidinin quruluşu və inkişaf mərhələlərinə görə bazidili göbələklər üç yarımsinfinə bölünür:

1. Holobazidiomisetlər – Holobasidiomycetide və ya Autobasidiomycetidae

Arakəsməsiz, sancaqvari və ya silindrik, təkhüceyrəli bazi-dililər xarakterizə olunur, bazidinin yerləşməsi əsas şərtidir.

2. Heterobazidiomisetlər - Heterobasidiomycetidae

Bazidi mürəkkəb quruluşlu olub, epibazidi və hipobazidi-dən ibarətdir. Ana hüceyrə inkişaf etməyərək çıxıntı əmələ gətirir. Haploid nüvələr bu çıxıntıya daxil olduqdan sonra o, arakəsmələrə ayrıılır.

3. Teliobazidiomisetlər - Teliobasidiomycetidae

Bazidi (arakəsmələrlə fraqmobazidiyə bölünür) sükunət dövrü keçirən qalın qılaflı teleytospor hüceyrəsinə inkişaf edir.

### Holobazidiomisetlər yarımsinfi

Holobazidiomisetlər yarımsinfinə ekzobazidialar sırası (ba-zidi mitseli üzərində formalaşır), himonemisetlər (bazidi mitseli üzərində düzülərək six himeni təbəqəsi əmələ gətirir) və qastro-misetlər qrup sırası (bazidi meyvə cismi içərisində yerləşir) daxildir.

## EKZOBAZİDİALAR SIRASI – EXOBASIDIALES

Sıraya 20-yə qədər növ daxildir. Bunlar əsasən çiçəkli ali bitkilər üzərində parazit halda yaşayırlar, meyvə cisimləri yoxdur.

Bazidi mitseli üzərində himeniye bənzər six olmayan təbəqə əmələ gətirir. Bəzi növlərdə isə bazidi dəstə şəklində yerləşir

Ekzobazidilər əsasən erikakimilər, daşdələnkimilər, çaykimilər fəsiləsinə aid və digər tropik bitkilər üzərində parazitli edirlər.

Ekzobazidium (exobasidium) cinsi üzərində ilk dəfə 1876-ci ildə böyük rus mikoloqu M.S.Voronin tədqiqat aparmışdır. Alim, bu göbələyin bitkilərdə müxtəlif şışlər törətdiyini müəyyən etmişdir.

Bu cinsin geniş yayılmış növü olan *E.vaccinii* mərcangılə bitkisi üzərində yaşayır. Xəstəliyin xarakter əlaməti cavan budaqlar, yarpaqlar və çiçəklər üzərində ağ, çəhrayı və ya qırmızı rəngli şişin əmələ gəlməsidir. Şiş olan orqanın arxa hissəsi ağ rəngli bazidiospor yığını ilə örtülür (şək.181). Xəstə orqan daxilində göbələyin ikinüvəli mitseli hüceyrəsi görünür. Sahib bitki epidermisi altında çoxlu sayıda paralel düzülmüş bazidilər yerləşir. Bazidinin inkişafı zamanı onun iki nüvəsi birləşir, diploid nüvə isə meyoz yolla bölünür, bazidi üzərində 2 – 6 ədəd nazik, uzunsov bazidiosporlar inkişaf edir. Onlar xəstə orqan üzərində ağ örtük əmələ gətirir. Bazidiosporlar bir damla suya düşdükdə bölünüb 3 – 5 ədəd hüceyrə verir. Spordan yaranmış hüceyrələr nazik hif əmələ gətirir. Hifin ucunda isə xırda konidilər formalaşır. Konidi və ya bazidiospor inkişaf edib, hif əmələ gətirir ki, bu da bitkinin biçciqlarından keçib toxumalara daxil olur və mitseliyə çevrilir. *E.burtii* növünə Qafqazda bitən bir sıra mədəni və yabanı bitkilər üzərində rast gəlinir. Bu cinsin *E.vexans* növü Hindistanda çay bitkisine böyük ziyan vurur.

Hazırda ekzobazidial göbələklərin dörd cinsi məlumdur, növlərinə isə dünyanın bütün ölkələrində təsadüf olunur.

Bu qrupun mənşəyi hələlik məlum deyildir. Onları yalnız himenomisinlərin yan budağı kimi qəbul etmək olar.



Şəkil 181. *Exobasidium vaccinii*. A - yoxlmış bitkinin xarici görünüyü, B - zədələnmiş bitki hissəsinin kəsiyi, 1-bitki toxumasında olan göbələk hifləri, 2-bazidilər.

Ekzoazidial göbeləklərin Aphyllophorales sırasının ibtidai nümayəndələrindən mənşə alması güman edilir. Odur ki, bu göbeləklərə sərbəst qrup kimi baxmaq olar.

## HİMENOMİSETLƏR QRUPU – HYMENOMYCETIDAE

Himenomisetlər bazidili göbeləklərin çox geniş yayılmış qrupu sayılır. Buraya 12.000-dən artıq növ daxildir.

Bazidilər mitseli üzərində düzülərək himeni adlanan süngərvəri təbəqə əmələ gətirirlər ki, bu sıranın xarakter xüsusiyyəti dir. Himeni ali nümayəndələrdə ilk dövrdə qapalı olur, sporlar yetişdikdə isə açılır.

Himenomisetlərin əksər nümayəndələri bitki qalıqları, peyin, çürüntülü torpaq və s. üzərində saprofit həyat tərzi keçirirlər, eyni zamanda ağaclar üzərində parazitlik edən növləri də məlumdur. İstər parazit və istərsə saprofit növlərin mitseliləri substrat içərisinə daxil olur, nadir hallarda onlar xaricə çıxaraq hörümçək toruna bənzər pambıq və ya dərivari təbəqə əmələ gətirir. Bəzi nümayəndələrdə rizomorflara, əksər növlərdə isə sklerotsilərə təsadüf edilir.

Bazidiospor inkişaf edərkən tək və ya çoxnüvəli hüceyrələrdən ibarət haploid mitseli əmələ gətirir.

Sonralar belə mitselilərdən apoqam yolla dikarionları olan diploid mitselilər əmələ gəlir. Onların üzərində müxtəlif quruluşlu meyvə cismiləri inkişaf edir. İbtidai nümayəndələrdə meyvə cismiləri hörümçək toruna bənzər, bəzən keçəvari təbəqə şəklində olur. Himeni meyvə cismi üzərində yerləşir.

Sonralar təkamül nəticəsində dəriyəbənzər, mantarlaşmış, ağaclmış və yaxud ətli meyvə cismiləri meydana çıxmışdır. İbtidai orqanizmlərin meyvə cismiləri substrat üzərinə sərilir, nisbətən təkamül etmiş orqanizmlərdə isə onların kənarı substratdan qoparaq ya üfüqi, ya da şaquli istiqamətdə durur. Himeni meyvə cisinin alt səthində inkişaf edir. Sporların yayılması və mühafizə edilməsində belə quruluşun böyük əhəmiyyəti vardır. Hime-

nomisetlərdə yetişmiş sporlar ancaq 0,1 – 0,2 mm məsafəyə tullanır və hava cərəyanı vasitəsilə yayılır.

Ağac gövdələri və budaqlarında təsadüf edilən növlərin meyvə cisimləri at dırnağına bənzər forma alır və substrata möhkəm yapışır. Himeni onların alt səthində yerləşir. Torpaqda inkişaf edən nümayəndələrdə qırvıri, çətirəbənzər və s. meyvə cisimləri müşahidə olunur.

Meyvə cisinin himeni yerləşən hissəsi himenofor adlanır. İbtidai nümayəndələrin himenoforu sadə və hamardır, ali nümayəndələrində isə o, müxtəlif çıxıntı, qatlar, borucuq və lövhə şeklində olur. Bu quruluş himeni səthini və sporların miqdarını artırır. Məsələn: papaqlı göbələklərin lövhəşəkilli himenoforları himeni səthini 7 dəfə, qov göbələyin boruşəkilli himenoforu isə 150 dəfə genişləndirir.

Himenomisetlərin sporları əksərən təkhüceyrəlidir. Onlar bazidinin zirvəsindəki steriqma üzərində yerləşir.

Bazidi dördsporludur. Yetişmiş sporlar bazidi sporlar içərisindən turqor təzyiqinin artması hesabına 0,1 – 0,2 mm məsafəyə fəal tullanırlar. Xaricə çıxmış sporlar hava cərəyanı vasitəsilə yayılır. Torpaq üzərində yaşayan nümayəndələrin sporları həşəratlar və müxtəlif məməli heyvanlar tərəfindən geniş yayılır.

Himenomisetlərin sporları rəngsiz və ya rəngli olur. Bəzi nümayəndələrdə bunlar zeytuni, qəhvəyi, bənövşəyi və s. rənglərə boyanır. Himeni təbəqəsinin rəngi bir çox hallarda sporların rənginə uyğun gəlir. Sporların qılıfı əksər nümayəndələrdə hamardır, lakin bəzilərdə müxtəlif çıxıntılar nəzərə çarpir. Onların rəngi və quruluşu himenomisetlərin təsnifatında əsas rol oynayır. Sporların miqdarı isə olduqca böyükdür, hətta bəzi növlərin meyvə cisimlərində milyonlarla sporlar olur.

Himenomisetlərin ibtidai nümayəndələrində meyvə cismi inkişaf edərkən himeni təbəqəsi tamamilə açıq olur, alılardə isə (cavan dövründə) sadə hiflərdən ibarət pərdəvari örtüklə əhatə olunur. Bu xüsusiyət papaqlı göbələklərdə də nəzərə çarpir. Meyvə cismi inkişaf edərkən onların papağı ayaqcığa doğru eynilir, altda yerləşən cavan himeni pərdə ilə örtülərək mühafizə edilir. Meyvə cismi yetişərkən papaq açılır, pərdə cirrlaraq halqa

şəklində ayaqcıq üzərində qalır. Bundan əlavə, bəzi növlərdə meyvə cismini tamamilə örtən pərdə müşahidə olunur. Meyvə cisminin böyüməsi və ayaqcığın uzanması nəticəsində pərdə partlayır, ayaqcığın əsasında və papağın üzərində onun qalıqları görünür. Məsələn, çibintutan göbələyin papağı üzərindəki ağ ləkələr həmin pərdənin qalıqlarıdır.

Himeni təbəqəsində bazidilərdən əlavə, silindrik və ya sancaqvari parafizlərə də təsadüf edilir.

Onlar ikinüvəlidir, bazidiosporlar və steriqma əmələ gətirir, ancaq bazidiləri bir-birindən ayırrı və beləliklə sporların yayılmasını asanlaşdırır.

Himeni təbəqəsində bazidilər eyni vaxtda deyil, müxtəlif vaxtda yetişirlər. Tam yetmiş bazidi sporlarını tulladıqdan sonra düşür və əvəzinə yeni bazidi inkişaf edir. Meyvə cismərinin vegetasiya müddəti olduqca müxtəlifdir. Tam yetmiş ətli meyvə cismi olan nümayəndələr çox az, məsələn, bir neçə saatdan bir neçə günə kimi yaşayır, sonra isə çürüməyə başlayırlar. Digər tərəfdən, uzun müddət yaşayan meyvə cismələri də məlumdur, məsələn, qov göbələklərinin meyvə cismi 80 ilə qədər yaşayır. Belə növlərin bəzilərində yalnız bir himeni təbəqəsi inkişaf edir, digərlərində isə köhnə himeni təbəqəsini hər il yenisi əvəz edir. Beləliklə, himenoforlardan təşkil olunan illik zolaqlar yaranır.

Himenomisetlərin meyvə cismərinin inkişafi xeyli vaxt tələb edir, məsələn, papaqlı göbələyin meyvə cismi uzun müddət torpağın altında inkişaf etdiqdən sonra onun üstüne çıxır. Rütubətli və isti günlərdə bu göbələklərin kütləvi və sürətlə inkişafı onların əvvəldən torpaq altında əmələ gəlməsi ilə əlaqədardır. Himenomisetlər belə şəraitdə uzanaraq torpaq üzərində çıxır və tezliklə papaq əmələ gətirir. Meyvə cismərinin inkişafı üçün mitse-lilərdə müəyyən miqdarda ehtiyat qida maddələrinin toplanması tələb olunur ki, buna bəzi göbələklərdə uzun müddət sərf edilir. Ona görə də payızda inkişaf edən papaqlı göbələklərin meyvə cismələri adətən iri olur. Ağaclar üzərində təsadüf edilən qov göbələklərin meyvə cismələri daha gec, məsələn, bitki xəstələndikdən bir neçə il sonra əmələ gəlir. Belə ki. Həqiqi qov göbələyi

adlanan Fomes fomentarius-un meyvə cismi 3, 5 ildən sonra inkişaf edir.

Himenomisetlərin əksər nümayəndələrinin mitseliləri çoxillik olub, substrat daxilində qışlayır. Ona görə də yeməli göbələklərə, xüsusən göbələk bitən yerlərdə çoxlu miqdarda təsadüf edilir. Papaqlı göbələklərin çəmənliklərdə («Şeytan halqası») dairəvi düzülüyü torpaqda yaşayan çoxillik mitselilərin inkişafı ilə əlaqədardır. Mitselilər hər il inkişaf edərək dairənin diametrini artırır.

Bütün başqa göbələklər kimi himenomisetlər də mitselilər vasitəsilə çoxalır, məsələn, şampinonu süni şəraitdə mitselilər vasitəsilə becəirlər. Bəzi himenomisetlərin cavan mitselilərində oidilər konididaşıyıcıda və konidilərdə inkişaf edir. Lakin onlarda mitselilərlə çoxalma kisəli göbələklərdə olduğu kimi geniş yayılmamışdır.

Himenomisetlərin nümayəndələri xüsusilə mülayim iqlimli ölkələrdə daha çox yayılmışlar. Onların əksər nümayəndələri torpaqda, ağaç qalıqları üzərində saprofit həyat tərzi keçirir, bəziləri ağaç bitkilərində parazitlik edirlər.

Papaqlı göbələklərin əksəriyyəti ali bitkilərin kökləri üzərində mikoriza əmələ gətirir. Mikoriza endo, ektotrof və ekto-endotrof tipdə olur.

Endotrof mikoriza zamanı mitselilər kökün parenxim hüceyrələri daxilində yerləşir. Bu zaman kök öz əmici tellərini saxlayır. Endotrof mikoriza göbələklərinə orxidlər fəsiləsinin nümayəndələrini misal göstərmək olar. Bu bitkilərin toxumaları göbələksiz inkişaf edə bilmir. Bir sıra ot bitkilərinin kökündə orxidlərin olması onların inkişafına heç bir mənfi təsir göstərmir.

Ektotrof mikoriza göbələkləri kök üzərində hif yığını əmələ gətirir, nəticədə onda xüsusi kök tükcükləri yaranır. Bəzən inkişaf zamanı kök hif yığınına deşir və böyükür.

Endotrof və ektotrof mikoriza göbələklərini bir-birindən fərqləndirmək çox çətindir. Odur ki, keçid təşkil edən bu formalar ekto-endotrof mikoriza göbələkləri adlanırlar. Onlara kök üzərində və parenxim hüceyrələr daxilində təsadüf olunur. Bu miko-

rızalarda kök hüceyrələri canlı olur, əsasən ağaç bitkilərində yayılmışlar.

Su bitkiləri müstəsna olamqıla, qalan bütün ot, kol və ağaç bitkilərində mikoriza əmələ gəlir. Qeyri-müəyyən göbələklər, ziqomisetlər ot bitkiləri, kisəli (donbalan göbələkləri) və bazidili göbələklər isə ağaç bitkiləri ilə mikoriza əmələ gətirirlər.

Göbələk mitseliləri ekto-endotrof mikorizada karbohidratları kökdən alır və heterotrof olduqları üçün üzvi maddə sintez edə bilmirlər, mitseliləri torpağa daxil olur və ondan su və mineral duzları, həmçinin üzvi maddələri də mənimşəyirlər. Onların bir hissəsi göbələk, digər hissəsi isə bitki tərəfindən mənimşənilir. Göbələk bitki köklərindən özü üçün lazım olan hazır üzvi maddələri alır.

Mikoriza mürəkkəb proses olub, xarici mühitdən də xeyli asılıdır.

Himenomisetlər qrupu himenoforları və meyvə cismələrinin quruluşuna görə 2 sıraya bölünür:

1. Afilloforlar
2. Papaqlı göbələklər.

## AFİLLOFORLAR SIRASI – APHYLLOPHORALES

Afilloforlar sırasına 11 fəsilə daxildir. Fəsilələr meyvə cismələri himenofor və himeninin quruluşlarına görə bir-birindən fərqlənir. Himenoforları hamar, yastı, ətli, qırçınlı, bəzən isə lövhəvarıdır.

Meyvə cismi bir neçə tipdə olur: açıq meyvə cismi nəlbəki, fincan, papaq, yarımdairə, dirnaq, yastiqcıq, böyrək, uzunsov və s. quruluşda olub, kənarı və ya yan ayaqcığı vasitəsilə dib hissədə himenoforla birləşir.

Afilloforlar sırasının əksər nümayəndələri saprofit, az bir qismi isə parazit həyat tərzi keçirir. Parazit nümayəndələrinə əsasən ağacların gövdəsi üzərində təsadüf olunur. Onlar içərisində mikoriza əmələ gətirən nümayəndələr də vardır. Sıra aşağıdakı fəsilələrdən ibarətdir.

## **Klavariasiyakimilər fəsiləsi – Clavariatseae**

Ətli meyvə cisimləri sancaqvari və ya silindrik formada olub, şaquli istiqamətdə durur, budaqlanmaları ilə fərqlənir.

Hamar himenoforlar meyvə qədənini hər tərəfdən əhatə edir. Əksər nümayəndələri meşə torpaqlarında saprofit halda yaşayırlar. Sarı, qırmızı və boz rəngli tallomları birillikdir.

Clavaria və Sparassis cinsinin növləri cavan vaxtlarında yeməli olur. *S.crispa*-nın (kələm göbələyi) meyvə cismi dairəvi, ətli və yeməlidir. Ramiriya (*Ramiria*) cinsi iri inkişaf etmiş meyvə cismi ilə seçilir.

Fəsilənin tifula cinsinin bəzi növləri yabani bitkilər üzərində parazitlik edir. Əvvəlki nümayəndələrdən fərqli olaraq yonca üzərində parazit halda yaşayan növü inkişaf dövründə sklerotsi əmələ gətirir. Bitki məhv olduqdan sonra sklerotsi üzərində kiçik sancaqvari meyvə cismi inkişaf edir.

## **Teleforakimilər fəsiləsi – Telephoraceae**

Fəsiləyə daxil olan nümayəndələrin himenoforları yastı və hamar olub, meyvə cisminin bir tərefində yerləşir. Bəzi ibtidai formalarda meyvə cismi yaranmır. Himeni hörümçək toruna bənzər seyrək mitseli yiğını üzərində yerləşir. Lakin tipik nümayəndələrdə meyvə cisimləri dərişəkilli, bəzilərdə isə ətlidir, himenoforlar hamardır. Meyvə cisimləri substər üzərinə sərilir, bəzilərinin kənarları yuxarı qalxır, hətta üfüqi istiqamətdə duran meyvə cisimləri də olur. Ali formalarda isə kasa, qış, ayaq üzərində dayanan, papaqlı və s. şəkildə meyvə cisimlərinə təsadüf edilir. Onların himenoforlarında ziyil, dişciklər və qatlar müşahidə edilir.

Teleforakimilər əksər nümayəndələri ağac qalıqları üzərində saprofit həyat tərzi keçirir. Onlardan koniofora (*Coniophora*) taxta tikintiləri, körpü, dəmiryol şپalları və s.-ni çüründür, bəzilərinə, məsələn, *Stereum* cinsinin növlərinə ağac bitkiləri, *Hipoxius* cinsinin növlərinə isə ot bitkiləri üzərində təsadüf edilir. *Stereum purpureum* növü meyvə ağaclarında parazitlik edir. Digər saprofit

növlər isə meşədə bitən və bəzən anbarda saxlanılan ağacları, oduncağı çürüdür.

### Hidnasemkimilər fəsiləsi – Hydnaceae

Buraya daxil olan nümayəndələrin himenoforları ziyilvari və ya dişcikşəkillidir. Meyvə cisimlərinin forma və quruluşu ol-duqca müxtəlifdir.

Əksər nümayəndələri ağaç bitkilərində saprofit və ya para-zit həyat tərzi keçirir, az bir qismi isə torpaqda yayılmışdır. *Hydnum* cinsinin bəzi növləri, məsələn, *H. repandum* cavan dövründə yeməli göbələklərdən sayılır. Parazit növləri isə alma və palıd oduncağını xarab edir.

### Qov göbələkləri fəsiləsi – Polyporaceae

Qov göbələklərinin 2500-ə qədər növü məlumdur. Himeno-forları boruşəkillidir, daxili hissəsi himeni qatı ilə örtülmüşdür. Lakin bəzi növlərində himenoforlar budaqlanan qatlar və ya ana-stomozlaşan lövhə şəklindədir. Burada müxtəlif quruluşlu himenoforlar arasında keçid formalar nəzərə çarpır. Əksər nümayəndələr çox çox böyük meyvə cismindən malikdir.


Meyvə cismi at dirnağına bənzər, lövhəşəkilli, substrata yapışan və ya mərkəzində ayaqcığı olan papaqşəkillidir. Onlar müxtəlif bərklikdə, etli, dəri kimi, mantarlaşmış və ağaçlaşmış olurlar. Birillik və çoxillik olurlar. Göbələyin papağını kəsdikdə onun yaşını təyin etmək mümkündür.

Yetişmiş sporlar borunun mərkəzinə tullanır, sonra aşağı düşərək hava cərəyanı vasitəsilə yayılırlar. Onların əksəriyyəti ağaclar üzərində saprofit və ya parazit həyat tərzi keçirir. Parazit formaları müxtəlif növ çürümələr töredir. Tikintidə işlədilən ağacların əksəriyyəti bu fəsilənin nümayəndələri tərəfindən çürüyür. Qov göbələklərinin bir sıra növləri, xüsusilə boletus (*Boletus*) cinsinə aid olanlar meşə torpaqlarında geniş yayılaraq ağaç bitkilərinin kökləri ilə mikoriza əmələ gətirir.

Merulius cinsinin ev göbələyi (*Merullius lacrimans*) növü tikintidə işlədilən ağac materiallarının qəddar düşmənidir. Göbələk mitseliləri oduncağın daxilində yerləşir və qidalanır, üzərində isə əvvəlcə sarımtıl və ya qırmızımtıl damlılı ağ pambıqabənzər mitseli yiğini əmələ gətirir. Sonralar mitselilər qalın, boz rəngli örtük təşkil edirlər. Eyni zamanda göbələk eni 7 mm, uzunluğu bir neçə metr olan boz rəngli qayışlar əmələ gətirir. Burada nazik qabıqlı mitselilərdən əlavə qayışlara mexaniki möhkəmlik verən qalın qabıqlı hiflərə də təsadüf edilir. Eyni zamanda arakəsmələri olmayan və göbələyi su ilə təmin edən uzun hüceyrələr də müşahidə edilir ki, nəticədə göbələk əlverişsiz substrat üzərində belə inkişaf edə bilir. O, əsasən divar üzərində uzanaraq bir mərtəbədən digərinə keçir, əlverişli şərait yarandıqda isə yenidən inkişaf edərək mitseli əmələ gətirir. Ev göbələyində meyvə cismi çox nadir hallarda yaranır və substrat üzərində sərilmiş vəziyyətdə olur, əvvəlcə ağ, sonra isə 0,5 m-ə qədər diametri olan qonur sarı rəngli lövhə əmələ gətirir. Göbələyin ifraz etdiyi fermentlər oduncağın hüceyrə divarını uzununa və eninə parçalayır. Parçalanmış hissələr ovulub toz şəklində keçir. Quruluşuna görə əvvəlki növdən fərqlənən və həmçinin ev göbələyi sayılan digər göbələklər də vardır ki, onlar tikintidə işlədilən ağac materialına böyük ziyan vurur. Göbələk vaxtında aşkar olunub ona qarşı mübarizə aparılmadiqda hətta evlərin uçmasına səbəb olur.

Ev göbələkləri əsasən sporlar və mitseli vasitəsi ilə yayılır. Onların inkişafi üçün az (28-60%) miqdarda rütubət tələb olunur.

Fomes (*Fomes*) qov göbələklərinin ən geniş yayılmış cinsidir (şək.182). O, çoxillik möhkəm meyvə cisminin olması ilə fərqlənir. Himenoforları boru şəklində olub, hər il yeni qat əmələ gətirir. Göbələyin mitseliləri ağacların gövdələri üzərində fakultetiv parazit həyat tərzi keçirir və burada atdırnağına bənzər, yan tərəfləri ilə yapışan meyvə cismi əmələ gətirir. Həqiqi qov göbələyinə (*F.fomentarius*)



Şəkil 182. Həqiqi qov - *Fomes fomentarius* Meyvə cismi.

quru və ya zəif ağac bitkilərinin gövdələrində təsadüf olunur, at dırnağına bənzər açıq boz rəngli, qabılıq meyvə cismi əmələ gətirir. Meyvə cisinin ətli hissəsi sarımtıl-mixəyi rəngli yumşaq və quru dəriyə bənzəyir, ondan qanaxmanı saxlayan dərman və kibritin əvəz edicisi kimi istifadə edilir.

Poliporus (Polyporus) cinsi əvvəlcə yumşaq, sonra isə bərkiyən birillik meyvə cismi əmələ gətirir. Müxtəlif ağac bitkili üzərində saprofit və parazit halda yaşayır. Cüzi bir qismi yeməli göbələklər sayılır. Bəziləri isə çəkisi 20 kq-a çatan qida məqsədilə istifadə olunan böyük yemiş boyda meyvə cismi verir.

Dedalea cinsi nümayəndələrinin meyvə cisimləri odunlaşmış halda olub, çox illikdir. Ona ölü oduncaq üzərində (əsasən palidda, şppardarda) rast gəlinir.

Lenzites cinsindən olan göbələk ağac, şpal, telegraf direkləri və s. üzərində yaşayaraq oduncağı xarab edir.

Yuxarıda qeyd olunan cinslərin nümayəndələri Azərbaycanda Quba, Şəki, Zaqatala və Talyış meşələrində daha çox yayılmışlar.

Onların növ tərkibi ətraflı öyrənilmişdir. Qov göbələkləri meşə bitkilərinə çox böyük ziyan vururlar. Onlara qarşı ən mühüm mübarizə vasitəsi profilaktika tədbirlərinin həyata keçirilməsidir. Xəstə ağacların meşələrdən çıxarılması, heyvanların meşədə otarılmاسının qadağan olunması, kəsilən ağacların qonşu ağacları zədələmədən yıxılması əsas mübarizə tədbiri sayılır. Onların nümayəndələri rütubətli şəraitdə quru oduncaqları, məsələn, dəmiriyol şppardarı, şaxtalarda istifadə olunan direkləri, telegraf və körpü direklərini və s.-ni çürüdürlər. Qov göbələkləri bu məqsədilə istifadə olunan ağacların hər il texminən 10%-ni çürüdərək təsərrüfata milyonlarla ziyan vururlar. Onlarla mübarizə məqsədi ilə ağacları antiseptik maddələrlə isladırlar.

Sovet bioloqlarından A.S.Bondartsev ev göbələklərinin sistematika və ekologiyasına dair geniş tədqiqat işləri aparmışdır. Onun bu işlərinin nəticəsi olan "Trutovie qribi Evropeyskoy çəst SSSR i Kavkaza (1953) adlı kitabı qov göbələklərinə həsr edilmiş dəyərli əsərlərdən biri sayılır.

Azərbaycanda bu göbələklərin ekologiyası, fiziologiyası və biokimyasını prof.X.Q.Qənbərov tədqiq etmişdir.

Boletus cinsi çox az yaşayan ətli meyvə cismi ilə xarakterizə olunur. O, papaq və ayaqcıqdan ibarətdir. Papağın alt hissəsində yerləşən himenoforlar boru şəklində olub, mitselilərdən asanlıqla ayrılır. Ali nümayəndələrdə cavan himenoforları mühafizə edən örtük olur.

Boletusun əksər növləri torpaq saprofitləridir, bəziləri isə ali bitkilərlə mikoriza əmələ gətirir.

## PAPAQLI GÖBƏLƏKLƏR SIRASI – AGARIACALES

Meyvə cisimləri yumşaq və birillikdir. Papaqlı göbələklər əsasən lövhəşəkilli himenoforlarla xarakterizə olunur. Meyvə cisimləri mərkəz və ya yan ayaqcıq üzərində oturan, papaqsəkilli, ətli, şirəli olur. Bu göbələklər az yaşayırlar. Bəzilərinin meyvə cisimləri quru və dəri kimidir. Lövhəşəkilli himenoforlar əksəriyyətlə papağın altında, onun ayaqcıqla birləşən hissəsində radial düzülmüşdür. Əksər nümayəndələrdə onlar sadədir, lakin bəzilərdə budaqlanır və ya anastomozlar əmələ gətirir. Himenoforanın altında psevdoparenximadan təşkil olunmuş subhimenial qat yerləşir ki, burada bazidilər yaranır Lövhələrin mərkəzi hissəsini romadən hiflər təşkil edir. Bəzi nümayəndələrdə onlar bir-biri ilə qarışır, bir qismi isə psevdoparenxima əmələ gətirir.

Papaqlı göbələklərin əksər nümayəndəleri meşə torpaqlında, çəmənliklərdə saprofit halda yaşayırlar. Burada mikoriza əmələ gətirən çoxlu miqdarda nümayəndələr vardır, parazitlər isbətən azdır. Bəzilərinə qurmuş oduncaq üzərində təsadüf edir. Papaqlı göbələklərin qov göbələklərinə nisbətən təsərrüfat əhəmiyyəti azdır. Lakin onların spallar, direklər, taxtalar və s.-ni üründən növləri də məlumdur. Yeməli papaqlı göbələklər yalnız ida əhəmiyyətinə malikdir. Bu fəsiləyə həmçinin bir çox zəhərli öbələklər də daxildir.

Papaqlı göbələklərin tipik nümayəndəsi şampinionlardır (Agaricus və Psalliota). Bu göbələklər peyinli torpaqlarda, yəkənarı, mal pəyəsi ətrafında və s. yerlərdə yayılmışdır.


Buraya yüksəkkeyfiyyətə malik yeməli göbələklər daxildir. Xüsusilə çöl şampinionu (*P.campestris*) yüksək kalorili qidalardır (şək. 183).

Russula cinsinin bir sıra növləri yeməlidir; bəzən bunları qabığını soyub ciy yeyirlər. Yalnız kötüklərdə təsadüf olunan amillarianın növündən qida məqsədilə istifadə olunur. Amanit (*Amanita*) cinsinə çoxlu miqdarda zəhərli növlər daxildir. Onlar papaqları üst tərəfdən zeytuni-yaşılımtıl, yaşılı-sarı və ya ağımı rəngdə olur. Rütübətli havada yapışqanlıdır. Lövhələri ağımtıl və ya yaşımtıl-sarıdır. Ayaqcığın içərisi əvvəlcə dolu olur, sonra bərada boşluq yaranır, üzərində örtüyün halqaya bənzər qalı müşahidə olunur. Onun qaidəsini əhatə edən ümumi örtüyündə qalıq müşahidə edilir. Göbələk yeyildikdən bir neçə saat sonra zəhərlənmə meydana çıxır. Zəhərlənənlər çox çətin sağalırlar, zəhərlənmə çox vaxt ölümə nəticələnir. Zəhərlənmə əlamətləri uzun müddət qalır.

Meyvə cisminin quruluşu, ümumi örtüyün olması, lövhələrin yerləşməsi, tromla tipli lərə, himenoforanın rəngi, sporun quruluş və rənginə görə papə göbələklər sırası bir neçə fəsiləyə bölünür.

### Şampinion göbələklər fəsiləsi – Agaricaceae

Fəsilənin 13 cinsi vardır. Lövhələri sərbəstdir, çox nə halda bir-biri ilə birləşirlər. Fəsilənin nümayəndələri özünən sus örtüyə malikdirlər. Ayaqcığda isə örtük halqavari formadır.



Şəkil 183. Şampinion göbələyi. A-cavan meyvə cismi, B-yetkin meyvə cismi. 1-papaq, 2-ümum örtüyün qalığı, vuxarida və aşağıda (3)

Sporları ağı və qara rəngdə olur. Meyvə cisimləri böyükür, ayıncığın uzunluğu 30, papaqcığın diametri isə 25 sm-ə bərabərdir.

Şampinionların geniş yayılmış cinslərindən *Agaricus* və *Macrolepiota*-nın göstərmək olar. Bir çox ölkələrdə süni yolla *A. bisporus* növü becərilir (Şəkil).

Hazırda bütün dünya qarşısında duran ən vacib məsələ zülal problemidir.

Artıq dünyanın 70 ölkəsində süni yolla yeməli göbələklər becərilir. 1992-ci ilin məlumatına əsasən dünyada 1 milyon ton-an çox göbələk istehsal olunur. Tərkibindəki zülalın miqdarı və eyfiyyətinə görə göbələklər tərəvəzləri qabaqlayır. Alımlar tüəyyən etmişlər ki, süni yolla yetişdirilən şampinion göbələyi-in mitselilərində zülalın miqdarı 50%-dən çoxdur, onun 90%-i rəqanizm tərəfindən mənimşənilir.

Göbələklərin tərkibində yüksək keyfiyyətli zülal, vitamin-ı, mineral maddələr və digər qida məhsulları vardır. Yüksək eyfiyyətli qida kalorisi müasir tələbləri ödəyir. Odur ki, şampionların müasir sənaye istehsalı ilə məşğul olmaq sərfəlidir. Leyvanları müasir tələblərə uyğun şəkildə bəslədikdə 1 il ərzində 1 ha sahədən 63,5 t zülal əldə edilir. Eyni sahədən 1 il ərzində 67 t quru göbələk zülalı almaq mümkündür.

Azərbaycanda papaqlı göbələklərin növ tərkibi, yayılma və eologiyası A.S. Sadixov tərəfindən öyrənilir.

## QASTEROMİSETLƏR QRUPU – GASTROMYCETIDAE

Qasteromisetlərə tam qapalı meyvə cisimləri olan göbələkr daxildir.

Himeni qatı daxildə yerləşdiyi üçün bazidiosporlar da meyvə cismi daxilində əmələ gəlir.

Meyvə cisimlərinin forması çox müxtəlifdir. Dairəvi, ulızvari, habelə başçıq, papaqcıq, səbət və s. şəkildə meyvə cisimlərinə təsadüf edilir. Ölçüləri 2 – 3 mm-dən 0,5 m-ə qədər, əzən daha artıq olur.

Qasteromisetlərin meyvə cisimləri daxili və xarici qatlardan təşkil olunmuşdur. Xarici təbəqə peridi, spor əmələ gətirən daxili təbəqə isə qleba adlanır. O, müxtəlif formalı boşluqlar və hiflərdən ibarətdir. Hiflər yiğimina troma deyilir. Bazidilər bəzi nümayəndələrdə meyvə cisimlərinin daxilində himeni əmələ gətirir.

Qrupun əksər nümayəndələri torpaq saprofitləridir, az bir hissəsi isə çürüyən kötükər üzərində yaşayır. Torpaqda yayılmış nümayəndələrdə meyvə cisimləri torpağın altında inkişaf edir. İbtidai nümayəndələrdə torpağın altında qalır, alılardə isə üstə çıxır. Torpaq altında qalan meyvə cisimlərinin sporları donbalan göbələklərində olduğu kimi onlarla qidalanan heyvanlar vasitəsi ilə yayılır. Bəzi ali nümayəndələrdə yetişmiş meyvə cisminin qlebasi rənglidir, əriyərkən çox pis iy verir. Ət və meyit milçəkləri onun üzərinə yiğilaraq sporları yayır.

Qasteromisetlərin sporları tünd rəngli və təknüvəlidir. Bəzi nümayəndələrdə sporlar steriqma üzərində ikinüvəli olurlar.

Tipik nümayəndələri çəmənliklərdə bitən bovistalikoperdon və ya tozanaq cinsləridir.

Meyvə cisimləri dairəvidir. Bəzi növlərində ayaqcıqlar olur. Cavan meyvə cisimləri əvvəlcə ağı və kövrək olur, sonradan qonurlaşır, içərisi sporlar və kapillislərlə dolur. Külli miqdarda əmələgələn sporlar meyvə cisminin təpəsində yaranan deşik vasitəsilə yayılır. Məsələn, diametri 0,5 m olan iri likoperdonda 7,5 milyon spor inkişaf edir. Onların əksəriyyəti meyvə cismi əmələ gətirseydı, üçüncü nəsildə alınan meyvə cisimlərinin ümumi həcmi Yer kürəsindən 800 dəfə böyük olardı. Lakin sporların əksəriyyəti yaşamaq uğrunda mübarizədə məğlub olur və inkişaf etmir, likoperdona isə çox az təsadüf edilir.

Yer ulduzu və ya qaster (Gaster) adlanan göbələk şam şələrinin qumlu torpaqlarında geniş yayılmışdır. İlk dövrdə qaste rin meyvə cismi dairəvi olur, lakin yetişmə dövründə onun xaric qatı ulduzşəkilli hissələrə parçalanır və bu hissələr aşağıya doğr əyilir. Meyvə cisminin daxili qatının təpəsində xüsusi məsam əmələ gəlir ki, sporlar buradan xaricə çıxır və yayılır. Ulduzşəkilli parçalar hiqroskopik olduğu üçün rütubətli günlərdə aşağıquraqlıq keçən günlərdə isə yuxarıya tərəf əyilir.

Qasteromisetlərin bəzi nümayəndələrində, meyvə cisimləri çox maraqlı quruluşa malikdir. Onlara çürümüş quru oduncaq üzərində təsadüf edilir. Meyvə cisimləri ölçüsü 1 – 1,5 sm-ə yaxın olan fincan və ya qədəhəbənzər şəkildədir, içərisində peridiol adlanan yumurtayabənzər hissəciklər yerləşir. Peridiolların daxilində sporlar əmələ gəlir, meyvə cisimlərindən qopub düşür, örtükləri parçalandıqdan sonra sporlar xaricə çıxır.

Bu qrupdan olan fallusun (*Phallus*) nümayəndələri əsasən tropik ölkələrdə yayılmışlar. Lakin onun bəzi növləri Zaqatala məşələrində geniş yayılmışdır. Gəbələklərin cavan meyvə cismi ağ örtüklə əhatə olunmuş böyük yumurta şəklindədir. Reseptakul meyvə cismi yetişərkən onun örtüyünü partladır və 30 sm-ə kimi uzanır, üzərində yaşılmış rəngli, konusşəkilli spor əmələ gətirən qleba yerləşir. Sonuncu tezliklə spor yiğimindən təşkil olunmuş yaşılmış-qara rəngli selik damlaları əmələ gətirir. Gəbələk meyit qoxusu verməklə milçəkləri özünə cəlb edir və beləliklə də sporlar tez yayılır. Fallusa yaxın olan diktiofora cinsində reseptakulun yuxarı hissəsindən aşağıya doğru yönələn zəngşəkilli tor əmələ gəlir.

Reseptakul yüksək sürətlə inkişaf edir və proses 1 saatdan 2 sutkaya qədər davam edir. Bu gəbələklərin reseptakulu, qlebası və zəngşəkilli toru müxtəlif rəngdə olduğu üçün yaraşıqlı görünürler.

Hələ XIX əsrдə qasteromisetlərin papaqlı gəbələklərdən mənşə aldığı güman edilirdi Alman mikoloqu Brefled (1888) papaqlı gəbələklərin qasteromisetlərin ən ibtidai nümayəndələrin-dən mənşə aldılarını göstərmişdir.

Hal-hazırda bu hipotez Amerika mikoloqları R.Zinger və A.Smit tərəfindən ətraflı öyrənilmiş və təsdiq olunmuşdur. Lakin bəzi mikoloqlar qasteromisetləri sinif, bəziləri isə yarımsinif kimi təsnifləşdirir.

Qasteromisetlər heterotrof organizmlər olub təbiətdə üzvi maddələrin parçalanmasında bilavasitə iştirak edirlər.

Onların biologiyası, yayılması, əhəmiyyəti hələlik tam öyrənilməmişdir. Bu məsələlərin hərtərəfli həlli mikoloqlar arasında ən vacib problemlərdən biridir.

## Heterobazidiomisetlər yarımsinfi – Heterobasidiomycetidae

Bu yarımsinfin çox hüceyrəli mürəkkəb bazidisi iri steriq-malara malikdir. Bazidi iki: genişlənmiş aşağı-hipobazidi və yu-xarı-epibazidi hissədən ibarətdir. Epibazidi 2 – 4 hüceyrəli olub arakəsmə ilə hipobazididən ayrılır. Belə bazidi heterobazidi adlanır. Bazidiosporlar tək və ya çox hüceyrəli olurlar. Heterobazi-diomisetlərin meyvə cismi həlməşik-selikli, bəzən isə quru qabıq, yastıqcıq, mərcan və buynuz şəklində olur. Quru havada onlar suyunu itirir, rütubətli şərait yarandıqda isə əvvəlki vəziyyətini alır. Yarımsinfin əksər nümayəndələri saprofitdirlər, parazit nümayəndələrinə yaşıł bitkilər və həşəratlar üzərində rast gəlinir. Yarımsinif aşağıdakı sıralara bölünür:

### AURİKULARİALAR SIRASI – AURICULARIALES

Aurikulariaların bazidisi uzun silindr formasındadır. Üç ədəd eninə arakəsmə bazidini bir-biri üzərində yerləşən dörd hüceyrəyə ayırrı. Bazidinin steriqma hüceyrələri müxtəlisif ölçülüdür. Hər steriqma üzərində bir bazidiospor yerləşir (şək. 184).

Siranın praktiki əhəmiyyəti olan ən böyük fəsiləsi septoba-zididir.

Bu fəsilənin septobazidium (Septobasidium) cinsi söyüd, yasəmən və quşarmudu ağacıları üzərində parazit həyat tərzi keçirir. Onlar həşəratlar vasitəsilə yayılır, bəzən də onların üzərində parazitlik edir.

Septobazidium qalın divarlı probazidi və dörd hüceyrəli bazidi ilə xarakterizə olunur. Çanaqlı yastıca üzərində parazit halda yaşayır. O, septobazidiumdan birillik meyvə cismi və qonur rəngli qalın qılıflı

Şəkil 184. Auricularia. Meyvə cisminin en kostiyi.

probazidi ilə fərqlənir.

Sıranın ikinci fəsiləsi aurikularia (Auriculariaceae) müxtəlif quruluşlu meyvə cismi ilə fərqlənir. Fəsilənin helikoqlea cinsi çürümüş iri ağac gövdələri üzərində yaşayır, selikli, bəzən isə quru olur.

Bəzi növlər ev milçeyi üzərində parazitlik edir. Helikobazidium geniş yayılmış cinslərdəndir. Onun *H.purpureum* növü çürümüş ağac gövdələri üzərində yaşayır. Göbələyin qeyri-müəyyən stadiyası rizoktoniyadır (*Rhizoctonia*). Bu cinsin növü ali bitkilərin köklərində parazit həyat tərzi keçirir. İnsanın qulaq seyvanına oxşayan aurikularia qurumuş budaq üzərində yaşayır, Uzaq Şərqdə və Sakit okean adalarında insanlar tərəfindən qida kimi istifadə edilir.

Fleokenlər fəsiləsi qastromisetlərə oxşayır, lakin qapalı meyvə cismiləri ilə fərqlənirlər.


Onun bir çox növü qurumuş ağac qabıqları üzərində yaşayır, başçığabənzər meyvə cismi vardır.

## DROJALKOVLAR SIRASI – TREMELLALES

Sıraya dairəvi və ya yumru, dörd Hüceyrəli bazidisi olan göbələklər daxildir. Bazidi eninə və uzununa arakəsməyə malikdir.

Sirobazidilər fəsiləsinin bazidiləri zəncirvarıdır. Steriqmaları qısa olduğuna görə bazidiosporlar bilavasitə bazidi üzərində yerləşmişlər. Fəsilənin yalnız bir sirobazidium cinsi vardır.

Drojalkovlar fəsiləsində bazidi hif üzərində tək halda əmələ gəlir. Steriqmaları yaxşı inkişaf etmişdir. Bazidiosporlar ikinci əmələ gəlmış sporlardan və ya konidilərdən inkişaf edir, sonradan



Şəkil 185. *Tremella*. Meyvə cisminin en kostiv.

tumurcuqlanıb çoxalır və maya göbələkləri koloniyasına bənzəyən koloniya əmələ gətirir.

Fəsilənin eksidiopsis cinsi çürümüş ağac gövdəsi üzərində yaşayır. Eksidiə cinsinin meyvə bədəni iri marmalada bənzəyir.

Drojalkovlar cinsi əvvəlki cinslərdən sarı-çəhrayı rəngli meyvə cismi kürə və ya ellipsşəkilli bazidiosporu ilə fərqlənilirlər (şək.185).

## DAKRİMİSETLƏR SIRASI – DACRYMYCETALES

Bazidisi silindrik olub uc hissəsi çengel kimi budaqlanır. Hər bir ikiçixintili budaq üzərində bir bazidospor yerləşir. Dakrimisetlərin əksəriyyətində bazidiosporlar çoxhüceyrəli olur. Meyvə cismi sancaqvari, qarmaqsəkilli, həlməşik, selikli və s. quruluşa malikdir. Sıranın bütün nümayəndələri çürümüş ağac gövdələri üzərində sapofit halda yaşayır. Kalosera viskoza növü buynuzu oxşayır və rütubətli torpaqlarda yayılmışlar. Şam ağacının quru budaqları üzərində Dacromyces növü sarı – çəhrayı rəngli selikli-həlməşik kütlə əmələ gətirir.

Meyvə cisinin quruluşuna görə heterobasidiomycetidae yarımsinfinin ayrı-ayrı qrupları arasında oxşarlıq vardır.

Onların meyvə cismi ilə Basidiomycetes sinfi nümayəndələrinin meyvə cisimləri arasında ümumi uyğunluq mövcuddur.

Hal-hazırda bəzi mikoloqlar heterobazidial göbələklərə yekcins monofletik qrup kimi baxırlar. Ona görə də bu yarımsinfin ləğv olunması və yaxud həmçinin genişləndirilməsi məsələsi qarşıya məqsəd qoyulur.

Sporların oxşar quruluşda olması təsnifatda mühüm rol oynayır. Eyni zamanda sporların cücməsi, bazidinin quruluşu, çoxhüceyrəli və ya böyük steriqmali olması heterobazidial göbələklərə ayrıca bir qrup kimi baxıldığı və yarımsinif adı verildiyini bir daha sübut edir.

## **Teliobazidiomisetlər və ya Sklerobazidiomisetlər yarımsinfi – Teliobasidiomycetidae və ya Sclerobasidiomycetidae**

Yarımsinfin nümayəndələrində meyvə cismi yoxdur ki, bu da onların parazit həyat tərzinə kecməsi ilə əlaqədardır. Teliobazidiomisetlərin bazidisi sükunət dövrü keçirən, qalın qılaflı teleytospordan inkişaf edir. O, mühitin qeyri-əlverişli şəraitinə qarşı davamlıdır. Bir sıra növlər teleytospor vasitəsilə qışlayır.

Teliobazidiomisetlər yarımsinfi iki sıraya bölünür. Sürmə göbələkləri və pas göbələkləri. Bütün sklerobazidiomisetlər çiçəkli ali bitkilər üzərində parazit halda yaşayırlar.

### **SÜRMƏ GÖBƏLƏKLƏRİ SIRASI – USTILAGINALES**

Sürmə göbələklərinin mitseliləri sahib bitki toxumaları arasında yayılır və haustorisi vasitəsilə bitkinin sintez etdiyi hazır üzvi maddəni mənimşəyir. Mitseli ikinüvəlidir (dikariotikdir). Göbələyin teliosporları inkişaf edib dördhüceyrəli, bəzən isə bir hüceyrəli bazidi əmələ getirir.



*Şəkil 186. Budağın bərk sürməsi. 1-yoluxmuş buğda sünbülli, 2-sporlarda olu dom, 3-sporların yayılması, 4-buğda domı yaxırında olan sporlar, 5-sporun yetisməsi, 6-göbələk cüçərtməsinin buğda cüçərtisine keçməsi.*

Sürmə göbələklərinə çiçəkli ali bitkilər üzərində parazit həyat tərzi keçirən nümayəndələr daxildir. Onlar xüsusiylə taxıl bitkilərinin sünbüllər və gövdələrində sürmə xəstəliyi törədir. Sünbüllərdə dən əvəzinə qara toz yığını əmələ gəlir. Bitkinin üzəri həmin toz yığını ilə örtülür. Ona görə də bu xəstəliyi sürmə xəstəliyi adlandırırlar. Toz yığını göbələyin sükünet dövrü keçirən teliosporları və ya sürmə sporlarından ibarətdir. Toz quruluşlu sürmə sporları asanlıqla yayılır. Bu tip tozlu sürmə adlanır.


Digər tipdə isə sporlar bir-birilə yapışır. Ona bərk sürmə və ya daş sürmə deyilir.

Sürmə göbələkləri taxıl bitkiləri üzərində daha geniş yayılmışdır. Bunlardan aşağıdakıları göstərmək olar.

### Buğdanın bərk sürməsi – *Tilletia tritici*

Səpin zamanı dənlə bərabər torpağa düşmüş sürmə sporları inkişaf edərək dördhüceyrəli bazidilər əmələ gətirir (şək.186). Onların üzərində teliosporlar inkişaf edir. Bəzən teliosporlar tökülür, cütləşir və ya tumurcuqlanır, daha sonra yaranmış cavan hüceyrələr cütləşir. Bu hüceyrələrdə heterotallizm müşahidə olunur. Əmələ gəlmış ikinüvəli hüceyrə inkişaf edərək ikinüvəli diploid mitseli verir. Mitselilər cavan buğda cüçətilərini deşərək daxilinə keçir, gövdənin inkişaf nöqtəsinə çatan kimi uzanır. Beləliklə, onlar gövdənin daxilində inkişaf edərək düyündən və düyünaralarından keçən mitselilər əmələ gətirir. Xəstəliyə tutulmuş bitki xarici görünüşü etibarilə sağlam bitkilərdən fərqlənmir. Bir neçə müddətdən sonra sünbüllər əmələ gələrkən mitselilər bitki toxumasındaki ehtiyat qida maddələri hesabına fəal inkişaf edərək tünd qabıqla kiçik hüceyrələrə-sürmə sporlarına və ya teliosporlara bölünür. Xəstə bitki sünbüllər açarkən onun dəni xaricdən nazik qabıqla örtülür, daxilində isə toz halında telisopor kütləsi əmələ gəlir. Teliosporlar asanlıqla partlayır və sürmə sporları məhsul döyürlərənən sağlam dən üzərinə yapışır. Belə dəndən toxum kimi istifadə olunduqda bitki yenidən xəstələnir. Dari sürməsi, çovdarın gövdə sürməsi və s. bu yolla inkişaf edir.

Buğdanın tozlu sürməsinin (*Ustilago triticea*) inkişaf yolu övvəlkilərdən fərqlənir. Taxıl bitkiləri çiçəkləyən dövrde göbəloyin teliosporları dişicicə ağızçığına düşür, inkişaf edərək dördhüceyrəli bazidi əmələ gətirir.



*Şəkil 187. Buğdanın tozlu sürməsi. 1,2-ciçəklərin bitkida sporların yayılması, 3-ciçək dişiciyinin ağızında olan sporlar, 4-toxumun rüşeyminə keçən göbələk cücarisi, 5-dənin yoluxması, 6-yoluxmuş dənin kəstiv, 7-mitseldinin cürcərtisi.*

Onda xüsusi bazidiosporlar əmələ gəlmir. Lakin bazidi hüceyrələri cütləşərək diploid mitselilər verir. Onlar uzanaraq dişiciyin yumurtalığına çatırlar. Çiçeyin zədələnməsi dənin əmələ gəlməsinə mane olmur və xarici görünüşə sağlam dən yetişir, lakin onun endospermi daxilində parazit mitseliləri yerləşir. Xəstə dən toxum üçün istifadə olunduqda normal böyüyür, lakin onun toxumasında, xüsusilə inkişaf nöqtəsindəki göbələk mitseliləri sünbül açan dövrdə güclü inkişaf edərək çoxlu miqdarda teliosporlar əmələ gətirir.

Sünbü'lün dayaq oxundan başqa bütün hissələri tələf olur və qara teliosporlar yiğini ilə örtülür (şək.187). Teliosporlar külək vasitəsilə çiçəkləyən sağlam bitkilərə keçir, xəstəlik göstərilən qayda üzrə yenidən yayılır.

### **Qarğıdalının qovluqlu sūrməsi – Ustilago zea**

Bu xəstəliyə bitkinin müxtəlif orqanları: gövdənin düyünaraları, yarpaqlar, cavan köklər, erkək və dişi çiçəklər yoluxur. Qovluqlu sūrmə yaşılı bitkilərin cavan toxumasında, zərif epidirmisli hissələrdə müşahidə olunur. Sūrmə sporları bitki üzərinə düşür, inkişaf edərək dördhüceyrəli bazidi əmələ gətirir. Burada yetişmiş bazidosporlar tumurcuqlanaraq zəncir təşkil edir. Tumurcuqlarla çoxalma torpaq üzərində getdikdə tumurcuqlanan hüceyrələr külək vasitəsilə sağlam bitkilər üzərinə düşür və dari-nın sūrmə göbələyində olduğu kimi diploid mitselilərlə bitkini xəstələndirir. Toxumaya daxil olmuş mitselilər müəyyən hissədə yayılır və onu qıcıqlandırır, sağlam hüceyrələrdən buraya qida maddələri, xüsusişlə şəkər axır. Mitselilər 1 – 2 həftədən sonra sürətlə inkişaf etməyə başlayırlar, nəticədə toxuma şisir və qovuqlar yaranır. Onlarda çoxlu miqdarda teliospor yetişir. Qovluqların üzəri xeyli müddət nazik epidermis qatı ilə örtülür, sonra isə partlayır və teliosporlar xaric olur.

Taxıl bitkilərinin sūrmə xəstəliklərindən buğdanın bərk sūrməsi daha geniş yayılmışdır. Bərk sūrmənin telosporları nisbətən böyükdür, səthi torşəkillidir. Dənəbənzərteliospor yiğinları əzildikdə duzlu balıq qoxusu verir. Buğda döyülərkən teliospor yiğinları əzilir və sağlam dənin üzərinə yapışır. Bu dənlərdən toxum kimi istifadə olunduqda teliospor inkişaf edib bitkini xəstələndirir.

Telletianın sūrmə sporunun inkişafı ustilaqo cinsindən fərqənənir. Onda hüceyrələrə ayrılmayan və zirvəsində 8 ədəd sapşəkilli bazidospor yetişən boruşəkilli çıxıntı yaranır. Bazidosporlar bazidi üzərində cüt-cüt birləşir və H hərfinə bənzər hüceyrələr əmələ gətirir. Cütləşmə zamanı bir bazidospor nüvəsi digərinə

daxil olur, beləliklə də ikinüvəli diploid mitseli əmələ gəlir. Sonuncu isə cücərən dəni xəstələndirir.

Çovdarda gövdə sürməsi xəstəliyini *Urocytis occulta* göbələyi törədir. Ona bitkinin gövdəsi və düyünaralarında təsadüf olunur. Parazit təsirindən bitkinin xəstələnmə mexanizmi eyni ilə bugdanın daş sürməsində olduğu kimiidir.

Sürmə göbələkləri Azərbaycanda geniş yayılmış göbələklərdən sayılır. Onların növ tərkibi, yayılması və məhsula vurduğu ziyan Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunun əməkdaşı V.İ.Ulyanişev tərəfindən tərəfindən ətraflı öyrənilmişdir.

Elmi-tədqiqat işləri nəticəsində müəyyən edilmişdir ki, Azərbaycanda sürmə göbələklərinin yüzlərlə növünə təsadüf olunur. Bu göbələklər respublikamızın aran, dağətəyi və dağlıq hissələrində müxtəlif bitkilər üzərində yayılmışlar.

Sürmə göbələkləri iki fəsiləyə bölündür: tozlu və bərk sürmə.

Tozlu sürmə fəsiləsində bazidi təkhüceyrlədir, ucunda bazidiosporlar yetişir.

Tozlu sürmə fəsiləsində ustilaqo cinsi daha geniş yayılmışdır, teliosporları iri, kələ-kötür, nadir hallarda isə hamar olur. Fəsilənin 350 növü vardır.

Bərk sürmə fəsiləsinin geniş yayılmış cinsi *Tilletia*-dir. Teliosporları böyük, dairəvi, bəzən də dəyirmi olur. Bazidi silindirikdir, üzərində dəstə halında bazidiosporlar yerləşmişdir.

Hər iki fəsilə nümayəndələrinin parazit həyat tərzi keçirmələrinə baxmayaraq, hazırda onları sintetik qida mühitində yetişdirirlər. Hətta belə mühitdə bərk sürmə göbələkləri teliospor əmələ getirir.

Sürmə göbələkləri taxıl bitkilərinin təhlükəli ziyanvericiləri sayılır. Onlar həm yabanı, həm də mədəni dənli bitkilərdə parazitlik edərək məhsuldarlığı xeyli aşağı salırlar. Bugdanın tozlu sürməsi, bərk sürməsi arpanın tozlu və bərk sürməsi, vələmirin tozu və bərk sürməsi çovdarın gövdə sürməsi qarğıdalının qovuqlu sürməsi və s. belə ziyanvericilərdir.

Sürmə göbələklərinə qarşı vaxtında və səmərəli mübarizə aparılmadıqda məhsulun 30 – 50%-i, hətta 90%-ə qədəri itirilə

bilər. Hal-hazırda sürmə göbələklərinə qarşı aparılan mübarizə nəticəsində məhsulun itkisi xeyli azalmışdır.

## PAS GÖBƏLƏKLƏRİ SIRASI – UREDINALES

Pas göbələklərinə ali bitkilər üzərində parazit həyat tərzi keçirən nümayəndələr daxildir. Bu göbələklər ardıcıl sürətdə müxtəlif sporlar əmələgətirmə xüsusiyyətləri ilə sürmə göbələklərindən fərqlənilirlər. Axırda əmələ gələn sporlar teleytosporlar adlanır. Onlar qışı keçirdikdən sonra inkişaf edərək dördhüceyrəli fraqmobazidi əmələ gətirirlər. Göbələyin inkişaf sikli əsasən iki sahib bitki üzərində gedir.

Pas göbələklərinin endofit mitseliləri sahib bitkinin hüceyrəarası məsamələrində yerləşərək qaustorilər əmələ gətirirlər. Mitselilər daxilində çoxlu miqdarda narıncı rəngli yağ damlları müşahidə edilir. Onlara bəzən sporların daxilində də təsadüf olunur, nəticədə pas göbələyi ilə xəstələnmiş bitki üzərində narıncı pas ləkəsinə bənzər yastıqcıqlar, zolaqlar və s. yaranır. Pas göbələkləri öz adını məhz

buradan götürmüşlər. Bu sıranın tipik /puccinia graminis/ nümayəndəsinin yabani və mədəni dənli bitkilərində tam inkişaf siklini izləmək mümkündür. Göbələyin inkişafı iki sahib bitkide zirincdə və taxıl bitkilərində gedir. Yayda zirinc yarpaqları üzərində narıncı ləkələr əmələ gəlir. Göbələyin mitseliləri sahib bitkinin hüceyrəarası məsamələrinə daxil olur və qaustorilər verir. Mitselilər xəstə toxuma daxilində inkişaf edərək yarpağın alt və



Şəkil 188. *Puccinia graminis*-in inkişaf sikli.  
1-piknidid, 2-zirinc varpagında olan etsidilər,  
3-uredosporlar, 4-teleytosporlar, 5-teleytosporla-  
rin cü arıb bazidi və bazidiospor verməsi.

üst hissəsinə yaxın yerlərdə sporlar əmələ gətirirlər. Üst hissədə pikinda adlanan yuvaciqlar, altda isə etsidilər inkişaf edir (şək.188). İlk dövrdə bir-birinə bənzəyir, yarpağın ətli hissəsində haploid mitselilərdən ibarət küreyəbənzər kütlə əmələ gəlir. Sonralar yarpağın ətli hissəsin yaxın piknidə inkişaf edir. Burada spordaşıcılar, kiçik kürəşəkilli piknosporlar və ya spermasiya formalasılır. Bu zaman təzyiqə məruz qaldığı üçün yarpaq epidermisi partlayır və üst tərəfdə hiflərdən ibarət perifizlər əmələ gətirir. Piknidən perifizlər arasına çoxlu miqdarda piknospora malik şirin maye ifraz olunur ki, bu da kiçik həşəratları özünə cəlb edir. Neticədə sporlar həşəratlar vasitəsilə yayılır. Piknosporalar digər bitkilərə xəstəlik keçirməkdə iştirak etmirlər.

Etsidilər əmələ gələrkən iki hissəyə bölünür. Birinci hissə aşağı epidermisə doğru yönəlir və az protoplazmalı qovuğa bənzər hüceyrələrdən ibarətdir. İkinci hissə isə yarpağın daxili toxumasına doğru istiqamətlənərək çoxlu protoplazması olan hüceyrələrdən təşkil olunmuşdur. Burada təknüvəli hüceyrələrin birləşməsi nəticəsində diploid hüceyrələr yığını əmələ gəlir. Bu hüceyrələr etsidinin dibində yerləşir və bazal hüceyrə adlanırlar. Bazal hüceyrələrindən yaz sporları və ya etsidosporlar zənciri yaranır. Etsidosporlar təzyiq göstərərək yarpağın alt hissəsinin epidermisini partladır və xaricə çıxırlar.

Etidosporlar müxtəlif yollarla, xüsusən külək vasitəsilə taxıl bitkiləri üzərində daşındıqda mitselilər inkişaf edərək sahib əitki ağızçığından onun toxumasına daxil olur. Mitselilər hüceyrəarası məsamələrdə yayılıraq qaustorilər əmələ gətirir. Taxıl əitkilərinin mitseliləri zirinc bitkisi mitselilərindən fərqli olaraq liploid hüceyrələrdən təşkil olunmuşlar. Onlar inkişaf edərək yay sporları və ya uredosporları əmələ gətirirlər. Bu zaman ilk sahib əitki epidermisi altında yastı mitseli yığınları müşahidə edilir. Burada ayaqcıq hüceyrələri üzərində yerləşən ovalşəkilli uredosporlar inkişaf edir. Epidermis uzununa çatlayaraq parlaq narıncı rəngi uredospor yığınlarından ibarət yastıqcıq, xətt və ya lent əmələ gətirir. Beləliklə, taxıl bitkilərinin yarpaq, gövdə və qınında pas əkələrinə oxşar örtük yaranır. Uredosporlar külək vasitəsilə ayılır, yenidən taxıl bitkiləri üzərinə düşdükdə inkişaf edirlər.

Uredospor qılfında 10-a qədər inkişaf məsaməsi yerləşir. O, cüçərəkən bir və ya iki ədəd mitseli əmələ gətirir. Uredospor daxilindəki iki nüvə mitselilərdən birinə keçir. Bu mitseli inkişaf edərək ağızçıqdan bitki toxumasına daxil olur, 5 – 6 gündən sonra yeni uredosporlar əmələ gətirir. Beləliklə, göbələk vegetasiya dövründə taxıl bitkiləri üzərində sürətlə yayılır. Müəyyən müddətdən sonra sahib bitki toxumasında qida maddələri azaldıqda, həmin mitselilər üzərində yeni qış sporları və ya teleytosporlar inkişaf edir. Uredosporlar kimi teleytosporlar mitseli yiğinlarından əmələ gəlirlər. Onlar iki hüceyrəli olub. Xüsusi ayaqcıq üzərində yerləşir, diploiddirlər. Teleytosporların qılfı uredosporlara nisbətən qalın və tünd qonur rənglidir. Hər teleytospor hüceyrəsinin başında bir inkişaf məsaməsi yerləşir. Teleytosporlar tünd-qonur rəngli olduğu üçün onların yiğinlarından əmələgələn yastıqcıqlar qara rəngdə görünür. Adətən, taxıl bitkilərinin vegetasiya dövrünün sonunda gövdə, yarpaq və qınlarında teleytospor yastıqcıqlarından təşkil olunmuş qara zolaqlar müşahidə edilir. Teleytosporlar qışlayır və göbələyi qeyri-əlverişli şəraitdən mühafizə edirlər. Onlar ayaqcıqlarından ayrılmır və bitki qalıqları ilə birlikdə torpağa düşərək ancaq ikinci ilin yazında inkişaf edirlər.

Hər bir teleytospor hüceyrəsindən cüçərti borucuğu əmələ gəlir. Diploid nüvə bu borucuğa daxil olaraq iki dəfə reduksion yolla bölünərək dörd ədəd haploid nüvə əmələ gətirir. Nüvələr arakəsmə vasitəsilə bir-birindən ayrılır ki, nəticədə dörd hüceyrəli fraqmobazidi yaranır. Onun hər hüceyrəsindən bir bazidiospor inkişaf edir. Nazik qabıqlı steriqma adlanan xüsusi çıxıntılar üzərində yerləşir və yetişdikdə təzyiqlə müəyyən məsafəyə tullanırlar. Bazidiosporlar inkişaf etmək üçün cavan zirinc bitkisi yarpağın üzərinə düşməli və yenidən öz inkişaf siklinə başlamalıdır. Beləliklə, xətli pas göbələyinin inkişaf sikli aşağıdakı dövrlərə bölünür: O – piknospor dövrü /xəstəliyi yaya bilmir/; I – etsidoispor; II – urediospor; III – teleytospor; IV – bazidiospor. Deməli, taxıl bitkilərinin xətli pas xəstəliyinin 4 xarakterik inkişaf dövrü vardır. Tsikldə II dövr /uredosporlar dövrü/ vegetasiya müddətin-də bir neçə dəfə tekrar olunur.

Göbələyin inkişafı haploid fazada gedir. Haploid fazada piknida və etsidi əməle gətirir: piknida haploid olaraq qalır, etsidi isə hüceyrələrin apoqam yolla birləşməsi hesabına diploid olur və diploid etsidiosperlər verir. Onlar taxıl bitkilərində inkişaf edərək diploid uredo və teleytosporlar əmələ gətirirlər. Teleytosporlar cücedrikcə reduksion bölünmə gedir və haploid bazidiosporlar yaranır (şək.188).

Pas göbələkləri müxtəlif bitkilər üzərində haploid və diploid fazalarda parazit həyat tərzi keçirdiklərindən əksəriyyəti müxtəlif sahibli parazit sayılır.


Yuxarıda göstərilən əlamətlər pas göbələklərinin inkişaf tsiklinə aiddir. Bu cür növlərin miqdarı bir neçə yüzə çatır. Bundan əlavə, natamam göbələklər də vardır ki, onlarda spor əmələgəlmə tiplərindən biri olmur. İstər tam, istərsə də natamam göbələklər arasında təksahibli nümayəndələr də mövcuddur. Belə nümayəndələrin inkişaf tsiklləri yalnız bir bitki üzərində gedir.

Pas göbələkləri iki fəsiləyə bölünürlər:

1. Puksiniakimilər /Pucciniaceae/
2. Melampsorakimilər /Melampsoraceae/.

Birinci fəsiləyə uromises puksinia fragmidium, gimnosporangium və s. daxildir. Onlarda teleytosporlar ayaqcıqlıdır, müxtəlif və təksahiblidirlər (şək.189).

İkinci fəsiləyə melamsora, kronartium, koleosporium, xrizomiksa və başqaları daxildir. Teleytosporların ayaqcıqları yoxdur; hamısı müxtəlif sahiblidir. Bütün pas göbələkləri obliqat, yəni həqiqi parazitlərdir. Pas göbələkləri parazitliyə uyğunlaşdıqları



Şəkil 189. Pas göbələklərinin teleytosporları. A-Phragmidium, B-Uromyces, C-Puccinia.

üçün mitseliləri ilk dövrdə sahib bitkini tələf etmir, bəzi hallarda onun inkişafını sürətləndirir və hipertrofiya əmələ gətirir. Hipertrofiyaya uğramış hissələrə üzvi maddələrin axını artır. Mitselilər kifayət qədər qidalandıqdan sonra sahib bitki toxumasına təsir edərək onu tələf edir.

Pas göbələkləri dar ixtisaslaşmış parazitlər sayılır. Təbiətdə pas göbələklərinə ancaq müəyyən və ya bir-birinə yaxın bitki növləri üzərində külli miqdarda təsadüf olunur. Lakin 50-dən artıq taxıl bitkiləri üzərində yayılmış, pas göbələyi /*P.graminis*/ müstəsnadır. Bu göbələyin bir neçə ixtisaslaşmış formalarından ibarət olduğu aşkar edilmişdir. Bunların hər birinə müxtəlif bitki cinsi və hətta növləri üzərində təsadüf olunur. Göbələyin aşağıdakı ixtisaslaşmış formaları məlumdur:

1. *Paccinia graminis* f.sp *tritici*  
buğda, bəzən də arpa və çovdar üzərində təsadüf olunur;
2. *P.graminis* f.sp.*secales*  
çovdar, arpa və s.-də yayılmışdır;
3. *P.graminis* f.sp.*avena*

vələmir və başqa taxıl bitkiləri üzərində rast gəlinir.

Burada göbələklərin etsidi dövrünə zirinc bitkisində təsadüf olunur, uredo- və teleytosporları isə taxıl bitkilərində inkişaf edir. Göstərilən formalar sahib bitkilər və cüzi miqdarda etsidi, uredo- və teleytosporları ilə bir-birindən fərqlənirlər. Bəzi hallarda ixtisaslaşmış formalar yenidən morfoloji əlamətinə görə fərqlənməyən daha kiçik formalara ayrılır. Adətən sonuncular fizioloji əlamətləri, bu və ya digər bitkini xəstələndirmə xüsusiyyətinə görə bir-birindən fərqlənir. Belə hallarda parazit nəinki sahib bitki növündə, hətta onun sortları daxilində də ixtisaslaşır və fizioloji irq adlanır. Digər tərəfdən, pas göbələklərinin bir sıra müxtəlif sahibli nümayəndələri məlumdur. Parazitin haploid mitseliləri sistematikasına görə bir-birindən fərqlənən müxtəlif bitkilər üzərində inkişaf edir. Zirində, diploid dövründə isə yenə bu bitki və taxillər üzərində təsadüf olunur. Haploid dövründə alma, armud və müxtəlif gülçiçəklilərdə, diploid dövrdə isə ardıc bitkisində inkişaf edir.

Pas göbələkləri müxtəlif bitkilər üzərində parazitlik etməkdə onlara böyük ziyan vurur. Taxıl bitkiləri üzərində yayılmış pas göbələklərinin vurduğu ziyan daha böyükdür. Məsələn, ədəbiyyatdan məlum olduğu kimi, pas göbələklərinin taxillara vurduğu ziyan dünya miqyasında 300 milyon dollara bərabərdir. Onlar yarpaqlar üzərində parazit həyat tərzi keçirərək onların assimiliyasiya səthini azaldır, yarpaqları vaxtından əvvəl qurudur, nəticədə çox yüngül çəkili və cılız dən alınır. Taxıl bitkiləri üzərində pas göbələklərinin bir neçə növü yayılmışdır. Onlardan bugdanın qonur pas göbələyi, çovdarın qonur pas göbələyi, və ləmirin taclı pas göbələyi, sarı pas göbələyi və s.-ni göstərmək olar.

Bütün pas göbələkləri obliqat parazitlərdir. Onların saprofit halda yaşayan nümayəndələri yoxdur. Pas göbələkləri yalnız yaşıł bitkilər üzərində yaşayır. Bazidiosporları əmələgətirən teleytosporlara isə ancaq quru bitki qalıqları üzərində təsadüf olunur. Hal-hazırda bir sıra pas göbələkləri sintetik qida mühitində yetişdirilir.

Pas göbələklərinin bəzi növləri sahib bitkinin toxumaları arasında çoxillik mitseli əmələ gətirir.

Müxtəlif sahibli pas göbələklərinin mənşəyi müəyyən edilmişdir. Lakin təksahiblilərə nisbətən cütsahibli pas göbələkləri daha qədimdir. Odur ki, melampsora cinsinin bütün növləri ikisahibli olduqlarına görə ən qədim bazidili göbələklər sayılır.

Pas göbələklərinin quruluşuna görə ən sadə cinsi melampsoradır. Maraqlıdır ki, onun növləri birləpəli bitkilər üzərində parazitlik edir.

Taxıl bitkilərinin pas göbələkləri cənub rayonlarında geniş yayılmışlar. Onlara əsasən Şimali Qafqaz, Ukrayna, Gürcüstan və Azərbaycanda müxtəlif taxıl bitkiləri üzərində təsadüf edilir.

Pas göbələklərinin təsərrüfat üçün iqtisadi əhəmiyyətini alaraq mikoloqlar tərəfindən bu qrupun daha geniş öyrənilməsinə başlanılmışdır. Bu sahədə dünya şöhrəti sovet mikoloqu Traneşlin /1868-1942/ pas göbələklərinin biologiyası və sistematikasına dair elmi işlərini xüsusilə qeyd etmək lazımdır. Onun "Obraz rjavçının qribov SSSR /1938/ adlı kitabı klassik əsərlərdəndir.

## Bazidili göbələklərin mənşəyi və təkamülü

Bazidili göbələklərin mənşəyi məsələsi hal-hazırkı qədər mübahisəli qalır. Bazidili göbələklər meyvə cisminin inkişaf təkamülünə görə kisəli göbələklərdən yüksəkdə durur. Lakin cinsi çoxalmalarının sadəliyinə görə ali göbələklərdən geri qalır.

Bazidi kisənin homologiyası, bazidili və kisəli göbələklər arasındaki sıx filogenetik əlaqə onların ümumi bir mənşədən yarandıqlarını söyləməyə əsas verir. Demək olar ki, bazidili göbələklər öz kökləri ilə kisəli göbələklərlə əlaqədar olmaqla yanaşı, müəyyən dərəcədə onlarla paralel təkamülə uğramışdır. Lakin hal-hazırkıda kisəli göbələklərlə bazidili göbələklər arasında keçid forma təşkil edən nümayəndələr yoxdur. Kisəli və bazidili göbələklərin ilk inkişaf mərhələlərini ziqomisetlərdən alması fikri burada əsas rol oynayır. Kisəli göbələklərin bəzi nümayəndələrində ziqomisetlərin keçid təşkil edən formaları qalır, bazidili göbələklərdə isə onlar yoxdur.

Kisə və bazidinin homologiyasına əsasən qeyd etmək olar ki, bazidiomisetlər kisəli göbələklərin ibtidai nümayəndələrindən mənşə alıb, sonradan onlara paralel təkamül xətti keçmişlər.

Hal-hazırkıda bazidinin quruluşundan asılı olmayıaraq bütün bazidiomisetlərin monofiletik mənşəli olması əsas şərt sayılır. Bu da holobazidi, heterobazidi, teliobazidinin, habelə ekzogen sporlərin formallaşması və sonradan modifikasiyanı bir daha sübut edir. Bazidinin inkişafı və sporların fəal tullanması və yaxud bazidinin bir formadan digərinə keçməsi onların eyni təkamülə malik olduğunu təsdiq edir.

Bazidili göbələk sinfinin daxili təkamülü məsələsi mühüm əhəmiyyət kəsbedir. Belə ki, bazidinin hansı tipinin birinci təkamül etdiyi və sinfin hazırkı yaşıyan qruplarının onun əvvəlki formalarına yaxınlığı əsas götürür.

Bazidinin kisəli göbələyin kisəsi və ziqomisetlərin sporan kisi /bu orqan təkhüceyrəlidir/, homologiyası ilə bazidinin təkhüceyrəli olduğunu göstərir. Belə ki, bazidili göbələklərin filogenetik sxemində əsasən sadə quruluşlu və təkhüceyrəli bazidi əvvəldə dayanmalıdır. Holobazidiomisetlər yarımsinfinin hime-

nomisetlər qrupunun bəzi nümayəndələri buna əyani misal ola bilər. Müasir bazidili göbələklərindən bu qrupa Coticiaceae və Aphyllophorales sırası yaxındır. Heterobazidilər yarımsinsinin Dacrymycetales və Tulasnellales sıralarının nümayəndələrinin də bazidi arakəsməsizdir, lakin uzun steriqmaları vardır. Aphyllophorales sırası daxilində ümumi təkamül xətti meyvə cisminin mürəkkəbləşməsi ilə əlaqədardır. Əvvəlkı sıralarda bazidi quruluşunda mürəkkəbləşmə getmişdir. Quru göbələklərin ümumi təkamülü iki bioloji uyğunlaşmadan, qeyri-əlverişli mühit şəraiti və sporun yayılması üçün əlverişli şəraitin olmasından asılıdır. Aphyllophorales sırasında meyvə bədəninin mürəkkəbləşmə və təkmilləşməsi müşahidə olunur. Lakin afilloforalar və papaqlı göbələklərin keçid təşkil edən nümayəndəsi yoxdur.

Hal-hazırda qastromisetlərin papaqlı göbələklərlə filogenetik cəhətdən qohumluğunu, onlar arasında keçid təşkil edən formalar təsdiq edir. Papaqlı göbələklərin qastromisetlərdən yaranmışları hipotezi qəbul olunmuşdur, qastromisetlərin mənşə məsəlesi isə hələlik həll olunmamış qalır.

İlk bazidiliklərə yaxın olan heterobazidili göbələklər Tremellales sırasının ibtidai nümayəndələridir. Burada bazidinin dəyişməyən formaları yoxdur. Bazidinin uzununa, eninə və çəpəki arakəsməsi ola bilər. Tremellalesin Auriculariales sırasının nümayəndələrindən mənşə aldığı güman olunur.

Telidiobazidiomisetlərin pas və sūrmə göbələklərinin auricularialar sırasından əmələ gəldiyi fərz edilir. Auricularaların bəzi nümayəndələrində pas və sūrmə göbələklərinin sporuna oxşar spor yaranır. Parazit həyat tərzinə uyğunlaşma ilə əlaqədar olaraq pas və sūrmə göbələklərində meyvə cismi yoxdur. Beləliklə, bazidili göbələklərin təkamülünün ana xəttini holobazidiomisetida təşkil edir. Lakin heterobazidiomisiada və teleobazidiomisetida isə ana xətdən çıxan yan xətlərdir.

## NATAMAM GÖBƏLƏKLƏR SİNFİ – Deuteromycets

Kisəli və bazidili göbələklər kimi qeyri-müəyyən göbələklər də böyük sinifdir.

Qeyri-müəyyən göbələklər sinfinə 30 min, başqa sözlə ümumi göbələklərin 30%-i aiddir. Bunlar mitselinin quruluşuna görə kisəli və bazidili göbələklərə bənzəyir. Bu göbələklərin mitseliləri arakəsməli və bütün həyat dövriyyəsi haploid fazada keçir, habelə bunlarda nüvə fazasının növbələşməsi yoxdur. Qeyri-müəyyən göbələklər sinfində cinsi çoxalma məlum deyil, qeyri-cinsi çoxalmaları isə konidilər vasitəsilədir. Bununla da onlar kisəli göbələklərə yaxınlaşırlar. Burada da kisəli göbələklərdə olduğu kimi konidilərlə çoxalma geniş yayılmışdır. Qeyri-müəyyən göbələklərin nümayəndələri ətraflı öyrənilir və onların askosporlar vasitəsilə çoxalması aşkar edilir və həmin nümayəndələr kisəli göbələklərin bu və ya digər qrupuna daxil edilir.

Məsələn, *Aspergillus* /*Aspergillus*/, *penicillium* /*Penicillium*/, *Fuzarium* /*Fusarium*/, *Helmintosporium* /*Helmintosporium*/ və s. göbələklərin bir çox nümayəndələrində kisə dövrü aşkar edilmişdir. Odur ki, bu göbələklər kisəli göbələklər sinfinə aid edilir.

Lakin bu göbələklər arasında bazidili göbələklər kimi çoxalanlar müşahidə edildikdə o zaman göbələklər bazidili göbələklər sinfinə aid edilir. Qeyd etməliyik ki, belə göbələklər azlıq təşkil edirlər.

Hal-hazırda göbələklərin ümumi sistemində qeyri-müəyyən göbələklərin yeri müəyyənləşmişdir. Lakin mikoloqlar əvvəllər bu sinfə bir qrup kimi baxmışlar. Bəzi mikoloqlar indi də bu sinfə təkamül nəticəsində ali göbələklərdən ayrılmış kiçik bir budaq kimi baxırlar.

Bu qrupun təkamülü konidi aparatının təkmilləşməsi və cinsi çoxalmanın əvəz edən heterokarioz və paraseksual tipdə gedir.

Beləliklə, qeyri-müəyyən göbələklər, göbələklərin o biri siniflərindən əsaslı surətdə fərqlənmələrinə baxmayaraq onların nümayəndələri ümumi bir əcdaddan törəmişlər. Odur ki, bir çox mikoloqlar bütün yuxarıdakıları nəzərə alıb onları şərti sinif adlandırırlar.

Qeyri-müəyyən göbələrin vegetativ bədənləri yaxşı inkişaf etmiş haploid mitselilərdən təşkil olunmuşdur, həmən mitseli

hüceyrələri isə əksərən çox nüvəlidirlər. Kisəli göbələklərdə olduğu kimi bunlarda da mitseli arakəsməsi bazidili göbələklərdəki kimidir. Maya göbələklərində isə mitseli olmadığına görə onların meyvə bədəni tumurcuqlanan hüceyrələdir.

Bu göbələklərin qeyri-cinsi çoxalmaları əsasən konidilərlədir. Lakin bəzi nümayəndələrdə konidilərlə çoxalma müşahidə edilmir. Belə göbələklər adətən sklerositlər əmələ gətirir /məsələn, *Rhizostonia*/ . Bəzən də steril mitseli də əmələ gətirirlər, haploid mitseli üzərində əksərən çox Hüceyrəli, az hallarda isə tək Hüceyrəli konidi daşıyan əmələ gəlir ki, bunun da üzərində konidi formallaşır.

Konidi daşıyanlar dəstə. Monopodial, simpodial və dixotomik budaqlanırlar. Konididaşyan üzərində akropedal və ya bazipetal konidi zənciri əmələ gəlir.

Natamam göbələklərin bir çox nümayəndələrində mitseli üzərində konididaşyanların qruplaşmaları müşahidə olunur. Belə konididaşyanların qruplaşmasının sadə forması koremiyadır. Koremiyada çox sayılı konididaşyanlar bir yerə toplanıb dəstə təşkil edir və yan tərəfləri ilə birləşib sıx sütun əmələ gətirir ki, bunun da üzərində konidi yerləşir. Hifomisetlər /*Hypocreales*/ sərasının stilbellər fəsiləsinin nümayəndələri buna misal ola bilər. Natamam göbələklərin bir qrupu hif toxuması və yaxud stroma üzərində yastıqcıq əmələ gətirir. Bu tip konidi daşıyan yiğini spordoxiya adlanır (şək.190). Belə konididaşyanların konidisi selikli və mitseli hifinin toxuması yumşaq olarsa bu pionnot adlanır.

Loja – konididaşyanların xarakterinə görə sporodoxiyani xatırladır. Qısa konididaşyanların yastı topaları hif toxuması üzərində əmələ gəlir. Loja sahib bitkinin epidermisi altında toxumada inkişaf edir, sonra onun qılaflını partladıb xaricə çıxır (şək.190,E).

Piknida – mürəkkəb quruluşlu konididaşyanlar vişinindən, hiflərin paraplektenximatik və yaxud prozoplektinximatik toxunmalarından ibarətdir.

Yetişmiş konidilörün yayılması üçün piknidinin zirvəsində xüsusi məsəmə – porus olur (şək. 190, Y). Konidilər təkhüceyrəli, bəzən isə arakəsmələri olub çox hüceyrəli olurlar.

Konidilörün inkişafına görə natamam göbələklər iki qrupa bölündürler.



Şəkil 190. Konidial spordüyü. A-B-tək konididasıylıdır.  
C-koreniya. D-sporodoxiya. E-loja. F-piknid.

Mitselinin şəkil döyişməsi nöticosində artrospor və alevrisspor əmələ gəlir ki, bu da konidi və ya tallokonidi adlanır. Beləliklə, belə konidi bütöv hüceyrədən inkişaf edir. Artrospor və ya Ar-

tokonidi konididaşının və ya hifin bir hissəsindən əmələ gəlir. Buna misal geotrixumu göstərmək olar.

Alevriospor konidiogen hüceyrələrin arakəsmələrə ayrılmış hissəsindən formalaşır, hansı ki, bu da inkişaf edib yetkin konidi əmələ gətirir. Bunlar konididaşının və ya hifin nəhayətində tək-tək əmələ gəlir.

İkinci tip konidi isə blastik üsulla əmələ gəlir. Bu da blastospor inkişafa başlayan konidinin böyüb konidiogen hüceyrədən ayrılması və blastospor əmələ gəlməsi ilə xarakterizə olunur. Birinci tip konididən fərqli olaraq burada konidi hüceyrənin bir hissəsindən inkişaf edir. Konidiogen hüceyrənin hüceyrə divarı konidi hüceyrəsinin hüceyrə divarının əmələ gəlməsində iştirak edir.

Natamam göbələklərin konidiləri birlüceyrəli, bəzən isə bir neçə arakəsmələri olur. Lakin konidilərdə uzununa da arakəsmələrə təsadüf olunur. Konidilər adətən kürəvi, dəyirmi, sapvari, ulduzvari və spiral formalı olur. Konidilər açıq, tünd, qonur və qəhvəyi rəngdə olurlar.

Konidilərin əksəriyyətinin üstü quru olub hava cərəyanı və sitəsilə yayılır. Lakin konidilərdən üzəri selikli olanları da vardır ki, onlar su, kiçik heyvanlar və həşəratlarla yayılırlar. Bu sinfin nümayəndələrində konidilərin azad olunması passivdir.

Natamam göbələklər yalnız qeyri-cinsi yolla çoxalır. Bu göbələklərin mitseliləri əksərən heterokariotdur, hansı ki, bu mitselilər genetik cəhətcə müxtəlif nüvələr daşıyır.

Heterokariot mitselilərə Oomisetlərdə, Ziqomiset və Askomisetlərdə rast gəlmək mümkündür. O, qeyri-müəyyən göbələklərdə dəyişkənliyin əsas mexanizmini göstərir. Mitselilərin heterokariot inkişafları zamanı, onun bu və ya digər nüvələri; mühitin dəyişilməsindən asılı olaraq dəyişə bilir və dəyişkənliyə uyğun da göbələkdə adaptasiya əmələ gəlir. Mühitdən asılı olaraq nüvələrin sayının dəyişməsinin *penicillium* və *fuzarium* göbələklərində görmək olur.

Qeyri-müəyyən göbələklərdə heterokariotik mitselilərin əmələ gəlməsi bir neçə volla gedir. Bəzi heteokariot mitselilər konidi əmələ gətirir ki, həmin konididə genetik cəhətcə müxtəlif

nüvələr vardır. Bu konidilərdə yenidən inkişaf edib heterokariot nütselfi əmələ gətirir.

Bəzi hallarda mitselidə genetik cəhətcə müxtolif nüvələrin sayı, dəyişkənlik və adaptasiyadan asılı olmur. Lakin işarələrin rekombinasiyası isə başqa qrup göbələklərdə müşahidə olunur.

Qeyri-müəyyən göbələklərdə rekombinasiya meyoz zamanı deyil, mitoz nəticəsində əmələ gelir. Çox nadir hallarda heterokariyon mitseli diploid nüvəli olur. Xromosom itməsi nəticəsində belə nüvələr haploid olur. Rekombinasiya prosesinin belə tipi paraseksual proses adlanır.

Hal-hazırda paraseksual proses laboratoriya şəraitində bir çox qeyri-müəyyən göbələklərdə aşkar edilib. Lakin paraseksual prosesin təbii şəraitdə yayılması və onun rolu hələlik öyrənilməmişdir.

Bu sinfin təsnifatı keçən əsrin sonunda Sakkardo P.A. tərəfindən verilmişdir. Lakin bu təsnifatın süni olmasına baxmayaraq, yenə də bundan istifadə olunur. Konidi aparatının quruluşuna görə natamam göbələklər üç sıraya bölünür.

Hifomisetlər (Hymomycetales) sırasının konididaşıyanları tək-tək və ya koremiyada və sporodixidə birləşən göbələkləri cəmləyir. Loja əmələ gətirənlər melonkonialar adlanır. Sferopsidlər sırası isə piknidə əmələ gətirir.

Natamam göbələklər təbiətdə geniş yayılmışlar. Bunların bir çox nümayəndləri torpaqda saprofit həyat tərzi keçirlər. Bir çoxları bitki qalıqları üzərində yaşayırlar. Bu qrup göbələklər üzvi qalıqların parçalanmasında və torpaq əmələ gəlmə prosesində yaxından iştirak edir.

Bəzi natamam göbələklər heyvanlarda və insanlarda bir sıra xosagəlməz xəstəliklər tövədir. Bir çoxları isə toksin sintez edirlər.

Bir qrupları isə antibiotik maddələr sintez etmək qabiliyyətinə malikdir. Bu göbələklərin bəziləri həşəratlar üzərində parazit yaşayır. Odur ki, həmən göbələklərdən bioloji mübarizə üsulu kimi də istifadə etmək olar.

## NİFOMİSETLƏR SIRASI – HYPHOMYCETALES

Hifomisetlər natamam göbələklərin on böyük və geniş yayılan sırasıdır. Bu sıra konididaşyanları tək-tək və koremiyada toplanan nümayəndələri özündə cəmləyir. Bu göbələklər təbiətdə geniş yayılmışlar. Bunların təbiətdə və xalq təsərrüfatında rolü böyükdür. Bu göbələklər torpaqda və bitki qalıqları üzərində saprotrof yaşıdqılara görə, üzvi maddələrin parçalanmasında yaxındaniştirak edirlər. Bunların bir sıra nümayəndələrinin suda az və ya çox olması həmən suyun təmizliyini göstərir. Su hifomisetləri bitki mənşəli üzvi maddələri parçalayır.

Azərbaycanda bu sıranın *penicillium* (Penicillium) cinsi geniş yayılmışdır, torpaqlarda bu cinsin növ tərkibinin təyini, ekologiyası və əhəmiyyəti ilə Qasimova H.S. məşğul olmuşdur. Bu göbələk zeytin meyvəsi üzərində müəllif tərəfindən öyrənilmişdir (İbrahimov, 1975-1992).

Yırtıcı hifomiset göbələklər məlumdur ki, bunlar öz ilgəg və halqaları vasitəsilə torpaq nematodlarını tutur və onlardan qida kimi istifadə edirlər. Bu göbələklərin hərtərəfli öyrənilməsi Azərbaycan alimi N.Ə.Mehtiyevanın adı ilə bağlıdır.

*Penicillium* cinsinin konididaşyanları çox hüceyrəlidir. Konididaşyanlar mitseli üzərində tək-tək, bir sıra nümayəndələri isə mitseli üzərində koremiya əmələ gətirir. O, uc hissəsilə bir neçə dəfə budaqlanır və budaqların nəhayəti steriqmalar əmələ gətirir. Göbələyin konididaşyanının nəhayəti ol ayasına bənzər forma alır. Steriqmalar üzərində bazipetal konidi zənciri əmələ gəlir. *Penicillium* cinsinin bəzi növlərində kisə dövrü məlum olduğuna görə həmən növlər kisəli göbələklər sinfinə aid edilir. Lakin bu cinsin çox növlərində kisə dövrü məlum olmadığına görə qeyri-müəyyən göbələklərin himosifetlər sırasına aid edilir.


*Penicillium* cinsinin bəzi növləri sitrus bitkilərinin meyvələrini çürüdür. Respublikamızda nar mevvəsini çürüdən və ona böyük ziyan vuran göbələklərdən biri də *penicillium*dur, həmən göbələk təsirindən nar mevvəsi keyfiyyətsiz və yararsız hala düşür. Meyvələri çürüdən penisel göbələklərə misal, *P.ligitatum* və *P.italicum*-u göstərmək olar. Hazırda *P.chrysogenum* və başqa

növlərdən təbabətdə geniş istifadə olunan penisillin antibiotiki alınır.

Hifomisetlərin ikinci geniş yayılmış cinsi *Aspergillus*dur, /*Aspergillus*/. *Aspergillus*un konididaşyanları budaqlanmır. Onun üç hissəsi qovuq şəklində şişir və üzərində silindrik formalı bazi-petal konidi zənciri əmələ gelir. Bu cinsin ən geniş yayılmış *A.niger*-dir. O, saprofit torpaq göbələyi olub ərzaq məhsulları və digər materiallar üzərində qara rəngli örtük əmələ getirir. Bu göbələkdən mikrobiologiya sənayesində geniş istifadə edilir və ondan limon turşusu, amilaza və proteaza kimi fermentlər alınır.

Bu sıranın bitkilərdə xəstəlik törədən cinslərdən botritis, *verticillium*, *kladosporium*, *serkospora*, *helmintosporium*, *alternariya*, *fuzarium*, *stemfilum* və başqalarını göstərmək olar. *Botritis* /*Botrytis*/ cinsi bitkilərin vegetativ orqanlarında boz çürümə əmələ getirir. Bu zaman göbələk boz rəngli yiğin əmələ getirir. Bu yiğin göbələyin mitselisindən və təkhüceyrlə konidisindən ibarətdir. Bu cinsin *B.cinerea* növü üzüm bitkisinə böyük ziyan vurur və onun məhsulunu çürüdürlər.

*Verticillium* /*Versticillium* / cinsi isə bitkilərdə soluxma xəstəliyini törədir. Pambığın ən qorxulu xəstəliyi olan vilit *V.alboatrūm* növü tərəfindən törədir. Bu göbələk bitkilərin qida borularını tixaclaşdırıb doldurur. *Verticillium* cinsinin konididaşyanları dikdurandır, arakəsməlidir. Konidiləri isə kürovi,



Şəkil 191. *Fusarium*. A-konididaşyan, B-makrokonidi, V-mikrokonidi

yumurta formalıdır.

Alternariya /Alternaria/ cinsi yumurta formalı konidi zənciri ilə və konididə eninə və uzununa arakəsmənin olması ilə xarakterizə olunur.

Bu cinsin ən çox ziyan vurduğu bitkilərdən biri kələmdir. Göbelək bitkinin yarpağını qaraldır və odur ki, bitkinin məhsulu keyfiyyətsiz və yararsız olur. A.brassicae növü kələm bitkisinin toxumuna keçir onu ya məhv edir və yaxud cücərmə qabiliyyətini zəiflədir.

Fuzarium /Fusarium/ cinsi oraq, aypara və yaxud lanset formalı makro və mikro konidi ilə xarakterizə olunur. Mikrokonidi yumurta, dəyirmi, elleps, kürəvi və armud formalı olur. Makrokonididə 4 – 10 arakəsmə olur. O, təkhüceyrlə, bəzən isə 2 – 3 arakəsməli olur. Konidilər gödək budaqlanan konididaşıyanlar üzərində əmələ gəlir. Onların yiğinlarını çəhrayı rəngli yastiqlıqlar təşkil edir. Bu göbeləyin növləri torpaqda geniş yayılıraq həm saprofit və həm də parazit həyat keçirirlər. Bəzi parazit növləri bitkilərdə fuzarioz adlanan xəstəlik törədir. Məsələn, F.vasifectum pambıqda fuzarioz xəstəliyi əmələ gətirir. Bu zaman yarpaqlar qonur-qəhvəyi rəng alır və tökülür. Bu cinsin F.solani növü anbarda kartofun quru çürümə xəstəliyini törədir (şək.191). Azərbaycan şəraitində subtropik bitkilər üzərində parazitlik edən alternariya kladosporium və fuzarium cinsli göbeləklərin morfoloji-biooji xüsusiyyətləri tədqiq olunmuşdur /İbrahimov, 1992/.

## MELANKONİALAR SIRASI – MELANCONIALES

Bu sıraya daxil olan natamam göbeləklərin konididaşıyanlarında mitseli hifin üzərində six təbəqə əmələ gətirirlər ki, bu da loja adlanır.

Siranın nümayəndələri təbiətdə bitki qalıqları üzərində saprofit və yaşıl bitkilər üzərində isə parazit həyat tərzi sürürlər, hal-hazırda bu sıranın 120 cinsi və 1000-dən çox növü məlumdür. Buraya daxil olan nümayəndələr bitkilərin vegetativ orqanları üzərində antroknoz, müxtəlif rəngli ləkələr əmələ gətirirlər. Antroknoz zamanı yarpaq və mevvə üzərində təkcə ləkə deyil, dərin

yara əmələ gəlir. Belə yara gövdədə əmələ gələn zaman qida maddələrinin gövdədə hərəkəti pozulur.

Bu sıranın *qleosporium* /*Gloesporium*/ və *kolletotrixum* /*Colletotrichum*/ cinsləri ali bitkilər üzərində parazit həyat sürürlər. Bu cinsin xarakterik nişanəsi sahib bitkilərin vegetativ orqanları üzərində ləkə və yara əmələ gətirmələridir. Sporlar rəngsiz və təkhüceyrlidir.

Konidilər dəyirmi, yumurta, silindrik və oraq formasında olurlar. Kolletotrixumun bir sıra növlərində lojada çəhrayı rəngli uzun tükcüklər əmələ gəlir. *Qleosporiumda* isə belə tükcüklər olmur, əvvəllər bu əlamətə görə cinsləri bir-birindən fərqləndiriblər. Lakin sonradan məlum olub ki, bu nişanə əsas sayla bilməz. Müəyyənləşdirilmişdir ki, bu iki cins kisə dövrünə görə bir-birindən fərqlənirlər.

*Qleosporium* /*Gloesporium*/ və *kolletotrixum* /*Colletotrichum*/ cinsləri üzüm, quşüzümü, sitrus bitkiləri və habelə paxlalılar fəsiləsinə aid olan bitkilərdə antroknоз xəstəliyi törədir.

## SFEROPSİDLƏR SIRASI – SPHAEROPSIDAE

Natamam göbələklərin bu sırası konidilərin piknidi əmələ gəlməsinə görə fərqlənir. Sıra 750 cinsi, 6000 növü cəmləyir. Piknidi xırda kürəvi və ya armud formasındadır, təpə hissəsindən açılır, hava mitselisi üzərində habelə mitseli hifi üzərində, stromada və ya stroma üzərində əmələ gələ bilir.

Piknidi açıq rəngdən qara rəngə kimi ola bilir. Onlar bərk və yumşaq olur.

Yetişmiş piknididə konidilər selik içərisindəki seliyin şışməsi nəticəsində konidilər azad olur, hər cinsin özünə uyğun piknidisi və konidisi olur. Konidilərin forması, ölçüsü, rəngi, tək və çox hüceyrəli olması növləri bir-birindən fərqlidir.

Sıranın nümayəndələri təbiətdə saprofit və parazit yaşayırlar. Əsas nişanəsi yarpaq və digər vegetativ orqanlarda ləkə əmələ gətirməsidir. Ləkə təsirindən həmən orqanlar çürüyür və məhv olur.

Sıranın ən geniş yayılmış cinslərindən septoriya Askoxita, Fillostikta, Foma, Zita və başqalarını göstərmək olar.

Piknidilər sırasının ən geniş yayılmış cinslərindən biri septoriyadır /Septoria/. Bu cinsin piknidisi kürəvi və ya üstdən basıq,


piknosporları isə çubuq və telşəkilli olub bir neçə arakəsməlidir. Bəzi növlərində kisə dövrü məlumdur. Bu cinsin taxıllar üzərində parazit yaşayan nümayəndəsi S.graminis-dir. Bu göbələyin digər növləri başqa bitkilər üzərində parazit yaşayır (şək. 192).

Fillostikta /Phillosticta/ cinsinin nümayəndləri başlıca olaraq, yarpaqlarda parazitlik edirlər. Məsələn, alma yarpağında, gavalıda, tütündə ləkələr əmələ gəlir.

Sıranın ən geniş yayılmış cinslərindən biri də Ascochyta-dır. Bu cins də mədəni və yabanı bitkilər üzərində parazit yaşayır. Bu göbələyin konidisi düz, bəzən isə nisbətən əyilmiş olur. Konididə eninə bir neçə arakəsmə olur. Onun A.pisi növü noxud bitkisinə ən çox ziyan vuran göbələkdir.

Sıranın saprotfor cinslərinə misal Fomanı /Phoma/ göstərmək olar. Bu göbələk qurumuş budaq üzərində xırda piknidilər əmələ gətirir. Konidiləri təkhüceyrəlidir.

Yuxarıda qeyd olunan bu cinsli bəzi göbələklər Abşeron şəraitində zeytun bitkisinin yaşıl orqanları üzərində parazit həyat tərzi keçirməsi müəyyən edilmişdir /İbrahimov, 1988/.



Şəkil 192. Septoria. A-piknida, B-konidilər.

## GÖBƏLƏKLƏRİN TƏKAMÜLÜ VƏ MƏNSƏYİ

Göbələklər polifelitik mənşəlidir. Göbələk qrupları müxtəlif rəngsiz qamçılılardan və yaxud qamçılarını itirmiş amöbvari flagellatlardan əmələ gəlmışlər. Lakin bəzi qrup göbələklərin yosunlardan əmələ gəlməsi nəzəriyyəsi də hökm sürür. Göbələklərin qədim qazıntı qalıqlarının az olması, onların bu və ya digər qrup orqanizmlərdən əmələ gəlməsini söyləməyi çətinləşdirir.

Hal-hazırda Flagellata adı altında qamçılı sadə orqanizmlər durur, bunlar /rəngli və ya rəngsiz ola bilirlər/ heyvanlarla bitkilər arasında keçid təşkil edir. Bu qrupun böyük təkamül əhəmiyyəti vardır, ona görə ki, bitki və heyvanlar öz mənşələrini bunlardan almışlar. Güman olunur ki, onlardan göbələklər ayrılmışdır. Ancəq qrup böyük taksonomik əhəmiyyət kəsb etmir. Lakin onun böyük filogenetik əhəmiyyətini nəzərə alıb onun latın adını saxlayırıq.

Müasir qamçılı monadlarla müqayisədə göbələklərin keyfiyyətcə inanılmış əlavə nişanələrdən biri qamçı aparatıdır.

Qamçı aparatın quruluşu Xitridiomisetlər sinfini müasir Uniflagellata -ya yaxınlaşdırır. İki müxtəlifqamçılı Oomycetes sinfi isə iki qamçılı monad Biflagellatae -ya yaxındır. Hypochytridiomycetes sinfinin mənşəyi məsələsi omisetlə six bağlıdır, lakin təkamül prosesində bunların arxaya yaxın hamar qamçıları itmişdir. Odur ki, bunlara Oomisetdən ayrılmış kiçik bir budaq kimi baxılır.

Hal-hazırda amöbvari flagellatalar qrupu yaşayır ki, bunlar vegetativ inkişaf zamanı qamçılarını itirmişlər, bunlardan Zygomycetes, Ascomycetes, Basidiomycetes sinfinin nümayəndələrinin mənşəyi aldıqları güman olunur.

Göbələklərinin hərəkətli mərhələsinin və müasir Flagellatae-nin müqayisəli analizi göstərir ki, göbələklər canlı aləmin ilk mərhələsində flagellatadan mənşə almışlar və odur ki, onları sərbəst filogenetik xətt olan göbələk (aləminə) aid etmək olar.

Göbələklərin analistik biokimyəvi təhlilləri göstərir ki, onlar arasında iki təkamül xətti müəyyən olunur. Bir tərəfdə Oomycetes sinfinin göbələkləri durur ki, bunlarda lizin sintezi bitkilər-

də olduğu kimi diominopimelin turşusu vasitəsilə olur, hüceyrə divarında isə sellüloza müşahidə olunur.

Xitrodiomisetlər, ziqomisetlər, askomisetlər, bazidiomisetlər və natamam göbələklərdə lizin sintezi bitkilərdə məlum olmayan özünə məxsus yolla aminoacidipin turşusu vasitəsilə gedir. Hüceyrə divarında xitin vardır.

Bu nişanələrə görə tək qamçılı göbələklər qamçısızlarla bir sırada dururlar. İkiqamçılı göbələklər sinfi hifoxitriomisetlərlə bir sırada dururlar.

Beləliklə, göbələklərin morfoloji və biokimyəvi nişanələri göstərir ki, mənşələrinə görə iki təkamül xətti hökm sürür. Bir xəttde Oomycetes və Hyphochitridiomycetes sinifi durur ki, hansı ki, bunlar öz mənşələrini rəngsiz ikiqamçılı flagellatalardan və ya bəzi mikoloqların fikrinə görə qızılı yosunlardan almışlar. Bunların göbələklərin başqa qrupları ilə heç bir filogenetik əlaqəsi yoxdur.

İkinci xətt isə Chytridiomycetes, Zygomycetes, Ascomycetes, Basidiomycetes və Deuteromycetes siniflərinin nümayəndələrinin özündə birləşdirir. Xitridiomiset göbələklər bədənlərinin vegetativ quruluşlarına və qamçı aparatının quruluşuna görə təkqamçılı flagellatalardan mənşə almışlar.

İnkişaf sikli dövründə hərəkətli olmayan göbələklər haqqında nə demək olar (ziqomisetlər, askomisetlər, bazidiomisetlər)? Bunların mənşəyi haqqında müxtəlif mühahizələr vardır.

Hüceyrə divarının ximizi və başqa biokimyəvi xüsusiyyətləri yuxarıdakı sinifləri xitridiomisetlərə yaxınlaşdırır. İlk növbədə ziqomisetlər, askomisetlər və bazidiomisetlər arasında keçid qrup kimi baxılır. Lakin ziqomisetlərin hüceyrə divarlarının tərkibinə /xitinlə bərabər xitozin də vardır/ görə askomisetlər və bazidiomisetlər uyğun gəlməyib xüsusi yer tutur.

Hal-hazırda askomisetlər və bazidiomisetlər filogenetik cəhətcə bir-birinə birləşir. Bu qruplar öz mənşələrini qamçılарını itirmiş ən qədim xitridilərdən və yaxud ziqomisetlərdən almışlar. Bazidili göbələklər mənşələrinə görə kisəli göbələklərin ayrı-ayrı qrupları ilə və yaxud kisəlilərin sadə quruluşlu nümayəndələri ilə sıx bağlıdır.

Qeyri-müəyyən göbələklər mənşələrinə görə heterogen göbələklər qrupudur. Təkamül prosesində cinsi çoxalmalarını itirmiş askomisetlər və bazidiomisetlər göbələkləri ilə əlaqəsini itirmişdir.

Quruya çıxmaqla əlaqədar olaraq göbələklərin hər iki qrupunda hərəkətli mərhələ itmiş və bununla əlaqədar yeni uyğunlaşmalar əmələ gəlmışdır.

Uyğunlaşmaların başlıcası quruya çıxmaqla əlaqədar olaraq sporlarla çoxalmadır. Bu müxtəlif tipdə spor əmələ gəlmə və ya xud bazidili göbələklərdə təkamül nəticəsində müxtəlif meyvə bədənlərinin yaranmasıdır. Odur ki, bu xətt göbələklərdə çox sayda növ müxtəlifliyinin yaranmasına səbəb olmuşdur. İkinci xətt isə qidalanma ilə bağlıdır /saprofit və parazit/. Bu da göbələklərdə möhkəm fermentativ aparatın inkişafı ilə əlaqədar olaraq yaranan biokimyəvi təkamüldür.

## **GÖBƏLƏKLƏRİN QİDALANMASI, SAPROTROF, BIOTROF VƏ MİKORİZA GÖBƏLƏKLƏRİ**

Göbələklərin xlorofili olmadığı üçün onlar ancaq hazır üzvi maddələrlə qidalanırlar, əsasən suda həll olan karbonlu qida, məsələn. Qlükoza, saxaroza və sairədən istifadə edirlər. Bəzi göbələklər polisaxaridlərdən nişasta və sellülozadan istifadə etmək qabiliyyətinə malikdir. Lakin bu maddələr əvvəl göbələk tərəfindən ifraz olunan fermentlər sayəsində sadə şəkərlərə parçalanırlar. Göbələklər azotlu qidalanmada əsasən nitrat və ammonium duzlarından istifadə edirlər. Onlar eyni zamanda zülal v amin turşuları kimi üzvi azotlu birləşmələrdən də istifadə etmək qabiliyyətinə malikdirlər. Eyni zamanda göbələklər qidalanma zamanı həmçinin N, P, K, Na və s. elementlərdən istifadə edirlər.

Göbələklər özlərinə lazımlı olan üzvi maddələri saprofit və ya parazit yaşayış şəraitində alırlar. Saprofot göbələklər çoxlu miqdarda bitki qalıqları, ağac, tökülen yarpaq, peyin, çürüntülü torpaq, bitki məhsulları (çörək, tərəvəz, kağız, mürəbbə və i.a.) üzərində geniş yayılırlar. Heyvan məhsulları üzərində göbələklə-

rə çox az təsadüf olunur. Misal üçün ət və yağ parçalanmasında bakteriyalar fəal iştirak edirlər, burada göbələklər də nəzərə çarpır. Parazit göbələklər də həmçinin başlıca olaraq bitkilərlə əla-qədar həyat keçirirlər. 100000-ə kimi bitki paraziti olan göbələklər məlumdur, heyvanlar üzərində isə cəmi bir neçə yüz göbələk tapmaq mümkündür. Göbələklərin bitkilər üzərində belə çox olması onların turş mühitə uyğunlaşması ilə izah edilir.

Əksər bitkilərin toxuması turş reaksiya ilə xarakterizə olunur ki, belə şərait bakteriyaların inkişafı üçün əlverişli deyil, göbələklərin inkişafı üçün isə əlverişli hesab olunur. Digər tərəfdən, bitki toxumasında göbələklər üçün lazımlı olan miqdarda karbohidratlar da nəzərə çarpır.

Heyvani toxuma tərkibində zülal maddənin miqdarı çox olduğu üçün burada parçalanma əsasən bakteriyalar tərəfindən aparılır, göbələklər üçün əlverişli olmayan qələvi mühit yaranır və belə şəraitdə onlar bakteriyaların rəqabətinə davam gətirirlər. Yuxarıda ayrı-ayrı göbələk qrupları ilə tanış olduqda göründü ki, qisim göbələklərin yalnız parazit növləri vardır. Belə növlər həqiqi parazitlər adlanır (məsələn, sürmə, pas və külləmə göbələkləri). Bunların özlərinin də içərisində elələri olur ki, onlar sünü şəraitdə yetişmirlər və yalnız parazit olaraq qalırlar. Bunlara obliqat parazitlər deyilir. Bəzi göbələklər normal şəraitdə saprotrof həyat keçirirlər, lakin əlverişli şəraitdə canlı bitkilər üzərində inkişaf edərək parazitlik edə bilirlər. Belələri fakultativ parazitlər adlanır. Bir qisim göbələklər də vardır ki, onlar əsasən parazit həyata uyğunlaşmışlar, lakin saprotrof şəraitdə də təsadüf olunurlar, hətta bəziləri yaşayış dövrünün müəyyən hissəsini belə şəraitdə keçirir. Məsələn, kisəli göbələklərin əksər nümayəndələri konidi dövründə parazit, kisə dövründə isə saprotrof orqanizmlərdir. Belələri isə fakultativ saprotroflar adlanır. Bu iki həyat tərzindən başqa təbiətdə simbioz həyat sürən göbələklər də məlumdur. Adətən belə göbələklər digər yaşıl bitkilərlə müştərək həyat keçirməyə uyğunlaşmışırlar. Simbioz göbələklərə misal olaraq mikorizaları və şibyələrə daxil olan nümayəndələri göstərmək olar.

Göbələk hifləri və ali bitkilərin kök uclarının birləşməsinə mikoriza deyilir. Təbiətdə geniş yayılmış daxili (endotrof) və xa-

rici (ekzotrof) mikorizalar məlumdur. Endotrof mikorizalarda göbələk hiflərinə kökün daxilində hüceyrəarası məsamələrində və hüceyrə daxilində təsadüf olunur. Ekzotrof mikorizalarda isə göbələk hifləri kökü xaricdən əhatə edir və bəzi hissələrdən onun daxili toxumasına keçir.

Mikorizaların tərkibinə daxil olan göbələklər olduqca müxtəlifdir. Onların bəziləri hətta təmiz kulturada becərildikdə belə ancaq steril mitselilər verir və spor əmələ gətirmirlər. Lakin bir çox ağac bitkiləri ilə mikoriza edən göbələklərin ali papaqlı göbələklərdən (Bazidiomisctlərdən) olduqları məlumdur. Göbələk bitkinin kökündən karbonlu qida alır. Digər tərəfdən onun sərbəst hifləri kökdən torpağa uzanaraq, kökün əmici tellərini əvəz edir. Bunlar torpaqdan su, mineral duzlar və həmçinin üzvi, xüsusən azotlu maddələr alır. Kök isə göbələyin daxilə keçən hiflərini əridib onlardan istifadə edir, yəni həm azotlu üzvi maddələr və həm də duzlar alır.

## GÖBƏLƏKLƏRİN TƏSƏRRÜFATDA ƏHƏMİYYƏTİ

Təbiətdə geniş yayılmış olan çoxlu miqdarda göbələklərin böyük təsərrüfat əhəmiyyəti vardır. Onlar üzvi maddələrin parçalanmasında iştirak edir, bitkilər və heyvanlarda yoluxucu xəstəliklər əmələ gətirir. Torpaqda olan mikroskopik göbələklər bakteriyalarla birlikdə üzvi maddələri mineral maddələrə qədər parçalayır və bununla torpağın məhsuldarlığının artırılmasına kömək edir. Meşə torpaqları üzərinə tökülmüş müxtəlif bitki qalıqları, ağac gövdələri, budaqlar, yarpaqlar və i.a. çoxlu miqdarda olan askomisetlər və qov göbələkləri tərəfindən parçalanır. Tikinti və sairədə işlədilən taxta-şalban materiallarını, dəmiryol şpallarını, telegraf dirəklərini, körpünün taxta hissəsini müxtəlif növ göbələklər çüründürür.

Çox vaxt mənzillordə istifadə olunan ağacların çürüməsi nəzərə çarpır. İnşaat şəraitinə daha uyğunlaşmış xüsusi ev göbələklərinin fəaliyyəti nəticəsində ağacda destruktiv parçalanma baş verir, yəni onun hüceyrələrinin sellüloz hissəsi parçalanır.

Ağacın rəngi tündləşir, o quruyarkən möhkəmliyini itirir və az təzyiq nəticəsində toz kimi hissəciklərə parçalanır. Ev göbələkləri, ümumiyyətlə, rütubəti 28 faizdən 60 faizə kimi olan ağacları asanlıqla çürüdür. Belə şəraitdə onlar 7 il müddətində müxtəlif örtüklərin direklərini tamamilə çürüdə bilirlər. Ev göbələklərinə qarşı mübarizə üçün tikintidə ancaq rütubəti 20 faizdən yüksək olmayan oduncaqdan istifadə edilməlidir.

Göbələklər yoluxucu bitki xəstəliklərinin əmələ gəlməsin-də fəal iştirak edirlər. Taxıl bitkilərinin sürmə və pas xəstəlikləri, kartofun fitofitoriozu, üzümün mildüyüsü, müxtəlif meyvə çürümələri, alma və armudun dəmgil xəstəlikləri və i.a bunlara misaldır. Mədəni bitkilərdə xəstəlik törədən göbələklərin təsi-rindən onların məhsuldarlığı xeyli azalır.

Göbələklər eyni zamanda heyvanlarda da müxtəlif xəstəlik-lər törədir. Məsələn, entomoftorales sırasının nümayəndələri hə-şəratlarda, mukor və aspergillusun növləri quşlarda, xüsusilə quş-ların bronx və ciyərlərində xəstəliklər və insanlarda dermatomi-koz adlı dəri xəstəlikləri də törədirler.

Buynuzlu heyvanlarda və nadir hallarda insanlarda aktino-mikoz xəstəliyini göbələklər törədir. Digər tərəfdən böyük qida əhəmiyyəti olan göbələk də məlumdur. Buraya xüsusilə bazi-diomisetlərin ətli və şirəli meyvə cisimləri olan papaqlı göbələklər daxildir. Belə göbələklərə əksəriyyətlə meşə torpaqlarında təsadüf olunur. Onlar ağac bitkiləri ilə mikoriza əmələ gətirir. Mikoriza əmələ gətirməyərək, xüsusi şüşəbəndlərdə becərilən şampinion göbələyi də buraya daxildir. Kisəli göbələklərdən isə donbalan göbələklərinin və yalançı donbalanın qida əhəmiyyəti vardır. Göbələyin quru çəkisinin 30 – 40 faizini karbohidratlar /şəkər, qlikogen və başqaları/ 1 – 2 faizini isə yağlar təşkil edir. Onları bəzən ətlə bərabər və daha artıq qida əhəmiyyəti olan məhsul hesab edirlər.

Göbələklərin zəhərli nümayəndələri də məlumdur. Bunlar xarici quruluşça yeməli göbələklərə xeyli bənzdiyi üçün bəzən səhvən yeyildikdə ağır və hətta ölümlə nəticələnən zəhərlənmə verir. Çovdar mahmızı da zəhərli göbələklərdəndir. Onun sklerot-sisinin tərkibində bir neçə zəhərli azotlu birləşmələr vardır. Gö-

bələyin çoxlu sklerotsisi unun tərkibinə qarışdıqda şiddətli zəhərlənməyə səbəb olur, lakin onun az faizli məhlulu təbabətdə qanaxmanı saxlayan dərman kimi işlədir.

Taxıl bitkiləri üzərində inkişaf edən fuzarium cinsinin bəzi növləri "sərxoş çörək" adlanan zəhərlənən verir. Xəstəliyə tutulmuş dəndən hazırlanmış çörək yeyildikdə spirtli içkilərin təsirindən əmələ gələn sərxoşluq əlamətini xatırladan zəhərlənmə müşahidə olunur.

## AZƏRBAYCANDA MİKOLOGİYANIN INKİŞAF MƏRHƏLƏLƏRİ HAQQINDA

Mikologianın inkişaf tarixi yosunların inkişaf tarixinə uyğundur. Lakin özünəməxsus əlamətləri olduğu üçün o, yosunlara nisbətən daha qədim inkişaf tarixinə malikdir. Göbələklər bir tərəfdən yeməli və zəhərli olduğuna, digər tərəfdən isə bəzilərinin bitki xəstəlikləri törətdiyinə görə insanların nəzər diqqətini daha tez cəlb etmişdir.

Azərbaycanda mikologiya və fitopatologiyaya aid elmi tədqiqat işləri əsasən Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunda və mikrobiologiya bölməsində, Bakı Dövlət Universitetində, Azərbaycan Kənd Təsərrüfat Akademiyasında, Azərbaycan bitkiləri mühafizə İnstiutunda və digər elmi-tədqiqat müəssisələrində olan elmi laboratoriyalarda aparılır.

Botanika İnstiutunda V.İ.Ulyanişev Azərbaycanın mikobiotasının öyrənilməsində fəal iştirak etmişdir: o, elmi və təcrubi əhəmiyyəti olan "Azərbaycanın mikoflorası" adlı, sürmə göbələkləri, Pas göbələkləri və peronospora göbələklərinə həsr edilmiş dörd cildlik təyinedicilərin müəllifidir. Bu institutda T.M.Axundov Naxçıvanın mikobiotasını öyrənmişdir.

E.S.Hüseynov Azərbaycanın meşə və bir sıra mədəni bitkilərin mikobiotasını öyrənmiş və geniş fitopatoloji tədqiqatlar aparmışdır.

N.Ə. Mehtiyeva yırtıcı nematofaq göbələklərin öyrənilməsi sahəsində dünyada tanınmış mütəxəssisidir. O, bu göbələklərin ilk təyinedicisinin müəllifidir.

X.Q.Qənbərov ağaçcürüdən qov göbələklərinin ekoloji, fizioloji və biokimyəvi xassələrinin öyrənilməsi ilə məşğul olmuş, bu göbələklər əsasında çoxlu elmi ixtıralar etmişdir. O, bu göbələklərin mikosenozdakı mövqeyinin biokimyəvi əsaslarını üzə çıxarmış və onlardan biotexnologiyanın müxtəlif sahələrində, kənd təsərrüfatında istifadə oluna biləcək yolları göstərmişdir.

H.S.Qasımov Azerbaycanın bir sıra regionlarında penisilli-um göbələyinin yayılmasını təsnifatını və antibiotik sintez etmək qabiliyyətini öyrənmişdir.

H.F.İbrahimov Respublikamızda qoz meyvəlilərin xəstəliklərini tədqiq etmiş və onlara qarşı mübarizə tədbiri vermişdir. O, bu sahədə bir neçə monoqrafiyaların müəllifidir.

Bakı Dövlət Universitetində çalışan Z.Ə.Əhmədzadə bütün mənalı ömrünü parazit göbələklərin öyrənilməsinə həsr etmişdir.

## ŞİBYƏLƏR ŞÖBƏSİ – Lichenophyta

Şibyələr göbələk və yosunlardan təşkil olunmuş, simbioz həyat sürən, müxtəlif quruluşlu, orqanizmlər hesab olunur. Onların tallomları müxtəlif quruluşlu olub, əsasən aşağıdakı tiplərə ayrılırlar. Qabığabənzər və kolşəkillilər. Təbii ki, bunların arasında keçid formaları da vardır. Qabığabənzərlər şibyələrin böyük əksəriyyətini təşkil edirlər. Burada tallom müəyyən substrat üzərində əsasən hamar qabıq /qazmaq/ halında olur, yaşadıqları substrata möhkəm yapışırlar və onları zədələnmədən ayırmaq mümkün olmur. Hətta bəziləri substratin içərisinə girmiş olur.

Yarpağabənzər tallomlar pulcuq və ya lövhə şəklində olur. Onlar alt tərəfdən çıxan və göbələk hiflərindən əmələ gəlmış xüsusi çıxıntı olan rizoid və rizinlər vasitəsi ilə substrata yapışırlar. Məs: *Parmelia* yarpağabənzər tallomludur. Bəzi şibyələrin tallomu substrata ancaq bir nöqtədən, əsasən mərkəzindən olan çıxıntı qomf vasitəsi ilə birləşir. Məs: *Usnea*, *Ramalnia*. Kolşəkilli şibyələr budaqlanmış kolcuğa bənzəyir. Şaquli istiqamətdə və ya yanlara doğru inkişaf edirlər.

**Yarpağabənzər** şibyələr dorzoventral quruluşa malikdirlər. Yəni onların üst və alt səthləri bir-birindən fərqlənir. Kolşəkillilər isə radial quruluşludur (**Şəkil**).<sup>7</sup>

Şibyələrə iki orqanizmin simbiozu kimi baxılır. Şibyənin iki orqanizmdən ibarət olduğunu alman botaniki S.Şvendler söyləmişdir. Şibyənin bu təbiətini 1867-ci ildə akademik A.S.Fomitsin və i.V.Baranetski birlikdə ksantoria parietina üzərində apardıqları təcrübə ilə aydınlaşdırılmışdır. Şibyələrin tərkibinə daxil olan yosunlar eksəriyyətlə yaşıllı, bəzən də göy-yaşıllı, nadir halda sarı-yaşıllı yosunlardan ibarət olur. Şibyələrin tərkibində yaşıllı yosunlardan, xlorokokk, protokokk, xlorella, palmella və başqaları müşahidə olunur. Burada hətta sapşəkilli yaşıllı yosunların növlərinə də rast gəlmək mümkündür. Məsələn, terentepolia, kladofora və i.a., göy-yaşıllı yosunlardan isə nostok, qleokapsa, xlorokokk, sitonema və i.a. təsadüf olunur.

Şibyələrin tərkibində təsadüf olunan göbələklər eksəriyyətlə kisəli göbələklərə aid olur, lakin bəzi tropik ölkələrin şibyələrində bazidili göbələklərin nümayəndələri müşahidə olunur. Ümumiyyətlə, eksər şibyələrin tərkibində olanlar pirenomisetlərə və diskomisetlərə aid göbələklərdir.

Şibyələrdə müşahidə olunan yaşıllı yosunlar sərbəst halda zoosporla və ya cinsi yolla, şibyələrin tərkibində isə sadəcə bölünmə ilə çoxalır və ya ana hüceyrə daxilində avtospor əmələ getirirlər.

Şibyələr daxilində olan göy-yaşıllı yosunlar ancaq bölünmə və sitəsilə çoxalırlar, onlar spor və yaxud hormoqon əmələ getirirlər.<sup>7</sup>

Ümumiyyətlə, şibyələrlə müştərək həyat keçirən yosunlar, bioloji xüsusiyyətlərini dəyişmirlər. Onlar ayrılıqda yaşamaq qabiliyyətini mühafizə edirlər.

Bu yosunlar şibyələrin tallomundan ayrılıqda təmiz kultura şəraitində zoospor, qamet, hormoqoni spor əmələ getirirlər, hətta bəzi növlərin /Trentepohlia/ hüceyrə tərkibində ehtiyat qida maddəsi – hemotoxrom da toplanır.

Şibyələrin tərkibinə daxil olan göbələk, xarici şəraitin təsiri nəticəsində azad yaşayan göbələklərə nisbətən xeyli dəyişikliyə uğramışlar. Onların hiflərinin divarı adı göbələk hiflərinə nisbə-

tən qalınlaşmışdır. Burada nazik qabıqlı hiflərə ancaq konidili qat və ilk inkişaf dövründə təsadüf olunur.

## ŞİBYƏLƏRİN ANATOMİK QURULUŞU

Şibyə tallomunun anatomik quruluşlu iki tipdə – homeomer və heteromer tiplərdə olur, homeomer quruluşlu şibyələrdə yosunlar bütün tallom boyu bir bərabərdə paylanır. Bunu tərkibində göy-yaşıl yosunların nümayəndələri Nosntoc, Gloeocapsa olan selikli şibyələrdən kollema /Collema/ da aydın müşahidə etmək mümkündür (şək.193).

Heteromer quruluş, əsasən, yarpağabənzər kolşəkilli şibyələrdə olur. Belə şibyələrin tallom kəsiyinə mikroskopda baxdıqda onun bir neçə qatdan ibarət olduğunu asanlıqla görmək mümkündür. Burada üst tərəfdən, sıx düzülmüş hiflərdən təşkil olunmuş üst qabıq, onun altında seyrək hiflərdən və təkhüceyrəli kürəşəkilli yosunlardan ibarət konidili qat, bunun altında seyrək hiflərdən ibarət olan özək hissəsini, onun altında isə qalın divarlı plastenximadan təşkil olunmuş alt qabıq qatı yerləşir. Buradan sadə və ya dəstə ilə hif topları çıxaraq şibyənin tallomunu substratla birləşdirir ki, bunlar da rizin adlanırlar (şək.194).

Kolşəkilli şibyələrin lentəoxşar tallomu olan nümayəndələrinin anatomik quruluşu yuxarıda göstərildiyi kimidir, lakin silindrşəkilli tallomu olanlarda bu heteromer – radial haldadır. Burada tallom xarıcdən qabıq qat ilə əhatə olunur, onun altında konidili qat, mərkəzi hissədə isə özək yerləşir.



Şəkil 193. Kol şəkilli tallom. *Cladina stelaris*.

Qabıqabənzər şibyələrin alt qabıq qatı yoxdur. Onlar özək hissənin hifləri vasitəsi ilə substrata birləşir. Bəzi nümayəndələrdə qabıq, qonidial qat və özək hissə olur. Bəzilərində yosunlar yalnız özək hissədə yerləşir. İbtidai formalarda üst qabıq qatı əmələ gəlmir, şibyənin tallomu differensiasiya etməmiş, konidini əhatə edən dənəvəl mitseli yığınından ibarətdir.

## ŞİBYƏLƏRİN ÇOXALMASI

Sibyələr müxtəlif yollarla çoxalırlar. Göbəlek çoxalarkən spor əmələ gətirir. Bu cücordikdə müvafiq yosunla birləşərək inkişaf edir, onu hiflərlə əhatə edir və şibyə əmələ gətirir. Bundan başqa, şibyələr tallomun bir hissəsinin qopması və ya soredi və izidi adlanan xüsusi orqanlar vasitəsi ilə də çoxalırlar. □



Şəkil 194. Şibyə tallomunun eninə kəsiyi. *Poliomer tallom* (solda), *heteromer talloi* (sağda).  
1-üst və alt qabıq, 2-yosunlar, 3-özək, 4-rizintər.

Şibyələrin tərkibinə daxil olan göbəleklerin demək olar ki, hamısı öz çoxalma qabiliyyətini mühafizə edir. Kisəli göbəlekler apotetsi, peritetsi və konidi əmələ gətirir. Konidilər çox az hallarda açıq konididaşyanlar üzərində əmələ gəlir, əsasən onlar xüsusi orqan olan piknidilər içərisində yerləşir. Piknidi kürə şəklindədir. O, tallomun daxilində qonidial qatda əmələ gəlir və sporların xaricə çıxması üçün onun xüsusi məsaməsi olur. Onlar şibyənin tallomu üzərində adi gözlə nöqtə kimi görünür. Konidilər çox

xırdadır, onlar tek hüceyrəli çubuq, iynəşəkilli və oval şəkilli olur (şək. 194).

Çoxalma orqanı olan apotetsi və peritesilərə şibyələrin tallomunda təsadüf olunur. Onlar konidili qatın alt tərəfindən töreyirlər. Burada bəzi şibyələrdə arxikarp əmələ gəlir. Arxikarp qarın hissəsi olan askoqondan tallomun səthinə trixygenlə çıxır. Bunun təpəsinə konidilər /spermasiya/ yapışır, onların içərisi askoqona töküllür.

Askoqondan askogen hiflər çıxır. Onların ucunda isə kisələr əmələ gəlir. Burada nüvələr birləşir, sonra reduksiya ilə 3 bölmə gedir və 8 spor əmələ gəlir. Arxikarpı əhatə edən vegetativ hiflərdən isə meyvə cismi – parafizlər əmələ gəlir. Əksər şibyələrin cinsi çoxalması ixtisara uğramışdır. Onlarda piknid və arxikarp əmələ gəlmir. Askogen hiflər adı vegetativ mitselilərdən inkişaf edir. Burada nüvələr müxtəlif yolla dikarionlaşır və sonra birləşərək diploid nüvə əmələ gətirir. Onlardan da reduksion bölmə nəticəsində haploid askosporları olan kisələr əmələ gəlir.

Apotetsilər əksərən nəlbəki şəklində, bəzən də yarımkürə, uzunsov, oval, xətt kimi və s. şəkillərdə olur. Ümumiyyətlə, şibyələrin meyvə cisimləri çoxillikdir. Onlar olduqca yavaş inkişaf edərək bir neçə il müddətində cəmi 2 – 3 mm böyüyülər. Ona görə həmişə tallomun eninə kəsiyində müxtəlif inkişaf dövründə olan kisələri asanlıqla görmək olur. Apotetsini eninə kəsdikdə burada parafizlərin rəngli zirvələrinin əmələ gətirdiyi nazik epitetsi, bunun altında kisə və çoxlu miqdarda parafizlərdən təşkil olunmuş tesi, yaxud himeni qatı, sonra isə göbələk hifləri və yosunlardan ibarət hipotetsi qatı görünür.

Sporlar kisələr içərisində əmələ gəlir. Hər kisədə adətən 8 spor olur, lakin 16, 32 hətta 1 və ya 2 sporları olan nümayəndələr də məlumdur. Sporların qılıfları əksər nümayəndələrdə hamar rəngli və ya rəngsiz olur. Onlar tək, iki və çox hüceyrəli olurlar.

Şibyələrin bəzi cinslərində göbələkdə təsadüf edilməyən bipolyar sporlar müşahidə olunur. Belə sporlar iki kiçik hüceyrəli olub, qalın arakəsmə ilə bir-birindən ayrılır, lakin onların protoplazması mərkəzi hissədə olan dar kanal vasitəsi ilə əlaqədə olur.

Apotetsilərin düzülüşü, ölçüləri, rəngi, sporların miqdarı, rəngi və ölçülərinin, eləcə də parafizlərin forma və rənginin şibyələrin sistematikasında böyük əhəmiyyəti vardır.

Şibyələrdə iki apotetsi tipi məlumdur: lekanorin və lesidein. Birincilərdə apotetsinin kənarları tallom qatı ilə əhatə olunmuşdur. Bu qatda hiflərlə birlikdə tallomda olan qonidilər də yerləşir, həmin kənar qat tallom rəngində olur və apotetsi diskinin rəngindən seçilir. Lesidein tipli apotetsini disk ilə bir tünd rəngdə olan xüsusi qat əhatə edir. Bu qat əsasən tünd rəngdə bərk və ya yumşaq konsistensiyalıdır. Konsistensiyası yumşaq olanlar biatorin apotetsi də adlanır.

Şibyələrdə vegetativ çoxalma onlarda rast gəlinən xüsusi orqanlar – izidi və sorenilər vasitəsi ilə gedir. Soredi həmişə yarpağabənzər və kolşəkili şibyələrdə olur, o yosun hüceyrələrinin göbələk hifləri ilə əhatə olunması sayəsində əmələ gəlir və toz şəklində olur.

Soredi əmələ gələrkən yosunlar əvvəl sürətlə çoxalmağa başlayır, sonra isə göbələk hifləri ilə əhatə olunurlar. Bu zaman tallomun üst qabığı partlayır və onlar toz halında azad olaraq, əlverişli mühitə düşdükdə inkişaf edib yeni şibyə əmələ getirirlər. Soredilərin topası soral adlanır (şək. 194). Çox vaxt soredi əmələ getirən şibyələrdə apotetsi olmur və əksinə.

Bəzən yerə düşmüş sorenilərin təçrkibində olan həm göbələk, həm də yosun çoxalaraq yenidən çoxlu sorenilər verir. Beləliklə, anormal leproz forma adlanan tozanaq tallom əmələ gəlir.

Izidilər sorenilərdən fərqli olaraq nisbətən tünd qabıqla örtülü olurlar, onların daxilində yosun və göbələk hifləri yerləşir. O, tallomdan qoparaq düşür və əlverişli şəraitdə inkişaf edərək yeni şibyə əmələ getirir.

Bunlardan əlavə bəzi şibyələrdə sefalodi adlanan ziyilbənzər çıxıntılar əmələ gəlir. Bunlar tallomun üst və ya alt səthində yerləşirlər; daxili quruluşca talloma bənzəyirlər. Burada nizamsız düzülmüş göbələk hifləri, yosunlar və özək hissə yerləşir. Sefalodi tərkibində həmişə göy-yaşıl yosunlar müşahidə olunur, şibyə tallomunda isə yaşıl yosunlar nəzərə çarpır. Odur ki, sefalodi şibyənin tallomuna təsadüfi düşmüş göy-yaşıl yosunun göbələk

hifləri ilə əhatə olunması sayəsində əmələ gəlmış orqan hesab olunur. Şibyələrin vegetativ inkişafı çox yavaş gedir. Məsələn, qabıqabənzər şibyələr bir ildə orta hesabla 1 – 8 mm boy artır. Yarpağabənzər və kolşəkillilər isə orta qabığında gördüyü narancı ksantoria 6 il müddətində 3 sm-ə çatır. Bu şibyələrdə apotesilərin böyüməsi üçün 1 – 8 il tələb olunur. Şibyələrin yaşları da müxtəlif olur. 30 – 100 və daha çox yaşı şibyələrə rast gəlmək mümkündür.

## ŞİBYƏLƏRİN TƏSNİFATI

Şibyələrin təsnifikasi ilə bir çox alımlar məşğul olmuşlar. Təsnifatdakı vəziyyətə uyğun olaraq şibyələr şobəsi iki sinfə bölünür (şək.195)

### KİŞƏLİ ŞİBYƏLƏR SİNFİ – Ascolichenes

Mikobiontu kisəli göbələklərdir. Meyvə bədənləri peritetsi və apotetsidir. Meyvə bədəninin quruluşuna görə bu sinif səkkiz sıraya bölünür.



Şəkil 195. Tallomun çoxalması. A-soral, B-ayrılmış soreldilər.

## **ARTONİALAR SIRASI – ARTHONIALES**

Bu sıra apotetsi və qasterotetsi tipli meyvə bədənlərini cəmləyir. Tallomları və xüsusi kənarları yoxdur. Tallomları ərp və nisbətən inkişaf etmiş olurlar. Ağac qabığı üzərində inkişaf edirlər. Tallomları qazmaqşəkillidir.

## **QRAFİDLƏR SIRASI – GRAPHIALES**

Sıranın xarakter nişanəsi meyvə bədənin qasterotsi formasında olmasıdır. Meyvə bədəni sadə və ya inkişaf xətvari formasdadır. Sıranın ən geniş yayılan cinsi – Trentephalia.

Bu şibyəyə ancaq ağac qabığı üzərində təsadüf olunur. Qabıq üzərində qədim şərq hərflərini xatırladır. Kisəsində səkkiz ədəd coxhüceyrəli sporu olur.

## **LEKANORLAR SIRASI – LECANORALES**

Sıranın geniş yayılmış cinslərindən biri nefromadır. Bu cinsin nümayəndələrində apotetsi aşağı hissəsinin eks tərəfində yerləşir. Həmin hissələrdə isə damarlanma müşahidə olunmur. Nefromanın tallomu heteromorfudur. Bu cinsin növlərinə qayalar üzərində, bəzən də torpaqda təsadüf olunur. Tallomu yaşıl-sarı rəngdədir. Aşağı hissəsi qara rəngdədir. Bu şibyə əsasən şimal ölkələrində yaşayır.

Letsideya cinsi 800-dən çox növü birləşdirir. Bunlar qayalar, daşlar və ağac qabıqları üzərində yaşayırlar. Apotetsidəki sancaqvari kisədə səkkiz ədəd təkhüceyrəli rəngsiz sporlar yerləşir.

Parmelia cinsinin 600-dən çox növü məlumdur. Tallomu yarpaqvari 1 bəzən 2 hüceyrəli olan sporlar hər kisədə 8 – 32 ədəddir.

Tallomu kolcuqlu, dikduran, sallanan yaxud sürünen substrata qompfla yapışmışdır. Sporları kisədə 1 – 8 ədəd, 1 yaxud nadir halda coxhüceyrəlidirlər, rəngsiz, bəzən qəhvəyi rəngdədirlər.

Usnea cinsi 600-dən çox növü cəmləyir (şək. 196).

Bu sıranın ən geniş yayılmış cinslərindən Umbilikaria, Pertuzaria, Lekanora, Aspitsilia, Hipoqimnia, Setraria, Kaloplaka, Ksantoria, Fistsiya və başqalarını göstərmək olar (şək. 197, 198).


Yuxarıda qeyd edilən sıralardan başqa kisəli şibyələr sinfinə Dotnophileales, Ryrenulales, Calliciales və Ostroales sıraları daxildir.

## BAZİDİLİ ŞİBYƏLƏR SİNFİ – Basidiolichenes

Bu sinif 20 növ şibyəni cəmləyir. Bazidili şibyələrin mikobiontları – bazidili göbələklərin



Şəkil 196. *Usnea*. Ümumi görünüşü



Şəkil 197. *Xanthoria*. Ümumi görünüşü

Aphyllorales və Agaricales sıraları fikobiontları isə göy-yaşıl və yaşıl yosunlardır. Bazidili göbələklərin yosunlarla simbiozu fakultativ xarakter daşıyır. Bu simbioz xüsusi formalı tallom əmələ gətirmir. Bazidili şibyələr morfoloji qu-



Şəkil 198. *Physcia*. Ümumi görünüşü.

ruluşlarına görə sərbəst yaşayan bazidili göbələklərə bəzəyir. Meyvə bədənləri müvəqqəti, bəziləri isə bir illikdir. Bu sinfin təsnifatı hələlik mübahisəli qalır.

Ən geniş yayılmış cinsi tropik ölkələrdə yayılmış böyrək şəkilli Cora-dır.

## ŞİBYƏLƏRİN YAYILMASI

Şibyələr təbiətdə çox geniş yayılmışdır. Bunlara uzaq qütblərdən başlayaraq ekvatora kimi hər yerdə və hər cür şəraitdə rast gəlmək olur. Lakin onlar mötədil iqlimli və soyuq ölkələrdə daha çox yayılmışdır.

Xüsusiylə, tundrada bunlara ucsuz-bucaqsız talalarda rast gəlmək mümkündür. Eyni zamanda şibyələr dağlarda və qayalarда da inkişaf edir, hətta bəzi qayalarda, qabıqabənzər o qədər böyükür ki, bütün daşların üzərini örtür və orada müəyyən fən yaradır. Buna görə də qayalar rəngarəng olaraq, sarı qaya, qızıl qaya, boz qaya adını alır. Adətən şibyələr digər bitkilərin yaşaya bilmədiyi substrat üzərində inkişaf edir. Məsələn, onlar qaya və daşlar üzərinə düşərkən öz turşuları ilə oranı yumşaldır, tallomla birlikdə yumşaq qat əmələ getirir. Şibyə tələf olduqdan sonra burada əvvəl mamırlar və sonra digər bitkilər məskən tapa bilir. Deməli, şibyələr bitkilərin pionerləri vəzifəsini görürələr. Şibyələrə müxtəlif ekoloji şəraitdə və müxtəlif substratda təsadüf olunur. Məsələn, torpaq şibyələri işlənmiş torpaqda olmur. Onlara ali bitkilər üçün yararsız torpaqlarda və ya əlverişli olmayan iqlim şəraitində təsadüf olunur. Şimal meşələri və tundrada kolşəkilli şibyələrin bəzi cinsləri, məsələn, kladonia növləri böyük şibyə çölləri əmələ getirir. Yarımsəhra şəraitində isə bunlar köçəri şibyələr adlanan xüsusi ekoloji qrup təşkil edirlər. Belə şibyələr inkişaf edərkən torpağa yapışmir və külək vasitəsi ilə bir yerdən digər yerə asanlıqla köçürlər. Şibyələrə yarpaq, ağac qabığı, quru oduncaq və kötükler üzərində də təsadüf edilir. Yarpaq şibyələri əsasən, tropik, həmişəyaşıl bitkilərin çoxillik yarpaqlarında olur. Azərbaycanın Talış zonasında bitən şümşəd ağacı yarpaqlarında bunlara tez-tez təsadüf olunur. Son zamanlarda orada hətta çay

yarpağı üzərində də bu şibyələrin nümayəndələri müşahidə olunmuşdur. Bunlar epifit şibyələr adlanırlar. Ağac qabığı üzərində isə çoxlu miqdarda qabığabənzər, yarpağabənzər və kolşəkilli şibyələr görmək mümkündür.

Müəyyən növ ağaclar üzərində ixtisaslaşmış şibyələrin miqdarı çox azdır. Ümumiyyətlə, şibyələrin eksəriyyəti müxtəlif ağaclar üzərində inkişaf edə bilir.

Su hövzələrinin kənarlarında, bulaq yanında və dəniz qaya-larında yaşayan şibyələr de məlumdur. Hətta şibyələrin bəzi nümayəndələrinə deniz qayalarında suyun altında, daha doğrusu ləpədöyən yerdə təsadüf olunur.

Azərbaycan şəraitində şibyələrə bütün zonalarda rast gəlmək mümkündür. Onlar xüsusişlər meşələrdə və meşəsiz dağlarda qayalar üzərində çox yayılmışlar. Respublikamızda təsadüf olunan şibyələrin növ tərkibi, yayılması və təsərrüfat əhəmiyyəti Azərbaycan Akademiyası Nəbatat İnstitutu tərəfindən ətraflı öyrənilir /Ş.O.Barxalov, V.S.Novruzov/.

## ŞIBYƏLƏRİN ƏHƏMİYYƏTİ

Şibyələr təbiətdə, digər bitkilər yaşaya bilməyən şəraitdə /məsələn, daşlar, qayalar və s./ yaşaya bilirlər. Onlar bir neçə müddətdən sonra tələf olur və çürüntü əmələ gətirirlər. Burada nisbətən iri şibyələr inkişaf etməyə başlayır. Onlar tələf olduqdan sonra isə bu yeri mamırlar tuturlar və beləliklə, getdikcə ali bitkilərin yaşayışı üçün əlverişli şərait yaranır.

“Maral mamırı adlanan şibyələr Şimal ölkələrində böyük təsərrüfat əhəmiyyəti olan şibyə otlaqları əmələ gətirir və onlar qışda maralların əsas yemini təşkil edirlər. Marallar şibyənin qoxusunu hiss edib, qarı eşələyərək onun uc hissəsini yeyirlər, yerdə qalan hissəsi isə asanlıqla inkişaf edir. Lakin onların yenidən bərpa edilməsi üçün uzun müddət /10 ildən 30 ilə kimi/ tələb olunur. Şimal marallarından əlavə maral mamırı ilə donuz, qoyun və inəkləri də yemləmək mümkündür.

Maralçılıq təsərrüfatının şimal ölkələrində böyük əhəmiyyəti vardır. Orada yaşayan əhalisi bu heyvanların sayesində ət,

yağ, yun, dəri və s. məhsullarla təmin olunurlar. Digər tərəfdən, maral mamırından spirt almaq mümkünkdür. Lakin tərəfdən, maral mamırından spirt almaq mümkünkdür. Lakin şibyələrin zəif inkişaf etməsini və istehsalatı vaxtında xammalla təmin etmək mümkün olmadığını nəzərə alaraq son zamanlar bununla məşğul olmurlar.

“İsland mamıri adlanan şibyələri bəzi ölkələrdə una qatırlar. Bu şibyədən eyni zamanda təbabətdə mədə – bağırsaq xəstəliklərinin müalicəsi və tənəffüs yolları xəstəliklərində yumşaldıcı maddə kimi istifadə olunur. Son zamanlar aparılan tədqiqatlar şimal ölkələrində yayılmış Setrariya cinsinin tərkibində çoxlu miqdarda vitamin “C olduğunu müəyyən edilmişlər, həmin şibyənin qurudulmuş tozu insanları “C avitaminozu xəstəliyindən sağaldır. Şibyələrdən qədim zamanlarda təbabətdə ciyər, sarılıq, isitmə, ürəkgetmə xəstəliklərinin dərmanı kimi istifadə edilirdi. Onlar boyaya kimi də işlədirildi. İndi də əhali şibyələrin bəzi növlərini boyaya kimi işlədir. Şibyələrdən ətriyyat hazırlanmasında da getdikcə geniş istifadə edilməkdədir. Şibyələrdən qiymətli efir yağları alınır. Son zamanlar şibyələrdən antibiotik maddələr alınmasına başlanılmışdır. Zəhərli şibyələr olduqca azdır.

Şibyələrin bir çox növlərinə meyvə ağacları və başqa faydalı ağaclar üzərində rast gəlmək mümkünkdür. Onlar ağacın daxili qatına keçmədiyi üçün parazitlik etmir və ziyan vermir, lakin ağacların gövdəsini örtməklə hava mübadiləsinə mane olur, habələ orada həşəratların yaşaması və digər parazit göbələklərin inkişafı üçün şərait yaradırlar.

## **ALİ BITKİLƏRİN SİSTEMATİKASI**

### **İNKİŞAF DÖVRÜNDƏ QAMETOFİT ÜSTÜNLÜK TƏŞKİL EDƏN ALİ BITKİLƏR**

#### **Mamırkimilər şöbəsi (Bryophyta)**

Bu şöbəyə həqiqi kökü olmayan bitkilər aiddir, lakin onların yüksək quruluşlu nümayəndələrində gövdə və yarpaqlar, bəsit quruluşlularında isə rütubətli şəraitlə əlaqədar torpaq üzərində sərilmış tallomu vardır. Bu bitkilərdə qametofit üstünlük təşkil edir. Onlarda cinsi nəsil ilə qeyri-cinsi nəslin növbələşməsi daha aydın nəzərə çarpir. Cinsi nəsil olan birinci nəsil ikinciye daha üstün gəlir və ona nisbətən qüvvətli olur. Mamırkimilər hərəkətli spermatozoidlərin vasitəsilə mayalanır.

Bu şöbə iki sınıfə bölünür. Birinci sınıfə ciyərotu və ya yasti mamırlar (Hepaticae), ikinci sınıfə isə yarpaqlı mamırlar (Musi) aiddir.

#### **CİYƏROTU MAMIRLARI SİNFİ (HEPATICAE)**

Ciyərotu sporundan əmələ gələn cüçərtilər (protonema) xırda olub bəzən yaşıl bitkidən az fərqlənir və çox vaxt lövhə şəklində olur. Ciyərotunun əksəriyyəti ikievli bitkilədir, protonemanın inkişafından erkək və yaxud dişi bitki əmələ gəlir. Bu sınıf üç sıraya bölünür.

1. Marşansiyakimilər (Marchantiales)
2. Yungermankimilər (Jungermanniales)
3. Antoserotlar (Anthoceratales)

#### **MARŞANSİYAKİMİLƏR SİRASI (MARCHANTIALES)**

Bu sıranın 33 cinsi və 400 növü yer üzündə geniş yayılmışdır. Onun nümayəndələrindən *Marchantia polymorpha* çox vaxt

rütubətli yerlərdə və bulaqların kənarlarında bitir. O, tünd-yaşıl rəngdədir, tallomları cüt-cüt budaqlanmışdır. Budaqların cuxurlarında tallomun boy nöqtəsi yerləşir ki, onun vasitəsilə bitki böyüüb budaqlanır. Tallomun alt səthində bir hüceyrəli, rəngsiz və torpağın dərinliyinə gedən saplar əmələ gəlir, onlara yalançı köklər və ya **rizoidlər** deyilir. Rizoidlər kök vəzifəsini daşıyır. Tallomun üst hissəsində bir cüt xüsusi səbətcik əmələ gəlir ki, onların da dibində iki boy nöqtəsi və incə ayaqcıqlar üzərində dayanan puçur tumurcuqları inkişaf edir. Puçur tumurcuqları onları qurumaqdan qoruyan parafizlərlə əhatə olunmuşdur. Puçur tumurcuqları səbətcikdən ayrıldıqdan sonra əlverişli mühitə düşdükdə cücərib yeni bitki əmələ gətirir. Tallomun alt səthində rüşeym yarpaqları sayılan pulcuqlar olur ki, quraqlıq zamanı onlar özlərində uzun müddət suyu saxlayır. Tallom dorzoventral quruluşludur. Onun üst epidermisinin altında xlorofilli hüceyrələrdən ibarət, paralel düzülmüş və geniş rombşəkilli boşluqlarda yerləşən toxumalar vardır. Onlar tallomun üst hissəsinə tünd-yaşıl rəng verir. Onun daxili hissəsi xarici mühitdə ağızçıqları əvəz edən kiçik məsamələr vasitəsilə birləşir. Xlorofilli hüceyrələrin əmələ gətirdiyi toxumanın altında uzunsov və rəngsiz hüceyrələrdən ibarət toxumalar vardır ki, orada ehtiyat halında nişasta və yağ toplanır. Həmin toxuma tallomun alt epidermisinə qədər uzanır.

Marşansiya mamıri ikievli bitkidir, yəni bitkinin birində diş cinsi orqanı arxeqoniya, digərində isə erkək cinsi orqanı - anteridi əmələ gəlir. Bu cinsi orqanların hər ikisi xüsusi dayaqların ucunda oturur. Dayaqlar tallomun üst səthində əmələ gəlir. Onlar dişilərdə qısa və incə çıxıntıdan ibarət olub, təpəsində çoxbucaqlı ulduzcuq əmələ gətirir. Ulduzcuğun budaqlarının alt tərəfində qısa və yoğun yarpaqcıqlardan sallanmış arxeqoniyalar olur. Arxeqoniya butulka şəklindədir. Onun aşağı genişlənmiş hissəsinə - qarincıq, dar və uzanmış hissəsinə isə - boğazçıq deyilir. Arxeqoniyanın divarı bir qat hüceyrələrdən ibarətdir. Qarincığın aşağı hissəsində bir iri kürəvi yumurtahüceyrə, onun da üstündə xırda, qarın kanal hüceyrələri əmələ gəlir.

Erkək bitkinin dayaqları üzərində anteridilər (erkək cinsi orqanları) olur. Bu dayaqların təpəsi dairəvidir kənarları isə 8-dilimlidir. Onun üst hissəsində bir çox məsəmə vardır ki, onlar da kanalcıqlar vasitosilo bir-birilə əlaqədardır. Dilimlərin hər birindən bir anteridi çıxır. Anteridi yumurtavarı olub, qısa ayaqcıq üzərində dayanır və divarı bir qat hüceyrələrdən ibarətdir. Anteridinin boşluğununda spermatogen toxuma əmələ gəlir. Həmin toxumanın hər hüceyrəsi iki spermatozoid əmələ gətirir (şəkil).

Spermatozoidlər su vasitosilo arxeqoniyyaya doğru hərəkət edir və nöticədə onlardan biri arxeqoniya vasitosilo yumurtahücciyəyə keçib onu mayalayır. Beləliklə, mayalanmış yumurtahücciyədən diploid rüşeym əmələ gəlir ki, o da sporoqoniyyə çevrilir.



Şəkil 198. *Marşansiya*. 1-erkək çətinli tallom, 2-dişi çətinli tallom,  
3-erkək çətinin uzunluğuna kəsiyi, 4-anteridi, 5-spermatozoid,  
6-dişi çətinin uzunluğuna kəsiyi

Sporoqoninin ağızçığı çox qıсадır. O, əmzikləri ilə qametofitin toxumalarına girərək onun üzərində yarımparazit həyat keçirir. Ayaqcıq yuxarıdan qutucuqla qurtarır. Qutucuqda çoxhüccyrlı spor əmələ gətirən toxuma vardır. Buradakı hüceyrələrin bəzilərindən sporun ana hüccyrosı əmələ gəlir. Onlar diploid olur, lakin spor əmələ gətirdikdə hüceyrələr reduksiya yolu ilə bölünür və birindən dörd haploid xromozomlu nüvəsi olan sporlar əmələ gəlir. Ali bitkilərdə olduğu kimi, onun sporunun iki qabığı vardır. Xarici sərt qabiq – *ekzospor*, daxili-ince elastiki qat isə *endospor* adlanır. Sporoqoninin daxilində sporlardan başqa bugumşəkilli hüceyrələr də əmələ gəlir ki, onlara *elaterlər* deyilir. Sporlar yetişdikdə qutucuq (sporoqoni) partlayır. Bu zaman elaterlər burğu şəklində açılıb sporları uzağa tullayır. Yetişmiş spor əlverişli mühitə düşdükdə əvvəlcə sap, sonra isə tallom şəklində inkişaf edir, yaşıl rəngli qametofit (əsil bitkini) əmələ gətirir.

Marşansiya kimilərdə və ümumiyyətlə ciyərotuda cinsi (qametofit) nəsil ilə qeyri-cinsi sporofit nəsil növbələşir. Qametofit dövrü, tallom üzərində anteridi və arxeqoni əmələ gətirən dövr, sporofit isə mayalanmadan sonra sporoqoninin inkişaf dövrüdür. Qametofit hüceyrələrin nüvəsində xromozomların miqdarı sporofitinkindən iki dəfə azdır. Mayalanma zamanı xromozomların miqdarı iki dəfə artır, lakin spor əmələ gələn zaman xromozomların miqdarı azalır.

## YARPAQLI MAMIRLAR SİNFİ (MUSCI)

Yarpaqlı mamırlar gövdə və yarpağa parçalanır. Sporoqonilərində elater olmayıb, ancaq spor olur. Protonemaları yaxşı inkişaf etmişdir. Spor yaymaq üçün peristom vardır.

Yarpaqlı mamırların külli miqdarda növü məlumdur. Bu sinfə: 1. Həqiqi mamırlar (Bryales), 2. Torf mamırları və ya ağ mamırlar (Sphagnales), 3. Arxidilər (Archidiales), 4. Tayqapaq

meyvəli və ya qara mamırlar (Andreales) aiddir. Bunlara daxil olan nümayəndələrdə az halda yaxşı inkişaf etmiş gövdə və yarpaqlar olur. Cinsi orqanları anteridi və arxeqonilərdən ibarətdir. Sporoqoni qutucuqdan ibarət olub, bir qədər inkişaf etmiş ayaqcıq üzərində dayanmışdır. Qutucuğun təpəsində arxeqoninin qarınçıq hissəsindən inkişaf etmiş qapaqcıq, içərisində isə xüsusi sütuncuq vardır. Sporoqoninin daxilində yalnız sporlar əmələ gəlir, elaterlər isə əmələ gəlmir. Proteneməsi (ilk cücərtisi) yaxşı inkişaf etmiş olur.

### HƏQİQİ MAMIRLAR SIRASI (BRYALES)


135 mindən çox növü Arktikadan Antraktidaya qədər yayılmışdır.

Bu sıradan quşkəndiri (*Polytrichum commune*) mamırı 92 növü birləşdirir. Həqiqi mamırlar sırasının bütün xarakterik xüsusiyyətlərini bu cinsdə görmək olar.

*Polytrichum* cinsinin növləri nəm meşələrdə, bataqlıqlarda, çəmənliklərdə bitir. Budaqlanmayan və dik qalxan gövdələri torpaq üzərində sıx çim halında bitir. Bu gövdələr üzərində sıx və ucu şış yarpaqlar yerləşir. Gövdənin torpaqaltı hissəsi kökümsov gövdəyə bənzəyir, onun üzərində isə torpaqdan suyu və mineral maddələri soran, beləliklə də kökü əvəz edən yalançı köklər - rizoidlər əmələ gətirir. Dib yarpaqları xırda və pulcuq kimidir, orta və təpə yarpaqları isə dib yarpaqlarından fərqli olaraq orta böyüklükdə və ya bir qədər iri, yaşıl rəngdədir. Yaşıl yarpaqları əmələ gətirən hüceyrələrin araboşluqları su ilə doludur. Arxeqoni və anteridi gövdənin təpəsində olub parafizlərlə əhatə olunmuşdur. Bu bitkilər ikievlidir. Yazın əvvəlində mayalanır. Sporoqonilərdə xlorofil dənəcikləri olur.

Sporoqoninin ayaqcıga keçid hissəsi (dibi) bir qədər yoğunlaşmış olur ki, buna apofiz deyilir. Qutucuğun qapaqcığı vardır. Qutucuğun içərisində apofizin inkişafının davamı olan sütuncuq qalxır. Onun təpə hissəsi dairə şəklində genəlir ki, ona da epif-

raqma deyilir. Epifraqmanın üst hissəsində qapaqcıq əmələ gəlir. O, tüklü qapaqcıqla örtülür (bu qapaqcıq sporofit inkişaf etdiyi zaman arxeqonidən qalan qalıqlardır). Qutucuğun içorisində və sütuncuğun ətrafında kisəvari sporangi əmələ gəlir. Sporangı içində spor əmələ gətirən toxuma inkişaf edir və sporları əmələ gətirir. Yetişmiş qutucuğun içorisində külli miqdarda spor olur.



Şəkil 260. Qus kondırı mamır. 1-sporogonlu mamır, 2-gövdənin eninə kəsiyi, 3-varpağın eninə kəsiyi, 4-anteridi yığımının üzərinə kəsiyi, 5-arxeqoni yığımının üzərinə kəsiyi

Qutucuğun ağız hissəsinin kənarlarında bir və ya iki sıra dişciklər olur ki, onlar cüzi hərəkət edir. Bu dişciklər halqasına peristom deyilir. Həmin dişciklər havanın rütubətlilik dərəcəsindən asılı olaraq hərəkət edir və sporların qutucuqdan xaricə səpələn-

məsini nizama salır. Qutucuqdan kənara çıxan yetişmiş sporlar külək vasitəsilə asanlıqla ayrıılır. Əlverişli mühitə düşmüş spor cüccərərkən ilk cüccərtini qametofit nəslini əmələ gətirir (şək.200).

Həqiqi mamırlar sırasının nümayəndələri dünyadan demək olar ki, hər yerində yayılmışdır. Onlara yalnız çox quru verlərdə və xüsusən səhralarda az təsadüf olunur. Rütubət çox olan yerlərdə isə bu mamırlar durğun və axar şirin sularda da yaşayır, lakin duzlu, dəniz və göl sularında yaşaya bilmir. Mamırlar sıx topa halında yaşadıqından yastiqlar və ya bütöv örtük əmələ götürir.

Mamırlara ən çox tropik ölkələrin dumanlı dağlarında təsadüf edilir. Orada, hətta ağacların budaqlarından sallanan və uzunluğu 1 m-ə çatan epifit mamırlar vardır. Onlardan, məsələn, Aerobrium, Meteorium vəs. Mamırların növlərini göstərmək olar. Burada adı gözlə çox çətinliklə görünən növlər də vardır.

Mamırların dik qalxan gövdəliləri çox azdır. Polytrichaceae fəsiləsi müstəsna olaraq, mamırların əksəriyyəti ya sürünen, ya da sallanan gövdəlilərdir. Mamırlar çox müxtəlif şəraitdə yaşadıqlarına görə onların gövdələri və yarpaqları da quruluşca çox müxtəlif olur. Bəzi mamırlar çox şiddətli soyuğa və istiyə davamlı olur, bəziləri suda yaşaya bildiyi kimi, ovulub un halını alincaya qədər qurumağa davamlıdır. Bu dərəcədə qurumuş bitkiyə su və rildikdə, yenidən cüccərib həyatını davam etdirir. Məhz buna görədir ki, mamırlar çox yüksək dağların təpəsində və hətta qütbələrdə belə yaşaya bilir.

Həqiqi mamırlar Bryales sırasına daxil olan mamırlar torpağın keyfiyyətini kəskin surətdə yaxşılaşdırmaqla, torpaqda yaşayan mikroorganizmlərin və ali bitkilərin həyatında böyük rol oynayır. Mamırlar rütubətli torpaq qatının üzərində sıx örtük əmələ gətirərək suyun torpaqdan buraxılmasına və torpağa oksigenin daxil olmasına mane olur. Torpaqda xüsusi qıçqırma prosesinin getməsinə və anaerob bakteriyaların inkişafına səbəb olur. Tərf mamırları meşə torpağı üzərində kütləvi surətdə əmələ gələrək, meşənin bataqlığa çevriləməsinə səbəb olur. Bəzən həmin mamırlar çəmən torpaqlarında geniş yayılaraq, torpağın keyfiyyətinin pisləşməsinə səbəb olur. Bəzən də onlar şibyələrlə birlikdə

çilpaq qayaların üzərində yaşayaraq daşların ovulub torpağa çevrilməsinə səbəb olur. Onların bu yolla əmələ gətirdikləri torpaq qatı üzərində daha yüksəkquruluşlu bitki növlərinin yaşaması üçün imkan yaranır.

Bu mamırların insan üçün bilavasitə əhəmiyyəti yox dərəcəsindədir.

### TORF MAMIRLARI SIRASI (SPHAGNALES)

Bu sıraya eyni adlı bir fosilə daxildir. Onun yalnız bir *Sphagnum* cinsi vardır ki, o da 350-ə qədər növü əhatə edir. Növlər bir-birindən çox çatın fərqlənir.

Torf mamırları torf bataqlıqlarında sıx örtük əmələ gətirir. Gövdələri uzun və zərif olur, çox budaqlanır və üzeri xırda yarpaqlarla örtülüür. Bu mamırların quruluşu yarpaqlı mamirlara nisbətən sadədir. Gövdələrdə parenxim hüceyrələri çoxdur. Onları prozenxim hüceyrələrindən ibarət olan mexaniki hüceyrələr, sonuncuları isə 2-3 qatdan ibarət qabiq hissəsi əhatə etmişdir. Qabiq hissəsi geniş, şəffaf və divarlarında iri məsamələr olan hüceyrələrdən əmələ gelmişdir. Bu hüceyrələr ölü olub təbii şəraitdə su ilə dolu olur. Yarpaqlarında orta damar yoxdur. Yarpağı təşkil edən hüceyrələr iki cürdür. Onlardan ensiz və uzun hüceyrələrdə xlorofil vardır. O biriləri isə enli və şəffaf olur. Xlorofilli hüceyrələr assimilyasiya hüceyrələridir, ikinciləri isə su ilə dolu olur. Torf mamırları birevli və ikievli bitkilərdir. Anteridi və arxeqoniləri xüsusi budaqcılarda olur. Erkək budaqcıqları qonur və ya sarı rəngli, enli yarpaqları ilə fərqlənir. Bu yarpaqların arasında, uzun ayaqcıq üzərində anteridilər oturur. Onlar kürə şəklində olub, içərisi spermatogen hüceyrələrlə doludur. Bu axırıncılardan spiralşəkilli və ikiqamçılı spermatozoidlər əmələ gelir. Arxeqonilər dişi fəndlərin budaqları ucunda əmələ gelir və həqiqi mamirların arxeqonilərinə oxşayır. Yetişmiş anteridilər təpədən bir neçə hissəyə ayrılır. Onlardan çıxan spermatozoidlərin hər biri bir arxeqonini mayalayır. Mayalanmış yumurtadan sporoqoni inkişaf

və budaqlarında epifit halda yaşayan qıjılar ən çox tropik ölkələrdədir. Bundan başqa epifit qıjılara bir qədər rütubətli ölkələrdə məsələn, Asyanın şərqində, SSRİ-də Uzaq Şərqdə dəniz sahilərində, Zaqafqaziyada, Lənkəran və Kəlxida ərazisində rast gəlinir. Bəzilərinin gövdələrinin üzəri hava kökləri ilə örtülmüşdür ki, onların vasitəsilə havadan rütubət alır. Ağacşəkilli qıjıların gövdələri budaqlanmır, ümumiyyətlə qıjılarda budaqlanma çox zəifdir. Onlarda tumurcuq əmələ gəlirsə də bu tumurcuqlar ali bitkilerdə olduğu kimi yarpağın qoltuğundan deyil gövdənin baş hissələrindən çıxır. Bəzi qıjılarda məsələn, *Asplenium viviparum* növündə yarpaqlar üzərində əlavə tumurcuqlar əmələ gəlir və bitki onların vasitəsilə vegetativ surətdə çoxalır.

Bəzən yarpaqşəkilli gövdəoerin üzərində əmələ gələn əlavə tumurcuqlar soğanaq kimi ayrılib düşərək, cücərib yeni bitki verir. Bunu *Cystopteris bulbifera* növündə müşahidə etmək olar.

## SALVANIYALAR SIRASI (SALVINIALES)

Bu sıranın nümayəndələri suda və bataqlıqda yaşayır. Onlar mikro və meqasporangi əmələ gətirir. Mikrosporangilərdə çoxlu miqdarda xırda, meqasporangidiə isə yalnız bir iri meqaspor əmələ gəlir. Sporangı xüsusi meyvə hissəsində olur ki, ona sporokarpi deyilir.


Mikrosporlar cücordikdə hər birindən çox ixtisar olunmuş bir erkək protalı inkişaf edir. Həmin protalda yalnız anteridi əmələ gəlir. Meqaspordan xırda dişi protalı yaranır. Həmin protalda yalnız arxeqoni əmələ gəlir.

Bu sıraya salviniya (*Salviniaeae*) adlı fəsilə daxildir.

### Salviniya fəsiləsi (*Salviniaeae*)

Bu fəsilənin Azərbaycanda yalnız *Salvinia* cinsi və onun da bir üzən salviniya (*S. natans*) növünə rast gəlinir. O, Şəki, Oğuz, Zaqatala, Gəncə, Lənkəran rayonlarında durğun sularda və çəltik zəmilərində bitən çox ziyankar alaş otudur. Üzən salviniya keç-

miş SSRİ-nin cənub rayonlarında, külli miqdarda təsadüf edilir. O, suda üzən xırda bitkidir. Onun suda üfüqü vəziyyətdə uzanan nazik gövdəsi üzərində üç-üç düzülmüş yarpaqlardan ikisi suyun üzündə, üçüncüsi isə suyun içində yerləşir. Suda üzən yarpaqları bütöv və yumurtavarı olub, qısa saplaqcıqla gövdəyə birləşmişdir. Yaşıl rəngdə olan üst sothi əmziklərlə, alt sothi isə qonur tükcüklerlə örtülmüşdür. Suyun altında qalan yarpaqları sap kimi uzun hissələrə bölgülmüşdür və üzəri qısa tüklərlə sıx örtülmüşdür. Onlar kökə oxşayır, lakin kök deyildir. Bunlarda həqiqi kök olmur. Meqa və mikrosporangilər həmin sualtı yarpaqların qısalmış hissələrində sporokarpi içərisində əmələ golur.



Şəkil 202. Üzüm salviniyası: 1-tüməni görünüşü, 2-si ki üzən və bir parçadanın sualtı yarpaqlı gövdə hissəsi, 3-gövdənin eninə kəsiyi, 4-yarpağın eninə kəsiyi, 5-sporangilərin kəsiyi.

Sporanginin ayaqcığı sporokarpinin içərisinə girir və orada sancaq başı şəklində şışorək plasenta əmələ gətirir. Plasentanın

üzərində meqa və mikrosporangilər əmələ gəlir. Mikro və meqasporangilər ayrı-ayrı soruslarda olur. Mikrosporangi kürəvidir, divarı birqatlıdır və zərif uzun ayaqcıq üzərində yerləşmişdir. Onun içində çoxlu miqdarda mikrosior olur. Meqasporangilər mikrosporangilərdən daha iridir və ovaldır. Divarları birqatlıdır və halqasızdır. Meqasporangide yalnız bir meqaspor olur. Mikrospor yetişən zaman mikrosporanginin divarını deşərək xaricə çıxır və cücərib erkək protalı əmələ gətirir. Çox kiçilmiş erkək protalın vegetativ hissəsi yalnız iki hüceyrədən ibarət olub protalın aşağısında yerləşmişdir. Protalın yuxarı hissəsində iki anteridi olur ki, onların da hərəsindən dörd spermatozoid əmələ gəlir. O, xırda üçbucaq şəklindədir və həmişə meqasporla birləşmiş halda olur. Onun səthində adı tipli arxeqoni əmələ gəlir. Mayalanan yumurtahüceyrə yeni sporofit əmələ gətirir (şək.202).

## MARSİLİYA SIRASI (MARSILIALES)

Bu sıranın eyni adlı bir fəsiləsi marsiliyadır (Marsiliaceae). Onun da eyni adlı Marsiliya cinsi ((*Marsilia*) 50-yə qədər növü birləşdirir.

Azərbaycanın Lənkəran, Zaqatala rayonlarında, xüsusən vaxtilə çəltik əkinin sahələrində, bataqlıq yerlərdə dördyüarpaq marsiliya (*M. quadrifolia*) adlanan növü bitir.

Dördyüarpaq marsiliyanın gövdəsi uzun və sürünenidir. Onun aşağı hissəsindən köklər əmələ gəlir. Yarpaqların ayası uzun saplaqlar üzərində dörd yarpaqcıqdan ibarətdir. Qaranlıqda yarpaqları ilbiz şəklində yiğilir. Marsiliya fəsiləsinin (Marsiliaceae) salviniya fəsiləsindən (Salviniaceae) fərqi sporanginin iki və ya çox-sporlu olmasındadır.

Sporokarpinin içindəki soruslar, suda şışən xüsusi yumşaq toxuma əmələ gətirir. Yetişmiş sporanginin sərt qabığı uzununa çatlayaraq iki hissəyə bölünür və ondan selikli uzun çıxıntı ayrılır ki, onun da yanlarında soruslar olur. Hər sorus nazik örtükli örtülmüşdür. Onların daxilində meqasporangilər yerləşir. Mikro-

sporangidə 64 mikrospor olduğu halda meqasporangidə yalnız bir meqaspor olur.

Marsiliyanın mikrosporu üçerdikdə əvvəlcə 3 protal hüceyrəsinə bölünür. Onun yuxarıdakı hüceyrəsi arakəsmə vasi-təsilə bölünərək yenə bir hüceyrə əmələ gətirir. Bu hüceyrə ilə aşağıdakı hüceyrə məhsulsuz qalır, sonradan aşağıdakından kiçik bir hüceyrə ayrılaraq rudiment halda rizoid çıxarır. Ortadakı iki hüceyrədən arakəsmə vasi-təsilə bir anteridinin ana hüceyrələri ayrılaraq bunların da hərəsi divar və anteridi hüceyrələrinə bölünür. Anterididən 16 spermatozoid əmələ gəlir.

Bələliklə, marsiliyanın erkək protalının 8 hüceyrəsindən 6-sı məhsulsuz olur, 2-si anteridilər əmələ gətirir. Lakin dişİ protalı erkək protalına nisbətən çox iri və qüvvətli olur. Arxeqoni böyüyərək meqasporu deşib çıxır, öz inkişafını davam etdirir və spermatozoid ilə assimilyasiya olub, mayalanma baş verir. Mayalanmış yumurta tez bölünür, ziqota əmələ gəlir. Bu da tədricən böyüyərək rüşeymi əmələ gətirir. Rüşeymin inkişafından marsiliya bitkisi əmələ gəlir.

## ÇILPAQTOXUMLULAR ŞÖBƏSİ (GYMNOSPERMAE)

Çilpaqtoxumlular, toxumlarının meqaspor yarpaqları üzərində açıqda əmələ gəlməsi ilə örtülütoxumlardan fərqlənir. Təkamül ehtibarilə onlar örtülütoxumlardan əvvəl əmələ gəlmışlər. Hal-hazırda növ tərkibinə görə, çilpaqtoxumlular çox azdır. Çilpaqtoxumlular arxeqonisi olan bitkilərdir. Çilpaqtoxumlarda toxum çoxalma vasi-təsi olub, toxumluğun inkişafından əmələ gəlir və şəklinidəyişmiş meqasporangiyadır. Həmin örtük meqasporu tamamilə örtmür və onun bir tərəfi açıq qalır ki, ona toxum yolu (tozcuq yolu və ya mikropili) deyilir.

Çilpaqtoxumlular hal-hazırda ağac və kol şəklində qalmaqla, dünyanın bir çox rayonlarında geniş meşələr əmələ gətirir. Şimal yarımkürəsində inyəyarpaqlı meşələr xüsusilə çoxdur.

Toxumlu qızılalar tapılana qədər elə güman edildirdi ki, toxumlu bitkilər qızılımilərə nisbətən daha cavan bitkilərdir. Onları

əmələ gəlməsini mezcə oy dövrünün axırlarına aid edirdilər. Lakin daş kömür dövrünün qalıqlarında qıçıkimilərlə birlikdə çılpaq-toxumluların da qalıqları tapılmışdır. Məlum olmuşdur ki, yarpaqların quruluşuna görə qızı hesab edilən və paleontoloji qalıq şəklində tapılan bitkilərin məsələn, toxumlu qızı olan bitkilərin bir qismi (*Pteridospermales*) eyni zamanda toxumlu bitkiydi.

Çılpaqtoxumlular aşağıdakı sinif və sıralara bölünür:

I. Saqovnikkimilər sinfi	(Cicadopsida)
1. Toxumlu qızılar	(Pteridospermales)
2. Saqovniklər	(Cycadales)
3. Bennetitlər	(Bennetitales)
II. Qozəmələgətirənlər sinfi	(Coniferopsida)
4. Ginkqolar	(Ginkgoales)
5. Kordaitlər	(Cordaitales)
6. İynəyarpaqlılar	(Coniferales)
III. Toxumuyanlıqlılar sinfi sida)	(Chlamydospermatop-
7. Qırxbuğumkimilər	(Gnetales)
8. Velviçiyalar	(Welwitschiales)

## İYNƏYARPAQLILAR SIRASI (CONIFERALES)

İynəyarpaqlılar, düz və dağınıq gövdəli, yarpaqları iynə və ya pulcuq şəklində olan müasir çılpaqtoxumlular içərisində ən yaxşı qalan ağac və kollardır. Gövdələri demək olar ki, həmişə monopodial budaqlanan, ikinci dəfə yoğunlaşa bilən və boru topaları əvəzinə traxeidləri olan bitkilərdir. Bu sıranın bütün nümayəndələrinin qabığında qatran yolları vardır. Çılpaqtoxumlular, arasında 550-600 növü olan sıradır. Onlar rütubətə və kserofilliyyə çox uyğunlaşmışdır. Yarpaqların qışda tökülmədiyinə əxamayaraq, yarpağını tökən örtülütoxumlulara nisbətən suyu az əuxarlandırır. Yaşıl bitkilərdə iki cür yarpaq olur: pulcuqvari və ya pərdəyə oxşar dib yarpaqlar və yaşıl rəngli orta yarpaqlar. Qısalmış gövdələrin üzərindəki yarpaqların dibində pərdəyə oxşar

pulcuqvari yarpaqlar, adı şamda (*Pinus silvestris*) aydın görünür. Qaraşam (*Larix*) və bütün iynəyarpaqlılarda yarpaqlar çoxillik olub tədricən tökünləndir. Yarpaqlarında qatran yolları vardır.

Meqa və mikrosporofilləri qozalara toplanmışdır. Tozcuq borusu vasitəsilə arxeqoniyə keçən hərəkətsiz erkək hüceyrəsi vasitəsilə mayalanır.

### Şamlar fəsiləsi (Pinaceae)

Adı şam xarici görünüşünə görə qəşəng ağacdır. Hündürlüyü 40 m-ə çatır. Gövdə və budaqlarının ucunda tumurcuqlar vardır. Onların hər biri inkişaf edərək yeni zoğlar əmələ gətirir. Zoğlar iki növ olur. Onların bir qismi uzun olub, üzərində qonur pulcuqlar vardır, digərləri isə qıсадır və həmin pulcuqların qoltuğunda yerləşmişdir. Onların da üzərində iynəşəkilli bir cüt yarpaq olur (şək.203).

Şamın anatomik quruluşu çox xarakterikdir. Özəyi az inkişaf etmişdir, ikinci oduncəq tamamilə kambidən əmələ gəlir və traxeidlərdən ibarətdir. Örtülü toxumlulardakı kimi boru topaları yoxdur. Traxeidləri 3-4 mm uzunluqda olub, radial divarlarında xarakterik deşikləri vardır ki, onlar da illik halqalarda növbə ilə yerləşir. Oduncəq hissəsindən bir çox özək şüası keçir və orada həmişə qatran yolları olur.

Şamın erkək qozaları qısalmış zoğun üzərində əmələ gəlir. Erkək qozanın ortasından keçən oxa mikrosporofillər və ya er-



Şəkil 203. Adı şam 1. qozalarla gövdə hissəsi  
2,3. mikrosporofillərin müxtəlif torqoflərindən gəzən mövzü,  
4. yetişmiş qozanın toxum pulu uğu,  
5. toxumun üzərində kəsisi

kəkçiklər birləşir. Mikrosporofil və ya pulcuğun alt tərəfində iki mikrosporangi (tozluq) yerləşir. Ox vasitəsilə hər sporofilə boru topaları girir. Mikrosporangidə çoxlu mikrospor və ya tozcuq olur. Mikrosporlar kürəvi olub, iki qılafla: daxildən zərif-intina, xaricdən isə qalın-ekzina ilə örtülmüşdür. Ekzina hissəsindən kənarə çıxmış torvari iki qovuq əmələ gəlir. Hava ilə dolduqlarına görə bu qovuqlar külək vasitəsilə asanlıqla yayılır və beləliklə də tozlanma gedir.

Bu zaman tozluğun divarları partlayır və tozcuqlar iki hüceyrəli olub xaricə çıxır və külək vasitəsilə diş qozaya düşür. Diş qozalar 1-2 ədəd olaraq uzun zoğların təpəsində əmələ gəlir. Onlar ox və pulcuqlardan ibarətdir. Pulcuqların üst hissəsində dibə tərəf bir cüt toxumluq yerləşir, toxumların mikropilisi pulcuğun oxa birləşən yerinin yaxınlığında olur. Toxumluq çox da böyük olmayan oval meqasporangilərin metamorfozudur (şəkil). Onu eninə kəsdikdə, ortasında protal, ya da endosperm yerləşdiyini görürük. Endosperm nazik divarlı hüceyrələrdən təşkil olunmuşdur. Onun mikropiliya tərəf olan yuxarı hissəsində iki arxeqoni yerləşir. Hər arxeqoni iri nüvəli və qatı plazması olan bir qarın kanal hüceyrəli olur.

Endosperm nutsellusla əhatə olunur, o da toxumluğu əhatə edən örtüklə örtülmüş olur. Həmin örtük nutsellusun dibinə bitişir. Örtüyün ucunda mikropili olur. Mikrospor mikropili vasitəsilə nutsellusun üzərinə düşərək orada cücərir və uzanıb tozcuq borusu əmələ gətirir ki, o, da nutsellusdan və sonra endospermidən keçərək arxeqoniyaya çatır.

Anteridi hüceyrəsindən iki erkək generativ (cinsi) hüceyrə əmələ gəlir. Onlara spermİ deyilir. Onlar da tozcuq borusu vasitəsilə yumurtahüceyrəyə doğru gedir. Sonra tozcuq borusu partlayır və spermilərdən biri yumurtahüceyrə ilə qarşılıqlı assimmilyasiya olunur. Mayalanma prosesi çox vaxt bir il davam edir, qozameyvə əmələ gəlir. Mayalanmış yumurtahüceyrədən rüseymin başlangıcı əmələ gəlir.

Mayalandıqdan sonra toxum inkişaf etməyə başlayır. Onun örtüyündən toxumun qabığı, nutsellusdan isə endosperm əmələ gəlir.

Şamın toxumunda şəffaf bir qanad vardır, bu da onun külək vasitəsilə yayılmasında böyük rol oynayır. Şamların qozaları iki ildə yetişir. Tozlanma iyun ayında baş verir, mayalanma isə bir il davam edir, nəticədə rüseym və toxum əmələ gəlir. Eyni zamannda qoza payızə yaxın böyüyür. Toxum yetişən kimi qozanın yaşıl rəngi qonur rəngə çevrilir. Pulcuqları aralanır və toxumları tökülür.

Respublikamızda Eldar şamı (*Pinus eldarica*) Eldar dərəsinin də, Qarmaqlı şam (*P. hamata*) Goy-göl ətraflı sahələrdə təbii məşələr əmələ gətirir.

### Qaraçöhrə fəsiləsi (Taxaceae)

Onun erkək qozalarında 3-6-ya qədər erkəkcik vardır. Toxumluqları ayrı-ayrı zoğların uclarında olur. Onların dibində mayalanmadan sonra açıq qırmızı rəngli ətli çanaq əmələ gəlib toxumu əhatə edir.

Bu fəsiləyə Cefalotaxus, Torrya, Taxus cinsləri aiddir. Bunnlardan axırıncı cins daha mühüm olub, geniş yayılmışdır. Həmin cinsin ən geniş yayılmış növü – adı qaraçöhrədir (*Taxus baccata*). O, kol və ya kiçik ağacdır. Çox vaxt Krimda, Qafqazda, xüsusən Azərbaycanda rütubətli, kölgəli meşələrdə meşəaltı bitki kimi yayılmışdır. Bundan başqa Əlcəzairdə, Kiçik Asiyada, Himalayda, Suriyada, dağ rayonlarında bitir.

Qaraçöhrənin yarpaqları ensiz neştervari olub, iki cərgəyə düzülmüşdür. Meqa və mikrospor yarpaqları eyni bitki üzərində olub, birevlidir. Toxumun ətrafında olan və meyvəyanlığına oxşar qırmızı ətli hissə yeyilir, lakin yarpaqlarında və cavan zoğlarında insan və heyvanları zəhərləyə bilən alkaloid vardır.

Qaraçöhrənin oduncağı çox sərt olduğuna görə və gec çüründüyünə görə çox qiymətlidir.

## **MAQNOLİYAÇIÇEKLİLƏR VƏ YA ÖRTÜLÜTOXUMLU BİTKİLƏR ŞÖBƏSİ (MAGNOLIOPHYTA)**

Maqnoliyaçiekllilərin çilpaqtoxumlulardan fərqi tozcuğu qəbul etmək üçün çicəkdə ağızçıq, sütuncuq və yumurtalıqdan ibarət dişicik adlanan orqanın əmələ gəlməsidir. Ağızçıq tozcuğu tutmaq, yumurtalıq isə içərisindəki toxumluq mayalandıqdan sonra əmələ gələn toxumu xarici amillərin zərərli təsirindən qorumaq üçündür. Toxumluğun xarici hissəsi meyvə yarpaqlarının kənarı ilə bir-birinə birləşməsindən əmələ gəlmışdır. Mayalanmadan sonra ondan meyvəyanlığı əmələ gəlir. Dişicik yalnız örtülütoxumlara məxsus olan çicəkdə olduğuna görə örtülütoxumlulara dişicikli bitkilər də deyilir.

Örtülütoxumluları bundan əvvəlki bitki qruplarından ayıran mühüm xüsusiyyətlərdən biri də onlarda qametofitin artıq dərəcədə ixtisar olunması və sərbəstliyini itirməsidir. Kök, gövdə və yarpaq kimi əsas orqanların quruluşuna görə çicəkli bitkilər çilpaqtoxumlulara oxşayır, lakin çicəkli bitkilərdə bu orqanların quruluşu və forması çilpaqtoxumlardakına nisbətən xeyli müxtəlifdir.

Çilpaqtoxumluların hamısı (təlef olunmuş bəzi formalardan başqa) ağaç və kol bitkiləri olduğu halda çicəkli bitkilərin içərisində birillik, ikillik və çoxillik otlar çoxdur. Qida borusu topalarındakı müxtəliflik, yarpaqların və çicəklərin fərqli olması, həşərat vasitəsilə çarpez tozlanmaq üçün əmələ gəlmış uyğunlaşmalar örtülütoxumlu bitkiləri çilpaqtoxumlardan fərqləndirir. Örtülütoxumlular iki böyük sinfə bölünür: ikiləpəli və birləpəlilərə.

### **İKİLƏPƏLİLƏR, MAQNOLİYAKİMİLƏR SİNFİ (MAGNOLIATAE)**

#### **Maqnoliyaçiekllilər sırası (Magnoliales)**

Maqnoliyaçiekllilər sırasının əsas xüsusiyyəti dişiciyi təşkil edən sərbəst meyvə yarpağından ibarət meyvə əmələ gətirməsidir. Həmin meyvə yarpaqları tipik fəsilələrdə qabarılq çicək ya-

tağı üzərində spiralvari düzülür. Bir sıra hallarda çicək yatağı düz, bəzən də batıq olur. Hətta bəzən çicəkyatağının divarı meyvə yarpaqları ilə birləşib aşağı yumurtalıq əmələ gətirir. Tipik fəsilələrdə çicəkyanlığı çox olur. Bəzilərdə kasacığla tac birləşir, kasacığın altında çicək althığı əmələ gətirir və tacdan çətinliklə fərqlənir. Çoxmeyvəlilərdə bəzisinin çicəyi 5 tipli olub, iki ləpəlilərdəkinə, bəzilərinin çicəyi isə 3 tipli olub, birləpəlilərdəkinə oxşayır. Bunların bəziləri anatomik quruluşları ilə çılpaqtoxumlulara, bəziləri də birləpəlilərə oxşayır. Meyvələri findiqca və ya bırtoxumlu qutucuqlardan ibarətdir. Çox az hallarda dişiciklərin sayı azalıb bir neçəyə çatır və bir-birinə birləşib qutucuq əmələ gətirir ya da dişicik ancaq bir ədəd olur. Bu zaman dişicikdən giləmeyvə əmələ gəlir. B u sıraya başlıca olaraq ağac bitkilər daxildir. Yarpaqları bəsitdir və onlarda ətirli yağ vəziləri olur. Bu sıraya maqnoliya, ananas fəsilələri və s. daxildir.

### **Maqnoliya fəsiləsi (Magnoliaceae)**

Maqnoliya fəsiləsi eyni adlı sıranın tipik fəsiləsidir. Bu fəsilədə çicək hissələrinin spiralvari düzülüşünün bəzən dairə üzrə düzülüşlə əvəz olunduğu görünür.

Bu iki düzülüş qaydası arasında kecid formaları vardır. Buraya yarpaqları bütöv kənarlı və iri olan ağaclar daxildir. Fəsilənin *Drimus* cinsinin oduncaq hissəsində su və qida boruları əvəzinə traxeidlər vardır. Yarpaq və gövdənin qabığında daxili ətirli yağ vəziləri yerləşir.

Çiçəkləri əsasən ikicinslidir. Çiçəkyanlığı çox vaxt spiralvari, bəzən isə dairə üzrə düzülür. Maqnoliya cinsində kasacığ yarpaqları leçəklərdən fərqlənmir. Erkəkciklərin də düzülüşü çicəkyanlığı-



Səkil 204. Maqnoliya. 1-ciçəkin üzərinənə kəsiyi.  
2-yığımmeviyi. 3-ciçəkin diaqramı

nin düzülüşü kimiidir. Erkekciyin saplağı genəlmış şəkildə və tozcuq kiseləri saplağın kənarında yerləşir. Çox vaxt meyvə yarpaqları qabarıq çicəkyatağının üzərində spiralvari sərbəst düzülmüşdür, lakin bəzi hallarda onlar, məsələn, badyan bitkisində olduğu kimi, çicəkyatağının üzərində dairəvi düzülür. Meyvələri həmişə qarın tikişi ilə açılan bırtoxumlu yarpaqmeyvədir.

Həmin fəsiləyə 200-ə qədər tropik və subtropik növ daxildir. Bu fəsilnin ən xarakter qədim növü maqnoliyadır. Maqnoliyanın yarpaqları qışda tökülmür, lakin Asiya mənşəli növləri qışda yarpaqlarını tökür. İriçəkli maqnoliya (*M.grandiflora*) xoş iyi iri çicəyi olan yarpaqlarını payızda tökmədiyinə görə bir bəzək bitkisi kimi Azərbaycanın Gəncə, Şəki, Zaqatala və s. rayonlarında becərilir. Çiçeyin iyi zəhərli olduğuna görə onu uzun müddət qapalı otaqda saxlamaq məsləhət deyildir (şək.204).

Həmin fəsilədən biri də

xoruzgülü ağıcidır. Bu cinsin bir növü (*Ziriodendron tulipifera*) məlumdur. Zaqatala Kənd Təsərrüfatı Texnikumunun bağında bu növün bir neçə ağacı vardır. Bu ağacların yarpaqları ucdan kəsikdir. Çiçəkləri xoruzgülü bitkisinin çicəyinə oxşayır (şək.205).

Fəsilənin digər bir cinsi də badyandır. Yuxarıda göstərildiyi kimi, bu cinsin növlərinin meyvo yarpaqları dairə üzrə düzülmüş və dibdən bir qədər birləşmişdir. Onlar yetişdikdə odunlaşdır qarın tikişindən açılır. Asiyanın cənub-şərq hissəsində bitən badyanın meyvəsi odviyyatda, təbabətdə və likvor üçün istifadə olunur.



Şəkil 205. Tulpan ağacı.

Onun Illicium anisetum növünün toxumu isə zəhərlidir. Badyan Çində və Yaponiyada yabani halda bitir vəbecerilir.

## QURDBOĞANKİMİLƏR SIRASI (RANUNCULALES)

### Zərinckimilər fəsiləsi (Berberidaceae)

Bu sıranın maraqlı fəsilələrindən biri zərinckimilərdir. Zərinckimilərdən başqa bu sıraya qurdboğan və su zanbağı fəsilələri də aiddir.

Bu fəsilənin nümayəndələri, bəsit və ya mürekkeb yarpaqları olan kol və ya çoxillik otlardır. Çiçəkləri tək-təkdir və ya salxım çiçəkqrupuna toplanmışdır, adətən, ikicinslidir. Ciçək üzvlərinin dairəvi düzülüşünün ümumi formulu belədir:

↑  
\*  $O P_{3+3} \cdot N_{3+3} \cdot A_{3+3} G_1$ . Burada N nektarlığı göstərir ki, onlar ləçəklərin dibində erkəkciklərin dəyişməsindən əmələ gəlmışdır və iki daire üzrə düzülmüşdür.

Erkəkciklərin tozluqları, dəfnədə olduğu kimi qapaqla açılır və ya çatlayır. Meyvələri birtoxumlu şirəli meyvə və ya qutucuqdur. Toxumu endospermlidir. Fəsilənin 150-yə qədər növü məlumdur.

Zərinc (Berberis) cinsi geniş yayılmışdır. Bu cinsin qazıntı halında qalıqları üçüncü dövr sükurlarında təpılmışdır. Hazırda Qafqazda, Azərbaycanda dağətəyi və meşə qurşaqlarında yayılmışdır. Bu cins öz-özünə tozlanma üçün uyğunlaşmışdır. Budaqlarındaki yarpaqların çoxu tikana çevrilmiş və bitkini qorumaq üçün uyğunlaşmışdır.

Yetişmiş meyvələri uzunsov, qırmızı rəngdə olur, dadi turşdur. Təzə ikən mürəbbə bişirilir, qurusundan sumaq kimi, şirəsindən limonad və likyor istehsalında istifadə edilir. Ciçəyin çoxu tozcuq və nektar verəndir.

Azərbaycanda zərinc cinsinin aşağıdakı üç növü yayılmışdır. *B.vulgaris*, *B.densiflora*, *B.iberica*.

Bu bitkilərin zərərlı cəhəti taxillarda pas xəstəliyini törətməsidir. Buna görə də taxıl əkilən rayonlarda onun kökü kəsilməlidir. Bu fəsiləyə bir də qozqurab cinsinin *Bongardia chrysogonum* növü daxildir. O, yeraltı yumruları olan çoxillik ot bitkisidir. Yarpaqları lələkşəkilli mürəkkəbdır. Yumruları yeyilir. Cavan yarpaqlarında xoşa gələn turşluq vardır.

### **Qurdboğançıçəklilər fəsilə (Ranunculaceae)**

Qurdboğan fəsiləsinin yer üzərində 2000-ə qədər növü vardır və növləri maqnoliyaya nisbətən müxtəlifdir. Bu fəsilənin nümayəndələri arasında çiçək və meyvələrin quruluşu etibarilə ən ibtidai növlərdən başlamış ən yüksək quruluşlu növlərə qədər müxtəlif keçid formalarına rast gelinir. Çiçəkləri sadə və mürəkkəb yanlıqlı, müntəzəm və qeyri-müntəzəm olur.

Qurdboğan fəsiləsinə daxil olan bitkilərin çoxunun çiçəyi aktinomorf, bir qisminin isə

ziqomorfudur. Bəzən ziqomorfda çiçək mahmızlıdır. Çiçək hissələrinin bir qismi dairə üzrə, bir qismi də spiralvari düzülmüşdür.

Bəzilərində çiçəkyanlığı birqat, bəzilərində isə ikiqatdır. Ləçəkləri çox vaxt nektarlığa çevrilir. Erkəkcikləri çoxdur. Meyvələri yarpaqmeyvə, fındıqcıq və giləmeyvədir (şək.206).

Güləbətin (*Pulsatilla*) və pion (*Paeonia*) kimi cinslərin kasaya oxşar hissələri, şəklinidəyişmiş yarpaqlardan ibarətdir.



Şəkil 206. *Güləbətin*. 1-bitkinin ümumi görünüşü, 2-ciçək, 3-ciçəyin kasığı, 4-erkəkciklər, 5-dişicik, 6-yumurtalığın içərinə kasığı, 7-yumurtalığın eninə kasığı, 8-mürəkkəb yarpaqmeyvə, 9-ciçəyin diaqramı.

Əksəriyyətində erkəkciklər çox olur. Meyvə yarpaqları çox vaxt təkamül nəticəsində azalıb birə çatmışdır. Meyvələri çox olduqda, qurdboğan, sıçanquyruğu və s. cinslərin növlərində olduğu kimi, qabarlıq çiçək yatağı üzərində spiralvari düzülür. Bəzi hallarda isə mərsində olduğu kimi dairə üzrə düzülür. Toxumluğu bir və ya bir neçədir. Meyvələri yarpaq-meyvə, toxumca, az hallarda qutucuq və ya giləmeyvədir. Azərbaycanda qurdboğan fəsiləsinin 33-dən artıq növü olan qurdboğan (*Ranunculus*) cinsi daha geniş yayılmışdır. Bəzi növləri dağ otlaqlarının zəhərli alaqlı otudur.

Fikariya (*Ficaria*) cinsinin *F.ledobourii* növünün kök qozalarında çoxlu nişasta vardır, bitki çiçəklədikdən sonra həmin qozaları bişirib yemək olar. Onun şimalında bitən *F.verna* növünün kök qozalarında 13,51% nişasta və 9,73% şəkər vardır.

Qurdboğan fəsiləsindən ağaçşəkilli lian-ağəsmə (*Clematis*) cinsinin *C.orientalis* və *C.vitalba* növləri vardır. Bunlar meşə zolaqlarının kolları arasında bitir.

## GÜLÇİÇƏKLİLƏR SIRASI (ROSALES)

Buraya aid olan bitkilərin əksəriyyəti polimorf olub, xarici görünüşcə çox müxtəlidir. Onlar inkişaf etibarilə çoxbudaqlı olub, budaqlarının çoxu ikinci inkişaf dərəcəsində dayanmışdır. Bu sıranın fəsilə və yarımfəsilələrinə daxil olan növlərin əksəriyyətində çiçəkyatağı çökək və yumurtalıq yuxarıda olur. Sıranın nisbətən sadə fəsilə və yarımfəsilələrinə mənsub olan növlər, ləçəklərinin sərbəst, erkəkciklərinin, toxumluqların və ləçəklərinin çox olması ilə fərqlənir. Bundan sonrakı fəsilələrdə isə çox vaxt bitişik ləçəklilik və az toxumluluq aydın nəzərə çarpır.

Bu sıranın bəzi nümayəndələrində, məsələn, böyürtkən cinsində (*Rubus*), ciyələk cinsində (*Fragaria*) və s.-də erkəkciklərin bəzən də meyvəyarpaqların çoxluğu və sərbəstliyi, geniseyin apokarplığı, spiralvari düzülüşü, çiçəkyatağının qabarlılığı kimi ibtidailik əlamətləri, gül-ciçəklilər sırasının çoxmeyvəlilər sırası ilə eyni mənşəli olduğunu göstərir. Görünür

çoxmeyvəlilərin əcdadında böyük bir budaq ayrırlaraq gülçiçəklilər sırasına başlangıç olmuşdur.

Gülçiçəklilər sırasının nümayəndələri arasında ibtidailik əlamətləri ilə bərabər, alilik əlamətləri olanları da çoxdur. Alma, armud, əzgil, yemişan və s. çiçəklərinin həşərat vasitəsilə çapraz tozlanmaya uyğunlaşması, yumurtalığın çiçək yatağına girib divarları ilə bitişərək aşağı yumurtalıqlı çiçək əmələ getirməsi, alça, gavalı, ərik, şaftalı, göyəm və s. çiçəkyatağının qədəh şəkli alaraq dişicikyanı çiçək əmələ getirməsi və s. bu kimi xüsusiyyətlər alilik əlamətləridir. Həmin sıranın nümayəndələri arasında yuxarı yumurtalıqdan aşağı yumurtalığa və çiçəklərində müntəzəmlilikdən qeyri-müntəzəmliyə doğru keçid olması, onun çox təbii bir sıra olduğunu göstərir.

Sıranın demək olar ki, bütün nümayəndələrində çiçəkyanlığı beştiplidir, çoxunun isə çiçəyi ikicinslidir. Çiçək üzvləri dairəvi düzülmüşdür, aktinomorf və ya ziqomorfür. Çiçəkyanlığı, adətən, ikiqatdır. Erkekçikləri çiçəkyanlığının sayı qədərdir və ya çoxdur. Dişiciyi əmələ getirən meyvə yarpaqları bir və ya bir neçədir, sərbəst və ya bitişikdir. Çiçəkyatağı çox zaman genəlmış, qabarılq və ya çökəkdir. Hər iki halda çiçəkyanlığı yarpaqları və erkəkciklər çiçəkyatağının kənarına bitişmiş olur. Alça, gavalı, şaftalı, göyəm, badam və s.-nin toxumluqları bir, alma, armud, əzgilin isə bir neçə toxumluqları olur. Meyvələri çox müxtəlifdir.

Nümayəndələri yarpaqaltıqlı və ya yarpaqaltıqsız olur. Yarpaqları əsasən spiralvari düzülmüşdür.

### Gülçiçəklilər fəsiləsi (Rosaceae)

Gülçiçəklilər fəsiləsinin 3000-ə yaxın növü vardır və bütün dünyada əsasən tropikdən kənarda yayılmışdır. Bəzi növləri hələ də inkişafda olduğuna görə çox polimorfür. Buna görə də onların bir-birindən az fərqlənən cavan növləri vardır. Belə cavan və filogenetik inkişafda olan cinslərə yemişan (*Crataegus*), itburnu (*Rosa*), böyürtkən (*Rubus*), qaytarma (*Patentilla*), şehduran (*Alchimilla*) və s. cinslər daxildir. Gülçiçəklilər fəsiləsinin çiçəkləri

müntəzəmdir və çoxu beşüzvlüdür. Çox vaxt erkəkcikləri ləçəklərdən 3-4 dəfə artıqdır.

Meyvəyarpaqları bəzilərində çox, bəzilərində beş və ya birdir. Çiçəkləri üst, alt və ya dişicikyanı yumurtalıqlı çiçəkdir. Meyvələri müxtəlidir, bəzilərində yarpaqmeyvə, toxumcameyvə, bəzilərində isə mürəkkəb çeyirdəkmeyvə və giləmeyvəyə oxşar yalançı meyvədir.

Bəzi növlərin meyvələrində sonradan qazanılmış xüsusiyyətlər görünür. Məsələn, bəzi bitkilərdə meyvəyanlığının etli olması, bəzilərində meyvəyanlığının üzərində qarmağa oxşar çıxıntılar, bəzilərində isə qılıqgaoxşar lələkvari çıxıntı əmələ gəlməsi və s. onların ətrafa yayılmasını təmin etmək üçün sonradan qazanılmış xüsusiyyətləridir.

Bu fəsilənin alilik əlamətləri ilə bərabər bəzi ibtidailik əlamətləri vardır. Məsələn, şehduran (*Alchimilla*), sibbaldiya (*Sibbaldia*), quşqonmaz (*Filipendula*), çinqlotu (*Geum*) və s. cinslərdə xalazoqamiya və mezoqamiya, bəzilərində isə çoxhüceyrəli arxesporiya olması ibtidailik əlamətləridir.

Fossilənin toxumları endospermsizdir, rüşeym yağlıdır, çoxunda amiqdalin qlikozidi vardır. Meyvələri yarpaqmeyvə, findiqca, çeyirdək, giləmeyvə və s.-dir.



Şəkil 207. Topulqa: 1-ci çəvin diagrammı. 2-ci çəvin kəsiyi

Ot, kol, ağac şəklində entomofil tozlanan bitkilərdir.

Gülçiçəklilər fəsiləsi aşağıdakı 4 yarımfəsiləyə bölünür: 1. Topulqalar, 2. İtburnukimilər, 3. Almakimilər, 4. Gavalikimilər.

**Topulqalar yarımfəsiləsi** (Spiraeoideae). Bu yarımfəsilə daşdələn (Saxifragaceae) fəsiləsi ilə gülçiçəklilər arasında təbii kecid təşkil edir. Topulqalarla itburnukimilər (Rosoibeae) arasında bir çox kecid forması vardır. Topulqalar yarımfəsilənin çiçəkləri dişicikaltı (yuxarı yumurtalıqlı) çiçəkdir. Çiçəkyatağı qədəhvəri, bir qədər düzdür, dişicik beş meyvə yarpağından əmələ gəlmışdır. Meyvəsi mürəkkəb yarpaqmeyvədir (şək.207).

Topulqa cinsinin bəzi növləri bəzək bitkisi kimi bağlarda becərilir. Onun Qafqazda yabanı halda meşə və orta dağ qurşaqlarında kol şəklində yayılmış növü dişli topulqadır (*S.crenata*). Yarpaqları çay kimi dəmlənib içilir, Azərbaycanda bundan başqa daziyarpaq topulqa (*S.hypericifolia*) növü də vardır.

**İtburnukimilər yarımfəsiləsi** (Rosoideae). İtburnukimilər ot və kollardır, çiçəklərinin düz, qədəhvəri və qabarlıq çiçəkyatağı vardır. Meyvə yarpaqları bir və çoxdur. Bir toxumlu açılmayan meyvələri olur.



Şəkil 208. Moruq

1-akunut ümumi görünüşü, 2-ciçəyin kəsiyi,  
3-meyvəsi



Şəkil 209. Çiçələk.

1-ciçəklə bitki, 2-meyvalı budaq, 3-ciçəyin  
kəsiyi, 4-dişicik, 5-dişiciyin kəsiyi, 6-meyvə,  
7-ciçəyin diaqrammı

Məsələn, quşqonmazın (*Filipendula*) çiçəkləri xırda və ağ olub, süpürgəşəkilli çiçəkqrupuna toplanmışdır. Çiçəkyatağı bir qədər düzdür, meyvəsi mürəkkəb toxumca meyvədir.

Azərbaycanda iki növü yayılmışdır: altılıçək quşqonmaz (*F. hexapetala*) və qarağacyarpaq quşqonmaz (*F. ulmaria*). Moruq (*Rubus*) cinsinin əsas moruq (*R. ideus*) növü Azərbaycanda orta və yuxarı dağ qurşaqlarında geniş yayılmışdır.

Çiyələk (*Fragaria*) cinsi çoxillik ot bitkisidir. Üçər mürəkkəb yarpaqlı, sürünen və düyünlərdən əlavə kök verən bitkidir. Sürünen gövdəsi vasitəsilə vegetativ çoxalır. Meyvələri fındıqca olub, ətli və şirəli meyvəyanlığı içərisində yerləşmişdir (Şək. 208, 209). Çoxnövlü cinslerinin biri qaytarmadır (*Potentilla*). Qaytarmanın Azərbaycanda 31-e qədər növü vardır. Onlar ot bitkiləridir. Qaytarmanın çiçəkyatağı qabarıldır, apokarp geniseydən əmələ gəlmış mürəkkəb toxumca meyvədir. Həmin cinsin qaz qaytarması növü (*P. anseriana*) çoxillik bitki olub, Lənkəranda çay kənarlarında və rütubətli yerlərdə bitir. Meşə qaytarması (*P. erecta*) çoxillik bitkidir. Azərbaycanda orta dağ qurşaqlarına qədər yayılmışdır.

#### Azərbaycanda

itburnu (*Rosa*) cinsinin 42 növü vardır. Bunlardan da 6-sı mədəni halda becərilir. Çiçəkyatağı çökəkdir və yetişdikdə ətli olur. Çiçəkyatağı çiçək oxu hissəsinin genelməsindən əmələ gəlmışdır. Onun dibində çoxlu dişicik olur. Onların sütuncuqları sap şəklində yuxarı uzanmışdır. Dişicikləri apokarp genisey

təşkil etmişdir. Meyvələri giləmeyvədir. Yarpaqları mürəkkəb lələkvarıdır və ya sadədir. Meşə ətəklərdən başlamış subalt çəmənlərə qədər yayılmış kollardır. Mədəni növ və çeşidlərdən bir çoxu bağ və həyətlərdə becərilir. Bəzilərinin ləçəklərdən gül yağı adlanan



Şəkil 210. İtburnu. 1-ciçəkli budaq, 2-yalançı meyva, 3-ciçəyin kəsiyi, 4-dişicik, 5-meyvənin kəsiyi, 6-ciçəyin diaqramı

ətirli yağı alınıb ətriyyat sənayesində işlədir. İtburnu növlərinin çıçayı nektar və tozcuq verəndir (şək.210).

R.canina və R.tonentosa növlərinin meyvələrində çoxlu karotin vardır. Rosa canina növünün meyvəsindən çəkilən şirədən öd ifrazı üçün istifadə edilir.

**Almakimilər yarımfəsiləsi** (Pomoideae). Bunların çıçəkləri aşağı yumurtalıqdır. Qığırdaqvari və ya daşlaşmış divarları olan yumurtalığı xaricdən, çıçəkyatağı divarlarının bitişməsindən əmələ gəlmış meyvəyanlığı ilə əhatə edilmişdir. Ağac və kollardır. Yarpaqları sadə və mürəkkəb olub, yarpaqaltıqları vardır. Həmin yarımfəsilə yumurtalıqlarının divarlarına görə iki qrupa ayrılır: yumurtalığının divarı pərdə kimi qığırdaq halında olub, meyvəsi giləmeyvəyə oxşayanlar, yumurtalığının divarı daşlaşmış və meyvəsi çeyirdəkmeyvə kimi olanlar.

Birincilərə bir neçə cins aiddir: alma (Malus) cinsi. Bu cinsin mədəni növü almadır (*M.domestica*). Meyvələrinin forması, böyüklüyü və rənginə görə çox müxtəlif alma sortları vardır. Sovet İttifaqının alma sortları xarici ölkələrinkindən dadlı və yüksəkkeyfiyyətli olması, saxtaya davamlılığı, çox məhsuldarlığı və tez yetişməsi ilə fərqlənir. Azərbaycan meşələrində yabanı cir alma (*M.orientalis*) bitir. Bu növ Qafqaz endemlərində olub, meşələrdə geniş yayılmışdır (şək.211).

Armud (*Pyrus*) cinsinin ləçəkləri ağ, tozcuqları qırmızıdır. Meyvəsi almanınından fərqlidir. İ.V.Miçurinin əldə etdiyi armud sortunun bir çoxu – 36°C -yə qədər şiddətli saxtalara davamlı olub, çox məhsuldardır. Azərbaycanın dağ meşələrində və açıq yamaclarında yabanı halda bitən 13 armud növü vardır.

Quşarmudu (*Sorbus*) cinsinin Azərbaycanda 11 növü vardır. Quşarmudu ağaclarının yarpaqları bəsit və ya lələkvari mürəkkəbdir. Yemişan (*Crataegus*) cinsinin Azərbaycanda 9 növü vardır. Onlar orta dağ meşə qurşağında yayılmışdır. Xırda ağac və ya kollardır. Yarpaqları barmaqvari, dilimli, kəsilmiş və bölünmüştür, yarpaqaltıqları vardır. Çiçəkqrupları mürəkkəb qalxancıqlara toplanmışdır. Növlərin çoxunda budaqlar tikanlıdır.

**Gavalikimilər yarımfəsiləsi** (Prunoideae). Gavalikimilərin dişiciklə birləşməyən dərin çıçəkyatağı vardır, yatağın dibində 2


- 5-o qədər sərbəst dişicik olur. Toxumluğu bir və ya ikidir. Meyvələri çoyırdəkmeyvədir. Yumurtalıq inkişaf etdiyindənçiçəkyatağında yerləşə bilmir, buna görə də çiçəkyatağı partlayır və qopub düşür.



Şəkil 211. Alma

1-əçışkılı budaq, 2-ciçəyin kəsiyi, 3-meyvə, 4-meyvanın eninə kəsiyi, 5-toxum  
Gavalımeyvəlilər (*Prunus*) ağac və bəzən kollardır. Gavalımeyvə növlərinindən biri alçadır. Azırbaycanda bitən iki alçadır.

növünün yabanı halda bir çox forması yayılmışdır. Alça növlərindən biri adı alça (*P.divaricata*) digəri xəzər alçasıdır (*P.caspica*). Adı alça Lənkərandan başqa Azərbaycanın bütün meşələrində bitdiyi halda xəzər alçası Lənkəran meşələrində bitir. Bunların hər ikisi Azərbaycanın ən mühüm cir meyvələrindəndir. Cir göyəm (*P.spinosa*) Azərbaycanın meşə etəklərindəki açıqlıqlarında və çöllərdə kol şəklində geniş yayılmışdır. Gavalı (*P.domestica*) ağacının hündürlüyü 12 metrə qədərdir. Onun yarpaqları tünd yaşıł rəngdə olub, qalındır, ellipsvarıdır, ucu sıvrıdır, kənarları yarımdairəvi dişlidir, alt səthi qısa tüklüdür, çiçəkləri çox vaxt cüt-cüt yerləşir. Kasa yarpaqları içəridən tüklüdür. Çiçəyi ətirlidir. Meyvələri çox müxtəlif forma və rəngdə olur. Gavalı Azərbaycanın bütün rayonlarında becərilir.



Şəkil 212. Albulu. 1-ciçəkdi budaq, 2-ciçəyin uzununa kəsiyi, 3-meyva,  
4-meyvənin kəsiyi, 5-ciçəyin diaqramı

Gilas, gilənar (*Cerasus*) cinsi, ağac və kol şəklində olur. Gövdələri əsasən qırmızımtıl və ya boz rəngdədir. Çiçəkləri

uzunsaplaqlı olub, bəsит çətirlərdə toplanmışdır. Kasa yarpaqları və tac yarpaqları beş-beşdir. Çiçəkyatağı qədəh şəklindədir. Meyvəsi, adətən, kürəvi, çılpaq və ətli olur. Azərbaycanda 7 gilənar (albalı) növü vardır. Onların ikisi mədəni surətdə becərilir. Bunlardan başqa turş gilənar (*C.austera*), digəri isə adı gilənardır (*C.vulgaris*). Adı gilənarın gövdəsi qəhvəyi-bozumtuldur, yarpaqları ellipsvarıdır. Yuxarıda göstərilən növlərdən başqa yabanı halda *C.microcarpa* və *C.araxina* növləri də bitir (şək.212). Gilas ağacı *C.avium* hündürlüyü 25 m-ə çatan böyük ağacdır. Gövdələri qəhvəyi-bozdur. Yarpaqları zəif saplaqlar üzərində dayanmışdır. Mədəni sortların meyvəsi girdədir və sortundan asılı olaraq müxtəlif böyüklükdə olur. Ətli hissəsi qalın, qırmızı, kəhrəba rəngli və çox şirin olur. Yabanı gilasa Azərbaycanın dağ meşələrində təsadüf edilir. Mədəni sortların meyvələri təzə ikən və quru dulmuş halda yeyilir.


Adı şaftaltı (*Persica*) cinsi orta boylu ağacdır. Yarpaqları uzun neştərvəri, kənarı iti mişardışlıdır, qırmızı vəziliidir. Meyvələri yumurtavarıdır, üzəri tükcüklü, sarımtıl çəhrayı-qırmızı vəziliidir. Azərbaycanın bir çox rayonlarında becərilir. Yaxşı sortları Ordubad rayonundadır.

Badam cinsinin (*Amygdalis*) Azərbaycanda 3 növü vardır. Onlardan biri mədəni surətdə əkilir. Adı badam (*A.communis*) ən çox Abşeronda və Ordubad rayonunda becərilən ağacdır. Adı badamın yarpaqları neştərvəri, mişardışlı, qısa saplaqlıdır. Çiçəkyatağı zəngşəkillidir. Ləçəkləri açıq çəhrayı rəngdədir. Meyvələri ellipsvari və bir qədər batıqdır. Meyvəyanlığı quru olan çəyir-dəkmeyvədir.

Ərik (*Armeniaca*) cinsinin Azərbaycanda mədəni halda 2 növü bitir. Adı ərik (*A.vulgaris*) 3 – 4 m hündürlükdə olan və budaları çox şaxələnən ağacdır. Əriyin yarpaqları uzunsaplaqlı, yumurtavarı-dəyirmi, qaidəsi bir qədər ürəkvarıdır.

## PAXLAMEYVƏLİLƏR SIRASI (TABALES, LEGUMINOSALES)

Bu sıraya 13000 - 17000-ə qədər ağac, kol və otşəkilli növlər aiddir. Əksəriyyətinin yarpaqları mürəkkəbdır. Çiçəkləri çiçək qruplarına toplanmışdır, az-az hallarda tək-təkdir, bitişik və ya sərbəstdir, kasayarpaqları çox vaxt ikidodaqlıdır.




*Şəkil 213 Pəzələtlərin meyvələri*  
1-lərgə, 2-qəpikotu, 3-yonca, 4-xuşa, 5-sandal uğaci

Çoxunda ləçəklər 5-dir, sərbəst və ya bir-birinə bitişikdir. Bəzi növlərində ləçəklər ya heç olmur, ya da 1-ə qədər ixtisar olunmuşdur, bəzən üç ədəddir. Erkəkcikləri 4, 5, 10 və ya çoxdur. Bir-birinə sapları vasitəsilə boru şəklində bitişikdir, yaxud sərbəstdir, bəzi nümayəndələrində 2 - 3-dür, bəzi növlərin çiçəyində staminodilər vardır. Əksəriyyətdə dişiciyi əmələ gətirən meyvə yarpaqları birdir, bəzi hallarda bir neçədir. Yumurtalıqları biryuvalı və yuxarıdır. Toxumluqlar meyvə yarpağı tikişlərinin boyu uzunu düzülür. Meyvələri paxlameyvə olub tikişlərindən və ya qapaqlarından açılır, bəzi hallarda içərisində toxumları olan bugumlara parçalanır. Toxumları əksərində endospermsizdir, bəziləri ətlidir (şək.213).

Həmin sıraya bir neçə fəsilə daxildir. Bu fəsilələrin nümayəndələri bütün qitələrdə yayılmışdır. Yarpaqaltılığı olması və dişiciyin bir meyvə yarpağından əmələ gəlməsinə görə gülçiçəklilərə yaxınlaşır.

Paxlalılar sırasının əsas xüsusiyyəti dişiciyin həmişə bir meyvə yarpağından əmələ gəlməsi və yuxarı yumurtalıqlı olmasıdır. Meyvələri qabaq və dal tikişlərlə açılan paxladır. Bütün nümayəndələrinin yarpaqaltılığı vardır.

Paxlalılar sırasının bəzi nümayəndələrində məsələn, üçyarpaq yoncada ləçəklərin bitişikliyi və ziqomorfluğu kimi təkamül xüsusiyyətləri vardır. Çoxunda erkə-



Şəkil 214. Paxlalıların çiçək diaqramı

ciklər saplığı vasitosilo bitişorok görü əmələ götirmişdir. Rüşeymləri düz və ya azca əyilmişdir. Toxumları meyvəyanlığının arxa tikişinə bitişmişdir. Paxlalılar aşağıdakı üç fəsiləyə bölünür:

1. Küstümotukimilər (*Mimosaceae*)
2. Sezalpinlər (*Caesalpinaeae*)
3. Kəpənəkçiçəklilər (*Papilionaceae*).

Həmin fəsilələrin çiçək quruluşu diaqramlar şəklində göstərilir (şək.214).

### Küstümotukimilər fəsiləsi (*Mimosaceae*)

Küstümotukimilər fəsiləsinə mənsub olan əltikilərin çiçəkləri aktinomorf, çoxunun erkəkcikləri sərbəstdir. Bəzilərində meyvə yarpaqları bir neçədir. Çiçəkləri sıx başçıga və ya sünbüllü çiçəkgrupuna toplanmışdır. Kasa və tac yarpaqları bir qədər bitişik olub, 2 – 5 üzvlüdürlər. Bəzilərinin çiçəkyanlığı inkişaf etdiyindən erkəkcik saplaqlarından bir çoxu rəngli olub, çiçəkyanlığını övəz edir.

Küstümotukimilər fəsiləsindən Azərbaycanda yayılmış gü-ləbrişin (*Albizia julibrissin*) relikt bitki növüdür. O, Lənkəran meşələrində yabanı halda çox təsadüf olunur, bəzək bitkisi kimi Bakıda və respublikamızın rayonlarında becərilir. Bu ağacın yarpaqları ikiqat cütləlkvari, mürəkkəb və iridir, yarpaqcıqları ya-rımoraqşəkilli, ucu sıvri, üst tərəfi tünd yaşıl, alt tərəfi açıq yaşıl-dır. Çiçəkləri başçıqlara, ayri-ayrı başçıqlar da süpürgələrə to-planmışdır.

Erkəkcikləri çox uzun saplaqlıdır və çəhrayı rəngdədir. Paxlası yasti və saplaqsızdır, yaxşı bəzək bitkisidir, quraqlığa da-vamlıdır. O, meşə zolaqlarının salınmasında istifadə olunur.

Küstümotukimilər fəsiləsindən olan akasiya (*Acacia*) cinsi-nin bir çox növü vardır. Yarpaqların saplaqları genolorok (fillo-diya) şəklini dəyişmişdir. Onlar enli yumurtavarı formadan tikan formasına qədər müxtəlif şəkildə olur. Çiçəkləri 4 - 5 üzvlüdür. Çoxçiçəkli başçıqlara toplanmışdır. Əksər hallarda başçıqlar sal-ximlərə toplanmış olur. Erkəkcikləri çoxdur, sarı və ya narıncı rəngdədir. Bu cinsin 500-ə qədər növü vardır ki, o da tropik və subtropik zonalarda yayılmışdır. *A.abysinica*, *A.senegal* növlə-rindən yaşışqan hazırlanır. Bəzilərindən aşı maddəsi alınır, çoxu bəzək bitkisidir. *A.dealbata* Krim və Batumidə becərilir.

Küstümotu (*Mimosa*) cinsinin 350-yə qədər növü vardır. Onlar başlıca olaraq tropik zonalarda yayılmışdır. Bunlardan *M.pudica* küstümotu bəzək bitkisi kimi becərilir. Mexaniki təsir-dən (əl vurdुqda) yarpaqları yiğilib bir azdan sonra açılır.

Bu fəsiləyə həmçinin rus ağacı (*Gleditschia*) cinsi daxildir. O, iribudaqlı, tikanlı, hündürboylu ağacdır, iki növü vardır. *G.caspica*, *G.tricanthos*-dan meşə zolaqları salınmasında istifadə olunur.

### Sezalpinlər fəsiləsi (Caesalpinaceae)

Ciçəklərində zəif ziqomorfluq vardır və ya aktinomorfür, ləçəkləri bir-birini aşağıdan yuxarıya örtür, erkəkcikləri çoxunda sərbəstdir, çox vaxt onların bir cərgəsi inkişaf etməmiş olur. Tro-pik ölkələrdə yayılmış kol və ya ağaclarlardır.

Bu fəsilənin xarakterik cinsi sənadır (*Cassia*). Onun 450-yə qədər növü vardır. Kasacıq yarpaqları 5-dir və dibdən zəif bitişmişdir. Ləçəkləri bərabər deyildir və təpələri oyuqdur. Erkəkcikləri 10-dur, çox vaxt üstdəkilər tozluqsuz olur, iki yandakılar düz və qıсадır, aşağıdakı üç erkəkcik isə uzun və əyridir. Sütuncuğu sapşəkilli və əyridir. Paxlaları arakəsməli olub, dərivaridir, çox vaxt enli, yasti və silindrikdir. Kollar, yarımkollar və ya otlardır. Yarpaqları cütləlkəşəkilli, mürəkkəbdir.

*C.marylandica* 1 m hündürlükdə koldur. Yarpaqları qoltuğunda six çiçəkqrupu olur. Yarpaqcıqları cüt olmaqla 12-dən 20-yə qədərdir, lələkşəkillidir. Erkəcikləri 10-dur, onların 3-ü inkişaf etmişdir. Paxlaşısı yasti, xəvari və ya bir qədər tüklü və əyridir. Toxumu uzunsov – girdədir. Bağlıarda bəzək və dərman bitkisi kimi becərilir. Yaxşı işlətmə dərmanı olub, səna adı ilə məşhurdur. *C.angustifolia*, *C.acutifolia* növlərindən əla kağız hazırlanır.

Sezalpiniya (*Caesalpinia*) cinsinin Azərbaycanda təkcə Qılıcızı sezalpini (*C.gilliesii*) növü vardır. O, 1 – 2 m hündürlükdə çox budaqlanan qısa koldur. Yarpaqaltılığı vardır və yumurtavarı üçbucağa oxşardır, kənarları kirpik kimi dişlidir, yarpaqları cütləlkəvari mürəkkəbdir. Çiçəkləri çətirə və ya salxıma oxşar seyrək çiçəkqrupuna toplanmışdır. Çiçək saplağı uzun olub, six vəzili tüklərlə örtülmüşdür. Kasa yarpaqları tünd sarı tüklü, kənarları və xüsusən uc hissəsi dişlidir, açıq sarı rəngdədir, 1,5 – 2,5 sm uzunluqdadır. Ləçəklərinin uzunluğu 2 – 4 sm-dir, açıq sarıdır, tərsinə yumurtavarıdır, kənarı bütövdür, erkəkciklərinin saplağı 10 – 12 sm-ə qədərdir, açıq qırmızı rəngdədir. Tozluğu açıq sarıdır. Yu-murtaltılığı uzunsov, basıq, qısa vəzili tüklü və çox uzun sütuncuqludur. Paxlaşısı yasti və tüklü olub, 10 sm uzunluqda və təxminən 2 sm enindədir, bəzək bitkisi kimi becərilir. Quraqlığa davamlıdır. Toxumları zəhərlidir. Qoruyucu meşə zolaqlarında əkilir.

### Kəpənəkçiçəklilər fəsiləsi (Papilionaceae)

Çiçəkləri bütün nümunələrində kəpənəkşəkilli, ziqomorfür. Ciçəyin quruluşu 5-üzvlüdü. Kasacıq 5-yarpaqlı və bitişik-

dir. Tacı bir böyük arxa ləçəkdən (yelkəndən) və eyni böyüklükdə iki yan ləçəkdən (kürəkdən), çoxunda isə bir-birinə bitişib qayıqçıq əmələ gətirmiş iki ləçəkdən ibarətdir, ümumiyyətlə tac sərbəstləçəklidir, lakin ona bitişik halda da təsadüf edilir (məsələn, üçyarpaq yoncalarda olduğu kimi). Erkəkciklər və dişicik qayıqçıq içərisində yerləşir. Erkəkcik adı halda 10 ədəd olub, iki dairəyə düzülmüşdür, onlardan biri sərbəstdir, xarici dairədə yerləşir, 9-u sapları vasitəsilə birləşərək boru əmələ gətirir, bəzi hallarda erkəkciklərin hamısı sərbəst olur. Dişiciyi bir meyvə yarığından ibarət olub, toxumluğu iki cərgə düzülmüşdür, yuxarı yumurtalıqlıdır. Meyvələri müxtəlif formalı, açılan və ya açılmayandır, bugumludur, bəzən bırtoxumlu findiqçiş şəklindədir, bəzən də giləmeyvə şəklində olur. Paxlaları düz və ya qırılmışdır, qanadlı və ya qanadsızdır, üzəri çılpaqdır, ya da müxtəlif çıxıntılarla örtülmüşdür, yeməlidir. Toxumlarında, ehtiyat qida maddəsi ləpələrə toplanmışdır.

Köklərində yumrular olur. O, yumrular torpaqdan əmici telələr vasitəsilə kökə daxil olmuş, kök bakteriyalarının (*Rhizobium leguminosarum*) fəaliyyəti nəticəsində əmələ gelir. Bitki ilə həmin bakteriyalar simbioz yaşayır və havanın sərbəst azotunu onun duzları şəklində alır. Həm bakteriyalar və həm də bitkilər həmin duzlardan istifadə edir. Tropik ölkələrdəki nümayəndələri başlıca olaraq ağaclar və lianlardır, respublikamızda yayılmış nümayəndələri, otlar, ağaclar və kollardır.

Yarpaqları ləlekvari və ya barmaqvari olub, mürəkkəb və bəzi hallarda bəsildir. Onlar arılar vasitəsilə çapraz tozlanır. Yabanı və bəzi mədəni növlərində öz-özünə tozlanma halları olur. Bəzilərində (məsələn, yerfindığında) çiçəklər klestoqamdır.

Azərbaycanda həmin fəsilənin 44 cinsi və 350-dən artıq növü vardır. Bu fəsilənin yeyinti əhəmiyyəti olan başlıca növü çoxformalı lobyadır ki, ondan geniş vardır, üyündülmüş toxumunda B vitamininin miqdarı 14 q-dır, bundan başqa 18-31% zülali maddə, 1-3,6% yağ vardır. Lobyanın Gürcüstanda 79 forması vardır. Buraya aid olan maş və ya bostan lobyası (*Phascolus aureus*) çox faydalıdır.

Bu fəsilənin yaşıl noxud (*Pisum sativum*) növü birillik, çox qidalı bitkidir (şək.215). Adı noxud (*Cicer arrietinum*) birillik, becərilən bitkidir. *C.anatolicum* növü Naxçıvanın orta və yuxarı dağ qurşaqlarında quru yamaclarda bitən çoxillik bitkidir. Mərci və ya mərcimək (*Lens culinaris*) növünün toxumundan yeyinti məhsulu kimi istifadə edilir və yem kimi olaraq heyvanlara verilir.



Şəkil 215. Noxud  
 1-çiçək vəm budaq, 2-mevvə, 3-çiçək, 4-çiçək kesisi, 5-ləçəklər, 6-erkəskiciklər  
 7-disekik, 8-toxumun qaroluşutu. L-q - kərəcəmin kökətib, p - tumurcuq)

Aş paxlaşısı (*Vicia faba*) toxumunda 27,03 – 35,00% züllal, 0,82 – 1,42% yağ vardır.

Yerfindiği (*Arachis hipogaea*) yağı çox yüksəkkeyfiyyətlidir və yeməlidir, Zaqatala rayonunda becərilir. Çiçəkləri açılıb mayalandıqdan sonra uzanıb torpağa girir və meyvələri orada yetişir.

Soya (*Glycine hispida*) yeyinti məhsulu kimi işlədirilir və texniki əhəmiyyəti vardır. Soya toxumundan un, yağ və müxtəlif yeyinti məhsulları alınır. Həmin fəsilənin nümayəndələrindən ağburcaq (*Lathyrus sativus*) həm yem, həm də dən bitkisidir.

Əkilən qarayonca (*Medicago sativa*), qarayoncalardan (*M.falcata*, *M.coerulea*) və s. üçyarpaq yonca (*Trifolium*) növləri, xəşəmbul (*Melilotus*) və xaşanın (*Onobrychis*) yabani bitən və becərilən növləri çox gözəl yem bitkisi olub, ot tarlahı əkin sisteminde geniş tətbiq edilir. Kolşəkilli gəvən (*Astragalus*) cinsinin bəzi növlərindən ipək və çit sənayesi üçün qiymətli kitrə alınır.

Bəzək bitkisi olan ağ akasiya (*Robinia pseudoacacia*) həm də bal verən bitkidir. Həmin fəsiləyə aid olan safora ağacı (*Saphora japonica*) hündürboylu, meyvəyanlığı ətli, bugumlu, paxlalı bitkidir. Bu fəsilənin təbabətdə işlədirilən növlərindən keçiotunun (*Galega officinalis*) ot hissəsində insulinəoxşar maddələr vardır. Şirin biyanın (*Glycyrrhiza glabra*) kökündə qlikozidə oxşar qliserizin, saponin, qlükoza, saxaroza və s. vardır.

## ƏMƏKÖMƏCİÇİÇƏKLİLƏR SIRASI (MALVALES)

Bu sıra gülçiçəklilər sırasının itburnukimilər yarımdəstələrindən ayrılib inkişaf etmişdir. Bunlarda da gülçiçəklilər kimi yarapqalıqları vardır. Həmin sıranın əməköməci fəsiləsinin bütün nümayəndələrinin çiçəklərində, gülçiçəklilərin bəzilərində olduğu kimi kasaaltlığı vardır. Çiçəkləri beşipli, tacı sərbəstləçəklidir. Erkəkcikləri iki dairəyə düzülmüşdür, lakin xarici dairədəkilər ixtisas olunmuşdur, erkəkciklər saplaqları ilə bir neçə dəstə şəklində birləşmişdir. Hamısında çiçəklər aktinomorfür, genisey sinkarpdır və yuxarı yumurtalıqlıdır. Çoxunun gövdəsində selikli

hüceyrələr və ya selik yolları vardır, epidermislərində budaqlanmış tüklər olması xarakterik əlamətdir. Bu sıranın əhəmiyyətli fəsilələri cökəçiçəklilər, əməköməci, baobablar və kakaodur.

### Əməköməci fəsiləsi (Malvaceae)

Əməköməci fəsiləsinin nümayəndələri ot, kol və ağaclarıdır. Yarpaqları bəsít, kənarları barmaqvari dilimli, kəsilmiş və ya bölünmüştür, bəzi növlərində yarpaqların kənarları bütöv olur. Yarpaq altlığı vardır. Çiçəkləri aktinomorf, ikicinsli və tək-tək olur, yarpaqların qoltuğunda və ya gövdələrdə təpələrə toplanmış çiçəkqrupu vardır. Ləçəkləri qönçə halında ikən burulmuş olur. Erkəkciklərin çoxu iki sıraya düzülmüşdür. Ləçəklərlə qarşı-qarşıya olanları normal, kasa yarpaqlarının qarşısında olanları isə staminodiya halındadır. Tozluqları ikiyuvalı, çox iri və iti çıxıntılıdır, meyvələri qutucuq və ya parçalanan meyvədir.

Fəsilənin ən əhəmiyyətli cinsi pambıqdır (*Gossypium*). Bəzi təsnifatçılar pambıq cinsini Bambacaceae fəsiləsinə aid edirlər. Pambıq öz vətənində yabanı bitən çoxillik kollardır, mədəni halda bir vegetasiya dövrü keçirdiyindən birillik bitki hesab olunur. Gövdəsi dik qalxan, azca tüklü, yaşıllı və ya qırmızımtıldır, budaqları və ya dib hissəsi odunlaşmışdır. Budaqlanmaları monopodial və simpodialdır.

Ciçəyi gündüz açıq olur, lakin axşama yaxın qapanır, tacı göy rəng alır, bir neçə gündən sonra, erkəkcik və onun içərisindən keçən dişicik sütuncuğu qopub düşür. Bu vaxta qədər mayalanma da qurtarır. Erkəkcikləri çoxdur. Onların birləşmiş saplaqları dişiciyi bütün boyu uzunu əhatə edir. Dişiciyi bırdır, 3 – 5 yuvalıdır (bəzi hallarda yuvaların sayı 12-yə qədər olur). Yumurtaglığı yuxarıdır.

Meyvəsi qutucuqdur. Yetişdikdə yabanı növlərdə qutucuğun ucu azca, mədəni növlərdə isə dibə qədər açılır. Toxumlarım üzəri yastıq təşkil edən uzun tüklərlə örtülmüşdür və ya da çilpaqdır, endospermsizdir. Liflərin uzunluğu pambığın növ və sortundan asılı olaraq 10 – 65 sm-ə qədər olur. Pambıq bitkisi əsasən həmin tüklərə görə becərilir (şəkil).

Pambıq çox vaxt öz-özünü tozlayan bitkidir. Çiçəkləri iyun ayından açılmağa başlayır, şaxtalar düşənə qədər davam edir. Şaxta vurmuş qutucuqlar daha açılmır. Şaxta olmadıqda bitkinin yerdə qalan kökündən golən il zoğlar omələ görür. İstixanada pambıq tipik kol, hətta ağac kimi bitir və uzun ömür sürür. Çox isti olduqda budaqlarından kəsilən qələm yaxşı kök verir.



Şəkil 216. Pambıq. 1-ciçəkli budaq. 2-ciçək. 3-ciçəyin diaqrammı.  
4-açılmamış qutucuq. 5-qutucuğun eninə kəsiv. 6-açılmış qutucuq  
7-açılmış lif və toxum

Yabani pambıq Avropadan başqa bütün qitələrdə bitir. Pambığın əsas növləri aşağıdakılardır.

Adı pambıq (*Gossypium hirsutum*) orta lifli pambıqdır, pambıqcılıqlıda ən əhəmiyyətli sənaye növüdür. Geniş becərilir. Azərbaycanda müvəffəqiyyətlə becərilən, «1298», «108 F», «2421» adlı, son illər isə daha yüksəkkeyfiyyətli pambıq sortları əldə edilmişdir (şək.216).

Burban (*G.pyrpyrascens*) uzunlifli pambıqdır. *C.maritimum*, *G.barbadense* Orta Asiyada və Azərbaycanda becərilir. *C.barbadense* növündən Azərbaycanın rayonlarında çox müvəffəqiyyətlə becərilən «59 - 04» və «MOS - 602» sortları əldə edilmişdir.

Ağacşəkilli pambıq (*G.arboreum*) yabanı halda Pakistanda bitir, mədəni halda Hindistanda, bir sıra Ərəb ölkələrində, Birmada, Vyetnamda, Çində, Koreyada, Mancuriyada və Yaponiyada becərilir.

Stoks pambıqı (*G.stoksii*) lifləri qəhvəyi rəngdə olub, liflərinin uzunluğu 7 mm-dir. Pakistanda, bir sıra Ərəb ölkələrində bitir.

Sturt pambığının (*G.sturtii*) toxumları çox qısa və yaşımtıl tüklüdür. Orta və Cənubi Avstraliyada bitir.

Pambıq cinsinin yuxarıdakılardan başqa bir sıra yabanı növləri də vardır. Pambıq böyük təsərrüfat əhəmiyyəti olan subtropik bitkidir. Pambıqdan bir sıra qiymətli məhsullar da alınır. Çiyidin tərkibində 25%-ə qədər böyük sənaye və yeyinti əhəmiyyəti olan yağ vardır. Çiyidin yağı çıxarıldıqdan sonra yerdə qalan maddələrdən hazırlanan jmixda 40 – 43% züləli maddə və müəyyən miqdarda yağ olduğundan heyvanlar üçün çox yaxşı yemdir. SSRİ-də pambıq əsas etibarilə Özbəkistanda və Azərbaycanda becərilir.

*G.hirsutum* pambıq sortunun qozasından Orta Asiyada qəhvəni tamamilə əvəz edən içki hazırlanırlar.

Pambıqcılıq Azərbaycanda ən mühüm təsərrüfat sahələrindən biridir. İnqilaba qədər Azərbaycanda pambıq çox az əkilir və ibtidai üsullarla becərilirdi. Yeni pambıq sortları əldə etmək üçün heç bir iş görülmürdü. Azərbaycanda Sovet hakimiyyəti qurulduğdan sonra pambıq yeni üsullarla becərilməyə başlamış və əkin sahələri genişləndirilmişdir. Mütəxəssislərin sayı nəticəsində bir çox yüksəkkeyfiyyətli pambıq sortları əldə edilmişdir.

Pambıq lifləri toxuculuq sənayesinin hazırladığı müxtəlif parçaların əsasını təşkil edir. Yer üzərində yaşayan insanların 75%-i pambıq parçalarından istifadə edir. Pambıq dünyada ticarət vasitələrindən biridir.

Pambıqdan sonra lif əhəmiyyəti olan bitkilərdən biri də kənafdır (*Hibiscus cannabinus*). O, hündürboylu otdur, gövdəsindən parıldayan yumşaq və elastiki lif istehsal olunur. SSRİ-də Şimali Qafqazda, Qırğızistanda, Qazaxistanda becərilir.

Gülxətmi (*Althaea*) cinsinin Azərbaycanda 10 növü vardır. Buraya mənsub olan bitkilərin kasa allığıının yarpaqcıqları 6 – 9-

dur və onlar yalnız dibdən bitişikdir. Kasacığı 5 yerə bölünmüştür. Ləçəklər 5-dir. Dişiciyi çoxlu meyvə yarpaqlarından əmələ gəlmışdır.

Meyvələri girdədir, ortasından basıqdır. Əhəmiyyətli növlərindən çətənəyarpaq gülxətmi (*A.cannabina*) növünün gövdəsin-də 12% kobud toxuma parçalar üçün istifadə oluna biləcək liflər vardır.

Kələ-kötür tüklü gülxətmi (*A.hirsuta*) növünün toxumunda 16 cür yağ vardır.

Dərman gülxətmisi (*A.officinalis*) yumşaq tüklərlə örtülmüşdür, hündürlüyü 60 – 100 sm-dir. Çiçəkləri qoltuqlarda dəstə-dəstədir və hər dəstədə bir neçə çiçək olur. Ləçəklərinin uzunluğu 15–20 mm-dir, yuxarı hissələri solğun-çəhrayı, dib hissələri isə tünd qırmızı rəngdədir. Erkəkcikləri tünd qırmızıdır və kasaciq iki dəfə qısadır. Kasaciq yarpaqları üçbucaq şəklindədir, sıvridir. Meyvəciklər ön tərəfdən tüksüz, arxadan ulduzşəkilli tüklüdür. Çay kənarlarında rütubətli yerlərdə bitir (şək.217).

Əməköməci (*Malva*) cinsinin Azərbaycanda 10 növü vardır. Bu cins fəsilənin xarakterik xüsusiyyətlərinə malikdir.

Əməköməci cinsinin əhəmiyyətli növü meşə əməköməci-sidir (*M.silvestris*). Onun çiçəkləri yarpaqların qoltuğunda dəstə-dəstə toplanmışdır. Ləçəkləri iridir və kasaciqdan 3 – 4 dəfə uzundur. Toxumları arxa tərəfdən hamardır və üzəri çılpaqdır. Kasaalthığı yarpaqcıqları kasaciqdan bir qədər qısadır. Ləçəkləri tünd qırmızı, bənövşəyi və dərin oyuqludur. Yarpaqları çılpaq,



Şəkil 217. Dərman bəlgəmotu: 1-ciçəkli budaq, 2-ciçəyin kəsiyi, 3-erkəckiklər, 4-dişicik, 5-ciçəyin diaqramı

kənarı 5 – 7 küt dişlidir, çiçək saplaşığı bərabər deyildir və yarpaqları qıсадır. Gövdələri dik duran və ya yatandır, qol-budaqlıdır. 20 – 50 sm hündürlükdedir. Birillik və ya ikiillik bitkidir. Azərbaycanın demək olar ki, bütün rayonlarında zibilli yerdə bitir.

### **Baobablar fəsiləsi (Bombacaceae)**

Bu fəsilələrin nümayəndələri, əsasən tropiklərdə yayılmışdır. Bütün nümayəndələri ağaclar olub, 140-a qədər növü birləşdirir.

Xarakter nümayəndəsi baobab, meymun çörəyi ağacıdır (*Adansenia digitata*). O, Afrika savannalarında bitərək 5 min ilə qədər yaşayır. Hündürlüyü 25 m, yoğunluğu isə 4 – 10 m-ə çatır. Yarpaqları mürəkkəb barmaqvarıdır. Quraqlıq vaxtı yarpaqlarını tökür və bu vaxt da qabağaoxşar meyvəsi yetişir. Meyvələri yeməlidir. Qalın qabıq hissəsindən kağız istehsalında istifadə olunur.

### **Kakao fəsiləsi (Sterculiaceae)**

Tropik və subtropik ölkələrdə bitən ağaciardır. Fəsilənin başlıca cinsi kakaodur (*Theobrama cacao*). Onun bütün dünyada 20 növü yayılmışdır. Amazon çayı ətrafindakı meşələrdə meşəaltı bitki kimi yayılmışdır.

Kakao ağacı kiçik ağacdır. Meyvələri qabırğalı olur, sarı və ya narıncı rəngdə, xiyara oxşayır. Meyvələrinin içində 20 – 30 toxum olur ki, ondan kakao və kakao yağı alınır. Toxumlarından şokalad hazırlanır. Kakao ağacı tropik ölkələrin çoxunda becərilir.

## **KƏRƏVÜZÇİÇƏKLİLƏR SIRASI (APIALES, UMBELLIFERAЕ)**

Kərəvüzçiçəklilər sırası yumurtalıqlarının yarımaşağı və meyvələrinin cüt bölünməsi, yarpaqaltıqlarının isə heç olmaması ilə fərqlənir. Kərəvüzçiçəklilər sırasının adından məlum olduğu kimi, buraya mənsub olan fəsilələrin çiçəkgrupları mürəkkəb və ya bəsit çətir və çiçəkləri ikiqatyanlıqlıdır. Bir çoxunda kasacığ

yox dərəcəsinə qədər ixtisar olunmuşdur. Erkəkcikləri 5 olub, yalnız bir dairə üzərində düzülmüşdür. Meyvə yarpaqları, adətən, ikitidir. Yumurtalığı ikiyuvalıdır. Sütuncuğu ikitidir, dibdən geniş halqavarı nektarlığa birləşmişdir, hər yuvasında sallanmış toxumluğunu vardır. İntequmenti birdir. Meyvələri toxumca giləmeyvə və ya çeyirdəkmeyvədir. Toxumları endospermlidir.

Əksəriyyəti otlardır, bəziləri çox hündürdür. Nadir hallarda ağaç və ya kollardır.

Sıranın mühüm fəsilləri: zoğalçıçəklilər (Cornaceae) və kərvüzçiçəklilərdir (Apiaceae, Umbelliferae).

### Kərvüzçiçəklilər fəsiləsi (Apiaceae, Umbelliferae)

Çoxillik, ikiillik və ya birillik otlardır. Çiçəkgrupu mürəkkəb çətir bəzi hallarda isə bəsit çətirdir. Çətirlərin dibində örtüyü yarpaqcılardan ibarət sarğılar vardır. Bəzən bu sarğılar yalnız ümumi çətirin dibində bəzən də yalnız xüsusi çətirlərin dibində olur. Çox vaxt hər iki çətir sarısız olur. Çətirin daxili çiçəkləri aktinomorf və kənarlarındakılar ziqomorfdu. Adətən, ikicinsli olur.

Kasacıq yarpaqları beşdişlidir, ya da ixtisar olunmuşdur. Ləçəkləri 5, erkəcikləri 5, yumurtalığı aşağı və ikiyuvalıdır. Hər yuvada qarşı-qarşıya toxumluq vardır. Sütuncuğu ikitidir və dib hissələri şışərk, halqa əmələ gətirir, meyvəsi iki toxumcadan ibarət olub, ikibölümlü saplaq üzərində dayanmışdır. Hər toxumcanın iç tərəfi hamardır, arxaları beşqabırğalıdır, qabırğaların arası çökəkdir, çox vaxt bu çökəkliklərdə ikinci qabırğalar əmələ gəlir. Çökəkliklərin altında və meyvənin perikarpında boy istiqamətində uzanmış, yağıla dolu kanalcıqlar olur. Endospermləri içəridən hamar, əyri və ya tırəlidir. Yarpaqları növbəli, nadir hallarda tam, çox vaxt barmaqvari və ya bölünmüştür. Yarpaqaltılığı olmur. Saplaqları qın şəklində genəlib gövdəni qucaqlayır. Gövdələrinin bugumlarında boş yollar və qatran yolları olur. Bəzən meyvənin üzərində müxtəlif çıxıntılar əmələ gəlir (şək.218).

Bu fəsilənin təsnifatı başlıca olaraq meyvələrinə əsasən qurulur. Ona görə də təyin etmək üçün mütləq yetişmiş meyvələri olmalıdır (şək.219)



Şəkil 218. Çətirçiçəklilərin çiçəyi və çiçəyin diaqramı

Həmin fəsiləyə mənşəb olan bitkilər arasında çox faydalıları olduğu kimi, məsələn, tərəvəz kimi yeyilənlər, ətirli və yağılı bitkilər, dərman bitkiləri və s. zərərliləri də vardır. Bütün dünyada bu fəsilənin 3000-dən çox növü yayılmışdır.

Azərbaycanda bu fəsilənin 74-dən artıq cinsi və 170-dən artıq növü bitir. Fəsilənin nümayəndələrindən bəziləri aşağıda göstərilir.


Yerkökü (*Daucus*) cinsinin Azərbaycanda 2 növü vardır. Yabanı kök (*Daucus carota*) birillik və ya ikillik otlardır. Azərbaycanda kol dibində, meşə kənarlarında, zibilli yerlərdə, taxıl və tərəvəz əkinlərinin arasında bir alaq otu kimi yabanı halda bitir. Onun isə mədəni çeşidləri (*Daucus sativus*) kökü yoğun, sarı, narincı, tünd mixəyi, çəhrayı rənglərdə olur (şək.220).

Xırda kərəvüz və ya cəfəri (*Petroselinum sativum*) əkilib yetişdirilir, bəzən də yabanı halda zibilli yerlərdə bitir.

İri kərəvüz (*Apium graveolens*) ikillik bitkidir. Kökü şaquli və ətli olub, xüsusi ətirlidir. Yarpaqları lələkvarıdır. Yabanı halda Qara və Xəzər dənizləri kənarlarında bitir. Azərbaycanda tərəvəz kimi becərilir.

Keşniş (*Coriandrum sativum*) əkilib becərilir, bəzən yabanı halda təsadüf olunur. Xüsusi iylili olmasının səbəbi, ətirli yağlarla

zəngin olmasıdır. Goyərti kimi yeyilir. İçkilərə ətir vermək üçün istifadə edilir.




Şəkil 219. Çətirçiçəklilərin meyvəsi.  
1-karıandır, 2-badyan, 3-cəfəri

Karapodium (*Carapodium platycarpum*) Naxçıvanın orta dağ qurşağında bitir. Tərkibində çox qiymətli ətirli yağı vardır.

Şüyüb (*Anetum graveolens*) çox yerdə əkilib yetişdirilir, həmçinin yabani halda rast gəlinir.

Zirə (*Carum carvi*) Azərbaycanda meşə qurşağından başlamış ali qurşağına qədər yayılmış otdur. Toxumunda qarvon adlanan yağı vardır, bu da pendir istehsalında, qənnadıda, sənayedə və xüsusi çörək sortlarında işlədirilir, eləcə də, qiymətli içkilərin ətirləşdirilməsində istifadə edilir.

Yalançı cirə (*Pimpinella*) cinsinin əhəmiyyətli növü ətirli cirədir (*P. aromatica*). Onun çox ətirli toxumları vardır. Mədəni halda becərilən (*P. anisum*) birillik ot bitkisidir.



*Şəkil 220. Yerköki 1-ci çəkgrupu olan budaq 2-ci çək.  
3-4 meyvənin eniñə və uzununa koxivî*

Dağ cirəsi (*P.saxifraga*) növünün kök ətrafi yarpaqları salat kimi yeyilir.

Çaşır (*Ferula*) cinsinin *F.szovitsiana* növü Naxçıvanda bitir. Onun yarpaqları saplağı ilə birlikdə yeyilir.

Baldırğan (*Heracleum*) Azərbaycanın subalp qurşağında yayılmış, 2 m hündürlükdə olan ot bitkisidir. Avropa baldırğanı *H.trachyloma* növünün yarpaqları duza qoyulmuş və təzə halda yeyilir.

Sibir baldırğanı (*H.sibiricum*) növünün yarpağında 150 mq%-dən artıq C vitamini vardır.

## **BOYAQOTUKİMİLƏR SIRASI (RUBIALES)**

Bu sıranın eyni adlı fəsiləsinə aid olan bitkilər müxtəlif iqlim şəraitində yayılmışdır. Gövdələri sərilən otlar, kollar və ağaclarlardır.

Qəhvə (Coffea) cinsi hündürlüyü 5 m-ə qədər olan koldur. Tropik ölkələrdə əkilir. Toxumundan qəhvə istehsal edilir. Əhəmiyyətli növləri əsil qəhvə (*C. arabica*) – vətəni Həbəşistan və Liberiyadır.

**Kinə ağacı cinsi** (Cinchona). Həmişəyaşıl ağaç və kollarıdır. Ağacının qabığından kinə adlı alkaloid alınır.

Bu cinsin 100-ə qədər növü vardır. Bəzi növləri Qara dəniz sahilində birillik bitki kimi becərilir.

## FISTIQÇIÇƏKLİLƏR SIRASI (FAGALES)

Bu sıraya daxil olan nümayəndələr birevli ağaclar və ya kollardır. Meyvələrin ətrafında qoruyucu çanaq vardır. Çoxunda çiçəkyanlığı az inkişaf etmişdir. Çiçəkqrupları mürəkkəb dixazidən ibarətdir. Erkek çiçəklərdə erkəkciklər çiçəkyanlığının yarpaqları ilə qarşı-qarşıya düzülmüşdür. Dişi çiçəklərdə dişicik 2 – 6 meyvə yarpağından əmələ gəlmişdir. Yumurtalıq aşağıdır, 1 – 6 yuvalıdır və hər yuvada 1 – 2 toxumluq vardır. Mayalanma xalazoqamiya ilədir, külək vasitəsilə tozlanır. Yarpaqları bəsit olub, növbə ilə düzülmüşdür, yarpaqaltılığı vardır. Bu sıranın başlıca fəsilələri tozağacıkimilər (Betulaceae) və fistiqkimilərdir (Fagaceae).

### Tozağacıkimilər fəsiləsi (Betulaceae)

Fəsilənin əsas xüsusiyyəti, erkək və dişi çiçəklərin dixazı çiçəkqrupuna toplanmasıdır. Erkek çiçəkləri bəzən örtücü pulcuqlarla bitişmişdir. Erkəkcikləri 2 – 10-dur. Çoxunda toz kisələri iki hissəyə böyümüş olur. Dişi çiçəklər 2 – 4-ü bir-birinə birləşmiş örtücü yarpaqların qoltuğunda yerləşmişdir və ya hər dişi çiçək bir-birinə bitişmiş çiçəkaltılığından ibarət çanaqcıqla əhatə olunmuşdur. Dişicikləri iki meyvə yarpağından əmələ gəlmişdir. Yumurtalığı aşağı və ikiyuvalıdır, hər yuvada tərsinə oturmuş bir toxumluq vardır. Mayalanma xalazoqamiya ilədir. Meyvələri bir-toxumlu qanad – meyvə və ya çanaq içinde olan fındıqçıqdır.

Bu fəsilənin nümayəndələrinin yarpaqları yarpaqaltılı olub, bəsittir, növbə ilə düzülür. Ağac və kol bitkiləridir. Küləklə tozlanır. Şimal rayonlarında yayılmışdır və bəzi yerlərdə meşələr əmələ gətirir.

Fəsilənin başlıca cinslərindən biri qızılıağacıdır (*Alnus*). Azərbaycanda onun 4 növünə təsadüf olunur, onlar da dağətəyi qurşaqlarda, rütubətli yerlərdə, çay və arxların kənarlarında bitir. Dişi çiçəkqrupu dixaziyasında orta çiçək inkişaf etmir, yalnız yandakı iki çiçək inkişaf edir ki, onlar da bəşdilimli pulcuqların qoltuğunda yerləşir (Şək.221).

Bu cinsin *A.glutinosa* və *A.barbata* növləri geniş yayılmışdır. Fəsilənin əhəmiyyətli cinslərindən biri də tozağacı (*Betula*) cinsidir. Onun Azərbaycanda üç növü vardır. Dixaziyalarında 3 tam çiçək inkişaf edir. Bu çiçəklər üçdilimli pulcuqların qoltuğunda yerləşir. Tozağacı cinsinin növləri dağ meşələrinin yuxarı kənarlarında yayılmışdır. RSFSR-də geniş meşələr əmələ gətirir.

Əhəmiyyətli cinslərindən biri də vələsdir (*Carpinus*). Onun Azərbaycanda 6 növü yayılmışdır. Erkək çiçəklərində erkəkciklər 4 – 12-dir. Çiçəkyanlıqları yoxdur. Erkəkciklər örtük pulcuqların qoltuğunda oturmuşdur. Dişi çiçəklərinin çiçəkyanlığı 6-dislidir. Dişicik örtükcük pulcuqlarının qoltuğunda cüt-cüt dixazi şəklində yerləşmişdir. Yumurtalığı çiçəkyanlığı ilə bitişikdir. Meyvəsi fin-diqciqdır. Qafqaz vələsi (*C.caucasica*) geniş yayılmış növlərdən dir.



Şək. 221. Qara qızılıağac.

1-meyvə göstərən yarpaqlı budag. 2-erkək və dişi çiçəkgruplu budag. 3-erkəkcikli çiçəyin üç ciçək

Qiymətli cinslərindən biri də fındıqdır (*Corylus*), azərbaycanda üç növü bitir, məşə fındığı (*C.avellana*), gürçü fındığı (*C.iberica*) və maral fındığı (*C.cervorum*). Bunlar başlıca olaraq, Şəki, Zaqatala, Balakən, Qax, Oğuz, Quba, Qusar və s. rayonlarda yabani halda bitir və əkilib yetişdirilir. Erkəkcikləri sarı, nisbətən nazik silindr şəklində sırgalara toplanmışdır. Hər çiçək örtük pulcuğu və iki çiçəkaltığının qoltuğunda yerləşir. Erkəkcikləri 4 – 8 olub, saplaqları örtük pulcuğuna bitmişdir. Dişi çiçək pulcuqları böyrək şəklindədir. Dişi çiçəkləri dixazi halında iki-iki yerləşir.

Çiçəkyanlıları yumurtalıqla və dişli aya ilə bitişib çanaq əmələ gətirir. Çanaq, meyvəni boru şəklində əhatə edir (şək.222).

Fındıq ən yaxşı yağ verən bitkidir. Ondan müxtəlif qənnadı məmulatlarında istifadə olunur. Fındıq ağacları meşələrdə bağ salmaq və çilpaq yamacları yaşıllaşdırmaq üçün çox əlverişlidir.

### Fıstıqkimilər fəsiləsi (Fagaceae)

Bu fəsilə tozağacıkimilər fəsiləsinə nisbətən daha çox inkişaf etmişdir. Fəsilənin nümayəndələrində xalazoqamiya yoxdur, lakin toxumluqda çox hüceyrəli arxesporilər vardır. Fıstıqkimilərin erkək çiçəkqrupları quruluşca daha sadədir. Burada çiçəklər dixaziyaya deyil, sadəcə sırgaciqlara toplanmışdır. Onların ciçəkyanlığı vardır. Ciçəkyanlığı görkəmsiz, yaşıl rəngli, 4 yarpaqlı və bitişikdir. Erkəkcikləri çox olub parçalanmamışdır. Dişi çiçəkləri şabalıddə 3, fıstıqda 2, palidda 1-dir. Palidin iki yan çiçəyi ixtisar olunmuşdur. Fıstıqkimilərin dişi çiçəkləri çox azdır və bir-ləpəlilərdəki kimi üçər tiplidir.



Şəkil 222. Fındıq. 1-varpaqlı budaq,  
2-erkək və dişi çiçəkqruplu budaq,  
3-örtüci pulcuq və erkəkcikli çiçək,  
4-erkək çiçəyin diaqrammi,  
5-formalazan meyva, 6-dişi çiçəyin  
diaqrammi, 7-meyva

Palidda dixaziya birçiçəklidir. Çanaq açılmaq qabiliyyətini itirmişdir və yalnız meyvənin dib hissəsini əhatə edir. Fıstıqkimilər fəsiləsinin Azərbaycanda üç cinsinə təsadüf edilir. Palid (*Quercus*), fistiq (*Fagus*) və şabalıd (*Castanea*) cinsləri.

Şabalıd cinsinin Azərbaycanda bir növü vardır, o da adı şabalıd (*C.sativa*) növüdür. O, Aralıq dənizi ölkələrində və Zaqafqaziyada geniş yayılmışdır. Bəzən xalis şabalıd meşələri əmələ gətirir, lakin çox vaxt başqa ağaclarla qarışq bitir. Azərbaycanda başlıca olaraq Oğuz rayonunda və Şəki rayonunun qərb dağ hissəsindən başlayaraq Qax, Zaqatala, Balakən rayonlarına qədər yayılmışdır. Oradan isə Gürcüstan ərazisinə keçərək yayılmasını davam etdirir.

Fistiq (*Fagus*) bu fəsilənin ən mühüm cinslərindən biridir. Onun Azərbaycanda bir növü vardır ki, o da Şərqi fistığıdır (*F.orientalis*). Şərqi fistığının çanağında iki üçbucaqlı findiqciq vardır və çanağı xarici tərəfdən yumşaq çıxıntılarla örtülmüşdür. Çiçəkləri bascıqsəkilli çiçəkqrupuna toplanmışdır. Erkək cikləri çoxdur. Yarpaqları spiralvari düzülmüş, sadə və ellipsvaridır, alt tərəfləri ipək kimi tüklüdür. Şərqi fistığı ağacı demək olar ki, bütün Qafqaz meşələrində bitir. Təmiz və qarışq meşələr əmələ gətirir (şək.223).



Şəkil 223. Fistiq. 1-ciçəklənən buduq  
2-meyvəli buduq

Şəkil 224. Palid. 1-erkəncikli buduq,  
2-erkək surğu çiçəkgrupu, 3-erkək çiçək,  
4-disli çiçək, 5-disi çiçəyin uzununu  
kəstisi, 6-meyvəli buduq

Qiymətli cinslərdən biri də paliddır (*Quercus*). Bütün dünyada 200, keçmiş SSRİ-də 18, Azərbaycanda 12-yə qədər növü vardır. Palidin çicəkqrupu seyrək çicəklili ince oxlu sırgacıq şəklindədir. Erkək çicəklərinin çicəkyanlığı 6-dır. Erkəkcikləri 4-dən 12-yə qədərdir. Dişi çicəkləri tək-təkdir və ya bir neçəsi bir yerdədir. Dişiciyi üç meyvə yarpağından əmələ gəlmışdır. Meyvələrinin dibində xüsusi formalı çanağı vardır. Palid ağacları məşə salmaq, çılpaq yamacları yaşıllaşdırmaq və qoruyucu məşə zolaqlarında əkmək üçün çox əhəmiyyətlidir (şək.224).

Palidin xarakter növlərindən bir neçəsini göstərmək olar, məsələn, saplaqlı palid (*Q.longipes*). Bu palid növünün yarpaqlarında 193,4 mq% «C» vitamini vardır. Meyvəsindən qənnadı sənayesində işlədilən yaxşı nişasta alınır. Gürcü palidi (*Q.iberica*), şabalıdyarpaq palid (*Q.castaneifolia*) və s. qiymətli palid növlərinə aiddir.

## BORUÇİÇƏKLİLƏR SIRASI (TUBILORAE)

Bu sıraya sayca müxtəlif fəsilələr aiddir. Onların çoxunun çicəyi ziqomorf, az bir qismi isə aktinomorfür. Əksəriyyətində çicəklər beşüzvlü və dörd dairəlidir. Erkəkciklər bir dairədə inkişaf etmişdir və bitişik tacın hissələri ilə növbəli surətdə yerləşir. Ziqaomorf çicəklərdə beş erkəcikdən dördü bəzilərində isə yalnız ikisi qalmışdır.

Yumurtalıqları yuxarı, ikiyuvalı və ya biryuvalıdır.

Toxumluğu bir örtüklüdür. Çicəyin hissələrinin dibində nektarlığa oxşar halqlar olması, bəzilərində dişiciyin çicək oxu içərisinə girməsi və nəticədə dişicikyanı çicək əmələ gətirməsi və s. bu kimi xüsusiyyətlər boruçiçəklilər sırasını nəinki bundan, qabaqkı sıralarla əlaqələndirir, hətta gülçiçəklilər sırasına da yaxınlaşdırır. Bu da onların arasında qohumluq əlaqəsi olduğunu sübut edir.

Boruçiçəklilər sırasının ibtidai fəsilələri müntəzəm təch, 5-erkəcikli və 2 – 5 meyvə yarpağından əmələ gəlmış dişicikli

olur, məsələn, sarmaşıqçıçəklilərdə (Convolvulaceae), badımcançıçəklilərdə (Solanaceae) və s. olduğu kimi.

### Sarmaşıqçıçəklilər fəsiləsi (Convolvulaceae)

Çiçəkləri aktinomorf, kasacığı 5 (bəzən 4) – böülümlü, tacı 5 (bəzən 4) – böülümlü, qif və ya zəngşəkillidir. Erkəkcikləri 5-dir. Yumurtalığı 3 – 4 yuvalı, sütuncuğu 2-dir, ağızçığı ikibölümlüdür, bəzilərinin sütuncuğu 2-dir. Meyvələri qutucuq olan ot və ya lianlardır. Çoxunun gövdəsi sarınandır və onlarda süd şirəsi boruları vardır.

Sarmaşıq (Convolvulus) cinsinin Azərbaycanda 8 növü vardır. Onlardan ekin sarmaşığı (*C. arvensis*, *C. fischerianus*) növləri mədəni bitkilərin çox ziyankar alaq otlarıdır.

Sarı və ya qızıl sarmaşıq (Cuscuta), xlorofilsiz, sarınan ot və hətta əmzikləri ilə bəzi ağac və ot bitkilərinə yapışib onların şirəsi ilə qidalanan parazitdir. Onun torpaqdakı kökünə o qədər ehtiyacı yoxdur, buna görə də gövdəsi köklərindən ayrıldıqda, sarındığı bitkinin üzərində qalan hissəsi normal yaşamaqda davam edir. Onlar əkilib yetişdirilən və ya yabani bitən bir çox faydalı bitkilərin düşmənləridir.

Qızıl sarmaşıqlardan çoxunun özü və toxumları zəhərlidir. Onların kökünü çiçək açana qədər kəsmək lazımdır. Bunun üçün onları sarındıqları bitkilərlə yiğib yandırmaq və yenidən əmələ gəlməsinə qətiyyən imkan verməmək lazımdır. Onların toxumları torpağın üzərində cücediyinə görə, onlara qarşı mübarizə məqsədilə torpağı dərinlənmiş şumlamaq məsləhət görülür, çünki torpağın dərinliyinə düşən toxumlar inkişaf edə bilməyib tələf olur. Azərbaycanda onların 7 növü məlumdur.

### Badımcançıçəklilər fəsiləsi (Solanaceae)

Bu fəsiləyə daxil olan bitkilərin çiçəkləri müntəzəm, kasacığı və tacı beşdilimlidir. Erkəkcikləri 5 olub, tacın borucuğuna yapışmışdır. Yumurtalığı 2, bəzi hallarda 3 – 5 yuvalı və yuxarıdır. Sütuncuğu 1-dir, ağızçığı bütöv başçıq şəklindədir, nadir hal-

larda isə ikiyə bölünmüdüür. Çiçekləri tək-təkdir və ya dəstolərə toplanmışdır. Yarpaqları növbəlidir və yarpaqaltıqları yoxdur.



Şəkil 225. Kartof. 1-ümumi görünüşü, 2-verəlti hissəsi, 3-zoğ, 4-ciçək, 5-meyvə

Meyvələri giləmeyvə və ya qutucuqdur, çoxu zəhərlidir. Bəziləri dərman bitkisi, bəziləri də mühüm tərəvəz bitkisi və ya alaq otudur, geniş yayılmış fosilədir. Müləyim və tropik ölkələrdə 2300 növü yayılmışdır. Azərbaycanda 11 cinsi və 19 növü vardır.

**Kartofkimilər cinsi** (*Solanum*). Kasacığı beşdişli və ya beşdilimlidir. Tacı təkərvəri, beşdilimlidir. Erkəkcikləri 5(7)-dir. Meyvəsi ikiyuvalı və ya çoxyuvalı giləmeyvodır (şək.225 ).

Azərbaycanda 6 növü bitir. Bunlardan on əhəmiyyətlisi kartofdur (*Solanum tuberosum*). Bu bitkinin yeyinti əhəmiyyətindən başqa böyük texniki əhəmiyyəti də vardır. Ayrı-ayrı sortları çox müxtolif şəraitdə bitib, omolo goldiyi üçün demək olar ki, bütün dünyada yayılmışdır. Hazırda keçmiş SSRİ-nin əksər respublikalarında, Azərbaycanın dağ və dağətəyi rayonlarında geniş becərilir.

Pomidor (*Solanum lycopersicum*) birillik ot bitkisidir, lakin son zamanlar onun çoxillik sortu əldə edilmişdir, üzəri qatran ifraz edən sərt tükklərlə örtülmüşdür. Yarpaqları bir və ya iki dərəcəli lələkvari bölünməsdür. Tacı təkərəoxşar, sarı rəngdədir. Meyvələri yetişən zaman qırmızı bəzən sarımtıl olur, iri, ikiyuvalı çoxtoxumlu giləmeyvədir, meyvələrinin forması sortlarından asılı olaraq çox müxtəlifdir.

Keçmiş SSRİ-nin mərkəzi şəhərlərini erkən pomidorla təmin etmək üçün Lənkəran zonası əsas bazalardan birinə çevrilmişdir.

Badımcan (*S.melongena*) növünün vətəni Hindistandır.

Ciçəkləri xaricdən bənövşəyi, daxildən sarı rəngdədir. Meyvəsi açıq bənövşəyidən tünd bənövşəyiye (bəzən qaraya çalan rəngə) qədər müxtəlif rənglərdə, bəzən ağ rəngdə olur, çox iri, uzun, tərsinə yumurtavarı, silindrik və ya oraqsəkilli giləmeyvədir. Azərbaycanın əksər rayonlarında geniş surətdə becərilir və iri meyvəli olur.

Quşüzümü (*S.nigrum*) birillik ot bitkisidir. Tarlalarda, tərəvəz əkinlərində, zibilli yerlərdə bitir. Yarpaqlarında olan solanin alkaloidi zəhərlidir.


Ribər və ya qırmızı istiot (*Capsicum annuum*) mədəni halda birillik növ kimi becərilir. Yergilası (*Physalis alkekengi*) çoxillik ot bitkisidir. Rütubətli yerlərdə kollar arasında, zibilliliklərdə bitir. Meyvəsi duza qoyulmuş halda və təzə ikən yeyilir.

Qafqaz xanımotu (*Atropa caucasica*) meşələrdə daşlı yerlərdə bitən çoxillik bitkidir, kökündə və yarpaqlarında atropin vardır ki, o da göz xəstəlikləri zamanı işlədirilir.



Şəkil 226. Dəlibəng

Bat-bat (*Datura stramonium*) zibilli yerlərdə, aranda ümumiyyətlə tərəvəz əkinlərində, yol və arx kənarlarında, həyətyanı sahələrdə bitən birillik bitkidir.



*Şəkil 227. Tütün. 1-tütün, a-çiçəklü budaq, b-çiçəyin ucununa kəsiyi,  
2-tambəki, a-çiçəklü budaq, b-qutucuğun kəsiyi*

Dəlibəng (*Hyoscyamus niger*) birillik və ya ikiillik ot bitkisidir, yaşayış binalarının yaxınlığında, arx kənarlarında, əkinlərdə və peyinli yerlərdə bitir (şək.226 ).


Tembəki (*Nicotiana ructica*) birillik becərilən bitkidir. Gövdəsinde vəzili tüklər vardır. 75 – 100 sm hündürlükdədir. Aşağı yarpaqları saplaqlı, enli yumurtavarıdır, tacı yaşılımtıldı. Azərbaycanda tütünə nisbətən çox məhdud miqdarda Quba, Oğuz, Qax, Zaqatala, Balakən, Qazax və s. rayonlarda becərilir.

Tütün (*Nicotiana tabacum*) birillik bitkidir. Aşağı yarpaqlarının saplağı qanadlı, yasti, iridir. Tacı çəhrayıdır. Azərbaycanın bir sıra dağ və dağətəyi rayonlarında yarpağına görə becərilir (şək.227 ).

## DALAMAZÇIÇEKLİLƏR SIRASI (LAMIALES)

### Dalamazçıçeklilər (Dodaqçıçeklilər) fəsiləsi (Lamiaceae, Labiateae)

Çiçəkləri zigomorfür, bəzi hallarda aktinomorfür. Kəsiciyi zəngəoxşar və ya boruşəkilli, beşdişli, müntəzəm və ya ikidodaqlıdır. Tacı iki dodaqlıdır, üst dodağı ikibölümlü, alt dodağı üçböülümlüdür, yaxud tac beşdilimlidir. Erkəkcikləri 4-dür, onların ikisi uzun, ikisi isə qıсадır, bəzi hallarda erkəkciklərin iki-si ixtisar olunduğundan iki erkəkcikli olur. Yumurtalığı yuxarıdır. Dişiciyi iki meyvə yarpağından əmələ gəlmişdir, lakin ikinci arakəsmə əmələ gəldiyindən 4-yuvalı olur, buna görə də meyvə yetişdikdə dörd findiqçiğa bölünür. Sütuncuğu yumurtalığın dilimləri arasından çıxır. Ağızlığı ikitilimlidir. Yarpaqları qarşı-qarşıyadır. Çiçəkləri yarımcətir və ya dəstə şəklində toplanaraq sünbülvəri və ya salxımvari, bir qədər six çiçəkgrupu əmələ gətirir. Demək olar ki, hamısı ətirli, yağlı bitkilərdir. Çiçək formulu:



Ən böyük fəsilə olub, 3200 – 3500 növü birləşdirir.

Azərbaycanda 32 cinsi və 160-a qədər növü bitir. Başlıca cins və növləri aşağıdakılardır (şək.228).

Qaraot (*Origanum vulgare*) növü Azərbaycanın dağ qurşaqlarında geniş yayılmışdır. Yaxşı nektar verən bitkidir.

Kəklikotu (*Thymus*) cinsinin növləri Azərbaycanın bütün dağ rayonlarında, daşlı çinqılı yamaclarda geniş yayılmışdır. Yarpaqları ətir vermək üçün xörəyə və müxtəlif spirtli içkilərə qatılır.

Bədrənc (*Melissa officinalis*) Azərbaycanın meşə rayonlarında bitir.

Dağ nanəsi (*Ziziphora*) cinsinin *Z.tenuier* və başqa növləri yeməklərə dad vermək üçün işlədirilir.

Sürvə və ya adaçayı, (*Salvia*) cinsinin növləri yaxşı nektar verən bitkilərdir.

Ayıqulaq sürüvə (*S.aethiopis*) növünün toxumunda 23% yağı vardır.

Dərman sürüvəsi (*S.officinalis*) gönçülük sənayesində bir aşı materialı kimi və yarpağı dərman olaraq işlədirilir.

Parlaq sürüvə (*S.sclarca*) növünün yarpağı da dəfnə ağacının yarpağı kimi yeməklərə dad vermək üçün işlədirilir.

Yarpız və ya nanə (*Mentha*) cinsinə mənsub olan növlərin hamısında müxtəlif ətirli yaqlar vardır.

**Reyhan** (*Ocimum*) cinsi. Bu cinsin kamfora reyhəni (*O.canum*) növü birillik otdur. Yarpaqları oval, kənarları bir qədər dişlidir. Çiçəkləri xırda olub, təpələrdə sıx qruplara toplanmışdır. Bitkinin hər hansı hissəsini əldə ovuşturduqda kamfora iyi verir. Yabani halda Afrikanın tropik yerlərində və Şərqi Hindistanda bitir.



Şəkil 228. Doduqçıçıklılar fəsiləsinin çiçək tipləri.  
1-(a,b,v)-cincar, 2-şirquvruğu, 3-kəkklikotu, 4-bədrənc, 5-diricə alaqlı

Tərəvəz reyhəni (*O.basilicum*) xörəyə və şorabalara dad vermək üçün işlədirilir.

Yer sarmaşığı (*Glecohomia hederacea*) növü Azərbaycanda rütubətli rayonlarda, çəmənliklərdə və zibilli yerlərdə bitir. İkişirrüm qaleopsisin (*Galeopsis bifida*) toxumu çox ətirlidir.

Dalamaz (*Lamium*) cinsinin *L.album* növü və başqa növləri, xüsusən qırmızıçək dalamaz (*L.purpureum*) növü yaxşı bal verir.

Xallı dalamaz (*L.maculatum*) növünün cavan yarpaqları şorabaya töküür.

İlanbaşı (*Dracocephalum moldavicum*) növü bəzən zibilli yerlərdə bitir.

Poruq (*Stachys palustris*) növü bataqlıqlarda bitir.

Nəmgül, mərcanotu (*Betonica officinalis*) meşələrdə bitir.

Pişiknanəsi (*Nepeta*) cinsinin bütün növlərində müxtəlif ətirli yağlar vardır. *N.cataria* növünün tərkibindəki ətirli yağ yeyinti sənayesində işlədirilir.

Əsil pişiknanəsi (*N.transcaucasica*) xörəklərə dad vermək üçün işlədirilir.

Ləçəkotu (*Lycopus europaeus*) bataqlıq yerlərdə bitir. Kökü, yarpağı və gövdəsi gönü aşılamaq üçün yararlıdır.

Dirçək, sığirdili (*Ajuga pseudochia*) alaq otlarındandır.

Sürünən dirçək (*A.reptans*) növünün yarpaqları və cavan kökləri salat və göyərti kimi şorabaya töküür.

İtotu (*Marrubium vulgare*) quru və zibilli yerlərdə bitir.

Çödükotu (*Hyssopus angustifolius*) daşlı yerlərdə bitir.

## QƏRƏNFİLÇƏKLİLƏR SIRASI (CARYOPHYLLALES)

Bu sıraya aid olan bitkilər otlar, nadir hallarda isə kol və ağaclarıdır. Bir sıra fəsilələri yarpaq və gövdə sukkulentli növlərlə zəngindir.

Buraya bir sıra fəsilələr aiddir, onlardan biri kaktuslardır – (*Cactaceae*). Onlar çox müxtəlif bədən quruluşları ilə fərqlənir. Bəzi nümayəndlərində normal yerüstü orqanları olur, əksəriyyətində yerüstü orqanları reduksiya etmişdir.

Cənubi və Mərkəzi Amerikada 2000-ə qədər növü yayılmışdır. Tək bir növü *Ripsalis* (*Rhipsalis*) tropik Afrikada bitir. Ən

çox Meksikada yayılmışdır, burada ən hündür növləri məsələn, iri sereus yayılmışdır. Onun hündürlüyü 20 m-ə çatır Kaktuslar Meksikadan ABŞ və Braziliyaya keçmişdir. Meyvələri yeməli olduğu üçün üçtilli sereus becərilir.

Tikanlı kaktuslar canlı çəpər kimi istifadə olunur.

Respublikamızda kaktuslar otaq şəraitində, bəzən açıq şəraitdə bəzək bitkisi kimi becərilir.

## XAŞXAŞÇİÇƏKLİLƏR SIRASI (PAPAVERALES)

Xaşxaşçıçəklilər filogeniyası etibarilə Ranales sırasına yaxındır. Ranales sırasına daxil olan Berberidaceae fəsiləsinin ən qədim Glaucidium cinsində həm Berberidaceae, həm də Ranunculaceae və xaşxaşkimilər Paparaceae fəsiləsinin əlamətləri vardır. Glaucidium cinsinin növlərində xaşxaşkimilərdə olduğu kimi, tez tökülen və rəngli 4 çiçəkyanlığı və spiralvari düzülmüş çoxlu erkəkcik Ranunculaceae fəsiləsində olduğu kimi, iri barmaqvari bölünmüş yarpaqları vardır.

Xaşxaşçıçəklilər sırasının çiçəkləri tək-tək və ya salxımvari çiçəkqrupuna toplanmış olub, ikicinslidir, müntəzəm və ya qeyri - müntəzəmdir. Ciçəkyanlığı ikiqatdır, 4, bəzi hallarda 5-üzvlüdüür. Erkəkcikləri çoxdur, bəzən də bir neçədir, sərbəstdir və ya az-çox dəstə halında bitişmişdir. Yumurtalığı iki və ya çoxlu meyvə yarpağından əmələ gəlmışdır, sinkarpdır, yuxarıdır, biryuvalıdır və ya ikinci arakəsmələr əmələ gəlməsi nəticəsində coxyuvalıdır. Toxumluqları divara bitişmişdir və ikiörtüklüdür.

Bu sıranın nümayəndələrinin çoxu, yarpaqları növbəli otlardır. Demək olar ki, bütün cinslərində bugumlu və içərisində ağ və ya sarımtıl süd şirəsi olan süd boruları vardır. Bu sıraya aşağıdakı fəsilələr daxildir: xaşxaşkimilər (Papaveraceae), güvərçiçəklilər (Capparidaceae), kələmçiçəklilər (Brassicaceae) və quzu otukimilər (Resedaceae).

## Xaşxaşkimilər fəsiləsi (Papaveraceae)

Çiçəkləri müntəzəm və ya qeyri-müntəzəmdir. Kasa yarpaqları 2, ləçəklər 4, erkəkcikləri, adətən, çoxdur, bəzən 4 və ya iki olur. Yumurtalığı 2 – 16 meyvə yarpağından əmələ gəlib, bitişkdir. Çox vaxt sərbəst meyvə yarpaqlarından əmələ gəlmışdır, yuxarıdır. Adətən, biryuvalıdır. Meyvələri qutucuq, bəzi hallarda buynuz və ya fındıqcıqdır. Yarpaqları spiralvari və ya qarşı-qarşıya düzülmüşdür. Süd şirəsi olan bitkilərdir.



Səkil 229 Xayxay.

1-ciçək və qonçə, 2-disicik, 3-disicikin eni: 1-kəstiyi, 4-qutucuq, 5-toxum,  
6-toxumun üzünənə kəstiyi

Yasti erkəkcik (*Platystemon*) cinsi, adətən Ranales sırasına çox yaxındır. Onun bir (*P.californicus*) növü vardır. O, süd şirəsi olan Ranunculaceae fəsiləsinin bəzi nümayəndələrinə oxşayan və onların qohumu sayılan birillik bitkidir. Onda həm Papaveraceae, həm də Ranunculaceae fəsilələrinə aid xüsusiyyətlər vardır.

Yasti erkəkcik bitkisinin kasacığı 3 yarpaqcılqdır, ləçəkləri mkm dairə üzrə üç-üç düzülmüşdür, erkəkcikləri çox olub, saplaqları genəlmışdır, dişiciyi uzun və sərbəst sütuncuqludur. Dibdən yalnız yanları ilə birləşib apokarp genisey əmələ gətirmişdir, onlar meyvə yetişən zaman bir-birindən tamamilə ayrılr. Hər meyvəciyin toxumları bir sıraya düzülmüşdür və meyvəciyin divarı toxumlarının arasında qalınlaşmışdır. Meyvəcikləri çox vaxt birtoxumlu hissələrə bölünür. SSRİ-də bitmir, onun yalnız filogenetik əhəmiyyəti vardır.

Xaşxaşkimilər fəsilənin Azərbaycanda 7 cinsi və 41 növü vardır. Ən əhəmiyyətli cins və növləri bunlardır:

Ziyilotu və ya dəmirovotu (*Chelidonium*) köhnə divarlarda, meşə kənarlarında, əkinlərdə və zibilli yerlərdə bitən və narıncı süd şirəsi olan çoxillik otdur. Meyvəsi uzununa iki tayla açılan buynuzaoxşar qutucuqdur.

Xaşxaşlar (*Papaver*) cinsi birillik, ikiillik və ya çoxillik otdardır. Süd şirələri ağdır. Azərbaycanda 20-yə qədər növü bitir.

Adı xaşxaş (*Papaver somniferum*) Azərbaycanın bir çox rayonlarında becərilir. Yetişməmiş qutucuğundan tiryək alınır. Tiryəkin tərkibində 26-ya qədər alkaloid; morfin, papaverin, kodein və s. vardır. Bu maddələr mərkəzi sinir sisteminə təsir edir. Təbabətdə yuxu gətirmək, ağrını keşmək, tənəffüsün pozulmasını və qan təzyiqinin artmasının qarşısını almaq üçün, habelə bir çox başqa xəstəliklərdə işlədirilir (şək.229 ).

İri çiçək lalənin (*P.orientale*) cavan cürcətiləri ciy halda yeməlidir, onu turşuya da qoymaq olar.

Çöl laləsinin (*P.rhoeas*) toxumunda 44% yağ vardır. Bəzək bitkisi kimi becərilir.

Əkin laləsi (*Roemeria refracta*) taxıl tarlalarının alaq otudur.

Şahtərə (*Fumaria*) cinsinin çiçəkləri qeyri-müntəzəm, erkəkcikləri 2, meyvəsi findiqçiqdır, süd şirəsi yoxdur, birillik ot-

lardır. Son illər botaniklər bu cinsi fəsilə kimi ayıırlar. Azərbaycanda 6 növü vardır.

Dərman şahtərəsi (*Fumaria officinalis*) tarlalarda tərəvəz əkinlərində, zibilli yerlərdə bitir. Külündə potaş vardır. *Fumaria schleicheri*, *F. vailantii* növləri zibilli yerlərdə bitir.

### Kələmçiçəklilər (xaççıçəklilər) fəsiləsi (Brassicaceae, Cruciferae)

Kələmçiçəklilər fəsiləsi növ miqdarına görə xeyli zəngindir. Çiçəklərin kasa və ləçək yarpaqları hər biri 4, erkəkcikləri 6 adəddir, bunlardan xaricdəki 2-si uzun, daxildəki 4-ü isə qıсадır.

Cox vaxt iki yan kasacığ yarpağının dibində kisəyə bənzər çıxıntılar olur və oraya nektar maddəsi toplanır. Rüşeym halindəki mahmızabənzər çıxıntılar nisbətən sabit əlamət olduğundan, kələmçiçəklilərin sistematikasında onların xüsusi əhəmiyyəti vardır.


Meyvələrin, adətən, iki sıra toxumluğu olur. Toxumluqların arasında yalançı arakəsmə əmələ gəlir. Beləliklə, meyvə ikiyuvalı buynuz və ya buynuzcuq şəklini alır, bəzi hallarda meyvələri fındıqcıqdır. Toxumları çoxunda endospermsiz, yağlı və etirliidir (şək.230).



Şəkil 230. Xaççıçəklilərin çiçəyi və mevvsi: 1-ciçək ayın diaqrammı, 2-ciçək başlanğıcı, 3-xardulın çiçəyi, 4-erkəkcik və dişcik, 5-yaharı turpın təsbehvari buynuz-mevvəsi, 6-yağ ciçəyinin enli qanadlı buynuz mevvəsi, 7-varpaq ofutunun ensiz arakəsməli buynuzcuğu

Fəsilənin nümayəndələrinin çoxu otdur, bəzi hallarda kollar da təsadüf olunur. Yarpaqları növbəlidir və yarpaqaltıqları yoxdur. Çoxu entomofildir. Vegetativ orqanları çox polimorfdu. Məsələn, qırmızı və ağ turp növlərinin bir çox sortlarında ana kök müxtəlif şəkildə yoğunlaşmışdır. Kələm cinsinin müxtəlif sortlarında gövdə, yarpaq və hətta çiçəkqrupları olduqca müxtəlif şəkildədir. Belə müxtəlifliyə səbəb onların müxtəlif şəraitdə becərilməsidir. Bəzilərində erkəkcikləri və dişiciyin dibində çiçəkyağrı uzanır.

Kələmçiçəklilərin çoxu tərəvəz, bəzək və ya dərman bitkiləridir, bəziləri isə alaq otudur. Çiçək formulu:



Bütün dünyada 350 cinsi, 3000 növü Azərbaycanda 65 cinsin 205-dən artıq növü bitir. Ən əhəmiyyətli cins və növlər aşağıdakılardır:

Bozalaq (*Lepidium*) cinsi. Onun çöl bozalağı (*L.campestre*). Yol bozalağı (*L.ruderale*) növləri geniş yayılmışdır və tərkibində kükürd olan ətirli yağlar vardır. Enliyarpaq bozalağın (*L.latifolium*) toxumunda mirozin vardır.

Vəzəri dadlı göyərtidir və toxumu müəyyən çörəklərə qatılır. *L.campestre*, *L.latifolium* növlərinin yarpaqları vəzəri yarpağı kimi yeyilir. *L.draba* toxumunda ətirli acı yağ vardır, buna görə də istiotu əvəz edə bilir.

**Kələmkimilər (Brassica) cinsi.** Bu cinsə mənsub olan xardal (*B.napus*) və çöl kələmi (*B.campestris*) növlərinin toxumunda xardal yağı və eləcə də piy yağları vardır. Yabani kələm (*B.elengata*) quru yamaclarda və çöllərdə bitir. Toxumunda yemək üçün yararlı olan 24% yağ vardır. Baş kələmdə (*B.eleracea* var. *capitata*) və gül kələmdə (*B.eleracea* var. *botrytis*) isə 0,32% «B» vitamini vardır.

**Şüvəron - (*Sisymbrium*) cinsi** növlərindən dərman şüvəronı (*Sisymbrium officinale*) zibilli yerlərdə, çəmənlərdə bitir. *S.altissimum* və *S.loeselii* növlərinin yarpaqları tərəvəz və göyərti kimi yeyilir.

Sarımsaqotu (*Alliaria officinale*) meşəliklərdə bitən və 20 – 100 sm hündürlükdə olan ikiüllik qollu-budaqlı bitkidir. Yarpaqları kəskin sarımsaq iyi verir.

İndau (*Eruca sativa*) zibilli yerlərdə, əkinlərdə bitir.

Çöl xardalı (*Sinapis arvensis*) Azərbaycanda əkinlərin arasında və otlaqlarda bitən çox yayılmış alaq otudur.

Yarğanotu (*Thlaspi arvense*) növü təpələrdə, kolların aralarında və zibilli

yerlərdə bitən birillik bitkidir.

Quşəppəyi (*Capsella bursa pasteris*) növü çox geniş yayılmış alaq otudur. Onu turşəng və gicitikən kimi şorabaya tökürlər (şək.231).

Kələmçiçəklilər fəsiləsinə daxil olan bəzək bitkilərindən aşağıdakılari göstərmək olar:

Sarı bənövşə (*Cheiranthus cheiri*) açıq sarı, tünd sarı, mi-xəyi, tünd mixəyi rəngli və kəskin xoş iyi çoxillik bitkidir, bağlarda və külliylərdə bəcərilir.

Şəbbigülü (*Matthiola incana*) birillik bozumtul keçətüklü, budaqlı bitkidir. Çox zərif, mixək iyi verən sadə və ya topa halında, ağ, çəhrayı, qırmızı, al, çil-çil rəngli çiçəkləri vardır. Park və həyətlərdə bəcərilir.



Şəkil 231. Quşəppəyi. 1-bitkinin ümumi görünüşü.  
2-ciçək, 3-açılmış meyvə

## ASTRAÇIÇEKLİLƏR (MÜRƏKKƏBÇİÇEKLİLƏR) SIRASI (ASTERALES, COMPOSITALES)

Astraçılıklılar sırası çiçekli və örtülütoxumlu bitkilər içorisində ən geniş sıradır. Onun nümayəndələri dünyanın bütün qitələrində yayılmışdır. Bu sıraya yalnız bir fəsilə daxildir ki, o da astraçılıklılar (Asteraceae, Compositae) fəsiləsidir. Buna görə də səra ilə fəsilənin xarakter xüsusiyyətləri eynidir. Hazırda bu fəsilə tam inkişafda olub, yeni növlər əmələ gətirməkdə davam edir.

Axırıncı hesablamalara görə yer üzərində 2000 - 25000-ə qədər növü vardır. Həmin növlər 1000 cinsdə birləşir. Elə cinslər vardır ki, məsələn, xaçgülü, zəncirotu hər biri 800 və bəzən 1500 növü birləşdirir. SSRİ florasında 2400 mürəkkəbçiçəklilər yayılmışdır. Beləliklə, növlərin sayına görə çiçekli bitkilər arasında ən böyük sıradır.

Çiçəkləri ikicinslidir və ya bircinslidir. Çox xırda olan çiçəkləri səbatcik və ya başçıq adlanan çiçəkgrupunun qabarıq və ya çökək olan əsas oxu üzərində saplaqsız oturmuş və ətrafi, bir və ya bir neçə cərgəyə düzülmüş, sarğı adlanan sərbəst və ya bitişik örtücü yarpaqlarla əhatə olunmuşdur. Çiçəkgrupları ilk baxışda bir iri çiçəyə oxşayır. Çiçəklərin kasacığı bilinmir. Tacın borucuğu dibdən yumurtalıqla bitmişdir. Çox vaxt azlıq təşkil edən ibtidai nümayəndələrində pordəşəkilli beş kasaciq görmək olar, lakin çoxunda kasacığın dişləri əvəzində tüklərdən və ya qillardan ibarət taccıq və ya kəkilecik vardır. Bu cür uyğunlaşmalar toxumun külək vasitəsilə yayılmasını təmin edir. Bəzilərində meyvənin yuxarısında uzun dayaq əmələ gəlir ki, tüklər onun ucunda toplanaraq paraşüt şəklini alır. Ümumiyyətlə, kəkilləri əmələ gətirən tükçüklər bəsит və lələkşəkilli, mürəkkəb, qısa və ya uzun olur, ya da bir meyvədə eyni bərabərdə olur.

Taci bitişik ləçəkli, müntəzəm və ya qeyri-müntəzəmdir. Müntəzəm taclar zəng və ya boru şəklində, qeyri-müntəzəmlər isə dil şəklində olur. Boru şəklindəki tac 5 dişli olur, bu da onun bir-birinə bitmiş 5 ləçəkdən əmələ gəldiyini göstərir. Dilşəkilli tacın da ucu bərabər 5-dişlidir, lakin dilə oxşayır.

Mürəkkəbçiçəklilərdə bu iki cür çiçəkdən başqa daha iki cür çiçək olur. Onlardan biri yalançı dilşəkilli, ikincisi qifşəkilli çiçəkdir. Beləliklə, mürəkkəbçiçəklilərdə dörd çiçəyə təsadüf edilir.

Qifşəkilli çiçəklər də zigomorfür və onlarda erkəkcik və dişicik üzvləri yoxdur. Qifşəkilli çiçəklərin vəzifəsi çiçəkqrupuna gözəllik verməkdir (şək.232, 5 ).

Mürəkkəbçiçəklilərin çiçəkqrupunun çoxunda dilşəkilli və boruşəkilli çiçəklər bir yerdə olur. Belə hallarda dilşəkilli çiçəklər çiçəkqrupunun kənarında, boruşəkilli çiçəklər isə ortasında yerləşir. Bəzi hallarda çiçəkqrupu ya dilşəkilli, ya da yalnız boruşəkilli olur.

Həqiqi dilşəkilli və boruşəkilli çiçəklər həmişə ikicinsli olur. Yalançı dilşəkilli və qifşəkilli çiçəklər nisbətən iri olub, səbətciyin kənarında yerləşir və çiçəkqrupuna gözəllik verir, boruşəkilli çiçəklər isə ortada olur. Səbətciyin kənarında yalançı dilşəkilli çiçəkləri olanlara günəbaxanı (*Helianthus cultus*) səbətciyinin kənarında qifşəkilli çiçəkləri olanları isə güləvəri (*Centaurea*) misal göstərmək olar.

Mürəkkəbçiçəklilərdə erkəkcik 5 olub, ləçəklərlə növbə ilə düzülmüşdür. Erkəciklərin saplaqları sərbəstdir, tozluqları dişiciyin sütuncuğu ətrafında boru şəklində birləşmişdir və yetişən zaman uzununa partlayır. Tozları hamar və ya qabarcıqlıdır. Yumurtalığı aşağı, iki meyvə yarpağından əmələ gəlmış biryuvalıdır. Sütuncuğu sapşəkilli; ağızçığı ikitidimli, bəzi hallarda bütövdür, tacığı tüklərdən ibarətdir. Toxumluğu birdir. Meyvəsi açılmayan birtoxumlu toxumca və ya findiqçiqmeyvədir. Toxumlari pərdəvari qabıqlı olub, çox vaxt meyvənin iç səthində bir qədər bitişmiş olur (şək.233). Rüşeymdə aleyron və yağ vardır. Sə-

Şəkil 232. Mürəkkəbçiçəklilərin çiçəyi  
1-dilşəkilli, 2-dilşəkilli 3-shidodaqlı  
4-yalançı dilşəkilli, 5-qifşəkilli, 6-boruşə-  
killi çiçək nümunələri kəsiyi, 7-erkəkcik-  
çiçəklərin toxumları ilə birlikdəsi

bətcikləri hər bitkidə bir-iki, bəzilərində çox iri, bəzilərində isə çox xırda olur. Axırıcılar isə xırda olur. Axırıcılar da öz növbəsində qalxancıq süpürgə kimi mürəkkəb çiçəkqruplarına toplanmış olur.

Səbətciklərin yatağı qabarıq, düz və ya çökək olur. Onlar ya çilpaq, ya da üzəri pərdəşəkilli pulcuqlarla, ya da yalnız çoxlu oyuqcuqla örtülmüş olur. Səbətcikləri əhatə edən sarğı yarpaqcılqları ayrı-ayrı bitki növlərində müxtəlif olur, o cümlədən bəzilərində yaşıl, bəzilərində pərdəvari, çilpaq, tüklü, qatranlı, tikanlı qarmaqlı və s. ola bilər.

Mürəkkəbçiçəklilər otlar, kollar, bəzi hallarda ağac və ya lianlardır, bəzən də gövdə və varpaqları ətli olan sukkulent kserofit bitkilərdir. Yarpaqları çoxunda novbəli, bəzi hallarda qarşılıqlı, bəzən çox iri, qınlı çilpaq və ya iki tərəfdən azca tüklü olur. Bu tüklər ya sadə, ya da ətirli yaqlar ifraz edən vəzili, bəzən tez qatranlaşan və müxtəlif rəngli ola bilər. Bir çoxunun yarpaqlarında zəif inkişaf etmiş tikan və ya qarmaq olur.

### Mürəkkəbçiçəklilər

ümmiyyətlə xarici görünüşü və quruluşlarına görə çox müxtəlifdir. Lakin onları səbətcik və çiçəkləri ilə asanlıqla tanımaq olar.

Xarakter xüsusiyyətlərdən biri – onlarda çox vaxt qatran yolları və ya qatran hüceyrələri. Oksəriyyətində isə kauçuk ehtiyatı – inulin maddəsi və bugumlu su borularının olmasıdır.

### Mürəkkəbçiçəklilər

fəsiləsinin Azərbaycanda 120-və qədər cinsi və 450-dən artıq növü bitir. Fəsilənin çox böyük olmasına baxmayaraq, xalq təsərrüfatı üçün əhəmiyyətli növləri azdır.

Mürəkkəbçiçəklilər fəsiləsi növlərinin çoxluğu və bu növlərdən bəzilərinin nisbətən cavan olması həmin fəsilənin sistematiqasını çətinləşdirmişdir. Buna görə də, indiyədək mürəkkəbçi-

*539*

çəklilərin filogenetik sistemini yaratmaq mümkün olmamışdır. Bəzi botaniklər həmin fəsilənin filogeniyasını tozcuq kiselərinin bitişik olmasına görə zəngçiçəklilərlə əlaqələndirirlər. Bəziləri isə bu fəsilənin çətirçiçəklilərlə və hətta xəşxəçiçəklilərlə əlaqədar olduğunu iddia edirlər.

Mürəkkəbçiçəklilər fəsiləsi aşağıdakı iki yarımfəsiləyə bölünür:


1. Boruçığəklilər (*Tubiflorae*)
2. Dilçığəklilər (*Liguliflorae*).

**Boruçiçəklilər yarımfəsiləsi** (*Tubiflorae*). Səbətcikdəki çiçəklərin hamısı boruşəkilli və ya ortadakıları boruşəkilli, kənarlardakı dilşəkilli, ya da bütün çiçəklər ikidodaqlıdır. Bu yarımfəsilə bir neçə tribaya bölünür. Aşağıda onların haqqında qısa məlumat verilir

Qızıl çubuqotu (*Solidago virgaurea*) meşəliklərdə bitir.

Xirdaləçək (*Erigeron acer*) zibilliklərdə, rütubətli yerlərdə bitir. Gövdə və yarpaqlarında çoxlu aşı maddəsi vardır.

Kanada xirdaləçəyi (*Erigeron canadensis*) növünün yarpağında 18,9 mq% «C» vitamini vardır.



Şəkil 234. Gənəshaxarı. 1 - cərridiləm, 2 - yabani.

Qanotu (*Gnaphalium rossium*) nəm yerlərdə, su kənarlarında, əkinlər arasında və zibilli yerlərdə bitən birillik bitkidir.

**Andız** (*Inula helenium*) Azərbaycanın aran rayonlarından başlamış dağ ətəklərinə qədər yayılan, dib yarpaqları olan çoxillik hündür otlardır.

**Günəbaxan** (*Helianthus cultus*) və ya *H. annuus* Azərbaycanın bütün rayonlarında əkilir. Əsas etibarilə toxumundan yağ alındığı üçün sənaye əhəmiyyəti böyükdür (şək.234).

**Yeralması** (*Helianthus tuberosus*) – yer altında kartofaoxşar yumrular əmələ getirən çoxillik bitkidir. SSRİ-də, Şimali Qafqazda, Ukraynada, Orta Volqada, Belorusiyada çox yaxşı bitir.

**Qvayula** (*Parthenium argentatum*) hündürlüyü 1 m-ə qədər olan yarımkoldur, bütün bitki qısa, ağı tüklərlə örtülmüşdür, boz rəngdədir. Yarpaqları neştervari və dilimlidir. Səbətcikləri xırda olub, süpürgələrə toplanmışdır. Səbətciyin kənar çiçəkləri dilşəkillidir, ortadakılarda isə erkəkcik vardır.

**Soğangülü** (*Dahlia variabilis*) – yeraltı yumruları olan çoxillik ot bitkisiidir. Gövdəsinin içi boş, yarpaqları iri lələkşəkilli yarpaqlıqlara bölünmüş, saplığı qınlıdır. Səbətcikləri iri və dilşəkilli çiçəkləri dişiciklidir, çox vaxt staminodiyalıdır. Topa çiçəkli və müxtəlif rənglidir. 1000-ə qədər sortu məlumdur. Çox yaxşı bəzək bitkisiidir. Yeraltı yumrularında çoxlu miqdarda sferokristal inulin vardır.

**Payızgülü** (*Chrysanthemum*) çoxillik bəzək bitkisiidir. Hind payızgülü (*Chrysanthemum indicum*) və Çin payızgülü (*Ch.sinensis*) növlərinin hibridindən bir çox mədəni sortlar əldə edilmişdir.

**Yovşan** (*Artemisia*) – ən çox yarımsəhralarda yayılmış müxtəlif növlü ətirli bitkilərdir. Bəzi növlərində santanın vardır. Çox polimorfdu. Əhəmiyyətli növləri aşağıdakılardır.

**Açı yovşan** (*A.absinthium*) – tərkibində bir neçə cür ətirli yağ olduğundan, bəzi araqlara qatılır.

**Qarapürən** və ya sirkən (*A.annua*) -- aran rayonlarda çox geniş yayılmışdır.

**Tərxum** (*A.dracunculus*) – çöllərdə və çay sahillərində bətən çoxillik bitkidir. Azərbaycanda geniş becərilən tərəvəzdir.

**Boz yovşan (A.meyeriana)** – Azərbaycanın yarımsəhralarında geniş yayılmış bitkidir. Qış otlaqlarının əsas yemidir.

**Ağ yovşan (A.scoparioides)** – Azərbaycanın yarımsəhralarında və qumsal yerlərdə bitir.

**Qarabaş yovşan (A.vulgaris)** – Azərbaycanda meşə qurşağından başlamış subalp qurşağına qədər meşələrin kənarlarında və kolluqlarda bitir.

**Adı xaçgülü (Senecio vulgaris)** meşənin yuxarı kənarı ilə subalp qurşağı arasında yayılmış, hündürlüyü 80 – 150 sm-ə qədər olan çoxillik ot bitkisidir.

**Öskürekotu (Tussilago farfara)** – Azərbaycanın bir çox rayonlarında gilli torpaqlı, rütubətli dərələrdə, uçqunlarda və sahil-lərdə bitən çoxillik ot bitkisidir.

**Dərman gülümbaharı (Calendula officinalis)** – birillik bitkidir, bağlarda əkilir, bəzən yabanı halda bitir. Təbabətdə öd ifrazını artırmaq üçün işlədirilir.

**Toppuztikan (Echinops sphaerocephalus)** – orta dağ qurşağına qədər kolluqlar və zibilli yerlərdə bitən çoxillik ot bitkisidir.

**Qırrıqqanqal (Carduus crispus)** cavan gövdəsi, yarpaqları və səbətcisi tərəvəz kimi işlədirilir.

**Qarmaqlı qanqal (Carduus hamulosus)** növünün toxumunda 30% yağ vardır.

**Eşşəkqanqalı (Cirsium arvensis)** – Azərbaycanın hər yerində, xüsusən aşağı və orta dağ qurşağında bitir.

**At pitrağı (Arctium lappa)** – Azərbaycanın orta dağ qurşağına qədər kolluqlarda və zibilli yerlərdə bitən ikiillik otlardır.

**Keçəpitraq (A.tomentosum)** pitraqdan daha qısa boylu və səbətcikləri nisbətən xırdadır. Zibilli yerlərdə bitən otdur.

**Dilçiçəklilər yarımfəsiləsi (Liguliflorae).** Çiçəkqrupundakı çiçəklərin hamısı dilşəkillidir. Vegetativ hissələrində (xüsusən köklərində) süd boruları vardır. Meyvələri ayaqcıq üzərində dayanan sadə tüklüdür. Əhəmiyyətli cins və növləri aşağıdakılardır.

**Zəncirotu və ya acıqovuq (Taraxacum)** – çoxillik və ikiillik otlardır. Kök ətrafi yarpaqları sadə, neştervari, yarpaqları çox vaxt lələkvarı, dilimli, kəsilmiş, ya da bölünmüşdür, ucu üçbucaq şək-

lindədir. Çiçək verən gövdəsi yarpaqsız olub, kök ətrafi yarpaqlarının ortasından çıxmışdır, budaqlanmış çiçək ox şəklindədir, çılpaq və ya azca hörümçək toru kimi tüklənmüşdür. Həmin çiçək oxlarının hər birinin təpəsində bir iri səbətcik olur. Səbətciyin sarğısız yarpaqlarının kənarları pərdəvarıdır. Çiçəkyatağı düz və çılpaqdır. Ciçəklərin hamısı dilşəkilli və sarıdır. Toxumları çətirşəkilli kəkilli tüklüdür. Tüklər sadə dişlidir. Köklərində süd şirəsi çox olur. Kökləri yoğunlaşmış və tipik şaqulidir. Azərbaycanda yabanı halda 12-yə qədər növü vardır.

Cavan yarpaqları yeyilir. Yaxşı bal verən bitkilərdir. Əsas növləri aşağıdakılardır.

Adı acıqovuq və ya adı zəncirotu (*T.vulgare*) növlərinin qovrulmuş kökündən qəhvə hazırlanır.

Kök – saqqız (*T.kok* – saghyz) çoxillik ot bitkisidir, acıqovuqa oxşayır. Kökü şaqulidir, probkası qaradır, probkadan sonrakı təbəqinin altında laxtalanmış kauçuklu təbəqə vardır. Yarpaqları kök ətrafında toplanmış rozet halında, çılpaq, ətli, göyümtül – yaşıl, neştervari, kənarları kəsilmiş və ya bütövdür. Saplağı aşağıdan sərt tüklüdür. Ciçək oxları bir neçə və yaxud təkdir, içi boşdur, yuxarı hissəsi xırda tüklüdür. Sarğısının yarpaqcıqları yumşaq və yuxarıdan çıxıntılıdır. Ciçəkləri sarıdır. Toxumu ağ kəkilidir.

Kök – saqqız yabanı halda Tyan – Şanda və Qazaxistanın Alma – Ata rayonunda bitir.

Krim saqqızı (*T.hibernum*) – çoxillik otdur. Kökü şaqulidir. Laxtalanmış kauçuk kökün qabığında və süd borularındadır. Yarpaqları rozet şəklindədir, yayın əvvəllərində quruyur və bitki payızqa qədər sakitlik dövrü keçirir. Yarpaqları dik duran, neştervarıdır, dibə doğru daralmış və lələkvari bölünmüştür. Ciçək oxu əvvəlcə xovlu tüklü olur, sonralar çılpaqlaşır. Səbətcikləri xırda, ləçəkləri sarıdır. Kəkli ağ və ya qəhvəyidir. Yabanı halda Krimda və Şimali Qafqazın bəzi yerlərində bitir. Kökündə 4 – 9% kauçuk vardır.

Çobançıçayı (*Crepis sibirica*) – hündürlüyü 1 m-ə qədər olan çoxillik otdur.

Qırğıotu (*Hieracium umbellatum*) – hündürlüyü 100 sm-ə qədər olan və Azərbaycanda subalp çəmənlərinə qədər hər yerdə yayılmış çoxillik otlarıdır.

Kahi (*Lactuca sativa*) – hündürlüyü 30 – 80 sm olan ikillik tərəvəz bitkisidir.

Çöl südotu (*Sonchus arvensis*) – zibilli yerlərdə bitən çoxillik otdur. Hündürlüyü 60 – 80 sm-dir. Bundan başqa, tərəvəz südotu (*S.oleraceus*) və tikanlı südotu (*S.asper*) növləri çox geniş yayılmışdır.

Kasnı (*Cichorium intybus*) – Azərbaycanın orta dağ qurşağına qədər hər yerdə, quru, zibilli yerlərdə, meşə kənarlarında bitən və hündürlüyü 1,5 m-ə qədər olan çoxillik otdur. Cavan yarpaqları kahi kimi yeyilir.

Iri yemlik (*Tragopogon major*) və şərq yemliyi (*T.orientalis*) Azərbaycanda çəmənlərdə və kolların aralarında bitən geniş yayılmış bitkilərdir. Birillik bitkinin kökü yeyilir.

Taysaqqız (*Scorzonera tausaghuz*) – çoxillik, yoğun, kobud kökləri olan və kök bicləri verən bitkidir. Gövdələri və yarpaqları dibdən sıxdır, zoqları çox qısa olub, keçən illərdən qalan yarpaqlarla örtülmüşdür. Kökünün qabıq hissəsində laxtallanmış kauçuk vardır.

## BİRLƏPƏLİLƏR SİNFİ (MONOCOTYLEDONEAE, LILIIDAE)

Birləpəlilərin əsas həyatı forması otlardır. Bəzən isə ağaç, kol və lianlardır. Həyat şəraitinə görə birləpəlilər içərisində xüsusi uyğunlaşmalar su-bataqlıq, soğanaqlı, epifit bitkiləri vardır. Növ miqdarına görə, ikiləpəlilərdən bir neçə dəfə azdır. Lakin yayılmalarına və tutduğu sahələrə görə, onlardan geri qalmır. Əsasən buraya otlar (bir, iki və çoxillik), bəzi halda ağaç, kol və lianlar aiddir. Birləpəlilər çiçəkli bitkilərin 25% növ və fəsiləsini, 13% sırasını birləşdirir, başqa sözlə, buraya 64.000 növ, 2600 cins, 85 – 90 fəsilə aiddir.

Birləpəliləri biomorfoloji cəhətdən həyat şəraitləri, əlverişsiz şəraitdə keçirənlərə aid etmək olar. Onlardan bəzilərinin veg-

etativ orqanları kökümsovgövdə, gövdəyumruları, soğanaq şəklində torpağa batmışdır.

Birləpəlilərin bir çoxu hidrofitlərə, yəni su -- bataqlıq mühitinə uyğunlaşanlara aiddir. Digər tərəfdən birləpəlilərin çox hissəsi quraqlıq mühitinə uyğunlaşmış kserofitlər, efimer və efimeroidlərdir. Onların növləri bütün qitələrdə yayılmışdır. Birləpəlilərdə rüseym təkamül nəticəsində ya birləşmiş, ya da birinin ixtisas olunması nəticəsində bir ləpədən ibarətdir. Kambi qatı olmadığına görə gövdələri ikinci yoğunlaşma xüsusiyyətinə malik deyildir.

Birləpəlilər 4 yarımsinfinə ayrılır:

### **BAĞAVƏRÇİÇƏKLİLƏR SIRASI (ALISMATALES)**

Su və bataqlıq bitkiləri olub, birləpəlilər içərisində ən ibtidai çiçək quruluşu olan bitkilərdir.

Su zanbağı (*Nymphaceae*) fəsiləsinin əcdadından törəyib inkişaf etmiş bir sıra xüsusiyyətlərinə görə (geniseyin opokarplığı, erkəkciklərin spiralvari düzülüşü) qurdboğankimilərə yaxınlaşır. Çiçəkləri ikiqat yanlıqlı, ikicinsli, yaxud təkcinslidir. Yuxarı yumurtalıqlıdır. Androsey müxtəlif saydadır. Dişicik sərbəst meyvə yarpaqlarından əmələ gəlmışdır. Ona görə də birləpəlilərlə ikiləpəlilər arasında kəskin sərhəd qoymaq çətindir. Bir çox ikiləpəli bitkilər vardır ki, toxumu birləpəlidir – *Ranunculus fiscaria*, *Corydalis*, bəzi çətirçiçəklilər. Çox nadir hallarda birləpəlilərdə ikiləpəli toxumlar olur.

Birləpəlilərin bəzi qrupları ikiləpəlilərin müxtəlif təkamül xəttindən törəyib inkişaf etməsi qeyd olunmuşdur.

Bir və ikiləpəlilərin rüseymi ilk mərhələdə oxşardır. Buradan aydın olur ki, rüseymin birləpəliliyi heterokotiliyanın inkişafındaki fərqli nəticəsidir.

Onlarda əsas kök sonradan inkişafdan qalır və onun əvəzinə dəstəşəkilli saçılıq əlavə kök əmələ gəlir. Yarpaqlarda damarlanması paralel və ya qövsəkillidir. Bəzən yarpağın formasından asılı olaraq damarlanması formasını dəyişə bilir. Çiçəkyanlığı eyni

rəngli sadə olur. Çiçəkləri 3-üzvlü 5-tipli olur. Çiçəkyanlığı və erkəkciklər, adətən, hərəsi 6 ədəd olub, 2 dairədə 3 – 3 yerləşir, dişiciyi 3 meyvə yarpağından (bəzən 2 olur) əmələ gəlir.

### Bağavər fəsiləsi (Alismataceae)

Bu fəsilənin dünya üzrə 70 növü yayılmışdır. SSRİ-də 13, Azərbaycanda isə 5 növü vardır. Bu növlərə, əsasən, rütubətli yerlərdə rast gəlinir, fəsilənin mərkəzi cinslərindən biri Bağavədir. Bu cinsə 3 növ aiddir. Alisma plantago-aguatica,

$\overset{\uparrow}{A.lanceolatum, A.arcuatum}$  çiçəkləri  $* \overset{+}{O} P_{3+3} \cdot A_{3+3}$  bəzən

daha çox,  $A_{6-9} G_{(12)}, \infty$

bəzən daha çox sərbəst olur.  
Meyvələri findiqca  
formasındadır və suda  
yayılməq üçün hava daşıyan  
hüceyrələrə malikdir  
(şək.235).

Bağavər cinsinin  
növlərinə Azərbaycanın aran  
rayonlarında rütubətli və  
bataqlıq yerlərdə rast gəlmək  
olar.

Oxyarpaq (Sagittaria trifolia) çiçəkləri bircinsli,  
birevlidir. Respublikamızda  
əsasən çöltik əkilən  
rayonlarda yayılmışdır. Ul-  
duzmeyvə (Domosonium alisma)  
respublikamızda  
bataqlıq yerlərdə, aran  
rayonlarında yayılmışdır.



Şəkil 235. Bağavər.  
1-ciçəkgrupu verilmiş budaq, 2-kökətraftıyarpaq  
3-ciçək, 4-meyvə, 5-ciçəkin diaqramı

## Suoxu fəsiləsi (Butomaceae)

Bu fəsiləyə respublikamızda eyni adlı bir cins aiddir.

Suoxu (*B.umbellatus*) növü bataqlıq yerlərdə, göllərin kənarında yayılmışdır. Çiçəyinin quruluşu aşağıdakı kimidir:

↑  
+ OP<sub>3+3</sub> · ↑<sub>6+3</sub> G<sub>(6)</sub>, meyvəsi çoxtoxumlu mürəkkəb yarpaq-meyvədir. Yarpaqları kök ətrafi rozet əmələ gətirir və ortasından çiçək oxu çıxır. Çiçəkləri bəsit çətir çiçəkqrupuna toplanmışdır.

## SUBƏZƏYİ SIRASI (HYDROCHARITALES)

Tərkibində eyni adlı Hydrocharitaceae fəsiləsi vardır. Fəsilənin tərkibində 15 cins və 100 növ vardır. Şirin su və dənizlərdə yaşayan çoxillik ot bitkiləridir. Çiçəklərinin quruluşuna görə, aktinomorf və ya bir qədər ziqomorfdur, ikicinsli, yaxud tək cinslidir, erkəkcikləri çox, yaxud 3-dür. Dışıcık 2 – 3-dən 6 – 15-ə qədər meyvə yarpağından əmələ gəlmışdır. Meyvəsi giləvarıdır.

Keçmiş SSRİ-də 6 cinsi, 7 növü, Azərbaycanda bir (*Vallisneria spiralis*) növü yayılmışdır. Bircinsli çiçəklidir: erkək cinsli

↑  
\* OP<sub>3</sub>A<sub>3</sub>G<sub>0</sub> və ya dişi cinsli \* OP<sub>3</sub>A<sub>0</sub>G<sub>(3)</sub>. Erkək çiçəkləri qısa saplaqlıdır, çiçəkləmə vaxtı qırılıb su üzərinə çıxır, dişi cinsli çiçəkləri uzun, qırılmış saplaqlıdır. Kökümüzsovù sürünenədir, yarıpağı 80 sm uzunluqda xətvari, kök ətrafi rozetə toplanmışdır. Respublikamızda Lənkəran aranlığında və Kiçik Qafqaz sularında yayılmışdır. Otaq şəraitində akvariumlarda bəzək bitkisi kimi becərilir. Balıqlar üçün ən yaxşı yemdir.

## SUÇIÇƏYİ SIRASI (POTAMOGETONALES)

Bu sıra eyni adlı Potamogetonaceae fəsiləsini birləşdirir. Çiçəkləri çiçəkyanlıqsız, yaxud sadə çiçəkyanlıqlıdır. Tamamilə

suya batan, yaxud yarpaqları ilə su üzərində üzən, çiçək açmaları və tozlanmaları sudan xaricdə, bəzən suda gedən bitkilərdir. Meyvələri findiqca, yaxud çeyirdək formasındadır.

Fəsilə 9 cinsi, 125 növü birləşdirir. Azərbaycanda 4 cinsi, 20 növü məlumdur. Ən böyük cinsi – suçiçəyidir (*Potamogeton*). Bu cinsin SSRİ sularında 40, Azərbaycanda isə 14 növü dəniz səviyyəsindən başlamış, alp qurşağına qədər yayılmışdır. Xarakter növlərinən – daraqvari suçiçəyi (*P. pectinatus*), üzən suçiçəyini (*P. natans*) və s.-ni göstərmək olar.

## ZANBAQKİMİLƏR SIRASI (LILIALES)

Birləpəlilər içərisində ən qədim və birləpəlilərin bütün xüsusiyyətlərini birləşdirən sıradır. Filogenetik nöqteyi-nəzərdən bunlar bağavərkimilərin əcdadlarına yaxındır. Cox növü olan bu sıranın bütün nümayəndələri çoxillik, kökümsov gövdəli və soğanaqlı bitkilərdir. Çiçəkləri 3-üzvlü olub, 5 dairədə yerləşir və aktinomorfür. Çiçəkyanlığı sadə, tacvari, bəzi nümayəndələrində kasavarıdır. Dişicik 3 meyvə yarpağından əmələ gəlmışdır, bitişik, üç yuvalı yumurtalıqlıdır. Meyvə qutucuq, yaxud gilə və findiqcadır. Sıra həcmində fəsilələrin sayı çox dəyişkən olur. Bəzə müəlliflər bu sıraya 6 fəsilə (Kozo – Polyanski, 1956) bəziləri isə 20 fəsilə (Taxtacyan, 1966) aid edirlər. Ona görə də müxtəlif müəlliflər tərəfindən yazılmış tədris kitablarında bu sıraya müxtəlif miqdarda fəsilələr aid edilir.

### Zanbaq fəsiləsi (Lillaceae)

Cox zaman bu fəsiləni bir çox yarımfəsilələrə ayıırlar (Enqlər). Fəsilədə 170 – 250 cins, 3500 – 4000 növ birləşdirilir. Sıranın əsas xüsusiyyətini özündə əks etdirən fəsilədir.

Nümayəndələri çoxillik kökümsov gövdəli və soğanaqlı ot-

lardır. Çiçəklərinin formulu belədir: \*<sup>†</sup>O P<sub>3+3</sub>A<sub>3+3</sub>G(3).

Bütün nümayəndələrdə çiçəklər aktinomorf, ikicinsli, görkəmlidir. Nadir hallarda tək-tək, adətən, sütunvari, salxım, çətir və süpürgə şəklində çiçəkqrupuna toplanmışdır. Çiçəkyanlığı iki və üç dairədə yerləşmişdir. Sərbəst və bitişik yarpaqlıdır. Erkəciklər 6 olub, iki dairədə yerləşir, nadir hallarda çoxdur. Dişicik bir olub, üç meyvə yarpağından əmələ gəlmışdır, yuxarı yumurtalıqlı, bəzən yarımaşağı yumurtalıqlı, üç, əksəriyyətində bir sütuncuqlu olur. Tozlanmaları həşərat vasitəsilə gedir. Meyvələri qu-tucuq, bəzən gilədir.

Zanbaq fəsiləsinin nümayəndələrinə bütün dünya florasında rast gəlmək olur. Keçmiş SSRİ florasında 45 cins, 640 növ, Azərbaycan florasında isə 24 cins, 152 növ yayılmışdır. Əksər nümayəndələri subtropik ölkələrdə quru iqlim qurşağında bitir. Belə şəraitlə əlaqədar olaraq vegetativ orqanları böyük dəyişikliyə uğramışdır (soğanaq, kökümsovögündə, fillokldi). Onlar çoxillik otlar, bəzən birillik bitkilərdir. Əhəmiyyətli nümayəndələri çoxdur.

Zanbaq fəsiləsini 11 yarımfəsiləyə ayıırlar.

Danaqırın (Melenthioideae) yarımfəsiləsi meyvə yarpaqlarının qeyri-tam birləşməsi ilə xarakterizə olunur. Xarakter nümayəndəsi Asırqal (Veratrum) cinsidir. Dünyanın şimal yarımkürəsində 50-yə qədər növü yayılmışdır. Cinsin Azərbaycanda *Y.lobelianum* növü əsasən dağ qurşağında, dəniz səviyyəsindən 1800 – 2400 m yüksəklidə, rütubətli dağ otlqlarında yayılmışdır. 1,7 – 2,5 m hündürlükdə iri yarpaqlı bitkidir. Tərkibində zəhərli alkaloid olduğuna görə, yay otlqlarının zəhərli bitkisidir. Onlar heyvanların zəhərlənməsini səbəb olur. Tərkibində alkaloid olduğu üçün tibbdə müalicə məqsədilə istifadə olunur.

**Vaxtsızçıçək yarımfəsiləsi** (Wurmbeaoideae). Vaxtsızçıçək (Colchicum) cinsinin Azərbaycanda iki növü (*C.szovitsii*, *C.speciosum*) yayılmışdır. Bunlar zəhərli bitkilərdir. Eyni zamanda bal verən və bəzək bitkiləridir. SSRİ-də, Qafqazda və Orta Asiyada yayılmışdır.

**Əzvayıçəklilər yarımfəsiləsi** (Asphodeloideae). Bu yarımfəsiləyə bir çox cənub, tropik və subtropik ölkələrdə yayılmış bitkilər aiddir. Ən xarakter nümayəndələrindən biri əzvaydır (*Aloe*). O, ətli gövdəli və yarpaqlı bitki olub, dərman əhəmiyyə-

tinə malikdir. Tərkibində olan aloin adlanan çox qiymətli maddə vardır. Bu maddədən təbabətdə bir sıra məqsədlər üçün geniş istifadə olunur.

Bu cinsin 90-a qədər növü məlumdur. Onun bəzi növləri Azərbaycan SSR Elmlər Akademiyasının Botanika bağının aran-jereyasında və evlərdə becərilir.

**Soğançıklılar yarımfəsiləsi** (Alioideae). Soğan (*Allium*) cinsinin SSRİ-də 230, Azərbaycanda 47 (o cümlədən 3 mədəni haldə) növü yayılmışdır. Soğanaq və kökümsov gövdələri olan bitkilərdir. Çiçəkləri bəsit çətirə toplanmışdır. Meyvəsi qutucuqdur. Keçmiş SSRİ-də ən çox Orta Asiyada, Qafqazda yayılmışdır. Bu cinsə əkilən soğan (*A.cepa*), sarımsaq (*A.sativum*), kəvər (*A.porrum*), yabani növlərindən *A.rubellum* və s. aiddir (şək.236). Zanbaq cinsinin (*Lilium*) SSRİ-də 16 növünə rast gəlinir ki, bunlar əsasən Qafqazda və Şərqi asiyada yayılmışdır. Buraya həmçinin dağ laləsi (*Tulipa*) aiddir. Xoruzgülü cinsinin növlərinə Orta Asiyada, Krimda, Qafqazda rast gəlmək olar. Hər iki cinsin növlərinə respublikamızın Kiçik Qafqaz (Göygöl sahəsi) Böyük Qafqaz (Quba, Şəki) sahələrində yayılmışdır.



Şəkil 236. Soğanın müxtəlif növləri:  
1-beşnilmə soğan, 2-kəvər, 3-sarımsaq, 4-yabani soğan

**Qulançar yarımfəsiləsi** (Asparagoideae). 100-dən çox növü birləşdirən qulançar (Asparagus) cinsi bu yarımfəsiləyə aididir. Ondan 24 növ SSRİ-də, Azərbaycanda isə 7 növü yayılmışdır. Tərəvəz bitkisi kimi (*A.officinalis* var. *altilis*) becərilir. Yabanı növlərdən *A.verticillatus*, *A.caspicus* daha geniş yayılmışdır. Bu yarımfəsiləyə inciçiçəyi (Convallaria) onun xarakter növü *C.transcaucasica*, Süleyman möhürü (*Polygonatum*) və bigəvər (*Ruscus*) aiddir. Süleyman möhürünün Azərbaycanda 7 növü yayılmışdır.

**Mərəvcə yarımfəsiləsi** (Smilaxoideae). Buraya aid olan növlər liansəkilli kollar və yarımkollardır, yarpaqları ürəkvəri və nizəvarıdır. Çiçəkləri xırda olub, salxıma yaxud süpürgəyə toplanmışdır. Xarakter cinsi Smilax-dır. Dünya üzrə 300 növü məlumdur. Keçmiş SSRİ-də 3, Azərbaycanda isə 2 növü yayılmışdır: *S.exelsa*, *S.panduriformis*.

### Nərgizçiçəklilər fəsiləsi (Amaryllidaceae)


Bu fəsilə vegetativ orqanlarının, çiçəyinin və meyvəsinin quruluşuna görə zanbaqcıçəklilərə çox oxşayır. Lakin ondan aşağı yumurtalıqlı olması ilə fərqlənir. Çox zaman çiçəkyanlığı boruya birləşir, tacın çıxıntısından əmələ gəlir və tacyanı olur. Çiçəkqrupları çətir olub, yarpaqların qoltuğunda əmələ gəlir. Meyvələri qutucuq, bəzi halda giləmeyvədir. Fəsilənin tropik və subtropik ölkələrdə 80 cinsi və 1000 növü yayılmışdır. Keçmiş SSRİ-də 22, Azərbaycanda isə 10 növü vardır. Fəsilənin xarakter cinslərindən xədicəgülü (*Galanthus*), nərgizgülü (*Narcissus*), sterinbergiya (*Sterinbergia*), iksiolirionu (*Ixiolirion*) qeyd etmək olar.

Nərgizgülü cinsinin nərgizgülü (*N.poeticus*), yalançı nərgizgülü (*N.pseudonarcissus*), mədəni halda Azərbaycanın əksər rayonlarında, xüsusən Abşeron yarımadasında geniş becərilir.

### Süsən fəsiləsi (Jridaceae)

Bu fəsilə zanbaqcıçəklilərdən və nərgizçiçəklilərdən daxili dairədəki 3 erkəkciklərin ixtisara düşməsi və erkəkciklərin 3 ədəd olması ilə fərqlənir. Bütün dünyanın tropik və subtropiklərində 1500 (1100) növü və 70 (60) cinsi yayılmışdır. Keçmiş

SSRİ-də 120 (116) növü və 4 (5) cinsi, Azərbaycanda 3 cinsi 40 növü yayılmışdır. Çiçəyin quruluşu aşağıdakı kimidir:




Çiçəkləri gövdənin ucunda sadə çətir ciçəkqrupuna toplanır, yaxud tək-tək olur. Meyvəsi çoxtoxumlu qutucuqdur. Fəsilənin nümayəndələri yeraltı üfüqi kökümsov gövdəli, yumrulu və soğanaqlı olan çoxillik bitkilərdir.

Zəfəran (Crocus) əhəmiyyətli cinslərdən biri olub, 75-ə qədər növü vardır ki, bunun da Azərbaycanda 5-i yabani, biri isə becərilən zəfərandır (C.sativus). Beccərilən zəfəran yabani halda məlum deyildir. SSRİ-də ancaq Abşeron yarımadasında becərilir. Onu dişiciyin ağızçıqlarında toplanan zəfərana görə becəirlər. Süsən (Iris) cinsinin 200 – 300 növü məlumdur, Azərbaycanda 26 növü yayılmışdır. Çiçəkləri aktinomorf və zəif ziqomorfür. Yumurtalığı aşağıdır. Bir çox növləri mədəni halda becərilir. Yabani növlərdən, sarı süsən (Irs pseudacorus) müsəlman süsəni (I.musulmanica) daha geniş yayılmışdır.

Bəzək əhəmiyyətli cinslərinən biri də qarğasoğanıdır (Gladiolus). Qarğasoğanı cinsində ciçək zəif ziqomorf, yaxud təkəşəkilli olur. Respublikamızda 6 növü yayılmışdır. Çiçəklərinin müxtəlif rənglərinə görə dekorativ növləri olduqca çoxdur.

## CIĞKİMİLƏR SIRASI (JUNCALES)

Bu sıranın eyni adlı bir fəsiləsi vardır. Onun bütün dünyada 278 (300) növü, Azərbaycanda 2 cins və 21 növü yayılmışdır. Bu fəsilə süsənçiçəklilərdən 3 tipli görkəmsiz ciçəyi və külək vəsittəsilə tozlanması ilə fərqlənir. Bəzi xüsusiyyətləri ilə süsənçiçəklilərə, bəziləri ilə də çilkimilərə və qismən də taxillara oxşayır. Çiçəklərin quruluşu belədir:



Meyvəsi çoxtoxumlu qutucuqdur. Fəsilənin 2 cinsi vardır. Azərbaycanda cığ cinsinin (*Juncus*) 15, işqotu (*Luzula*) cinsinin 6 növü yayılmışdır. Cığ cinsinin növləri əsasən dəniz kənarı və ümumiyyətlə rütubətli yerlərdə bitir. Onun dəniz kənarı qumların bərkidilməsində və toxuculuq işlərində əhəmiyyəti böyükdür.

## CİLLƏR SIRASI (CYPERALES)

Sıranın eyni adlı bir (Cyperaceae) fəsiləsi vardır. Fəsilə 85 (95) cinsi və 3500 (4000) növü birləşdirir. SSRİ-də 21 cins və 540 növ, Azərbaycanda isə 19 cins və 115 növ yayılmışdır. Nümayəndələri demək olar ki, rütubətli çəmənlərdə, bataqlıq yerlərdə və su kənarlarında yayılmışdır. Növlərin əsas həyatı formaları çoxillik budaqlanan və sürünen kökümsov gövdəli, bəzən kökyumrulu, nadir hallarda birillik bitkilərdir.



Şəkil 237. Cıl çiçəyinin diagrammı.  
1-a-erksəcikli, b-üç ağızçıraqlı disicikli,  
v-iki ağızçıraqlı disicikli, 2-disicikli  
ciçəyin xəmi



Şəkil 238. Şısgın cıl.  
1-erksəcikli çiçək, 2-disicikli çiçək,  
3-disicikli çiçəyin uzununu kəsiyi,  
4-bitkinin ümumi görünüşü

Cillər taxillara oxşayır. Lakin onlardan yarpaqlarının qapalı qılı, dilciksiz və üçtilli gövdəli olmaları ilə fərqlənir. Cillər süsənkimilər sırasının cığ fəsiləsinə çox oxşayır və bu xüsusiyət onları filogenetik cəhətcə yaxınlaşdırır. İkicinsli çiçəklərdə ciçəkyanlığı 6 pərdəcik və ya pulcuq, yaxud çox zaman 1 – 6 bəzən də çoxlu qıllardan ibarətdir. Ciçəkyanlığı ixtisara düşdükdə, ciçəklər çılpaq olur, bircinsli çiçəklər ciçəkyanlıqsızdır. Erkəkciklər əsasən 3-dür, bəzən az, yaxud çox ola bilər. Dişicik 3, bəzi halda 2 meyvə yarpağından əmələ gəlmışdır. Meyvə sindiqcadır.

Əhəmiyyətli cinslərdən biri cildir (*Carex*). Onun bütün dünyada 1000 – 2000, keçmiş SSRI-də 400 növü, Azərbaycanda 61 növü yayılmışdır (şək.237,238). Bundan başqa əhəmiyyətli cinslərdən例 (Schoenoplectus), batdağlıca (*Heleocharis*), salaməleyküm (*Cyperus*) və başqalarını göstərmək olar. Cillər fəsiləsi nümayəndələrinin yem əhəmiyyəti azdır, çünki onlar çox qaba olur. Lakin Orta Asyanın qumlu və dağətəyi sahələri və həmçinin maralçılıq rayonları üçün cillər ən qiymətli yem bitkiləridir. Cillərin bəzi növləri (*Carex riparia*, *Schoenoplectus lacustris* – zənbil, həsir toxuma işlərində geniş istifadə olunur.

## SƏHLƏBÇİÇƏKLİLƏR SIRASI (ORCHIDALES)

Bu sıranın eyni adlı bir fəsiləsi Orchidaceae vardır. Növ miqdarına görə ikiləpəlilərin mürəkkəbçiçəklilər fəsiləsinə bərabərdir.

Dünyanın bütün qitələrində çox zaman epifit halda başqa bitkilərin gövdə və budaqları üzərində bitir.

Çoxillik kökümsov gövdəli, kökümsovları bir qədər yumru çiçəkləri həşəratla tozlanmaya uyğunlaşmış bitkilərdir. Ciçəkləri qeyri-müntəzəm, ciçəkyanlığı tacvarıdır. Meyvə yarpağı 3-dür. Dişicik biryuvalı, aşağı yumurtalıqlıdır. Meyvəsi qutucuqdur.

Bu sıranın ən xarakter xüsusiyəti erkəkciklərin və dişiciyin özüne məxsus quruluşa malik olmasıdır. Birləpəlilərə xas olan altı erkəkcikdən bunlarda ancaq ikisi, nadir hallarda üçü, eksəriyyətində isə biri inkişaf etmişdir. Hətta erkəkciklərin sapi di-

şiciyin sütuncuğu ilə birləşərək, birlikdə kinostemi (kolonka) əmələ gətirir. Tozcuq kisəsi ikiyuvalıdır, hər yuvada bütün tozcuqlar yumaq kimi bir-birinə yapmışdır. Dünya üzrə 1500 (2000, 3000) növü, 460 cinsi, SSRİ-də 43 cinsi və 122 növü. Azərbaycanda isə 48 növü və 19 cinsi yayılmışdır.

Ən geniş yayılmış cinslərdən səhləb (*Orchis*) tozbaş səhləb (*Cephalanthera*), mürgəkotu (*Epipactis*) və s.-ni göstərmək olar. Səhləblərin içərisində tibbdə dərman kimi istifadə olunan səhləbi, ədviyat kimi istifadə olunan və tropiklərdə becərilən vanili (*Vanilla planifolia*) xüsusi qeyd etmək olar. Həmin növlərin respublikamızda yayılmasının böyük əhəmiyyəti vardır.

## BANANÇIÇƏKLİLƏR SIRASI (ZINGIBERALES)

Bu sıraya banankimilər, zəncəfilçiçəklilər və kanna fəsilələri aid olub 2000 növü birləşdirir, çiçəkləri ikicinsli qeyri-müntəzəm və ya asimetrikdir. Çiçəkyanlığı və erkəkcikləri üç-üç olmaqla iki dairədə düzəlmüşdür. İkinci dairədəki erkəkcicinin ucu ləçək şəklində staminodiyadır. Yumurtalığı bir və ya üçyünlü olub, aşağıdadır. Buraya aid olan nümayəndələrin hamısı subtropik bitkilərdir.

### Banan fəsiləsi (Musaceae)

Fəsilənin nümayəndələri iri otlar və ya ağaclarıdır. Ot şəklində olan növlərin gövdələri, yarpaqların bir-birinin içərisinə girməsindən əmələ gəlmış yalançı gövdələrdir. Əksəriyyətində çiçəklər üzüzlü kasacişa və taca ayrılmışdır, az halda tacşəkilli birqat yanlıqlıdır. Ziqomorf nadir halda asimetrikdir. Çoxunun çiçəyi ikicinslidir, erkəkcikləri 6-dır, iki dairəyə düzəlmüşdür. Bəzən daxili dairələrdəkilərdən biri pulcuq şəklində staminodiyadır.

Madaqaskarda bitən səyyah ağacının (*Ravenala madagascariensis*) çiçəyində erkəkciklərin 6-sı da normal inkişaf etmişdir. Yumurtalığı üçyünlüdür, aşağıdır, toxumları çoxdur. Meyvələri

çoxunda xiyarşekilli giləmeyvə və ya qutucuqdur. Perispermı və əksərən endospermı toxumlarda un kimi nişastalıdır, həşərat və quşlar vasitəsilə tozlanır.

Bu fəsilədə nisbətən əhəmiyyətli cins banandır (*Musa*). Onlar tropik bitkilərdir, bəzi növləri subtropik ölkələrdə becərilir. Bu cinsin bir sıra növlərinin meyvələri yeyilir, bəzi növlərinin yetişməyən meyvələrindən nişasta alınır. Bəzi növlərindən məsələn, Filippin adalarında bitən *Musa textilis* növündən toxuma lifi istehsal edilir, bəzi növləri isə dekorativ bitki kimi əkilir. Mədəni üsulla becərilən bananların çoxunun meyvələri (partenokarpiya) toxumsuzdur.

### Zəncəfilçiçəklilər fəsiləsi (Zingiberaceae)

Bu fəsilənin nümayəndələri çox mühüm bitkilər olub, dünyanın tropik ölkələrində yayılmışdır, hazırda 350-yə qədər növü vardır, kökümüzsov gövdələri olan otlardır, yarpaqları xərvəri, ayaklı və iri qınlıdır, qın ilə aya arasında dilcik vardır. Çiçəkyanlıqları ikiqat olub, üçstillidir. Erkəkcikləri üç-üç olmaqla iki dairəyə düzülmüşdür. Daxili dairədə olanlardan yalnız biri normal inkişaf edir, 5-i isə ya inkişaf etmir, ya da staminodilər şəklini alır. Xarici dairədə staminodilər şəklini almış iki erkəcik, ləçək şəklində olur, ya da heç olmur, daxili dairədə olanlar bir-birilə birləşərək rəngli dodaq əmələ gətirir. Yumurtalıqları aşağı olub, biryuvalı və ya üçyüavalıdır. Sütuncuğu normal erkəkciyə söykənmişdir. Meyvələri qutucuqmeyvə, bəzi hallarda isə giləmeyvədir. Entomofildir. Bütün nümayəndələrində daxili ətirli yağı vəziləri vardır. Bu fəsilənin növlərindən biri zəncəfildir (*Zingiber officinale*). Onun iri kökümüzsov gövdələri ədviyyat kimi və təbabətdə dərman olaraq işlədirilir.

Əhəmiyyətli növlərindən biri də sarıkökdür (*Curcuma longa*). Ondan da ədviyyat kimi və boyaqçılıqda istifadə edilir.

Hil və ya kardamon (*Elettaria cardamomum*) növünü subtropik ölkələrdən bir çoxunda meyvəsinə görə becəirlər. Onun meyvələri hil adlanan yaxşı ədviyyatdır. Fəsilənin növləri dekorativ bitki kimi əkilir.

## **Kanna fəsiləsi (Cannaceae)**

Fəsilənin eyni adlı kanna (Canna) cinsi vardır. Cənubi Amerikanın subtropik ölkələrində 60-a qədər növü yayılmışdır. Zəncəfilçəklilərdən fərqli olaraq, erkəkciklərin hamısı ləçəkşəkilli staminodilər halındadır, erkəkciyin bir tozluğu nörmal inkişaf etmişdir, digəri isə ləçək şəklini almışdır. Çiçəkyanlığı sadə və tamamilə asimmetrik olub, tünd qırmızı, sarı rəngdədir. Yumurtaglığı aşağı və üçyüvalıdır. İri otlardır. Böyümə cəhətdən bananlara oxşayır. Yarpaqları iridir. Ətirli yağı vəziləri yoxdur. Hibridləşdirmə nəticəsində əldə edilmiş iri çiçək növləri dekorativ bitki kimi əkilir. Azərbaycanın bir çox rayonlarında becərilir. Yeyilən kanna (Canna edulis) növünün kökümüzə gövdəsində qiymətli nişasta vardır.

## **TAXİLÇİÇƏKLİLƏR SIRASI (POALES)**

Bu sıranın eyni adlı bir fəsiləsi vardır (Poaceae). Bu sıra bir çox xüsusiyyətləri ilə cilkimilərə oxşayır, əksəriyyəti xətvari uzun ayası olan qınlı yarpaqlı otlardır. Çiçək əmələ gətirən gövdələri dəstə halında olan dib yarpaqlarının ortasından çıxır. Cillər və taxılçıçəklilər sıralarının çiçəkləri quruluşca bir-birindən çox az fərqli olub, süsənçiçəklilərin çiçəyinə yaxındır. Taxılçıçəklilərdə yarpağın qını ilə ayası arasında dilcik olması bu sıranın nümayəndələrini sillərdən fərqləndirir. Hər iki sıranın çiçəyi eyni istiqamətdə təkamül edərək sadələşmiş və həşəratla tozlanmadan küləklə tozlanmaya keçmişdir, lakin onların başlangıcı müstəqil olub, yalnız bəzi xüsusiyyətləri ilə fərqləndiklərdən, onlara müstəqil baxılmalıdır. Hər iki sıra külək vasitəsilə tozlanır. Lakin taxillarda küləklə tozlanma sillərə nisbətən daha mükəmməldir.


## **Taxillar fəsiləsi (Poaceae)**

Bu fəsiləyə 700 cins, 6000 bəzi məlumatlara görə 8000 – 10000 qədər növ aid olub bütün dünyada yayılmışdır. Növlərin

əksəriyyəti subtropik ölkələrdə geniş yayılmışdır. Taxillarda çiçəklər sünbülcüklərə, sünbülcükler də mürəkkəb sünbüllərə və ya süpürgələrə toplanmışdır. Sünbülcükler əksərən çoxçiçəkli, ikiçiçəkli və birçiçəkli olur. Hər sünbülcüyün dibində iki boş pulcuq olur, onlardan biri aşağı sünbül pulcuğu, digəri isə yuxarı sünbül pulcuğu adlanır. Çox vaxt aşağı çiçək pulcuğunda çıxıntı olur. Yuxarı çiçək pulcuğunda qılçıq olmur. Qılçıq aşağı çiçək pulcuğunun dibindən, ortasından və təpəsindən çıxa bilər. Qılçıq, reduksiya etmiş yarpaq ayasıdır, pulcuq isə qındır. Çiçək pulcuqlarından içəridə 2, bəzi hallarda 3 zərif pərdəcik olur. Pərdəciklərdə şısmə qabiliyyəti olduğundan, çiçək açan zaman çiçək pulcuqları aralanır. Bu zaman çiçəkdə, adətən, 3 erkəkciyi və lələkşəkilli tüklü sütuncuğu olan dişiciyin üstü açılır, beləliklə, dişiciyin sütuncuğu çiçəkdən kənara çıxır. Çəltikdə, şəker qamışında, bambuqda erkəkciklərin 6, bir çox başqa taxıl növlərində isə 2 və 1 ədəd olması, bu axırincıların birincilərə nisbətən daha çox inkişaf etdiyini göstərir (şək.239).

Bambuqda dişiciyin üç ağızçıqlı olması, onun üç meyvə yarpağından əmələ gəlməsini göstərir.


Subtropik və tropik ölkələrin bəzi taxillarının tədqiqatı göstərmişdir ki, onların dişiciyinin əmələ gəlməsində üç meyvə yarpağı iştirak edir. Bundan başqa, tropik taxıl bitkilərindən bir çoxunda da 3 pərdəcik olur və üçüncü pərdəcik dişiciklə sünbül oxu arasında yerləşir. Beləliklə, bəzi taxilların çiçək diaqramlarını süsənçiçəklilərin diaqramı ilə müqayisə etdikdə bu xüsusiyyətlərdə hər iki sıranın qohumluğunu görürük.



Şəkil 239. Taxıl ciçəyinin svemi:  
sp-sünbülcük pulcuğu, açp-yuxarı çiçək  
pulcuğu, n-ciçəkvari pərdəcik, vaxud ladi  
kula, c-erkəkciklər, d-dişicik

Taxilların meyvəsi, adətən, dəndir. Taxilların əksəriyyəti birillik və ya çoxillik otlardır. İnkışaf etmiş kökümsov gövdələri vardır, onlardan da torpağın səthində dəstə ilə yarpaq əmələ gəlir. Yarpaqları iri xətvari, bəzən bükülmüş ayalıdır. Gövdələrinin hündürlüyü bəzi növlərdə ancaq 1 – 2 sm olduğu halda, bəzilərində (məsələn, bambuğun) 15 – 20 m hündürlükdə və 25 – 30 sm yoğunluqda olur. Gövdələrin bugumlarının içi boşdur, düyünləri isə bir qədər qabarıqdır, yoğunlaşmışdır və içəridən arakəsmələri vardır. Bəzi hallarda məsələn, çəltikdə, şəkər qamışında, bugumların içi parenxim hüceyrələrlə dolu olur. Taxilların çoxunda gövdə budaqlanmış, lakin kökümsov gövdədən və yerüstü gövdənin dibindən çox vaxt əlavə budaqlar əmələ gəlir. Hər düyünə qızı vasitəsilə bir yarpaq birləşir, lakin bəzi hallarda düyün qapalı olur. Qızı bir qədər uzun və ensiz yarpaq ayasına keçir, çox vaxt qızı ilə aya arasında pərdəşəkilli ya tükşəkilli dilcik olur. Taxilların kökləri saçاقlı – əlavə köklərdir (şək.240 ).

Yem əhəmiyyətinə görə birinci yeri ayrıq (*Agropyrum*), ikinci yeri topal (*Festuca*) onlardan sonra tülküquruğu (*Alopecurus*), tonqalotu (*Bromus*) ağıot (*Agrostis*), şiyav (*Stipa*) və s. tutur. Ümumiyyətlə, taxilların 25 – 30 cinsi təbii otların və biçənəklərin ot örtüyündə mühüm rol oynayır. Buğda, düyü, qarğıdalı, çovdar, dari və s. insan və heyvanların əsas qidasını təşkil edir. Bundan başqa, taxillardan kağız, partlayıcı maddələr, nişasta, ətriyyat və s. hazırlanır, şəkər istehsalında və sənayenin bir çox başqa sahələrində geniş istifadə olunur. Onlardan təyyarə meydanlarını və stadionları yumşaq yaşıllı örtüklə örtmək, yaşıllı çəmənliklər düzəltmək, qumluqları, dərələri uçqunları və s. möhkəmlətmək üçün də istifadə edilir. Bununla bərabər taxilların arasında qıraqotu,



Şəkil 240. Taxilin yarpağı.  
D-düyündə sıxılık, q-qızı.  
Dl-dilçik, A-aya. G-gövdə.

çayır, kaliş, suluf, hind darısı, tulatutan və s. kimi çox ziyankar alaqlı otu növləri də vardır.

Taxilların təsnifatı çox mürəkkəbdir. Onlar başlıca olaraq sünbüllü və çiçəklərin quruluşuna əsasən aşağıdakı qaydada sistemləşdirilir.

1. Süpürgəşəkilli çiçəkqrupu olanlar. Bunlarda hər sünbülcük uzun saplaq üzərində yerləşir (məsələn, çəltik, yulaf, dari şəkər qamışı və s.).
2. Sünbülsəkilli çiçəkqrupu olanlar. Bunlarda sünbülcüklerin saplığı olmadığından çiçəkqrupu oxun çuxurlarında yerləşir (məsələn, buğda, arpa, çovdar və s.)
3. Çiçəkqrupu sultan şəklində olanlar. Bunlarda sünbülcüklerin saplığı çox qısa olduğundan, sünbülcükler çiçəkqrupunun əsas oxuna qisılmış olur və ilk baxışda sünbüllə oxşayır (məsələn, tulatutan, tülküquyruğu və s.) (şək.241).

Taxıl fəsiləsinin təsərrüfat əhəmiyyəti olan 10 yarımfəsiləsi vardır.

**Qarğıdalı yarımfəsiləsi (Maydeae).** Birevli bitkilərdir. Erkək çiçəkləri gövdənin ucunda süpürgəşəkillidir, dişi çiçəklər isə orta yarpaqların qoltuğunda qıca (toxmaq) çiçəkqrupuna toplanmışdır. Çiçək pulcuqları yumşaq və pərdəşəkilli, sünbülcük pulcuqları isə eksinə çox sərtdir. Bu yarımfəsilənin 7 cinsi, 24-ə qədər növü vardır, tropik və subtropik ölkələrdə yayılmışdır.

Qarğıdalı (*Zea mays*) növünün bir çox sortları vardır.

Dünyada qarğıdalının ümumi məhsulu buğda məhsulundan artıqdır. Qarğıdalının yeyinti əhəmiyyətindən başqa sənaye əhəmiyyəti də vardır. Ondan 150-yə qədər müxtəlif məhsul növü, o cümlədən nişasta, şəkər, spirt, yem, yağı, rezin, lif, kağız, furfrol, hətta toxumdan təmizlənmiş qiçasından ayaqqabı dabanı, potaş və s. alınır. Qarğıdalı saçığında «K» vitamini vardır. Ondan qanı kəsmək, bəzi böyrək və qaraciyər xəstəliklərini müalicə etmək üçün istifadə olunur. Qarğıdalının yarpağı, gövdəsi və meyvəsində demək olar ki, az və çox bütün vitaminlər vardır. Qarğıdalı eyni zamanda çox dəyərli silos bitkisidir. SSRİ-də qarğıdalı geniş surətdə əkilir.



*Şəkil 241. Taxilim çiçekgrupları: 1-mürəkkəb sünbüllü, 2-süpürgə,  
3-sünbüllüvari süpürgə, 4-sünbüllüvari süpürgənin budağı,  
5-valanç yumurtayıvari sünbüllü, 6-barmaqvari yerleşmiş mürəkkəb  
sünbüllü, 7-sünbüllük salxımı.*

**Daşdayankimilər və ya balaqotu yarımfəsiləsi (Andropogoneae).** Bunlar qarğıdalıkimilər yarımfəsiləsinə oxşayır, lakin sünbülləri ikicinslidir. Ən mühüm nümayəndəsi şəkər qamışıdır (*Sacharum officinarum*), tropik, subtropik ölkələrdə bitən çoxillik otdur. Kökümüz gövdəsi sürünenəndir, yerüstü gövdəsi hündür və çox şəkərlidir. Çiçekgrupu süpürgədir. Gövdəsindən şəkər alınır. Şəkər qamışı mədəni bitkilərdəndir. Şəkər qamışı qələm vasitəsi-lə çoxaldılır.

Azərbaycanın Zaqatala, Balakən, Lənkəran kimi rayonlarının aran yerlərində əkilir. Bu yarımfəsilənin *Sorghum* cinsinin ən mühüm növü hind darısıdır (*S.vulgare*). O, Afrikada əsas taxıl bitkisi kimi becərilir. Sovet İttifaqında Şimali Qafqazda, Orta Asiyada yetişdirilən yem otudur.

Azərbaycanda bu yarımfəsiləyə mənsub olan kalış *Sorghum halapense* növü də bitir. O, pambığın və başqa əkinlərin çox ziyy-

ankar alaq otlarındandır. Kalışın kökümüzov gövdəsində 27% nişasta və 13% şəkər vardır. Yaxşı yem otudur, çiçəklədikdən sonra qabalaşğından heyvan onu həvəslə yemir. Silos basdırmaq üçün yaxşı yemdir.

**Darıkimilər yarımfəsiləsi** (Paniceae). 1500-dən çox növü əhatə edən iri yarımfəsilədir. Yarımfəsilənin əsas nümayəndəsini dari (Panicum) cinsinin növləri təşkil edir. Buraya bir çox dari növləri aiddir. Əsil dari (P.miliaceum) buğda kimi qədim bitkilərdəndir. Onun toxumlarından yarma, unundan isə çörək hazırlanır. Vətəni Monqolustan və Çindir.

Azərbaycan bir çox dağ rayonlarında becərilir. Çiçəkqrupu süpürgədir. Tulatutan – qıllica (Setaria) cinsinin İtaliya qıllicası (S.italica) yetişdirilir. Onun ciçəkqrupu başçıq şəklindədir, toxumları dari böyüklükdədir. Bu cinsin Azərbaycanda S.verticillata, S.flauca, S.viridis növləri taxıl və bostan əkinləri arasında bitən alaq otlarındandır.

**Çəltikkimilər yarımfəsiləsi** (Oryzeae). Çoxillik və ya birilik suda bitən otlardır. Sünbülləri birçiçəkli, ciçəkləri ikiçinslidir. Bəzən bircinsli də olur. Sünbül pulcuqları yoxdur, erkəkcikləri çoxunda 6-dir. Sünbülcükleri yanlardan bir qədər batıqdır.

Bu yarımfəsiləyə daxil olan cinslərdən biri çəltikdir. Onun əsas növü əkilən çəltikdir (Oryza sativa). Çəltik isti ölkələrdə əkilir. Ciçək pulcuqları iri olub, yetişən zaman qabarır. Aşağı ciçək pulcuğu qılçıqlı və qılçıqsız olur. Öz-özünü tozlaşdırır, qiyamətliliyinə görə dünyada üçüncü yeri tutan taxıldır. Keçmiş SSRİ-də Uzaq Şərqdə, Orta Asiyada, Şimali Qafqazda, Azərbaycanın bir çox aran rayonlarında, xüsusən Lənkəran, Astara və Masallı rayonlarında əkilir. Onların bir çox sortu vardır. Yabanı növləri 20-yə qədərdir. Asiya, Afrika, Avstraliyanın tropik yerlərində bitir. Düyüdə A, B,C,E vitaminları vardır.

**Bülbütukimilər yarımfəsiləsi** (Phalarideae). Nümayəndələri bir və çoxillik otlardır. Sünbülcükleri birçiçəkli və ya ikiçiçəklidir.

Yarımfəsilənin cinslərindən biri bülbütudur (Phalaris) ki, onun da Azərbaycanda 4 növü vardır. Yem otllarındandır. Digər cinsi ətirli sünbül (Anthoxanthum) cinsidir. Azərbaycanda onun

ətirli sünbül (*A.odoratum*) növü vardır. Tərkibində kumarin olduğu üçün xüsusi ətir verir.

**Tülüküquruğukimilər yarımfəsiləsi** (*Agrostideae*). Seyrək və ya six süpürgəşəkilli çiçəkqrupu olan otlardır. Sünbülcük'ləri bir və ya ikiçiçəklidir. Sünbülcük'ləri və çiçək pulcuqları bir boyda olur. Yarımfpəsilənin nümayəndələri çaylaqlarda və dağ çəmənliklərində bitən yaxşı yem otlarıdır.

Başlıca cinsləri tarlaotu (*Agrostis*), pişikquruğu (*Phleum*), tülküquruğu (*Alopecurus*), şiyav (*Stipa*) və s. yaxşı yem otlarıdır. Azərbaycanın müxtəlif yerlərində yayılmışdır.

**Yulaf, vələmir və ya haçaquruq yarımfəsiləsi** (*Avenae*). Birillik və çoxillik otlardır. Sünbülləri çoxçiçəkli və ya ikiçiçəklidir. Sünbül pulcuqları sünbül boydadır. Bəzi hallarda ondan iri və ya xirdadır. Çiçək pulcuqlarının arxasında qılçıq olur. O, diz kimi qatlanmışdır və dib hissəsi spiralvari qıvrılmışdır.

Mühüm taxıl və yem bitkilərindən olan yulaf (*Avena*) cinsinin xarakter növü əkilən yulafdır. Yulafın Azərbaycanda 11-ə qədər yabanı növü vardır. Onların yem əhəmiyyəti olmaqla bərabər, bəziləri alaq otu kimi yayılmışdır.

**Topalotukimilər yarımfəsiləsi** (*Festucaceae*). Yaxşı yem əhəmiyyətli birillik və ya çoxillik otlardır. Sünbülcük'ləri birçiçəkli və ya çoxçoxçiçəklidir. Sünbülcük pulcuqları çiçək pulcuqlarından xirdadır. Aşağı çiçək pulcuğundakı qılçıq düzdür. Bu yarımfəsilə öz cins və növlərinin çox olması ilə fərqlənərək SSRİ-də geniş yayılmışdır.

Başlıca cinslərindən biri qarğıdır (*Arundo*). Bu cinsə mənsub növlər texminən 4 m hündürlükdə və 3 – 4 sm yoğunluqda olan çoxillik bitkilərdir. Çay və arx kənarlarında bitir. Gövdələrində bəzi musiqi alətləri hazırlanır. Ondan kağız istehsal edilir və tikinti materialı kimi istifadə olunur.

Qamış (*Phragmites communis*) hündürboylu taxıllardan biridir. Yerüstü gövdəsinin hündürlüyü 4 m, yoğunluğu isə 1,5 sm-ə qədərdir. Yeraltı kökümsov gövdəsi uzun və qüvvətlidir. Bataqlıqlarda, su kənarında, suvarılan əkin yerlərində bitir. Qurumuş gövdələri damların üstünə döşənir, ondan çəpər çekilir və s. Cavan gövdələri silos üçün əlverişli yemdir. Tərkibində 15%-ə qə-

dər müxtəlif karbohidratlar, kökümsov gövdələrində isə 16 – 18% nişasta vardır. Yarpaqlarında 200 mq% «C» vitamini olur. Kağız istehsalı üçün yararlı bitkidir. Bu yarımfəsilənin aşağıdakı xarakter cinslərini göstərmək olar: şirin qamış (*Eragrostis*), dişə, qırtıcı (*Poa*), nazikbaldır (*Koeleria*), çobantoppuzu (*Dactylis*), topal yulafça (*Festuca*), quramit (*Lolium*), tonqalotu (*Bromus*) və s. Bunların əksoriiyyəti yaxşı yem otlarıdır.

**Arpakimilər yarımfəsiləsi** (Hordeae). Yarımfəsiləyə təsərrüfat əhəmiyyətli bir çox növlər aiddir. Çiçəkqrupu sünbüldür. Birillik və ya çoxillik otlardır. Buraya iqlimi müləyim olan ölkələrdə əkilən mühüm taxıl növləri daxildir. Yarımfəsilənin 20 cinsi və 250-yə qədər növü vardır.

Başlıca cinslərdən biri buğdadır (*Triticum*). Onun bir çox növləri vardır. Xarakter növləri yumsaq buğda (*T.vulgare*), sərt buğda (*T.durum*), ikitənli buğda (*T.dicoccum*) və s.-dir. Buğda öz ümumi məhsulu ilə mədəni taxıllar arasında bütün dünyada ikinci yeri tutur. Buğda qədimdən bəri əkilən taxıl bitkilərindəndir. Sovet İttifaqında buğda cənubi çöl və meşə – çöl rayonlarında xüsusi sən Ukraynada və Qazaxistanda külli miqdarda əkilir. Son zamanlar buğda xeyli şimala tərəf yayılmışdır. Azərbaycanın aran və dağ rayonlarında geniş miqyasda əkilən taxıl növüdür. Son zamanlar aparılan elmi-tədqiqat işləri nəticəsində Azərbaycanın rayonlarında müvəffəqiyətlə becərilən buğda sortları əldə edilmişdir, onlardan akademik İ. D. Mustafayevin «Sevinc», «Cəfəri», Qramaçevskinin «Arandəni», «Şərtq» və s. sortlarını göstərmək olar.

**Əsas taxıllardan biri də çovdardır** (*Secale cereale*). O, başlıca olaraq Şimali Qafqazda və Orta Asiyada əkilir. Çovdarın yuxarıda göstərilən növündən başqa Azərbaycanda yabanı halda bətən 3 növü məlumdur.

Buğda və çovdar qədər əhəmiyyətli taxıllardan biri də arpadır. Arpa da buğda kimi bitkidir. Onu hələ qədim yunanlar və misirilər yetişdirirmiş. Vətəni Həbəştan və Asiyadan tropik hissələridir. Arpa sərt iqlimə davamlı bitkidir. Azərbaycanın bütün aran və dağ rayonlarında əkilir. Azərbaycanda onun 8 yabanı növü vardır. Arpadan çörək, pivə, yarma və s. hazırlanır.

**Bambuqkimilər yarımfəsiləsi** (Bambusoideae). Coxillik bəzi hallarda birillik bitkilərdir. Çox vaxt budaqlanan, gövdəsinin hündürlüyü 40 m-ə, yoğunluğu 20 sm-ə qədərdir. Erkəkciklər, adətən, 6, bəzən 3, bəzən də 20-yə qədər olur. Sütuncuğu 3 – 2, meyvəsi giləmeyvə və ya dənmeyvədir. Tropik, subtropik, bəzi hallarda mülayim iqlimli ölkələrdə bitir.

Bütün dünyada 33 cins və 500-ə qədər növü vardır. SSRİ-də bu yarımfəsilənin cinslərinin bəzi növləri Qərbi Zaqafqaziya-da əkilir. Dekorativ bitkilərdir. Bəziləri çox elastik olduğundan müxtəlif ev əşyaları stul, çarpayı, stol və s. hazırlanmaqdə istifadə olunur. *Phyllostachys* cinsinin növləri yazda bir gündə bir metrə qədər uzanır, beləliklə, 5 – 6 həftədə 20 m boy atır.

## PALMAÇIÇƏKLİLƏR SIRASI (PALMALES)

Eyni adlı palmalar fəsiləsi (Palmaceae) vardır. Fəsilənin nümayəndələri yalnız ağaclarıdır. Kök sistemi saçaqlı köklərdən ibarətdir. Çoxunun gövdəsi sütun kimi olub, budaqlanmayan, bəzi hallarda isə budaqlanandır. Çox vaxt yeraltı kökümsov gövdəsi budaqlanır. Bəzi hallarda lianlardır. Yarpaqları iridir, çoxunun yarpağı barmaqvarıdır və ya lələk kimi bölünmüştür, bəzi hallarda bütöv olur. Yarpağı lələkvari olanlara lələkyarpaqlı palma, barmaqvari olanlara isə yelpikyarpaqlı palma deyilir. Çiçəkgrupu bəsit və ya budaqlanan toxmaqcıqdır, çiçək açmazdan qabaq çox vaxt odunlaşan, qoruyucu iri örtüyü onu bürümüş olur. Çiçəkləri bircinsli, xırda və görkəmsizdir. Palmaların bəziləri isə məsələn, hindqozu (*Cocos*) birevli olur.

Palmaların çiçəkyanlığı zəif inkişaf edərək, yaşılımtıl və ya sarımtıl olur. Çiçəkyanlığı bəsit olduqda, onun yarpaqcıqları 2 dairə üzrə üç-üç düzülür. Onlar bitişik və ya sərbəst olur. Yumurtalığı 1 – 3 yuvalı, meyvələri giləmeyvə, çeyirdəkmeyvə və ya findiqcadır. Çiçəyinin tipi birləpəlilərdəki kimidir, bəzən çiçəyin hissələrində ixtisar və parçalanma əlamətləri ola bilər. Palmaların bəzək bitkisi kimi böyük əhəmiyyəti vardır. Məsələn, xurma ağacı (*Phoenix dactylifera*) Büyük Səhranın, Ərəbistanın, Hind-

stanın, Çinin tropik rayonlarının meyvə ağaclarındandır. Xurma ağacının 12 növü vardır. Ərəblərin bütün həyatı xurma ağacı adlanan palma ilə sıx əlaqədardır. Onlar yaşayış binalarının tirlərini, sütunlarını, qapı və pəncərələrini xurma ağaclarının gövdəsinindən hazırlayırlar, binaların üstünü xurmanın yarpaqları ilə örtürərlər. Xurma ağacı yarpaqlarının damarlarından və gövdələrinin liflərindən kəndir, kisə, zənbil və s. hazırlanır.

Xurma ağacının çiçəkqrupunu və gövdəsini çərtidikdə şirin şirə axır. Bir gündə hər ağacdan 3 litrə qədər şirə toplanır. Dərin çərtilmiş yerlərdən 3 aya qədər şirə axır. Bu müddətdə 270 litrə qədər şirə əldə edilir. Xurma ağacının hündürlüyü 20, bəzən 40 m-ə çatır. Nazik olduğu üçün şiddətli külək əsdikdə əyilir. Təpəsində topa halında tünd yaşıllı, lələkvəri və hər birinin uzunluğu 2-3 m olan 40-80 yarpaq olur.

Xurma ağacı ikievli bitkidir. Hər erkək bitkidə 1200-ə qədər erkəkçik olur, onlar da 6-9 çiçəkqrupuna toplanır. Dişi çiçəklərinin sayı 2.500-ə qədər olur.

Dişi çiçəklərin tamam tozlanması təmin etmək üçün erkək çiçəkqrupunu kəsib dişi çiçəkqrupuna bağlayırlar. Tozlanma üçün hər 200 dişi bitkiyə bir erkək bitki tamamilə kifayət edir. Xurma ağacının tozcuq hüceyrələri 10 ilə qədər öz cücmə qabiliyyətini itirmir. Təbii şərait tozlanma üçün əlverişli olmadıqda, xüsusən yağışdan sonra dişi çiçəkləri erkək çiçəkqrupu ilə tozlandırırlar.

Xurma ağacının meyvəsi avqust ayında yetişir və hər ağac 100-250 kq-a qədər meyvə verir. Onun meyvələrini uzun müddət saxlamaq üçün quma basdırırlar, burada meyvə iki ilə qədər qala bilər.

Xurma ağacının başqa, əhəmiyyəti də vardır. O, çətiri ilə torpağı kölgələndirir və bununla da taxıl, tərəvəz, sitrus, zeytin, üzüm və badam kimi bitkilərin yetişdirilməsinə imkan yaradır.

Hind qozu (*Cocos nucifera*) və zeytin xurması (*Elaeis guineensis*) kimi palmalardan qiymətli yağ alınır. Onların bəzilərindən bəzək bitkisi kimi istifadə edilir, məsələn, lələkyarpaqlı xurma (*Phoenix dactylifera*), yelpikyarpaqlı palma (*Chaemerops humilis*).

## TOXMAQÇIÇEKLİLƏR SIRASI (ARALES)

Toxmaqçıçeklilər sırası nümayəndələrinin də çiçekləri üç tipli olub, toxmaqçıçək çiçəkqrupuna toplanmışdır. Çiçəkqrupunun örtükləri bəzən əvan rəngdə olub, çiçəkyanlığına oxşayır. Çiçəkləri xırda, görkəmsiz, müntəzəm, ikievli və ya birevlidir. Çiçəkyanlıqları ya heç yoxdur, ya da pulcuqşəkillidir. Yumurtalığı üçyuvalı və yuxarıdır. Bu sıraya bir neçə fəsilə daxildir.

### Danaayağı fəsiləsi (Araceae)

Danaayağı fəsiləsinin çiçəkyanlığı görkəmsiz və üzüzlü olub, iki dairədə düzülmüşdür. Çiçək üzvləri bəzən tamamilə ixtisar edilmişdir. Erkəkcikləri 4 – 6-dır, iki dairədə düzülmüşdür, ya da ixtisar nəticəsində biri qalmışdır. Meyvə yarpaqları 3 – 4-dür. Meyvələri giləmeyvədir. Fəsilənin Azərbaycanda iki cinsi vardır. Bunlardan biri danaayağı (*Arum*), digəri iyirdir (*Acorus*).

Danaayağı (*Arum*) cinsinə mənsub olan bitkilərin çiçəkləri bircinslidir, çiçəkyanlıqları yoxdur, toxmaqşəkilli çiçək oxunun aşağısında halqa üzrə düzülmüşdür. Aşağıdakı dişi çiçəklər bir dişiciklidir. Onlardan yuxarıda bir neçə dairə üzrə düzülmüş meyvə verməyən sapşəkilli çiçəklər, onlardan da yuxarıda yalnız tozluqlardan ibarət olan saplaqsız erkək çiçəkqrupu yerləşmişdir. Çiçək qrupunun dibində yarpaqşəkilli müxtəlif rəngli iki örtük vardır. Meyvələri giləmeyvədir. Azərbaycanda üç növü vardır. Bunların kökümsov gövdələri çox zəhərlidir, lakin onları bişirib qurutduqda zəhəri itir. Tərkibində 18 – 20% nişasta vardır. Dağlarda, rütubətli yerlərdə və kol aralarında bitir.

İyir (*Acorus*) cinsinin iyir (*A.calamus*) növü sürünen kökümsov gövdəli bitkidir. Onun yerüstü gövdəsi 60 sm hündürlükdə olur. Yarpaqları ensiz, lentvari, qılıncşəkillidir. Çiçək verən gövdəsi üçbucaqlıdır. Toxmaq çiçəkqrupu gövdəsinin yan tərəfində əmələ gəlir. 4 – 5 sm uzunluqda, 5 – 8 mm enində olur. Çiçəkləri yaşılmışlı – sarı olub, toxmağın hər tərəfini tutur. Köklərində ətir-

li yağ vardır. O, tropik meşələrdə yayılmışdır. Azərbaycanın şərqi hissəsində bitir.

Bu fəsilənin mühüm nümayəndələrindən biri də evlərdə bəzək bitkisi kimi saxlanan filodendron (*Monstera deliciosa*) bitkisidir.

### Sugülükimilər fəsiləsi (Lemnaceae)

Bu fəsiləyə daxil olan bitkilərin bədəni güclü reduksiya olunduğu üçün yarpaq və gövdəyə belə ayrılmayıb, xırda yarpaq şəklindədir. Onlar suda aşağıya doğru incə kök əmələ gətirir, qalan hissələri isə suyun üzündə qalır. Bu fəsiləyə *Lemna*, *Spirodela* və *Wolffia* cinsləri və 25 növ aiddir.

Bu fəsilənin cinslərindən biri sugülüdür (*Lemna*). Azərbaycanda onun aşağıdakı üç növü yayılmışdır. *L.trisulca*, *L.minor*, *L.gibba*, onlar Azərbaycanın əksər rayonlarının durğun sularında bitir. Sugülü (*Lemna*) çox nadir hallarda və yalnız əlverişli şəraitdə çiçək açır. Çiçəkqrupu çox ixtisas olunmuşdur. Erkek çiçəkqrupu 1 – 2 erkek çiçəkdən ibarətdir. Hər çiçəyində bir erkəkcik olur. Dişi çiçəkqrupu bir-iki çılpaq dişi çiçəkdən ibarətdir. Onların da hər birində dişicik bir meyvə yarpağından əmələ gəlmışdır və birtoxumluqludur. Bunların hamısı pərdəşəkilli örtücü yarpaqla əhatə olunmuşdur.

### PANDANÇIÇƏKLİLƏR SIRASI (PANDANALES)

Bu sıranın nümayəndələri əsasən tropik ölkələrdə bəzi nümayəndələri isə tropikadan xaricdə yayılmışdır. Sıranın başlıca fəsilələri pandanlar (Pandanaceae), qurbağaotu (Sparganiaceae) və ciyəndir (Typhaceae).

Hər üç fəsilə reliktidir, yəni qədimdir. İki axırıncı fəsilə bu sıra üçün daha xarakterikdir.

## **Qurbağaotu fəsiləsi (Sparganiaceae)**

Fəsilənin Azərbaycanda yalnız qurbağaotu cinsi (*Sparganium*) bitir. Onun *S.polyedrum*, *S.neglectum*, *S.microcarpum* növləri Azərbaycanın müxtəlif rayonlarında yayılmışdır. Arx və göllərin kənarlarında bitir, otlardır, gövdələri bütülmüşdür. Çiçəkləri bircinslidir. Birevli bitkilərdir. Çiçək zoğlarının yuxarısında erkək çiçəkqrupları, aşağısında isə diş çiçəkqrupları toplanmış olur.

Ciçəklərinin çiçəkyanlığı pulcuqşəkilli 3 – 6 sərt yarpaqcıdan ibarətdir, bəzən çiçəkyanlığı heç olmur. Erkəkcikləri 3 – 6-dır, dışıcıyi üç meyvə yarpağından əmələ gəlmişdir. 1 – 3 yuvalıdır, yumurtalığı yuxarı və oturan ağızçıqlıdır. Külək vasitəsilə tozlanır. Meyvələri çeyirdəkmeyvə və ya findiqciqdır.

## **Ciyən fəsiləsi (Typhaceae)**

Bu fəsiləyə yalnız bir ciyən (*Typha*) cinsi aiddir. Dünya florasında onun 16 növü yayılmışdır. Azərbaycanda isə 5 növü məlumdur. Onlar sulu yerlərdə, arx və göllərin kənarlarında bitir. Sürünən yeraltı kökümsov gövdələri vardır, yerüstü gövdələri düyünsüzdür. Yarpaqları uzun xətvarıdır. Erkək çiçəkləri gövdənin təpəsində silindrşəkilli sıx toxmaq şəklində çiçəkqrupuna toplanmışdır, qonur və ya qara rənglidir. Diş çiçəkləri onlardan aşağıda yerləşir. Erkək çiçəklərdə üç erkəkcik vardır, onlar dibdən saplaqları vasitəsilə birləşmişdir. Diş çiçəyi yalnız bir dişicikdən ibarət olub, dibdən saplaq üzərində dayanmışdır. Sütuncuğu uzundur. Külək vasitəsilə tozlanan bitkilərdir. Meyvəsi findiqciqdır və tüklü olduğuna görə külək vasitəsilə yayılır. Azərbaycanda yayılmış daryarpaq ciyən (*Typha angustifolia*) ha-bələ *T.Laxmanni*, *T.Latifolia* növləri yaxşı lifli bitkilərdir. Onların yarpaq və qınlarındakı uzun liflərindən kisə, kəndir, səbet və zənbil toxunur. Tərkibində 44,2 – 57,5% nişasta və şeker, yarpaqlarında isə 150 – 210 mq% «C» vitamini vardır.

## MÜNDƏRİCAT

<b>GİRİŞ.....</b>
Bitkilərin insan həyatında olu.....
Botanikanın şöbələri.....
Botanikanın inkişafı.....
Azərbaycanda botanikanın inkişafı.....
<b>I. BİTKİ ANATOMİYASI.....</b>
Bitki hüceyrəsi haqqında ümumi məlumat.....
Protoplast .....
Hüceyrə nüvəsi.....
Nüvənin bölünməsi.....
Plastidlər .....
Vakuollar.....
Hüceyrə şirəsi .....
Erqast maddələri .....
Hüceyrə qlafi(hüceyrə qatı, qışası, qabığı).....
Toxumalar (Ümumi məlumat) .....
Metistem toxumaları .....
Daimi toxumalar.....
Periderma.....
Əsas toxuma.....
Mexaniki moxuma .....
Ötürücü toxuialar .....
<b>BİTKİNİN VEGETATİV ORQANLARININ ANATO QURULUŞU.....</b>
Kök inkişafı, 1-ci və 2-ci quruluşu.....
Gövdə, anatomik quruluşu.....
Yarpaq, anatomik quruluşu.....

## **II. BİTKİ MORFOLOGİYASI**

### **BİTKİ MORFOLOGİYASININ MƏQSƏD**

və VƏZİFƏLƏRİ.....	103
Bitki bədəninin formaca mürəkkəbləşməsi və inkişafı.....	104
Hüceyrələrdən əvvəlki həyat forması.....	105
Tam hüceyrə quruluşu, yaxud nüvəli həyat forması.....	105
Çox nüvəli hüceyrə quruluşu olmayan həyat forması.....	106
Koloniyaşəkilli – çox Hüceyrəli həyat forması.....	106
Tallom (qatlaq) formalı çox Hüceyrəli həyat forması.....	106
Bitki morfolojiyasının əsas anlayışları.....	107
Bitkilərin vegetativ orqanları.....	115
Kök.....	117
Əsas və yan köklər .....	117
Əlavə köklər .....	118
<b>Köklərin formaları və onların səciyyəvi xüsusiyyətləri.....</b>	
Kök yumruları.....	119
Mikoriza.....	122
Köklərdə əlavə tumurcuqlar.....	123
Köklərin metamorfozası – Xüsusi vəzifəsi olan köklər.....	124
Köklərdən istifadə olunması.....	124
GÖVDƏ.....	126
Tumurcuqlar və onların inkişafı.....	127
Gövdənin müxtəlif forma və tipləri.....	128
Gövdənin vəziyyəti.....	130
Gövdələrin metomorfozu .....	132
Gövdənin yerüstü metamorfozu.....	136
Yarpaq.....	137
Yarpağın hissələri və onların vəzifəsi.....	137
Yarpaq ayasının morfolojiyası.....	139
Bəsit yarpaqlar.....	139
Heterofiliya.....	143

Yarpaqların böyüklüyü və ömrü.....	144
Yarpaqların gövdə üzərində düzülüşü.....	144
Yarpaqlarda damarlanması.....	145
Yarpaqların metamorfozu.....	146
Həşərat yeyən bitkilərin yarpağı.....	147
Bitkilərdə çoxalma.....	149
Vegetativ çoxalma.....	151
Qütbülük.....	156
Calaq .....	157
Xmerlər .....	160
Qeyri-cinsi çoxalma.....	161
Cinsi çoxalma (nüvəfazaların dəyişməsi).....	162
Mamırlarda cinsi və qeyri-cinsi çoxalma və nəsillərin növbələşməsi .....	163
Qızılarda qeyri-cinsi və cinsi çoxalma və nəsillərin növbələşməsi.....	166
Çılpaq toxumlu bitkilərdə çoxalma və nəsillərin növbələşməsi .....	168
Örtülütoxumlu bitkilərdə cinsi çoxalma və nəsillərin növbələşməsi.....	171
Çiçək (onun təyini və hissələri).....	172
Cinsiyət orqanlarının yerləşməsi.....	175
Çiçək hissələrinin morfoloji əhəmiyyəti.....	178
Çiçək hissələrinin düzülüşü .....	179
Kasa yarpağı.....	181
Tac.....	182
Sadə yanlıqlı çiçək.....	183
Topa çiçək.....	183
Erkəkcik.....	184
Erkəkciklərin quruluşu və tozcuqların ikişafı.	
Mikrosporogenez.....	186
Dişicik.....	189

Çiçək qruppu .....	192
Mürəkkəb monopodiol ciçək qrupları .....	195
Simporial ciçək qrupu.....	196
Tozlanma .....	197
Carpaz tozlanmaya daha mürəkkəb uyğunlaşmalara aid misallar.....	200
Mayalanma.....	202
Mikrosporogenez – mikrosporların əmələ gəlməsi prosesi....	203
Meqasporogenez.....	204
Meyvə.....	205
Meyvələrin tipləri.....	206
Yaş meyvələr.....	208
Mürəkkəb meyvə və ya yiğim meyvə .....	210
Meyvə və toxumların yayılmağa uyğunlaşması.....	210
Toxum.....	211
Toxumların cücərmə şəraiti.....	211

### **III. İBTİDAİ BİTKİLƏR**

Yosunlar .....	214
↳ Göy-yaşıl yosunlar şöbəsi.....	221
↳ Xrookokklar sinfi .....	222
Hormoqonlular sinfi .....	223
Ostsillatorialar sırası .....	223
Nostoklar sırası .....	225
↳ Yaşıl yosunlar şöbəsi.....	227
↳ Volvokskimilər sırası .....	229
Tetrasporkimilər sırası .....	234
Protokokkimilər və ya xlorokokkimilər sırası.....	235
Protokokkimilər və ya xlorokokkimilər sırası .....	247
Sifonkimilər sinfi .....	248
Briopsidlər,sifonlular sırası.....	248
Sifonokladiumkimilər sırası.....	253

<i>Fülgəzərdən</i>	<i>Mənələr, qızılı, örtülütozlu çiməni xənəsi.</i>
Konyuqatkimilər sınıfı.....	255
Mzoteniukimilər sırası.....	256
Ziqnemakimilər sırası.....	257
Desmidiumkimilər sırası.....	260
Xarauimilər şöbəsi.....	264
Müxtəlif qamçılı yosunlar(sarı yaşıl şöbəsi).....	267
Mixokokklar sırası.....	268
Tribonemalar sırası.....	269
Botridlər sırası.....	270
Qızılı yosunlar şöbəsi.....	271
Faeotaminalar sırası.....	274
Diatom yosunlar şöbəsi.....	275
Sentriklər sınıfı.....	278
Lələklilər sınıfı.....	279
Diatom yosunların yayılması və ekologiyası.....	282
Diatom yosunlarının mənşəyi və təkamülü.....	285
Qonur yasunlar şöbəsi.....	285
Faeozoosporlar sınıfı.....	287
Ektokarpuslar sırası.....	287
Sfaselarialar sırası.....	288
Kutleriallar sırası.....	289
Diktiotalar sırası.....	291
Laminariya sırası.....	293
Siklosporlar sınıfı.....	294
Qonur yosunların yayılması, ekologiyası və əhəmiyyəti.....	297
Qonur yosunların mənşəyi.....	298
Dinofit yosunlar şöbəsi.....	299
Diofinitlər sınıfı.....	300
Peridinlər sırası.....	300
Qledoinlər sırası.....	302
Dinotrixlər sırası.....	302
Evqlenalar şöbəsi).....	303

Evqlenalar sınıfı.....	304
Qırımızı yosunlar şöbəsi.....	306
Bangiodlər sınıfı.....	308
Bangtalar sırası.....	308
Floridlər sınıfı.....	309
Nemalionlar sırası.....	309
Kreptonemialar sırası.....	311
Seramiumlar sırası.....	312
 Yosunların ekologiyası və yayılması.....	315
Yosunların yayılmasına və inkişafına təsir edən amillər.....	315
Abiotik amillər, kimyəvi amillər.....	316
Suyun duzluğunu və mineral tərkibi.....	316
Biogen elementlər.....	317
Fiziki amillər.....	317
Biotik amillər.....	319
Trofik amillər.....	319
Antropogen amillər.....	320
Su yosunları.....	321
Plankton yosunlar.....	321
Bentos yosunlar.....	324
Yosunların təbəmətdə rolu.....	330
Yosunların təsərrüfat əhəmiyyəti.....	332
Yosunlar qida maddəsi kimi.....	332
Torpağın məhsuldarlığının artırılmasında yosunların rolü.....	333
Yosunlar sənaye üçün xammal mənbəyidir.....	333
Yosunlar indikator orqanizmlərdür.....	334
Gəmilərin və Hidrotexniki qurğuların yosunlarla örtülməsi.....	335
Toksiki yosunlar.....	336
Yosunlar və su hövzələrinin öz-özünə təmizlənməsi.....	336
 Gobələklər Aləmi.....	336
Selikli gobələklər şöbəsi.....	338
Akraziomisetlər sınıfı.....	339

Protosteliomisetlər sınıfı.....	340
Miksoqasteromisetlər sınıfı .....	340
Trixialar sırası.....	341
Fizarlar sırası.....	341
Stemonitlər sırası.....	342
Plazmodiforomisetlər sınıfı.....	342
Əsil göbələklər şöbəsi.....	344
Xitridiomisetlər sınıfı.....	351
Xitridilər sırası.....	352
Blastokladilər sırası.....	355
Monoblefaridlər sırası.....	357
Oomisetlər sınıfı.....	358
Saproleqniya sırası.....	359
Leptomitlər sırası.....	360
Peronosporalar sırası.....	361
Ziqomisetlər sınıfı.....	365
Mukorlar sırası.....	365
Endoqonlar sırası.....	367
Etomoftorlar sırası.....	368
Zoopaqlar sırası.....	369
Askomiselər və ya kisəli göbələklər sınıfı.....	369
Hemiaskomisetlər və ya çilpaqkisəlilər yarımsinfi.....	372
Əsil kisəli göbələklər yarımsinfi.....	372
Lokuloaskomisetlər yarımsinfi.....	372
Hemiaskomisetlər və ya çilpaqkisəlilər yarımsinfi.....	373
Endomisetlər sırası.....	373
Tafrinalar sırası.....	376
Əsil kisəli göbələklər euaskomisetlər yarımsinfi.....	377
Plektomisetlər qruppu.....	379
Evrosetlər sırası.....	379
Mikroasklar sırası.....	379
Pirenomisetlər qruppu.....	379

Eriziflər və ya külləmə göbələkləri sırası.....	379
Sferialar sırası.....	379
Çovdar manmuzu və ya klavitevlər sırası.....	380
Diskomisetlər qruppu.....	380
Helotialar sırası.....	380
Fasidlər sırası.....	380
Pezizalar sırası.....	380
Donbalan göbələkləri sırası.....	380
Labulbenlər sırası.....	381
Plektomisetlər qruppu.....	381
Evrosetlər sırası.....	381
Mikroasklar sırası.....	383
Pirenomisetlər qruppu.....	383
Eriziflər sırası.....	383
Sferialar sırası.....	386
Hipokrealar sırası.....	387
Çovdar manmazı və ya klavisepslər sırası.....	390
Labulbenlər sırası.....	392
Diskomisetlər.....	393
Helotialar sırası.....	393
Fatsidilər sırası.....	394
Pezizalar sırası.....	395
Donbalan göbələkləri sırası.....	397
Lokuloaskomisetlər yarımsinfi.....	398
Miriangialar sırası.....	399
Dotidalar sırası.....	399
Pleosporlar sırası.....	399
Miriangialar sırası.....	399
Dotidealar /dothideales/ sırası.....	399
Pleosporlar sırası.....	400
Kisəli göbələklərin mənşəyi və təkamülü.....	402
Bazidili göbələklər sinfi.....	404

Holobazidiomisetlər yarımsinfi.....	408
Ekzobazidialar sırası.....	408
Himenomisetlər qrupu.....	410
Afilloforlar sırası .....	414
Klavariasiyakimilər fəsiləsi.....	415
Teleforakimilər fəsiləsi.....	415
Hidnasemkimilər fəsiləsi.....	416
Qov göbələkləri fəsiləsi.....	416
Papaqlı göbələklər sırası.....	419
Şampinion göbələklər fəsiləsi.....	420
Qasteromisetlər qrupu.....	421
Qasteromisetlər qruppu.....	424
Heterobazidiomisetlər yarımsinfi.....	424
Aurikularialar sırası.....	425
Drojalkovlar sırası.....	426
Dakrimisetlər sırası.....	427
Teliobazidiomisetlər və ya Sklerobazidiomisetlər yarımsinfi...	427
Sürmə göbələkləri sırası.....	428
Buğdanın bərk sürməsi.....	430
Qarğıdalının qovluqlu sürməsi.....	432
Pas göbələkləri sırası.....	438
Bazidili göbələklərin mənşəyi və təkamülü.....	439
Natamam göbələklər sinfi.....	445
Nifomisetlər sırası .....	445
Melankonialar sırası.....	447
Sferopsidlər sırası.....	448
Göbələklərin təkamülü və mənşəyi.....	450
Göbələklərin qidalanması, saprotrof, biotrof və mikoriza göbələkləri.....	452
Göbələklərin təsərrüfatda əhəmiyyəti.....	454
Azərbaycanda mikologiyanın inkişaf mərhələləri haqqında.	456
Şibyələr şöbəsi.....	457

Şibyələrin anatomik quruluşu.....	459
Şibyələrin çoxalması.....	460
Şibyələrin təsnifatı.....	463
Kisəli şibyələr sinfi.....	463
Artonialar sırası.....	464
Qrafidlər sırası.....	464
Lekanorlar sırası.....	464
Bazidili şibyələr sinfi.....	465
Şibyələrin yayılması.....	466
Şibyələrin əhəmiyyəti.....	467

#### **IV. ALİ BITKİLƏRİN SİSTEMATİKASI**

Ali bitkilərin sistematikası.....	469
İnkişaf dövründə qametofit üstünlük təşkil edən ali bitkilər	
Mamırkimilər şöbəsi.....	469
Ciyərotu mamırları sinfi.....	469
Marşansiyakimilər sırası.....	469
Yarpaqlı mamırlar sinfi.....	472
Həqiqi mamırlar sırası.....	473
Torf mamırları sırası.....	476
İnkişaf dövründə sporofiti üstün olan ali bitkilər.....	478
Qızıl şöbəsi.....	478
Salvaniyalar sırası.....	481
Salviniya fəsiləsi.....	481
Marsiliya sırası.....	483
Çılpaqtoxumlular şöbəsi.....	484
İynəyarpaqlılar sırası.....	485
Şamlar fəsiləsi.....	486
Qaraçöhrə fəsiləsi.....	488
Maqnoliyaçıçəklilər və ya örtülütoxumlu bitkilər şöbəsi....	489
İkiləpəlilər, maqnoliyakimilər sinfi.....	489
Maqnoliya fəsiləsi.....	490

Qurdboğankimilər sırası.....	492
Zərinckimilər fəsiləsi.....	492
Qurdboğançıçəklilər fəsilə.....	493
Gülçiçəklilər sırası.....	494
Gülçiçəklilər fəsiləsi.....	495
Paxlameyvəlilər sırası.....	503
Küstümotukimilər fəsiləsi.....	504
Sezalpinlər fəsiləsi.....	505
Kəpənəkçiçəklilər fəsiləsi.....	506
Əməköməciçiçəklilər sırası.....	509
Əməköməci fəsiləsi.....	510
Baobablar fəsiləsi.....	514
Kakao fəsiləsi.....	514
Kərəvüzçiçəklilər sırası.....	514
Kərəvüzçiçəklilər fəsiləsi.....	515
Boyaqotukimilər sırası.....	518
Fıstıqçiçəklilər sırası.....	519
Tozağacıkimilər fəsiləsi.....	519
Fıstıqkimilər fəsiləsi.....	521
Boruçiçəklilər sırası.....	523
Sarmaşıqçiçəklilər fəsiləsi.....	524
Badımcançıçəklilər fəsiləsi.....	524
Dalamazçiçəklilər sırası.....	528
Dalamazçiçəklilər (Dodaqçiçəklilər) fəsiləsi.....	528
Qərənfilçiçəklilər sırası.....	530
Xaşxaşçiçəklilər sırası.....	531
Xaşxaşçiçəklilər fəsiləsi.....	532
Kələmçiçəklilər (xaççiçəklilər) fəsiləsi.....	534
Astraçiçəklilər (mürekkebçiçəklilər) sırası.....	537
Birləpəlilər sinfi.....	544
Bağavərçiçəklilər sırası.....	545
Bağavər fəsiləsi.....	546

Suoxu fəsiləsi.....	547
Subəzəyi sırası.....	547
Suçicəyi sırası.....	547
Zanbaqkimilər sırası.....	548
Zanbaq fəsiləsi.....	548
Nərgizçiçəklilər fəsiləsi.....	551
Cığkimilər sırası.....	552
Cillər sırası.....	553
Səhləbçiçəklilər sırası.....	554
Banançıçəklilər sırası.....	555
Banan fəsiləsi.....	555
Zəncəfilçiçəklilər fəsiləsi.....	556
Kanna fəsiləsi.....	557
Taxılçiçəklilər sırası.....	557
Taxıllar fəsiləsi.....	557
Palmaçıçəklilər sırası.....	565
Toxmaqçiçəklilər sırası.....	567
Danaayağı fəsiləsi.....	567
Sugülükimilər fəsiləsi.....	568
Pandançıçəklilər sırası.....	568
Qurbağaotu fəsiləsi.....	569
Ciyən fəsiləsi.....	569
Mündəricat.....	570